

# HEYDƏR ƏLİYEV

---

MÜSTƏQİLLİYİMİZ

---

ƏBƏDİDİR

---

*iyirmi doqquzuncu kitab*

---

*iyul, 2000 - sentyabr, 2000*

---



AZƏRNƏŞR  
BAKİ-2009

# HEYDƏR ƏLİYEV

---

*çıxışlar • nitqlər*

---

*bəyanatlar • müsahibələr*

---

*məktublar • məruzələr*

---

*müraciətlər • fərmanlar*

---

Azərbaycan Respublikası Prezidentinin

İşlər idarəsi

PREZİDENT KİTABXANASI

AZƏRNƏŞR  
BAKİ-2009

6046

Buraxılışına məsul  
akademik

**RAMİZ MEHDİYEV**

**ƏLİYEV HEYDƏR**

**Ə 56 Müstəqilliyimiz əbədidir.** B., Azərnəşr, 2009, 520 səh.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin oxuculara təqdim olunan 29-cu cildində müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin gücləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan islahatlar, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə dair materiallar verilmişdir.

Kitabda prezyident Heydər Əliyevin Avstriya respublikasına rəsmi səfəri zamanı bu ölkənin dövlət və hökumət başçıları, tənmiş ictimai-siyasi xadimləri, Avstriyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri dərc edilmişdir.

Həmçinin bu ciddə Türkiyə prezidenti Əhməd Necdət Sezərlə görüşləri və mühüm sənədlərin imzalanması, Dağlıq Qarabağ probleminə aid principial çıxışları nəşr edilmişdir.

Kitaba daxil edilmiş materiallarda, eyni zamanda görkəmli ədəbiyyat və incəsənət xadimləri, məşhur idmançılar və məşqçilərlə görüşləri və respublikamızın daxili həyatına aid mühüm sənədlər öz əksini tapmışdır.

**0801000000**

**Ə — M - 651(07) - 2009**

**BBK-32**

## AVSTRİYA RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*3 iyul 2000-ci il*

Siz mənim səfərimin məqsədini bilirsiniz, elan olunubdur. Avstriyaya gedirəm. Avstriyanın prezidenti cənab Klestil məni çoxdandır dəvət edibdir. Bu rəsmi ziyarəti həyata keçirmək üçün indi oraya gedirəm.

Orada Avstriyanın dövlət və hökumət başçıları ilə – həm prezidentlə, həm kanslerlə, həm də parlamentin sədri ilə, sonra Xarici İşlər naziri ilə görüşlər olacaqdır. Bilirsiniz ki, bu il Avstriya ATƏT-də sədrlik fəaliyyətini həyata keçirir, Avstriyanın Xarici İşlər naziri da ATƏT-in hazırlıda fəaliyyətdə olan sədrdiridir – onunla görüş olacaqdır.

Bir də ki, bilirsiniz, beynəlxalq təşkilatların bir qisminin qərargahları Avstriyada yerləşir. O cümlədən, Birleşmiş Millətlər Təşkilatının bir neçə təşkilatının baş qərargahları da Vyanadadır. ATƏT-in də baş qərargahı Vyanada yerləşir. Ona görə də bütün bu təşkilatların rəhbərləri ilə də görüşlərim, danışıqlarım olacaqdır. Hesab edirəm ki, bu bizim ölkəmiz üçün çox əhəmiyyətlidir, vacibdir.

Avstriya kimi bir dövlətlə bizim əlaqələrimiz yaxşıdır. Nazirlər səviyyəsində, bir çox başqa səviyyələrdə Azərbaycandan Avstriyaya, Avstriyadan Azərbaycana səfərlər çox olubdur. Ancaq dövlət başçısının – prezidentin də səfəri lazımdır.

**S u a l: Cənab Prezident, Minsk qrupunun həmsədrləri ilə görüşünüzü necə dəyərləndirirsiniz?**

**C a v a b:** Görüşün əsas hissəsini televiziya ilə veriblər, yəqin ki, eşitmisiniz. Hələ ki, onlarda yeni bir şey yoxdur. Onlar Ermənistan prezidenti Köçəryanla mənim bilavasitə görüşlərimə ümid bəsləyirlər. Biz də onların fəaliyyətinə ümid bəsləyirik. Əgər dünən televiziya ilə seyr etdinizsə, mən onlara olduqca kəskin dedim ki, siz altı aydır fəaliyyətinizi dayandırımissınız, fəaliyyətinizi gücləndirməlisiniz. Onlar da söz verdilər ki, bunu edəcəklər.

**S u a l: Cənab Prezident, Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana qarşidakı səfəri zamanı hansı məsələləri müzakirə edəcəksiniz və Azərbaycan qazının Türkiyəyə ixracı məsələsində Türkiyə prezidentindən hansı irəliləyişi gözləyirsiniz?**

**C a v a b:** Onu Türkiyə prezidenti buraya gələndə deyərsiniz, danışarıq. Türkiyənin hörmətli prezidenti Əhməd Necdət Sezər ayın 11-də Azərbaycana rəsmi səfər edəcəkdir. Türkiyənin yeni prezidenti kimi, onun xarici ölkəyə ilk səfəri Azərbaycanadır. Bəziləri deyirlər ki, o, Kiprə getdi. Amma onlar Kipri xarici ölkə hesab etmirlər. İlk xarici səfəri Azərbaycanadır. Mən bunu xahiş etmişdim, yəqin ki, o da mənimlə eyni fikirdə olubdur. Ayın 11-də gələcəkdir. Təbiidir ki, Türkiyə ilə Azərbaycan arasında olan, indiyə qədər yaranmış əla-qələr hamısı davam edəcək, heç bir dəyişiklik olmayıacaqdır. Dəyişikliyin olmasına əsas da yoxdur. Səfərə gələndə danışacaqıq, onda biləcəksiniz.

**S u a l: Cənab Prezident, Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra bu, Avropa ölkəsinə ilk rəsmi səfərinizdir. Bu səfər çərçivəsində sənədlərin imzalanması gözlənilirmi?**

**C a v a b:** Bəli, gözlənilir. Bir neçə sənəd imzalayacağıq. Prezidentlə mən sənəd imzalayacağam, bir neçə başqa sənəd

imzalanacaqdır. Bundan əlavə, bir neçə beynəlxalq təşkilatla Azərbaycan arasında sənədlər imzalanacaqdır.

**S u a l:** Cənab Prezident, əvvələ, Azərbaycanın Avropa Şurasına üzv olması münasibətlə Sizi təbrik edirəm. İkincisi, Sizin bu hadisəyə münasibətinizi bilmək istərdim. Yəni bundan sonra Avropanın Azərbaycana tələb və tövsiyələri çoxalacaqdır.

**C a v a b:** Mən bunu bir neçə dəfə demişəm. Siz həmişə mənim görüşlərimdə olursunuz, olmayanda da televiziya ilə onları seyt edirsınız. Axırıncı dəfə, İtaliyanın nümayəndə heyəti burada olanda – bilirsiniz ki, indi İtaliya Avropa Şurasında sədrlik edir. Ona görə də onlar çox böyük heyətlə gəlmişdilər. İtaliya Xarici İşlər nazirinin müavinindən əlavə, İtaliyanın Avropa Şurasındaki daimi səfiri, İtaliyadan Avropa Şurasında çalışan bir neçə yüksək vəzifəli şəxs də gəlmişdi – mən onlara dedim və bu sözü bir neçə dəfə təkrar etmişəm ki, Avropa Şurasına daxil olmaq bizim üçün bal yemək, cənnətə düşmək deyildir. Avropa Şurasına daxil olmaq üzərimizə yeni-yeni çox böyük məsuliyyətlər götürməkdir.

Təbii ki, biz sevinməliyik – Azərbaycana diqqət göstərilir, Avropa Şurası istəyir ki, Azərbaycan onun həqiqi, tam hüquqlu üzvü olsun. Biz də istəyirik olaq. Amma ola bilər ki, bundan sonra bizim qarşımıza daha çox vəzifələr qoyulsun. Bir şeyi anlamاق lazımdır ki, – bunu Avropa Şurasında da anlamalıdırular, təəssüf ki, bəziləri anlamır – Avropa qitəsindəki ölkələrin hamisinin mentaliteti, səviyyəsi bir deyildir. Məsələn, indi fransızlardan tələb olunanı Azərbaycandan da tələb etmək o qədər də ədalətli olmaz.

Allah xeyirli eləsin. Hesab edirəm ki, yaxşı olacaqdır.

**S u a l:** Cənab Prezident, hazırda Avstriya ATƏT-in sədridir. Sizin səfərinizdən sonra Avstriyanın Xarici İşlər naziri xanım Benita Mariya Ferrero-Valdnerin Azərbaycana səfəri gözlenilir. Sizin səfərinizdən sonra ola biləmi ki, Avstriya hər hansı yeni təkliflə gəlsin?

**C a v a b:** O həm Azərbaycana, həm də Ermənistana gələcəkdir. Mən xahiş edəcəyəm. Çünkü dünən ATƏT-in Minsk qrupunun mənimlə görüşən həmsədrleri ayın 12-də ATƏT-in hazırkı sədrinə – Avstriyanın Xarici İşlər nazirinə öz məlumatlarını verəcəklər. Mən də bundan öncə onunla görüşəcəyəm və bu məsələ mənim üçün ən əsas məsələlərdən biridir.

**S u a l:** Cənab Prezident, Mahir Cavadovun Avstriya vətəndaşlığına qəbul edilməsi ilə bağlı iradınızı söyləmişdiniz. Bunu Avstriya rəsmilərinə də çatdıracaqsınız mı?

**C a v a b:** Bilirsiniz, mən deməmişəm ki, o, Avstriya vətəndaşlığına qəbul olunubdur. Düzü, heç bilmirəm ki, ona hansı status verilibdir – bəzisi deyir ki, siyasi sığınacaq verilib, bəzisi deyir başqa şey verilibdir.

Təbiidir ki, Avstriya özünü çox ədalətli, demokratik ölkə hesab edir. Eyni zamanda terroristi bir neçə il orada saxlayıblar və onun İrana getməsinə də imkan veriblər. Ancaq Avstriya vətəndaşı, heç köklü avstriyalı olmayan, türkiyəli, türk millətindən olan Kənan Gürəl 1995-ci ilin mart hadisələrində həmin Mahir Cavadovla və başqa terroristlə birlikdə Azərbaycanda dövlət çevrilişi cəhdinin ən fəal iştirakçılarından biri idi. Mən sizə deyə bilərəm ki, xarici ölkələrdən iki fəal iştirakçıvardı. Biri Dəmirkol idi, hansını ki, Türkiyə prezidentinin xahişi ilə mən onlara verdim, o da getdi orada çox axmaq işlər gördü.

Amma bu, cəza aldı və cəzasını da çəkməli idi. Ancaq Avstriya hökuməti bir neçə dəfə bizə müraciət etmişdi, mən də o müraciəti nəzərə alaraq onu onlara verdim. Onun ailəsindən mənə minnətdarlıq məktubu da gəlibdir. Allah eləsin ki, doğrudan da islah edilmiş olsun. Amma bəzən belə olmur, görürsən, düşdürü yerdən çıxandan bir az sonra yenə də fikri pozulur. Ancaq bunlar bizi narahat etmir, çünkü biz belə hal-larla çox rastlaşmışıq.

---

**S u a l:** Cənab Prezident, Avropa Şurasının Azərbaycana tövsiyələrindən biri ədalətli, demokratik parlament seçkilərinin keçirilməsidir. Prezident aparatında hazırlanın layihə Milli Məclisdə kəskin müzakirələrə səbəb olur. Hamının fikri budur ki, layihə barədə prezident nə deyəcəkdir?

**C a v a b:** Qoy müzakirə etsinlər, axırda mən fikrimi deyərəm. Sağ olun.

## AVSTRİYANIN FEDERAL PREZİDENTİ TOMAS KLESTİL İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Vyanan,  
Prezident aparatı*

*4 iyul 2000-ci il*

**T o m a s K l e s t i l:** Ölkəmizə xoş gəlmisiniz, cənab Prezident. Dəvətimizi qəbul edərək Vyanaya rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkür edirəm. Azərbaycan ilə Avstriya arasında qarşılıqlı surətdə faydalı əlaqələr hər iki tərəf üçün çox faydalıdır.

Avstriya zəngin iqtisadi potensiala malik olan Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərir. Əmin olduğumu bildirirəm ki, Sizin rəsmi səfəriniz zamanı aparılacaq danışıqlar, imzalanaçq sənədlər ölkələrimizin arasında münasibətlərin daha da möhkəmlənməsinə güclü təkan verəcəkdir.

**H e y d a r Ə l i y e v:** Möhtərəm cənab Prezident! Səmimi sözlərə, rəsmi səfərə dəvətə görə Avstriya dövlətinin başçısı olan Sizə minnətdarlığımı bildirirəm. Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsindən sonra ölkələrimizin əməkdaşlığının ardıcıl surətdə sıxlığırlaşdırılması sahəsində görülen işləri mən yüksək dəyərləndirirəm.

Bazar münasibətləri, demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər, islahatlar müvəffəqiyyətlə aparılır. Bunun nəticəsində böyük uğurlar əldə olunmuşdur. Respublikamız dünya ölkə-

ləri ilə münasibətlərini suverenlik, qarşılıqlı surətdə faydalı əməkdaşlıq əsasında qurur, öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə bağlanmasına xüsusi əhəmiyyət verir.

Respublikamızın qarşılaşduğu ən agrılı problem Ermənistana-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı 12 ildən bəri davam edən təcavüzü, Ermənistən silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20 faizinin işgal olunması bütün beynəlxalq normalara ziddir. Zəhmət olmazsa bir xəritəyə nəzər salın. Bizim bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq neçə ildən bəri çadırlarda ağır, dözülməz şəraitdə yaşayır.

1994-cü ildə bizim əldə etdiyimiz atəşkəs rejimi sülh prosesini sürətləndirmək yolunda mühüm addımdır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu da fəaliyyət göstərir.

Yadınızdadırsa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon, 1999-cu il İstanbul zirvə görüşlərində biz Sizinlə birgə iştirak etmişdik. Ermənistana-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Lissabon zirvə görüşündə üç prinsip qəbul olunmuş, Avstriya o zaman Azərbaycanın mövqeyini müdafiə etmişdir. Çox təəssüf ki, təcavüzkar Ermənistən BMT, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, qərarlarla, bütün dünya ölkələri tərəfindən tanınmış hüquq normalarına məhəl qoymur.

Azərbaycan ərazisinin bir hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək, yaxud orada yeni bir erməni dövləti yaratmaq iddiası yolverilməzdır və biz bununla heç vaxt razılaşa bilmərik.

Bizim ölkəmiz sülh istəyir. Biz bu münaqişənin Lissabon zirvə görüşündə ATƏT-in üzvü olan 53 ölkənin dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş prinsiplər əsasında aradan qaldırmasına tərəfdarıq, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarə statusu verməyə hazırlıq.

Münaqişənin həlli üçün son illər ATƏT-in Minsk qrupu çərçivəsində birbaşa danışıqlar aparmış, Minsk qrupunun həmsədri olan böyük dövlətdər – Rusiya, ABŞ, Fransa bu sahədə fəaliyyət göstərmişlər. Əmin olduğumu bildirirəm ki, hazırda ATƏT-ə sədrlik edən Avstriya Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması işinə kömək göstərmək üçün öz imkanlarından səmərəli istifadə edəcəkdir.

**T o m a s K l e s t i l:** Cənab Prezident! Sizin uzaqgörən siyasetiniz sayəsində demokratik inkişaf yolu ilə inamlı addımlayan müstəqil Azərbaycan Respublikasında qazanılmış nailiyyətləri yüksək dəyərləndirirəm. Ümidvar olduğumu bildirirəm ki, respublikamızın üzləşdiyi münaqişə sülh yolu ilə, beynəlxalq normalara uyğun surətdə tezliklə aradan qaldırılacaq və Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.

Mənim ölkəm hazırda ATƏT-in sədridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Avstriya öz səylərini gücləndirəcək və bütün imkanlarından istifadə edəcəkdir. Avstriyanın Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri xanum Benita Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyəti iyulun ortalarında bölgəyə səfərə gələcəkdir.

**H e y d a r Ə l i y e v:** Mən bilirəm ki, Siz də, cənab Prezident, Avstriya ilə Azərbaycan arasında yaranmış və durmadan inkişaf edən əməkdaşlığı, Bakıda və Vyanada müxtəlif səviyyələrdə keçirilmiş görüşləri, aparılmış danışıqları, imzalanmış sənədləri yüksək dəyərləndirirsınız. Bu münasibətlərin daha da möhkəmləndirilməsi, əlbəttə ki, hər iki tərəf üçün çox faydalı olacaqdır. Nəhayət, mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

**T o m a s K l e s t i l:** Təşəkkür edirəm. Dəvətinizi məmənunluqla qəbul edirəm\*.

\* Dövlət başçıları beynəlxalq aləmdə, regionda vəziyyət və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də müzakirələr aparırlar.

# AZƏRBAYCAN VƏ AVSTRİYA HÖKUMƏTLƏRİ ARASINDA SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT

*Vyana,  
Prezident aparatı*

*4 iyul 2000-ci il*

## **Avstriya Federal Prezidenti Tomas Klestilin bəyanatı**

Azərbaycan Respublikasının prezidentini böyük maraqla, böyük sevincə salamladım. Əvvəla, ikitərəfli münasibətlər baxımından iki dövlət arasında əlaqələrin olması vacibdir və müsbət haldır. İkincisi, hazırda Avstriya ATƏT-in sədridir və bu mənada biz Cənubi Qafqazın həmin bölgəsinə xüsusi əhəmiyyət, üstünlük veririk.

Cənab prezidentlə səhbətimiz zamanı biz bu bölgədəki münaqişələrlə bağlı müxtəlif məsələlərə, o cümlədən Dağlıq Qarabağ məsələsinə toxunduq. ATƏT-in hazırkı sətri, Avstriyanın Xarici İşlər naziri indi bu məsələ ilə məşğuldur və tezliklə Bakıya səfər edəcəkdir. Cənab prezidentlə görüşümüzdə biz indiyədək Minsk qrupunun əldə etdiyi nəticələr, habelə digər səviyyələrdəki nəticələr haqqında da danışdıq. Aydın oldu ki, bu bölgədəki münaqişənin çox böyük coğrafi-siyasi təsiri var. Belə ki, bura Ermənistən, Azərbaycan, İran və bir çox başqa ölkələrin qonşu olduğu ərazidir. Eyni zamanda bu bölgə digər maraqların olduğu bir yerdir. Ona görə də biz ATƏT-ə sədrlik etdiyimiz müddətdə bu münaqişə ilə məşğul olmağa və

imkan daxilində onun həllinə öz töhfəmizi verməyə çalışırıq. Bildiyiniz kimi, bu işlə əsasən, hazırda ATƏT-ə sədrlik edən Avstriyanın Xarici İşlər naziri məşğul olur.

### **Azərbaycan prezidenti Heydər Əliyevin bəyanatı**

Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Mən Avstriya prezidentinin dəvəti ilə bu gün Vyanada rəsmi səfərdə olmağımdan çox məmnunam.

Cənab Prezident, məni dəvət etdiyinizə və çox qonaqpərvərliklə, mehribanlıqla qarşıladığınıza görə Sizə təşəkkür edirəm. Bu, Avstriya ilə Azərbaycan arasında yaranmış əlaqələrin inkişaf etdirilməsi üçün mühüm bir mərhələdir. Biz bunu yüksək qiymətləndiririk.

Cənab Prezident, siz söylədiyiniz kimi, indi bizim təkbətək danışığımız zamanı bir çox məsələlər, o cümlədən, xüsusən, Cənubi Qafqazdakı vəziyyət, bu problemin içərisində 12 il davam edən Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi.

Cənab Prezident, Siz bu problemi yaxşı bilirsınız. Biz sizinlə ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon, 1999-cu il İstanbul sammitlərində görüşmüşük və həmin sammitlərin hər birində bu məsələ gündəlikdə olubdur. ATƏT-in bu sammitlərində məsələnin ədalətli həll olunması üçün Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm.

Bu gün biz bu məsələni sizinlə bir daha çox ətraflı müzakirə etdik. Mən hiss etdim ki, Siz bu problemi bilirsınız, bu problem Sizi də narahat edir. Çünkü Qafqaz bölgəsində – dönyanın mühüm regionlarından biri olan bölgədə sülhün, sabitliyin, əmin-amanlığın olması Avstriya üçün də vacibdir. Mən Sizə bildirdim ki, Azərbaycan bu barədə çox səylər qoyubdur və bir çox addımlar atıb-

dır. 1996-ci ildə ATƏT-in Lissabon sammitində çox mühüm bir qərar qəbul edilibdir. Biz onun həyata keçirilməsinə çalışmışıq. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində biz onu həyata keçirə bilməmişik.

Bu məsələlərlə 1992-ci ildən ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupuna Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa rəhbərlik edirlər. Ancaq bu səylər lazımı nəticə vermemədiyinə görə 1999-cu ildə Ermənistan prezidenti Robert Köçəryan ilə Azərbaycan prezidenti Heydər Əliyev arasında bila-vasitə bir neçə təkbətək görüş keçirilməsinin lazım olması məsələsi meydana çıxmışdır.

Biz bu görüşlər zamanı müəyyən qədər irəliləmişik. Hər iki prezident belə fikrə gəlibdir ki, məsələni həll etmək üçün qarşılıqlı güzəşt'lərə getmək lazımdır. Ancaq 1999-cu ildə bu məsələdə əldə edilmiş irəliləyiş təəssüf ki, sonra müəyyən qədər ləngiyibdir. Biz məsələnin sülh yolu ilə həll olunmasına bundan sonra da çalışacağıq.

Cənab Prezident, mən Sizə bildirdim ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işgal edibdir və həmin ərazilər Ermənistan silahlı qüvvələrinin işğali altındadır. İşgal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılib, öz ölkələrində köçküñ vəziyyətində çadırlarda ağır şəraitdə yaşayırlar.

Altı il bundan önce, 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşin kəsilməsi haqqında saziş imzalanıb ki, məsələnin sülh yolu ilə həll edilməsinə nail olaq. İndi müharibə yoxdur, amma sülh də əldə edilməyibdir. Bu, Azərbaycan üçün hayatı məsələdir: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistan silahlı qüvvələri işgal olunmuş torpaqlarımızdan çıxmalıdır. Beynəlxalq hüquq normalarına, ATƏT-in prinsiplərinə Ermənistan da riayət etməlidir və bir milyondan artıq Azərbaycanlı öz yerlərinə-yurdlarına qayıtmalıdır.

Onu da bilməlisiniz ki, işgal olunmuş torpaqlarda hər şey

dağıdılibdir. Öz yerlərinə qayidian adamlar ancaq torpaqlarına qayıdacaqlar. Onların orada yaşaması üçün hələ bir neçə il çox iş görülməlidir və buna böyük vəsait lazımdır. Amma hesab edirik ki, əgər sülh əldə olunsa, təbiidir ki, gələcək illərdə Dünya Birliyinin, Avropa Birliyinin, böyük donorların köməyi ilə bu məsələləri də həll etmək olar.

Avstriya bu il ATƏT-in sədri vəzifəsini həyata keçirir. Biz sizə çox ümidiłr bəsləyirik. Xarici İşlər naziri xanım Ferrero-Valdner bu yaxınlarda bölgəmizə gələcək, Azərbaycanda olacaqdır. Biz sizə səbirsizliklə gözləyirik. Arzu edirik ki, bu ilin ikinci yarısında – Avstriyanın ATƏT-ə sədrlik etdiyi zaman bu məsələnin həllində real bir nəticə əldə olunsun.

Cənab Prezident, siz Avropada və dünyada çox tanınan, böyük hörmətə malik olan dövlət xadimisiniz. Mən arzu edirəm və xahiş edirəm ki, Siz öz şəxsi siyasi imkanlarınızdan da istifadə edib bu məsələnin sülh yolu ilə həll olunmasında bizə yardım göstərəsiniz. Biz Avstriyaya, prezidentə, Xarici İşlər nazirinə və ATƏT-ə çox böyük ümidiłr bəsləyirik.

Nəhayət, cənab Prezident, mən istərdim Sizə bildirim ki, İkinci Dünya müharibəsində alman ordusu tərəfində vuruşmuş və sovet ordusuna əsir düşmüş Avstriya əsgərlərinin bir qismi Azərbaycana gətirilib və onlar orada su elektrik stansiyasının tikintisində iştirak ediblər. Onlardan 45 nəfəri orada vəfat edib və dəfn olunubdur. Onların qəbirləri indiyədək qorunur. Mən həmin qəbirlərin fotolarını Sizə təqdim etmək istəyirəm. Bu isə onların xatirəsinə vurulmuş lövhədir. Mən bu barədə məlumatları da Sizə təqdim edirəm. Güman edirəm ki, fotoreportyorlar o şəkilləri çəkib nümayiş etdirənlər daha yaxşı olar.

\* \* \*

**S u a l: Cənab Prezident, mənim sualım Dağlıq Qarabağ məsəlesi barədədir. Size, bu məsələdə irəliləyişə, sülhə necə nail olmaq mümkündür?**

**H e y d ə r Ə l i y e v:** ATƏT-in bütün gücünü sərf edib, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın təsirindən istifadə edib bu məsələdə irəliləyişə, sülhə nail olmaq mümkündür. Hesab edirəm, bunun üçün Ermənistana həqiqəti anlatmaq lazımdır. Əsas da beynəlxalq hüquq normalarını, Helsinki aktını, dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü principini ortaya qoymaq lazımdır. Əgər bütün dövlətlər bunu səmimiyyətlə ortaya qoysalar və Ermənistandan bunu tələb etsələr, onda məsələni həll etmək mümkündür.

**S u a l:** Mənim sualım hər iki prezidentədir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra onun prezidenti Avstriyaya ilk dəfə səfər etmişdir. Bilmək istərdim, aparılmış danışqlar və imzalanmış sənədlər Avstriya ilə Azərbaycan arasında əlaqələrin gələcək inkişafına necə təsir göstərə bilər?

**T o m a s K l e s t i l:** Mən hesab edirəm və inanıram ki, bizim bugünkü görüşümüz və apardığımız söhbət, cənab prezidentin hələ bu gün və sabah da aparacağı danışqlar qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq üçün yaxşı zəmin yaradacaqdır. Bu isə öz növbəsində siyasi, iqtisadi və mədəni əlaqələrin yaxşılaşmasına səbəb olacaqdır.

Avstriyanın ATƏT-ə sədrlik etdiyi dövrdə bizim üçün ən öncül vəzifələrdən biri məhz Cənubi Qafqaz regionunda münaqişələrin, ən əsası isə Ermənistan–Azərbaycan münaqişəsinin həllinə nail olmaqdır. Bəri başdan demək lazımdır ki, biz realistik, başa düşürük ki, münaqişə təkcə Ermənistandan Azərbaycan arasında deyildir. Orada çox şey qarışır, çulğasıdır, başqa münaqişələr də mövcuddur. Mən artıq dedim ki, həmin regionun çox böyük coğrafi-siyasi, hətta qlobal rolu var. Ona görə də məsələyə realistcəsinə yanaşmaq lazımdır. Hesab edirəm, biz bunun həllinə kömək göstərə biləcəyik.

**H e y d ə r Ə l i y e v:** Mən də cavab verməliyəm. Mən hörmətli prezidentin cavabı ilə tamamilə razıyam. Azərbaycan döv-

lət müstəqilliyi əldə edəndən sonra ölkələrimiz arasında əlaqə yaranıbdır. Müxtəlif nazirliklər arasında bir çox müqavilələr imzalanıbdır. Avstriyanın ayrı-ayrı nümayəndələri Azərbaycanda, Azərbaycanın nümayəndələri Avstriyada olublar. Keçən il Azərbaycanda 23-dən artıq Avstriya biznesmeni var idi və onlar Azərbaycana investisiya qoymaq məsələləri ilə məşğul olurdular. Elmi-mədəni sahələrdə, təhsil sahəsində və digər sahələrdə də ölkələrimiz arasında əlaqələr mövcuddur. Azərbaycan tələbələri Avstriyada təhsil alırlar. Avstriyanın diplomatiya kurslarında da Azərbaycan tələbələri təhsil alırlar.

Amma bunlar hamısı bu günə qədər görülmüş işlədir. Hesab edirəm ki, mənim səfərimdən və prezidentlə apardığımız söhbətlərdən sonra bizim əlaqələrimiz daha da genişlənəcəkdir. Avstriya iqtisadi cəhətdən, texnika, texnologiya cəhətdən çox inkişaf etmiş ölkədir. Azərbaycanın zəngin təbii sərvətləri, böyük iqtisadi potensialı var. Azərbaycan xarici investisiyalara çox böyük maraq göstərir. 1994-cü ildən başlayaraq dünyanın 32 neft şirkəti Azərbaycana gəlib, müqavilələr bağlayıblar və işləyirlər. Hesab edirəm, Avstriya biznesi gərək Azərbaycana da öz münasibətini göstərsin, geri qalmasın. Düşünürəm ki, bu görüşdən sonra biz həmin məsələləri həll edə bilərik.

Amma, cənab prezidentin dediyi kimi, ən əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması və bu sahədə Avstriyanın bizi yardımımızdır.

Hörmətli cənab Prezident, mən Sizi Azərbaycana rəsmi səfərə davət edirəm. Bu ay Xarici İşlər naziri gələcəkdir. Sizə münasib olan bir vaxtda Sizi Azərbaycanda görməkdən çox məmənnun olaram. Güman edirəm, mənim bu davətimi qəbul edib onu həyata keçirməyə çalışacaqsınız.

Sizə bir daha təşəkkür edirəm.

**AVSTRİYANIN XARİCİ İSLƏR NAZİRİ,  
ATƏT-in HAZIRKI SƏDİRİ  
XANIM BENUTA FERRERO-VALDNER İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Vyana,  
Prezident aparatı*

*4 iyul 2000-ci il*

**F e r r e r o - V a l d n e r:** Xoş gəlmisiniz, cənab Prezident! Sizinlə – görkəmli dövlət xadimi ilə görüşdən şərəf dumuram. Əmin olduğumu bildirirəm ki, Vyanaya rəsmi səfəriniz Azərbaycan–Avstriya əməkdaşlığının inkişafında yeni mərhələ yaradacaqdır.

**H e y d a r Ə l i y e v:** Xoş sözlərinizə görə təşəkkür edirəm, xanım Ferrero-Valdner. Azərbaycan ilə Avstriya arasındakı əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etməsi həqiqətən də vacibdir.

Demokratik inkişaf və bazar münasibətləri yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində artıq xeyli iş görülmüş, islahatlar müvəffəqiyyətlə aparılmış, nəticədə böyük uğurlar əldə olunmuşdur. Azərbaycanın üzləşdiyi ən agrılı, çətin problem Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Ermənistən silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyüünə qəsd edilmiş, torpaqlarımızın 20 faizi işgal olunmuşdur. Bütün bunları Siz bu xəritədə aşkar görə bilərsiniz. Bir milyondan çox vətəndaşımız doğma yurdundan zorla qovulmuş, uzun illərdən bəri

çadırlarda ağır vəziyyətdə yaşayır. Bu münaqişənin aradan qaldırılması üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu fəaliyyət göstərir.

1994-cü ildə müharibədə atəşkəs rejimi barədə saziş imzalandı, ATƏT-in 1994-cü il Budapeşт, 1996-ci il Lissabon, 1999-cu il İstanbul sammitlərində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi müzakirə edildiyi nəzərdə tutulmuşdur. Lakin münaqişənin aradan qaldırılması üçün Lissabon sammitində qəbul olunmuş üç əsas prinsip, təcavüzkar Ermənistan beynəlxalq hüquq normalarına, nüfuzlu təşkilatların qərar və qətnamələrinə məhəl qoymur.

Bu münaqişənin ATƏT-in prinsiplərinə, beynəlxalq hüquq normalarına uyğun şəkildə, sülh yolu ilə həllinə Azərbaycan tərəfdardır. Son illər Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışqlar olmuşdur. Lakin Minsk qrupunun həmsədriləri olan Rusyanın, Amerika Birleşmiş Ştatlarının, Fransanın sülh prosesini sürətləndirmək sahəsində səylərinin artırılmasına ehtiyac duyular.

ATƏT-in bu sahədəki fəaliyyətinə Azərbaycan böyük ümidił bəsləyir. Ümidvar olduğumu bildirirəm ki, Avstriya ATƏT-ə sədrlik etdiyi dövrdə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün lazımı səylər göstərəcəkdir.

**Ferrero - Valdner:** Hörmətli cənab Prezident! Sizin uzaqqorən siyasetiniz sayəsində Azərbaycanın haqq işinin qalib gələcəyinə, münaqişənin sülh yolu ilə aradan qaldırılacağına əmin olduğumu bildirirəm. Mən bu yaxnlarda Sizin bölgənizə səfər edəcəyəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunması üçün Avstriya ATƏT-in hazırkı sədri kimi, bütün imkanlarından istifadə edəcəkdir.

**Heydər Əliyev:** Biz buna böyük ümid edirik. Mən həmçinin, ümidvaram ki, Azərbaycan-Avstriya əlaqələri daha genişləndiriləcək, bölgədə vəziyyət axır ki, sabitləşəcək.

## VYANA ŞƏHƏR MERİYASINDA GÖRÜŞDƏ ÇIXIŞ

*4 iyul 2000-ci il*

Hörmətli cənab mer!

Hörmətli xanımlar və cənablar!

Mən sizi – Vyananın merini, şəhərin bütün əhalisini səmimi-qəlbdən salamlayıram, Avstriyada, Vyanada və şəhər meriyasında olmağımdan çox məmənun qaldığımı bildirmək istəyirəm.

Avstriya, onun paytaxtı Vyana çox qədim, zəngin tarixə malikdir. Uzaq keçmişdə Vyananı quranlar böyük abidələr – memarlıq, heykəltəraşlıq abidələri və şəhərin başqa gözəlliklərini yaratmışlar. Bunlar bizi həddindən artıq heyran edir. Burada nə qədər gözəl sənət əsərləri, yüksək mədəniyyəti nümayiş etdirən memarlıq abidələri vardır. Hesab edirəm ki, bu sizin, Vyananın ən böyük sərvətidir.

İkinci Dünya müharibəsindən sonra Avstriya, onun paytaxtı Vyana çox yüksək sürətlə inkişaf edibdir. Cənab mer buradakı nitqində bu barədə çox geniş məlumat verdi. Biz bunları bilirik, yəni kitablardan oxuyur, kütləvi informasiya vasitələrindən eşidirik. Amma hörmətli cənab merin verdiyi məlumat Vyananın bugünkü müasir həyatda nə qədər böyük rol oynadığını göstərir.

Mən bu nailiyyətlər münasibətilə sizi təbrik edirəm. Ümid edirəm ki, Vyana Avropada özünəməxsus olan xüsusi rolu bundan sonra da uğurla həyata keçirəcəkdir.

Vyanada yerləşən beynəlxalq təşkilatlar bütün dünyada, xüsusən Avropada sülhün, əmin-amanlığın, təhlükəsizliyin

təmin olunması üçün bundan sonra daha çox səylər qoyacaqlar. Biz Vyanaya, Avstriyaya bu arzularla, bu istəklərlə gəlmışik. Mən bu rəsmi səfərimdən çox məmənunam. Məni burada mehribancasına qarşılığınızı görə sizə təşəkkür edirəm.

Vyana ilə Azərbaycanın paytaxtı Bakı arasında müəyyən əlaqələr yaradılıbdır. Amma bu əlaqələri daha da genişləndirmək olar. Biz bunu çox istəyirik. Çünkü Bakının inkişafı üçün Vyana şəhərindən çox şəylər öyrənmək olar. Mən siz Vyana-Bakı əməkdaşlığına dəvət edirəm.

Mən sizə bir daha təşəkkür edirəm. Vyana şəhərinin sakinlərinə, Avstriyanın vətəndaşlarına və cənab mer, sizə cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

\* \* \*

Şəhər məriyasının fəxri qonaqlar kitabına  
yazdığı ürək sözleri:

*«Gözəl Vyana şəhəri keçmiş tarixi və bugünkü nailiyyətləri ilə məni heyran etdi. Vyana şəhərinin sakinlərinə, Avstriyanın bütün vətəndaşlarına sülh və əmin-amanlıq, rifah arzulayıram.*

*Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyev*

4 iyul 2000-ci il».

## AVSTRİYA RESPUBLİKASI PARLAMENTİNİN SƏDRİ HAYNTS FİŞER İLƏ GÖRÜŞDƏKİ\* SÖHBƏTDƏN

**H a y n t s F i ş e r:** Cənab Prezident! Sizi səmimiyyətlə, mehribanlıqla salamlayıram və bu görüşdən məmənun olduğumu bildirirəm. Qeyd edim ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə biz xüsusi əhəmiyyət veririk.

Dəvətimizi qəbul edərək Avstriyaya rəsmi səfərə gəldiyini-ze görə Sizə təşəkkürümüz bildirirəm. Əmin olduğumu bildirirəm ki, bu səfər Azərbaycan-Avstriya əlaqələrində yeni mərhələ açacaqdır.

**H e y d e r Ə l i y e v :** Xoş sözlərə və səmimi qonaqpərvərliyə görə cənab Haynts Fişer, Sizə minnətdarlıq edirəm. Müstəqil Azərbaycan Respublikasının dünya ölkələri, o cümlədən Avstriya ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa böyük maraq göstərdiyini vurgulayıram.

Xatırlatmaq istəyirəm ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi barədə qərar qəbul olundu. Bu məsələdə Avstriyanın Azərbaycana verdiyi dəstəkdən çox məmənun qaldığımı bildirirəm.

Bildiyiniz kimi, ölkəmiz üçün ən agrılı problem Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Nəzərinizə

---

\* Görüşdə Azərbaycan və Avstriya parlamentləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacib olduğu nəzərə çatdırıldı, hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

çatdırıım ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işgal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır vəziyyətdə yaşıyır.

Münaqişənin dincliklə aradan qaldırılması sahəsində Azərbaycan sülh tərəfdarıdır. Biz ölkəmizin işgal altında qalan torpaqlarının azad edilməsini, respublikamızın ərazi bütövlüyünün təmin olunmasını, yurdlarından zorla qovulmuş azərbaycanlı köçkünlərin və qaçqınların öz doğma yerlərinə qayıtmasını istəyirik.

ATƏT-in Budapeşt, Lissabon, İstanbul zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi sahəsində müzakirələr keçirilmiş, Minsk qrupu çərçivəsində və birbaşa damışıqlar aparılmışdır. Əmin olduğumu bildirirəm ki, hazırda ATƏT-ə sədrlik edən Avstriya bu sahədəki səmərəli fəaliyyəti ilə sülhün əldə edilməsinə lazımı kömək göstərəcək, öz imkanlarından istifadə etməyə çalışacaqdır.

**H a y n t s F i ş e r:** Avropanın tərkib hissəsi olan Azərbaycanda Sizin, prezident Heydər Əliyevin müdrik siyaseti, böyük təcrübəsi sayəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Ümidvar olduğumu bildirirəm ki, Avstriyanın Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri xanım Benita Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyətinin bölgəyə qarşidakı səfəri bu münaqişənin həllinə, sülh prosesinin süratlenmesinə müsbət təsir göstərəcəkdir.

Cənab Prezident, mən Sizin ölkənizi görmək arzusundaydım. Azərbaycan Milli Məclisinin sədrindən rəsmi dəvət aldığımı və imkan tapan kimi respublikanızı ziyarət edəcəyi-mi söyləyirəm.

## AVSTRİYA RESPUBLİKASININ FEDERAL KANSLERİ VOLEQANQ ŞÜSSEL İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Vyanə*

*4 iyul 2000-ci il*

**V o l f q a n q Ş ü s s e l:** Avstriyaya rəsmi səfərə xoş gəlmisiniz, cənab Prezident. Sizinlə görüşdən olduqca məmənun qaldım. Mən hələ 1999-cu ilin iyulunda Avstriya Respublikasının vitse-kansleri, Xarici İşlər naziri kimi, Bakıya səfər etmişdim. Sizinlə keçirdiyim görüşü, apardığım danışqları həmişə razılıqla xatırlayıram.

Vyanaya rəsmi səfəriniz ölkələrimiz arasındaki əlaqələrin inkişafında mühüm mərhələ olacaqdır. Sözsüz ki, Avstriya zəngin ehtiyatlara malik olan, demokratik inkişaf yolu ilə uğurla addimlayan müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa böyük maraq göstərir.

**H e y d a r Ə l i y e v:** Səmimi sözlərə və Vyanaya rəsmi səfərə dəvətə görə təşəkkürümüz bildirirəm. Avropada iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən biri olan Avstriya ilə əməkdaşlığın daha da sıxlasdırılması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Bazar münasibətlərini, demokratik inkişaf yolunu seçmiş, hüquqi, demokratik, dünyəvi dövlət quran müstəqil Azərbaycan Respublikası dünya və Avropa dəyərləri ilə sıx bağlıdır.

Ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması barədə Avropa Şurası Parlament Assambleyası qərar qəbul etmişdir. Bu gün respublikamız üçün ən ağır problem 12 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Zəhmət olmasa bir xəritəyə baxın. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayır, işğal edilmiş ərazilərdə şəhərlərimiz, kəndlərimiz, qədim tarixə malik mədəniyyət abidələrimiz dağıdıraraq viran qoyulur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışqlar aparılır. Bu məsələnin həllində ölkəmiz həmişə konsturktiv mövqe tutur və tutacaq. Təəssüflə bildirirəm ki, Ermənistan tərəfi sülh sazişinin əldə edilməsinə hər vasitə ilə mane olur, təcavüzkar niyyətindən əl çəkmək istəmir.

Minsk qrupunun həmsədrleri Rusiya, ABŞ, Fransa sülh prosesini sürətləndirmək üçün səylər göstərir. Əmin olduğunu bildirirəm ki, hazırda ATƏT-ə sədrlik edən Avstriya bu münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün bütün imkanlarından səmərəli istifadə edəcəkdir.

**V o l f q a n q Ş ü s s e l:** Möhtərəm cənab Prezident. Mən də Sizi əmin edirəm ki, Avstriya tərəfindən Azərbaycanın mövqeyi dəstəklənəcək. Avstriyanın Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri xanım Benita Ferrero-Waldner bölgəyə səfər edəcəkdir. Deməliyəm ki, mənim ölkəm bu münaqişənin sülh yolu ilə həllinə hər cür kömək göstərməyə hazırlıdır.

**H e y d a r Ə l i y e v:** Cənab kansler! Mən inanıram ki, Azərbaycan-Avstriya iqtisadi əlaqələri daha da inkişaf edəcəkdir.

Bu sahədə apardığımız siyaset və həyata keçirdiyimiz tədbirlər, əlbəttə ki, uğurla nəticələnəcəkdir.

Cənab kansler, mən Sizi təşəkkür edirəm və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

**V o l f q a n q Ş ü s s e l:** Çox sağ olun. Dəvətinizi məm-nunluqla qəbul edirəm.

## AVSTRİYA İQTİSADİYYAT PALATASINDA ÖLKƏNİN XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR CƏMIYYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞDƏ\* NİTQ

*4 iyul 2000-ci il*

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınıizi səmimi-qəlbdən salamlayıram və Avstriyada, Vyanada olduğum zaman sizinlə, Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvləri ilə görüşməyi özüm üçün çox mühüm bir hadisə hesab edirəm. Təşəkkür edirəm ki, siz mənimlə görüşməyə maraq göstərmişiniz və bu gün buraya toplasmışınız. Təbiidir ki, bu sizin Azərbaycana olan marağınızla əlaqədardır.

Cənab səfir, indi burada söylədiyiniz nitqə görə mən sizə təşəkkür edirəm. Siz Azərbaycan haqqında ətraflı məlumat verdiniz. Ona görə də mənim deyəcəyim sözlerin bir qismini siz dediniz. Ancaq deməyə mən də söz taparam. Hələ ki, deyiləsi sözlər çoxdur. Azərbaycan haqqında çox düzgün məlumat verdiyinize görə və mənim tərcüməyi-halim barədə verdiyinizi məlumatlara görə sizə təşəkkür edirəm.

\* Görüşdə Avstriyanın tanınmış ictimai-siyasi xadimləri, iş adamları, xarici ölkələrin səfirləri, mətbuat nümayəndələri iştirak edirdilər.

Cəmiyyətin prezidenti, səfir Volfganq Şelenberq görüşü giriş sözü ilə açdı. Dövlətimizin başçısı Heydər Əliyev görüşdə «Azərbaycan XXI əsrin astanasında: problemlər və perspektivlər» mövzusunda nitq söylədi.

Hörmətli xanımlar və cənablar!

Bilirsiniz ki, mən Avstriya prezidentinin dəvəti ilə rəsmi səfərə gəlmişəm. Bu gün səhərdən görüşlər keçirirəm. Cənab prezident ilə çox faydalı görüşlərimiz, danışıqlarımız olubdur. Xarici İşlər Naziri ilə görüşlərim olubdur. Parlamentin sədri ilə görüşüm, yaxşı danışıqlarımız olubdur. Vyananın meriya-sında olmuşam. Federal kansler ilə də görüşüb danışıqlar aparmışam. İndi isə sizin hüzurunuza gəlmişəm. Mən Vyana-da birinci dəfəyəm, Avstriyaya birinci dəfədir gəlmişəm. Ona görə bu qısa zamanda məndə çox böyük təəssüratlar vardır. Əlbəttə, tarixdən Avstriyanın keçmişini haqqında, mədəniyyəti haqqında çox oxumuşam. Ancaq gördükərim məni heyran edir. Yəni «gördükərim» deyəndə, Vyana şəhərinin gözəl memarlıq abidələrini, gözəl heykəltəraşlıq abidələrini, gözəl sarayları və o saraylarda olan gözəl rəsm əsərlərini deyirəm. Ancaq bu, Vyananın və Avstriyanın keçmişidir. Vyananın, Avstriyanın bu günü isə keçmişindən də yaxşıdır. Çünkü Avstriya Avropada inkişaf etmiş dövlətlərdən biridir və çox böyük nailiyyətlər əldə edibdir. Ona görə də mən sizin hamimizi—Avstriyanın vətəndaşlarını, Vyana sakinlərini bu nailiy-yətlərə görə təbrik edirəm.

Əlbəttə ki, Azərbaycan haqqında qısa müddətdə sizə lazım olan məlumatı vermək çətindir. Mən ancaq bir neçə məqama toxunacağam.

Azərbaycan XIX əsrin əvvəlində İran ilə Rusiya arasında gedən müharibə nəticəsində iki yerə parçalanıbdır: Azərbaycanın şimal hissəsi – indi bizim yaşadığımız Azərbaycan Rusiya imperiyasının tabeliyinə keçibdir, cənub hissəsi – indi İranda olan hissəsi isə İran imperiyasının əlinə keçibdir. Beləliklə, Azərbaycan parçalanıbdır.

Burada deyildiyi kimi, XX əsrin əvvəlində Rusiya imperiyası dağılıandan sonra 1918-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan edib, xalq cumhuriyyəti yaranıbdır. Ancaq

bu cümhuriyyət, bu dövlət, bu hökumət çox yaşaya bilməyibdir. 23 aydan sonra Rusyanın mərkəzində sovet hakimiyyəti, bolşeviklər hakimiyyəti özlərini möhkəmləndirəndən sonra Qafqaza doğru irəliləyib və Azərbaycan 1920-ci ilin aprel ayının sonunda öz müstəqilliyini itirib və o vaxtdan Sovetlər İttifaqının tərkibində bir müttəfiq respublika olubdur. 1991-ci ilin sonunda Sovetlər İttifaqı dağılan zaman Azərbaycan da öz müstəqilliyini əldə edibdir. Doqquz ildir ki, biz müstəqil dövlətik və Dünya Birliyində özümüzə məxsus olan yeri tutu bilmışik.

Ancaq Azərbaycan hələ Sovetlər İttifaqının tərkibində olduğu zaman bir çox çətinliklərlə rastlaşırbdır. Çünkü Azərbaycanla qonşu olan Ermənistən – bilirsınız ki, Sovetlər İttifaqının tərkibində 15 müttəfiq respublika var idi. Bu respublikalardan üçü, yəni Azərbaycan, Gürcüstan və Ermənistən Cənubi Qafqazdadır. Biz bir-birimizlə qonşuyuq – Azərbaycanın qədim və əzəli torpağı olan Dağlıq Qarabağ vilayətini əlinə keçirmək üçün hələ 1988-ci ildə, sovet hakimiyyəti dövründə münaqişəyə başlayıbdır. Bu münaqişə əvvəlcə ayrı-ayrı qrupların silahlı münaqişələri şəklində olubdur.

Bu münaqişə Dağlıq Qarabağı ələ keçirmək üçün Ermənistən tərəfindən başlanıbdır. Gördüyüñüz xəritədə Dağlıq Qarabağ qırmızı rənglə rənglənmiş ərazidir. Sovet hakimiyyəti qurulandan sonra Dağlıq Qarabağ 1923-cü ildə Azərbaycanda muxtar vilayət statusu almışdır. O vaxtdan da muxtar vilayət kimi, Azərbaycanın tərkibində idi. Dağlıq Qarabağın tarixi və Azərbaycanın tarixi onu göstərir ki, Dağlıq Qarabağ torpağı heç vaxt Ermənistana məxsus olmamışdır. Ancaq o vaxt – 1923-cü ildə Dağlıq Qarabağa muxtarlıyyət statusu verilən zaman Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlılara nisbətən çoxluq təşkil edirdilər. Ona görə də bu muxtarlıyyət statusu verilmişdir. Son 70 ildə də vəziyyət belə olmuşdur. Yəni Dağlıq Qarabağda münaqişə başlanan za-

man cəmi 170 min əhali yaşayıbdır. Onun 70 faizi ermənilər, 30 faizi isə azərbaycanlılar olublar. Ermənistən belə hesab edir ki, «Dağlıq Qarabağ Ermənistən torpağıdır, ona görə də bunu Ermənistəna bağlamaq lazımdır».

Siz xəritədən görürsünüz ki, bu qırmızı rənglə rənglənmiş ərazi Azərbaycanın mərkəzində yerləşir. Onu Ermənistəna aid etmək olmaz və təbiidir ki, Ermənistəna bağlamaq da olmaz.

Bu münaqişə başlananda Sovetlər İttifaqı güclü bir dövlət idi və təbiidir ki, öz ölkəsinin daxilində olan münaqişələri aradan qaldırmağa qadir idi. Ancaq təəssüflər olsun ki, 1988-ci ildə Sovetlər İttifaqının rəhbərliyi, hökuməti və şəxsən Mixail Qorbaçov bu məsələdə düzgün mövqə tutmadılar.

Yəni bu münaqişənin qarşısını almaq əvəzinə – təbiidir ki, lazımı tədbirlər görülməli idi ki, bu münaqişə müharibəyə çevrilməsin, silahlı vuruşmaya çevrilməsin – çox naməlum mövqə tutmuş, bəzən neytral olmuş, bəzən Ermənistəni müdafiə etmiş, bəzən də istəmişdir ki, Ermənistənla Azərbaycan özləri bir-biri ilə danışsınlar.

Belə bir şəraitdə Ermənistən parlamenti hələ 1988-ci ildə qərar qəbul edib ki, Dağlıq Qarabağ Ermənistəna bağlansın. Əlbəttə ki, parlamentin bu qərarı o vaxtkı Sovet İttifaqının Konstitusiyasına, qanunlarına zidd olan bir qərar idi. Bunların qarşısı alınsayıdı, o qədər qan da tökülməzdı; müharibə də olmazdı. Təəssüf ki, bunların qarşısı alınmayıbdır. Beləliklə bu, kiçik münaqişədən böyük bir müharibəyə çevrilibdir.

1990-ci ildə Ermənistən silahlı qüvvələrinin yardımı ilə Dağlıq Qarabağın ərazisi tamamilə işğal olunubdur. Orada yaşayan azərbaycanlıların hamısı Dağlıq Qarabağ ərazisindən çıxarılibdir və Dağlıq Qarabağ Azərbaycan dövlətinin tabeliyindən tamamilə çıxıbdır. Ondan sonra isə müharibə gedibdir, vuruşmalar gedibdir, həm o tərəfdən, həm bu tərəfdən itkilər olubdur və nəhayət, 1991-ci ildə Sovetlər

İttifaqı dağılan zaman həm Ermənistan, həm Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bu müharibə daha da qızışış və açıq-açığına artıq təkcə Dağlıq Qarabağ problemi yox, Ermənistanla Azərbaycan arasında münaqişəyə, müharibəyə çevrilibdir.

Sonrakı dövrde bəzi səbəblərdən – o səbəblər də ondan ibarətdir ki, təəssüf ki, Azərbaycan dövlət müstəqilliyi əldə edən zaman ikinci bir böyük problemlə rastlaşmışdı. O da Azərbaycanın daxilində içtimai-siyasi sabitliyin olmaması idi.

O vaxt Azərbaycanda bəzi qüvvələr, silahlı dəstələr gedib Ermənistan silahlı qüvvələrindən Azərbaycan torpaqlarını qoruyaraq daha da silahlanmışdır və ondan sonra bəzi qüvvələr – həm siyasi qüvvələr, həm də ayrı-ayrı silahlı qüvvələr Azərbaycanda hakimiyyət mübarizəsinə cəhd göstərmişdilər. Bu hakimiyyət mübarizəsi Azərbaycanın daxilində sabitliyi pozmuşdu.

Azərbaycanda 1990-ci ildə, hələ Sovet İttifaqı zamanı bir dəfə hakimiyyət dəyişilmiş, 1992-ci ildə yenə hakimiyyət dəyişilmiş və 1993-cü ilin iyun ayında, yeddi il bundan once bir tərəfdən, Ermənistan Azərbaycanın torpaqlarını işgal etdiyi halda, Azərbaycanın daxilində vətəndaş müharibəsi başlamışdı – bütün bu səbəblərdən də təbiidir ki, Ermənistan silahlı qüvvələri çox məharətlə istifadə ediblər və Dağlıq Qarabağın ərazisində çıxıb, onun ətrafında olan rayonları, – orada sırf azərbaycanlılar yaşayıbdır və onların Dağlıq Qarabağ vilayəti ilə heç bir əlaqəsi, münasibəti yoxdur – o rayonları, əraziləri işgal etməyə başlayıblar.

Bu dövrə Azərbaycanın tarixində bir faciəli səhifə də var. O, 1990-ci ildəki yanvar hadisələridir. Bu barədə bəlkə də sizin məlumatınız var, ancaq bu çox dəhşətli bir hadisədir. Bu da ondan ibarətdir ki, 1988-ci ildə, 1989-cu ildə sovet hökuməti, onun rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsində ədalətli mövqə tutmadığına görə, Azərbaycana qarşı ədalət-

sizlik etdiyinə görə və bunların nəticəsində Dağlıq Qarabağ və onun ətrafında olan bəzi bölgələr Ermənistan silahlı qüvvələri tərəfindən işgal olunduğuna görə Azərbaycanda xalq, kütlə kommunist rejiminin əleyhinə, sovet hökumətinin əleyhinə qalxmış, insanlar meydanlara, küçələrə toplaşmışdır. İnsanlar sovet hökumətinə - həm mərkəzdə, Moskvada, həmdə Azərbaycandakı hakimiyyətə öz etirazını bildirmiş və onların istefalarını tələb etmişdilər. Belə bir vəziyyətdə sovet hökuməti, partiyanın Siyasi Bürosu və onun başçısı olan Qorbaçov yenə də böyük bir cinayət etmişdir. O cinayət də ondan ibarətdir ki, Azərbaycanda xalq kültlərinin qarşısını almaq üçün bir gecənin içərisində Bakıya böyük qoşun hissələri yeridilmişdir.

Onu da sizə deyim ki, - burada deyildi, mənim tərcümeyi-halımı bilirsiniz - Kommunist Partiyasının birinci katibi kimi, mən Azərbaycana 14 il rəhbərlik etmişəm. Mənə yaxşı məlumdur ki, Azərbaycanın ərazisində sovet ordusunun böyük hərbi hissələri yerləşirdi. Bunlara baxmayaraq, sovet hökuməti, Siyasi Büro, Qorbaçov Rusyanın başqa vilayətlərində böyük hərbi hissələri getirib Bakıya yeridiblər. Görün bu əməliyyat onlar üçün nə qədər vacib olubdur ki, ölkənin Müdafiə naziri marşal Yazov, Daxili İşlər naziri Bakatin, Dövlət Təhlükəsizliyi nazirinin birinci müavini və bir çox başqa generallar bu ordu hissələri ilə birlikdə gecə, xəbər vermədən Bakıya daxil olublar, Bakının küçələrində atəşlər açılıbdır, dinc əhali öldürülübdür. Belə hallar olub ki, məsələn, öz evində heç bir şeydən xəbəri olmayan, öz manzilində olan adam atılan güllədən - güllə pəncərədən keçib gəlib - öz evində ölübdür. O gecə 135 adam həlak olubdur, 700 nəfərə qədər adam yaralanıbdır. Bunlar da hamısı dinc adamlar, heç bir pis iş etməyən, sadəcə, bu vaxt küçələrdə olan adamlardır.

Bu böyük cinayət, təbiidir ki, Azərbaycanda sovet hakimiyyətinə qarşı, kommunist rejiminə qarşı daha çox, böyük

narazılıq yaradıbdır. O vaxt Azərbaycanın Kommunist Partiyasının başçısı Rusyanın, Sovet İttifaqının hərbi təyyarələri vasitəsilə Moskvaya qaçırılıbdır. Çünkü xalq artıq ona qarşı çox qəzəbli idi. Beləliklə, 1990-ci ilin yanvar ayında hakimiyət dəyişilmişdir.

Ancaq Azərbaycanda bu daxili vəziyyət sabitləşməmişdi. Bunun səbəbi, yenə də deyirəm, bir tərəfdən, Azərbaycana qarşı göstərilən ədalətsizlik, Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir qismini işğal etməsi, ikinci tərəfdən isə, Azərbaycanın daxilində ayrı-ayrı qüvvələrin bu qarma-qarışlılıqdan istifadə edərək hakimiyət mübarizəsi aparması idi. Nəticədə 1992-ci ilin fevral ayında Azərbaycanda hakimiyət yenidən dəyişilmişdir.

Yəni o vaxt Azərbaycanda Kommunist Partiyasının başçısı olan və Sovetlər İttifaqı dağında prezident elan edilən adam və başqaları yenə də işdən kənarlaşdırılmış, Moskvaya qaçmışdır.

Azərbaycanda üç-dörd ay hakimiyətsizlik olmuşdur. Sonra 1992-ci ilin iyun ayında seçkilər keçirilmiş və xalq külələrinin içərisindən çıxmış xalq cəbhəsinin nümayəndələri bu seçkilərdə qalib gəlmış, prezident seçmişlər. Ancaq bunların arasında yenə birləşməmiş, yenə daxili hakimiyət mübarizəsi aparılmış və bunlardan da istifadə edərək Ermənistən silahlı qüvvələri daha da irəliləmişlər. Nəticədə 1993-cü ilin iyun ayında Azərbaycanın daxilində vətəndaş müharibəsi başlanmışdır. Bu şəraitdən istifadə edən Ermənistən silahlı qüvvələri Azərbaycan ərazilərini daha da çox işğal etməyə nail olmuşlar. Bunun nəticəsində Dağlıq Qarabağın ətrafında olan, o xəritədə yaşıl rənglə rənglənmiş ərazilər Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu ərazilər hamısı birlikdə Azərbaycan ərazisinin 20 faizini təşkil edir, həmin bu əraziləndən bir milyondan artıq azərbaycanlı zorla çıxarılmış, bu müharibə davam etmişdir.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandığı zaman xalq məni Bakıya dəvət etmişdir. Mənim tərcüməyi-halımı burada dedilər. Ancaq iki məqamı demək istəyirəm ki, 1990-ci ildə sovet hökuməti, Siyasi Büro Azərbaycana sovet qoşunlarını yeritdiyinə görə mən Moskvada yaşadığım zaman Kommunist Partiyasından çıxmışam, imtina etmişəm. Ondan sonra bir müddət Moskvada yaşayıb Azərbaycana qayıtmışam. Ancaq Moskvada Sovet İttifaqının rəhbərliyi və Azərbaycanın kommunist rəhbərliyi mənim Bakıda yaşamağıma imkan vermeyiblər. Ona görə də mən Naxçıvan Muxtar Respublikasına – xəritədə görürsünüz, o da Azərbaycan torpağıdır, ancaq ərazi nöqteyi-nəzərindən Ermənistən ərazisi ilə Azərbaycanın əsas ərazisindən ayrı düşübdür. Bu da həmin 1920-ci ildə edilən ədalətsizliyin nəticəsidir. Yəni o vaxt sovet hökuməti xəritəni bu cür qurubdur – oraya getmişəm. Mən orada doğulmuşam, orada üç il yaşamışam. Naxçıvan blokada idi, ağır şəraitdə idi, amma yaşamağa məcbur oldum.

1993-cü ildə xalq məni tələb etdi. Mən Bakıya gəldim. Həm daxili vəziyyəti normallaşdırmaq, həm də torpaqları qorumaq lazım idi. Şiddətli müharibə gedirdi. Daxili vəziyyəti normallaşdırmaq çox asan olmadı. Çünkü 1994-cü ilin oktyabr ayında yenə də bəzi silahlı qüvvələr Azərbaycanda dövlət çevrilişinə cəhd etdilər. Ancaq biz bunun qarşısını aldıq. Bu dəfə xalq ayağa qalxdı və prezidenti, dövləti müdafiə etdi. Ondan altı ay sonra yenə də böyük silahlı dəstələr xarici ölkələrin bəzi xüsusi xidmət orqanlarının iştirakı ilə, köməyi ilə Azərbaycanda hakimiyyəti devirmək və Azərbaycan prezidentinə qarşı terror etmək istədilər. Bunun da qarşısı alındı. Beləliklə, 1995-ci ildən sonra Azərbaycanda daxili sabitlik yaradıla bildi.

Təbii ki, belə bir vəziyyətdə – dediyim kimi, Azərbaycan o torpaqları itirmişdi – ancaq 1994-cü ilin may ayında biz Ermənistənla danışıqlar apardıq və belə qərara gəldik ki, müha-

ribə dayansın. Ataşkəs rejimi haqqında saziş imzaladıq. Bu məqsədlə ki, məsələni müharibə ilə yox, döyüşlərlə yox, sülh yolu ilə həll edək. Altı ildir ki, müharibə yoxdur, döyüşlər yoxdur. Ancaq hələ sülhə də nail ola bilməmişik.

Məsələnin həll edilməsi ilə ATƏT-in Minsk qrupu – ATƏT 1992-ci ildə Minsk qrupu adlı bir təşkilat yaradıbdır – məşğul olur. Minsk qrupunun həmsədrləri indi Rusiyadır, Amerika Birləşmiş Ştatlarıdır, Fransadır. Həmsədrlər öz nümayəndələrinin vasitəsilə bu illər çox işlər görmüş, bölgədə olmuş, danışıqlar aparmış, Ermənistən tərəfinin, Azərbaycan tərəfinin mövqelərini öyrənmiş və müəyyən qədər sülhə nail olmuşlar. Ancaq məsələni həll etmək mümkün olmamışdır. Çünkü Ermənistən Azərbaycan torpaqlarının iyirmi faizini işgal etdiyinə görə qeyri-konstruktiv mövqə tutur – özünün üstünlüyündən istifadə edir ki, «mən bu torpaqları işgal etmişəm, qoyulan tələb həll olunmalıdır». Tələb də bundan ibarətdir ki, Ermənistən Dağlıq Qarabağa müstəqillik statusu verilməsi tələbini qoyur.

Bu məsələ 1994-cü ildə ATƏT-in Budapeşt zirvə görüşündə də, 1996-ci ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə də müzakirə olunubdur. O vaxt məsələnin sülh yolu ilə həll olunması üçün bəzi variantlar meydana çıxbırdır. O variantların bəzilərini biz qəbul etdik, amma Ermənistən qəbul etmədi. Əgər 1997-ci ildə o variantlardan biri qəbul olunsayıdı, onda biz həqiqətən sülh əldə edə bilərdik və tədricən vəziyyəti normallaşdırıbilərdik. Ancaq Ermənistən o variantları qəbul etmədi. Bildiyiniz kimi, 1998-ci ilin əvvəlində, fevral ayında Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Prezident Levon Ter-Petrosyan elə bu məsələlərdə fikir ayrılığına görə istəfa verdi. Ondan sonra Ermənistanda yeni prezident seçkiləri prosesi getdi. Ona görə 1998-ci il, demək olar ki, bizim üçün itdi, heç bir iş görə bilmədik. ATƏT-in Minsk qrupu da hər dəfə bizə dedi ki, siz gözləyin, Ermə-

nistanda yeni prezydent seçiləndən sonra müəyyən bir şərait yaradılsın.

1999-cu ildə heç bir nəticə əldə olunmadığına görə Ermənistən prezyidenti Robert Köçəryan ilə Azərbaycan prezyidenti, mənim aramda bilavasitə danışıqlar başlandı. Biz bu danışıqları aprel ayında Vaşinqtonda başladıq. Ondan sonra bir neçə dəfə – iki dəfə Cenevrədə, bir dəfə Yaltada, bir dəfə də Ermənistən–Azərbaycan sərhədində, Naxçıvan ərazisində görüşdük, danışdıq. Bu danışıqlar zamanı biz, demək olar ki, müəyyən qədər irəli gedə bildik və bunun da səbəbi ondan ibarət oldu ki, hər iki tərəf, yəni Ermənistən prezyidenti də, Azərbaycan prezyidenti də bu məsələdə müəyyən kompromislərə getməyə razılıq verdilər. Bu kompromislər, əlbəttə ki, həm Ermənistən üçün, amma Azərbaycan üçün çətin, daha da ağır kompromislərdir. Ancaq biz belə bir qərara gələ bildik.

Bilirsiniz ki, 1999-cu ilin oktyabr ayında Ermənistən parlamentində terror hadisəsi baş verdi. Parlamentin sədri, Baş nazir və bir neçə deputat parlamentin binasında qətlə yetirildilər, güllələndilər və Ermənistanda daxili vəziyyət gərginləşdi. Təbiidir ki, belə bir vəziyyətdə biz danışıqlar apara bilməzdik.

ATƏT-in İstanbul zirvə görüşündə biz bu danışıqları yenə də bərpa etməyə çalışdıq. Həmsədrlərdən Amerika prezyidenti Bill Klinton, Fransa prezyidenti Jak Şirak, Rusiya prezyidenti ora gəlmişdilər. Amma Rusiya prezyidenti getdi, onunla orada görüşmədik. İki prezyident və Rusyanın Xarici İşlər naziri ilə həm prezyident Robert Köçəryan, həm də mən görüşdük və əldə olunmuş kompromis razılığa dəstəklər aldıq. Ancaq ondan sonra vaxt keçdi, biz yenə də heç bir nəticəyə gələ bilməmişik.

Bələliklə, münaqişə indiyə qədər həll olunmayıbdır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycan ərazisinin 20 faizi Ermənistən silahlı qüvvələrinin işğalı altındadır. İşğal

olunmuş torpaqlardan zorla çıxarılmış bir milyondan artıq azərbaycanlı ölkəmizin müxtəlis bölgələrində – onlar xəritədə nöqtələrlə göstərilibdir–çadırlarda yaşayırlar. Çünkü bu adamları yerləşdirməyə başqa yerimiz yoxdur. Biz məktəb, uşaq bağçası binalarını azad edib onları yerləşdirmişik. Onların bir çoxunu dəmir yol və qonşularında, istirahət evlərində yerləşdirmişik. Amma bunlar da çatır. Qaçqınların əksəriyyəti çadırlarda yaşayırlar.

Təsəvvür edin, məsələn, altı-yeddi ildir insanlar çadırda yaşayır. Oranı ziyarət edən xarici nümayəndələr çox dəhşətli bir mənzərə görürler və geri dönərkən hətta göz yaşları tökürülər. Çünkü həqiqətən, bəlkə də dünyada belə bir dəhşətli mənzərəyə təsadüf etmək olmaz. Məsələn, orada beş yaşında uşaq çadırından savayı heç bir şey görməyiibdir: ev görməyiib, şəhər, kənd görməyiibdir, çadırın altında yaşayır. Biz belə bir ağır vəziyyətdəyik.

Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz mühabibənin yenidən başlanmasıının tərəfdarı deyilik və mən bunu bu gün sizin qarşınızda bəyan edirəm. Ancaq gərək Ermənistən tərəfi də bu barədə konstruktiv mövqə tutsun ki, məsələ sülh yolu ilə həll oluna bilsin. Bunları sizə çatdıraraq, mən eyni zamanda nikbin olduğumu bildirmək istəyirəm. Bizim üçün nə qədər çətin olsa da, güman edirəm, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacaqıq. Ancaq hesab edirəm, iki prezidentin – Ermənistən və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri yenə də davam etməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupu fəaliyyətini artırmalıdır və ATƏT fəaliyyətini artırmalıdır.

Bilirsiniz ki, bu il ATƏT-ə sədrliyi Avstriya aparır. Ona görə də mən bu gün danışqlarımızda bu məsələ haqqında geniş məlumatlar verdim və öz təkliflərimi verdim. Avstriyanın Xərici İşlər naziri indi ATƏT-in sədri vəzifəsini aparır. Bu ayın 16-17-də o, bölgədə olacaq, həm Ermənistanda, həm də

Azərbaycanda danişqılar aparacaqdır. Biz ümid bəsləyirik – görək, bu danişqılar nə verəcəkdir.

Hər halda, biz ATƏT-ə, onun Minsk qrupuna çox böyük ümidlər bəsləyirik. Minsk qrupuna üç böyük dövlət – Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa rəhbərlik edir. Əgər bu dövlətlər hamısı bir fikrə gəlsə, əgər bu dövlətlər öz beynəlxalq nüfuzlarından istifadə etsələr, əlbəttə ki, bu münaqişəni həll etmək mümkündür.

Azərbaycan haqqında başqa bir neçə məlumat da vermək istəyirəm. 1991-ci ildən, dövlət müstəqilliyini əldə edəndən Azərbaycan demokratiya yolunu tutubdur. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Doğrudur, indi mən sizə çatdırduğım məlumatlar – Azərbaycanın daxilində sabitliyin pozulması, dövlət çevrilişinə göstərilən cəhdlər və hakimiyətin bir neçə dəfə dəyişilməsi, əlbəttə ki, bu prosesin lazımı səviyyədə aparılmasına imkan verməyibdir. Ancaq 1995-ci ildə biz daxili ictimai-siyasi sabitliyi təmin edəndən sonra Azərbaycanın ilk demokratik Konstitusiyasını qəbul etdik, parlament seçimləri və 1998-ci ildə prezident seçimləri – əvvəlcə 1993-cü ildə keçmişdi, bir də 1998-ci ildə – keçirdik. Bizdə bütün demokratik təsisatlar təmin olunubdur. Mətbuat azadlığı, söz azadlığı, vicdan azadlığı – hamısı tamamilə təmin edilibdir. Həm Konstitusiyada təsbit olunubdur, həm də əməli surətdə həyata keçirilir. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik, iqtisadi islahatlar aparırıq.

Məsələn, biz torpaqları iki il bundan once özəlləşdirib kəndlilərə vermişik. Artıq bizdə kənd təsərrüfatında dövlət sektorу yoxdur, kolxozlar, sovxozi yoxdur və kəndlilər öz torpaqlarını alıblar, özləri istifadə edirlər. Bunun da müsbət nəticələrini görürük.

Iqtisadiyyatın başqa sahələrində də özəlləşdirmə programı həyata keçirilir. Bir çox sahələr özəlləşdirilibdir. Məsələn, ti-

carət 98 faiz özəlləşdirilibdir, yaxud, kənd təsərrüfatı, demək olar, 98 faiz özəl sektorun əlindədir, sənayenin 35 faizi özəl sektorun əlindədir, nəqliyyatın təxminən 70 faizi özəl sektorun əlindədir və başqa xidmət sahələrinin, infrastrukturların çoxu özəl sektordadır. Yəni biz Avropa dəyərlərindən, dünyada iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə edərək, iqtisadiyyatımızı inkişaf etdiririk.

1990-ci ildən başlayaraq Azərbaycan həm siyasi böhran keçiribdir, həm də iqtisadi böhran keçiribdir. İqtisadi böhran da ondan ibarət olubdur ki, hər il Azərbaycanda iqtisadiyyat tənəzzül edibdir. Hər il sənaye, kənd təsərrüfatı istehsalı, ümumi daxili məhsul təxminən 20–25 faiz aşağı düşübdür. İnflyasiya ən yüksək səviyyəyə qalxıbdır. Biz 1995-ci ildə bunların qarşısını aldıq, yəni sabitlik yaratdıq. İnflyasiyanı tamamilə ləğv etdik və iqtisadiyyatın tənəzzülünün qarşısını aldıq. 1996-ci ildən bizdə iqtisadiyyat inkişaf edir. Ümumi daxili məhsul hər il orta hesabla 4–5–6 faiz artır. Məsələn, keçən il 7 faiz artıbdır. Bu ilin birinci yarısında da təxminən 7 faiz artıb. Kənd təsərrüfatı istehsalı təxminən 3 faiz artır, sənayc istehsalı təxminən 3 faiz artır və bütün başqa sahələrdə də inkişaf var. Büdcə tamamilə yerinə yetirilir.

Bilirsiniz ki, MDB ölkələrinin çoxunda büdcə yerinə yetirilmədiyinə görə maaşlar aylarla verilmir, yaxud pensiyalar ödənilmir. Biz bunların qarşısını almışiq: maaşlar da, pensiyalar da – hamısı verilir. Bunu bir tərəfdən, bizim həyata keçirdiyimiz iqtisadi islahatların nəticəsidir, ikinci tərəfdən də, xarici investisiyanın Azərbaycana cəlb olunmasının nəticəsidir.

Burada hörmətli səfir bildirdi ki, Azərbaycanın zəngin təbii sərvətləri vardır. Həm zəngin torpağı, zəngin kənd təsərrüfatı potensialı, böyük sənaye potensialı və çox zəngin yeraltı sərvətləri – neft, qaz və başqa yeraltı sərvətləri vardır.

Bilirsiniz ki, Azərbaycan ən qədim neft ölkəsidir. Hələ 1848-ci ildə dünyada ilk dəfə Azərbaycanda sənaye üsulu ilə

neft alınıbdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında sənaye üsulu ilə neft Bakıdan, Azərbaycandan təxminən altı il sonra alınıbdır. O vaxt Avropanın şirkətləri Azərbaycana gəliblər və burada neft sənayesinin inkişaf etməsinə çox xidmətlər göstəriblər. Sonra isə Azərbaycanın bütün neft sənayesi sovet dövlətinin əlinə keçibdir, hamısı dövlətə xidmət edibdir.

İndi biz müstəqil olandan sonra bunlar hamısı müstəqil Azərbaycan dövlətinindir. Ona görə də biz özümüz öz məsələlərimizi həll edirik və zəngin neft və qaz yataqlarından səmərəli istifadə etmək üçün, iqtisadiyyatı inkişaf etdirmək üçün xarici ölkələrin neft şirkətlərini, yəni yüksək texnikaya, texnologiyaya, vəsaitə malik olan neft şirkətlərini Azərbaycana dəvət etdik. İlk dəfə 1994-cü ilden sentyabr ayında böyük bir müqavilə imzalandı. 11 Avropa və Amerika şirkəti birlikdə konsorsium yaradıb Azərbaycan Dövlət Neft Şirkəti ilə müqavilə imzaladılar. Bu müqaviləyə görə 8 milyard dollar investisiya qoyulmalıdır və 60 milyon ton, ondan da artıq neft hasil olunmalıdır.

Deyə bilerəm ki, bu müqavilə həyata keçirilir. Hasıl olunan nefti dünya bazarlarına ixrac etmək üçün biz iki neft kəməri yaratmışıq: biri Bakı-Novorossiysk, yəni Rusyanın Qara dənizdə olan Novorossiysk limanına, ikincisi isə Bakı-Supsa, yəni Gürcüstanın Qara dənizdə olan limanına. Hasıl edilən neft bu iki neft kəməri ilə dünya bazarlarına ixrac olunur.

Ancaq Azərbaycanda böyük neft gözlənilir. Birinci müqavilə 1994-cü ildə imzalanıbdır. Ondan sonra 19 müqavilə imzalanıbdır. Biz 14 dövlətə mənsub olan 32 böyük neft şirkəti ilə birlikdə müstərək işlər görürük və hər bir müqavilənin özünün perspektivi vardır. Bu müqavilələrin hamısı üzrə birlikdə Azərbaycana 30 il müddətində təxminən 60 milyard dollar sərmaya gəlməlidir. Neft hasilatı, əlbəttə ki, 60 milyon ton yox, 100–200 milyon tona qalxacaqdır.

Ona görə də biz bir neçə ildir ki, böyük ixrac neft kəməri haqqında işlər aparırıq. Bu neft kəməri Bakıdan Gürcüstana, Tbilisiyə, Gürcüstandan Türkiyə ərazisinə, Türkiyənin Aralıq dənizində olan Ceyhan limanına qədər gedəcəkdir. Bu təxminən 2 min kilometr məsafədir. Bunun 1000 kilometrdən çoxu Türkiyənin ərazisindədir, 400-500 kilometri Azərbaycanın ərazisindədir, qalanı isə Gürcüstanın ərazisindədir.

Bəziləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin tərəfdarı idi, bəziləri tərəfdarı deyildilər.

Nəhayət, keçən ilin noyabr ayında İstanbulda biz bu müqaviləni imzaladıq. Yəni, Türkiyə Cumhuriyyətinin prezidenti, Azərbaycan Respublikasının prezidenti, Gürcüstan Respublikanın prezidenti, Qazaxistan Respublikasının prezidenti müqaviləni imzaladılar. Bizimlə bərabər, bu müqavilənin həyata keçirilməsinə təminatçı olan Amerika Birleşmiş Ştatlarının prezidenti cənab Bill Clinton da bu müqaviləni imzaladı. Sonra, təbiidir ki, bu müqavilə parlamentlərdə təsdiq olunmalı idi. Artıq həm Azərbaycan parlamenti, həm Gürcüstan parlamenti, həm də Türkiyə parlamenti bu müqaviləni təsdiq edibdir. İndi konsorsium əməli işə başlayır və bu neft kəmərini tikmək üçün yeni bir konsorsium – neft kəmərinin inşası konsorsiumu yaranacaqdır və bura da təxminən 2 milyard 200 milyon dollar dəyərində investisiya qoyulmalıdır. Üç-dörd il içərisində bu neft kəməri də tikilib hazırlanmalıdır.

İndi biz neftdən əlavə, böyük qaz yataqları da açmışıq. Azərbaycanda keçmişdə də qaz hasil olunurdu və Azərbaycan özünü qazla təmin edirdi. Ancaq o qaz yataqları köhnəlmışdır. Biz bir neçə şirkətlə – Bi Pi, «AMOKO», «Statoyl» və başqa şirkətlərlə başqa bir müqavila imzalamışıq. Bu sayca ikinci müqavilədir və Xəzər dənizindəki «Şahdəniz» yatağı barədədir. Onun adını biz «Şahdəniz» qoymuşuq. Bu, sadəcə, simvolik bir şeydir. Biz orada böyük qaz yataqları

açmışıq. Orada azı bir trilyon kubmetr, bəlkə də daha çox qaz ehtiyatı vardır. Başqa yerlərdə daha da çox qaz gözlənilir. Ona görə də biz indi artıq dünya bazarlarına qaz ixrac olunması haqqında danışıqlar aparırıq, lazımı tədbirlər görmək istəyirik.

Bələliklə, Azərbaycanın bu zəngin neft və qaz yataqlarında biz Dünya Birliyinin, yəni dünyanın böyük şirkətlərinin iştirakı ilə böyük işlər görmüşük və bu işlərin də yaxşı gələcəyi vardır. Ancaq Azərbaycanın başqa sektorlarına da indi xarici investisiyalar gəlir və maraq göstərilir. İndi Azərbaycanın özəlləşdirmə programının ikinci mərhəlesi həyata keçirilməyə başlanır. Böyük sənaye müəssisələri də özəlləşdiriləcəkdir. Biz arzu edirik və qəbul etdiyimiz qanunda da bu öz əksini tapıbdır ki, hər bir xarici vətəndaş, xarici şirkət gəlib Azərbaycanda özəlləşdirmədə iştirak edə bilər və lazımı sərmayə qoyub iş görə bilərlər.

Xarici sərmayənin Azərbaycana gəlməsi üçün biz bir çox qanunlar qəbul etmişik və o qanunlar xarici sərmayəçilərin Azərbaycana gəlib, sərmayə qoyub fayda götürməsinə imkan yaradır.

Biz bilirik ki, xarici sərmayəçinin, xüsusən Avropa və Amerikanın böyük sərmayə sahiblərinin hər hansı bir ölkəyə, xüsusən keçmiş SSRİ-yə mənsub olmuş dövlətlərə gəlməsi üçün bir neçə şərt lazımdır. Onlardan birincisi daxili ictimai-siyasi sabitlikdir. Azərbaycanda biz bunu təmin etmişik. Baxmayaraq ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ həll olunmayıbdır, baxmayaraq ki, bir milyondan artıq vətəndaşımız çadırlarda qaçqın vəziyyətində yaşıyır, biz Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi təmin etmişik.

İkinci şərt lazımı qanunlardır ki, bu, sərmayəçilərə lazım olan təminatların verilməsi, ticarətin liberallaşdırılması, ümumiyyətlə, iqtisadiyyatın liberallaşdırılması – bunlar hamısı

təmin olunubdur. Bütün başqa şərtlər də – hamısı. Ona görə də Azərbaycana indi sərmayə gəlir.

Əgər iki il bundan öncə sərmayənin əksəriyyəti neft sektoruna gəlirdi, 1999-cu ildə sərmayənin 60 faizi qeyri-neft sektoruna, 40 faizi neft sektoruna gəlibdir. Bu onu göstərir ki, indi təkcə neft sektoruna yox, başqa sektorlara da xarici sərmayə gəlir. Beləliklə, Azərbaycanın iqtisadi imkanları böyükdür və gələcəyi də yaxşıdır.

Hörmətli səfirin dediyi kimi, Azərbaycanın çox mühüm coğrafi-strateji mövqeyi vardır. Yəni Azərbaycan Şərqlə Qərb arasında, Asiya ilə Avropa arasında mühüm bir bölgədir, Xəzər dənizinin sahilində, Qafqazın cənubunda yerləşən, böyük imkanlara malik olan ölkədir. Bizim cənubda İranla, şimalda isə Rusiya ilə sərhədimiz vardır. Kiçik bir məsafədə Türkiyə ilə də sərhədimiz vardır. Ermənistanla sərhədimiz pozulubdur, Gürcüstan ilə də sərhədimiz vardır.

İndi Qafqaza dönyanın bir çox böyük ölkələri maraqlı göstərirlər. Qafqaz uğrunda ayrı-ayrı ölkələr arasında müəyyən rəqabət də var. İndi bu da dünya siyasetinin bir hissəsidir. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini çox möhkəm qoruyur və saxlayır. Azərbaycanın ərazisində xarici ölkələrin bir nəfər də olsun əsgəri yoxdur. Ermənistanın ərazisində isə Rusyanın həddindən çox hərbi bazaları var və çox böyük silahları- SS-300 raketləri, «Skad» qurğuları, MIQ-29 və başqa müasir təyyarələri var. Amma biz buna yol verməmişik. Çünkü biz müstəqil dövlətik. Bizim dövlətimizin ərazisində başqa ölkənin silahlı qüvvələri ola bilməz.

Bizim vəziyyətimizi ağırlaşdırıran odur ki, məsələn, 1997-ci ildə aşkar oldu ki, Rusyanın Müdafiə Nazirliyi gizli, qanunsuz olaraq Ermənistana bir milyard dollar dəyərində silah-sursat və texnika vermişdir. Təbiidir ki, burada mafioz qruplar hərəkət edir. Bunlar dövlətin silah-sursatıdır. Ancaq ayrı-

ayrı adamlar yəqin ki, burada pul qazanırlar. Bu da, əlbəttə ki, bölgədə vəziyyəti daha da gərginləşdirir.

Siz o xəritəyə baxın. Orada görə bilərsiniz ki, məsələn, Ermənistanda olan raketlər, silahlar, silanlar Qafqazda və xüsusən Azərbaycanda hansı nöqtələri dəf edə bilər, hansı nöqtələrə çata bilər. Təbiidir ki, bu da Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirir. Biz isə istəyirik ki, Cənubi Qafqazda sülh, əmin-amalıq yaransın. Cənubi Qafqazın təkçə Cənubi Qafqaz üçün yox, bütün Avropa, Asiya ölkələri üçün çox böyük əhəmiyyəti var. Ona görə də əgər Azərbaycanla Ermənistən arasında sülh yaransa, üç Cənubi Qafqaz ölkəsi – Gürcüstan, Ermənistən, Azərbaycan çox səmərəli əməkdaşlıq edə bilərlər və böyük dövlətlərin də Cənubi Qafqazda öz məraqlarını təmin etməsi üçün, təbiidir ki, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əmin-amalığın təmin olunması üçün bir pakt yarana bilər.

Keçən il ATƏT-in İstanbul zirvə görüşündə öz çıxışında mən belə bir paktın yaranması fikrini irəli sürdüm və həm Rusiyaya, Amerikaya, Avropa ölkələrinə, Türkiyəyə, həm də başqa ölkələrə müraciət etdim ki, yiğisib belə bir təhlükəsizlik paktı yaratsınlar. Cənubi Qafqazda əmin-amalıq, münaqişələrin ləğv edilməsi Rusiya üçün də həqiqi mənada çox əhəmiyyətlidir, Qafqazı şəhər edən başqa ölkələr üçün də əhəmiyyətlidir, Avropa üçün də əhəmiyyətlidir. Ancaq hələ ki, biz buna nail ola bilməmişik. Güman edirəm ki, aparılan işlər və xüsusən iqtisadiyyatın inkişaf etdirilməsi bu sahədə də müəyyən nailiyyətlərin əldə olunmasını təmin edəcəkdir.

Mən bildirdim ki, Azərbaycan Asiya ilə Avropanın, Şərqli Qərbin qovuşağında yerləşən bir ölkədir. Azərbaycan öz qədim, milli ənənələrini yaşadaraq, eyni zamanda iki əsrdir ki, Avropa dəyərlərindən də, dünyəvi, bəşəri dəyərlərdən də istifadə edir. Azərbaycan öz milli mənşeyinə görə müsəlman ölkəsi olaraq, öz milli mənəvi dəyərlərini qoruyub saxlayaraq,

eyni zamanda, XIX əsrдən Avropa dəyərlərini, ümumbəşəri dəyərləri mənimseməyə başlamışdır. Azərbaycanda Avropa dəyərlərinin, ümumbəşəri dəyərlərin ölkəmizin milli mənəvi dəyərləri ilə sintezi çox gözəl nəticələr vermişdir. Bunlar da Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət qurmağımıza əsas yaratmışdır. İndi biz bu yolla gedirik. Bu yolla gedərək biz Qərblə, Avropa ilə daha da çox integrasiya etmək istəyirik. Yəni Avropa dəyərlərindən, ümumbəşəri dəyərlərdən daha da çox faydalana maq istəyirik. Bu səbəbdən də biz indi Avropa Şurasına daxil olmaq ərəfəsindəyik.

Bilirsiniz ki, dörd ildir Azərbaycan, Gürcüstan və Ermənistən Avropa Şurasına namizəd qəbul olunublar. Dörd ildir ki, biz Avropa Şurası ilə əməkdaşlıq edirik. Bir il bundan önce Gürcüstan Avropa Şurasının tam, həqiqi üzvü oldu. Bu il isə, keçən ayın 28-də Avropa Şurasının Parliament Assambleyası qərar qəbul etdi ki, Azərbaycan və Ermənistən birlikdə Avropa Şurasına qəbul olunsun. Biz bunu çox yüksək qiymətləndiririk və hesab edirik ki, Avropa ölkəleri, Avropa Şurasına daxil olan ölkələr Azərbaycana böyük qayğı, diqqət göstəriblər.

Amma eyni zamanda, biz anlayırıq ki, Avropa Şurasına daxil olarkən öz üzərimizə yeni, əlavə məsuliyyətlər və vəzifələr də götürürük. O vəzifələrin nə qədər ağır, çətin olduğunu da bilirik. Çünkü bəzən Avropada və Amerikada belə hesab edirlər ki, əgər biz özümüzü demokratik dövlət elan etmişiksə, elə dərhal tam demokratik olmalıyıq. Yəni Fransada, Avstriyada, yaxud da Amerikada olan demokratiya kimi, eynən Azərbaycanda da olmalıdır, yaxud başqa MDB dövlətlərində də olmalıdır. Təbiidir ki, bu, real bir şey deyildir. Çünkü elə siz, avstriyalılar da demokratiyaya doğru uzun illər getmisiniz, on illər boyu bu yol ilə getmisiniz. Bir, beş, on il içərisində demokratiya mühitində olmamışınız. Əsas məsələ bu yol ilə getmək və bu yolu strateji yol hesab etməkdir. Əsas budur və biz bunu əsas götürərək, bu yolu strateji yol hesab

edərək bu yol ilə gedirik. Ona görə də Avropa Şurasına daxil olaraq, Avropa Şurasının tələblərini öz ciyinlərimizə götürürtük ki, onları Avropa ölkələrinin o nəiliyyətləri əldə etdiyi vaxtdan da qısa bir zamanda həyata keçirə bilək. Güman edirəm ki, indi Avropa Şurasının nazirlər komitəsi də bu məsələyə baxacaq və biz bu il Avropa Şurasının tamhüquqlu üzvü ola biləcəyik. Əmin edirəm ki, biz Avropa Şurasına üzv olmağa layiq olacağıq.

İndi Azərbaycan dövləti qarşısında duran əsas məsələ dövlət müstəqilliyini qorumaq, saxlamaq və əbədi etməkdir. Biz daha öz milli azadlığımızı, dövlət müstəqilliyimizi itirmək istəmirik. Biz istəyirik ki, müstəqil dövlət kimi yaşayaq. Biz istəyirik ki, xalqımız azad olsun. Biz istəyirik ki, öz təlimizin sahibi olaq, öz ölkəmizin sahibi olaq və təbiidir ki, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr quraq, bütün ölkələrlə dostluq əlaqələri yaradaq, bütün ölkələrlə sülh əlaqələri yaradaq. Biz sülhün tərəfdarıyıq. Həm Cənubi Qafqazda sülhün tərəfdarıyıq, həm Qafqazda sülhün tərəfdarıyıq, həm də bütün dünyada sülhün tərəfdarıyıq. Çünkü artıq sona çatan XX əsr bu müharibələrlə bəşəriyyətə nə qədər zərbələr vurduğunu göstərdi. Bunlardan hamı nəticə çıxarmalıdır. Hər bir xalq nəticə çıxarmalıdır və bizim kimi kiçik Azərbaycan xalqı da nəticə çıxarmalıdır.

Bax, biz XXI əsrin astanasında, üçüncü minilliyin astanasında olarkən bu siyaseti aparırıq və XXI əsrдə də bu siyasetlə irəli gedəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm. Əgər suallarınız varsa, mən onlara cavab verməyə hazırlam.

\* \* \*

**V o l f q a n q S e l e n b e r q** (*Avstriya Xarici Siyaset və Beynəlxalq Əlaqələr Cəmiyyətinin prezidenti, səfir*): Cənab Prezident, çox maraqlı nitqinizə görə Avstriya Xarici Siyaset

və Beynəlxalq Əlaqələr Cəmiyyəti adından Sizə təşəkkür edirəm. Bu bizim üçün çox maraqlı idi. Biz çox şey öyrəndik.

Avstriya ictimaiyyəti üçün Dağlıq Qarabağ problemini daha yaxşı başa düşmək çox vacibdir. Eyni zamanda biz ölkənizdə gedən demokratikləşmə proseslərini də yaxşı başa düşməliyik. Biz Azərbaycanın gələcəyinə böyük nikbinliklə yanaşınaq.

Hesab edirəm, cənab prezidentin də dediyi kimi, o, suallara cavab verə bilər. Siz suallarınızı verə bilərsiniz.

**S u a l:** Cənab Prezident, mən biliräm ki, bu problem yalnız Azərbaycanla bağlı deyil, bu problem bilavasitə Xəzər dənizi regionu ilə, yəni coğrafi-siyasi məsələlərlə bağlıdır. Bunun Rusiyadan da böyük asılılığı vardır. Mən belə fikirləşirəm. Məsələ heç də Cənubi Qafqazla əlaqəli deyildir. Əlbəttə, Burada qərar qəbul olunmalıdır ki, Xəzər dənizindən çıxan neft Rusiya ərazisi ilə gedəcək, Gürçüstan ərazisi ilə Türkiyəyə gedəcək, yoxsa Qara dəniz vasitəsilə gedəcəkdir. Bu çox gözəldir ki, hazırda Sizin iqtisadiyyatınız inkişaf edir, imzalanmış müxtəlif müqavilələr işləyir. Əlbəttə, bu bizə nikbinlik verir. İstərdim Siz bu barədə öz fikirlərinizi bildirəsiniz.

**C a v a b:** Bilirsiniz, mən sualın nə olduğunu anlamadım və ona görə də üzr isteyirəm. Ancaq əgər cənab səfirlən dediyi kimi, bu, şərh idisə, bu şərhlə mən müəyyən qədər razıyam.

**S u a l:** Cənab Prezident, istərdik siz Dağlıq Qarabağ məsələsində Minsk qrupunun həmsəndləri arasında əldə olunmuş güzəştər, kompromislər barədə bizə məlumat verəsiniz.

**C a v a b:** Bilirsiniz, güzəştər haqqında indi heç nə deyə bilmərəm. Çünkü biz belə danışmışıq ki, əgər bu güzəştər nəticəsində hansısa bir qərara gəlmış olsaq, təbiidir ki, bu qərar əsasında sazişlər imzalayacaq, onda da güzəştər bilinəcəkdir. Bir halda ki, hələ bu güzəştərlə əlaqədar biz razılığa gəlməmişik, ona görə, bağışlayın, sizə heç bir məlumat verə bilmərəm.

**S u a l:** Cənab Prezident, çox yaxşı məruzənizə görə Sizə minnətdarlıq edirəm. Mənim sualum da Dağlıq Qarabağ məsələsinə aid olacaqdır. Ancaq məni maraqlandırır ki, Rusiyada baş verən çeçen müharibəsi Azərbaycana hansı təsir göstəribdir və Çeçenistanın Azərbaycanda nümayəndəliyi varmı? Eyni zamanda, Dağlıq Qarabağ məsələsində irəliləyişlərin əldə olunmasına ümidiyər varmı?

**C a v a b:** Mən sizin sualınızın axırıncısına cavab vermək isteyirəm. Çıxışında dedim ki, mən nikbinəm və ATƏT-in Minsk qrupunun həmsədrlərinə böyük ümid bəsləyirəm. O cümlədən, ATƏT-in indiki sədri, Avstriyanın Xarici İşlər naziri bölgədə olacaqdır – ola bilər ki, o da bir nəticə versin. Beləliklə, mən ümidsiz deyiləm. Çox böyük ümidlə yaşayıram ki, biz bu məsələni həll edəcəyik. Mənim nitqimə verdiyiniz qiyamətə görə təşəkkür edirəm.

Çeçenistan haqqında... Təbiidir ki, Çeçenistan ərazi cəhətdən Azərbaycana çox yaxın bir yerdir. Bizim Rusiya ilə sərhədimiz Dağıstan-Azərbaycan sərhədindən keçir. Dağıstan Respublikasından sonra şimalda Çeçenistan yerləşir. Bilirsiniz ki, Çeçenistanda son müharibə başlayanda çeçen terroristləri, ekstremistləri gəlib Dağıstanın bir-iki rayonunu zəbt etmişdilər. Təbiidir ki, bu, Dağıstanı da narahat edirdi, bizi də narahat edirdi. Ancaq Rusyanın hərbi hissələri onları vurub oradan çıxartdilar. Biz nə deyə bilərik? İstəyirik ki, bütün Qafqazda sülh olsun, Çeçenistanda sülh olsun, insanlar qırılmasın. Amma eyni zamanda, biz terrorizmin, ekstremizmin, separatizmin əleyhinəyik. Azərbaycan 12 ildir ki, separatizmdən əziyyət çəkir. Rusiya isə Çeçenistanda müharibə apararaq, bəyan edir ki, o, Rusyanın ərazi bütövlüyünü təmin etmək istəyir, Rusyanın dağılmamasına yol vermək istəmir. Yəni separatizmlə mübarizə aparır. Ona görə də bizim mövqeyimiz burada tamamilə aydınlaşdır.

Bilirəm, bəlkə sizə də məlumdur ki, Rusyanın bəzi mətbuat orqanlarında, yaxud televiziyyada, radioda bəzən Azərbaycan haqqında qərəzli məlumatlar verirlər ki, guya o terroriştirən hansıa Şərqi ölkələrindən gəlib Azərbaycandan Çeçenistana keçirlər, yaxud Azərbaycan hansıa yardım edir. Biz dəfələrlə Rusiyadan Azərbaycana yüksək səviyyəli nümayəndələr dəvət etmişik – gəliblər, yoxlayıblar və bəyan ediblər ki, mətbuatda verilən məlumatlar hamısı yalandır.

Məsələn, Rusyanın federal sərhəd qoşunlarının rəisi general Totski bir ay bundan önce Azərbaycana gəlmişdi. O bütün sərhədə baxdı, sonra gəldi mənimlə görüşdü və açıq-açığına bəyan etdi ki, Rusyanın federal sərhəd qoşunları komandanlığının Azərbaycana heç bir iradı yoxdur. Ancaq indi qəzetçilər belədir – burada da qəzetçilər var, onların çoxu yaxşı yazar, mən hamısına hörmət edirəm: yaxşı yazana da, yalan yazana da – amma təəssüf ki, yalan yananlar da var. Nə edək? Mən bizim bu barədə münasibətimizi bildirdim.

**S u a l:** Cənab Prezident, Azərbaycanda xarici sərmayaçılara üçün vergi sahəsində hansı üstünlükler vardır?

**C a v a b:** Bilirsiniz, mən indi buna konkret cavab verə bilmərəm. Üstünlükler çoxdur. Bu yaxınlarda biz böyük bir Vergi Məcəlləsi qəbul etmişik, orada bu üstünlükleri daha da artırmışıq. Ona görə də siz mənim sözlərimə inanın ki, həqiqətən Azərbaycanda xarici investorlar ən az vergi verirlər.

**S u a l:** Hörmətli Prezident, mən suah türk dilində verəcəyəm. Azərbaycanda Dağlıq Qarabağdan, yurdlarından didərgin olmuş bir milyondan çox qaçqın insanın yaşayış səviyyəsi həzirdə necədir? 1992-ci ildə Şimali İraqdan Türkiyəyə sığınan 900 mindən çox insana Birleşmiş Millətlər Təşkilatı tərəfindən yardım göstərilmişdir. Dağlıq Qarabağdan, doğma yurdlarından qaçqın düşən azərbaycanlılara da yardım göstərilirmi?

**C a v a b:** Təşəkkür edirəm. Güman edirəm ki, tərcüməçi bunu almanın dilinə tərcümə etdi. Bir milyondan artıq olan bu

qaçqınlara əvvəller dünyanın bir çox donorlarından, Birləşmiş Millətlər Təşkilatının humanitar yardımçılar qurumundan və ayrı-ayrı ölkələrdən, o cümlədən Türkiyədən də müxtəlif miqdarda yardım gəlirdi. Ancaq bu yardımçılar get-gedə azalır. Hətta Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının başçısı və Birləşmiş Millətlər Təşkilatının humanitar yardım qurumunun rəhbərliyi Azərbaycanda olduğu zaman biz böyük bir konfrans keçirdik. Orada onlar bəyan etdilər ki, indi dünyanın başqa yerlərində də münəaqişələr vardır, qaçqınlar çoxalıbdır və ona görə də biz sizə yardımçıları azaldırıq. Biz buna etiraz etdik. Bu gün də burada, Vyanada mən buna etirazımı bildirirəm. Qaçqınlar ağır vəziyyətdədirlər və bütün humanitar təşkilatlardan, bütün dövlətlərdən, Avropanın zəngin dövlətlərinən Azərbaycanda olan qaçqınlara yardım göstərməyi rica edirəm.

**S u a l:** Cənab Prezident, Siz dediniz ki, Azərbaycanda xarici sərmayələr həm neft sektoruna, həm də başqa sahələrə qoyulur. **Qeyri-neft sahələri hansılardır?**

**C a v a b:** Bunlar həm sənaye, kənd təsərrüfatı, infrastruktur, ticarət, inşaat, nəqliyyat və həm də bir çox başqa sahələrdir. Bu sahələrə investisiyalar gəlir.

**V o l f q a n q Ş e l e n b e r q:** Cənab Prezident, belə məraqlı məruzə etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümüz bildirirəm.

**H e y d ə r Ə l i y e v:** Mən də sizin hamınıza təşəkkür edirəm.

**BMT BAŞ KATİBİNİN MÜAVİNİ,  
NÜMAYƏNDƏLİYİN BAŞ DİREKTORU  
PİNO ARLAKKİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*Vyana,  
BMT nümayəndəliyinin binası*

*5 iyul 2000-ci il*

Pino Arlakki: Cənab Prezident, bir neçə həftə bundan öncə Tehranda keçirdiyimiz görüşdən sonra Sizinlə bura da görüşməkdən məmənunluq duyuruq. Siz BMT-nin Vyana-daki mərkəzini ziyarət etməklə bizi böyük şərəf verdiniz. Əminəm ki, Sizin ziyarətiniz Birləşmiş Millətlər Təşkilatının bu mərkəzi ilə ölkəniz arasında münasibətlərin inkişaf etdirilməsi yolunda həllədici mərhələ olacaqdır.

Bizim mərkəzin qarşısında duran ən böyük vəzifəldən biri, Baş katibin obrazlı şəkildə dediyi kimi, «sivil olmayan cəmiyyətə qarşı mübarizədir». Baş katib bunu deyərkən cəmiyyətlərin sabit inkişafına zərbə vuran, ona təhlükə doğura biləcək bütün amillərə qarşı mübarizəni, xüsusən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, mütəşəkkil cinayətkarlığa və «çirkli pulların yuyulmasına» qarşı birgə mübarizəni nəzərdə tutur.

Biz terrorizmin də daxil olduğu yeni təhlükələrə qarşı birgə mübarizəni təşkil etmək üçün BMT-nin üzvü olan dövlətlərlə birlikdə mübarizənin yeni strategiyaları və konsepsiyaları üzərində çalışırıq.

Adını çəkdiyim sahələr üzrə üzv dövlətlərdə həyata keçirilən tədbirlərin hamısı bizim üçün əhəmiyyətlidir. Bu baxım-

dan, fürsətdən istifadə edərək, ölkənizdə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar son dövrdə gördüyüünüz tədbirlər münasibətilə, habelə Azərbaycanın Avropa Şurasına qəbul olunması ilə bağlı Sizi təbrik etmək istəyirəm. Biz bunu belə başa düşürük ki, Azərbaycan korrupsiyaya, mütəşəkkil cinayətkarlığa, terrorizmə və digər təhlükəli meyllərə qarşı mübarizə sahəsində öz qanunvericiliyini də beynəlxalq standartlara uyğunlaşdırmaq niyyətindədir.

Biz bu sahələrdə Sizinlə birgə çalışa bilərik. Artıq bizim Qafqazda həyata keçirdiyimiz programımız, layihəmiz vardır. Lakin Sizin bölğənin Əfqanistandan Avropaya narkotik maddələrin daşındığı yolun üzərində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, görməli işlərimiz daha çoxdur. Bu gün imzalanacaq birgə protokol və həmçinin Sizinlə bugünkü müzakirələr, zənnimcə, gələcək çox məhsuldar əməkdaşlığımızın əsası olacaqdır.

**H e y d ə r Ə l i y e v:** Hörmətli cənablar, xanımlar!

Mən Birləşmiş Millətlər Təşkilatının Vyanadakı mərkəzinə ziyarətimi özüm üçün və ölkəm üçün çox əhəmiyyətli hadisə hesab edirəm.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edəndən sonra dərhal Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb və BMT-nin üzvüdür. Biz bunu müstəqilliyimizin ən mühüm amillərindən biri hesab edirik. Birləşmiş Millətlər Təşkilatı ilə daim əməkdaşlıq edirik və bundan sonra da edəcəyik.

Doğrudur, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığımız dövründə bəzi məsələlərdə narazılıq. Bu da ondan ibarətdir ki, bölgəmizdə Ermənistanla Azərbaycan arasında münaqişənin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı təsirli qərarlar qəbul edə bilmir. Bilirsiniz ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan zorla çıxarılb və

uzun müddətdir—altı-yeddi ildir ölkəmizin müxtəlif yerlərində çadırlarda çox ağır vəziyyətdə yaşayırlar.

1992–1993-cü illərdə Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edərkən Azərbaycan Birleşmiş Millətlər Təşkilatına müraciət etmişdi. Birleşmiş Millətlər Təşkilatı bu müraciətlərə Təhlükəsizlik Şurasında dörd dəfə, bəlkə də çox baxmışdır. Hər halda, 1992–1993-cü illərdə Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz çıxması haqqında dörd qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının bu barədə bir neçə xüsusi bəyanatı da olmuşdur.

Amma Birleşmiş Millətlər Təşkilatının üzvü olan Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların heç birisini yerinə yetirməyibdir. Belə çıxır ki, Təhlükəsizlik Şurası qərar qəbul edir, amma yerinə yetirmir. Bu da Birleşmiş Millətlər Təşkilatına hörmət gatırmır.

Mən həm keçmiş Baş katib Butros Qaliyə, həm də indiki Baş katib Kofi Annana bu suali bir neçə dəfə vermişəm. Ancaq hər dəfə belə cavab almışam ki, Birleşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamə və qərarlarının həyata keçirilməsi mexanizmi yoxdur. Əgər belə bir mexanizm yoxdursa, onu yaratmaq lazımdır. Əgər o yaradılmışsa, demək, Birleşmiş Millətlər Təşkilatı özü qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə biganə qalır.

Mən bu gün burada bu sözleri deməyə məcburam. Çünkü ölkəmizin düşdürüyü vəziyyət məni buna məcbur edir. Azərbaycan torpaqlarının 20 faizi indiyə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Doğrudur, Birleşmiş Millətlər Təşkilatı bu məsələni bir növ öz üzərindən götürüb və ATƏT-ə həvalə edibdir.

1992-ci ildən bu məsələ ilə ATƏT məşğul olur və ATƏT də Ermənistan–Azərbaycan münaqişəsini həll etmək üçün xüsusi

Minsk qrupu yaradıbdır. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır.

ATƏT-in 1994-cü il Budapeşt zirvə görüşündə, 1996-ci il Lissabon zirvə görüşündə bu məsələnin həll edilməsi üçün mühüm qərarlar qəbul olunmuşdur. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu qərarlar da həyata keçirilmir.

İndi ATƏT-in Minsk qrupu fəaliyyətini davam etdirir. ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Xarici İşlər naziri bu yaxın vaxtlarda bizim bölgəyə gələcəkdir.

Bilirsiniz ki, biz 1994-cü ildə Ermənistanla Azərbaycan arasında müharibəni dayandırmışiq, atəşkəs haqqında saziş imzalamışiq və məsələnin sülh yolu ilə həll edilməsi üçün danışıqlar aparırıq. Ancaq hələ bir nəticə yoxdur.

Keçən ildən başlayaraq, Ermənistan prezidenti Robert Köçəryanla Azərbaycan prezidenti Heydər Əliyev arasında bilavasitə bir neçə görüş də keçirilmişdir. Bu məsələlər bir neçə dəfə Amerika prezidenti cənab Bill Klintonun yanında müzakirə olunub, son vaxtlar Rusyanın yeni prezidenti cənab Putinin iştirakı ilə müzakirə edilibdir, Fransanın prezidenti cənab Jak Şirakin iştirakı ilə müzakirə olunubdur. Ancaq hələ ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq azərbaycanlı altı-yeddi ildir öz ölkəsində qaçqın-köckün vəziyyətdə, çadırlarda ağır şəraitdə yaşayır.

Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı bu məsələlərə daha diqqətlə yanaşmalıdır. İndiki halda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Humanitar Yardımlar üzrə Ali Komissarlığı da Azərbaycanın ağır vəziyyətdə yaşayan qaçqın-köckünlərinə daha səmərəli yardımçılar göstərməlidirlər. Təəssüf ki, məlum olmayan səbəblərdən son illər bu yardımçılar tədricən azalır. Bu da bizi narahat edir.

Cənab Arlakki, mən bilirəm, bu sizin sahəniz deyildir. Amma siz Birleşmiş Millətlər Təşkilatı Baş katibinin müaviniiniz və mən BMT-nin Vyana ofisindəyəm. Bu sözləri deməyə bilmərəm. Ümid edirəm ki, bu sözlər sizin üçün yalnız məlumat olmayacaq, mənim fikirlərimə öz tərəfinizdən reaksiya verəcəksiniz. «Reaksiya» deyəndə mən Birleşmiş Millətlər Təşkilatı tərəfindən əməli hərəkətləri nəzərdə tuturam.

İndi isə sizinlə bugünkü səhbətimizin əsas mövzusuna keçə bilerik. Siz bildirdiniz ki, son vaxtlar Azərbaycan narkotiklərlə mübarizə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə barəsində etraflı əməli tədbirlər həyata keçirir. Mən təşəkkür edirəm ki, siz gördüyüüz işləri vurğulayır və qiymətləndirirsınız. Biz həqiqətən bu sahələrdə mübarizəni dövlətçiliyimizin qorunması üçün və ümumiyyətlə, dünyada bu çox təhlükəli halların qarşısının alınması üçün dövlətimizin mühüm vəzifəsi hesab edirik.

Narkotiklərlə mübarizə sahəsində biz bir çox tədbirlər görmüşük. Xüsusən sizə məlumdur ki, mənim fərmanımla ayrıca komissiya yaradılmışdır və ona Baş nazirin müavini rəhbərlik edir. Deyə bilerəm ki, bu komissiya çox güclü fəaliyyət göstərir. Biz narkotiklərlə mübarizə sahəsində üç konvensiyaya qoşulmuşuq. Amma bizim qonşularımız bu konvensiyalara hələ qoşulmayıblar.

Narkotiklərlə mübarizə sahəsində BMT ilə birlikdə mühüm bir program həyata keçirilir. Onun həyata keçirilməsi üçün BMT xüsusən bizim gömrük təşkilatı və Daxili İşlər Nazirliyi ilə əməli işlər görübdür. Bu programın birinci hissəsi başa çatıbdır. Onun həyata keçirilməsi üçün Birleşmiş Millətlər Təşkilatı müəyyən məbləğdə vəsait ayırbılır. Ancaq mən bildirmək istəyirəm ki, sizinlə birlikdə tərtib olunmuş program həyata keçirilir, onun üçün ayrılan vəsaitdən istifadə edilibdir. Biz istəyirik ki, programın ikinci mərhələsini həyata keçirək. Amma bunu sizinlə birlikdə həm tərtib etməliyik,

həm də, təbiidir ki, programın ikinci hissəsinin həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən yenə də maliyyə köməyi göstərilməlidir.

Siz qeyd etdiniz ki, Azərbaycan öz coğrafi vəziyyətinə, mövqeyinə görə narkotiklərin həm Əfqanistandan, Mərkəzi Asiyadan Qərbə, həm də İrandan Şimala, Qərbə daşındığı yolun üzərində yerləşir. Biz bunu bilirik, nəzərə alırıq, lazımı tədbirlər görürük. Ancaq bildirmək istəyirəm ki, nə Mərkəzi Asiyadan, Əfqanistandan, nə də İrandan narkotiklərin Azərbaycan ərazisi vasitəsilə Qərbə çatdırılması üçün başqa kanallara bənzər güclü kanallar yoxdur. Yəni bizim apardığımız işlər bunların qarşısını alıbdır. Ona görə də bizim ərazi o qədər istifadə oluna bilmir. Bu da onunla əlaqədardır ki, biz bu sahədə həmişə çox ciddi tədbirlər görmüşük. Sizinlə bərabər tərtib olunmuş və həyata keçirilmiş program öz müsbət nəticələrini verir. Ancaq biz arxayınlışmırıq, həmin kanalların qarşısını almaq üçün daim lazımı tədbirlər görürük və görəcəyik.

Biz nəinki narkotiklərin daşınması üçün tranzit ölkə kimi bununla mübarizə aparırıq, eyni zamanda isteyirik ki, ölkəmizdə vətəndaşlarımız arasında narkotik vasitələrdən istifadə yayılmasın. Böyük məmənnuniyyətlə deyə bilərəm ki, başqa ölkələrə, çox ölkələrə nisbətən, bəlkə də hamisəna nisbətən Azərbaycan əhalisi arasında narkotiklərdən istifadə olunması çox aşağı səviyyədədir. Şübhəsiz ki, biz mübarizə aparırıq, əhalimizin sağlamlığını qoruyuruq.

Mütəşəkkil cinayətkarlıqla mübarizə barədə. Təbiidir ki, narkotiklərlə mübarizə bunun bir hissəsidir. Amma mütəşəkkil cinayətkarlıqla məşğul olan qruplar bir çox başqa sahələrdə də özlərini göstərir. Məsələn – terrorizm, ekstremizm, separatizm. Biz bunlara qarşı həmişə mübarizə aparmışıq.

Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə daxili sabitlik pozulmuşdu. Azərbaycanda qanunsuz silahlı dəstələr həm 1990–1991-ci, həm də 1992–1993-

cü illərdə silah yolu ilə dövlət çevrilişi etmək və bir neçə terror aktı həyata keçirmək cəhdləri göstərmişlər.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi mövcud idi. Biz onun qarşısını aldıq. Ondan sonra silahlı dəstələr tərəfindən iki dəfə dövlət çevrilişinə cəhdlər göstərilmişdir. Bunların da qarşısı alınmışdır. Amma həmin cinayətkarların bir çoxu müxtəlif ölkələrdə gizlənirlər və özlerinin terrorçuluq niyyətlərindən el çəkmirlər.

Məsələn, 1995-ci ildə Ukrayna prezidenti cənab Kuçma ilə mən Bakıdan hava limanına gedəndən iki saat önce məlum oldu ki, yoldakı körpünün altuna iki yüz kilogram trolit qoymuşlar ki, avtomobillər keçəndə partlaşın və iki prezydent həlak olsun. Bizim hüquq-mühafizə orqanları yaxşı işlədi və bunun qarşısını aldılar.

Yaxud da, 1995-ci ilin payızında Azərbaycan prezyidenti xarici səfərdən döñərkən müəyyən edilmişdi ki, prezidentin təyyarəsi hava limanına enəndə onu raketlə vurmalı idilər. Bu halda isə bizə hüquq-mühafizə orqanları yox, Allah kömək etdi. Bakı hava limanına təyyarələr iki istiqamətdən enir.

Amma eksər hallarda həmin raketin qurulduğu tərəfdən enir. Biz enərkən küləyin istiqaməti dəyişib, ona görə də təyyarə raket olan tərəfdən yox, başqa tərəfdən enmişdi. Amma onda bilmirdik ki, bizi vurmaq istəyirlər. Təyyarəni vurmaq üçün raket ata bilmədilər. Ancaq bir neçə gün sonra biz məsələni araşdırıldıq, tapdıq. Terroristlərin bir qismi cəzalandırıldı. Amma bəziləri hələ də başqa ölkələrdə gizlənirlər.

Demək istəyirəm ki, bütün bu hallarda – dövlət çevrilişi, terror aktları cəhdlərində bəzi ölkələrin xüsusi xidmət orqanları da iştirak ediblər. Bu gün də bize qarşı, Azərbaycan prezidentinə qarşı terror aktları törətmək niyyətləri qallmaqdadır.

Məsələn, 1995-ci ildə dövlət çevrilişinə cəhd edən qrupun başçılarından biri sonra gəlib Avstriyada, Zalstburq şəhərində gizlənmişdi. İki il burada yaşamışdı və ona burada siğına-

caq vermişdilər. Biz onun Azərbaycana qaytarılması barədə Avstriya hökumətinə bir neçə dəfə müraciət etdik. Ancaq bizim müraciətlərimiz təmin olunmadı.

Sonra isə o, İrana getdi. İki ildir ki, orada ətrafına terrorist qruplar toplayır və Azərbaycan prezidentinə qarşı terror etmək isteyir. İran hökuməti də bizim tələbimizi yerinə yetirmir, onu qaytarmır. Ona görə mən Tehrana gedəndə orada məni xüsusi mühafizə edirdilər. Elə burada da mənim mühafizəmi çox gücləndiriblər. Çünkü məlumat var idi ki, o, İran-dan buraya gələcəkdir. Hər halda, onun ailəsi Zalstburqdə yaşayır.

Yəni bu faktları sizə çatdıraraq demək istəyirəm ki, bizim dövlətin siyasetində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə xüsusi yer tutur. Çünkü ölkəmiz bələ bir vəziyyətdədir.

Eləcə də korrupsiyaya qarşı çox güclü mübarizə aparılır. Mən 1997-ci ildə bu barədə çox ciddi fərمانlar vermişdim, lazımı tədbirlər görüldü. Yeni fərman vermişəm və qanun hazırlanır. Bu barədə bizim mövqeyimiz çox kəskindir.

Beləliklə, görürsünüz ki, bu sahələrdə bizim təcrübəmiz var. Ona görə əgər siz Cənubi Qafqazda narkotiklərə mübarizə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar bir büro yaratmaq istəyirsinizsə – mən eșitmışəm ki, istəyirsiniz – onun qərargahını Bakıda, Azərbaycanda yaratsanız daha da faydalı olar.

Mən size bildirdim ki, biz konvensiyalara qoşulmuşuq. Bu gün memorandum imzalanacaqdır. Ancaq biz bilirik ki, hələ 1996-ci ildə siz Mərkəzi Asiya ölkələri ilə narkotiklərə mübarizə haqqında memorandum imzalamışınız. Mənə məlumat verdilər ki, bu memorandum açıq sənəd xarakteri daşıyır və ona qoşulmaq olar. Mən bu gün bəyan edirəm ki, biz həmin memorandumda qoşulmağa hazırlıq. Təşəkkür edirəm.

**P i n o A r l a k k i:** Cənab Prezident, ölkənizdəki vəziyyətlə əlaqədar bizi verdiyiniz ətraflı məlumatata görə çox sağ

olun. Münaqişənin həlli və narkotiklrlə mübarizə sahəsində görülən tədbirlər haqqında verdiyiniz məlumata görə Sizə təşəkkür edirik.

Narkotiklərin daşınması, terrorizm, vətəndaş müharibələri ifadələri bir çoxları üçün yalnız mücərrəd məna daşıyır. Onlar bu barədə ancaq qəzetlərdən, kitablardan oxuyur və bir də televiziyyadan eşidirlər. İnsanların əksəriyyəti müharibənin nə demək olduğunu anlamır, terror aktının insan həyatı üçün nə qədər təhlükəli olduğunu təsəvvür etmirler. Amma Sizin şəxsi həyatınız və iş təcrübəniz ölkədə güclü dövlət qurmaq və idarəciliyi tam surətdə təmin etmək məqsədi ilə narkotik maddələrin daşınmasına və terrorizmə qarşı mübarizədə sərt mövqə tutmağın nə qədər vacib olduğunu göstərir.

Cıxışınızın əvvəlində dediniz ki, Birləşmiş Millətlər Təşkilatı münaqişələrin, xüsusilə Sizin bölgədə olan münaqişənin aradan qaldırılmasında səmərəli rol oynamayıb, Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilməyibdir. Mən BMT-də olan bu problemdən xəbərdaram. Sizin ölkənizdəki münaqişa ilə əlaqədar qəbul olunmuş dörd qətnamədən də tam xəbərim var. Təəssüf ki, icra olunmamış qətnamələr təkcə Sizin ölkənizə aid deyildir. Bir çox münaqişələrə, müharibələrə dair, hətta dövlətlər arasında olan bir çox məsələlərin həllinə dair qətnamələr qəbul edilib, ancaq onlar da həyata keçirilməyibdir.

Cənab Prezident, amma onu da bildirmək istəyirəm ki, həmin qətnamələrin yerinə yetirilməməsini bu gün mənim burada təmsil etdiyim Baş katibin o qətnamələri yerinə yetirmək niyyətinin olmaması ilə izah etmək düzgün olmazdı. Başqa sözə desək, həm Baş katib, həm də onun mənim kimi təmsilçiləri əllərindən gələni edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilsin, bir mexanizm olsun ki, qətnamələrin həyata keçirilməsi təmin edilsin.

Amma hər halda, mən Sizin bu fikrinizi Baş katibə çatdıracaq, Sizinlə bugünkü görüşüm barədə onunla şəxsən danışa-

cağam. Sizi əmin edirəm ki, biz ölkənizin təhlükəsizliyi məsələlərinə daha həssas mövqedən yanaşacağıq.

BMT ilə Sizin ölkəniz arasında narkotiklərə, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı gəldikdə isə, mən də məmənuniyyətlə bildirmək istəyirəm ki, ölkənizlə birgə həyata keçirdiyimiz programın birinci hissəsi daha məhsuldar əməkdaşlıq üçün yaxşı zəmindir.

Əfqanistandan və İrandan gətirilən narkotiklərin qarşısının alınması üçün Sizin ölkənizdə görülən tədbirlər yalnız öz ölkənizin xalqının sağlamlığını təmin etmək məqsədi daşıdır, həm də bu narkotiklərin çatdırılması nəzərdə tutulan son nöqtənin, yəni Avropa ölkələrinin problemlərinin aradan qaldırılmasına xidmət edir. Ona görə də biz Qərbi Avropa ölkələri ilə birgə fəaliyyətimizdə həmin ölkələrə narkotik maddələrin daşınmasının qarşısını almaqda Azərbaycanın aparcı rol oynadığı barədə məlumatları da onlara çatdıracağıq.

Anlaşma memorandumunu imzalamaqla biz qarşılıqlı əməkdaşlığımızı daha da gücləndirəcəyik. Mərkəzi Asiya ölkələri ilə imzaladığımız memoranduma qoşulmaq barədə bu gün burada bəyan etdiyiniz niyyəti də yüksək qiymətləndirir və alqışlayırıq. Hesab edirik ki, Mərkəzi Asiyanın beş ölkəsi ilə imzaladığımız həmin anlaşma memorandumuna Azərbaycanın qoşulması ilə bu əməkdaşlığın çərçivəsi genişlənəcək və tam şəkil alacaqdır.

Ümidvar olduğumu bildirirəm ki, biz başqa sahələrdə – məsələn, terrorizm kimi meyllərə qarşı mübarizədə də yeni imkanlardan və perspektivlərdən istifadə edə bilərik. Mənim məsul olduğum idarə həm də terrorizmə qarşı mübarizə sahəsinə cavabdehdir və indi biz bundan ötrü xüsusi struktur yaradırıq.

Bizim işləyib hazırlamaq istədiyimiz vasitələrdən biri terroristlərin bir ölkədən digərinə ekstradisiyasını – təhvil verilməsini təmin etməkdir. Siz öz çıxışınızda terrorizmə qarşı müba-

rizedə tam əməkdaşlığın olmamasının əyani, bariz nümunəsinə göstərdiniz. Bu sahədə daha sıx əməkdaşlığın təmin olunması hazırda sizin üzləşdiyiniz təhlükənin azaldılmasına və ölkənizdəki sabitliyin möhkəmlənməsinə xidmət edərdi.

Bütün bunları deməklə diqqəti ona yönəltmək istəyirəm ki, terrorizmə qarşı mübarizə sahəsindəki beynəlxalq əməkdaşlıq özündə daha konkret elementləri eks etdirir. Bu, sadəcə, vəkillərin, hüquqsunasların bir otağa toplaşaraq hazırladığı əməkdaşlıq sənədlərindən ibarət deyildir. Ona görə də hesab edirəm ki, biz birgə çalışmaqla bir çox sahələrdə, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində böyük irəliləyişlərə nail ola bilərik.

Siz çox yaxşı bilirsınız ki, terrorizm, narkotiklərin daşınması, mütəşəkkil cinayətkarlıq bəzən bir-biri ilə sıx bağlı olan meyllərdir. Eyni qrupa mənsub adamlar bu sahələrdə fəaliyyət göstərirler və çox zaman da narkotik maddələrin qanunsuz satışından əldə edilən vəsait məhz terror aktlarının maliyyələşdirilməsinə sərf olunur.

Məlumat üçün bildirirəm ki, bu ilin oktyabrında Daşkənd şəhərində narkotik maddələrin daşınmasına qarşı mübarizə sahəsində tədbirlər barədə beynəlxalq konfrans keçirəcəyik. Mən fürsətdən istifadə edərək, Sizi bu ilin sonunda İtaliyanın Palermo şəhərində keçiriləcək beynəlxalq tədbirə dəvət edirəm.

İndi biz burada, Vyana şəhərində mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair beynəlxalq konvensiyانın işlənib hazırlanmasının birinci mərhələsini bitirməkdəyik. Həmin konvensiya dünyanın bütün bölgələrində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində ən güclü vasitə olacaqdır. Bunun sayəsində biz mütəşəkkil cinayətkarlıqla məşğul olan şəxslərin əmlakının müsadirə edilməsini, bu şəxslərin daha səmərəli şəkildə və tez bir zamanda bir ölkədən digərinə təhvil verilməsini təmin edə biləcəyik.

İtaliyanın Palermo şəhərində keçiriləcək tədbirimiz dekabrın 12-nə təyin edilib və dövlət, hökumət başçıları səviyyəsində təşkil olunacaqdır. BMT-nin Baş katibi Kofi Annan, Avropa Komissiyasının sədri, İtaliya prezidenti və bir çox digər dövlət başçıları bu tədbirdə iştirak etmək barədə öz razılıqlarını veriblər. Dəvətimizi qəbul edib bu mühüm konfransda bizimlə bərabər olsaydınız, bizə şərəf verərdiniz və çox məmənun olardıq.

**H e y d ə r Ə l i y e v:** Qəbul edirəm və mütləq gələcəyəm.

**P i n o A r l a k k i:** Əmin edirəm ki, orada Sizin üçün müvafiq təhlükəsizlik tədbirləri də təmin olunacaqdır. Sizin problemlerinizə oxşar problemləri olan bir şəxs kimi, mən Sizin nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Həm Siz, həm də mən bəxti gətirmiş insanlarıq.

**H e y d ə r Ə l i y e v:** Siz də belə şeylə rastlaşmışınız?

**P i n o A r l a k k i:** Bəli.

**H e y d ə r Ə l i y e v:** Onda Siz məni yaxşı başa düşərsiniz.

**P i n o A r l a k k i:** İcazə verirsinizsə, anlaşmanı imzalayarıq.

**H e y d ə r Ə l i y e v:** Bir məsələni də demək istəyirəm. Siz bilirsiniz ki, uzun illərdir Azərbaycanda kosmik tədqiqatlar mərkəzi yaradılıbdır. Onun əməkdaşları buraya gəlib prosedurda iştirak ediblər. Keçən il BMT-nin konfransında da iştirak ediblər. Bu da sizin sahəyə aid olan işdir. Əgər siz Azərbaycanın bu təşkilatını bölgə üçün bir mərkəz kimi müəyyən etsəniz, faydalı olar. Bu sahədə bizim yaxşı təcrübəmiz, alımlarımız var. Hələ Sovetlər İttifaqı vaxtından, təxminən iyirmi ildir ki, bu təşkilat fəaliyyət göstərir. Ona görə bu əməkdaşlığı da genişləndirmək yaxşı olardı.

**P i n o A r l a k k i:** Cənab Prezident, Sizi əmin edirəm ki, biz bununla məşğul olacaqıq. Burada da kosmik tədqiqatlarla məşğul olan bir mərkəz var və o, bilavasitə mənə tabedir.

**H e y d ə r Ə l i y e v:** Bəli, mən ona görə sizə müraciət edirəm.

**P i n o A r l a k k i:** Mən həmin mərkəzin menecerləri ilə danışaram. Əlimizdən goləni edərik ki, sizin ölkənizlə bu sahədə də əməkdaşlığı təmin edək. Hesab edirəm ki, sizin ölkənin təcrübəsindən və orada olan ekspertlərin xidmətlərindən istifadə edə bilərik. Neçə illər əvvəl olduğu kimi, həmin regionda Azərbaycanı indi də tədqiqat işlərini həyata keçirən bir mərkəzə çevirə bilərik.

\* \* \*

*Sonra prezident Heydər Əliyev və cənab Pino Arlakki «Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının narkotiklərə nəzarət üzrə beynəlxalq programı arasında narkotiklərə nəzarət və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu»nu imzaladılar.*

\* \* \*

Nümayəndəliyin fəxri qonaqlar kətabına  
yazdığı ürək sözleri:

*«Birləşmiş Millətlər Təşkilatının Vyana qərargahını məmən-niyyətlə ziyarət etdim. Bizim ölkəmiz üçün böyük əhəmiyyətə malik olan məsələlər ətrafında danışıqlar, fikir mübadiləsi apardıq, sənədlər imzaladıq.*

*Azərbaycan BMT ilə bütün sahələrdə əməkdaşlığı xarici siyasətimizin əsas istiqamətlərindən biri hesab edir.*

*Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyev*

*5/7-2000-ci il».*

**BMT-nin SƏNAYE İNKİŞAFI TƏŞKİLATININ –  
YUNİDO-nun BAŞ DİREKTORUNUN MÜAVİNİ  
NİLMADXABON MOXANTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Vyana,  
BMT nümayəndəliyinin binası*

*5 iyul 2000-ci il*

**N i l m a d x a b o n M o x a n t i:** Sizi səmimiyyətlə salamlıyorum. Bütün dünyada məşhur, görkəmli dövlət xadımı Heydər Əliyev ilə görüşdən böyük şərəf duyduğumu bildirirəm. Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə YUNİDO-nun xüsusi maraq göstərdiyini nəzərə çarpdırıram.

YUNİDO-nun Azərbaycanda həyata keçirdiyi program barədə məlumat verərək bildirirəm ki, bu təşkilatın geniş tərkibli nümayəndə heyətləri, ekspertləri Azərbaycanda olmuş, sənayenin müxtəlif sahələrinin inkişafına dair öz tövsiyələrini vermişlər. Biz Sumqayıtda ətraf mühitin təmizlənməsinə dair bir sıra proqramların həyata keçirilməsinə yardım göstərməyə hazırlıq.

Azərbaycanda kiçik və orta biznesin inkişafına dair bir sıra beynəlxalq təşkilatların ayırdığı maliyyə yardımları hesabına respublikanızda sənayenin inkişafı, ətraf mühitin qorunması proqramlarının həyata keçirilməsində YUNİDO-nun yaxın-dan iştirak edəcəyini bildirirəm.

Onu da qeyd edim ki, BMT-nin sənaye inkişafı təşkilatı bir sıra çətinliklər, problemlərlə karşılaşır. Dünyanın ən görkəmli şəxsiyyətlərindən, liderlərindən biri olan prezident Heydər Əliyevin dəstəyinə YUNİDO böyük ehtiyac duyur.

**H e y d ā r Ə l i y e v:** Səmimi sözlərə və verilən məlumata görə təşəkkür edirəm, BMT-nin Vyanadakı nümayəndəliyinə gəlməkdən çox məmənun oldum. YUNİDO-nun rəhbərləri ilə apardığım danışıqları Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm.

Müstəqil ölkəmizin ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işgal edilmişdir. Bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşayır. Onların böyük bir hissəsi işləmir. Keçid dövrünü yaşayan ölkələrin problemləri ilə məşğul olan YUNİDO-nun məhz bu məsələlərə xüsusi diqqət yetirməsinin vacibliyini nəzərə çarpdırıram.

YUNİDO-nun köməyi ilə ölkəmizdə həyata keçirilən programı yüksək dəyərləndirirəm. Gələcəkdə Azərbaycanla əməkdaşlıqda etraf mühitin qorunması, ümumiyyətlə, görüləcək işin istiqamətlərinin düzgün müəyyənləşdirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməyi BMT-nin sənaye inkişafı təşkilatının rəhbərlərinə tövsiyə edirəm.

Respublikamızda xarici sərmayələrə ehtiyac duyulduğunu bildirirəm. Onu da xatırladıram ki, bu işdə Azərbaycana yardım göstərmək üçün YUNİDO ilə ölkəmiz arasında konkret sahələrdə əməkdaşlıq qurulmalıdır.

YUNİDO ilə Azərbaycan arasında imzalanacaq sənəd barədə öz fikirlərimi bildirərək qeyd edim ki, biz bununla əlaqədar birgə program yaradıb onu həyata keçirə və ümumi işimizin, yəni sənayenin inkişafının real nəticələrini göra bilərik\*.

\* Görüşdə hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə də etraflı fikir mübadiləsi aparıldı.

Sonra «Azərbaycan Respublikası hökuməti və BMT-nin sənaye inkişafı təşkilatı arasında sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında memorandum» imzalandı.

**YUNİDO-nun fəxri qonaqlar kitabına  
yazdığı ürək sözləri:**

*«Birləşmiş Millətlər Təşkilatının Vyana mərkəzində YUNİDO təşkilatı ilə əməkdaşlığını əhəmiyyətli hesab edirəm. Bu məqsədlə bu gün bu təşkilatın rəhbərləri ilə lazımi danışqlar apardıq, gələcək müştərək fəaliyyətimiz üçün müvafiq memorandum imzaladıq. Biz bu əməkdaşlığı davam etdirəcəyik. Mən bu təşkilata əhəmiyyətli işində uğurlar arzulayıram.*

*Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyev*

*5 iyul 2000-ci il».*

## **BMT-nin VYANADAKI NÜMAYƏNDƏLİYİNDE NÜVƏ SİLAHLARININ HƏRTƏRƏFLİ QADAĞAN EDİLMƏSİ ÜZRƏ TƏŞKİLATIN HAZIRLIQ KOMİSSİYASININ İCRAÇI KATİBİ VOLFQANQ HOFFMANIN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il*

**V o l f q a n q   H o f f m a n:** Cənab Prezident, xoş gördük, Sizi səmimi-qəlbən salamlayıram. Sizin ərazi hesab edilən BMT-nin Vyanadakı nümayəndəliyinə gəlməyinizdən böyük şərəf duyduqlarımızı bildiririk. İndi Azərbaycan dilində sözlər eşidəndə bu, ürəyimə çox yaxın olan bir dili mənə xatırlatdı. Çünkü mən uzun illər Almaniyanın Ankarakadakı səfirliyində çalışmışam.

**H e y d a r   Ə l i y e v:** Xoş sözlərə minnətdarlığını bildirirəm. Nüvə silahlarının hərtərəflı qadağan edilməsi üzrə bu təşkilat böyük əhəmiyyət daşıyır.

Xatırladım ki, nüvə silahından 1945-ci ildə Yaponiyaya qarşı istifadə olunması çox böyük faciələr verdi. Kütləvi qırğıın silahından istifadənin qarşısının alınması bəşəriyyətin əsas məqsədi olmalıdır.

Üç il bundan əvvəl yaradılmış bu komissiyanın fəaliyyətini yüksək dəyərləndirirəm. Xatırladım ki, nüvə silahının yayılmaması haqqında beynəlxalq müqaviləyə Azərbaycan imza atmışdır. Bu sənəd respublikamızın Milli Məclisində təsdiq edilmişdir. Onu da bildirim ki, Azərbaycan nüvə silahının yaradılmasının və sınıqdan keçirilməsinin əleyhinədir.

Rusiyada və bir sıra digər ölkələrdə nüvə silahları, Azərbaycanla münaqişədə olan Ermənistanda Atom Elektrik Stansiyası vardır. Bütün bunların bölgəmiz üçün təhlükə yaratdığını vurğulamaq istəyirəm\*.

\* \* \*

**Təşkilatın fəxri qonaqlar kitabına  
yazdığı ürək sözləri:**

*«BMT-nin nüvə silahlarının hərtarəfli qadağan edilməsi üzrə təşkilati ilə görüşümüz çox maraqlı və faydalı oldu. Azərbaycan bu məsələyə aid olan beynəlxalq müqaviləni imzalayıb və parlamentdə təsdiq edibdir. Bizə verilən məlumatlar çox maraqlıdır. Azərbaycan gələcəkdə öz mövqeyini davam etdirəcəkdir. Təşkilatın çox vacib fəaliyyətinə uğurlar arzulayıram.»*

*Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyev*

*5 iyul 2000-ci il»*

---

\* Görüşdə hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

**BMT-nin VYANADAKI NÜMAYƏNDƏLİYİNDE  
BEYNƏLXALQ ATOM ENERJİSİ  
AGENTLİYİNİN BAŞ DİREKTORU  
MƏHƏMMƏD ELBARADE İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il*

**Məhəmməd Elbaradə:** Cənab Prezident, xoş gördük. Sizinlə, görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğumu bildirirəm.

Məlumatımız var ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin sentyabr ayında konfransı keçiriləcək Azərbaycanın bu quruma üzv qəbul olunması məsəlesi də müzakirə ediləcək. Əmin olduğumu bildirirəm ki, bundan sonra Azərbaycan ilə bu agentlik arasında əməkdaşlıq daha da genişlənəcəkdir.

Nəzərə çarpdırırm ki, nüvə avadanlığından həm elektrik enerjisi almaq üçün, həm də səhiyyə sisteminde xəstələrə düzgün diaqnoz qoyulmasında, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında, sənayedə geoloji məmulatın tərkibinin düzgün müəyyənləşdirilməsində istifadə edilir. Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan bu quruma üzv qəbul edildikdən sonra agentliyin bir sıra texniki proqramlarından faydalanaçaqdır.

Onu da bildirim ki, radasiya çirkənmələrinin qarşısının alınması və tullantıların zərərsizləşdirilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycana hər cür yardım göstərməyə hazırlıdır.

**H e y d ə r Ə l i y e v:** Səmimi sözlərə və verilən məlumatla görə Size, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əlaqələrin genişləndirilməsinə Azərbaycan böyük əhəmiyyət verir.

Xatırladım ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında nüvə silahının yayılmaması haqqında müqavilə ilə əlaqədar təminatların tətbiqi barədə saziş imzalanmışdır. Mən bu agentliyin nümayəndə heyətinin respublikamıza səfər etmək niyyətini dəstəkləyirəm\*.

---

\* Görüşün sonunda «Azərbaycan Respublikası və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında nüvə silahının yayılmaması haqqında müqavilə ilə əlaqədar, təminatların tətbiqi barədə sazişə əlavə protokol» imzalandı.

## AVSTRİYA RESPUBLİKASININ İQTİSADİYYAT PALATASINDA BU ÖLKƏNİN İŞGÜZAR DAİRƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Vyana*

*5 iyul 2000-ci il*

**R i x a r d Ş ö n t e** (*Palatanın vitse-prezidenti, «OM VAT» neft və qaz şirkətinin baş direktoru*): Xoş gəlmisiniz, cənab Prezident! Sizi Avstriyada görmək və salamlamaq bizi həm xoşdur, həm də biz bu görüşdən böyük şərəf duyduq.

Cənab Prezident, görüşdə iştirak edən sənaye və maliyyə qurumları nümayəndələri Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə mülahizələrinizi dinləməyi arzu edirlər. Onlar Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələrin inkişafına öz töhfələrini verməyə hazırlıdırlar.

**D-r P e t ş e:** Mən müasir texnologiyalar sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan «ABB» beynəlxalq konserninin Avstriya nümayəndəliyinin rəhbəriyəm. Mənim təmsil etdiyim qurum energetika, avtomatika, neft və qaz sənayesi, elektrik avadanlığı istehsalı, maliyyə xidmətləri və bir sıra başqa sahələrdə Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.

**R i x a r d Ş ö n t e:** Cənab Prezident! Onu da deyim ki, Neft və qaz sənayesi avadanlığı, metallurgiya, energetika və bir sıra digər istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin, habelə maliyyə dairələrinin, başqa sahələrin nümayəndələri ol-

kəmizlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək niyyətin-dədirlər.

**H e y d a r Ə l i y e v:** Mən bundan çox məmənunam. Mən sizin hamınıza səmimi sözlərinizə və istəklərinizə görə təşəkkür edirəm və bir daha bu görüşdən məmənun olduğumu bildirirəm. Səfərin gedişi, Avstriya Respublikasının rəhbərliyi ilə görüşlər, apardığım danışıqlar və imzalanmış sənədlər ölkələrimizin dost münasibətlərini təsdiq edir. Əminəm ki, bu səfər Azərbaycan ilə Avstriya arasında hərtərəfli əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir.

Biz son illər ağır problemlərlə üzləssək də, hazırda ölkəmizdə yaradılmış sosial-siyasi sabitlik iqtisadi islahatlara, xarici investorların fəaliyyətinə geniş yol açıb.

Dünyanın iri şirkətləri Azərbaycanda fəal işləyir. Respublikamızın iqtisadiyyatının bütün sahələri əməkdaşlıq üçün böyük maraq doğurur, xarici sərmayələrin təşviqi və qorunması üçün lazımı qanunlar qəbul edildi və sərmayə qoyuluşu üçün əlverişli şərait yaradılmış, ümumiyyətə, ölkəmizin iqtisadiyyatına xarici sərmayələr geniş çalb olunur.

Cıxışımın sonunda Avstriya İqtisadiyyat Palatasının üzvlərini, ölkənin bütün işgüzar dairələrini Azərbaycanda fəal əməkdaşlığı dəvət edirəm.

Azərbaycan haqqında geniş təsəvvür yaradan maraqlı çıxışına görə dərin təşəkkürümü bildirir və bir daha deyirəm ki, Avstriyanın iş adamları Azərbaycanla hərtərəfli iqtisadi əməkdaşlığı hazırlırlar.

\* \* \*

**Avstriya İqtisadiyyat Palatasının fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:**

«Avstriyanın İqtisadiyyat Palatasında belə səmərəli görüşdən, aparılan danışıqlardan məmənunam. Avstriya dünyanın iqt-

tisadi cəhatdən inkişaf etmiş ölkəsidir. Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr mövcuddur. Ancaq onlar hər iki ölkənin imkanlarına uyğun deyil. Biz bu məsələləri ətraflı müzakirə etdik. Avstriyanın müxtəlisf sahələrdə fəaliyyət göstərən şirkətlərini Azərbaycana dəvət edirəm. Onların Azərbaycanda iş görməsi üçün bütün imkanlar var.

Mənə göstərilən diqqətə və faydalı danışqlarımıza görə təşəkkür edirəm.

**Heydər Əliyev  
Azərbaycan Respublikasının Prezidenti**

5/7 iyul 2000-ci il».

## VYANADA VƏ ƏTRAF ŞƏHƏRLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN BİR QRUPU İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*5 iyul 2000-ci il*

**V a q i f S a d i x o v** (*Azərbaycanın Avstriyadakı səfər-qəl-adə və səlahiyyətli səfəri*): Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Hörmətli soydaşlarımız!

Azərbaycan ilə Avstriya arasında əlaqələr tarixində bu gün əlamətdar bir gündür. 1991-ci ildə ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan prezidenti cənab Heydər Əliyev Avstriya prezidentinin dəvəti ilə ilk dəfədir ki, Vyanaya rəsmi səfərə gəlmışdır.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev son iki gündə Avstriya Respublikasının federal prezidenti cənab Tomas Klestil ilə, ölkənin digər rəhbərləri ilə görüşlər keçirmiş, danışıqlar aparmışdır. Bu görüşlər zamanı Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə dair ətraflı söhbətlər keçirilmişdir. Dövlətimizin başçısı Birleşmiş Millətlər Təşkilatının Vyanada yerləşən nümayəndəliyində olmuş, bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirmiş, danışıqlar aparmışdır.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev səfər programının çox gərgin olmasına baxmayaraq, Avstriyannın bir neçə şəhərində yaşayan Azərbaycan icmaları fəallarının arzusunu nəzərə alaraq onlarla görüş keçirməyə imkan təpibdir.

Bu görüşdə iştirak edən soydaşlarımız Avstriyanın paytaxtı Vyanada və Qrats, Zaltsburq şəhərlərində yaşayan Azərbaycan icmalarını təmsil edirlər. Bizdə olan məlumata görə, Avstriyada təxminən 4 minə qədər azərbaycanlı yaşayır. Onların arasında elm, təhsil, incəsənət xadimləri, iş adamları və digər sahələrdə çalışanlar vardır.

1990-cı ildən etibarən Vyanada Azərbaycan mədəniyyət cəmiyyəti fəaliyyətə başlayıbdır. 1997-ci ildə Qrats şəhərində Avstriya-Azərbaycan İqtisadiyyat Assosiasiyyası qurulubdur. 1998-ci ildən etibarən Zaltsburq şəhərində də Azərbaycan cəmiyyəti yaradılıbdır.

Avstriyada yaşayan azərbaycanlıların səyləri nəticəsində Vyana və Zaltsburq şəhərlərində Azərbaycan nəşrləri də fəaliyyət göstərir. Vyanada və digər şəhərlərdə yaşayan soydaşlarımız Azərbaycan ilə Avstriya arasında əlaqələrin genişləndirilməsi, xalqımıza xas olan gözəl xüsusiyyətlərin və yüksək mənəvi dəyərlərimizin təbliğ edilməsi üçün çox böyük işlər görürər. Mənə elə gəlir ki, onlar öz çıxışlarında bu barədə səhbət açacaqlar.

**Səttar Pürran** (*Vyanadakı Azərbaycan mədəniyyət cəmiyyətinin sədri*): Cənab Prezident, mən Sizi İran azərbaycanlıları adından salamlayıram. Avstriyaya çox xoş gəlmisiniz, səfa gətirmisiniz!

Biz çox böyük iftixar hissi duyuruq ki, Siz Vyanada Avstriya Respublikasının prezidenti ilə, hökumətin, parlamentin rəhbərləri ilə, digər rəsmi şəxslərlə çoxlu görüşlər keçirdiniz, ölkələrimizin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi barədə danışıqlar apardınız. Çox sağ olun ki, səfər programınızın gərgin olmasına baxmayaraq, bizimlə görüşə də vaxt ayırmısınız. Buna görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

İcazə verin, Avstriyada yaşayan İran azərbaycanlılarının arzularını Sizə çatdırırmı.

Mənim rəhbərlik etdiyim mədəniyyət cəmiyyəti 1990-ci ildə fəaliyyətə başlamışdır. Bu cəmiyyət 1990-ci ildə Avstriya hökuməti tərəfindən tanınıbdır.

Bələ bir cəmiyyət yaratmaqda məqsədimiz o idi ki, Avstriyada yaşayan bütün azərbaycanlıları və azərbaycansevərləri bu cəmiyyət ətrafında birləşdirək, üzləşdiyimiz problemləri birgə müzakirə edək, onların həll olunması yollarını müəyyənləşdirək. Allaha şükürler olsun ki, cəmiyyətimiz xeyli işlər görübdür və bizim fəaliyyətimiz bir sıra xarici ölkələrin mətbuat orqanları vasitəsilə geniş təbliğ edilibdir. Fəxr edirik ki, Azərbaycanın keçmişinin, bu gününün, müstəqil Azərbaycan Respublikasının son illər əldə etdiyi nailiyyətlərin təbliğ olunmasında biz də müəyyən işlər görürük.

Bizim üçün çox xoşdur ki, 1995-ci ildə Vyanada Azərbaycan səfirliliyi fəaliyyətə başladı. Mən səfir cənab Vaqif Sadixova, səfirliliyin bütün əməkdaşlarına təşəkkürümü və minnətdarlığını bildirirəm. Vaqif Sadixov Vyanaya gəldiyi ilk gündən bizi dedi ki, səfirliliyin qapısı Sizin üzünüzə həmişə açıqdır, əgər müəyyən bir probleminiz olsa, gecə də, gündüz də – istədiyiniz vaxt mənə müraciət edə bilərsiniz. Həqiqətən də elə günlər olurdu ki, biz qarşılaştığımız problemlər barədə gecə saat 11–12-yə qədər səfirlilikdə müzakirələr aparmışıq. Səfirliliyin əməkdaşları problemlərin həllində bizi həmişə qardaşlıq köməyi göstəriblər. Bütün bunlardan başqa biz xalqımızın, müstəqil Azərbaycan Respublikasının milli və dövlət bayramlarında həmişə bir yerdə olmuşuq.

Bizim bir sıra problemlərimiz də var. Məsələn, cəmiyyətimizin hələ binası yoxdur. Əgər cəmiyyətimizin yeri olsa, biz orada kitablar nəşr edər, xarici ölkələrlə daha sıx əlaqələr qıra bilərik. Yeri gəlmışkən deyim ki, Avstriyada xalqımızın, müstəqil dövlətimizin geniş təbliğ olunması üçün Azərbaycan dilində kitablar çox azdır. Əgər bizi çoxlu kitab göndərilsə, biz Azərbaycanı daha geniş tanıda bilərik.

Cənab Prezident, Azərbaycan televiziyası və radiosu verilişlerinin Avstriyada da yayılması, mənim fikrimcə, çox böyük fayda verər. Xahiş edirəm, əgər imkan olsa, bu işə kömək göstərilsin. Azərbaycan televiziyası və radiosunun verilişlərini burada yaymaqla biz xalqımızı, torpağımızı, müstəqil dövlətimizin nailiyyyətlərini Avropanın bu bölgəsində geniş təbliğ edə bilərik.

Bugünkü görüşdə iştirak edənlərin, xüsusilə Sizin vaxtinizi çox almaq istəmirəm. Əziz prezidentimiz, Sizə, bütün azərbaycanlılara cansağlığı, xoşbəxtlik arzu edirəm. Sağ olun.

**O r x a n C i f t ç i (Avstriyada yaşayan iş adamı):** Hörmətli Prezidentim, Avstriyaya xoş gəlmisiniz!

Mənim atam və anam vaxtilə buraya Azərbaycandan, Gəncə bölgəsindən gəliblər. Doğrudur, mən Türkiyədə doğulmuşam, amma valideynlərim Azərbaycanı, doğma torpağı heç vaxt unutmurdular. Onlar doğma bacı-qardaşdan ayrı düşdülər, qohumlarımızın bir hissəsi Azərbaycanda qaldı, digərləri Türkiyəyə gəldilər, qalanları vəfat etdilər.

Mən hər il Bakıya gedib öz qohumlarımı tapmağa çalışıram. Onların bir hissəsini tapa bildim, qalanlarını isə yox. Sağ olsun səfirimiz, bu işdə mənə yaxından kömək etdi.

Cənab Prezident, Sizin Avstriyaya rəsmi səfərə gəlməyiniz məni ürəkdən sevindirir. Bayaq dediyim kimi, ata-anamız doğma torpağı heç vaxt unutmadılar. Çox şadam ki, ana Vətən də bizi unutmayıb. Azərbaycan nümayəndə heyəti tez-tez Vyanaya gəlir. Biz buna çox sevinirik. İnşallah, bu gəlib-getmələr həmişə davam edəcəkdir. Çox şükür ki, Allah bu günləri bize qismət etdi.

Mənim atam-anam 45 il Vətəndən heç bir xəber ala bilmirdilər. Onlar Vətəndən gələn hər bir məktubu bağırlarına basıb ağlayırdılar. Vaxtilə mən Moskvaya, oradan isə Azərbaycana getdim, Balakən rayonunda yaşayan qohumlarımla

görüşdüm. Bəli, bizim ailəmiz çox həsrət çəkib. Şükürlər olsun ki, bu günləri gördük.

Cənab Prezident, biz inanırıq ki, Azərbaycan Sizin sayənizdə, kölgəniz altında daha da inkişaf edəcəkdir.

Yeri gəlmışkən onu da deyim ki, bu yaxınlarda Vətəndə olarkən xahişimi nəzərə alıb, məni Yeni Azərbaycan Partiyasına üzv qəbul etdilər. Dostum Nurəddin Osmanlı bu işdə mənə yaxından kömək göstəribdir. Mən buradan ona çox böyük hörmətimi bildirir və salamlarımı göndərirəm. Biz burada da bu işi təşkil etmişik, ona görə də Nurəddin Osmanlı qardaşımı Avstriyaya dəvət edirəm. Allah qoysa, Avstriyada da Yeni Azərbaycan Partiyasının ilk təşkilatını yaradıb, onu bütün Avropaya yayacaqıq. Təkrar edirəm, Nurəddin Osmanlini ilin axırınadək burada gözləyirəm ki, o gəlsin, biz burada bu işi təşkil edək. Hesab edirəm ki, biz Vətəndən uzaqda Azərbaycan üçün xeyirli iş görsək, ata-anamızın ruhu şad olar.

Cənab Prezident, Sizi təkrarən ürəkdən salamlayıram. Xoş gəlmisiniz!

**X o s r o v E l m i y y ā** (*Opera müğənnisi*): Mənim adım Xosrov Elmiyyədir. Mən 25 ildir ki, Vyanada yaşayıram, burada musiqi təhsili almışam, opera müğənnisiyəm.

Bilirsiniz ki, Avstriya öz zəngin mədəniyyəti ilə diqqəti cəlb edir. Çox sevinərdim ki, Azərbaycanın gözəl opera müğənniləri, musiqiçiləri tez-tez Vyanaya gəlsinlər. Mənim fikrimcə, incəsənət ustalarının Avstriyaya səfərləri doğma vətənimizin mədəniyyətinin geniş təbliğ edilməsində mühüm rol oynaya bilər. İstərdim ki, Azərbaycandan buraya daha çox klassik musiqi ifaçıları gəlsin. Doğrudur, müğənni Səkinə İsmayılova buraya gəlmişdi. Bu çox yaxşı haldır. Amma mən çox sevinərdim ki, Azərbaycanın orkestrləri, klassik musiqi ustaları Avstriyaya daha çox səfər etsinlər. Çünkü avstriyahlar klassik musiqini daha çox sevirlər və onu gözəl başa düşürlər.

Amerikada yaşayan Yaqub Zurufçu mənim uşaqlıq dos-tumdur. Biz vaxtilə onunla tez-tez televiziyyada çıxış edərdik.

Təkrar edirəm, Azərbaycanın klassik musiqi ustalarının Avstriyaya səfərləri doğma Vətənimizin daha yaxından tanıdılmasında çox fayda verə bilər. Diqqətinizə görə təşəkkür edirəm.

**Ruhiyyə Quliyeva (tələbə):** Cənab Prezident, biz Azərbaycan Dillər Universitetinin üç tələbəsi Vyana Universitetində təhsilimizi davam etdiririk. Allah qoysa, Bakıya qayıdır burada hazırladığımız elmi işimizi müdafiə edəcəyik.

Cənab Prezident, bizim üçün şərəf və xoşbəxtlikdir ki, Sizi Vyana da görmək imkani əldə etdik. Ona görə də Siz təşəkkür edirəm.

**Heydər Əliyev:** Siz burada hansı ixtisas üzrə təhsil alırsınız?

**Ruhiyyə Quliyeva:** Cənab Prezident, biz burada germanistika üzrə təhsil alırıq.

**Heydər Əliyev:** Azərbaycanda hansı ali məktəbdə təhsil alırdınız?

**Ruhiyyə Quliyeva:** Mən Azərbaycan Dillər Universitetinin magistraturasında təhsil alırdım.

**Heydər Əliyev:** Alman dilini yaxşı bilirsənmi?

**Ruhiyyə Quliyeva:** Bəli.

**Heydər Əliyev:** Çox gözəl, biza belə gənc kadrlar lazımdır.

**Ruhiyyə Quliyeva:** Cənab Prezident, biz Vyana Universitetində Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışırıq. Məsələn, Yaqt xanım Avstriyada bir azərbaycanlı yaziçi haqqında çıxış etmişdi. Həmin çıkış böyük uğur qazanmışdır.

Biz Vyana Universitetinin germanistika fakültəsində Azərbaycan gecəsi keçirdik və Ermənistən-Azərbaycan, Dağılıq

Qarabağ münaqişəsi haqqında danışdıq. Çalışırıq ki, Azərbaycanı burada yaxşı təmsil edək.

**H e y d ə r Ə l i y e v:** Sağ olun.

**Bəxtiyar Siracov (BMT-nin Atom Enerjisi Agentliyinin əməkdaşı):** Hörmətli Prezident, Avstriyaya xoş gəlmisiniz! Bizim üçün böyük şərəfdir ki, Vyanada Sizinlə görüşürük, öz problemlərimiz barədə fikir mübadiləsi aparınpıq.

Səfir Vaqif Sadıxovun məlumat verdiyi kimi, mən Birləşmiş Millətlər Təşkilatının Atom Enerjisi Agentliyində çalışıram. Beş ildir ki, orada fəaliyyət göstərirəm, fərdi kompüterlərin program təchizatı üzrə mütəxəssisəm.

Bakıdan Vyanaya gələn yüksək səviyyəli qonaqlardan həmişə soruşardım ki, Azərbaycan BMT-nin Atom Enerjisi Agentliyinə nə vaxt üzv olacaqdır? Bu gün, artıq bu suali vermirəm. Çünkü Azərbaycan Respublikasının bu mötəbər agentliyə üzv qəbul edilməsi məsələsi bu gün demək olar ki, həll olundu. Mən buna çox sevinirəm. Çünkü beş ildir ki, burada işləyirəm, ancaq Azərbaycanın adı heç bir yerdə çəkilmirdi. Bu hadisənin baş verması məni həddindən çox Sevindirdi. Mən bu münasibətlə Sizə təşəkkürümü bildirirəm, Azərbaycan xalqını təbrik edirəm. Güman edirəm ki, bu mötəbər təşkilatda Azərbaycanın uca səsi eşidiləcək, ölkəmizin maraqları qorunacaqdır.

Cənab Prezident, biz burada ölkəmizin başını uca etməyə çalışırıq və bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik.

Səttar Püranın və başqalarının burada dediyi kimi, bizim əsas problemimiz vətənlə mənəvi cəhətdən daha möhkəm tellərlə bağlanmaqla əlaqədardır. Əlbəttə, bu qürbət ölkədə Azərbaycan teatrı, kinosu yoxdur. Ancaq Avstriyada yaşayış azərbaycanlı ailələr bir-biri ilə sıx əlaqə saxlayırlar. Biz bir-birimizə tez-tez qonaq gedirik, milli adət-ənənələrimizi saxlamağa çalışırıq.

Xosrov Elmiyyənin burada dediyi kimi, çox arzu edərdik ki, heç olmasa ildə bir-iki dəfə Azərbaycandan buraya elm, mədəniyyət, incəsənət xadimləri, şairlər, yazıçılar gəlsinlər.

Burada Azərbaycan dilini öyrənmək istəyənlər lazımi ədəbiyyat olmamasından müəyyən çətinliklər çəkirlər. Amma Vaqif Sadixov bu işdə bizə həmişə kömək göstərir. Hətta Vyanan Universitetində Azərbaycan dili kursları da açılmışdır. Bizim avstriyalı dostlarımız gedib orada təhsil alırdılar. Demək istəyirəm ki, burada Azərbaycan dilini öyrənməyə həvəs göstərilir.

Cənab Prezident, bir daha deyirəm, xoş gəlmisiniz, gözü müz üstə yeriniz var! İnşallah, Sizin rəhbərliyiniz altında Azərbaycanda görülən işlər bundan sonra da uğurla davam edəcəkdir. Bizi səbrlə dinlədiyinizi görə çox sağ olun.

**Ə l i T o y r a n** (*Zaltsburq Azərbaycan dərnəyinin sədri*): Cənab Prezident, Zaltsburq Azərbaycan dərnəyi adından Sizi salamlayıram, «Avstriyaya xoş gəlmisiniz!» deyirəm.

Biz, Zaltsburqdə yaşayan azərbaycanlılar, xalqımızın üzləşdiyi ağrılı problem – Ermənistən–Azərbaycan münaqişəsi barədə düşüncərük, ölkəmizin haqq işini burada geniş təbliğ etməyə çalışırıq.

Biz Zaltsburqdakı bir sıra təhsil müəssisələri ilə danışıqlar apardıq ki, ayrı-ayrı məktəblərdə Azərbaycan dili tədris edilsin, orada mədəniyyətimiz barədə şənliklər təşkil olunsun.

Cənab Prezident, vaxtinizi çox almaq istəmirəm, Sizinlə görüş bizi şərəf verdi. Size bir daha «Xoş gəlmisiniz!» deyirəm. Sağ olun.

**H e y d ə r Ə l i y e v :** Öziz soydaşlarımız!

Öziz bacılarımız, qardaşlarımız!

Öziz azərbaycanlılar!

Mən üçüncü gündür ki, Avstriyadayam, Vyanadayam. Hətta Avstriyanın dövlət, hökumət adamları mənim səfər proqramının gərgin olmasına təəccüb edirlər. Şəhər tezdən axşama

qədər ardıcıl olaraq görüşlər keçirirəm, danişqlar aparıram. Bəlkə də normal qayda-qanuna riayət etsən, bu görüşləri keçirmək, danişqları aparmaq üçün 4-5 gün lazımdır. Amma mən bütün bunları iki gün müddətində həyata keçirmişəm, indi də sizinlə görüşürəm. Sabah səhər Azərbaycana döncəyəm.

Bizim ölkəmizdə – Azərbaycanda da mənim işim çoxdur. Mən xarici ölkələrdə də çox iş görməyə məcburam və görməliyəm. Burada nə istirahət etməyə, nə gəzməyə imkan yoxdur. Mən Vyanaya birinci dəfədir gəlirəm. Elə avtomobilə orabura gedəndə görürləm ki, burada çox gözəl saraylar, binalar, gözəl memarlıq, heykəltəraşlıq abidələri var. Təbiidir ki, bunların əksəriyyətini mən kitablardan, müxtəlif musiqi əsərlərindən, televiziyadan, radiodan bilirəm. Ancaq mən bunları gördükcə şəhərə heyran oldum.

Vyana həqiqətən çox gözəl şəhərdir. Gözəlliyi də ondan ibarətdir ki, o qədər də böyük şəhər deyil, amma vaxtilə, keçmiş zamanlarda bu ölkənin başçıları, rəhbərləri, bizim diliyizdə desək, buranın padşahları, kralları, hersoqları gözəl əsərlər yaradıblar, gözəl irslər qoyublar.

Mənim arzum var ki, məsələn, hər muzeyə gedim, gedib bu binaları daha da yaxından görün, onlara baxım. Bir də ki, mən incəsənəti, memarlığı, heykəltəraşlığı çox sevən adamam. Ancaq mən bunlardan məhrumam. Təkcə bu ölkədə deyil, hansı ölkəyə, şəhərə gedirəmsə, orani yalnız avtomobilin pəncərəsindən görürləm. Mənim başqa imkanım olmur. Bunlar hamısı ona görədir ki, biz gənc, müstəqil ölkəmizi, Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Belə səfərlərdə biz vaxta çox qənaət etməliyik.

Beləliklə, Avstriyaya səfər programımın gərgin olmasına baxmayaraq, mən sizinlə də görüşməyi çox vacib hesab edirəm. Səfərə gələrkən səfir Vaqif Sadixova dedim ki, sən çalış,

əgər burada yaşayan azərbaycanlılarla görüşmək mümkün olsa, mən onlarla məmənuniyyətlə görüşərəm.

Mən sizin hamınıizi Azərbaycan xalqı, torpağı adından salamlayıram. Burada da deyildi, müğənni Yaqub Zurufçunun belə bir mahnısı var ki, «Azərbaycandan sizə salam gətirmişəm». Mən də sizin hamınıza Azərbaycandan salam gətirmişəm.

Məni sevindirən nədir? Azərbaycan xalqı böyük xalqdır. Tarix belə hökm edibdir ki, XX əsrde bizim xalqımız bir çox dövrlərdə bir-birindən ayrı düşübdür. Xalqımız ayrı-ayrı ölkələrə səpələnibdir. Burada çıxış edən soydaşlarımızdan biri dedi ki, biz 45 il nə məktub yaza bilmışik, nə də bir məlumat ala bilmışik, vətəndən ayrı qalmışdıq. Bunun da əsas səbəblərindən biri odur ki, Azərbaycan 70 il Sovetlər İttifaqının tərkibində olubdur. Sovet hökumətinin qayda-qanununa görə heç bir xarici ölkə ilə əlaqə saxlamağa icazə verilmirdi. Kim belə bir əlaqə saxlayırdısa, o çox əzab-əziyyətə düşürdü, bəzən onu həbs edirdilər, cəzalandırırdılar.

Bizim xalqımız belə bir şəraitdə yaşayıbdir. Amma bir-birimizdən nə qədər ayrı, uzaqda olsaq da, qəlbimiz bir-birimizdən heç vaxt uzaqda olmayıbdir. Qəlbimiz bir yerdə olubdur. Azərbaycanda yaşayan azərbaycanlıların qəlbini respublikamızın hüdudlarından kənardə yaşayan soydaşlarımızla bir vurubdur və vətəndən uzaqda yaşayan azərbaycanlıları da qəlbini Azərbaycanla bir vurubdur.

Xalqımız böyük bir ərazidə yaşayır. İranda da, Azərbaycanda da yaşayır. İndi dövlət müstəqilliyini əldə etmiş, dünya Birliyində öz yerini tutmuş respublikamızda da, Türkiyədə, də Amerikada da, Fransada da, Avstriyada da – çox ölkələrdə azərbaycanlılar yaşayır. Tale hərəni bir yerə salıbdır. Amma xalqımızın əksəriyyəti bizim doğma torpaqlarımızda yaşayır.

Azərbaycanlıların hamısı azərbaycanlıdır, hamısı birdir. Yəni bu, eyni kökə, dilə, dinə, adət-ənənələrə bağlı bir millətdir. Bizim millətin özürün tarixi, milli mənəvi dəyərləri vardır. Millətimizin dini, özünün dili, böyük və zəngin tarixi vardır. Bizim millətimiz dünya, bəşəriyyət xəzinəsinə çox dəyərli əsərlər – elm, mədəniyyət əsərləri veribdir. Bu, bir il, yüz il deyil, bu, min illərlə belədir.

İndi Avropanın ən mötəbər kitabxanalarında, muzeylərinde Azərbaycan xalqının şairlərinin, yazıçılarının, alımlarının əsərləri vardır. Məsələn, X əsrda, yəni min il bundan once, XI-XII əslərlə, XV əsrda, yəni 700-800 il bundan once yazılmış dəyərli əsərlər bu muzeylərdə indi də qorunub saxlanılır.

Bilirsiniz ki, Azərbaycan xalqının ulu dastanı olan «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyini son iki il içərisində qeyd edirdik. Bəli, Azərbaycan xalqının ən qədim yazılı əsəri «Kitabi-Dədə Qorqud»dur. Bu «Kitabi-Dədə Qorqud» məhz Azərbaycan dilində yazılibdir. Əlbəttə, vaxt var idi ki, heç bir xalqın yazılısı yox idi. Ona görə də bəzən daşlarda, qayalarda işarələr olunurdu. Amma Azərbaycanda yazılı ədəbiyyatın tarixi 1300 ildir və bunun da başlangıcını «Kitabi-Dədə Qorqud» dastanı qoyubdur.

Bu elə bir dastandır, xəzinədir ki, onunla tanış olan, onu oxuyan dərhal dərk edir ki, bəli, bu xalq nə böyük tarixə malik olan xalqdır. Ancaq «Kitabi-Dədə Qorqud» dastanı da özündən bir neçə yüz il əvvəl olan Azərbaycan xalqının qəhrəmanlarının, böyük şəxsiyyətlərinin tarixini yazıbdır. Demək, biz onu götürsək, bu, 1300 il yaşı olan yazılı ədəbiyyatımızın tarixidir. Amma bizim xalqın ondan qabaq da yüz illərlə tarixi var. Azərbaycan xalqının 2000 il, 3000 il, 4000 il tarixi var.

Ona görə də harada olursa-olsun, bizi birinci növbədə birləşdirən azərbaycanlılıqdır. Biz hamımız azərbaycanlıyız.

Azərbaycan dünyanın ən qədim diyarlarından biridir. Dün-yada insan məskunlaşlığı zaman Azərbaycan insanların ən qədimdən məskunlaşlığı bir yerdir. Yenə də deyirəm, bizi birləşdirən bizim azərbaycanlı olmağımızdır, kökümüzdür. Amma bizim bu azərbaycanlı kökümüz min illərə gedib çıxır.

Azərbaycan xalqı islam dinini qəbul edəndən sonra bizim islam dinimiz mənəvi dəyərlərimizdən biri olubdur və bu din də bizim hamımızı daha da yaxınlaşdırıbdır. Ancaq bizim elə adət-ənənələrimiz var ki, onlar biz hələ islam dinini qəbul etməmişdən əvvəl var idi.

Yəqin ki, hamımız, məsələn, Novruzu bayram kimi qeyd edirsiniz. Elədirmi? Novruz Azərbaycan xalqının ən əziz bayramıdır. Məsələn, biz Sovetlər İttifaqında yaşayanda sovet kommunist ideologiyası bütün dirlərə qarşı idi, bu ideologiya hər bir xalqın tarixi ənənələrini əzmək, dağıtmak, yaddan çıxarmaq istəyirdi. Nə üçün? Çünkü Sovet İttifaqının siyasəti bundan ibarət idi ki, bütün millətləri birləşdirsin, onları milli köklərindən ayırsın. Nəhayət, «Yeni insan cəmiyyəti», «sovət xalqı» adı altında belə bir nəzəriyyə ortaya atılmışdı. Məsələn, sən azərbaycanlısan, gürcüsən, türkmənsən, russan, ukraynalısan, belorussan, tatarsan və sair – Sovetlər İttifaqında yüzdən çox millət yaşayırdu – dəxli yoxdur, demək, bunlar hamısı get-gedə öz milliliyini unutmazı, hamısı bir millət olmalı idi. Onların hamısı deməli idi ki, «biz sovət xalqıyıq, nə azərbaycanlıyıq, nə rusuq» və sair – əlbəttə, burada hegemonluq rusların əlində idi – yeganə dil də rus dili olmalı idi.

Demək, dinimizi əlimizdən almışdilar. Çünkü kommunist ideologiyası dinin əleyhinə idi, dini qadağan etmişdi və ateist siyasəti aparırdı. Dinimizi əlimizdən alanda bizim adət-ənənələrimizin də çoxunu – dirlə bağlı olduğuna görə – qadağan etmişdilər. Beləliklə, bizi köklərimizdən ayırdılar. Ancaq mən sizə deyim, biz 70 il belə bir rejimdə yaşadıq, nə

dinimizi, nə dilimizi, nə də adət-ənənələrimizi unutmadıq, hamisini saxladıq.

Biz o hökumət dövründə doğulmuş, yaşmış adamlarıq. Azərbaycanlıların içərisində mən özüm həmin hökumətin dövründə doğulmuş və bu yaşa galib çatmış adamlardan biri yəm. Ancaq mən sovet hökumətinə də xidmət etmişəm. Bilirsiniz ki, mən sovet hökumətinin, həmin fəvqəldövlətin ən yüksək səviyyəsinə çatmış, yəni o dövlətin üç-dörd başçısından biri olmuşam, Kremlə işləmişəm. Siyasi Büronun üzvü, Sovet İttifaqı Baş nazirinin birinci müavini olmuşam. Yəni mən yeganə müsəlmanam, azərbaycanlıyam ki, gedib həmin fəvqəldövlətdə yüksək zirvəyə çatmışam. Ancaq məni nə dilimdən, nə dinimdən, nə də adət-ənənəmdən ayırrıblar.

Necə ki, mən gənc olanda anam həmin Novruz bayramını bayram edirdi, plov bişirirdi, yumurta rəngləyirdi, şəkərbura, yaxud da pax lava bişirirdi, ayrı-ayrı şirnilər gətirib bizi sevindirirdi, eləcə də sonralar ailəmdə bunu xanımım, qızım edibdir.

Amma bu Novruz bayramının tarixi islam dininin tarixin-dən xeyli çoxdur. Deyirlər ki, bu bayramın 3000–4000 illik tarixi vardır. Yəni biz bu qədim adət-ənənəni, bayramı yaşamışıq, saxlamışıq. Ancaq təbiidir ki, xristianlar bu bayramı qəbul etməyiblər. Bunu müsəlmanlar qəbul ediblər. Müsəlmanların da hamisində bu bayram o qədər də geniş qeyd olunmur. Yəni mən bununla nə demək istəyirəm? Demək istəyirəm ki, xalqımızın çox dərin kökləri vardır. Bu köklərə həmişə hörmət etmək lazımdır, bu kökləri unutmaq lazım deyildir.

Əgər biz Sovet İttifaqının, sovet hökumətinin tərkibində, təzyiq altında olmuşuqsa, siz də öz ölkənizdən gedib başqa ölkələrdə yaşamağı arzu etmisiniz, istəmisiniz. Bu ölkələrə təhsil almağa, işləməyə gəlmisiniz. Bunların heç biri qüsür, günah deyildir. İnsan ancaq öz doğulduğu kənddə, şəhərdə

yaşaya bilməz. Dünya böyükdür. Əlbəttə, dünya inkişaf etdikcə insanlar da öz kəndindən çıxıb başqa bir şəhərdə yaşayırlar. Bu çox müsbət haldır. Məsələn, mən çox sevinirəm ki, azərbaycanlılar tekçə öz kəndində, şəhərində, torpağında yaşamırlar. Azərbaycanlılar Amerikada da, Fransada da, İngiltərədə də, Avstriyada da yaşayırlar. Düzdür, bu ölkədə yaşayan azərbaycanlılar azdırılar. Əgər biz özümüzü başqa millətlərlə müqayisə etsək, bu azdır.

Bizim qonşu olan erməni xalqı var. Biz onlarla 12 ildir ki, qanlı münaqişədəyik. Məsələn, ermənilər dönyanın hər yerinə səpələniliblər. Özü də elə ölkə var ki, orada xeyli erməni yaşayır. Məsələn, Amerikada 1 milyon erməni yaşayır. Doğrudur. Amerikanın 280 milyon əhalisinə görə bu, böyük bir şey deyildir. Ancaq bu bir milyon erməninin orada gücü var. Çünkü onlar çox çalışıblar, bir olublar. Onlar harada yaşayıblarsa, orada öz kilsələrini qurublar. Onlar öz dillərində məktəblərini yaradıblar, dillərini qoruyublar. Yəni onlar erməniliyini heç vaxt unutmayıblar. Bu ermənilik onları həmişə birləşdiribdir. Amma eyni zamanda onlar yaşadıqları ölkənin mühitinə, şəraitiñə də uyğunlaşıblar və böyük işlər görüblər, zəngin olublar.

Bilirsiniz ki, Ermənistən-Azərbaycan münaqişəsi vardır. Ermənistən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə iddia edir ki, guya bu, Ermənistən torpağıdır. Bu isə qəti yalandır. Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır. Orada bir miqdardır ermənilər yaşayıb. Sovet İttifaqı mövcud olan vaxt ermənilər hücum edib, Dağlıq Qarabağı işğal ediblər. Bundan sonra Azərbaycan ərazisinin təxminən 20 faizi bəzi səbəblərdən Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş həmin torpaqlardan bir milyondan çox azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılibdir, indi onlar ağır vəziyyətdə çadırlarda yaşayırlar.

Biz bu məsələlərin həll edilməsi üçün müharibə aparmırıq. Altı ildir ki, müharibə getmir, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Amma eyni zamanda, biz bu münaqişəni özümüz həll edə bilmirik, böyük dövlətlərin vasitəsilə həll etməyə çalışırıq.

Mən, məsələn, Amerikanın prezidenti Bill Klintonla bu barədə bir neçə dəfə danışq aparmışam. O bizi kömək etmək istəyir. Amma deyir ki, bilirsiniz nə var, Amerikada bir milyon erməni yaşayır, onlar böyük kapitala malikdir, həmin ermənilərin çox böyük təsiri var, onlar seçkilərdə bizi səs verir, ona görə də biz ermənilərlə hesablaşmalıyıq.

Fransada 500 min erməni yaşayır. Fransanın 65 milyon əhalisi var. Ancaq ermənilər orada elə mövqe tutublar ki, Fransanın hökumətinə təsir edə bilirlər. Fransanın prezidenti Jak Şirak mənim dostumdur. Mən onunla bu barədə dəfələrlə danışmışam. O deyir ki, ermənilər bizim qədim dostumuzdur, onlar 200–300 ildir bizimlə birgə yaşayırlar. Amma siz bizimlə yenidən dostlaşmışınız. Biz onları da ata bilmərik, amma sizinlə də dost olmaq istəyirik.

Yəni əmək istəyirəm ki, bizim azərbaycanlıların öz yuvasından çıxaraq gedib ayrı-ayrı ölkələrdə məskunlaşması, ya biznes, ya elm, yaxud başqa sahələrdə yaxşı iş görməsi və həmin ölkələrdə Azərbaycan icmalarının yaranması Azərbaycan xalqı üçün çox lazımdır.

Siz burada, Avstriyada yaşayırsınız, iş görürsünüz. Arzu edirəm ki, işiniz daha da yaxşı olsun, daha çox pul qazanınız, zəngin olasınız, yaxşı yaşayınız, ancaq doğma Azərbaycan torpağı ilə həmişə bağlı olasınız və öz adət-ənənələrinizi heç vaxt unutmayasınız, burada bir olasınız.

Avstriyada məscidləriniz var, onlardan istifadə edin. Amma ola bilər ki, burada məktəblər də açasınız. Uşaqlarınıza almanın dilindən əlavə, Azərbaycan dilini də öyrədin ki, onlar öz doğma dillərini unutmasınlar. Başqa işlər də görün. Azə-

baycanın buradaki səfirliyi bu işləri görəcəkdir. Amma bilin ki, Azərbaycan cəmi doqquz ildir ki, dövlət müstəqilliyi əldə edibdir, gənc bir dövlətdir. Bu gənc dövləti isə yaralayıblar. Bəzi ölkələr ermənilərə kömək edib, Ermenistan silahlı qüvvələri Azərbaycan torpaqlarının bir qismini işgal ediblər. Biz mühəribəni dayandırmışıq, sülh əldə etmək istəyirik. Bu isə çətin bir problemə çevrilibdir. Amma bilin, biz bu məsələni həll edəcəyik. Azərbaycanın işgal edilmiş torpaqları azad olunacaqdır, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Bilin ki, indi sizin müstəqil dövlətiniz var, Azərbaycan dövlətinin bayrağı var. Bu indiyə qədər heç vaxt olmayıbdır. Birləşmiş Millətlər Təşkilatının üzvü olan 188 ölkədən biri Azərbaycandır. Müstəqil bir dövlət kimi, müstəqil xalq kimi, bizim hər yerdə səsimiz var.

Azərbaycan Respublikasının prezidenti Avstriyaya rəsmi səfərə gəlib, bu mehmanxananın üstündə ölkəmizin bayrağı var. Mənim avtomobilimin üzərində Azərbaycanın bayrağı var. Hara gedirəmsə, görürəm ki, orada Azərbaycanın bayrağı dalğalanır.

İyulun 4-də mən Avstriya Respublikası Federal Prezidentinin Aparatına gəldim, gördüm ki, orada bizim bayrağımız asılıbdır. Federal kanslerin sarayına, sonra parlamentə getdim, gördüm ki, həmin yerlərdə də Azərbaycan bayrağı var. Yaxud, Vyana şəhər Meriyasına getdim. Meriyanın çox hündür binası var, onun üzərində Azərbaycanın çox böyük bir bayrağı dalğalarındı. Bunları gördükcə mənim ürəyim dağa döñür. Niyə? Çünkü əsrlər boyu öz dövlətçiliyindən, öz müstəqilliyyindən məhrum olmuş Azərbaycan xalqı, milləti indi Dünya Birliyində öz yerini tutub, onun bayrağı var.

İyulun 4-də Avstriyanın federal prezidenti məni qarşılayanda Prezident sarayında hərbi orkestr Azərbaycanın dövlət himnini çaldı. Mən baxdım ki, Avstriyanın hərbi orkestri Azərbaycanın dövlət himnini çox gözəl çaldı. Mən sonra federal prezidentə dedim ki, sizin orkestriniz Azərbaycanın dövlət himnini çox gözəl ifa etdi.

Bütün bunlar bizim qısa müddətdə – doqquz ildə əldə etdiyimiz nailiyyətlərdir. Bu nailiyyətlər get-gedə artacaq, genişlənəcəkdir. Ona görə də həm Azərbaycanın daxilində xalqımızın birliyi, həm də bütün ölkələrdə yaşayan soydaşlarımızın birliyi çox vacibdir.

Hər bir ölkədə yaradılmış Azərbaycan icması bir-biri ilə daha da yaxın, dost olsa, bir-birinə yardım etsə, necə deyərlər, şad günündə də, kədərli günündə də bir yerdə olsa, xalqımızın ayrı-ayrı ölkələrdəki icmaları daha da möhkəmlənəcək, inkişaf edəcəkdir.

Bağışlayın ki, indi mənim vaxtım qurtarır. Mən sizinlə çox danışa bilərdim. Amma protokol nümayəndəsi gəlib dedi ki, mən beş dəqiqədən sonra başqa bir tədbirə getməliyəm. Ona görə də ürəyimdə sizə deyiləsi sözlərimin çox olmasına baxmayaraq, mən nitqimi bununla tamamlamaq istəyirəm.

Ancaq qısaca onu deyim ki, Azərbaycan dövləti, prezidenti dünyanın hər bir yerində, ən uzaq güşəsində yaşayan azərbaycanlı haqqında düşünür, ona qayğı göstərir, hər bir soydaşımızın həm yaxşı yaşamاسını, həm də yaxşı təhsil almasını ürəkdən arzulayır.

Burada sizin qaldırdığınız problemlər haqlı problemlərdir. Sizə çoxlu ədəbiyyat çatdırmaq lazımdır. Bəli, bizim musiqiçilərimiz, incəsənət xadimlərimiz buraya tez-tez gəlməlidirlər. Dediniz ki, müğənni Səkinə İsmayılova burada olub, Alim Qasımov gəlib Azərbaycanın gözəl müğamlarını burada oxuyubdur. Özü də burada müğamlarımıza böyük həvəs göstərilibdir. Ancaq Azərbaycanda bizim gözəl müğənnilərimiz

var, onlar Motsartı da, Bethoveni də, Strausu da, başqlarını da ifa edirlər. Azərbaycanda 100 ildir klassik opera var. Qərbin bütün klassik operaları ölkəmizdə tamaşaya qoyulubdur.

İndi müstəqil Azərbaycanda yaşayan millətimiz öz milli mənəvi dəyərlərini qoruyub saxlayaraq, eyni zamanda, ümumbsolutevi dəyərləri, yəni Avropa dəyərlərini, inkişaf etmiş ölkələrin dəyərlərini bir-birinə birləşdiribdir. Azərbaycan dünyəvi dövlətdir. Xalqımız həm öz tarixi kökünə hörmət edir, həm də dünya mədəniyyəti səviyyəsindədir. Ona görə də biz dönyanın hər bir ölkəsinə gəlib, dövlət başçısı ilə baş-başa danışırız öz sözümüzü deyirik, fikrimizi ifadə edə bilirik və ölkəmizin mənafələrini qoruya bilirik.

Mən sizin hamınıza cansağlığı arzulayıram. Azərbaycanla əlaqələrinizi saxlayın, daimi edin. Tez-tez Azərbaycana gəlin. Burada, Avstriyada Azərbaycan icmasını daha da möhkəmləndirin. Sizə cansağlığı, səadət və hər birinizə uzun ömür arzu edirəm. Sağ olun.\*

---

\* Görüşün sonunda respublikamızın rəhbəri soydaşlarımıza prezidentin həyat və fəaliyyətindən bəhs edən «Heydər Əliyev» kitabını bağışladı.

Avstriyada yaşayan azərbaycanlılar prezident Heydər Əliyevə kitablar və hədiyyələr təqdim etdilər.

**BMT-nin SƏNAYE İNKİŞAFI TƏŞKİLATININ –  
YUNİDO-nun BAŞ DİREKTORU  
KARLOS MAQARİNOS İLƏ  
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN**

*Vyana*

*5 iyul 2000-ci il*

**K a r l o s M a q a r i n o s:** Hörmətli cənab Prezident! Xoş gəlmisiniz! Sizinlə görüşdən şərəf duyuram. Səfər proqramınızın çox gərgin olmasına baxmayaraq mənimlə görüşə vaxt ayırdığınıza görə Size minnətdarlığı bildirirəm. Onu da deməyi özümə borc biliräk ki, rəhbərlik etdiyim təşkilat Azərbaycanla əlaqələri daha da sıxlasdırmağa böyük maraq göstərir.

**H e y d a r Ə l i y e v:** Cənab Maqarinos! Səmimi sözlərinizdən məmənnun qaldım. Avstriyaya rəsmi səfər programı həqiqətən çox gərgindir. Mən Vyananı ancaq avtomobilin pəncərəsindən görüräm. Amma elə bu da məndə çox gözəl təessürat yaradır. Vyana həqiqətən çox gözəl şəhərdir. Bu şəhərdə gözəl memarlıq abidələri, saraylarda çox gözəl təsviri sənət nümunələri vardır. Bu binanın özü də çox gözəldir.

Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan BMT ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti məni qane edir. Lakin mən YUNİDO-nun ölkəmizlə daha geniş əlaqələr qurmağa böyük maraq göstərməsindən çox məmənnun qaldım.

Bazar münasibətləri, demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dün-

yəvi dövlət quruculuğu sahəsində mühüm işlər görülmüş, islahatların müvəffəqiyyətlə aparılması nəticəsində əldə olunmuş uğurlar çoxdur. Son illər ölkəmizin iqtisadiyyatının bütün sahələrində, o cümlədən sənayedə çox müsbət irəliləyişlər baş vermişdir.

Dünyanın bir çox ölkələri ilə Azərbaycan arasında həm neft sahəsində, həm də qeyri-netf sahələrində çox faydalı əlaqələr qurulur. Zəngin iqtisadi potensialı olan Azərbaycanda bir sıra müəssisələr BMT-nin sənaye inkişafı təşkilatı ilə yaxşı əlaqələr yaratmaq üçün geniş imkanlara malikdir.

Biz BMT-nin sənaye inkişafı təşkilatının respublikamızda həyata keçirmək niyyətində olduğu proqramları geniş müzakirə etməli, Azərbaycanın bir çox iri sənaye müəssisələri ilə YUNİDO arasında qarşılıqlı surətdə faydalı əlaqələr qurulmasının perspektivləri və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi keçirməliyik.

## VYANA MOTSART ORKESTRİNİN KONSERTİNİ DİNLEDİKDƏN SONRA ORKESTRİN YARADICI KOLLEKTİVİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT\*

*Vyana,  
Hofburg kral sarayı*

*5 iyul 2000-ci il*

**H e y d e r Ə l i y e v:** Çox uğurlu konsertə görə mən opera müğənniləri Marianna Kulikova və Markus Pelts, dirijor Ernst Ottenzamer və bütün ifaçılara, orkestrin rəhbərliyinə təşəkkürümü bildirirəm. Əladır. Mən sizi bütün orkestrlə və bu gözəl müğənnilərlə birlikdə Azərbaycana dəvət edirəm və düşünürəm ki, siz çox məmənun qalacaqsınız. Mən sizi Azərbaycanda gözləyəcəyəm. Azərbaycanda müsiqini – klasik, simfonik müsiqini, Motsartin, Strausun müsiqisini çox sevirəm. Ölkəmizə gəlin.

**Dirijor E r n s t O t t e n z a m e r:** respublikamızın rəhbərinə təşəkkür edərək dedi: Cənab Prezident, çox sağ olun, Azərbaycana mütləq gələcəyik.

**H e y d e r Ə l i y e v:** Müğənni Marianna Kulikova, siz çox gözəl oxudunuz. Mən dirijorunuzla birlikdə sizi Azərbaycana dəvət edirəm. Siz orada böyük uğur qazanacaqsınız.

\* Konsertdə orkestr və solistlər Motsartin «Fıqaronun toyu» operasından Fıqaronun ariyasını, klarinet üçün konsertini, «Don Juan» operasından Leporellonun ariyasını, 40-ci simfoniyasını, «Kiçik bir gecə şərqisi»ni, «Sehrli fleyta» operasından Papaqenonun ariyasını, Papaqeno ilə Papaqenanın duetini və başqa əsərlərini böyük məharətlə ifa etdilər.

Əladır, buna görə də mən sizi səmimi-qəlbdən Azərbaycana, Bakıya dəvət edirəm. Sağ olun.

**Marianna Kulikova:** Cox sağ olun, cənab Prezident.

Motsart orkestrinin xatirə kitabına  
yazdığı ürək sözləri:

«*Vyana Motsart orkestrinin konserti məni heyran etdi. Gözəl klassik müsiqi əsərləri orkestrin ifasında böyük təsir etdi. Dirijor, orkestrin bütün ifaçıları, vokal artistləri mahniları məharətlə ifa etdilər. Mən böyük həzz aldım. Səmimi-qəlbdən təşəkkür edirəm.*

*Orkestrə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Orkestri Azərbaycana dəvət edirəm.*

Böyük hörmətlə,

*Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyev*

5 iyul 2000-ci il».

\* \* \*

**H e y d e r Ə l i y e v:** Motsart orkestrinin konsertini mənimlə birlikdə dinlədiyinizə görə, Sizə, Avstriya Prezidenti Aparatı rəhbərinin müavini Alfons Klosa təşəkkürümü bildirirəm.

Mənim səmimi minnətdarlığımı federal prezident cənab Tomas Klestilə çatdırın. Mən bu səfərimdən çox razıyam və gözəl hissiyyatlarla Azərbaycana qayıdırám. Hesab edirəm ki, səfər zamanı biz Avstriya-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün çox faydalı işlər gördük.

Mənə göstərilən qonaqpərvərliyə, qayğıya, diqqətə görə cənab prezidentə təşəkkürlərimi çatdırmağınızı rica edirəm. Sizə də xidmətinizə görə təşəkkürümü bildirirəm.

**AVSTRİYANIN NÜFUZLU MƏTBUAT  
ORQANLARINI TƏMSİL EDƏN  
JURNALİSTLƏRLƏ GÖRÜŞ\* VƏ ONLARA  
MÜSAHİBƏ**

*Vyana,*

*Azərbaycan prezidentinin iqamətgahı  
«İmperial» oteli*

*6 iyul 2000-ci il*

**H e y d a r Ə l i y e v:** Sabahınız xeyir olsun! Mən siz dinləyirəm. Yəqin ki, siz mənim Avstriyaya səfərim haqqında təəssüratlarımı öyrənməyə gəlmisiniz.

Deyə bilerəm ki, təəssüratlarım çox yaxşıdır. Avstriyaya ilk rəsmi səfərim uğurlu olubdur. Bu səfərdə nəzərdə tutduğum məsələlərin hamısı həll edilibdir. Nəzərdə tutulmuş bütün görüşlər keçirilmişdir. Bu görüşlər çox işgüzar şəraitdə, dostluq, mehribanlıq şəraitində keçmişdir. Burada mənə çox gözəl, səmimi münasibət, mehribanlıq və qonaqpərvərlik göstərilmişdir. Səfərimdən raziyam.

Mən qeyd etdim ki, bu, Avstriyaya ilk səfərimdir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Avstriya ilə Azərbaycan arasında əlaqələr yaranmış və müxtəlif səviyyələrdə inkişaf etmişdir. Nazirlər səviyyəsində, müxtəlif dövlət orqanları səviyyəsində həm Vyanada, həm də Bakıda görüşlər

\* Görüşdə Livia Klinql («Kuryer» qəzeti), Paul Zablondil (APA Agentliyi), Viland Şnayder («Di presse» qəzeti) və Cozef Kirxenqast («Standart» qəzeti) iştirak edirdilər.

keçirilmişdir. İndiyə qədər Avstriya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq etmək üçün bir çox müqavilə, saziş və memorandum imzalanmışdır.

Amma Avstriyaya mənim rəsmi səfərim, təbiidir ki, bizim əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıdı. Birincisi, federal prezident cənab Klestil ilə çox səmərəli, məzmunlu, ətraflı danışqlarımız oldu. Biz bir çox əsas məsələləri müzakirə etdik. Bunların sırasında ikitərəfli Avstriya-Azərbaycan əlaqələri, beynəlxalq məsələlər və bizim üçün ən əsas məsələ olan Ermənistən-Azərbaycan münaqişəsinin həlli məsələləri var idi.

Bilirsiniz ki, bu il Avstriya ATƏT-də sədrlik vəzifəsini həyata keçirir. Buna görə də Vyanada olduğum zaman bütün görüşlərdə Ermənistən-Azərbaycan münaqişəsinin həll edilməsinə Avstriyanın təkcə ATƏT-in üzvü və dünyadan nüfuzlu dövləti kimi yox, eyni zamanda bu il ATƏT-də sədrlik edən dövlət kimi yanaşması baxımından danışqlar aparırdım.

Biz başqa məsələləri də müzakirə etdik. Mənim digər görüşlərim də oldu. Federal kansler cənab Şüssel ilə görüşdüm. Parlamentdə cənab Fişer ilə görüşüm oldu. Vyana meriyanını ziyarət etdim və orada da çox gözəl görüşlərimiz oldu.

Bilirsiniz ki, sizin ölkənin Xarici İşlər naziri indi ATƏT-in sədri vəzifəsini həyata keçirir. İyulun 16-17-də Xarici İşlər nazirinin bizim bölgəyə səfəri gözlənilir. Burada biz onunla Ermənistən-Azərbaycan münaqişəsinin həllinə dair danışqlar prosesinin mövcud vəziyyəti haqqında geniş müzakirə apardıq.

Bütün görüşlərdə – federal prezidentlə, federal kanslerlə və Xarici İşlər naziri ilə görüşlərdə mən təkidlə xahiş etdim ki, Avstriya həm öz dövlət nüfuzundan istifadə edərək, həm də bu il ATƏT-in sədri olmasından istifadə edərək Ermənistən-Azərbaycan münaqişəsinin həllinə daha artıq səy göstərsin və ən əsası – **biz əməli nəticə əldə edək**.

Mən bütün bu danışqlarda hiss etdim ki, Avstriya dövləti, hökuməti Dünya Birliyində tutduğu yerinə görə Azərbaycanın əhəmiyyətini həqiqətən çox qiymətləndirir, Azərbaycanla əməkdaşlığa çox maraq göstərir, Qafqazda Azərbaycanın coğrafi-strateji, coğrafi-siyasi vəziyyətini də qiymətləndirir və bunu Avstriya ilə əməkdaşlıq üçün çox əhəmiyyətli amil hesab edirlər. Mən hiss etdim ki, bizim barəmizdə çox yaxşı səmimiyyət var. Təbiidir ki, biz də və şəxsən mən də buraya ən səmimi hissiyyatlarla gəlmişik.

İqtisadiyyat Palatasında biz bir qrup biznesmenlə görüş keçirdik və iqtisadi əməkdaşlıq haqqında çox ətraflı danışqlar apardıq. Mən onlara Azərbaycanın iqtisadiyyatı haqqında məlumat verdim, onları Azərbaycanla əməkdaşlığa dəvət etdim. Avstriya biznesmenləri üçün Azərbaycanda sərmayə qoyub yaxşı iş görmək imkanları olması haqqında məlumat verdim.

Bir də qeyd edirəm, mən buradakı görüşlərimdən çox razıyam. Təbiidir ki, Vyana şəhərində ilk dəfə olduğuma görə bu barədə də bir neçə kəlmə demək istəyirəm. Gözəl şəhərdir! Biz Vyananın, Avstriyanın tarixini yaxşı bilirik. Ancaq kitablardan oxuduğumuz o qədər də dərin təəssürat yaratmır. Ümumiyyətlə, şəhərin özü, xüsusən tarix-memarlıq, heykəltəraşlıq abidələri, çox əzəmətli saraylar və bu sarayların həm xarici, həm daxili gözəlliyi, həm də bu saraylarda olan qiymətli rəssamlıq əsərləri çox böyük təəssürat bağışladı.

Avstriya bitərəf ölkədir. O, iqtisadi cəhətdən çox inkişaf etmişdir. Mənə məlumat verdilər ki, Avropa Birliyindəki dövlətlər içərisində Avstriya öz iqtisadiyyatına görə təxminən beşinci yerdə durur. Əhalinin həyat, yaşayış səviyyəsi yüksəkdir. Burada keçmişdə olduğu kimi, yüksək mədəniyyət hiss etdi. Motsart orkestrinin konserti də məni çox heyran etdi.

Bilirsiniz ki, ayın 4-də mənim programım çox gərgin idi, bir dəqiqə də boş vaxt yox idi. Həddindən çox görüşlər, dan-

şıqlar nəzərdə tutulmuşdu. Bəziləri təəccüblənirdilər ki, biz nə üçün belə gərgin program tərtib etmişik. Amma mən isə istəyirdim ki, mümkün qədər çox iş görüm. Bütün bu gərgin işdən sonra, axşam saat 8-də Hofburq sarayındakı konsert salonunda Motsart orkestrinin konserti mənim bütün yorğunluğumu çıxartdı. Çox gözəl konsert idi.

Avstriyanın mədəniyyət sahəsində böyük, tarixi ənənələri var. Bunlar bizə yenə də kitablardan çox məlumdur. Hətta gərək ki, siz və ya kimse mənə Bakıda sual vermişdi ki, «Avstriya» deyəndə birinci növbədə gözümün qarşısına nəyi gətirirəm. Dedim ki, İohann Straus! Ancaq Avstriyanın musiqi mədəniyyəti təkcə İohann Strausla bitmir. Motsart, Beethoven, Haydn, Straus – atası da, oğlu da...

Sizə bir şey demək istəyirəm. Hörmətli prezident bizə yemək verdiyi zaman süfrə arxasında sərbəst söhbət edirdik. Onda mən Strausun həyatına və musiqisinə həsr olunmuş bir filmi xatırladım. Bu, «Vyana meşəsinin nağılı» filmidir. Ancaq təəssüflər olsun ki, süfrə arxasında olan sizin adamlardan heç kəsin bu filmdən xəbəri yox idi. Ola bilər ki, o vaxt gənc olublar və bu filmə fikir verməyiblər.

Bilirsiniz ki, İkinci Dünya müharibəsi zamanı sovet ordusu müttəfiqlərin qoşunları ilə birlikdə Vyananı, Avstriyanı azad etmişdi, buradan bir çox qənimətlər götürmüdü. Həmin film də bunların içərisində idi.

**L i v i a K l i n q l:** Mən həmişə elə bilmışəm ki, bu qənimətlərin içərisində saatlar da olmuşdur. Bizdə belə deyirlər ki, ruslar Avstriyaya gələndən sonra bütün saatları özləri ilə aparmışlar.

**H e y d ə r Ə l i y e v:** Ola bilər, qənimət çox aparırlar. Bunu nə ediblər, bilmirəm. Ancaq o filmi rus dilinə çevirib, bütün Sovetlər İttifaqında göstərirdilər. Çox gözəl bir filmdir. Mən o zaman, gənc vaxtlarında kinoteatrda bu filmə bəlkə də on-on dəfə baxmışam. Mən bu filmi xatırladanda gör-

düm ki, heç kimin xəbəri yoxdur. Amma bir-iki saatdan sonra mən parlamentə gələndə parlamentin sədri cənab Fişer mənə dedi ki, ziyafətdən çıxandan sonra əmr verdim ki, bütün arxivləri axtarib o filmi tapsınlar. O həmin filmin surətini mənə təqdim etdi. Düzdür, qutunu açmamışam, onun içərisindəkinin həqiqətən həmin film olub-olmadığını bilmirəm. Hər halda, Bakıda açıb baxacağam, gördüyüm həmin film olsa, çox məmənun qalacağam. Əgər o film olmasa, çalışacağam ki, keçmiş Sovetlər İttifaqının kino arxivlərindən filmi tapıb cənab Fişərə göndərim.

Motsart orkestrinin konsertinin programı çox zəngin idi. Dirijor çox məharətlə idarə edirdi, orkestr çox gözəl idi. Bizim xoşumuza gələn o idi ki, müsiqiçilərin hamısı qədim formada, paltarlarda, parikdə idilər. İki vokalçı var idi, onlar da çox gözəl oxuyurdular. Ona görə də konsertdən qayıdan danışan sonra mən elə hiss etdim ki, sanki o gün heç işləməmişəm.

İkinci gün, dünən mən bütün günü beynəlxalq təşkilatlarla görüşlərə həsr etdim. Hesab edirəm, Vyananın dünyada ən böyük rolu bir də ondan ibarətdir ki, burada bir çox beynəlxalq təşkilatların Avropa mərkəzləri yerləşir. Mən onların hamısı ilə görüşdüm. Çünkü hər bir təşkilatla danışq aparıb müəyyən məsələləri həll etməyə ehtiyacımız var. Onlar da bu görüşlərdən razı idilər, mən də razı idim.

Dünən də axşama qədər işlədik. Bir şeyə təəssüf edirəm: heç olmasa on dəqiqə imkanım olmadı ki, Vyananın küçələrini avtomobilsiz, piyada gəzim, binalara baxım. Gördük-lərimin hamısı avtomobilin pəncərəsindən gördüyümdür. Əlbəttə, saraylarda olduğum zaman onların içərisini gördüm.

Gözəl ölkəniz, gözəl tarixiniz var. Avstriya bu gün də çox inkişaf etmiş ölkədir. Ona görə də xoşbəxt adamlarınız. Mən sizə uğurlar arzulayıram.

**S u a l:** Cənab Prezident, birinci sualıñ belədir: Sizin fikrinizcə, Azərbaycan Avropa Şurasına nə vaxt daxil olacaq? İkin-

cisi, Siz mətbuat konfransında dediniz ki, Azərbaycan ümidi edir ki, bu ilin sonuna dək Qarabağ probleminin həllində müəyyən irəliləyiş ola bilər. Bununla əlaqədar ölkəmizin Xarici İşlər naziri Ferrero-Valdnerin regionunuza səfərindən real olaraq nə gözləyirsiniz?

**C a v a b:** Mən unutdum, bağışlayın. İyun ayının 28-də Strasburqdə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın Ermənistana birlikdə, eyni vaxtda Avropa Şurasına qəbul edilməsi haqqında qərar qəbul olunubdur. Parlament Assambleyasındaki Avstriya deputatlarının da hamisi Azərbaycanın qəbul olunmasına səs veriblər, bizə yardım ediblər. Mən buna görə təşəkkürümü bildirdim.

Ancaq bir mərhələ də var. O da budur ki, Parlament Assambleyasından sonra Avropa Şurasının Nazirlər Komitəsi bu məsələyə baxmalıdır. Ola bilər ki, onlar məsələyə bu ay baxsınlar. Hər halda, bizə deyiblər ki, sentyabr ayında Strasburqdə, Avropa Şurasında Azərbaycanın bayrağını qaldıracağımız.

İkinci məsələ – Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bilirsəniz ki, Minsk qrupu 1992-ci ildə yaranıbdır. 1993-cü ildən mən Azərbaycanın prezidentiyəm və o vaxtdan indiyə qədər müxtəlif səviyyələrdə həddən artıq görüşlər keçirilibdir. Məsələn, onu deyə bilərəm ki, ATƏT-in 1994-cü ildə Budapeşt zirvə görüşündə, 1996-cı ildə Lissabon zirvə görüşündə və 1999-cu ilin noyabrında İstanbul zirvə görüşündə bu məsələni ən yüksək səviyyədə müzakirə etmişik.

Biz xatırladıq ki, bütün bu zirvə görüşlərində prezident cənab Klestil də iştirak edib və həmişə Azərbaycanın mövqelərini dəstəkləyibdir. Ancaq məsələ indiyə qədər həll olunmayıbdır. Bunun da səbəbi Ermənistən qeyri-konstruktiv mövqə tutmasıdır. Ermənistən Azərbaycan torpaqlarının 20 faizini işgal etdiyinə görə öz üstünlüyünü hiss edir və bundan

sui-istifadə edir. Onlar mümkün olmayan, ATƏT-in qərar-larına, beynəlxalq hüquq normalarına zidd olan tələblər irəli sürüblər, Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu verilməsini istəyirlər. Təbiidir ki, bu mümkün deyildir. Amma onlar bütün başqa təklifləri – hansılar ki, ATƏT-in zirvə görüşlərində öz əksini tapıb – qəbul etmirlər.

**S u a l:** Cənab Prezident, Siz Azərbaycanın mühüm coğrafi-strateji mövqeyindən danışdırınız. Bildiyiniz kimi, Amerika Bir-ləşmiş Ştatlarının Azərbaycan nefti ilə bağlı xüsusi coğrafi-strateji maraqları var. Eyni zamanda, Rusiya ABŞ-m regionda həm iqtisadi, həm də siyasi cəhətdən güclənəcəyindən qorxur. Sizə, bu baxımdan Dağlıq Qarabağ probleminin, eləcə də di-gər vacib problemlərin həlli ABŞ-la Rusiya arasında razılıq olmadan mümkün mündürmü?

**C a v a b:** Mümkün deyildir.

**S u a l:** Siz nikbinsinizmi, bununla razılaşmaq mümkün-dürmü?

**C a v a b:** Bəli, nikbinəm.

**S u a l:** Nə əsasla?

**C a v a b:** Çünkü dünyada heç bir münaqişə daimi ola bil-məz. Hər bir münaqişənin sonu var. Məsələn, keçən il, nəhayət, Ermənistən prezidenti Robert Köçəryanla Azərbaycan prezidenti arasında bir neçə təkbətək görüş olmuşdur.

Bu görüşlər zamanı hər iki prezident belə fikrə gəlmışdır ki, məsələni həll etmək, çıxış yolu tapmaq üçün hər iki tərəf kompromislərə getməlidir. Əgər biz bu kompromisləri müəyyənləşdirə, iki prezident arasında müəyyən bir razılığa gələ bilsək, onda məsələnin həll olunması asanlaşar. Ancaq siz dediyiniz kimi, gərək böyük dövlətlərin də bu məsələlərə əda-lətlili münasibəti olsun.

**S u a l:** Cənab Prezident, Siz Avstriyada investisiyalar barə-də də danışdırınız. Siz inanırsınız ki, Dağlıq Qarabağ prob-

**lemini mövcud olduqca, Azərbaycana sərmayə gəlməsi mümkün-kündür?**

**C a v a b:** İnanıram, çünki Azərbaycana sərmayələr gəlir. Son beş ildə Azərbaycana 5 milyard dollardan artıq sərmayə gəlibdir. Biz dünyanın 32 böyük neft şirkəti ilə – bunlar 14 ölkəni təmsil edir – böyük müqavilələr imzalamışıq. Bu müqavilələrin icra müddəti 30 ildir. Amma hesab edirəm ki, bu müqavilələr XXI əsrin axırınadək və bəlkə sonra da davam edəcəkdir.

Bizim imzaladığımız bu müqavilələrə görə Azərbaycana 60 milyard dollar investisiya gəlməlidir. Əgər həmin ölkələr və dünyanın böyük neft şirkətləri arxayı olmasaydilar, təbiidir ki, Azərbaycana gəlməz, müqavilələri imzalamaz və böyük sərmayə də qoymazdılardı.

**S u a l:** Mən bildiyimə görə 5 milyard dollar sərmayənin 3 milyard dolları neft sektoruna cəlb olunmuşdur. Eyni zamanda, sizin dediklərinizdən belə başa düşdüm ki, Azərbaycan təkcə neft sektoruna deyil, qeyri-neft sektoruna da investisiyaların cəlb edilməsinə çalışır. Məsələn, turizm sektoruna və digər sahələrə investisiya qoyula bilər. Ona görə də soruşturma istərdim: Ermənistanla Azərbaycan arasında hər hansı sülh sazişi imzalanmasa, digər sahələrə güclü investisiya axını mümkün-durmü?

**C a v a b:** Siz rəqəmləri dəqiq deyirsiniz: 3 milyard dollar neft sektoruna, 2 milyard dollar da qeyri-neft sektoruna gəlibdir. Əgər bu qısa müddətdə qeyri-neft sektoruna 2 milyard dollar sərmayə gəlibse, demək, bundan sonra da gələcəkdir. Çünki bizim qeyri-neft sektorunda da çox cəlbedici sahələr var. Onlardan biri də turizmdir, siz bunu çox doğru dediniz.

**S u a l:** Cənab Prezident, mən planlaşdırılan neft kəməri haqqında sual vermək istəyirəm. Çərçivə sazişi imzalanmışdır. Lakin şübhələr var ki, əgər regionda vəziyyət sabitləşməsə, ABŞ sərmayəçiləri bu kəmərin çəkilməsinə vəsait ayırmaya-

**caqlar. Siz isə dediniz ki, ola bilsin, bu kəmər üç-dörd il ərzində tikilib istifadəyə verilsin. Bu o deməkdirmi ki, əgər vəziyyət sabitləşməsə də, üç-dörd ildən sonra neft kəmərindən istifadə etmək olar?**

**C a v a b:** Bilirsiniz, indi iki neft kəməri işleyir: Bakı–Novorossiysk, Bakı–Supsa. Bu birincisi. İkincisi, əgər Amerikadı, yaxud da Avropanın neft şirkətləri gəlib sərmayə qoymaları, neft yataqlarında iş görür və neft hasil edirlərsə – indi böyük qaz yataqları da aşkar olunmuşdur – axı, bunu ixrac etməli, dünya bazarlarına çıxarmalıdırılar.

Bunun üçün də, təbiidir ki, artıq bizim müqavilə imzaladığımız Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlanmalıdır. Bilirsiniz ki, biz müqaviləni imzalamışıq və üç dövlətin – Azərbaycanın, Gürcüstanın və Türkiyənin parlamentləri bunu patifikasiya ediblər.

Yəni, əgər xarici şirkətlər bunun inşasına başlamasalar, onda nəyə görə neft hasilatını artırmaq üçün geniş işlər görürərlər? Bakı–Tbilisi–Ceyhan neft kəməri dünyada müzakirə mövzusuna çevrilibdir. Ola bilər, bəziləri real vəziyyəti bilmədiklərinə görə səhv fikirlər irəli sürürlər. Bəziləri isə, sadəcə, bu layihənin əleyhinə olduqlarına görə belə fikirlər söyləyirlər.

Amma sizə həqiqəti mən deyirəm – bu məsələni mən biliyim qədər heç kəs bilmir.

**S u a l:** Bu kəmərin inşasına Ermənistanın cəlb olunması mümkünürmü? Çünkü iqtisadiyyatı zəif olan Ermənistan buna cəlb edildiyi halda nə isə qazana bilər.

**C a v a b:** İndi mümkün deyildir. Biz vaxtilə Ermənistana təklif etmişdik ki, neft kəməri Türkiyənin ərazisinə oradan keçsin. Biz bunu münaqişənin həll olunması üçün bir vasitə hesab edirdik. Amma onlar razi olmadılar. İndi onlar «oyundankənar» vəziyyətdədirler.

**S u a l:** Siz şəxsi hayatınızda əsaslanaraq, Rusyanın yenidən seçilmiş prezidentinin siyasetini necə qiymətləndirirsiniz? O özünün bəyan etdiyi kimi, həqiqətən güclü prezident olə biləcək, ya yox? Keçmiş Dövlət Təhlükəsizliyi Komitəsindəki həmkarları bəzi məsələlərdə ona kömək edə bilərlərmi?

**C a v a b:** Bilirsiniz, son illər Rusiyada prezident çox zəifləmişdi. Yeltsin, demək olar ki, prezidentlik etmirdi. Ona görə camiyyət ölkəyə layiq president istəyirdi. Təbiidir, Rusiya elə bir ölkədir ki, orada insanlar, əhalinin əksəriyyəti istəyir ki, prezident güclü olsun. Yeltsindən sonra Putin meydana çıxdı və birinci addımları ölkədə tezliklə onun üçün populyarlıq yaratdı.

**J u r n a l i s t:** Onun ilk addımları müharibə oldu.

**H e y d ā r Ə l i y e v:** Siz müharibə deyirsiniz, amma o belə hesab edir ki, dövlətini möhkəmləndirir. Buna görə də əhalinin əksəriyyəti onu dəstəklədi. Rusyanın bu həqiqətini bilmək lazımdır. Bəzən siz Qərbdə elə hesab edirsiniz ki, hər yerdə belə olmalıdır. Amma hər ölkənin öz xüsusiyyəti, hər xalqın öz mentaliteti var.

**J u r n a l i s t:** Amma hər yerdə əsgərlər ölürlər.

**H e y d ā r Ə l i y e v:** Təbiidir, harada ki, müharibə gedir, əsgərlər ölürlər. Biz istəyirdikmi Azərbaycanın əsgərləri ölsün-lər? Biz istəyirdikmi Azərbaycan torpaqlarının 20 faizi Ermənistən tərəfindən işğal olunsun? Biz istəyirdikmi bir milyondan artıq vətəndaşımız qəçqın olsun və 7-8 ildir çadırlarda yaşasın? Biz bunu istəmirdik və bunun günahkarı deyilik. Amma Ermənistən bunu etdi. Ermənistən bu münaqişəni başlayanda Ermənistən da, Azərbaycan da hələ SSRİ-nin tərkibində idi. Ancaq güclü SSRİ hökuməti və şəxsən Qorbaçov bu münaqişənin qarşısını almadılar.

**SSRİ** dağıldan, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra da bu münaqişənin qarşısının alınması üçün,

Azərbaycanın işgal olunmuş torpaqlarının azad edilməsi üçün heç bir dövlət bütün beynəlxalq təşkilatlarda təsirli iş görmədi.

1992-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işgal olunması ilə əlaqədar dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə göstərilirdi ki, Ermənistən silahlı qüvvələri Azərbaycannın işgal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Amma Ermənistən bunu etmədi, qətnamələri yerinə yetirmədi.

1996-ci ildə ATƏT-in Lissabon zirvə görüşündə bir qərar qəbul olundu. Bu bizim üçün o qədər də əlverişli qərar deyildi, ancaq məsələnin sülh yolu ilə həllini müəyyən qədər təmin edərdi. ATƏT-in 54 üzvündən 53-ü bu qərarın Ichinə səs verdi, təkcə Ermənistən buna etiraz etdi. Amma bu qərar da kağız üzərində qaldı və ATƏT heç bir şey etmədi ki, həmin qərar yerinə yetirilsin.

ATƏT-in Minsk qrupunun həmsədrləri üç böyük dövlətdir: Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Amma onlar indiyə qədər məsələni həll etmirlər. Nəinki həll etmirlər, hətta Ermənistəni Azərbaycana qarşı təcavüzkar kimi qiymətləndirmirlər.

Halbuki bu, hərbi təcavüzdür. Yəni silahlı qüvvələr mühabibə edib, qonşu dövlətin – Azərbaycanın torpaqlarını işgal ediblər, işgal olunmuş torpaqlardan bir milyon azərbaycanlıni zorla çıxarıblar. Bu, hərbi təcavüzdür. Hərbi təcavüzün buynuzu olmaz ki! Beynəlxalq hüquq normalarına görə bu, hərbi təcavüzdür. Amma ATƏT bunu hərbi təcavüz kimi qiymətləndirmir. Ona görə də ədalət yoxdur.

Azərbaycanda bu qədər qan töküldü, insanlar qırıldı, amma bir dənə böyük dövlət, Avropa dövləti Azərbaycanın hüquqlarını qorumadı. Yaxud, indi bizim bir milyondan artıq vətəndaşımız çadırlarda ağır vəziyyətdə yaşayır, onların hüquqları tapdalanıbdır. Bir dövlət demir ki, onların hüquqları tapdalanıbdır.

Mən müharibənin, insanların qırılmasının tərəfdarı deyiləm. Ona görə də hələ altı il bundan öncə, 1994-cü ildə Ermənistana atəşin dayandırılması haqqında saziş imzalamışıq. Amma Azərbaycana qarşı ədalətsizlik də bizi incitmişdir.

**S u a l:** Mən Putinlə bağlı suala bir daha qayıtmak istərdim. Siz uzun müddət Rusiyada işləmisiniz, zəngin siyasi təcrübəniz var. Ona görə də soruşmaq istərdik: hazırda Rusiya Çeçenistanda apardığı müharibəni antiterror əməliyyatı kimi qiymətləndirir. Əslində isə bu müharibədir, orada insanlar həlak olurlar. Size, bunu müdafiə etmək mümkün kündürmü?

**C a v a b:** Ermənistəninin Azərbaycan torpaqlarını işgə etməsinə müdafiə etmək mümkün kündürmü? Məmkündürmü?

**J u r n a l i s t:** Bunun mənə dəxli yoxdur.

**H e y d ā r Ə l i y e v:** Necə yəni dəxli yoxdur? Siz mənə sual verirsınız. Niyə dünyada ikili standart var? Siz bir yerə ciddi maraq göstərirsiniz... mən bunun əleyhinə deyiləm. Mən Çeçenistanda gedən müharibəni müdafiə etmirəm. Ancaq Avropana və bütün dünyada ikili standartın olmasına nəzəriyam.

**J u r n a l i s t:** Mən nə Ermənistəninin, nə də Rusyanın təcavüzünü dəstəkləmirəm, sadəcə, müharibənin əleyhinəyəm.

**H e y d ā r Ə l i y e v:** Onda mən səninlə razıyam və xahiş edirəm, Ermənistən təcavüzünə də Rusyanın təcavüzü kimi qiymət verəsiniz.

**S u a l:** Cənab Prezident, Siz dediniz ki, həmkarınız Köçəryanla apardığınız danışqlarda bəzi kompromislər barədə razılığa gəlmisiniz. Bunları açıqlaya bilərdimizmi?

**C a v a b:** Yox, indi bunu açıqlamağa ehtiyac yoxdur. Çünkü biz bu kompromisləri gərək tam razılaşdırıq. Gərək Minsk qrupu ilə, başqası ilə razılaşdırıla. Qarşıda hələ çox işlər var.

**S u a l:** Hazırda ATƏT-də sədrlik edən Avstriya Ermənistən konstruktiv mövqə tutması üçün nə edə bilər?

**C a v a b:** Bunu ATƏT-in sədrindən soruşun.

**S u a l: Siz ondan nə gözləyirsiniz?**

**C a v a b:** Mən onunla çox ətraflı danışdım. Sizin Xarici İşlər naziri çox gözəl bir qadındır. Amma eyni zamanda ağıllı qadındır. Güman edirəm, o nəsə edə bilər. Bəzən qadınlar kişilərdən çox iş görə bilirlər.

**S u a l: İstərdim Putinlə bağlı suala bir daha qayıdam. Siz inanırsınızmı ki, Putin öz mövqeyini gücləndirəcək, güclü prezident olacaq və sizin regionda daimi, davamlı sülhə və əmin-əmənilğə nail ola biləcəksiniz?**

**C a v a b:** Bilirsiniz, bunlar elə suallardır ki, birmənalı cavab vermək olmaz. Soruşursunuz ki, güclü prezident olacaq, Rusiyani qaldıracaq, məsələləri həll edəcəkmə? Mən bunları arzu edirəm. Hesab edirəm, indiyə qədər gördüklerim məndə elə təəssürat yaradıb ki, prezident Putin belə keyfiyyətlərə malikdir. Sizin suallarınızın cavabını gələcək göstərəcəkdir.

Mənim protokolumdakı vaxt qurtardı. Sizində səhbət etmək mənim üçün çox xoşdur. Görüsünüz ki, suallarınıza da çox açıq cavab verirəm. Mənimlə səhbətdən razı qaldınızmı?

**J u r n a l i s t lə r:** Əlbəttə, çox sağ olun. \*

\* \* \*

Vətənə yola düşməzdən əvvəl, səfər günlərində ona iqamətgah kimi ayrılmış «İmperial» otelinin fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:

*«Avstriyanın, Vyananın «İmperial» oteli böyük, zəngin, əzəmətli memarlıq abidəsidir. Bu abidə ilə tanış olmaqdan məmənən oldum. Oteldə yüksək səviyyədə göstərilən xidmət Avstriyaya*

\* Heydər Əliyev «Kuryer» qəzetiinin əməkdaşı xanım Livia Klinqə onun Azərbaycanda olduğu zaman çəkilmiş şəkillərini hədiyyə etdi.

*səfərim zamanı mənim gərgin iş programimin həyata keçirilməsinə kömək etdi.*

*Təşəkkür edirəm. Otelin bütün işçilərinə yeni nailiyyətlər arzulayıram.*

*Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyev*

*6 iyul 2000-ci il»*

## VYANADAN BAKIYA QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*6 iyul 2000-ci il*

**S u a l:** Cənab Prezident, səfərinizin nəticələrindən razısunuzmu?

**C a v a b:** Mən çox raziyam. Hesab edirəm ki, çox uğurlu səfərdir və Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu səfərlər, yəni prezidentin, dövlət başçısının səfərləri iki məqsəd daşıyır: birincisi, Azərbaycanla səfər edilən ölkə arasındaki əlaqələri inkişaf etdirmək üçün yeni, əlavə tədbirlər görmək, ikincisi də Azərbaycanı daha yaxından tanıtmak, Azərbaycanın həqiqatlarını çatdırmaq. Bunu mən nə üçün xüsusi qeyd edirəm? Təəssüflər olsun ki, indi Azərbaycan hələ çox ölkələrdə olduğu kimi tamınmir. Bəzən yüksək vəzifəli dövlət adamları da bunu bilmirlər. Mən bunu dəfələrlə demişəm, məsələn, Azərbaycanın çox əhəmiyyətli coğrafi-strateji vəziyyəti, zəngin təbii sərvətləri, Azərbaycan dövlətinin neft strategiyası, ölkəmizdə xarici şirkətlərin, sərmayəçilərin işləməsi – bunların hamisini müxtəlif səviyyələrdə bilirlər.

Ancaq çox yerlərdə rastlaşırıam ki, təəssüflər olsun, 12 ildir davam edən Ermənistən–Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ münaqişəsini dövlət başçıları, dövlət adamları, müxtəlif səviyyələrdə olan təşkilatlar istənilən dərəcədə bilmirlər. Bu münaqişədə Ermənistəninin günahkar, təcavüzkar olduğunu, Azərbaycan torpaqlarının işğal edildiyini, ölkəmizdə bir milyondan artıq qaçqın olduğunu və məsələnin də məhz Ermənistən qeyri-konstruktiv mövqə tutduğuna görə indiyə qədər həll edilmədiyini bilmirlər.

Bu bizim üçün əsas məsələdir – hər dəfə mən hansı ölkəyə səfərə gedirəməsə, görürəm ki, bunu ya bilmirlər, yaxud səthi bilirlər. Danışıqlar apararkən, bunu izah edərkən, xəritələrlə və başqa əyani vasitələrlə göstərərkən, nümayiş etdirərkən görürsən ki, həqiqətən, fikirləri dəyişir. O mənada yox ki, dərhal hesab edirlər ki, bu məsələni həll etmək olar, amma onlarda obyektiv təəssürat yaranır.

Bu baxımdan bu səfər çox əhəmiyyətli oldu. Çox görüşlər keçirdim. Mənim səfər programım həmişə gərgin olur. Bu dəfə də çox gərgin idi və hətta bir çox dövlət adamları təəccüb edirdilər ki, nə üçün belə gərgin program tutulubdur, bir-iki gün də vaxt ayırmaq olardı. Ancaq işimiz çoxdur, mən istədim ki, qısa müddətdə bu işləri görüm.

Bu səfərin bir xüsusiyyəti də ondan ibarətdir ki, Avstriya bir çox beynəlxalq təşkilatların – yəni ATƏT-in, yaxud Birleşmiş Millətlər Təşkilatının bir çox təşkilatlarının Avropa mərkəzidir. Ona görə də mənim səfərimin ikinci gününün çox hissəsi həm ATƏT-də, həm də Birleşmiş Millətlər Təşkilatının qurumlarının oradakı mərkəzlərində görüşlərə həsr olundu. Bunlar da bizim üçün lazım idi.

Müqavilələr imzalandı – Avstriya ilə Azərbaycan arasında da, bəzi beynəlxalq təşkilatlarla da müəyyən müqavilələr, protokollar imzalandı. Hər halda, mən çox məmnunam. Bimiz üçün çox əhəmiyyətli odur ki, orada beynəlxalq əlaqələr mərkəzi, institutu var – dövlət başçıları gələndə onu dinləmək istəyirlər. Bu dəfə də belə bir tədbir nəzərdə tutulmuşdu. Mən oraya getdim. Oraya səfirlər, yüksək səviyyəli mətbuat nümayəndələri, siyasi xadimlər toplaşırlar. Avstriyada həm ayrı-ayrı dövlətlərin bu ölkədəki səfirləri, həm də bir çox ölkələrin buradakı təşkilatlarda, məsələn, ATƏT-də və sairədə səfirləri var. Ona görə də çox maraqlı auditoriya idi.

Mən orada bir saatdan artıq çıxış etdim, vəziyyəti onlara anlatdım, suallara cavab verdim.

Bu gün səhər Avstriyanın mətbuat nümayəndələri ilə bir saatdan artıq söhbət apardım. Qəzetlər əvvəlcədən də Azərbaycan haqqında müsbət məqalələr dərc etmişdi – bir müddət öncə onların müxbirləri Azərbaycana gəlmişdilər, mən onlara müsahibə vermişdim. Biz orada olan zaman da səfərimizi müsbət işıqlandırırdılar.

Qalan şeylərin hamısını siz televiziyada görəcəksiniz, hamisi çəkilibdir.

**S u a l:** Cənab Prezident, Siz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Bakıda görüşərkən onlara öz iradlarınızı bildirdin. ATƏT-in hazırkı sədri ilə Avstriyada görüşünüz zamanı yeni təkliflər oldumu?

**C a v a b:** ATƏT-in sədri Avstriyanın Xarici İşlər naziridir, yəni Avstriya bu il ATƏT-ə sədrlik edir. Elə bu baxımdan da mənim Avstriyaya səfərim çox vacib idi. Sədrlik vəzifəsini, adətən, Xarici İşlər naziri həyata keçirir. Oranın Xarici İşlər naziri gözəl bir xanımdır. O buraya gələcək, onu görəcəksiniz. Onunla çox ətraflı söhbətim oldu. O, bu ayın 16-17-də bizim bölgədə – 16-da Ermənistanda, 17-də Azərbaycanda olacaqdır.

Təəssüflər olsun ki, o da məsələnin mahiyyətini və bizim apardığımız danışıqların, Köçəryanla mənim aramda olmuş danışıqların əsas məzmununu o qədər dərindən bilmir. Ona görə də mənim bu görüşüm çox əhəmiyyətli oldu.

Ancaq mən ona nə irad tuta bilərəm? Bilirsınız, ATƏT elə bir təşkilatdır ki, ildə bir ölkə ona sədrlik edir. Amma onun daimi işçiləri var. Bizim üçün isə daimi təşkilat məsələmizin həlli üçün ATƏT-in yaratdığı Minsk qrupudur, onun həmsədrleridir.

Keçən il ATƏT-ə sədrlik edən Norveç idi, Vollebek buraya gəlmişdi. Ondan qabaq sədrlik edən Polşa idi. Bilirsiniz ki, bu il Avstriyadır. Bunların fəaliyyətinin müəyyən əhəmiyyəti var. Amma əsas iş böyük dövlətlərdən asılıdır, indi Minsk qrupu-

na sədrlik edən Rusiyadan, Amerika Birləşmiş Ştatlarından, Fransadan asılıdır. Hər halda, mən ATƏT-in sədri ilə burada da çox etraflı söhbət edəcəyəm.

**S u a l:** Cənab Prezident, bu günlərdə ABŞ-in və Azərbaycanın Müdafiə nazirləri birgə bəyannamə imzalayıblar. Bunu necə qiymətləndirirsiniz?

**C a v a b:** Yaxşı qiymətləndirirəm. Düzdür, hələ bilmirəm, çünki Müdafiə naziri ilə sabah görüşəcəyəm. Ancaq hesab edirəm ki, bu, müsbət haldır.

**S u a l:** Cənab Prezident, ATƏT-in Minsk qrupunun həmsədrleri dünən Yerevanda çıxış edərkən deyirdilər ki, bizim heç bir ümumi təklifimiz yoxdur, tərəffər kompromisli variantları özləri tapmalıdırlar. Bəs Avstriyanın Xarici İşlər naziri necə – o, yeni təkliflə gələcək, yoxsa?..

**C a v a b:** Gələr, görərik.

**S u a l:** Cənab Prezident, dünən parlamentdə Milli Məclisə seçkilər haqqında qanun üçüncü oxunuşda qəbul edildi. Bu qanuna Sizin münasibətinizi bilmək istərdik.

**C a v a b:** O qanunu mən təqdim eləmişəm, bunu bilirsınız. Amma sonra müraciət etmişdim ki, bəzi dəyişikliklər olunsun. İndi gedirəm işə, baxım, görün vəziyyət necədir. Burada ayaqüstü bir şey deyə bilmərəm.

**S u a l:** Cənab Prezident, Sizin təkliflər parlament çoxluğu tərəfindən qəbul olunmadı. Siz həmin qanunu imzalayacaqsınız mı?

**C a v a b:** Baxım, bəlkə veto qoyacağam.

**S u a l:** Siz dediniz ki, beynəlxalq təşkilatlarla sənədlər imzalandı. ATƏT-lə hansısa sənəd imzalandı?

**C a v a b:** ATƏT-lə sənəd imzalamamağa ehtiyac yox idi.

**S u a l:** Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar gələcək görüşlərinizdə Minsk qrupu həmsədrlerinin indiyədək verdikləri təkliflər yenidən müzakirə olunacaqmı?

**C a v a b:** Bilirsiniz, təkliflər o qədər olub ki, bilmirəm hansını deyirsiniz. Çox təkliflər olubdur. İndi burada dedilər ki, Yerevanda bəyan ediblər ki, təklifləri yoxdur. Ona görə də çox işləmək lazımdır.

**S u a l:** Bu onu göstərmirmi ki, ATƏT artıq kənara çəkilmək istəyir?

**C a v a b:** Yox, ATƏT kənara çəkilmir, qətiyyən kənara çəkilmir. Ancaq Ermənistan və Azərbaycan prezidentləri görüşməyə başlayanda, sadəcə, bir az fasılə verdi ki, bu görüşlər nəticəsində nəsə həll olunsun ki, onlar bunun icrasında iştirak etsinlər. ATƏT-siz biz heç bir şey edə bilmərik. Biz danişa, hansısa razılığa gələ bilərik. Əgər razılığa gəlsək, onu sənədləşdirmək, həyata keçirmək çox çətin məsələdir. Siz elə təsəvvür eləməyin ki, məsələn, hansısa variantla münaqişənin həlli barədə saziş imzalasaq, hər şey qurtarır. Yox! Sonra bundan da çətin zaman gelir. Təsadüfi deyil ki, ATƏT-in həmsədrləri burada bəyan etdilər – siz bunu eşitdiniz – onlar bir-iki həftə öncə Cenevrədə yığışmışdılar, 20-dən artıq beynəlxalq maliyyə mərkəzinin nümayəndləri ilə danışqlar aparmışdılar. Prezident Clinton da, prezident Şirak da dəfələrlə bəyan ediblər. Bilirsiniz ki, səfərdən bir neçə gün öncə prezident Şirakla telefonla danışmışdım. Prezident Şirak mənə dedi ki, ayın 1-dən onlar Avropa Birliyində sədrlik edəcəklər, sədrlik fəaliyyətindən də, başqa imkanlardan da istifadə edəcəklər. Sülh əldə olunandan sonra rayonların bərpası və ümumiyyətlə, çox işlərin görülməsi üçün biz onlarsız heç bir şey edə bilmərik.

Lakin sülh əldə olundu, bəli, torpaqlarımız azad edildi, insanlar qayıtdı – orada nə var, hər şey dağılıbdır. Torpağa qayıtməq həqiqətən böyük bir hadisə olacaqdır. Ancaq yəqin ki, oraya qayıdanda ilk vaxtlar çadırları söküb orada quracaqlar. Çünkü ev yox, eşik yox, hər şey dağılıbdır – yollar, kommunikasiyalar dağılıbdır.

Biz bunları beynəlxalq birliklə bir yerdə bərpa edə bilərik. Ona görə xeyli vaxt bundan sonra da ATƏT-in rolü qala-caqdır. Məsələn, əgər münaqişə bu il həll edilsə, biz bir neçə il buna möhtac olacaqıq.

**S u a l:** Cənab Prezident, ümumiyyətlə, Ermənistən tərəfinin imkanlarını, onun indiki vəziyyətini necə qiymətləndirirsınız? Oskanyan da ATƏT-in həmsədrələrini məzəmmət edib ki, regiona gec-gec gəlirlər. Digər tərəfdən də, Keri Kavano çıxışında demişdir ki, istər Ermənistən, istərsə də Azərbaycan prezident-lərinin səyləri onların sülhə nail olmağa cəhd göstərdiklərini bildirir.

**C a v a b:** Sən özün öz sualına cavab verdin.

**S u a l:** Cənab Prezident, parlamentə seçkilər haqqında qanun qəbul olunduqdan sonra müxalifət bildirdi ki, seçkiləri boykot edəcəkdir. Onlar bildirir ki, ümid yalnız prezident-tədir. Prezident bu qanuna baxacaqmı? Sizin fəaliyyətiniz dövründə ilk dəfədir ki, parlament prezidentin təklifindən imti-na etmişdir. Siz qərarınızda israrlı olacaqsınız mı?

**C a v a b:** Mən sizə dedim ki, hələ heç bir şey bilmirəm. İşə gedim, baxaram. Əgər mənim təklifimi qəbul etməyiblərse, əlbəttə ki, bu mənim üçün bir az yaxşı hal deyildir. Bir də əgər nəzərə alsaq ki, hamınız – o cümlədən müxalifət də – öyrənmisiniz ki, Milli Məclis Heydər Əliyevin dediyinin ha-misini təsdiq edir, indi görürsünüz, Milli Məclis özündə cə-sərət tapıb mənim təkliflərimin bəzisini qəbul etməyibdir. Bu elə məsələdir ki, mən sizə heç bir şey deyə bilmərəm. Mən Milli Məclislə görüşəcəyəm, vəziyyəti öyrənəcəyəm. Bundan sonra öz qərarımı qəbul edəcəyəm.

**S u a l:** Cənab Prezident, Siz Mərkəzi Seçki Komissiyası haqqında qanunu imzaladınız. YAP-in üzvü olan deputatlardan bəziləri toplantı keçirib bildiriblər ki, MSK haqqında qanuna yenidən baxılmalıdır, çünki orada boşluqlar var və müxalifət bundan istifadə edə bilər.

**C a v a b:** Qızım, bu demokratiyadır. Demokratiyanı təkcə müxalifətdə olan deputatlar ifadə etməlidirlər? Demokratiyanı hamı ifadə etməlidir. YAP-çılar bəzən mənim əleyhimə də sözlər danışırlar. Mən heç vaxt bundan incimirəm. Bu onların öz fikridir. Xüsusən YAP-dan olan deputatlar bəzən qəzetdə elə şey yazırlar ki, baxıram, heç müxalifətdə olan adam belə şey yazmır. Amma mən bundan narazı olsam, yaxud da irad tutsam düzgün olmaz. Gərək yavaş-yavaş hamımız – YAP-çılar da, müxalifət də, siz də, biz də demokratiyaya öyrənək. Sağ olun.

**MONQOLUSTANIN PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB NATSAQÍYN BAQABANDIYƏ**

Hörmətli cənab Prezident!

Monqolustanın milli bayramı – Xalq inqilabı günü münasibətli Sizə və dost monqol xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə və Monqolustanın bütün vətəndaşlarına sülh, əmin-amənlilik və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Monqolustan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri

**QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ  
ZATI-ALİLƏRİ  
CƏNAB NURSULTAN NAZARBAYEVƏ**

Hörmətli Nursultan Abişeviç!

Sizi əlamətdar yubiley – doğum gününüzün 80 illiyi münasibətlə ürəkdən təbrik edirəm.

Siz qazax xalqına mürəkkəb tarixi dövrə başçılıq edirsiniz. Suveren Qazaxistanın ilk prezidenti kimi, Siz öz düşünülmüş və uzaqgörən siyasetinizlə ölkənizi müstəqillik, demokratiya və iqtisadi dəyişikliklər yolu ilə inamla irəli aparırsınız.

Qardaş qazax xalqının tərəqqisi və firavanlığı uğrunda yorulmadan fəaliyyət göstərməyiniz Sizə yüksək nüfuz və hörmət qazandırılmışdır.

Xalqlarımız və dövlətlərimiz arasında dostluq, əməkdaşlıq və məhriban qonşuluq münasibətlərinin inkişaf etdirilib möhkəmləndirilməsinə Siz sanballı töhfələr verirsınız.

Əminəm ki, qlobal əhəmiyyətli regional layihələrin həyata keçirilməsi sahəsində birgə səylərimiz regionda sülh və sabitlik işinə, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə xidmət edəcəkdir.

Mən qarşılıqlı hörmət, etimad və səmimiyyət duyğularına əsaslanan şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm.

Əziz Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, səadət və qardaş Qazaxistanın daha da çiçəklənməsi naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

*Dərin hörmətla,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri

**VENESUELA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB HUQO ÇAVES FRİASA**

Hörmətli cənab Prezident!

Venesuela Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və dəst Venesuela xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, tərəqqi və fıravanhıq arzulayıram.

Əmin olduğumu bildirirəm ki, Azərbaycan Respublikası ilə Venesuela Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri getdikcə genişlənəcək, xalqlarımızın mənafeyinə, bütün dünyada sülhün və əmin-amanlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri

**QƏMƏR ADALARI FEDERAL  
İSLAM RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB KOLONEL AZALİ ASSUMANİYƏ**

Hörmətli cənab Prezident!

Qəmər Adaları Federal İslam Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və Qəmər adalarının dost xalqını ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə firavanlıq və əmin-amamlıq arzulayıram.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın tərəqqisine və rifahına xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri

## ƏRƏB ÖLKƏLƏRİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*7 iyul 2000-ci il*

**H e y d ē r Ə l i y e v:** Hörmətli qonaqlar, Azərbaycana xos gəlmisiniz!

Hörmətli Şeyxüislam sizinlə yaxın əlaqədədir və mən bili-rəm ki, burada görüşlər keçirmisiniz. Mədəniyyət, ədəbiyyat sahəsində bəzi görüşləriniz olubdur.

Mənə verilən məlumatata görə, siz çox işlərlə məşğulsunuz, xeyriyyəcilik işləri görürsünüz. Bu çox gözəldir. Azərbaycana gəlməyinizdən də mən çox məmmunam. Bilirsiniz ki, mən ölkədə yox idim, Avstriyaya getmişdim, dünən axşam dönmüşəm. Mən ölkədə olmayıanda da işlər çox tökülür qalır. Hörmətli Şeyxüislam xahiş etdi ki, sizinlə görüşüm. Programın çox çətin olmasına baxmayaraq, mən də sizinlə görüşməyə vaxt tapmışam. Buyurun, sizi dinləyirəm.

**Ə b d ə l - Ə z i z S ə u d ə l - B a b t e y n** (*Küveytdən gəlmış məşhur xeyriyyəçi və iş adamı şeyx*): Qiymətli vaxtınızdan biza ayırdığınız üçün mən öz adımdan və həmkarlarım, qardaşlarım, dostlarım adından Size təşəkkürümüz bildirirəm. Sizinlə birlikdə olmaqdan özümüzü xoşbəxt sayırıq. Mənim üçün şərəfdir ki, ölkəmizin başçısı, əlahəzərət şeyx Cabir əl-Əhmədin salamını sizə yetiririm. Ümumiyyətlə isə, bütövlükdə ərəb xalqının salamlarını sizə yetirirəm.

Eyni zamanda xüsusi olaraq Küveyt xalqının salamlarını sizə yetirirəm. Azərbaycan xalqının Ermənistən tərəfindən

təcavüzə məruz qaldığı dövrdə keçirdiyi hissələri Küveyt xalqı da təcavüzə qarşılaşarkən keçirmişdir. Biz hər dəfə Azərbaycana səfər edərkən qəlbimizdəki məhəbbətiniz daha da artır. Xüsusilə, ölkənizdə bu cür irəliliyi hər dəfə görəndə özümüzü daha xoşbəxt hesab edirik.

Şəxsən mən bir neçə dəfə sizin ölkənizə gəlmişəm və buraya sərmayə qoymaq fikrim olubdur. Körfəz ölkələrində də belə fikirdə olanlar az deyildir. Təbii ki, sərmayə qoymaq üçün sərmayədarlar ölkədə sabitlik olmasını istəyirlər. Biz bunun şahidiyik ki, ölkənizdə sabitlik vardır və buraya sərmayə qoymaq fikrimizi sizə bildiririk.

Eyni zamanda biz əl-Əzhər Universitetində təhsil alan tələbələrə yardım fondu yaratmışıq. Həmin universitetdə azərbaycanlı tələbələrin böyük bir qrupu da təhsil alır. Arzu edirik ki, həmin tələbələr buraya qayıdanan sonra öz ölkələrinə xidmət göstərmək üçün, ölkələrinin tərəqqisi üçün əllərindən gələni etsinlər.

Biz Sizin müdrük rəhbərliyiniz sayəsində Azərbaycana daim inkişaf və tərəqqi arzulayırıq. İcazə verin, fürsətdən istifadə edərək, möhtərəm şeyx həzrətlərinə təşəkkürümüz bildirim. O bizim rahatlığımız, səfərimizin yaxşı keçməsi üçün əlindən gələni edir. Buna görə də biz qəlbən onu Küveytin və yaxud ərəblərin Azərbaycandakı səfiri kimi qəbul edirik.

İndi isə icazə verin, həmkarlarımı Sizə təqdim edim.

Biz Sizi Küveytdə böyük səbirsizliklə gözləyirik. Bir il-il yarım bundan əvvəl Siz vəd etmişdiniz. Ona görə də biz bu səfərin həyata keçirilməsini böyük səbirsizliklə gözləyirik. Təşəkkür edirəm.

**H e y d a r Ə l i y e v:** Sağ olun. Sizə təşəkkür edirəm ki, nümayəndə heyətinizin üzvlərini mənə təqdim etdiniz. Çox mötəbər nümayəndə heyətiniz var. Mən çox məmənunam ki, siz hamınız Azərbaycana gəlmisiniz, ölkəmizlə tanış olursunuz. Hiss etdim ki, Azərbaycanda ilk dəfə deyilsiniz. Qeyd et-

diniz ki, Azərbaycandakı bu inkişafı, sabitliyi görürsünüz və buna görə də Azərbaycana sərmayə qoymaq fikrindəsiniz.

Mən bunu dəstəkləyirəm. Sizi əmin edə bilərəm ki, indi Azərbaycanda xarici sərmayəçilərin fəaliyyət göstərməsi üçün həqiqətən, çox gözəl imkanlar yaranıbdır. Birincisi, sizin qeyd etdiyiniz kimi, ölkədə sabitlik var və artıq dönməzdir. Yəni bu sabitlik həmişə olacaqdır. Hər bir sərmayəçi üçün sabitlik xüsusi rol oynayır.

İkincisi, xarici sərmayəçilərin işini təmin etmək üçün bizim çox əlverişli qanunlarımız var. Bunlar həm xarici sərmayəçilərə sərmayə qoymaq imkanları yaradır, həm də sərmayəçilərin hüquqlarını qoruyur. Yol sizin üçün açıqdır. İndi hər şey sizdən asılıdır. Buyurun, gəlin, sərmayə qoyun və öz sərmayənizdən faydanızı götürün.

Təbiidir ki, gördüğünüz işlər yaşayacaqdır. Mən bilirəm, siz çox yerlərdə məktəblər, xəstəxanalar, universitetlər tikmisiniz. Bunlar da çox əhəmiyyətlidir.

Qeyd etdiniz ki, Ermənistən Azərbaycana təcavüzünü siz daha da yaxşı hiss edə bilirsınız, çünki vaxtilə özünüz belə bir təcavüzə məruz qalmışdır. Mən o günləri xatırlayıram. Doğrudan da, İraq tərəfindən sizin ölkəyə qarşı hərbi təcavüz edilmişdi və bu, ölkənizə çox zərərlər gətirmişdi. Amma tezliklə sizə yardım etdilər və bunun nəticəsində də təcavüzdən tezliklə xilas oldunuz. Təcavüzkarı da cəzalandırdılar, indi də öz cəzasını çəkir.

Ancaq Azərbaycana edilən təcavüzün qarşısını heç kəs almayıbdır. Bəzi ölkələr isə təcavüzkara – Ermənistana kömək göstəriblər və indi də kömək edirlər. Bilirsiniz ki, Azərbaycanın torpaqlarının 2-faizi işgal olunubdur. Bir milyondan artıq azərbaycanlı – müsəlman öz yerindən-yurdundan çıxarılb və çox illərdir ki, çadırlarda yaşayırlar.

Bizim yardıma ehtiyacımız var. Əgər siz xeyriyyəçilik işinizdə yerindən-yurdundan didərgin düşmüş həmin qaçqınları

nezərə alsanız, çox xeyirxah iş görmüş olarsınız. Bu, Allaha da çox xoş gedər. Rica edirəm, bu barədə bir az düşünün.

**Qahirədə oxuyan azərbaycanlı tələbələrə yardımınıza, qayğıınıza görə sizə təşəkkür edirəm. Güman edirəm ki, sizin Azərbaycana daha çox yardım etməyə imkanlarınız vardır.**

Ölkənizin əmirinin, dostumun mənə göndərdiyi salamlara görə təşəkkür edirəm. Hörmətli dostum əmir Cabir əs-Sabahın dəvətini mən çoxdan almışam, ürəyim çox istəyir ki, Küveytə gedim. Birincisi, sizin ölkəni görməmişəm, ikincisi də, qardaşlarımla görüşmək istərdim. Bu dəvəti mütləq həyata keçirəcəyəm. Amma indi yəqin ki, sizdə havalar bizdə olduğundan da istidir.

**Ə b d ə l - Ə z i z S ə d ə l - B a b t e y n:** Bizdə havanın istiliyi 50 dərəcədən yuxarıdır.

**H e y d ə r Ə l i y e v:** Ola bilər ki, indi əmir də ölkədə yoxdur, sərin yerlərə gedibdir.

**Ə b d ə l - Ə z i z S ə d ə l - B a b t e y n:** O ölkədədir. Çoxları gedib, təkcə əmir ölkədədir.

**H e y d ə r Ə l i y e v:** Görürsünüzü, mən sizin xasiyyətinizi biliyəm. Mən bu dəvəti mütləq həyata keçirəcəyəm. Xahiş edirəm mənim salamlarımı, hörmət və ehtiramımı əziz dostum əmir Cabir əs-Sabaha çatdırırasınız. Mən sizin ölkənizlə dostluğu Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm.

Oktyabr ayında Qəterdə İslam Konfransı Təşkilatının zirvə görüşü olacaqdır. Əgər sizin əmir orada olsa, onunla görüşərik və mənim səfərim üçün yaxşı bir vaxt müəyyən edərik. Mən sizə uğurlar arzulayıram.

**Ə b d ə l - Ə z i z S ə d ə l - B a b t e y n:** İcazə versəydiiniz bir söz deyərdim. Keçən il Sizə vəd etmişdik ki, qaćqın düşərgəsində məktəb tikib istifadəyə verəcəyik. Biz o vədimizə əməl etmişik. Bu gün Sizinlə görüşdüyüm üçün başqa bir iş görməyi, yerinə yetirməyi vəd edirəm. Biz bilirik ki, Siz dünən Avstriyadan vətəninizə gec qayıtmışınız və vaxtnız məh-

duddur. Mənim Sizdən bir xahişim var. Təbiidir ki, biz Sizin vaxtinızın az olduğunu bilirik və bunu qiymətləndiririk. Təşəkkür edirik ki, bu gün bizim üçün vaxt tapdınız. Bizim bu axşam bir ziyafətimiz vardır. Əgər imkanınız olarsa, vaxt təpib gəlsəniz biz Sizin iştirakınızdan şad olarıq.

**H e y d ē r Ə l i y e v :** Çox sağ olun. Təşəkkür edirəm.

**A d i l A b d u l l a ə l - F e l a h** (*Beynəlxalq Asiya Müsəlmanları Komitəsi İdarə Heyatının sədri*): Zati-aliləri cənab prezidentin vaxtinin az olmasına baxmayaraq bizim üçün bù şəraiti yaratlığına və bize bu şərəfi göstərdiyinə görə bir daha minnətdarlığımızı bildiririk. Bu gün şeyx Əbd əl-Əziz əl-Babteynə göstərilən diqqət və qayğı, onun mükafatlandırılması, ona elmi dərəcə verilməsi eyni zamanda bütün Küveyt xalqına olan hörmətin, diqqətin bir təzahürüdür, ölkələrimiz arasında dostluğun, qarşılıqlı ehtiramın daha da möhkəmləndirilməsinə həm bu gün, həm də gələcək üçün möhkəm zəmindir.

Mən sizinlə bu görüşümüzdən istifadə edərək, Asiya Müsəlmanları Komitəsi haqqında çox müxtəsər, qısa bir şey deyək istəyirəm. Asiya Müsəlmanları Komitəsi Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Bu komitə, hesab edin ki, həm də sizin komitənizdir. Onun fəaliyyəti bir çox sahələri – xeyriyyə, mədəni, din və bir sıra başqa sahələri əhatə edir. Azərbaycan onun fəaliyyətində, məcazi mənada desək, «şir payı» – çox böyük bir pay götürübdir. Bu vaxta qədər də mən çox düşünürəm – bunun səbəbi nədir ki, komitənin fəaliyyətinin böyük bir hissəsi Azərbaycana verilibdir?

Mən elə düşünürəm ki, bu, Azərbaycana olan sevgi-məhəbbətdir. Mən hesab edirəm ki, cənab Şeyxülislam Hacı Allahşükür Paşazadənin səyinin nəticəsidir ki, komitənin burada xeyriyyə işləri uğurla həyata keçirilir.

Gördüyümüz işlərdən biri 1993-cü ilda Sizin həyatınıza və fəaliyyətinizə həsr edilmiş kitabın ərəb dilinə tərcümə oluğub

ərəb ailələri arasında yaymağımız oldu. Azərbaycanın Qahirədəki səfiri İsrafil Vəkilovun köməyi ilə, onunla əməkdaşlıq şəraitində biz bunu həyata keçirə bildik. Bu gün də biz Küveyt dövlətinin əmiri şeyx Cabir əs-Sabahın həyat və fəaliyyətinə həsr edilmiş kitabın Azərbaycan dilinə tərcüməsinin yayılmasına nail olduq.

Zati-aliləri, biz Azərbaycanda gördüyüümüz nailiyyətlərə görə Sizi təbrik edirik. İcazə verin, Sizin müdrikliyiniz, rəhbərliyiniz sayəsində Azərbaycanın ən gərgin, ən çatın mərhələlərini keçə bildiyinizə görə Sizə öz heyranlığını bildirim. Mən Sizin çıxışlarınızı, nitqlərinizi izləyirəm və islam hüququnun, islam əxlaqının bu ölkədə geniş yayılması üçün Sizin göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm. Asiya Müsəlmanları Komitəsinin 1993-cü ildən başlanmış fəaliyyəti xüsusilə qacqınlara həsr olunmuş konfransdan sonra daha geniş inkişaf etmişdir. Yəni o konfransdan sonra bizim ölkələrdə qacqınların məsələləri ilə məşğul olan bütün təşkilatların fəaliyyətinin məqsədönlü şəkildə istiqamətləndirilməsinə nail ola bilmüşik. Biz qacqınların problemləri ilə, demək olar ki, gündəlik məşğus osuruq. Mən hər gün komitənin nümayəndəlikləri ilə əlaqə saxlayıram və onlardan kifayət qədər məlumat alıram. Öyrənirəm ki, qacqınlara hansı yardımçılar göstərilib, vəziyyət necədir.

Qacqınlarla bağlı bizim bəzi təkliflərimiz, fikirlərimiz vardır. Bu təklifləri Baş nazirin müavini, Dövlətqaçqıncı komun sədri Əli Həsənova təqdim etmişik. Biz Sizdən icazə istəyirik ki, qacqınların işləri ilə, onların problemləri ilə daha məqsədönlü, daha faydalı, səmərəli məşğul olmaq üçün xüsusi bir komissiya yaradılmasına razılıq verəsiniz.

Asiya Müsəlmanları Komitəsi öz xeyriyyəçilik fəaliyyətini daha da artıraraq digər sahələrə də keçməyə başlamışdır. Bu komitə Azərbaycanla Küveyt arasında bir vasitəçi, bağlayıcı təşkilat rolunu oynayır. Biz Azərbaycana etdiyimiz hər səfər

zamanı en önemli adamlarımızı, şəxsiyyətlərimizi buraya getiririk ki, bu işlərdə bizə yardımçı olsunlar. Biz istərdik elə bir müəssisə yaradaq ki, orada iki yüz, üç yüz, bəlkə də min nəfər işləyə bilsin. Bu, min nəfərin vəziyyətinin yüngülləşdirilməsinə kömək edər. Mən onu demək istəyirəm ki, bizim tacirlərimizin, iş adamlarımızın Azərbaycanda işləmək üçün olduqca böyük istekləri vardır. İnşallah, Sizin diqqətiniz və qayğıınız sayəsində onlar burada əllərindən gələni etməyə hazır olduğunu bildirirlər. Tacirlərdən, iş adamlarından başqa, burada yazıçılar, ədiblər vardır ki, onların Azərbaycan haqqında yazıları ilə minlərlə oxucu tanış olur.

Zati-aliləri cənab Prezident, eyni zamanda Sizə məlumat verirəm ki, biz Azərbaycan – Küveyt Dostluq Cəmiyyətinin yaradılmasını bitirmək üzrəyik. Küveyt tərəfindən bu cəmiyyətə tanınmış xeyriyyəçi, iş adamı şeyx Əbd əl-Əziz Səud əl-Babteyn başçılıq edir.

Bu fürsəti bizə verdiyinizə, öz fikirlərimizi Sizə çatdırmağa imkan yaratdığınıza görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

Mən öz adımdan və dostların adımdan Sizə təşəkkürümüz yetirirəm.

**H e y d ə r Ə l i y e v:** Asiya Komitəsinin Azərbaycanla əlaqədar gördüyü işlərə görə sizə təşəkkür edirəm.

Asiya Komitəsinin Bakıda keçirdiyi konfrans mənim xatirimdədir. Yəqin siz də xatırlayırsınız ki, mən o konfransda iştirak etmişəm və nitq söyləmişəm. Ona görə də sizin verdiyiniz məlumatları məni sevindirir ki, o konfransdan sonra iş güclənibdir. Küveyt–Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin yaradılması təklifini də mən dəstəkləyirəm və cənab Əbd əl-Əziz Səud əl-Babteynin bu işə rəhbərlik etməsi, təbiidir ki, bu cəmiyyətin fəaliyyətinin çox güclü olmasını təmin edəcəkdir. Azərbaycan tərəfdən bu cəmiyyətə rəhbərlik edəcək şəxsi biz təyin edərik.

---

Həminizi Azərbaycanda qacqın vəziyyətində yaşayan insanlara yardımınızı əsirgəməməyə bir daha çağırıram. Yardımınızı əsirgəməyin, hətta artırmağa çalışın.

Təşəkkür edirəm. Mənim salamlarımı Küveyt xalqına, Küveyt əmiri şeyx Cabir əl-Əhmədə çatdırın. Sağ olun.

**YAPONİYANIN BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB YOSIRO MORİYƏ**

Hörmətli cənab Baş nazir!

Yaponianın Baş naziri vəzifəsinə yenidən seçilməyiriz  
münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasında daim genişlənməkdə  
olan dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət  
verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr bundan  
sonra da xalqlarımızın rifahı naminə dərinləşəcək və inkişaf  
edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya  
xalqına sülh, əmin-amanlıq və fıravanlıq arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 iyul 2000-ci il

## **MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB VİSENTE FOKS KESİDAYA**

Hörmətli cənab Prezident!

Meksika Birleşmiş Ştatlarının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Meksika Birleşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındaki əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Size möhkəm cansağılığı, işlərinizdə uğurlar, dost Meksika xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 iyul 2000-ci il

## DÜNYA BANKININ AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ ERMƏNİSTAN ÜZRƏ DİREKTORU CUDİ OKONNOR İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*8 iyul 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Azərbaycana xoş gəlmisiniz! Biz Dünya Bankı ilə əlaqələrimizi çox əhəmiyyətli hesab edirik. Əməkdaşlığımız da Azərbaycan üçün çox faydalıdır. Təbiidir ki, biz bu əməkdaşlığı bundan sonra da davam etdirəcəyik. Ona görə də mən sizin səfərinizi bir daha əhəmiyyətli hesab edirəm.

Baş nazır mənə məlumat verdi ki, siz bir neçə dəfə nazirlərle və başqaları ilə görüşmüsünüz. Bu çox yaxşıdır. Sizə aid məsələlərin hamısını müzakirə etmisiniz. Yəqin ki, mənə qısa məlumat verə bilərsiniz.

**C u d i O k o n n o r:** Bəli, mən Sizə məlumat verə bilərəm. Cənab Prezident, hər şeydən öncə, icazə verin, Dünya Bankının prezidenti cənab Vulfensonun salamlarını və xoş arzularını Sizə yetirim və Azərbaycanı yenidən ziyarət etməyim-dən məmənunluq duyduğumu bildiririm. Azərbaycan ilə Dünya Bankı arasındaki əlaqələri və əməkdaşlığı genişləndirməyin mühümlüyü barədə Sizin söylədiyiniz fikirlər, şübhəsiz ki, bizim üçün çox xoş və sevindirici xəbərdir. Həm Dünya Bankının üzvü kimi, həm də bu Beynəlxalq Maliyyə Təşkilatının sahiblərindən biri kimi, Azərbaycanın Dünya Bankının nəzərətində və imkanlarında olan ən yaxşı ekspertizadan, məs-

İshətlərdən, tövsiyələrdən faydalananmaq hüququ vardır. Azərbaycan buna layiqdir.

Əməkdaşlığımıza dair məsələlərin müzakirəsinə başlamazdan əvvəl mən Dünya Bankı adından Sizi Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətilə təbrik etmək istəyirəm.

**H e y d a r Ə l i y e v:** Təşəkkür edirəm.

**C u d i O k o n n o r:** Mən hesab edirəm ki, bu, Azərbaycanın əhəmiyyətli coğrafi mövqeyinin bir daha təsdiq olunmasının əlamətidir. Azərbaycan Şərqi ilə Qərbi arasında yerləşən əhəmiyyətli ölkədir.

Mən fürsətdən istifadə edib Sizi bir də ona görə təbrik etmək istəyirəm ki, bu yaxnlarda məşhur «Piç» Beynəlxalq Kreditlərin Dərəcələrini Müəyyənləşdirmə Agentliyi Azərbaycana «Büstəgəl» qiyməti veribdir. Bu, Rusiya da daxil olmaqla, MDB dövlətləri arasında ən yüksək göstəricidir. Bu o deməkdir ki, Azərbaycan iqtisadi göstəricilərinə görə kredit almağa layiq ölkə kimi digərlərindən öndədir.

**H e y d a r Ə l i y e v:** Təşəkkür edirəm. Mən bunu heç bilmirdim. Çox yaxşı xəbərdir.

**C u d i O k o n n o r:** Mən hesab edirəm ki, bu, çox yaxşı xəbərdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda aparılan makroiqtisadi islahatlara, valyuta məzənnəsinin məyyənləşdirilməsi, pul-kredit siyasəti ilə bağlı həyata keçirilən islahatlara çox yaxşı qiymət verilir. Bunun ən böyük əhəmiyyəti həm də ondan ibarətdir ki, kredit almaq qiymətinin, dərəcəsinin Sizə verilməsi beynəlxalq biznesmenlərə, maliyyə qurumlarına, xarici ölkələrin investorlarına Azərbaycanda sərmayaq qoymağa yaxşı işarədir və məsləhətdir.

**H e y d a r Ə l i y e v:** Çox yaxşı. Bu bizim nailiyyətimizdir, yoxsa sizinlə birlikdə apardığımız siyasətin nailiyyətidir?

**C u d i O k o n n o r:** Tamamilə doğru buyurursunuz. Beynəlxalq Kredit Dərəcələrini Müəyyənləşdirən «Piç» Agentliyinin

hesabatında da yazılıbdır ki, Azərbaycanın bütün bu göstəricilərə nail olmasında yüksək qiymət əsasən Sizə düşür. Eyni zamanda, Dünya Bankının və Beynəlxalq Valyuta Fon-dunun tövsiyələrinə riayət edilməsi məsələsi də qeyd olunur. Xoşbəxtlikdənmi və ya təsadüfənmi, bizim də adımızı çəkirlər və mən də o baxımdan həm özümün, həm də məndən əvvəl bu vəzifədə çalışmış adamların xidmətlərinin burada qeyd olunduğunu bildirirəm və bu qiyməti qəbul etdiyimi təsdiqləyirəm.

**H e y d a r Ə l i y e v:** Sizi təbrik edirəm.

**C u d i O k o n n o r:** Sağ olun. Son bir neçə ayda Azərbaycanın neftdən əldə etdiyi galirlər gözənləndiyindən çox olubdur. Məhz buna görə gələcəkdə neftdən belə gözənlənməz, olduqca çoxlu miqdarda gəlirlərin əldə edilməsi nəticəsində yaranı biləcək narahatlıqlar da bu hesabatda qeyd edilibdir. Mən əminəm ki, həm Siz, həm də Sizin həmkarlarınız gələcəkdə belə təhlükələrin qarşısının alınması barədə də düşünürsünüz.

**H e y d a r Ə l i y e v:** Nəzərə gətirərsiniz, nəzərləyərsiniz. Çünkü indi neftin qiyməti artıbdır. Biz istəyirik ki, həmişə belə olsun. Amma bəzi ölkələr istəmirler ki, neftin qiyməti bu qədər yüksək olsun. O ki qaldı narahatlılığa, narahat olmayı. Biz öz məsuliyyətimizi yaxşı dərk edirik. Hər halda, onu deyim ki, neftdən əldə olunan həmin gəlirlərin heç bir senti də xərclənməyiibdir.

**C u d i O k o n n o r:** Son olaraq, onu da demək istəyirəm ki, axır vaxtlar Sizinlə ermənistənli həmkarınız prezident Köçəryan arasında birbaşa təmaslar bizi ruh verir. Bunu deməyi mən özümə borc bilirəm. Ümid edirik ki, uzun müddətdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi mümkün olacaqdır.

**H e y d a r Ə l i y e v:** Çalışırıq həll edilsin.

✓ **C u d i O k o n n o r:** Sizə onu da bildirmək istəyirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlerinin dəvəti, təşəbbüsü ilə beynəlxalq maliyyə qurumlarının, Dünya Bankının, Avropa Yenidənqurma və İnkışaf Bankının, BMT-nin və digər təşkilatların iştirakı ilə Cenevrədə donorların görüşü keçirilmişdir. Bu görüşdə əsas məqsəd münaqişə həll edildikdən sonra işgaldan azad olunacaq zonalardakı dağıntıların aradan qaldırılmasına, yenidən qurulmasına və əhalinin məskunlaşmasına bizim töhfəmizi verməkdən ibarət olmuşdur.

Sizə onu da bildirmək istəyirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlerinin dəvəti, təşəbbüsü ilə beynəlxalq maliyyə qurumlarının, Dünya Bankının, Avropa Yenidənqurma və İnkışaf Bankının, BMT-nin və digər təşkilatların iştirakı ilə Cenevrədə donorların görüşü keçirilmişdir. Bu görüşdə əsas məqsəd münaqişə həll edildikdən sonra işgaldan azad olunacaq zonalardakı dağıntıların aradan qaldırılmasına, yenidən qurulmasına və əhalinin məskunlaşmasına bizim töhfəmizi verməkdən ibarət olmuşdur.

Sizə bildirmək istəyirəm ki, Dünya Bankı bu proseslərdə yaxından iştirak edir. Biz Azərbaycan və Ermənistən hökumətlərindən, həmçinin Minsk qrupunun həmsədrlerindən dəvət gözləyirik ki, gələcəkdə bu bölgədə həyata keçiriləcək yenidənqurma və bərpa işlərinin qiymətləndirilməsi üçün, hansı ehtiyacların olduğunu müəyyənləşdirmək üçün buraya bir missiya göndərək. Ümidvarlıq ki, bu işdə biz də yaxından iştirak edəcəyik.

Cənab Prezident, mənim burada olmağımın bir inzibati səbəbi də vardır. Mən burada Sizinlə, Sizin hökumətin üzvləri ilə görüşlər keçirərkən təəssüfdoğurucu bir məqamı da bələşürəm. Bu da ondan ibarətdir ki, Dünya Bankının son üç ilde Azərbaycanda təmsilçisi olmuş Tevfiq Yaprak – o, əvvəller Beynəlxalq Valyuta Fondunun ölkənizdə təmsilçisi olmuşdur – Azərbaycandakı fəaliyyətini artıq başa çatdırır. Bazar ertəsi o,

ölkənizi tərk edəcəkdir. Bundan sonra Dünya Bankının Gürcüstandakı daimi nümayəndəsi kimi çalışacaqdır.

**H e y d ə r Ə l i y e v:** Mən də çox təəssüs edirəm. Tevfiq Yaprakın burada işlədiyi beş il müddətində göstərdiyi xidmətlərə görə ona təşəkkür edirəm.

Onun getməyi sizdən asılıdır. Bizzən asılı olsaydı, onu burada saxlayardıq. Bir halda ki, siz belə qərar qəbul etmişsiniz, biz sadəcə olaraq, buna tabe olmalıyıq. Bir məsələ də vardır – bilmirəm, Gürcüstanla əməkdaşlığınıza siz necə baxırsınız. Hər halda, Tevfiq Yaprak beş il ərzində burada yaxşı təcrübə toplayıbdır. Güman edirəm ki, siz onu Gürcüstana göndərirsiniz ki, burada torladığı təcrübəni orada tətbiq etsin. Gürcüstanla Azərbaycan çox dost ölkələrdir. Bəzən belə də olur: dost özündən kəsib dostuna verir. Biz də buna belə qiymət veririk.

**C u d i O k o n n o r:** Cənab Prezident, çox sağ olun.

**T e v f i q Y a p r a k:** Cənab Prezident, icazə verin, mən Sizə öz minnətdarlığımı bildirim. Son beş il mənim bir maliyəçi kimi peşəkar fəaliyyətimdə ən xoşbəxt illərdir. Bu dövrdə mənə göstərdiyiniz iltifata, köməyə görə Sizə təşəkkür etmək istəyirəm.

**H e y d ə r Ə l i y e v:** Sağ olun. Verdiyiniz məlumatlara görə sizə təşəkkürümü bildirirəm. Öncə Dünya Bankının hörmətli prezidenti cənab Vulfensondan mənə gətirdiyiniz salama görə sizə təşəkkür edirəm. Xahiş edirəm, mənim səmimi salamlarımı və ən xoş arzularımı cənab Vulfensona çatdırısanız.

Təxminən bir il bundan önce biz onunla Antalyada görüşdük. Onda mən ABŞ-da üzərimdə aparılmış cərrahiyə əməliyyatından sonra orada istirahət edirdim. Onun isə Azərbaycana səfəri əvvəlcədən planlaşdırılmışdı. Amma o, Azərbaycana səfərindən əvvəl Antalyaya gəldi. Biz orada çox ətraflı söhbət etdik, ondan sonra isə Bakıya gəldi. Mən onun bu xidmətini heç vaxt unutmaram. Xahiş edirəm, mənim hörmət və

əhtiramımı ona yetirəsiniz. Sizin «Piç» Kredit Agentliyinin bizi və sizinlə bizim əməkdaşlığımıza verdiyi qiymətə görə mən bir daha öz sevincimi bildirirəm və sizə təşəkkür edirəm. Deməli, biz öz işimizdən nə qədər narazı olsaq da, nöqsanlarımız haqqında nə qədər çox danışsaq da, müvəffəqiyyətlərimiz yəqin ki, vardır və bu müvəffəqiyyətlərə görə belə qiymət almışıq.

Hər halda, siz bilirsiniz ki, MDB ölkələri içərisində Azərbaycan ən ağır vəziyyətdə olan ölkədir. Çünkü torpaqlarımızın 20 faizi Ermənistəninin silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq vətəndaşımız, azərbaycanlılar işğal olunmuş torpaqlardan zorla çıxarılıblıar və çadırlarda yaşayırlar. Onların əksəriyyəti işsizdir. Axır zamanlar, təəssüf ki, beynəlxalq humanitar təşkilatlar da onlara yardımını azaldıblar. Amma bunlara baxmayaraq, biz islahatlar aparırıq, bazar iqtisadiyyatı prinsiplərini həyata keçiririk, iqtisadiyyatımız inkişaf edir və MDB ölkələri içərisində, qeyd etdiyiniz kimi, birinci yerə çıxmışıq.

Təbiidir ki, biz bununla öyünməməliyik. Bu, sadəcə olaraq, bizim bundan sonra daha da yaxşı işləməyimiz üçün stimul olmalıdır. Biz bunu dəyərləndiririk. Yəni sizinlə – Dünya Bankı ilə, Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımız və bizim ardıcıl surətdə apardığımız iqtisadi siyaset, xüsusilə iqtisadi islahatların və struktur dəyişikliklərinin həyata keçirilməsi və başqa bu kimi tədbirlər öz müsbət nəticəsini verir. Bu bizi bir daha əmin edir ki, bu yolla daha da irəli gedə bilərik.

Ona görə də sizinlə əməkdaşlığını bir daha yüksək qiymətləndirirəm. Güman edirəm ki, indi biz gələcək işlər haqqında danışmalıyıq.

Mənə məlumat verdilər ki, siz sabah Biləsuvara qaçqınların yaşadıqları şəhərciyə getmək istəyirsiniz. Buna görə mən sizə əvvəlcədən təşəkkür etmək istəyirəm. Çünkü ölkəmizə

gələn adamların bəziləri Bakıda olurlar və deyirlər ki, çox gözəl şəhərdir, son illər burada xeyli dəyişikliklər baş vermişdir, hər şey yaxşıdır. Onlar elə bilirlər ki, Azərbaycanda hər şey yaxşıdır.

İndi burada ictimai-siyasi sabitlik tamamilə təmin olunubdur. İnsanlar istirahət edirlər. Bu gün istirahət günüdür, amma biz sizinlə işləyirik. Ancaq Bakı əhalisinin yarısı indi Xəzərin sahilindədir, dənizdə çimirlər. Bu da ona görədir ki, onların yaşayışı yaxşılaşıbdır. Acədam gedib dənizdə çimməz – o çalışacaq ki, özünə yemək axtarsın.

Ancaq o ədətlərə yaşayınları – bu gün görürsünüz mü, hava necə istidir və bundan sonra da isti olacaqdır – sabah gedib görəndə siz hiss edəcəksiniz ki, Ermənistən Azərbaycana hərbi təcavüzü və bu məsələnin indiyə qədər həll olunması ölkəmizə nə qədər böyük zərbələr vurubdur.

Siz qeyd etdiyiniz kimi, mən də hesab edirəm ki, Ermənistən prezidenti Robert Köçəryanla görüşlərim bundan sonra da davam edəcək, bu danışqlar məsələnin həll olunmasına yardım göstərəcəkdir.

Mən Minsk qrupu həmsədrlərinin fəaliyyətini də qiymətləndirirəm. Biz çox məmənunuq ki, onlar Cenevrədə, siz dediyiniz kimi, dünyanın ən böyük maliyyə mərkəzlərinin nümayəndələri ilə görüş keçiriblər, sülh yaranandan sonra həyata keçirilecək bərpa işlərinə dair problemləri müzakirə ediblər. Bu da sevindirici haldır.

Bilirsiniz ki, son üç gün mən Avstriyada səfərdə idim. Avstriya indi ATƏT-də sədrlik fəaliyyətini həyata keçirir. Bu ölkənin Xarici İşlər naziri ATƏT-in sədridir. Siz onu tanıyırsınız mı?

**C u d o O k o n n o r:** Onunla heç vaxt görüşməmişəm.

**H e y d a r Ə l i y e v:** O da sizin kimi gözəl xanımdır. Bu ayın 17-də Bakıya gələcəkdir, biz onu gözləyirik. O əvvəlcə Ermənistanda olacaq, sonra Azərbaycana gələcəkdir. Mən

Avstriyada olarkən onunla ətraflı danışıqlar apardım. Beləliklə, biz hər vasitədən istifadə etməyə çalışırıq ki, məsələnin həll edilməsinə nail olaq.

Avropa Şurasına qəbul olunmağımız haqqında Parlementlərarası Assambleyanın qərarı ilə əlaqədar təbrikinizə görə sizə təşəkkür edirəm. Bunun özü də, sizin dediyiniz kimi, bizim Avropa dəyərləri, ümumbəşəri dəyərlər əsasında inkişaf etməyimizin göstəricisidir.

Bir sözlə, biz sizinlə bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik. Tevfiq Yaprakın yerinə də yəqin ki, bir yaxşı adam təyin edəcəksiniz.

**C u d o O k o n n o r:** Yeni təyin ediləcək şəxs mütləq kişi olmalıdır?

**H e y d ə r Ə l i y e v:** Əgər sizin kimi bir qadın olsa, daha yaxşı olar. Ancaq elə edin ki, Tevfiq Yaprakdan yaxşı olmasa da, ondan pis də olmasın.

**C u d o O k o n n o r:** Ondan yaxşısını tapmaq çətin olacaq, amma çalışacağıq ki, ona bərabər yaxşı bir işçi tapa bilək.

Cənab Prezident, bəzi narahatçılıqlar barədə fikirlərimi də sizinlə bülüşmək istəyirəm. Ümidvaram ki, onları dinləyərkən məyus olmayacaqsınız.

**H e y d ə r Ə l i y e v:** Dinləyəcəyəm.

**PERU RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB ALBERTO FUXİMORİYƏ**

Hörmətli cənab Prezident!

Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və dost Peru xalqına təbriklərimi yetirir, sizə cansağlığı və səadət, ölkənizə sabitlik, fıravanlıq və tərəqqi arzuladığımı bildirirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Peru Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 10 iyul 2000-ci il*

**FRANSA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB JAK ŞIRAKA**

Hörmətli cənab Prezident!  
Əziz dostum!

Fransa Respublikasının milli bayramı – Bastiliyanın alınmasının 211-ci ildönümü münasibətilə Sizi və dost Fransa xalqını ürəkdən təbrik edir, Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, əmin-amanlıq, xalqınızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Biz Azərbaycanla Fransanın əməkdaşlığının inkişafına böyük əhəmiyyət verir və Fransa xalqının dünyada demokratiyanın inkişafı, insan hüquqlarının qorunması işinə verdiyi töhfələri yüksək qiymətləndiririk.

Hörmətli dostum, Sizinlə səmimi dostluğumuzu əziz tutur, hər bir görüşümüzdən məmənunluq duyuram. Aramızda yaranmış şəxsi dostluq və qarşılıqlı etimad xalqlarımızın və ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Ymidvaram ki, Siz Ermənistan-Azərbaycan münaqişesinin ATƏT-in prinsipləri əsasında dinc yolla həll olunmasına yönəldilmiş səylərinizi bundan sonra da davam etdirəcəksiniz və biz Qafqazda sülh və əmin-amanlıq yaranmasına nail ola biləcəyik.

Fürsatdən istifadə edib, Sizə, ailənizə və Fransanın bütün xalqına cansağlığı və səadət arzulayıram. Bayramınız mübarək olsun!

*Səmimiyyətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 10 iyul 2000-ci il*

## TÜRKİYƏ CÜMHURİYYƏTİNİN PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR İLƏ TƏKBƏTƏK GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*11 iyul 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Hörmətli cənab Prezident! Qardaş və dost Türkiyədən Azərbaycana xoş gəlmisiniz. Sizi səmimi-qalbdən salamlamaqdan məmənun olduğumu bildirmək istərdim. Mənim dəvətimi qəbul edərək respublikamıza rəsmi səfərə gəldiyinizə görə Sizə dərin minnətdarlığını və təşəkkürümü bildirirəm.

Türkiyənin onuncu prezidenti olan Sizin xarici ölkələr arasında ilk dəfə Azərbaycana rəsmi səfərə gəlmeyinizi çox əlamətdar hadisə kimi dəyərləndirirəm.

Respublikalarımız arasında dostluq, qardaşlıq münasibətləri, qarşılıqlı əməkdaşlıq dərin köklərə malikdir. Bu əməkdaşlıq Azərbaycan Respublikasının və Türkiyə Cumhuriyyətinin dövlət siyasetinin əsasını təşkil edir.

Demokratik inkişaf, bazar münasibətləri yolunu seçmiş Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində mühüm işlər görülür. İslahatların müvəffəqiyətlə aparılması nəticəsində uğurlar əldə olunur. Ölkəmiz üçün ən ağır problem Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Ermənistən silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun

illərdən bəri çadırlarda ağır, dözülməz şəraitdə yaşayır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan damşıqlar.

Türkiyənin bu sahədə respublikamıza göstərdiyi daimi dəstəyi məmənunluqla qeyd edirəm. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etməsi bizi çox sevindirir. 1999-cu ildə İstanbulda məşhur «Çıraqan» sarayında bir sıra ölkələrin dövlət başçılarının iştirakı ilə Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin imzalanmasını çox böyük tarixi hadisə kimi dəyərləndirirəm.

**Ə h m a d N e c d e t S e z e r:** Dost ölkədə mənə göstərdiyiniz iltifata və səmimi sözlərə görə, xalqınıza və əziz qardaşım, Sizə dərin minnətdarlığını bildirirəm. İlk dəfə Azərbaycana rəsmi səfərə gəlməyimdən böyük qürur duyuram.

Sizin, cənab Prezident, düzgün siyasetiniz nəticəsində son illər Azərbaycanda yaranmış müsbət dəyişiklikləri yüksək qiymətləndirirəm. Bölgənin iki mühüm ölkəsi olan Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin böyük sürətlə inkişaf etməsindən, beynəlxalq təşkilatlarda qardaş ölkələrimizin eyni mövqedən çıxış etməsindən, bir-birini daim dəstəkləməsindən məmənunluq duyuram.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün prezident uzaqgörən siyasetiniz nəticəsində son vaxtlar göstərilən səylərdən razlıq hissi ilə danışmamaq mümkün deyil. Türkiyə bu münaqişənin aradan qaldırılmasında Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəkdir.

Mən əminəm ki, Azərbaycan-Türkiyə əlaqələri daha da inkişaf edəcək, beynəlxalq aləmdə, bölgədə vəziyyət, hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə biz yənə də eyni fikirdə olacaqıq. İcazə verin Sizə bir daha təşəkkür edim və Sizi Türkiyəyə rəsmi səfərə dəvət edim.

**H e y d a r Ə l i y e v:** Mən də Sizə minnətdarlığını bildirirəm və dəvətinizi məmənunluqla qəbul edirəm.

## AZƏRBAYCAN RESPUBLİKASININ VƏ TÜRKİYƏNİN NÜMAYƏNDƏ HEYƏTLƏRİ ARASINDA AZƏRBAYCAN-TÜRKİYƏ DANIŞIQLARINDA ÇIXIŞ

*Prezident sarayı*

*II iyul 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz hörmətli Əhməd Necdət Sezər!

Hörmətli qonaqlar, dostlar!

Mən sizi Azərbaycanda səmimi-qəlbdən salamlayıram. Hörmətli cənab Prezident, Sizin Azərbaycana bu səfərinizi və bizim bu görüşlərimizi çox əlamətdar hadisə kimi qiymətləndirirəm.

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və geniş əməkdaşlıq əlaqələri dərin köklərə malikdir. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu əlaqələr sürətlə inkişaf edibdir. Əlaqələrimiz o qədər yaxındır ki, biz bir-birimizi ayrı bir dövlət, xalq kimi hiss etmirik. Belə bir zamanda, dönəmdə Türkiyənin yeni seçilmiş onuncu prezidenti hörmətli Əhməd Necdət Sezərin ilk xarici ölkəyə səfərinin Azərbaycana olması bizim üçün çox əzizdir, hörmətlidir və biz, Azərbaycan xalqı bunu yüksək qiymətləndiririk.

Təbiidir ki, biz bunu belə də düşünürdük və arzumuz da bu idi ki, Türkiyənin yeni seçilmiş prezidenti ilk səfərini Azərbaycana etməlidir. Belə görünür ki, bizim də, sizin də qəlbini-

miz eyni fikirdəymış. Ona görə də belə bir səfər indi möv-cuddur, biz sizi qarşılıdıq.

Türkiyə ilə Azərbaycan arasındaki əlaqələr sıx dostluq, qardaşlıq əlaqələridir. Bu əlaqələr heç vaxt dəyişməzdır, əyilməzdır, pozulmazdır. Çünkü, birincisi, bu, xalqlarımızın iradəsidir; ikincisi, həm Türkiyə Cümhuriyyətinin, həm də Azərbaycan Respublikasının dövlət siyasətidir. Bu əlaqələr həm dostluq, həm də strateji tərəfdaşlıq əlaqələri xarakteri daşıyır. Ancaq insanlar, xalqlar arasında əlaqələr həmin bu formulalardan daha da çoxdur, genişdir.

Ötən illər biz bu əməkdaşlığımızdan çox faydalar əldə etmişik. Birincisi, 70 il bir-birimizdən ayrı olduğumuzaya görə keçmiş zamanda itirdiklərimizi bərpa etməyə çalışmışıq. İkinci də bütün sahələrdə – həm iqtisadi, həm siyasi, həm elmi, həm də mədəni sahələrdə çox əhəmiyyətli işlər görmüşük.

Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman böyük bir problemlə rastlaşdırıb: 1988-ci ildə Ermənistən Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edibdir, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana bağlamaq iddiasına düşübdir. Sonra bu proses genişlənib, müharibəyə çevrilib və Azərbaycan torpaqlarının 20 faizi Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilibdir. İşgal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılıb ölkəmizin başqa bölgələrində çadırlarda ağır şəraitdə yaşayır.

12 ildən bəri davam edən ağır münaqişə zamanı Türkiyə Cümhuriyyəti, xalqı Azərbaycanla həmişə bir olubdur və ölkəmizə dəstək veribdir, yardım edibdir. Türkiyə Ermənistəni dünyada təcavüzkar bir dövlət kimi qiymətləndiribdir və bəyan edibdir.

Azərbaycan dövlət müstəqilliyini elan edən kimi, onu ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti olmuşdur. Müstəqillik dövründə bir çox problemlərimizin həll olunmasına biz həmişə Türkiyənin dəstəyindən, yardımından istifadə etmişik.

Məlumdur ki, biz Ermənistan ilə Azərbaycan arasında olan münaqişəni 1994-cü ildə dayandırmışıq, atəşkəs rejimi yaranıbdır. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu illərdə aparılmış bütün sülh danışqlarında həm ATƏT-in Minsk qrupunun üzvü kimi, həm də Azərbaycanın yaxın dostu kimi, Türkiyə həmişə ölkəmizə yardım edibdir.

Xatirimdədir, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və nəhayət, 1999-cu il İstanbul zirvə görüşündə Türkiyə Cumhuriyyəti, onun dövləti, prezidenti, əziz dostumuz hörmətli Süleyman Dəmirəl bu məsələ ilə əlaqədar Azərbaycanın mövqelərini müdafiə etmək üçün, məsələnin həll olunması üçün nə qədər səylər göstərmişdir. Ancaq həmin səylər təkcə bu zirvə görüşləri zamanı deyil, daim davam edir. Türkiyənin bütün hökumət, dövlət orqanları, Xarici İşlər Nazirliyi və başqa orqanları bu işdə həmişə bizimlə bərabərdirler.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin ən önemli hissəsi Azərbaycanın təbii sərvətlərinin, neft və qaz yataqlarının dünyanın böyük şirkətləri ilə müstərək işlənilməsinə başladığımız zaman Türkiyə ilə yenə də bərabər olmağımızdan ibarətdir.

1994-cü ilin sentyabr ayında ilk dəfə biz dünyamızın 11 böyük neft şirkəti ilə «Əsrin müqaviləsi» adlanan müqavilə imzaladıq. Həmin müqavilə imzalanan zaman da biz uzağa, irəliyə baxırdıq. Düşünürdük ki, biz buradan çoxlu neft hasil edəcəyik, dünya bazarlarına çıxarıcağıq, onun da yolu ancaq Türkiyədən ola bilər. Ona görə də hələ o vaxt biz bu müqavilədə Bakı-Ceyhan əsas ixrac neft kəməri – indi ona Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri deyirik – haqqında cümlə yazmışdıq. Biz ötən beş ilda bu barədə birgə çox böyük işlər gördük. Nəhayət, keçən ilin noyabrında İstanbulda «Çıraqan» sarayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsi barədə yüksək səviyyədə saziş imzaladıq. Bu sazişi Türkiyə Cumhuriyyətinin, Azərbaycan Respub-

likasının, Gürcistanın, Qazaxıstan Respublikasının prezidentleri imzaladılar. Amma bununla bərabər, Amerika Birleşmiş Ştatlarının prezidenti cənab Bill Clinton da bu sazişə öz imzasını atdı.

Sonrakı dövrde Türkiyənin Böyük Millət Məclisi, Azərbaycanın Milli Məclisi, Gürcistanın parlamenti bu sazişi təsdiqləyiblər, ratifikasiya ediblər. İndi biz əməli işə başlamışıq. İyun ayının 27-də Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsi ilə əlaqədar böyük bir təqdimat mərasimi keçiribdir. Burada dünyanın 27 böyük neft şirkəti iştirak edibdir. Onlara bütün şərtlər elan olunubdur. İndi bu sahədə əməli iş gedir.

Hörmətli cənab Prezident, güman edirəm ki, biz Sizinlə təkbətək görüşdürüümüz zaman hörmətli Cümhur Ərsumər və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərləri bu məsələ barədə söhbət ediblər. Hesab edirəm, yəqin ki, burada bütün məsələlər normal vəziyyətdədir, bir problem yoxdur.

Bu məsələlər ondan ibarətdir ki, birincisi, biz birlikdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlamalıyıq. İkincisi, bilirsiniz ki, Azərbaycanın böyük qaz yataqları – birinci növbədə «Şahdəniz» qaz yatağı – aşkar edilibdir. Türkiyənin qaza ehtiyacı var.

Ötən ilin noyabrında İstanbulda biz Türkmenistanın Türkiyə qaz satması barədə Türkmenistan, Azərbaycan, Gürcistan, Türkiyə arasında bir anlaşma imzaladıq. Təessüflər olsun ki, bu anlaşmanın həyata keçirilməsi hələ ki, görünmür – ya ləngiyir, yaxud da hansı vəziyyətdə olduğunu biz bilmirik. Amma biz o vaxt da hesab edirdik ki, bu qaz kəməri ilə Azərbaycan qazı da Türkiyəyə ixrac olunacaqdır. Ancaq indi biz Azərbaycan qazını müstəqil olaraq Türkiyəyə ixrac etmək üçün tədbirlər görürük. Hörmətli Cümhur Ərsumər, güman edirəm, siz bu barədə də danışıqlar aparmısınız, razılığa gəlmisiniz.

Bunlar büyük layihelərdir. Amma bunlarla bərabər, iqtisadi sahədə çoxlu başqa işlər görülür. Türkiyeli iş adamları Azərbaycanda çoxlu işlər görülür, ölkəmizə yardım edirlər. Azərbaycanın bir çox elm, mədəniyyət xadimləri Türkiyənin universitetlərində dərs deyirlər. Ölkəmizin çoxlu tələbələri Türkiyədə təhsil alırlar. Türkiyədən gəlmış çoxlu tələbələr Azərbaycanda oxuyurlar.

Bir sözlə, əlaqələrimiz çox genişdir. Bu günə qədər əldə etdiyimiz nailiyyətlər bizi sevindirir. Ancaq biz irəli baxırıq, gələcəyi görürük. Hesab edirəm, gələcək də ümumiyyətlə, çox sevindiricidir. Xüsusən, Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi çox sevindiricidir və daha uğurlu olacaqdır.

Hörmətli dostum, cümhur başkanı, hesab edirəm, Sizin Azərbaycana ilk ziyarətiniz bu əlaqələrin inkişaf etməsinə, genişlənməsinə böyük təkan verəcəkdir. Türkiyə ilə Azərbaycan arasında indiyə qədər olan bütün əlaqələr bundan sonra da davam edəcəkdir. Təbiidir ki, buna heç bir şübhə yoxdur və şübhə etməyə əsas da yoxdur.

Mən sizi salamlayıram. Mənim dəvətimi qəbul edib xaricə ilk səfərinizi Azərbaycana etdiyinizə görə Sizə təşəkkür edirəm və çox məmənun olduğumu bildirirəm. Sizə bildirmək istəyirəm ki, xalqımız, Azərbaycanın vətəndaşları da Sizin bu qərarınızdan – ilk səfərinizi Azərbaycana etməyinizdən çox məmənundurlar.

Sizi bir daha salamlayıram.

**Ə h m ə t N e c d ə t S e z ə r:** Hörmətli cümhur başkanı!

Səmimi sözlərə və qonaqpərvərliyə görə Sizə minnətdarlığımlı bildirirəm.

Cümhur başkanı seçildikdən sonra Kıbrısı nəzərə almasaq, xarici ölkəyə ilk səfərim Azərbaycana oldu. Bu qərarımızda yanılmadığımı bu gün çox yaxşı görürrəm. Bakıya qədəm qoyduğumuz andan bəri bizə göstərilən mehribanlıq xoşbəxtliyimizi

daha da artırmışdır. Sizin dəvətinizlə ilk dəfə gəldiyim Azərbaycanın paytaxtı Bakıda olmaqdan xüsusilə şərəf duyuram.

Bir qədər əvvəl Sizinlə çox faydalı və səmərəli danışıqlar apardıq. Bu fırsatlarından istifadə edərək, ikitərəfli münasibətlərimizi bütün cəhətləri ilə müzakirə etmək imkanı tapdıq. İki ölkə arasındaki siyasi münasibətlərin dostluq və qardaşlıq əsaslarına söykənən nümunəvi keyfiyyəti əlaqələrimizin gelecəyi baxımından bizə inam təlqin edir. Biz bunu birlikdə gördük və bundan çox şad olduq. Əlaqələrimizin bundan sonra da hər sahədə inkişaf etdirilməsinə bəslədiyimiz inamı eyni şəkildə paylaştığımızı gördük.

Bunu da bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan münasibətləri Türkiyədə dövlət başçısının dəyişməsi ilə hər hansı bir dəyişikliyə məruz qalacaq əlaqələr deyildir. Bunlar öz kökünü tarixdən, qardaşlıqdan, qan birliyindən alan əlaqələrdir. Buna görə də bu əlaqələr həmişə olduğu kimi, yənə də ahəngdar şəkildə davam edəcəkdir. Bunu bilməyinizi xahiş edirəm.

Beynəlxalq hüquq qaydalarına və Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan torpaqlarının beşdə birinin işgal edilməsi bölgədə sülhə və sabitliyə böyük təhlükə yaradır. Türkiyə bu problemin həlli yolunda bu günə qədər göstərilən sülh səylərinə və Azərbaycan Respublikasının müsbət mövqeyinə verdiyi dəstəyi bundan sonra da davam etdirəcəkdir. Biz Azərbaycan xalqının öz azad iradəsi ilə qəbul edəcəyi ədalətli sülhü hər zaman dəstəkləməyə hazırlıq. Azərbaycan xalqı münaqişənin hənsi həllini qəbul edəcəksə, həmin həll Türkiyə tərəfindən də dəstəklənəcəkdir. Sanırım ki, bunu bilməyiniz çox faydalıdır.

Azərbaycanda olmaqdan böyük sevinc duyduğumu bir daha təkrarlayır, bizi dəvət etdiyiniz üçün dərin minnətdarlığımızı bildiririk.

**H e y d ə r Ə l i y e v:** Sağ olun. Təşəkkür edirəm. Biz sizinlə baş-başa çoxlu söhbət apardıq, digər şəxsləri burada gözleməyə məcbur etdik. Amma bizim söhbətimiz, apardığımız danışiq çox faydalı oldu. Biz məsələlərin çoxunu orada müzakirə etdik. Ona görə də həmin müzakirəni burada təkrar etməyə ehtiyac yoxdur. Ola bilər, biz neft məsələləri barədə məlumatları ayrıca dinləyərik.

**Ə h m ə d N e c d ə t S e z ə r:** Bəli, necə istəsəniz, elə də edərik.

**H e y d ə r Ə l i y e v:** Yaxşı, oldu. Onda biz protokol üzrə birgə bəyanat imzalamalıyıq. Sonra mətbuat konfransı keçirməliyik. Daha sonra isə protokol üzrə digər tədbirləri keçirməliyik. Sağ olun.

## AZƏRBAYCAN VƏ TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTLƏRİ ARASINDA DANIŞIQLAR BAŞA ÇATDIQDAN SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT

*Prezident sarayı*

*11 iyul 2000-ci il*

### Azərbaycan prezidenti Heydər Əliyevin bəyanatı

Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz, hörmətli Əhməd Necdət Sezər!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Bu gün Türkiyə Cümhuriyyəti prezidentinin Azərbaycana səfəri xalqımız üçün çox əlamətdar hadisədir. Türkiyənin yeni seçilmiş prezidenti, onuncu prezidenti xarici ölkəyə ilk səfərini Azərbaycana edibdir. Hörmətli cənab Prezident, mənim dəvətimi qəbul etdiyinizə, bu səfərə gəldiyinizə görə Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bütün xalqımızın, millətimizin, vətəndaşlarımızın minnətdarlığını bildirirəm.

Bu fakt, təbiidir ki, Türkiyə-Azərbaycan əlaqəlerinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ancaq bu səfər eyni zamanda gələcək üçün yeni əsaslar yaradır, əlaqələrimizin daha da inkişaf etməsi, genişlənməsi üçün böyük imkanlar açır.

Biz indicə birgə bəyanat imzaladıq. Bu bəyanat indiyə qədər Türkiyə-Azərbaycan əlaqəlerinin əsasını təşkil edən sə-

nədlərin hamısında əks olunan fikirləri, maddələri özündə ifadə edir.

Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə ilə Azərbaycan arasında six əlaqələr yaranıbdır. Buna görə də çox müqavilələr, sazişlər, anlaşmalar, dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq xarakteri daşıyan başqa sənədlər imzalanıbdır. Ona görə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsi üçün hüquqi-normativ baza yaranıbdır.

Bu gün Türkiyənin yeni, onuncu prezidenti hörmətli Əhməd Necdət Sezərlə Azərbaycan prezidenti arasında imzalanan birgə bəyanat, qeyd etdiyim kimi, indiyə qədər imzaladığımız sənədlər əsasındadır. Eyni zamanda bu, gələcəyə yönəlibdir, gələcəkdə əlaqələrimizin inkişaf etməsi üçün xüsusi əhəmiyyət daşıyır və özündə xüsusi fikirlər əks etdirir.

Beləliklə, bizim dostluğumuz, qardaşlığımız, əlaqələrimiz yaşayır, inkişaf edir və edəcəkdir. Gördüyüümüz və gələcəkdə görəcəyimiz işlər xalqlarımızı daha da birləşdirəcək, daha da yaxınlaşdıracaq və Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi, dönməz olacaqdır.

Hörmətli cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Ümidvaram ki, bu səfər zaman nöqtəyi-nəzərin-dən qısa da olsa, Sizdə Azərbaycanın gerçəkliliyi haqqında müəyyən təssürat yaradacaqdır. Sizə təşəkkür edirəm.

### **Türkiyə prezidenti Əhməd Necdət Sezərin Bəyanatı**

**Hörmətli mətbuat nümayəndələri!**

Azərbaycan prezidenti, dəyərli qardaşım Heydər Əliyevin dəvəti ilə ilk dəfə gəldiyim Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük bir qürur duyuram. Bir az bundan əvvəl hörmətli Əliyevlə həm təkbətək, həm də heyətlər arasında çox

səmərəli və faydalı danışıqlar apardıq. Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin bütün cəhətlərini müzakirə etdik. İki ölkə arasındakı siyasi münasibətlərin qardaşlıq və dostluq əsaslarına söykənən yüksək səviyyəsi həmin əlaqələrin gələcəyi baxımından bizi böyük inam hissi aşıladıq üçün çox şad olduq. Münasibətlərimizin bundan sonra da hər sahədə inkişaf etdirilməsi barədə əzmkarlılığı paylaşmaqdə olduğumuzu gördük. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün görüləməsi lazımlı olan tədbirləri də müzakirə etdik. Türk iş adamlarının Azərbaycandakı investisiyalarını arturmaları üçün daha həvəsləndirici mühit yaradılması lüzumunu vurguladıq.

Türkiyə və Azərbaycan bölgəmizin iki mühüm ölkəsidir. Ölkələrimiz beynəlxalq platformalarda dünyanın və bölgənin mühüm problemləri barədə eyni görüşləri paylaşmaqdə, bir-birinə dəstək verməkdədirler. Məsələlərə eyni baxışımız və birgə fəaliyyətimiz danışıqlar zamanı bir daha təsdiq edilmişdir.

Beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymayan Ermənistən tərəfindən Azərbaycan ərazisinin beşdə birinin işğal edilməsi bölgədə sülhü və sabitliyi pozan bir vəziyyət yaratmışdır. Türkiyə bu problemiñ həlli yolunda bu günədək göstərilən sülh səylərinə və Azərbaycan Respublikasının müsbət mövqeyinə verdiyi dəstəyi bundan sonra da eyni qaydada davam etdirəcəkdir. Biz Azərbaycan xalqının öz azad iradəsi ilə qəbul edəcəyi ədələli sülhü dəstekləməyə hazırlıq.

Sabah biz Azərbaycan torpaqlarının işgalı nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların yaşadığı bir düşərgəni ziyarət edəcəyik. Türkiye illərdən bəri həyatını ağır şəraitdə davam etdirən bu insanlara öz imkanları ölçüsündə yardım göstərir. Bu ziyarətimiz vəsiləsi ilə Qızıl Ay Təşkilatının göndərdiyi 41 ton ərzaq, müxtəlif dava-dərman

bu düşərgədə əhaliyə paylanacaq və Qızıl Ayın həkim briqadası adamları müayinə edəcəkdir.

Türkiyə hər sahədə olduğu kimi, Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaq, Qərbin qurum və təsisatlarına integrasiya edilmək üçün göstərdiyi səylərə də kömək edir. Cənab Əliyevlə danışıqlarımız zamanı bu köməyin eyni şəkildə davam edəcəyini, Azərbaycanın Avropa Şurasına üzvlüyünün gerçəkləşməsi üçün Türkiyənin öz səylərini davam etdirəcəyini bir daha vurğuladım.

Noyabrın 5-də Azərbaycanda parlament seçkilərinin demokratik, şəffaf və ədalətli keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Bu da Azərbaycanın özünə məqsəd kimi müəyyənləşdirdiyi Qərb ilə integrasiya prosesinə mühüm bir töhfə olacaqdır. Azərbaycan Avropa Şurasına daxil olmaqla Avropa hüquq sisteminiə bağlı ölkələr arasında bərabərhüquqlu bir üzv kimi yer tutacaq və hər sahədə öz mövqeyini digər ölkələrə bildirə biləcəkdir.

Danışıqlar zamanı bölgəmiz və ölkələrimiz üçün son dərəcə əhəmiyyətli olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri barəsində də fikir mübadiləsi apardıq. Kəmərin çökilişi ilə bağlı sazişin Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərində təsdiq olunmasını məmənuniyyətlə qeyd etdik. Bundan başqa, Azərbaycanın təbii qazının Türkiyəyə nəqli barədə müvafiq danışıqların başlanması da qərara alındıq. Azərbaycanın təbii qazının Türkiyəyə nəql olunması üçün Transxəzər qaz kəmərinin böyük əhəmiyyət daşıdığını vurğuladıq. Bu boru kəmərinin layihəsinin gerçəkləşdirilməsi üçün müstərək səylər göstərilməsi lüzumunu qeyd etdik.

Bakıya qədəm qoyduğumuz andan bəri bizi göstərilən mehribanlıq və qonaqsevərlik bizi çox duyğulandırdı. Hörmətli qardaşım Heydər Əliyevə bildirdim ki, onu tezliklə Türkiyədə qonaq kimi görmək arzusundayıq. Bu dəvəti qəbul etdiyi üçün təşəkkürlərimi dili gətirmək istəyirəm.

Bir qədər sonra Azərbaycanın Baş naziri hörmətli Artur Rasizadə ilə və Konstitusiya Məhkəməsinin sədri hörmətli Xanlar Hacıyevlə ayrı-aynılıqda görüşəcəyəm. Sabah isə Azərbaycan Milli Məclisini ziyarət edərək məclisin sədri hörmətli Murtuz Əlaşgərovla görüşəcəyəm. Azərbaycan Milli Məclisin-də çıxış etməkdən də şərəf duyacağam. Hörmətli Heydər Əliyev ilə danışıqlarımızı sabah da davam etdirəcəyik.

Bakıda olduğum üçün özümü xoşbəxt sandığımı təkrarən bildirir və hamınıza təşəkkür edirəm.

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
ADINDAN TÜRKİYE CÜMHURIYYƏTİNİN  
PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN  
ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ  
RƏSMİ QƏBULDA NİTQ**

*«Gülüstan» sarayı*

*11 iyul 2000-ci il*

Zati-aliləri, Türkiyə Cumhuriyyətinin prezidenti, əziz dostumuz, hörmətli Əhməd Necdət Sezər!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bu gün Türkiyə Cumhuriyyətinin prezidentinin Azərbaycana rəsmi səfəri başlanıbdır. Türkiyə Cumhuriyyətinin yeni seçilmiş prezidenti hörmətli Əhməd Necdət Sezərin Azərbaycana rəsmi səfəri Türkiyə-Azərbaycan əlaqələrində, ölkəmizin həyatında əlamətdar hadisədir. Yeni seçilmiş prezident xarici ölkəyə ilk səfərini Azərbaycana etdi. Bu, Türkiyə Cumhuriyyətinin və onun prezidentinin Azərbaycana böyük önəm verdiyini nümayiş etdirir. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının həm Türkiyə Cumhuriyyəti, həm də Azərbaycan Respublikası üçün nə qədər əziz olduğunu nümayiş etdirir.

Əziz dostum, mən Sizə təşəkkür edirəm ki, dəvətimi qəbul edib xarici ölkəyə ilk rəsmi səfərinizi Azərbaycana etmişiniz. Bu fürsətdən istifadə edib, Türkiyə Cumhuriyyətinin prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha səmimi-qəlbdən

təbrik edirəm. Bu böyük, şərəfli işinizdə Sizə uğurlar arzulayıram.

Hörmətli prezident ilə, başqa qonaqlarla bu gün biz ətraflı danışıqlar apardıq. Türkiyə Cumhuriyyətinin prezidenti ilə mənim aramda təkbətək, baş-başa və çox uzun sürən danışıqlar oldu. Bu da təbiidir. Çünkü biz dostuq, qardaşlıq. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Bizim əlaqələrimizin çox dəyərli tarixi var. Buna görə də bu məsələləri bir daha xatırlamaq, bunlar haqqında fikir mübadiləsi aparmaq və fikirlərimizin eyni olduğunu müəyyən etmək lazım idi.

Hörmətli Prezident, mən bugünkü görüşümüzdən, danışıqlarımızdan çox məmənunam. Çünkü bizim bu ilk görüşümüz, danışıqlarımız onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, əlaqələri ardıcıl surətdə davam edir, inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Bu onu göstərir ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini heç bir hadisə dəyişdirə bilməz. Çünkü bu əlaqələr dərin köklərə bağlıdır.

Xalqlarımızın əlaqələrinin qədim tarixi vardır. Biz eyni kökə, dilə, dinə, adət-ənənələrə malik olan xalqlarıq. Biz öz tarixi keçmişimizlə daim fəxr etmişik və fəxr edirik. Eyni zamanda, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonrakı dövr Türkiyə-Azərbaycan əlaqələrində xüsusi yer tutur və böyük əhəmiyyətə malikdir.

Azərbaycan əsrlər boyu azadlıq, müstəqillik arzusunda olubdur. Rus imperatorluğu dağlıdan sonra 1918-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bəyan etdi, xalq cumhuriyyəti yarandı. Ancaq bu cumhuriyyət cəmi 23 ay yaşadı, ondan sonra Rusiyanın mərkəzində möhkəmlənmiş kommunist rejimi vaxtilə rus imperiyasına tabe olmuş əraziləri, torpaqları elə keçirməyə çalışdı. Bunun nəticəsində Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi. Ondan sonrakı dövrdə - 70 ildə Azərbaycanın həyatının həm dəyərli, həm də faciəli səhifələri oldu. Bütün çətinliklərə, məhrumiyyətlərə baxma-

yaraq Azərbaycan xalqı yaşayıb, inkişaf edib, böyüyüb, təhsillənib, elmini, mədəniyyətini inkişaf etdiribdir.

Azərbaycan məhz XX əsrde keçdiyi böyük inkişaf yoluna güvənərək bu gün dünyəvi, inkişaf etmiş bir dövlətdir. Ancaq yenə də arzularla yaşayıraq ki, biz daim müstəqil olaq, daim öz taleyimizin sahibi olaq və müstəqil dövlət kimi, Dünya Birliyində öz yerimizi tutaq.

Sovetlər Birliyinin dağılıması ilə əlaqədar 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini bəyan etdi. Biz bu gün dövlət müstəqilliyimizin doqquzuncu ilini yaşayıraq. Amma həmin andan, ondan da öncə Türkiyə ilə Azərbaycan arasında əlaqələr artıq genişlənmişdir. Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi, Azərbaycanın dövlət müstəqilliyini dünya ölkələri sırasında ilk tanıyan ölkə Türkiyə oldu.

Həmin dövrədə biz hələ dünyanın bir çox ölkələri ilə əlaqələr qurmağa çalışırıq. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan kimi, ölkələrimiz arasındaki sərhədlər, qapılar dərhal açıldı, əlaqələr quruldu, qohumlar, dostlar bir-biri ilə görüşdü, insanlar uzun illərdən bəri çək-dikləri həsrətdən qurtuldular. Beləliklə də, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyədək ölkəmizin ən yaxın dostu, Azərbaycanla ən yaxın əməkdaşlıq edən dövlət Türkiyə Cümhuriyyətidir. Azərbaycan da öz xarici siyasetində Türkiyə Cümhuriyyəti ilə dostluğa, əməkdaşlığa, qardaşlığa xüsusi əhəmiyyət verir.

Ötən illərdə bizim əlaqələrimiz inkişaf edibdir. Biz çox şeyə nail olmuşuq. Ən əsası odur ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, dönməzdür. Biz bütün sınaqlardan keçərək həm Türkiyə, həm də Azərbaycan üçün bunu müəyyən etmişik. Bizim gələcək əlaqələrimiz üçün bu çox gözəl bir təməl yaradıbdır. Biz böyük bir ağacın – palid ağacının təməlini qoymuşuq. Bu ağac, yəni Türkiyə-Azərbaycan dostluğu

əbədi olaraq yaşayacaqdır, inkişaf edəcəkdir, onun budaqları artacaqdır və xalqlarımız daha da birgə olacaqdır.

Öz müstəqilliyini elan edən kimi, Azərbaycan bəyan etmişdi ki, demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yolu ilə gedəcəkdir. İndi Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. Biz bu sahədə çox böyük nailiyyətlər əldə etmişik.

1995-ci ildə Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olunubdur, parlament seçilibdir. Milli Məclis bu il öz fəaliyyətini başa çatdırır. Bu ilin noyabr ayında parlamentə yeni seçkilər təyin olunubdur. Şübhə yoxdur ki, yeni seçkilər də tam demokratik, aşkarlıq şəraitində keçəcək, xalqın seçimi ilə Azərbaycanın yeni parlamenti seçiləcəkdir.

Azərbaycanda bütün insan azadlıqları – din, söz, mətbuat, fikir azadlığı təmin olunubdur və bundan sonra da təmin olunacaqdır. Bir sözlə, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət kimi, indi inkişaf mərhələsindədir. Təbiidir ki, qarşıımızda hələ çox vəzifələr var. Biz bu vəzifələri yerinə yetirmək üçün əsas yarada bilmışik.

Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi, bir çox problemlərlə rastlaşıdı. Məlumdur ki, Azərbaycan hələ Sovetlər İttifaqının tərkibində olduğu zaman, 1988-ci ildə Ermənistən ölkəmizə təcavüz etmiş, torpaq iddiası qaldırmış, Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağı ələ keçirməyə çalışmışdır. O vaxtkı proseslər Azərbaycan üçün xeyirli olma-mışdır. Bu gün təəssüflə deyə bilərik ki, Ermənistən qısa bir müddətdə Dağlıq Qarabağı işgal edə bilmiş, müharibə başlanmışdır. Bu müharibədə bizim çoxlu itkilərimiz olubdur, qan tökülbür, torpaqlarımızın müdafiəsi uğrunda şəhidlər vermişik. Təbiidir ki, bu, müstəqil Azərbaycanın gənc müstəqil bir dövlət kimi daha da inkişaf etməsinə çox maneçilik törədibdir.

Digər tərəfdən, vaxtilə Azərbaycan Respublikasının daxilində ictimai-siyasi vəziyyət sabit olmayıbdır. Həm Ermənistanla aparılan müharibə, həm Azərbaycanda ictimai-siyasi sabitliyin olmaması ölkəmizdə dövlət quruculuğu prosesini və müxtəlif islahatların həyata keçirilməsini ləngidibdir.

Azərbaycan ağır bir dövr yaşayıbdır. Vaxtilə 3-4 ilin içərisində Azərbaycanda üç dəfə hakimiyyət dəyişibdir. Təbiidir ki, bunlar Azərbaycanın həyatının bütün sahələrinə mənfi təsir göstərib. Nəhayət, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Şükürlər olsun ki, biz bunların və 1994-cü ildə, 1995-ci illərdə dövlət çevrilişinə silahlı cəhdlərin qarşısını ala bilmışik. İndi Azərbaycanda möhkəm daxili sabitlik yaranıbdır.

Azərbaycanın iqtisadiyyatı 1990-ci ildən başlayaraq böhran içərisində olubdur. Ümumiyyətlə, 1989-1990-ci illərdə Azərbaycan həm ictimai-siyasi, həm də iqtisadi cəhətdən böhran dövrü yaşayıbdır. Ölkənin iqtisadiyyatı inkişaf etmək əvəzinə ilə əllər tənəzzülə uğrayıbdır. Yəni iqtisadiyyatın bütün sahələri üzrə göstəricilər hər il 20-25 faiz aşağı düşübdir.

Biz 1995-ci ildə bunun da qarşısını ala bildik. Yaxşı bilirsiniz ki, 1994-cü ildə Azərbaycanda inflyasiya 1400-1600 faizə çatırdı. Dediym kimi, iqtisadiyyat çox bərbad vəziyyətdə idi. Biz 1995-ci ildə sabitlik yaratdıq, 1996-ci ildən Azərbaycanda iqtisadiyyat inkişaf etməyə başladı. Bu inkişaf da hər il artır.

Böyük məmənuniyyət hissi ilə deyə bilerəm ki, 2000-ci ilin birinci yarısında Azərbaycanın yaxşı iqtisadi göstəriciləri vardır. Ümumi daxili məhsul 8 faiz artıbdır. Sənaye məhsulu istehsalı 4 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 7 faiz artıbdır. Başqa sahələrdə də artım vardır. Azərbaycanda bir neçə ildir ki, inflyasiya sıfır faiz həddindədir. Belə olan halda istehlak mallarının qiyməti aşağı düşür.

Azərbaycanda iqtisadiyyatın, xarici ticarətin liberallaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi ölkəmizə dünyaya-

nın hər yerindən müxtəlif növ istehlak mallarının gəlməsini təmin edibdir. Təbiidir ki, bu da insanlar üçün çox böyük rahatlıq yaratıbdır.

İqtisadi göstəricilərin əsasını Azərbaycan dövlətinin iqtisadi siyaseti təşkil edir. Ölkəmiz bazar iqtisadiyyatı yolu ilə gedir. Təbiidir ki, 70 il sosialist iqtisadiyyatı şəraitində yaşa-mış bir ölkədə qısa bir zamanda əvvəlki sistemin əksinə olan bir sistemə keçmək asan bir iş deyildir. Ancaq nə qədər çətin də olsa, biz bu yolla gedirik.

Azərbaycanda bir sıra iqtisadi islahatlar həyata keçirilibdir, torpağın hamısı sahibinə – kəndlilərə paylanıbdır. Ölkəmizdə özəlləşdirmə programı həyata keçirilir, iqtisadiyyatımızın böyük bir hissəsi özəlləşdirilibdir. Bunların nəticəsində də, məsələn, sənaye istehsalı inkişafının 35–40 faizini özəl sektorun hesabına əldə edirik. Kənd təsərrüfatının təxminən 98 faizi, ticarətin 98 faizi özəl sektorun əlindədir. Başqa sahələrdə də belə yüksək göstəricilər vardır. Mən onların hamısını deyib vaxt almaq istəmirəm. Bir sözlə, bizim həyata keçirdiyimiz bütün islahatlar, struktur dəyişiklikləri çox yaxşı nəticələr veribdir və böyük perspektivlər açıbdır.

Ölkəmizin iqtisadiyyatının böyük bir hissəsini Azərbaycanın yeni neft strategiyası, xarici investisiyanın respublikamıza cəlb olunması təşkil edir. Biz 1994-cü ildən başlayaraq bu işlə ciddi məşğul oluruq. Məlumdur ki, 1994-cü ilin sentyabr ayında dünyanın 11 böyük neft şirkəti ilə ölkəmiz arasında Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi haqqında müqavilə imzalanmışdır. Bu müqavilə həyata keçirilir. Biz 1997-ci ildə həmin müqavilə üzrə neft hasil olunmasına başlamışq, indi onu iki neft kəməri ilə ixrac edirik. Həmin kəmərlərdən biri Novorossiysk limanına, digəri isə Gürcüstanın Supsa limanına gedir və bu neft oradan dünya bazarlarına çıxarıılır. Ancaq «Əsrin müqaviləsi» imzalanan

zaman biz böyük neft kəmərinin yaranmasının əsasını qoymuşduq. Bu kəmər Bakı-Tbilisi-Ceyhan neft kəməridir.

Bundan sonra bir çox digər müqavilələr – 19 müqavilə imzalanıbdır. İndi dünyanın 32 böyük neft şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycana 5 milyard dollardan artıq investisiya gəlibdir. Onun 3 milyard dollardan çoxu neft sektoruna qoyulubdur.

Bizim bu və başqa tədbirlərimiz, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatı ilə bağlanması sahəsində gördüyüümüz işlər Azərbaycanda iqtisadiyyatın inkişafını, xalqımızın rüfah halının yaxşılaşmasını təmin etmişdir.

Biz dövlət bütçesini tamamilə yerinə yetiririk. İlin ötən altı ayı üzrə dövlət bütçəsi tam yerinə yetirilibdir. Əhalinin maaşları, pensiyaları təmin olunubdur. Yeri gəlmışkən onu da deyə bilərəm ki, Dünya Bankının nümayəndəsi ilə bu günlərdəki görüşümde o mənə dedi ki, bütün iqtisadi göstəricilərə görə və xüsusən kredit almaq imkanına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr içərisində birinci yerdədir.

Bütün bu nailiyyətlərin hamısı ölkəmizdə iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir. Təbiidir ki, bütün bu proseslərdə Azərbaycan ilə Türkiyə əlaqələri – həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə olan əlaqələr xüsusi yer tutur. Onu deyə bilərəm ki, özünün nesti olmasa da indi Türkiyə neft ölkəsinə çevrilibdir.

Çünki Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üzrə imzalanmış dörd müqavilədə Türk petrolları şirkətinin payı vardır və bu paylar artıq 35 faizə çatıbdır. Beləliklə, biz Türkiyə Cümhuriyyətini də neft istehsalına cəlb etmişik. Təbiidir ki, bu da bizim ölkələrin iqtisadi əlaqələri üçün çox böyük əhəmiyyət daşıyır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri barədə biz beş il çətin yollardan keçərək iş apardıq. Çünki bu işə mane olan-

lar çox idi. Ancaq bizim iradəmiz – Türkiyənin və Azərbaycanın göstərdiyi iradə bütün mənəşlərin qarşısını aldı. Nəhayət, keçən ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşü keçirildiyi gündə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında saziş imzalandı. Ondan sonra Türkiyənin Böyük Millət Məclisi, Gürcüstan parlamenti və Azərbaycanın Milli Məclisi bu sazişi təsdiq etdi. İndi biz bu sahədə əməli işə başlamışıq.

Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri nəzəriyyədən əməli işə keçibdir. Türkiyədən gələn qonaqlarımıza bildirmək istəyirəm – mən qardaş ölkəyə hər dəfə gələndə soruşurdular ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri olacaq, ya olmayıacaq, nə vaxt olacaqdır? Mən ATƏT-in İstanbul zirvə görüşü zamanı da dedim, bu gün bir daha bildirirəm ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır. Bu da Türkiyə ilə Azərbaycan arasındaki iqtisadi əlaqələrin inkişaf etməsi üçün xüsusi əhəmiyyət daşıyır, rol oynayır. Bu həm iqtisadi əlaqələrimizi möhkəmləndirir, eyni zamanda xalqlarımızı, ölkələrimizi bütün sahələrdə bir-birinə daha da möhkəm bağlayır.

Azərbaycanın ən ağır, çətin problemi Ermənistən təcavüzcündən xilas olmaq və işgal edilmiş torpaqlarımızın azad olunmasıdır. Ermənistən silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi müxtəlisif səbəblərdən işgal altındadır. Bir milyondan artıq vətəndaşımız, azərbaycanlılar yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayırlar. Təbiidir ki, bu da Azərbaycanda həm ictimai, həm siyasi, həm də iqtisadi vəziyyəti ağırlaşdırır. Ancaq ən əsası odur ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulubdur.

Biz 1994-cü ildə müharibədə atəsi dayandırmışıq. İndi müharibə yoxdur. Altı ildən çoxdur ki, sülh əldə etmək istəyi-

rik. Biz bu sahədə də Türkiyə ilə daim əməkdaşlıq edirik. Mən bu gün böyük məmənuniyyət, minnətdarlıq hissi ilə demək istəyirəm ki, Ermənistən Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyə Azərbaycanla bir yerdə olubdur, ölkəmizi dəstəkləyibdir, müdafiə edibdir. Türkiyə Ermənistəni təcavüzkar bir ölkə kimi dünyada pisləyibdir. Bütün beynəlxalq təşkilatlarda Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsəlesi müzakirə edilərkən Türkiyə həmin müzakirələrdə fəal iştirak edibdir. Bu münaqişənin həll olunması, Azərbaycana qarşı təcavüzün aradan götürülməsi üçün Türkiyə əlindən gələni edibdir.

Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Türkiyə Cümhuriyyəti həm ATƏT-in Minsk qrupunun üzvü kimi, həm də Dünya Birliyində olan hörmətindən, imkanlarından istifadə edərək, Azərbaycanın qarşılaşdığı bu münaqişənin həll olunmasına çalışır. Ona görə də mən bir daha təşəkkürümüz və minnətdarlığını bildirirəm.

Ermənistən-Azərbaycan münaqişəsi çətin, ağır problemdir. Bəzi vaxtlarda biz bu münaqişənin həll olunmasına yaxınlaşırıq, bəzən ayrı-ayrı maneələr meydana çıxır. Ancaq bu gün biz Türkiyənin hörmətli prezidenti ilə bu barədə çox ətraflı danışdıq. Biz eyni fikirdəyik ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Bundan sonra da səylərimizi artırıb münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmaq lazımdır. Mən ümidiyəm, inanıram ki, biz buna nail olacaqız və şübhə etmirəm ki, Türkiyə həmişə olduğu kimi, bundan sonra da bizimlə bərabər olacaqdır, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün bizimlə birgə çalışacaqdır.

Demokratik dövlət kimi, Azərbaycan bəşəri dəyərləri öz milli dəyərləri ilə birlikdə ölkəmizin hər yerində tətbiq etməyə çalışır. Məhz bunların və Azərbaycanda gedən proseslərin nəticəsidir ki, ölkəmiz Avropa Şurasına daxil olubdur. Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın Avropa Şu-

rasına tam hüquqlu üzv qəbul olunması barədə iyunun 28-də qərar qəbul etmişdir. Mən bunu deyərək bildirmək istəyirəm ki, dörd ildir Azərbaycan Avropa Şurasında namizəd kimi təmsil olunur. Bu illərdə Türkiyə Cümhuriyyəti və onun Avropa Şurasının Parlament Assambleyasında təmsil edilən deputatları Azərbaycana hər dörlü yardım göstəriblər. Məhz Türkiyənin Azərbaycana yardımı ölkəmizin Avropa Şurasına üzv qəbul olunmasına çox kömək edibdir.

Hörmətli prezident ilə bu gün bizim apardığımız danışıqlar və Türkiyənin yeni prezidentinin Azərbaycanda rəsmi səfərdə olması Azərbaycan-Türkiyə əlaqələrində yeni bir addımdır. Təbiidir ki, nə Türkiyənin, nə də Azərbaycanın bizim əlaqələrimiz barədə siyaseti dəyişmir və dəyişməyəcəkdir. Ancaq bu əlaqələri inkişaf etdirmək üçün belə görüşlərin, danışıqların, fikir mübadilələrinin çox böyük əhəmiyyəti vardır.

Mən çox məmənunam ki, hörmətli prezident Əhməd Necdət Sezər ilə apardığım danışıqlarda və bizim nümayəndə heyatları ilə birgə apardığımız danışıqlarda bütün sahələr üzrə eyni fikirdə olduq. Biz həm beynəlxalq aləmdə gedən, həm Qafqazda olan proseslər, həm Azərbaycan-Türkiyə əlaqələri, həm də ölkələrimizin əlaqələrinin gələcəyi haqqında eyni mövqedə, fikirdə olduğunu bildirdik. Bu onu göstərir ki, biz bundan sonra daha sürətlə irəli gedə biləcəyik. Mən buna əminəm.

Mən çox şadam ki, biz bu gün yenə də bir yerdəyik. Baxmayaraq ki, Türkiyə prezidentinin Azərbaycana rəsmi səfəri çox qısamüddətlidir, ancaq bu səfər çox səmərəlidir, əhəmiyyətlidir. Bir daha bildirmək istəyirəm ki, Türkiyənin yeni prezidentinin ilk səfərinin Azərbaycana olması bütün dünyaya böyük bir işarə verir. Bu, eyni zamanda bizə göstərilən diqqət, münasibət və qayğıdır. Biz bunu yüksək qiymətləndiririk və qiymətləndirəcəyik.

Hörmətli qonaqlar!

Hörmətli cənab Prezident!

Azərbaycana rəsmi səfərə gəldiyinizə görə mən Sizə bir da-ha təşəkkür edirəm. Sizə, qardaş türk xalqına, Türkiyə Cüm-huriyyətinə qarşıda duran bütün məsələlərin həll olunmasında uğurlar arzulayıram. Mən qardaş türk xalqına səadət, sülh, əmin-amanlıq arzulayıram.

Qədəhlərimizi Türkiyə Cumhuriyyətinin, Türkiyə-Azər-baycan dostluğunun, qardaşlığının, Türkiyə Cumhuriyyətinin prezidenti, əziz dostumuz cənab Əhməd Necdət Sezərin, bü-tün qonaqlarımızın şərəfinə qaldırmağınızı rica edirəm.

**AZƏRBAYCAN PREZİDENTİNİN VƏ  
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN PREZİDENTİ  
ƏHMƏD NECDƏT SEZƏRİN  
MÜVƏQQƏTİ MƏSKUNLAŞMIŞ  
QAÇQINLARLA GÖRÜŞDƏ SÖHBƏTİ**

Bakı,

*Səttarxan adına Neft Maşınqayırma Zavodunun  
inzibati binası*

12 iyul 2000-ci il

*Binanın qarşısına toplaşanlar dövlət başçılarını hərəzəli  
alqışlarla, «Xoş gəlmisiniz!» nidaları ilə qarşıladılar. Onlara  
gül-çiçək dəstələri təqdim olundu.*

*Məktəblilər prezident Heydər Əliyevin və prezident Əhməd  
Necdət Sezərin gəlişi şərəfinə şeirlər söylədilər:*

*Haqqın, ədalətin  
od nəfəsiyik,  
Uzaq keçmişlərdən  
gələn səsiyik,  
Azəri türkünün, azər oğlunun  
Savaş meydanında  
hünər oğluyuq.*

*Biz ki, türk ürəkli  
yenilməz bir türk,  
Biz ki, türk ürəkli  
qorxubilməz türk,*

*Türkəm mən, düşmənə  
əyilməz başım,  
Türkəm mən, türklərdir  
əsl qardaşım.*

\* \* \*

*Qanında var igid  
Atatürk qamı,  
Mənim Heydər babam,  
mehriban babam.  
Sən xilas edirsən  
Azərbaycanı,  
Mənim Heydər babam,  
xilaskar babam!*

*Baba, qoyma düşmən  
çox fəallaşa,  
Koroğlutək özün  
girdin savaşa,  
Düşmənin planı  
çixacaq boş'a,  
Mənim Heydər babam,  
qəhrəman babam!*

\* \* \*

**E l ş e n O r u c o v** (*Nərimanov rayonundakı 177 nömrəli məktəbin şagirdi*): Cənab Prezident, biz ümid edirik ki, işgal olunmuş torpaqlarımız Sizin uğurlu daxili və xarici siyasetiniz nəticəsində azad ediləcək və yüzminlərlə qaçqın soydaşlarımız öz el-obasına, doğma yurd-yuvalarına qayıda biləcəkdir. Siz Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, onun

əbədi və dönməz xarakter almasına çalışırsınız. Bu yolda Sizə uğurlar diləyirik.

**H e y d ā r Ə l i y e v:** Biz bunların hamısını Türkiyə Cümhuriyyəti ilə bərabər edəcəyik.

**S a h i b R ə h i m o v (Dövlətqaçqinkomun sədr müavini):** Cənab Prezident, məlumat verərək deyim ki, Ermənistən hərbi təcavüzü nəticəsində işgal olunan Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli rayonlarında doğma el-obalarından didərgin salınmış 170 qaçqın ailəsi heç bir şəraitli olmayan bu binada yerləşdirilmişdir. Ümumiyyətlə, tikintisi yarımcıq qalmış 450 belə binada 150 minə yaxın qaçqın və məcburi köçkün müvəqqəti yaşayır. Eyni zamanda köçkünlər sanatoriyalarda, yataqxanalarda da müvəqqəti siğınacaq tapmışlar.

*Azərbaycan prezidenti Heydər Əliyev və Türkiyə prezidenti Əhməd Necdət Sezər Xocavənd rayonundan olan qaçqın Dilşad Quliyevanın şəraitləri, dərisqlə otuqda siğınacaq tapmış ailəsi ilə, buradakı ağır şəraitlə tanış oldular.*

**D i l ş a d Q u l i y e v a:** Sizi Türkiyə Cümhuriyyətinin yeni prezidenti seçilməyiniz münasibətlə bütün qaçqınlar adından təbrik edirəm. Azərbaycana, öz doğma qardaş ölkənizə ilk dəfə rəsmi səfərə gəldiyinizə görə Sizə minnətdarıq.

**Ə h m ə d N e c d ə t S e z ə r:** Təşəkkür edirəm.

**H e y d ā r Ə l i y e v:** Siz haradansınız?

**D i l ş a d Q u l i y e v a:** Dağlıq Qarabağdan, indiki Xocavənd rayonundanam. 1992-ci ildən qaçqınam. Ermənilər bizi zorla qovublar. Birinci biz qaçmışıq və çox pis vəziyyətdə qaçıb gəlmışik. Burada müvəqqəti məskunlaşmışıq. Hamı biza hörmət edir. Heydər Əliyevi sağ olsun – necə ki, atəşkəs razılığı əldə edib, elə də bizim böyük ümidi var ki, öz torpağımıza qayıdacağıq. Çünkü torpağın vurğunluğu. Bizim üçün burada yaşamaq çətindir. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı bize hər cür şərait yaradıbdır. Cənab

**Heydər Əliyev bize hər cür kömək edir. Amma heç nə torpağımızın yerini vermir. İstəyirik Heydər Əliyevə kömək edəsiniz ki, torpaqlarımız alınsın, biz də öz yerlərimizə qayıdaq.**

**Ə h m ə d N e c d ə t S e z ə r:** İnşallah, inanıram ki, öz torpaqlarımıza gedəcəksiniz. Hörmətli cumhur başkanı da bunun üçün çalışır, biz də onu dəstəkləyirik.

**D i l ş a d Q u l i y e v a:** Bizim Heydər Əliyevə böyük ümidişimiz, inamımız var ki, o, bax, bu körpələri öz torpağımıza qaytaracaqdır.

**H e y d ə r Ə l i y e v:** Türkiyə Cümhuriyyəti ilə bərabər, dostumuz, Türkiyə Cümhuriyyətinin prezidenti ilə bərabər.

**Ə h m ə d N e c d ə t S e z ə r:** İnşallah, birlikdə. Biz hörmətli Heydər Əliyevə bütün dəstəyimizi veririk.

**D i l ş a d Q u l i y e v a:** İndi özünüz fikirləşin, yeddi baş küləftdir, bu bir otaqda yaşayırıq. Üç ailədir. Oğlum təzə evlənibdir. O şəkildəki də uşaqların rəhmətlik atasıdır. Kömək edirlər, amma ev çox darisqaldır. Nə edək?!

**H e y d ə r Ə l i y e v:** Bacı, sizin dərdiniz ağırdır, çətindir. Mənim ürəyimi yandırır.

**D i l ş a d Q u l i y e v a:** Çox sağ olun. Biz dözürük. Siza minnətdarıq. Ümidimiz var ki, sizin əlinizlə torpaqlarımıza qayıdağıq.

Sonra prezident Heydər Əliyev və prezident Əhməd Necdət Sezər Ağdam rayonundan olan qaçqın Həsrət Məmmədovanın məskunlaşdığı otağa gəldilər.

**Ə r t a n G ö n ə n** (*Türkiyənin Qızıl Ay Cəmiyyətinin Baş direktoru*): Hörmətli cumhur başkanım, 1990-ci ildən başlanan maddi və humanitar yardımımız indiyə qədər davam edir. Ermənistanın təcavüzü nəticəsində yerindən-yurdundan didərgin düşmüş bir milyon soydaşımızın ehtiyaclarını ödəmək üçün 1993-cü ildə Baş nazirin qərarı və Xarici İşlər Nazirliyinin tələbi ilə Bərdə, Ağcabədi rayonlarında və digər yerlərdə çadır şəhərcikləri salınmışdır. Onlara hər cür ərzaq

məhsulları verilir və səhiyyə xidmətləri göstərilir. Soydaşları-  
nın təhsil almaları üçün də lazımı işlər görülmüş, onlar üçün  
tikiş kursları açılmışdır. Bəziləri dini məktəblərdə təhsil alır-  
lar. Kişiər və qadınlar üçün dörd hamam tikilmiş, 40 min nə-  
fər tibbi müayinədən keçirilmişdir. Onların bütün ehtiyacları  
Türkiyədən göndərilen dərmanlar vasitəsilə təmin edilmişdir.  
Həmin yerlərdə insanların sağlamlığının qorunması nəzarət  
altındadır. Türkiyədən bir çox cihazlar göndərilmişdir.

Orada salınmış məktəblərin 75 sinfində iki min şagird təh-  
sil alır və məktəblərdə çalışanların hamısı azərbaycanlı müəl-  
limlərdir. Təhsil üçün lazım olan əşyalar Türkiyədən göndə-  
rilmişdir. Bütün bu işlər Bakıdakı səfirliliyimiz vasitəsilə əlaqə-  
ləndirilir və həyata keçirilir.

Hörmətli cümhur başkanım, 1996-ci ildə yardımımız  
dünya ərzaq təşkilatı çərçivəsində davam etdirilmiş və bu kö-  
məkdən Azərbaycan yararlanmışdır. Bu, 1998-ci ilə qədər da-  
vam etmiş və hazırda hörmətli prezident Heydər Əliyevin,  
Azərbaycan hökumətinin xahişi ilə təkrar yardımalar göstəril-  
məyə başlanmışdır. 1998-ci ildə 2018 ailəyə, yəni 8500 insana  
ərzaq, təhsil və səhiyyə yardımları göstərilmişdir və bu, da-  
vam etməkdədir. Belə ki, bu gün zati-alinizin buraya təşrifü ilə  
əlaqədar iki min ailəyə bir aylıq ərzaq məhsulları payla-  
caqdır. Ümumiyyətlə, buraya göndərilen yardımların həcmi  
11,5 milyon dollara yaxındır. Biz hökumətimizin və hörmətli  
Heydər Əliyevin xahişi ilə bu yardım, təbii ki, davam et-  
dirəcəyik. Bununla bərabər, bu axşam bir qrup səhiyyə işçisi  
Bakıya gələcəkdir. Onlar Azərbaycanın beş səhiyyə mərkə-  
zində araşdırırlar aparmışlar.

Bir az əvvəl dediyim kimi, bu yardımalar hökumətimizin və  
Azərbaycan hökumətinin tələbləri çərçivəsində davam edə-  
cəkdir. Amma Türkiyənin və ərəblərin saldığı dörd çadır şə-  
hərciyində indi 86 min nəfərə humanitar yardımalar göstərilir,  
onlar bu yardımlardan faydalananrlar. Azərbaycanın ayri-ayni

rayonlarında 800 min qaćqın vardır. Onların ehtiyacları hələ də mövcuddur. Təbii ki, məqsədimiz bu ehtiyacların ödənilməsidir. Əslində, Türkiyə çox böyük yardımalar göstərir, amma bu ehtiyacları bütün dünyanın görməsi lazımdır. Çox sağ olun.

**H e y d ə r Ə l i y e v :** Çox təşəkkür edirəm. Hörmətli cümhur başkanının hüzurunda mən indiyə qədər Azərbaycana göstərilən bu yardımılara görə Türkiyə Cümhuriyyətinə və Qızıl Ay Cəmiyyətinə təşəkkür edirəm.

İndi siz məruzə etdiniz. Verdiyiniz məlumatlar hər şeyi göstərir ki, Siz nələr etmişiniz. Bunların hamısına görədir ki, bax, bu ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanlar bizə dua edirlər. Azərbaycan hökuməti, dövləti, mən də Azərbaycan prezidenti olaraq təşəkkür edirəm. Türkiyə Cümhuriyyətinə təşəkkür edirəm. Türkiyə Cümhuriyyətinin prezidentinə təşəkkür edirəm. Türkiyə Cümhuriyyətinin hökumətinə təşəkkür edirəm, Qızıl Ay Cəmiyyətinə təşəkkür edirəm. Ümid edirəm ki, sizin bu yardımınız bundan sonra da davam edəcəkdir. Çünkü biz dünən hörmətli prezident ilə, cümhur başkanı ilə bu problemlər haqqında çox geniş danışdıq, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması və bu insanların öz torpağına köçməsi bizim əsas problemimizdir. O vaxta qədər ki, bu insanlar öz torpaqlarına dönməyiblər, o vaxta qədər bizim bu yardımına ehtiyacımız var. Ümidvaram ki, Siz bu yardımılardan bundan sonra da davam etdirəcəksiniz. Çox sağ olun.

**Ə h m ə d N e c d ə t S e z ə r :** Təbii ki, bizim də düşüncəmiz Azərbaycanın torpaq bütövlüyünün qorunmasıdır, qaćqınların öz yurd-yuvalarına dönməsidir. Amma o prosesin nə qədər çəkəcəyi bəlli deyil. O proses içərisində biz də Türkiyə olaraq, imkanlarımız daxilində bu yardımları davam etdirəcəyik. Buna əmin ola bilərsiniz. Ancaq mənim təklifim belədir ki, qaćqınlar öz doğma el-obalarına qayıdana qədər

yalnız istehlakçı deyil, həm də istehsalçı olsunlar, öz ehtiyaclarını ödəmək səviyyəsinə çatsınlar. Yəni xalçaçılıq, peşə hazırlığı kimi sahələrə yönəlsələr, hər halda, yükleri daha az olacaq, öz imkanları ilə ayağa dura biləcəklər. Təbii ki, biz də imkanımız daxilində kömək edəcəyik. Hörmətli Əliyev, buna əmin ola bilərsiniz.

**H e y d ə r Ə l i y e v:** Çox sağ olun.

**H ə s r ə t M ə m m ə d ə v a (qacqın):** Cənab Prezident, isteyirik ki, böyük siyasətçi, qayğıkeş insan, əziz prezidentimiz Heydər Əliyevə kömək durasınız. Bizim heç nəyə ehtiyacımız yoxdur. Amma bizim torpaqları alıb özümüzə qaytarasınız.

**Ə h m ə d N e c d ə t S e z ə r:** Hörmətli Əliyev də ona çalışır və biz də onun bu işini dəstəkləyirik. Ümidişim sizin öz torpaqlarınıza dönməyinizdir, evlərinizə, yurdalarınıza qovuşmağınızıdır.

**H ə s r ə t M ə m m ə d ə v a:** Çox sağ olun. Allah hamınızin köməyi olsun. Bizim əlimizdən tutursunuz. Allah Sizi bize çox görməsin. Bütün qacqınlar və məcburi köçkünlər adından dərin təşəkkürümüzü bildiririk.

**H e y d ə r Ə l i y e v:** Əziz bacılar, qardaşlar!

Əziz dostlarımız!

Siz bilirsiniz ki, Türkiyə Cumhuriyyətinin yeni seçilmiş prezidenti, əziz dostumuz Əhməd Necdət Sezər Azərbaycana rəsmi səfərə gəlibdir. Dünən bütün günü Azərbaycan dövləti ilə bir çox məsələlər haqqında danışıqlar aparılıb, müzakirələr aparılıb və Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının davam etması, əbədi olması hər iki tərəfdən təsdiq edilibdir.

Bu gün hörmətli prezident sizinlə görüşə gəlibdir. Yəni sizin bu yaşadığınız yeri, ağır vəziyyətdə olduğunuzu öz gözləri ilə görmək istəyibdir. Onun arzusu ilə də biz buraya gəlmişik.

Mən bu gün sizin yanınızda, sizin qarşınızda bildirmək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü başlayan-dan indiyə qədər Türkiyə Cumhuriyyəti, Türkiyə xalqı, Tür-

kiyə dövləti daim Azərbaycanın yanında olub, Azərbaycanla bərabər olub, Azərbaycana yardım edibdir. Həm müharibə gedən illərdə, həm altı ildir ki, biz atəşkəs rejimində yaşayırıq – məsələnin sülh yolu ilə həll olunması sahəsində, bütün beynəlxalq təşkilatlarda, ATƏT-in Minsk qrupunda. Hər yerdə Türkiyə Cümhuriyyəti Azərbaycanı dəstəkləyir və Azərbaycan dövləti ilə bərabər bu məsələnin tezliklə həll olunmasına çalışır. Bu da ondan ibarətdir ki, Ermənistən silahlı qüvvələri tərəfindən Azərbaycanın işgal edilmiş torpaqları azad olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və siz, əziz dostlar, əziz bacılar, qardaşlar, öz torpağınızı, yerinizi-yurdunuza qayıtmalısınız. Biz buna mütləq nail olacaqıq. Bütün bu işlərdə Türkiyə Cümhuriyyəti və onun dövləti, onun prezidenti, hökuməti bize daim yardımçıdır.

Bilirsiniz ki, bu vəziyyət əmələ gələndən indiyə qədər – 1990-ci ildən, xüsusən 1993-cü ildən Türkiyə Cümhuriyyəti qəçqin, köçkün vəziyyətində yaşayan Azərbaycan vətəndaşlarına həm Bakıda, həm müxtəlif bölgələrdə çadırlarda yaşıyanlara qida, paltar yardımçıları, başqa yardımçılar edir. Bu dəfədə hörmətli prezidentin Azərbaycana səfəri zamanı belə bir böyük yardım göstərilibdir. Ona görə də mən sizin adınızdan, Azərbaycanda yerindən-yurdundan didərgin düşmüş bir milyondan çox insanların adından, Azərbaycan vətəndaşlarının adından Türkiyə Cümhuriyyətinə, Türkiyə dövlətinə, hökumətinə və Türkiyənin prezidenti, əziz dostumuz, qardaşımız Əhməd Necdət Sezər cənablarına təşəkkürümüzü bildirirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da məsələnin sülh yolu ilə həlli uğrunda Türkiyə Azərbaycanla bərabər çalışacaq, biz buna nail olacaqıq və siz yerinizi – yurdunuza qayıdana qədər Türkiyənin Azərbaycana yardımını, yəni sizin burada heç olmasa minimal şəraitdə yaşamağınız üçün yardımçı davam edəcəkdir.

Hörmətli qardaşım, əziz prezident, mən bir daha, bir daha təşəkkür edirəm.

**Ə h m ə d N e c d ə t S e z ə r :** Dəyərli azərbaycanlılar!

Dünən və bu gün məclisdə də söylədiyim kimi, 1918-ci ilin ağır şəraitində Azərbaycana yardım edən Türkiyə bu gün də Azərbaycanı hər sahədə dəstəkləməkdə davam edəcəkdir. Azərbaycana dəstəyimiz hər baxımdan ən yüksək səviyyədə olacaqdır. Ehtiyaclarınız təmin olunacaqdır. Bu yardımlar siz öz yurdunuzuna qayıdana qədər davam edəcəkdir. Biz Türkiyə olaraq, hörmətli cumhur başkanının da dediyi kimi, Azərbaycanın torpaq bütövlüyünün qorunmasının tərəfdarıyızq. Bu bütünlüyü sülh yolu ilə qorumaq bizim də arzumuz və istəyimizdir. Bu sahədə Azərbaycanın cumhur başkanını hər baxımdan dəstəkləyirik. Azərbaycan xalqının qəbul edəcəyi hər hansı bir variantı Türkiyə də qəbul edəcəkdir. Yardımla-rımız sizin ehtiyac duyduğunuz müddət ərzində davam edəcəkdir. Bundan əmin olmağınızı xahiş edirəm. Hamınıza təşəkkür edirəm.

**SURIYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ  
ZATI-ALİLƏRİ  
CƏNAB BƏŞŞAR ƏSƏDƏ**

Hörmətli cənab Prezident!

Suriya Ərəb Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük ehəmiyyət verirəm.

Ümidvaram ki, ölkələrimiz arasındaki əlaqələr xalqlarımızın rıfahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına sülh, əmin-amanhıq və firavanlıq arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 13 iyul 2000-ci il

**RUSİYA FEDERASIYASI  
XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ,  
XƏZƏRİN STATUSUNUN TƏNZİMLƏNMƏSİ  
MƏSƏLƏLƏRİ ÜZRƏ PREZİDENTİN  
XÜSUSİ NÜMAYƏNDƏSİ  
VİKTOR KALYUJNİ BAŞDA OLMAQLA  
RUSİYANIN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Prezident sarayı*

*13 iyul 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Hörmətli qonaqlar, siz səmimiyyətlə salamlayıram. Viktor İvanoviç, siz artıq yeni roldasınız?

**V i k t o r K a l y u j n i:** Bəli. Lakin başlıcası, yənə də ora-dayam və elə həmin əməli problemlərlə məşğulam.

**H e y d ə r Ə l i y e v:** Deməli, həm də Azərbaycanla bağlı olan həmin problemlərlə.

**V i k t o r K a l y u j n i:** Ümumiyyətlə, hesab edirəm ki, mən öz evimizə gəlmmişəm. Bakıya gəlmək həmişə xoşdur, mən buraya yaxşı hissələrlə gəlirəm.

**H e y d ə r Ə l i y e v:** Mən sizni yeni rolda salamlayıram. Düşünürəm ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin məhz belə bir təşkilat yaratması və sizni təşkilatın rəhbəri vəzifəsinə təyin etməsi düzgün qərardır və bütün Xəzəryani ölkələrin səmərəli əməkdaşlığına, eləcə də bəzən həll edə bilmədiyimiz məsələlərin həllinə kömək edə bilər.

**V i k t o r K a l y u j n i:** Vaxt tapıb bizi qəbul etdiyinizə görə sağ olun. Çox xoşdur ki, məhz bu səfər Sizinlə ilk söhbət

bətdən və görüşdən başlayır. Mən dedim ki, buraya gəlmək xoşdur, ürək bağlılığı, fikir bağlılığı var. Biz neftçilər kimin necə işlədiyini, neft sahəsində kimin necə yaşadığını izleyirik, ona görə də çox yaxşı haldır ki, indi Azərbaycan irəliləməyə başlayır və görürük ki, sizdə hatta ümumi daxili məhsulun səviyyəsi yüksəlir, sənaye inkişaf edir, bu çox yaxşıdır.

Bu onu göstərir ki, Azərbaycan düzgün yoldadır və bütün bu işləri sürətləndirmək, yaxşılaşdırmaq, genişləndirmək lazımdır. Neftçilər istənilən hakimiyyət üçün həmişə dayaq növtəsi olmuşlar, hakimiyyət isə həm də müdrik olduqda, onlar daha möhkəm dayağa çevrilirlər. Düşünürəm ki, Azərbaycan neft sahəsinin Sizinlə, Sizin nüfuzunuzla, Sizin diqqətinizlə bağlı olan ikinci dirçəlişindən sonra inkişaf üçün kifayət qədər yaxşı təkan almışdır.

Xəzərin problemləri barədə. Onlar mövcuddur, olub və olacaqdır. Biz bu səfərimiz zamanı öz mövqeyimiz barədə danışmaq, söhbət etmək istəyirik. Demək istəyirəm ki, mən diplomatik mühitdə deyil, istehsal sahəsində böyümüşəm, mənə tez bir zamanda son nəticə lazımdır. Ona görə də bu məsələ barədə dövlətlərin rəyi ilə tanış olmaq, bunu cəmləşdirərək məsələnin həlli yolunu axtarmağa çalışmaq üçün kifayət qədər fəal işə başladım. Mən özümüzdə akademiklərlə, aparıcı neft şirkətləri ilə görüşmüşəm. Qazaxistandan sonra Şimaldan Cənuba tərəf gəlirik. Bu gün sizdəyik, ayın 18-19-da Aşqabadda, 25-də isə İranda olacaqıq.

**H e y d a r Ə l i y e v:** Qazaxistanda olmusunuz?

**V i k t o r K a l y u j n i:** Mən Qazaxistanda olmuşam, bu səfəri Nursultan Nazarbayevin ad günü ilə bir vaxta salmışdım. Prezidentin təbrik məktubunu ona təqdim etdim, ad gününü qeyd etdik və həm də danışdıq.

Sonra isə avqustun təxminən əvvəllerində Həstərxana toplaşmaq üçün Rusiyanın adından prinsipcə təşəbbüs göstərmək istəyirəm. Ailə süfrəsi arxasındaki kimi, bir növ iş rejii-

mində, yarı rəsmi şəraitdə danışacaqıq və bütün problemləri müzakirə, yerbəyer etməyə və onların növbəliliyini müəyyənləşdirməyə çalışacaqıq. Ona görə ki, Tehran növbəti toplantının çağırılmasını uzadır.

**H e y d ā r Ə l i y e v:** Onlar ki, söz vermişdilər. EKO xətti ilə yüksək səviyyədə görüşlə əlaqədar mən İranda olarkən onlar demişdilər ki, bu toplantını keçirəcəklər. Mən bildirdim ki, biz iştirak edəcəyik. İndi isə təxirə salırlar...

**V i k t o r K a l y u j n i:** Bəli, onlar deyirlər ki, guya elə bir müsbət təkliflər yoxdur, vaxt itirmək lazımlı deyil və sair. Sonra mən İran Xarici İşlər nazirinin müavini ilə görüşdüm və ona dedim ki, əgər siz toplaşmaq istəmirsinizsə, onda biz özümüz toplaşarıq, siz isə bizimlə olub-olmayacağınız barədə düşünün. O dedi ki, yox, belə isə, biz toplaşarıq. Gərək ki, ayın 24-25-nə planlaşdırıldılar. Bu gün biz Sizin XİN-lə danışdıq, onlar qəti bir qərara gəlməyiblər, deyəsən, sentyabrdə keçirmək istəyirlər. Zənnimcə, biz gözləməməliyik, təkliflər var, görüşməyə lüzum var, bu problemin fəal müzakirəsinə başlamaq gərəkdir. Hesab edirəm ki, biz onun fəal müzakirəsinə başlasaq, onun həlli yollarını tapacaqıq. Bax, başlangıç üçün indi vəziyyət belədir. Sonra Azərbaycan prezidenti Heydər Əliyev qonağı dinləyərək dedi: Doğrudur, Viktor İvanoviç. Mən həmişə demişəm və bu gün də deyirəm ki, biz əvvəldən bu məsələnin müzakirə və həll edilməsinin tərəfdarıyıq. Məlumdur ki, bu məsələ ilə Azərbaycan əvvəldən, Xəzər dənizinin enerji ehtiyatlarından istifadə edilməsinin yeni mərhələsindən məşğul olmağa başlamışdır. 1994-cü ildə biz, yeri gəlmişkən, Rusyanın, onun «LUkoyl» şirkətinin iştirakı ilə «Əsrin müqaviləsi»ni imzaladıq. Biz bu müqaviləni imzalayan kimi həmin məsələnin müzakirəsi gücləndi, bəziləri deyirdilər ki, necə yəni, axı Xəzərin statusu var. Biz isə onda da bəyan etdik, bu gün də bəyan edirik ki, belə bir sabit qayda var – əgər yeni qanun, yeni müqavilə və sair yoxdursa, de-

məli, təşəkkül tapmış praktika mövcuddur. Praktika isə göstərir ki, hələ sovet dövründə Sovetlər İttifaqının hökuməti və Neft Sənayesi Nazirliyi neft hasilatı baxımından Xəzəri sektorlara bölmüşdü.

Biz öz sektorümüzda bu işlə məşğul olmağa başladıq və daim bunu nəzərə aldıq ki, indi şərait yenidir, bütün Xəzəryanı ölkələr azad, müstəqil ölkələrdir. Siz həm də bilirsiniz ki, Xəzərdə neft hasilatına hələ 1949-cu ildə, Neft Daşlarından yataqlardan ilk neftin çıxarıldığı vaxt başlanmışdı. Sonra isə Xəzərdə bütün kəşfiyyat işlərini Azərbaycan alımları aparırlar və bir çox yataqlar, o cümlədən də Türkmenistana yaxın olan sahildə yataqlar aşkarla çıxardılar. Orada işlədilər, ona görə ki, o vaxtlar vahid dövlət vardi və Xəzərdə Azərbaycanın Xəzər Dəniz Neft Birliyi işləyirdi. O, Azərbaycan sektorunda da, Türkmenistan sektorunda da neft çıxarırdı. Hesabat belə aparılırdı: Türkmenistan sektorunda nə qədər neft çıxarılsrsa Türkmenistanın, Azərbaycan sektorunda çıxarılan neft isə Azərbaycanın hesabına yazılırdı. Türkmenistan sektorunda neft az çıxarılırdı.

O vaxtlar başqa sektorlarda – Rusiya sektorunda da, Qazaxistan sektorunda da, İran sektorunda da az neft hasil olunurdu. O zaman İran sektoru müəyyən edilmişdi, sərhəd vardi. Yeri gəlmışkən, indi İran 1921-ci ilə, 1941-ci ilə tez-tez istinad edir. Sovetlər İttifaqı ilə İran arasında Astara-Həsənqulu xətti boyunca sərhəd mövcud idi və bu sərhədi sovet sərhəd qoşunları ciddi qoruyurdular və onun İran tərəfindən pozulmasına əsla yol vermirdilər. Bakıda bununla xüsusi məşğul olan briqada, təyyarələr və digər vasitələr vardi, onlar Sovetlər İttifaqının Xəzər dənizindəki sərhədini ciddi şəkildə qoruyurdular.

Deməli, köhnə praktikaya görə, İran da öz sektoruna malikdir. O vaxtlar İran heç düşünmürdü ki, Xəzər dənizində neft çıxarmaq lazımdır, çünki onun hər şeyi İran körfəzində

və Cənubda idi. İndi hər şey dəyişmişdir. Xəzərdə beş Xəzəryanı ölkə var – Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran. Biz gözləyə bilməzdik ki, Xəzərin statusu müəyyənləşdirilsin və təşəkkül tapmış praktikadan istifadə etdik. Bununla belə, biz ona tərəfdarıq ki, Xəzər dənizinin statusunu və real surətdə nə edə biləcəyimizi və kimə nə düşdүünü qəti şəkildə müəyyənləşdirmək lazımdır.

Bir dəfə, yeri gəlmışkən, Həştərxanda toplanıldı. O vaxtlar, mənçə, 1994-cü ildə Viktor Stepanoviç Çernomirdin bütün ölkələri bir araya gətirdi. Sonra bir neçə belə görüş keçirildi.

Biri, mənçə Aşqabadda, digərləri İranda, Moskvada, Almatıda oldu. Bir sözlə, müzakirə aparıldı, amma müzakirə elə müzakirə olaraq qaldı. Ancaq indi görürəm ki, yeni mərhələ başlanır və bu yaxşıdır. Biz bunu istəyirik və zənnimcə, əgər indi siz bu işlə ciddi məşğul olsanız, onda Xəzəryanı ölkələr bəlkə də yekdil razılaşmaya gələcək və statusu müəyyənləşdirəcəklər. Bu halda sakit olacaq, heç kəs heç kimə qarşı iddialar irəli sürməyəcəkdir. Bu baxımdan mən sizin təşəbbüsünüzü, gəlişinizi alqışlayıram.

## XALQ ARTİSTİ AZƏR RZAYEVƏ

Hörmətli Azər Rzayev!

Sizi – Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrük edirəm.

Siz böyük sənətkarlar ailəsində dünyaya göz açaraq musiqiyə sonsuz bağlılıq ruhunda təbiyə alıb yetmiş bir bəstəkar və ifaçı kimi, hələ gənc yaşlarınızda respublikamızın musiqi ictimaiyyətinin diqqətini cəlb edə bilmisiniz. İstrumental musiqinin müxtəlif janrlarında bəstələdiyiniz əsərlər, habelə kinoya və teatr tamaşalarına yazdığınız musiqi Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmiş gözəl sənət nümunələridir. Qanlı Yanvar faciəsinə həsr etdiyiniz «Bakı-90» simfoniyası sizin vətəndaş mövqeyinizi musiqi dili ilə açıqlayır.

*Azərbaycan Dövlət Opera və Balet Teatrına rəhbərlik etdiyiniz dövrə* Azərbaycan bəstəkarlarının bir sıra yeni opera və balet əsərlərinin uğurla tamaşaşa qoyulması sizin təşəbbüsünüz və səyləriniz sayəsində mümkün olmuşdur. Dövri mətbuatda çap etdiridiyiniz məqalələr, radio və televiziyada apardığınız verilişlər sizi ölkəmizdə Azərbaycan musiqi mədəniyyətinin yorulmaz təbliğatçısı kimi də yaxşı tanıtmışdır.

Azərbaycanda yeni ifaçılardan nəslinin yetişdirilməsində də sizin böyük xidmətləriniz vardır. Bu gün müxtəlif musiqi kollektivlərində çalışıan ifaçılardan bir çoxunun sənət aləminə vəsiqə alması sizin yanməsrlilik pedaqoji fəaliyyətinizin konkret nəticəsidir. Bakı Musiqi Akademiyasının professoru, simli alətlər kafedrasının müdürü kimi, siz bu gün də əzmlə çalışır, Azərbaycan ifaçılıq məktəbinin inkişaf etdirilməsi

üçün səmərəli iş aparırsınız. Son illərdə yaratdığınız uşaq simfonik orkestrinin çıxışları musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bədii rəhbəri və dirijoru olduğunuz bu unikal orkestrin yaradılması ölkəmizin musiqi həyatında mühüm hadisə kimi qiymətləndirilmişdir.

Siz musiqi xadimi kimi yaradıcılığınızın müdrük bir dövrünə qədəm qoyursunuz. İnanıram ki, musiqi mədəniyyətimizin inkişaf etdirilməsi üçün zəngin təcrübənizi və bacarığınızı bundan sonra da əsirgəməyəcək, musiqisevərləri yeni əsərlərinizlə sevindirəcək və gənc ifaçı kadrların hazırlanması işinə var qüvvənizi sərf edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 14 iyul 2000-ci il

## AVROPA SİYASI TƏDQİQATLAR MƏRKƏZİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*17 iyul 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Hörmətli dostlar, səfirlər, hörmətli qonaqlarımız, mən siz görməkdən çox məmənunam. Azərbaycana ziyarətinizi də çox məmənuniyyətlə qəbul edirəm. Çoxdandır ki, buraya gəlmirsiniz. Yaxşı ki, vaxt tapa bilmisiniz, gəlmisiniz.

Dostum Süleyman Dəmirəl mənə bu mövzu barəsində məlumat vermişdi. Bildirmişdi ki, belə bir təşəbbüs var, görüşmək istəyirlər. Mən də dedim ki, hər vaxt hazırlam. İndi sizi dinləyirəm.

**Ö z d ə m S a n b e r k** (*Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş müşaviri və Londondakı səfiri, Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fonduun direktoru*): Cənab Prezident, hər şeydən öncə, hörmətli Süleyman Dəmirəlin salamlarını, hörmət və ehtiramını Sizə yetirmək istəyirəm.

Onu da bildirmək istəyirəm ki, bizim nümayəndə heyəti rəsmi heyət deyildir. Cənab Maykl Emerson və Ruminiyanın keçmiş Xarici İşlər naziri cənab Sergiu Çelak Brüsseldə Avropanı Birliyi nəzdində fəaliyyət göstərən tədqiqatlar mərkəzinin həmsədrləridir. Amma bu mərkəz Avropa Birliyinə tabe deyildir. Hörmətli Nihad Gökyigit iş adamı, «Tekfen Holding» şirkəti idarə heyətinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Birliyinin işçi şurasının üzvüdür. Mənim direkto-

ru olduğum fond da hökumətimizə tabe deyildir. Qərarları hökumətlər qəbul edir, biz isə öz fikirlərimizlə onlara yardımçı olmağa çalışırıq.

Qafqaz Türkiyənin təhlükəsizliyi baxımından çox önemli bölgədir. Azərbaycan isə Türkiyə üçün qardaş ölkədir. Nəyə görə Qafqazda qeyri-sabit vəziyyət var? Ona görə ki, burada beynəlxalq hüquq normaları pozulmuşdur. Ermənistan beynəlxalq hüquq qaydalarını kobud şəkildə tapdalayaraq, Azərbaycan ərazisinin bir qismini işgal etmişdir, bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salmışdır. Dünya həm bunu, həm də beynəlxalq hüququn tapdalandığını unutmuşdur. Bunlar barədə biz danışmasaq, kim danışacaqdır? Ermənistanın Azərbaycana qarşı işgalçılığı eynən İraqın Küveytə qarşı işgalçılığı kimidir.

Biz beynəlxalq hüquq normalarına dönmədən əməl olunmasını istəyirik. İndi görürük ki, Qafqazda sabitliyi bərpa etmək üçün münasib şərait yaranmaqdadır. 1999-cu ilin dekabrında Helsinkidə Türkiyə Avropa Birliyində tam üzv olmaq imkanı verildi. Bu, əlbəttə, çox mühüm hadisədir, çünkü Türkiyə Avropa Birliyinin bərabərhüquqlu üzvü olanda onun qonşuları – Qafqaz, o cümlədən Azərbaycan Avropa Birliyi ilə bir növ həmsərhəd olacaqdır.

2000-ci il yanvarın 15-də hörmətli Dəmirəl «Qafqazda sabitlik paktı» təşəbbüsünü irəli sürdü. Bundan əvvəl isə Azərbaycan prezidenti hörmətli H.Əliyev ATƏT-in İstanbul zirvə görüşündə çox mühüm nitq söylədi. Ondan sonra böyük ölkələrin, o cümlədən Rusyanın, Amerikanın, Avropa Birliyi ölkələrinin liderləri də Qafqazda sabitlik barədə fikirlərini açıqladılar.

Avropa Siyasi Tədqiqatlar Mərkəzi bütün bu bəyanatlardan ilham alaraq təkliflər hazırlamışdır. Türkiyə olaraq biz bu təkliflərin bəzilərini qəbul edirik, bəziləri ilə isə razi deyilik. Ancaq bu təkliflərdən araşdırımlar üçün istifadə edilə bi-

lər. Burada xüsusi vurğulanmalı cəhət odur ki, bu təşəbbüs Minsk qrupunu əvəz edə bilməz. Türkiyə Azərbaycanın razılaşmadığı heç bir həll variantını qəbul etməz.

Türkiyə münaqişədə yaranmış indiki vəziyyətlə, yəni status-kvo ilə razılaşdırır. Hazırkı vəziyyət bu şəkildə davam edə bilməz. Ancaq heç bir iş görməsək, onda bu vəziyyət olduğu kimi qalar. Möhtərəm Prezident, ona görə də Sizdən xahiş edirik ki, bizim fikirlərimizi məhz bu prizmadan dəyərləndirəsiniz. Bu çərçivədə həm cənab Dəmirəlin, həm də Avropa Siyasi Tədqiqatlar Mərkəzinin təklifləri var. Bunlar bir-birini tamamlaya bilər. Ancaq bu tədqiqatları davam etdirməyimiz üçün, cənab Prezident, bizə rəhbərlik etməyinizi, yol göstərməyinizi arzulayıraq. Buraya da elə bu məqsədlə gəlmişik.

Möhtərəm Prezident, digər bir arzumuz da budur ki, Azərbaycanda fəaliyyət göstərən bu tipli qeyri-hökumət təşkilatları, habelə Xarici İşlər Nazirliyinin əməkdaşları, elmi ictimaiyyətin nümayəndələri bizimlə əlaqə yaratsınlar, Türkiyəyə və Brüsselə gəlsinlər, birgə əməkdaşlıq edək.

**N i h a d G ö k y i g i t:** Möhtərəm Prezident, mən biznes aləminin nümayəndəsiyəm, ancaq, necə deyərlər, həddimi aşib bu siyasi işlərə qarışdım. Məqsəd isə budur ki, bu məsələləri xalq daha yaxşı başa düşsün. Əgər xalq bu təşəbbüsleri anlasa, dəstəkləsə, onda siyasetçilərin də işi yaxşı gedər.

Biznes dünyası sabitlik tələb edir. Bütün çətinliklərə baxmayaraq, biznes öz işini davam etdirir. Ancaq işlərin genişlənməsi üçün sabitlik əsas şərtidir. Biznes və sabitlik bir-birini qarşılıqlı surətdə tamamlayan amillərdir.

Cənubi Qafqazdakı enerji dəhlizinə sərmayə qoyuluşu davam edəcəkdir. Amma enerji sektorunu əsas olmaqla, bir çox digər layihələr də – hava və dəniz limanları, yollar və s. gündəlikdədir. Avropa Birliyi də bu dəhlizə böyük əhəmiyyət verir. Ona görə də mən, bayaq dediyim kimi, həddimi aşaraq

bu məsələlərə girişdim. Biznes dünyasının özünəməxsus həyəcanı və dinamikası var.

Dünən biz Tbilisidə Gürcüstan prezidenti cənab Şevardnadze ilə görüşdük, bu gün isə Bakıda – cənab Əliyevin hüzurundayıq. İş adəmi olaraq biz də siyaset aləminə öz töhfəmizi vermək istəyirik.

**M a y k I E m e r s o n** (*Avropa Siyasi Tədqiqatlar Mərkəzinin həmsəddri*): Cənab Prezident, icazə verin Qafqazda sabitlik paktı kitabını, bizim təkliflərimizi Sizə təqdim edək. Bizim sənədlərimizin türk dilində icmali da var, onları Sizə təqdim edirik. Kitabında isə onun haqqında rus dilində məlumat var. Həmin sənədlərin ilk altı maddəsi bizim təkliflərimizin məğzini eks etdirir.

Keçən ilin noyabrında ATƏT-in zirvə görüşündə Sizin söylədiyiniz nitqi diqqətlə öyrəndik. Eyni zamanda digər çıxışlarla da, xüsusilə prezident Dəmirəlin, prezident Şevardnadzenin və prezident Köçəryanın çıxışları ilə tanış olduq. Ondan sonra bizim işimizə güclü təkan ATƏT-dən gəldi. ATƏT bizdən daha ətraflı iş cədvəli hazırlanmasını, həmin çıxışlarda qaldırılmış fikirlərin həyata keçirilməsi sahəsində fəaliyyət programı yaradılmasını istədi.

Biz tədqiqatlarımız sayəsində gəldiyimiz nəticələri ümumişdirdikdə üç əsas məsələyə diqqət yönəldirik. Bu üç əsas məsələ bilavasita Cənubi Qafqazla əlaqədardır. Sonrakı üç məsələ isə Cənubi Qafqazın ətrafında olan ölkələrin də bu işə qoşulmasını tələb edir. Cənubi Qafqaz üçün önəmlı əhəmiyyəti olan birinci üç məsələ bunlardır: münaqişələrin həll olunması, regionun ölkələri arasında əməkdaşlıq və bunun sonradan integrasiyaya çevrilməsi, Cənubi Qafqazda təhlükəsizlik təminatlarının hazırlanması.

Biz çalışmışaq ki, özlüyündə hər biri önəmlı əhəmiyyət daşıyan bu məsələlər arasında ardıcılığın necə formalasdırılmasına, onların bir-biri ilə əlaqəsinin olub-olmamasına da

müəyyən aydınlıq gətirək. Hesab etdik ki, bu məsələlərin içərisində ən önəmlisi münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasıdır. Beləliklə, biz bütün bu təklifləri hazırlayarkən o ehtimallara əsaslandıq ki, əgər Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunmasa da; Ermənistanla Azərbaycan arasındaki bu münaqişənin həllində yaxın vaxtlarda tərəqqi əldə ediləcəkdir.

Biz münaqişədən sonrakı dövr üçün rejimin necə olacağı barədə fikirlərimizi açıqlamışıq və eyni zamanda bu sahədə görülecek işləri də müəyyənləşdirmişik.

Təklif etdiyimiz program çərçivəsində birinci mərhələdə Cənubi Qafqaz ölkələri arasında dövlətlər və hökumətlər səviyyəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturuq. Sonrakı mərhələlərdə isə regionun Avropa strukturları ilə integrasiya olunmasının və əməkdaşlığının formalarını müəyyənləşdirmək nəzərdə tutulur. Şübhəsiz ki, bu zaman Türkiyənin Avropa Birliyinə qəbul edilməsi məsələsini də unutmur, bunun əhəmiyyətini də nəzərə alırıq.

Regionun dövlətləri üçün təhlükəsizlik təminatlarına gəldikdə isə, demək istəyirəm ki, biz bu barədə də düşünmüüsük. İlk dövrdə NATO-nun təhlükəsizlik barədə öhdəlikləri olmasa da, fikirləşirik ki, regionun dövlətləri üçün ATƏT-dən xüsusi təhlükəsizlik təminatları alaq və bunları yazılı sənəd halına salaq.

Programımızın ikinci bölməsində isə tövsiyə edirik ki, Rusiya, Şimali Qafqaz və Avropa Birliyi arasında əməkdaşlıq mexanizmləri də işlənib hazırlanın.

Biz növbəti mərhələlərdə hazırda Azərbaycanın da üzv olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindən də kənara çıxaraq, Qara Dəniz-Qafqaz-Xəzər dənizi regionu ölkələri arasında əməkdaşlıq forumunun yaradılması tövsiyələri ilə çıkış edirik.

Nəhayət, regionun neft və qaz ehtiyatlarından dəha sürətlə və səmərəli istifadə olunmasına dair təkliflərimiz də var. Mən həmin mövzu üzərində dayanmayacağam, çünki bu sahədə Sizin böyük təcrübəniz var.

Cənab Prezident, bildirmək istəyirəm ki, Cənubi Qafqazda sabitlik paktı ilə əlaqədar program üzərində işlərimiz və Qərb dövlətlərinin rəhbərləri ilə danışqlar belə deməyə əsas verir ki, ümumən Qərb dövlətlərinin rəhbərləri səviyyəsində də bu məsələyə böyük dəstək vardır. Sizin liderliyiniz sayəsində bu layihənin həyata keçirilməsi mümkündür. Ona ediləcək texniki yardımalar da mümkündür. Lakin növbəti addimların nədən ibarət olacağını biz aydınlaşdırmaçıq. Hesab edirik ki, bunları aydınlaşdırmaqdən öncə, şübhəsiz, Sizin kimi dövlət başçılarının təklifləri və konkret layihələri ilə də tanış olmağız, ümumileşdirmələr aparmağımız lazımdır. Yəni biz birlikdə Qərb dövlətlərini inandıraq ki, belə bir programın həyata keçirilməsi mümkünür və bu, regional səmərə gətirəcəkdir.

Cənab Prezident, dünən prezident Şevardnadze ilə keçirdiyimiz görüş zamanı o, təşəbbüs göstərərək bildirdi ki, həm hökumət orqanlarını, dövlət strukturlarını, həm də qeyri-dövlət strukturlarını təmsil edən nümayəndələrdən, mütəxəssislərdən ibarət işçi qrupu yaradacaq ki, bizim təqdim etdiyimiz təkliflərlə maraqlansın və bizimle yaxından əməkdaşlıq etsin. O belə bir məsələ də qaldırdı ki, Azərbaycan və Ermənistan prezidentləri də bu cür addim atsalar, müvafiq işçi qrupları yaratsalar, biz birlikdə Avropa strukturları ilə əməkdaşlıq edərək çox mürəkkəb məsələlər barəsində ümumi anlaşmaya gəlib çıxa bilərik.

**S e r g i y Ç e l a k:** Cənab Prezident, mənim danışmağa, demək olar, sözüm qalmadı. İyunun 14-də mən və Maykl Emerson ATƏT-in təklifi ilə onun Vyanadakı səfirlərinə bu layihəni təqdim etdik.

Bu layihə ATƏT-in üçlüyünün – onun əvvəlki, hazırkı və gələcək sədrlerinin təşəbbüsü ilə həyata keçirilir. Onlar Norveç, Avstriya və Ruminiyanı təmsil edirlər.

Etdiyimiz təqdimat nəticəsində ATƏT-in hazırkı sədri təşkilatın regiondakı mövcud strukturlarına belə bir tapşırıq verdi ki, yerli hökumətlərlə əlavə danışıqlar aparıb bu təklifə münasibətlərini və onların əlavə təkliflərini araşdırılsınlar, bələliklə, layihəni daha irəli aparmaq yolları ilə ciddi məşğul olsunlar.

Hesab edirik ki, birinci addım kimi, biz bu ilin sentyabrında seminar keçirməliyik. Həmin seminar zamanı Maykl Emerson və mən bu layihənin təqdimatını edəcəyik. Bu seminarı ATƏT həm təşkil edəcək, həm də maliyyələşdirəcəkdir.

Biz başa düşürük ki, ATƏT zəif təşkilatdır. Amma bəzən zəifliyin özündə də xeyirli cəhət olur. Bəzən zəiflik adamı da-ha çox diplomatik olmağa, yəni güc yox, ağıl işlətməyə məcbur edir. Biz bu layihəyə müstəqil alımlər kimi qoşulmuşuq. Cənubi Qafqazda sabitlik paktı üzərində çalışan digərləri də bizim kimi müstəqil alımlardan ibarətdir.

Cənab Prezident, bizim bu işimizə Sizin dostunuz və bu dostluğu daim fəxrlə vurğulayan, yad edən Terri Adams tərəfindən də böyük dəstək aldıq.

Bizim aldığımız bütün siqnallar onu deməyə əsas verir ki, bu cür maddi məsələləri həll etmək üçün zaman da yetişməkdədir. Daha ciddi fəaliyyət göstərmək üçün Minsk qrupuna bir təkan lazımdır. Həm sabitlik paktının həyata keçirilməsi, həm də bunun üçün ən birinci şərtlərdən olan münaqişələrin aradan qaldırılmasından ötrü regionun dövlətlərindən və onların rəhbərlərindən əlavə təkana, əlavə dəstəyə ehtiyac vardır.

Biz sabitlik paktını münaqişənin həllinin əvəzi kimi gör-mürük. Sadəcə olaraq, biz belə bir fikri bölüşürük ki, Siz bu münaqişələri aradan qaldırıldıqdan sonra və ona paralel olaraq regionun gələcək taleyi necə olacaq, hansı addımlar atı-

lacaqdır. Bu barədə düşünmək lazımdır və sabitlik paktı da o məqsədlərə xidmət edəcəkdir. Mən həmkarım və dostum səfir Sanberk ilə tamamilə razıyam ki, müəyyən məsələlər olacaq ki, biz razılaşacağıq, bəzi məsələlərdə isə fikir ayrılığımız olacaqdır. Maykl Emerson və mən ayrı-ayrı ölkələri təmsil etmirik. Hətta vətəndaşı olduğumuz ölkələri də təmsil etmirik. Biz sadəcə, bütün səyərin birleşdirilməsinə və ümumi bir sənədin ortaya çıxarılib əlavə fikir mübadiləsi aparılmasına səy göstərmışik. Şübhəsiz ki, son qərarı yalnız və yalnız Siz verəcəksiniz.

**H e y d a r Ə l i y e v:** Mən çox məmnuṇam ki, siz hamınız Qafqaz, xüsusən Cənubi Qafqaz üçün çox vacib olan bir problemlə məşğulsunuz. Son 12 ildir ki, Cənubi Qafqazda sabitlik pozulubdur. Bu, birinci növbədə, 1988-ci ildə Ermənistanın Azərbaycana torpaq iddiası etməsi nəticəsində başlanılmış müharibə və digər tərəfdən, Gürcüstanda Abxaziya, Osetiya münaqişələrinin yaranması ilə əlaqədardır. İkincisi isə, Şimali Qafqazda, Çeçenistanda yaranmış vəziyyət və orada gedən müharibə ilə əlaqədardır.

Bütün bunlar hamısı Qafqazda sabitliyi pozubdur. Təbiidir ki, Qafqazda yaşayanlar, ətrafımızdakı ölkələr bu regionda sabitliyin bərpa olunmasını istəyirlər. Çünkü bu bizim həyatımızın bütün sahələri üçün lazımdır. Bu baxımdan bir qeyri-dövlət təşkilatı, elmi araşdırımlar mərkəzi kimi, sizin bu işlə məşğul olmağınız çox təqdirəlayiq haldır.

ATƏT-in ötən ilin noyabr ayında keçirilən İstanbul zirvə görüşündəki nitqimdə – siz bunu bildirdiniz – Cənubi Qafqazda sülh – təhlükəsizlik və sabitlik paktının yaranması haqqında təklif irəli sürdüm, bu problemin aradan qaldırılmasında maraqlı olan bütün ölkələri bu məsələnin həll olunmasına dəvət etdim.

Türkiyənin hörməti prezidenti cənab Süleyman Dəmərəl o vaxt daha da geniş bir təkliflə çıxış etdi. Bildiyimə görə, iki-üç ay bundan öncə o, dünyanın Qafqazla əlaqədar 14 ölkəsinin

dövlət başçılarına Qafqazda sülh, təhlükəsizlik və sabitlik yaradılması ilə əlaqədar məktublar göndərib öz fikirlərini açıqlamışdır. Belə bir məktubu mən də almışam. Bu məsələ ilə əlaqədar mən hörmətli Süleyman Dəmirəllə bir neçə dəfə telefon danışığı aparmışam. Hörmətli Süleyman Dəmirəl mənə dedi ki, onun yazdığı bu məktublara bütün dövlət başçıları müsbət münasibət göstəriblər.

Beləliklə, məlumdur ki, bütün ölkələr – yəni bu bölgəyə marağı olan ölkələr Qafqazda, o cümlədən Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin yaranmasını istəyirlər və bu sahədə öz səylərini artırmağa hazırlırlar. Ona görə də mən sizin bu sahədəki fəaliyyətinizi və təşəbbüsünüüzü dəstəkləyirəm.

Siz də bildirdiniz, mən də demək istəyirəm ki, bu o qədər də asan problem deyildir, ancaq eyni zamanda, asandır. Çünkü bu programı nəzərdə tutulan təklifləri həyata keçirmək üçün bir şərt var. Bu da birinci növbədə, Cənubi Qafqazdakı münaqişələrə son qoymaqdan ibarətdir.

Bilirsiniz ki, 12 il bundan önce başlanmış Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işgal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılbıdır və artıq 7-8 ildir ki, çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Müharibə gedib, qanlar töküldür. Ancaq biz 1994-cü ilin may ayında, altı il bundan əvvəl müharibəni dayandırmışıq. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıbdır. Altı ildən çoxdur ki, müharibə getmir, qan tökülmür, atəşkəs rejimi davam edir. Amma eyni zamanda, münaqişə aradan qaldırılmayıbdır. Yəni atəş kəsilən zaman – 1994-cü il mayın 12-dəki vəziyyət indiyə qədər davam edir.

Bir daha bildirirəm ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin

işgali altındadır. İşgal edilmiş bu ərazilərdə yaşamış bir mil-yon azərbaycanlı qacqın və köçkün vəziyyətindədir.

Biz altı ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun və Minsk qrupu həmsədrlərinin – Rusyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın və başqa ölkələrin, beynəlxalq təşkilatların vasitəsilə sülhə nail olmaq istəyirik. Sülh əldə etmək üçün Ermənistən silahlı qüvvələri gərək işgal olunmuş Azərbaycan torpaqlarından çıxınlar, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, bir milyondan çox vətəndaşımız öz yerinə-yurduna qayıtsın.

Ancaq biz buna nail ola bilmirik. Çünkü Ermənistən qeyri-konstruktiv mövqe tutur. Ermənistən bu torpaqları işgal etməyindən istifadə edərək, Azərbaycana mənsub olan Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu əldə etmək istəyir. Belə olan halda, Azərbaycanın ərazisinin bir hissəsi olan Dağlıq Qarabağ müstəqillik alaraq ölkəmizin ərazisindən çıxır, yəni Azərbaycan öz torpaqlarının bir hissəsini itirir. Ermənistən bəyan edir ki, bu halda o, Dağlıq Qarabağın ətrafında işgal etdiyi rayonları azad etməyə hazırlıdır. Biz isə bu şərtlərlə razi ola bilmərik. Çünkü beynəlxalq hüquq normaları, ATƏT-in prinsipləri vardır. Heç bir ölkə ərazi bütövlüğünün, sərhədlərinin pozulmasına yol verməz. Ona görə də münaqişə indiyə-dək həll olunmayıbdır.

Gürcüstanda da Abxaziya, Osetiya münaqişələri həll edilməyibdir. Gürcü millətindən olan insanlar Abxaziyadan zorla çıxarılibdir. Amma Gürcüstəndəki münaqişə daxili xarak-ter daşıyır, ölkənin daxilindədir. Azərbaycanda isə münaqişə iki müstəqil dövlətin arasında olan münaqişədir. Bu münaqişə Ermənistən ilə Azərbaycan, yəni Birləşmiş Millətlər Təşkilatının üzvü olan iki müstəqil dövlət arasında gedən müharibədir və münaqişədir.

Ona görə də bütün bu programları, hörmətli Süleyman Dəmirəlin təklifini, ATƏT-in İstanbul zirvə görüşündə mənim

irəli sürdürüm təklifi və sizin arzu, istəklərinizi həyata keçirmək üçün gərək Ermənistan Azərbaycan torpaqlarını azad etsin, bir milyondan artıq vətəndaşımız öz yerinə-yurduna qayıtsın, Dağlıq Qarabağa isə – dəfələrlə bəyan etdiyimiz və ATƏT-in Lissabon zirvə görüşündə öz əksini tapdığı kimi – Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilə bilər.

Əgər biz bunlara nail ola bilməsək, Cənubi Qafqazda heç bir sabitlikdən söz gedə bilməz. Ermənistan prezidenti Robert Köçəryanla mənim aramda keçən il bilavasitə bir neçə görüş olmuşdu. Bu görüşlər zamanı biz çalışmışdıq ki, bir qədər irəliyə gedək, məsələni həll edək. Hər ikimiz, yəni Azərbaycan prezidenti və Ermənistan prezidenti belə bir fikir irəli sürmüştük ki, bunun üçün gərək hər iki tərəf kompromisə getsin. Mən kompromisə getməyə hazır olduğumu bildirdim. Ermənistan prezidenti də bunu birdirdi. Amma təəssüflər olsun ki, oktyabrın 27-də Ermənistanda baş vermiş terror hadisəsindən sonra bizim bu danışıqlar kəsildi.

Bilirsiniz ki, o vaxt Ermənistan parlamentinin sədri, Baş nazir və bir neçə deputat terroristlər tərəfindən qətlə yetirilmişlər.

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Xarici İşlər naziri dünən və bu gün Ermənistandadır, axşam Azərbaycana gələcəkdir. Onun səfəri ATƏT-in sədri kimi, Ermənistanın və Azərbaycanın fikirlərini öyrənib, bu məsələni həll emək məqsədi daşıyır. Mən bu yaxınlarda Avstriyada rəsmi səfərdə olarkən o bu barədə fikirlərini mənə deyib. Mən bilmirəm, o buradan hansı məlumatlarla qayıdacaqdır. Hər halda, biz kompromislərə getməyə hazırlıq. Amma gərək Ermənistan da kompromislərə getsin və bu kompromislərin müəyyən çərçivəsi olmalıdır. Əgər bu məsələ həll olunmasa, bütün bu proqramların heç birisi real deyildir.

Cənubi Qafqazda Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə çox yaxşı əməkdaşlıq vardır. Gürcüstan ilə Ermənistən arasında da bütün sahələrdə yaxşı əməkdaşlıq vardır. Amma Cənubi Qafqazın üç dövlətinin indi birlikdə əməkdaşlıq etməsi mümkün deyildir. Mən dostum cənab Nihad Gökyigitin bu barədə fikirləri ilə razi ola bilmərəm. Bu, yeni fikir deyildir. Bir çox ölkələr bize belə təkliflər veriblər və Ermənistən da bize təklif irəli sürür ki, gəlin iqtisadi əlaqələri davam etdirək, ticarət edək, onda qarşılıqlı inam yaranı bilər və biz sülhə nail olmağa daha da yaxınlaşa bilərik.

Ermənistən bize belə təkliflər veribdir. Başqa dövlətlərin də belə təklifləri vardır. Görürəm ki, sizin bu programınızda da belə fikirlər vardır. Hörmətli Nihad Gökyigit hesab edir ki, bu işlər paralel getməlidir. Mən bununla razi deyiləm. Biz bununla heç vaxt razi ola bilmərik. Nə üçün? Çünkü Azərbaycan torpaqlarının 20 faizi işğal altında olduğu bir milyondan çox vətəndaşımız çadırlarda yaşıdığı, Azərbaycanla Ermənistən arasında sülh olmadığı halda, biz Ermənistənla heç bir əməkdaşlıq edə bilmərik.

Mən biliyəm ki, Ermənistən iqtisadi vəziyyəti ağırdır, onun belə əməkdaşlığı ehtiyacı vardır. Biz etiraz etmirik. Amma sülh yaratmaq lazımdır. Sülh yaranandan sonra bu əməkdaşlıq avtomatik olacaqdır. Sülh yaranmadığı halda, bir-biri ilə münaqişədə olan iki ölkə hansı əməkdaşlıq edə bilər? Biz istəsek də, buna millətimiz yol verməz. Amma iş burasındadır ki, mən də bunu heç vaxt istəmərəm.

Bilirsiniz ki, Türkiyə ilə Ermənistən arasında sərhədlər bağlıdır, heç bir diplomatik və ticarət əlaqəleri yoxdur. Ermənistən çalışır ki, Türkiyə ilə iqtisadi əməkdaşlıq etsin. Dostum cənab Gökyigit də bu barədə bəzi təşəbbüslerdə olubdur. Mən vaxtilə ona öz etirazımı bildirmişəm.

Amma Türkiye Cumhuriyyətinin siyasəti belədir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayana, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmayana, bir milyondan çox vətəndaşımız öz yerinə-yurdu-nə qayıtmayana qədər Türkiye Ermənistanla sərhədini açma-yacaq, heç bir ticarət etməyəcək və heç bir yolu açmayaçaqdır. Türkiyənin dövlət və hökumət başçıları bunu dəfələrlə bəyan ediblər.

Türkiyənin doqquzuncu prezidenti hörmətli Süleyman Dəmirəl bu fikri dəfələrlə bəyan edibdir. Türkiyənin yeni prezidenti hörmətli Əhməd Necdət Sezər bu günlərdə Azərbaycanda rəsmi səfərdə olduğu zaman yenə də belə bir bəyanat veribdir.

Türkiyənin sərhəd yerlərində, məsələn, Qars bələdiyyə başkanı və başqaları bu siyasəti anlamayaraq belə fikirlər söyləyirlər ki, «Qapıları açın, biz ticarət edək». Amma mənim dostum Süleyman Dəmirəl bu yaxınlarda Qarsda olduğu zaman onlara yaxşı cavab verib, deyibdir ki: «Bir neçə qəpik-quruşdan, xırda ticarətdən ötrü biz azərbaycanlı qardaşlarımızın mövqeyini qurban verə bilmərik».

Siz də bizim mövqeyimizi burada açıq bilməlisiniz. Ermənistan – Azərbaycan münaqişəsi həll edilən, sülh yaranan, Azərbaycanın işğal olunmuş torpaqları azad edilən kimi, sülh, təhlükəsizlik və sabitlik paktının yaranması tamamilə real olacaqdır. Bu olmasa – fantaziyadır.

Amerika Birləşmiş Ştatları beş-altı ay bundan öncə belə bir təklif irəli sürmüdüür ki, Cənubi Qafqaz iqtisadi forumu yaransın. Bu nə deməkdir? Demək, Gürcüstan, Azərbaycan, Ermənistan bir iqtisadi forum yaradır və orada iqtisadi əməkdaşlıq edir. Biz bu təklifə də etiraz etdik və buna razi olmadıq.

Sizin başladığınız iş çox yaxşıdır. Siz bilməlisiniz ki, hansı məsələ realdır, hansı məsələ real deyildir. Mən təşəkkür edirəm ki, siz qeyri-dövlət təşkilatının üzvlərisiniz, alim və çox

təcrübəli insanlarınız. Məsələn, mən biliyəm ki, Özdəm Sanberk çox təcrübəli bir siyasetçi, diplomatdır. Cənab Emerson da beledir. Ruminiyanın keçmiş Xarici İşlər naziri Sergiy Çelak da təcrübəli bir insandır. Cənab Nihad Gökyigit deyir ki, mən biznes adamıyam, siyasetə qarışmiram. Amma o çox təcrübəli bir adamdır və mənim də yaxın dostumdur.

Sizin bu təcrübəniz, hərəkətləriniz bizi çox lazımdır. Bir daha deyirəm ki, mən sizin bütün bu təşəbbüsünüzü dəstekləyirəm. Amma öz fikirlərimi də sizə bildirirəm. Sizə təşəkkür edirəm.

**N i h a d G ö k y i g i t:** Cənab Prezident, bu barədə bir fikrimi Sizə bildirmək istəyirəm. Biz Ermənistandanla əlaqələr qurmadiq, əməkdaşlıq etmirik və etməyəcəyik.

**H e y d ā r Ə l i y e v:** Cox yaxşı etmisiniz ki, əlaqələr qur-mamısınız.

**N i h a d G ö k y i g i t:** Biz Azərbaycanın da, Ermənistanın da qarşılaşdığı çətinlikləri öyrənirik. Biz ermənilərə dəfə-lərlə bildirmişik ki, görüsünüz, xarici iş adamları Azərbay-canla six əlaqələr qurur, orada böyük işlər görürler.

**H e y d ā r Ə l i y e v:** Bəli. Görüsünüz, biz Bakı-Supsa neft kəmərini işə saldıq.

**N i h a d G ö k y i g i t:** Mən bir daha deyirəm ki, biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı davam etdirəcəyik.

**H e y d ā r Ə l i y e v:** Davam etdirin.

**N i h a d G ö k y i g i t:** Ermənistanla əlaqələr qurmaq barədə Türkiyənin düzgün xarici siyaseti vardır. Biz dövləti-mizin siyasetinə tabeyik – o nə desə, onu etməliyik.

**H e y d ā r Ə l i y e v:** Bəli, siz Türkiyənin xarici siyasetinə tabe olun.

**N i h a d G ö k y i g i t:** Bəli, biz bu siyasetə tabeyik, bu siyasetdən heç vaxt kənara çıxmırıq. Mənim demək istədi-kərim bunlardır. Biz bu sahədəki fəaliyyətimizi davam et-dirəcəyik.

**H e y d ā r Ə l i y e v:** Cox gözəl. Təşəkkür edirəm.

**ALMANIYA BUNDESTAQININ DEPUTATI,  
BUNDESTAQIN «QAFQAZ QRUPU»NUN ÜZVÜ  
DOKTOR XANIM İRMQARD ŞVAYTSER İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Prezident sarayı*

*17 iyul 2000-ci il*

**H e y d a r Ə l i y e v:** Azərbaycana xoş gəlmisiniz! Mən sizi salamlayıram. Bildiyimə görə, siz bir neçə gündür Azərbaycanla tanış olmusunuz. Bu çox yaxşı haldır. Çünkü biz istəyirik ki, ölkəmizi hər yerdə, o cümlədən Almaniyada daha da yaxşı tanışınlar. Buyurun, mən sizi dinləyirəm.

**İrmqard Şvaytser:** Cənab Prezident, Azərbaycana səfərim müddətində vaxt tapıb məni qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Mən Azərbaycana ilk dəfədir gəlmişəm. Lakin ümid edirəm ki, Sizin bu gözəl ölkənizdə sonuncu dəfə deyiləm.

Səfərimin əsas səbəbi Almanianın Fridrix Naumann fondu tərəfindən təşkil edilən, Azərbaycanın Avroatlantika strukturlarına integrasiyasına həsr olunmuş tədbirdə iştirak etmək idi. Hesab edirəm ki, mən bu işlərə müəyyən qədər öz töhfəmi verə bilmışəm.

Almaniya, xüsusilə mənim təmsil etdiyim liberallar partiyası Azərbaycanın Avropa Şurasına daxil olmasını dəstəkləmişdir. Ümid edirəm ki, Azərbaycan növbəti mərhələni də uğurla keçəcəkdir. Eyni zamanda Nazirlər Komitəsi Sizin ölkənin Avropa Şurasına daxil olmasını müsbət qiymətləndirəcəkdir.

Mən Azərbaycanda bəzi siyasi partiyalarla görüşlər keçirmişəm və Azərbaycanda qarşidakı parlament seçkiləri bu görüşlərin diqqət mərkəzində olmuşdur.

Dünən Yeni Azərbaycan Partiyasının bir sıra üzvləri ilə Bakıdan kənardə, gözəl bir yerdə çox ətraflı səhbət etmişəm. Yalnız səhbət etməmişəm, eyni zamanda Sizin mətbəxinizə aid gözəl yeməklərdən dadmışam. Hesab edirəm ki, müzakirə və dadlı yemək bir-birini yaxşı tamamlayır.

**H e y d a r Ə l i y e v:** Elədir.

**I r m q a r d Ş v a y t s e r:** Ümumiyyətlə, əger tərəflər bir-biri ilə razılığa gələ biləsələr, bəlkə də yaxşı yemək, dadlı balıq əti bu razılaşmanın tezləşdirə bilər.

Azərbaycanda mövcud olan bəzi müxalifət partiyalarının nümayəndələri ilə də görüşmüşəm və bu görüşlərdə bir sıra məsələləri müzakirə etmişik.

Məni qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Bildirmək istərdim ki, Almaniya parlamentində, Bundestagında Almaniya-Qafqaz dostluq qrupu ilə yaxından məşğul oluram. Bizim belə bir programımız mövcuddur: noyabr ayında keçiriləcək seçimlərdən sonra yeni seçilən deputatların bir qrupunu Almaniyaya dəvət etmək istəyirik. Ümid edirəm ki, onlarla orada görüşüb ətraflı səhbət edə biləcəyik.

**H e y d a r Ə l i y e v:** Çox sağ olun, təşəkkür edirəm. Sizin Azərbaycanda olduğunuz zaman gördüğünüz işlər bizim üçün çox əhəmiyyətlidir. Mən qeyd etdim, birinci növbədə, ona görə ki, siz Azərbaycanın bugünkü reallığını özünüz görürsünüz. Güman edirəm, burada, Bakıda Azərbaycanın müsbət tərəfləri ilə yanaşı, dərdləri ilə də tanış olmusunuz. Bilirsiniz ki, dərdlərimiz də böyükdür – Ermənistən–Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunmasıdır və işğal edilmiş torpaqlardan zorla çıxarılmış bir milyon azərbaycanlıının ağır vəziyyətdə yaşamasıdır. Yeni, gənc müstəqil dövlət

kimi, əlbəttə, bizim problemlərimiz təkcə bundan ibarət deyil-  
dir, çoxdur.

Almaniya ikinci dünya müharibəsindən sonra çox böyük  
yol keçdi, amma nə qədər də problemlərlə rastlaşdı. Almaniyanın birləşdirilməsi üçün siz nə qədər çalışdırınız və buna  
nail oldunuz. Almanyanın parçalanması sizi çox incirdi,  
elədirmi? Baxmayaraq ki, onun şərq hissəsində də almanlar  
yaşayırdılar, amma başqa dövlət sistemində yaşayırdılar. Biz  
də Almanyanın birləşməsini alqışladıq.

Amma mən sizə deyirəm – Azərbaycanın 20 faizi işgal al-  
tundadır və bu ərazilərin hamısı viran olubdur. Bir milyon və-  
təndaşımız ağır şəraitdə çadırlarda yaşayır. Bu bizim ən bö-  
yük dərdimizdir, ən böyük problemimizdir. Başqa problemlər  
də var. Mən sizə dedim, biz onlarla məşğuluq, həll edirik.

Belə bir ağır problema baxmayaraq, siz bilirsiniz, görür-  
sünüz ki, artıq Azərbaycanda iqtisadiyyat inkişaf edir. Siz bu-  
rada bazar iqtisadiyyatını görürsünüz, özəl sektoru görür-  
sünüz. Amma beş il bundan once bunların heç biri yox idi.  
Gözəl mağazalar, restoranlar, otellər görürsünüz – bunlar yox  
idi. Bunlar bizim apardığımız iqtisadi siyasətin nəticəsidir,  
bazar iqtisadiyyatının nəticəsidir. Amma mən demirəm ki, biz  
hər şeyə nail olmuşuq. Bu sahədə də çox problemlərimiz  
vardır. Amma edildiyi şəraitdə, yəni torpaqlarımızın 20 faizi  
işgal edildiyi şəraitdə iqtisadiyyatda bu cür inkişafa nail  
olmaq onu göstərir ki, biz düz yol ilə gedirik.

Güman edirəm, siz bu görüşlər zamanı Azərbaycanın icti-  
mai-siyasi mənzərəsini də hiss etmişiniz. Bəli, qarşidan gələn  
parlament seçkiləri bizim hamımız üçün ən əsas məsələlərdən  
biridir. Amma güman edirəm ki, bu ötən beş il ərzində, keçən  
parlament seçkilərindən indiki parlament seçkilərinə qədər  
xalqımız da inkişaf edibdir, cəmiyyət də dəyişibdir. İndi biz  
ümidliyik ki, seçkilər yüksək səviyyədə keçəcəkdir, tam de-

mokratik şəraitdə keçiriləcəkdir və xalq öz iradəsini sərbəst, azad ifadə etmək imkanını tamamilə əldə edəcəkdir.

Almaniya ilə Azərbaycan arasında çox yaxın dostluq əlaqələri vardır. Biz bu dostluq əlaqələrinə çox böyük əhəmiyyət veririk. 1996-cı ildə mən Almaniyaya rəsmi səfər etmişdim, çox əhəmiyyətli görüşlərimiz olmuşdur. Almanyanın dövlət adamları da Azərbaycanı ziyarət ediblər. Keçmiş Xarici İşlər naziri cənab Kinkel də Azərbaycanda olubdur, iqtisadiyyat naziri də, bir çox başqa nazirlər də və Bundestaqın deputatlarından da bir çoxu Azərbaycanda olubdur. Azərbaycana ən çox gələn deputatlardan cənab Vimmer yadımdadır. Siz onu tanıyırsınız?

**İrmqard Şvaytsər:** O-mənim partiya yoldaşındır.

**Heydər Əliyev:** Siz bir partiyadansınız?

**İrmqard Şvaytsər:** Bəli.

**Heydər Əliyev:** Onda bizim dostumuzsunuz. Çox gözəl.

Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar Almanyanın göstərdiyi səylərə və verdiyi dəstəyə görə təşəkkür edirəm. Sizin sözləriniz də mənim qulağında qalacaqdır ki, Nazirlər Komitəsində də Almaniya öz fəaliyyətini göstərəcəkdir ki, bu prosedura tamamilə başa çatsın. Hər halda, cənab Yoşka Fişərə bu barədə yaxşı məlumat verərsiniz.

**İrmqard Şvaytsər:** Cənab Prezident, bununla əlaqədar bəzi problemlər var, Sizinlə danışmaq istərdim.

**Heydər Əliyev:** Danışarıq, danışarıq. Yenə də deyirəm, biz Almaniya ilə bundan sonra da bütün sahələrdə əlaqələrimizi genişləndirməyə çalışırıq. İqtisadi əlaqələrimizdə çox nailiyyətlərimiz vardır və sizin Azərbaycana səfəriniz də, təbiidir ki, burada öz rolunu oynayacaqdır.

**TÜRKİYƏ CÜMHURİYYƏTİ  
QURU QOŞUNLARININ KOMANDANI,  
ORDU GENERALI ATILLA ATƏŞ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Prezident sarayı*

*17 iyul 2000-ci il*

**H e y d a r Ə l i y e v:** Hörmətli general, hörmətli dostumuz!

Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz! Mən sizin Azərbaycana səfərinizdən çox məmənunam. Çünkü Türkiyə ilə Azərbaycan arasındaki dostluq və qardaşlıq əlaqələri bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində də inkişaf edir. Təbiidir ki, sizin Azərbaycana gəlməyiniz və buradakı vəziyyətlə tanış olmağınız bizim əməkdaşlığımızı daha da irəli aparmağa imkan verəcəkdir.

**A t i l l a A t ə ş:** Möhtərəm Prezident, səmimi qəbul üçün təşəkkür edirəm. Sizə məlum olduğu kimi, mən qardaş Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyeyin dəvəti ilə Azərbaycana gəlmişəm. Təbii ki, burada, Sizin sərrast ifadənizlə desəm, «Bir millət, iki dövlətdən biri olan Azərbaycanda olmaqdan böyük şərəf duymam. Hədsiz məşğul olmağınızı baxmayaraq, vaxt tapıb məni qəbul etdiyiniz üçün Sizə son dərəcə minnətdaram. Bu səfər zamanı biz həm nazir Əbiyevlə ölkələrimiz arasında müdafiə və ordu quruculuğu sahəsində fikir mübadiləsi aparmaq, həm də burada işləyən dostlarımızin fəaliyyətini görmək imkanı

əldə etdik. Vaxt tapıb məni qəbul etdiyiniz üçün bir daha təşəkkürümüzü bildirirəm.

**H e y d ə r Ə l i y e v:** Cox sağ olun. Bu günlərdə Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezər Azərbaycana gəldi. O, Türkiyə prezidenti seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etdi. Biz bunu gözləyirdik, bu səfərdən çox sevindik. Gördük ki, ölkələrimiz arasındaki münasibətlər eyni səviyyədə davam edir. Möhtərəm prezident Sezər burada bəyan etdi ki, şəxsiyyətlər dəyişsə də Türkiyə-Azərbaycan münasibətləri dəyişməyəcək. Dövlət öz siyasetini dəyişməz. Türkiyə ilə bizi çox qüvvətli tellər bağlayır. Onlar heç vaxt qırıla bilməz, əksinə, daha da möhkəmlənə bilər.

**A t i l l a A t ə ş:** Möhtərəm Prezident, Siz son dərəcə təcrübəli siyasetçi və dövlət adamı kimi, hər zaman bu həqiqətləri dilə gətirirsiniz. Türkiyə ilə Azərbaycan arasındaki münasibətlər birtərəfli deyil, çoxşaxəlidir. Bütün sahələrdə – siyasi, iqtisadi, hərbi sahələrdə möhkəm əməkdaşlığımız mövcuddur. Qardaş Azərbaycanı ziyarət etmək bizim üçün həqiqətən bəxtiyarlıqdır. Mənə belə bir imkan verdiyiniz üçün Sizə bir daha dərin təşəkkürlərimi bildirirəm.

**H e y d ə r Ə l i y e v:** Siz Azərbaycana ilk dəfə gəlirsiniz?

**A t i l l a A t ə ş:** Bəli.

**H e y d ə r Ə l i y e v:** Türkiyə ordusunun baş qərargah rəisi hörmətli Hüseyn Kırıkoğlu Azərbaycanda olmuşdur. O, keçmişdə bir dəfə hörmətli Süleyman Dəmirəllə bərabər gəlmişdi.

O, Azərbaycanı tanıyor. İndi siz də gəlib tanış oldunuz.

**A t i l l a A t ə ş:** İcazə versəniz, hörmətli Kırıkoğlunun Sizə salamlarını yetirərdim.

**H e y d ə r Ə l i y e v:** Cox sağ olun.

## ATƏT-in HAZIRKI SƏDİRİ, AVSTRIYANIN XARİCİ İŞLƏR NAZİRİ XANIM BENİTA FERRERO-VALDNER İLƏ TƏKBƏTƏK GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*18 iyul 2000-ci il*

**H e y də r Ə l i y e v:** Hörmətli xanım Ferrero-Valdner, sizi səmimi-qəlbdən salamlayıram, xoş gördük sizi. Azərbaycana və bölgəyə səfərinizi yüksək dəyərləndirirəm. Bu səfəriniz zamanı ATƏT-in qarşısında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi qədər çətin bir problemin olmadığını nəzərinizə çatdırıram.

Mən bu il iyul ayının 3-6-dakı Avstriyaya rəsmi səfərimi, federal president Tomas Klestil, federal kansler Volfqanq Şüssel, parlamentin sədri Haynts Fişer və ATƏT-in hazırkı sədri, Avstriyanın Xarici İşlər naziri xanım Benita Ferrero-Valdner ilə keçirdiyim görüşləri, apardığım danışıqları, imzalanmış sənədləri razılıq və məmənnuniyuqla xatırlayıram.

Avstriyaya bu rəsmi səfərim məndə çox gözəl təəssürat yaratmışdır. Mənim bu səfərim Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafında yeni mərhələ açacaqdır.

ATƏT-in 1992-ci ildə yaradılmış Minsk qrupu, onun qrupunun həmsədrleri Rusiya, Amerika Birleşmiş Ştatları, Fransa bu münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində səylərini artırmalıdır. Əmin olduğumu bildirirəm ki, ATƏT-in hazırkı sədrinin bölgəyə səfəri sülh prosesinin sürətləndirilməsində, problemin həllində mühüm rol oynayacaqdır.

**B enita Ferrero – Valdner:** Qonaqpərvərliyə, Avstriyaya rəsmi səfəriniz haqqında gözəl təessürat barədə söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığını bildirirəm. Bu səfəri Vyanada məmənunluqla xatırlayırlar. Müdrik, çox təcrübəli, görkəmli dövlət xadimi Heydər Əliyev ilə yenidən bu görüşündən məmənun qaldığımı vurğulayıram. Bölgəyə səfərimə, keçirdiyim görüşlərə, apardığım danışqlara böyük əhəmiyyət verdiyimi bildirirəm.

**H eydər Əliyev:** ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon, 1999-cu il İstanbul zirvə görüşlərində Ermənistən – Azərbaycan münaqişəsi barədə məsələlər müzakirə edilmiş, Budapeşt və Lissabon sammitlərində bu barədə çox əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Çox təəssüs edirəm ki, bu qərarlar indiyədək həyata keçirilməmişdir.

Minsk qrupu, həmsədrler 1997-ci ilin iyulunda və sentyabrın da təkliflər irəli sürürlər. Bunlar Azərbaycan tərəfindən əsasən qəbul olunmuşdu. Lakin Ermənistanda hakimiyyət dəyişikliyinin baş vermesi və bu təkliflərdən imtina edilməsi nəticəsində o vaxt sülh prosesində irəliləyiş əldə olunmadı.

Azərbaycan prezidenti ilə Ermənistən prezidenti Robert Köçəryan arasında 1999-cu ilin aprelində Vaşinqtonda ilk təkbətək görüş oldu. Belə görüşlər sonra davam etdirildi. Xatırladım ki, münaqişənin aradan qaldırılması üçün kompromislərə getməyin vacibliyi barədə hər iki tərəf eyni fikirdə idi.

Məlumunuz olsun ki, Ermənistən silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşayır. Müharibədə 1994-cü ildə yaradılmış atəşkəs rejimi heç bir ayıncı qüvvə olmadan həm Azərbaycan, həm də Ermənistən tərəfindən indiyədək qorunub saxlanılır.

**B enita Ferrero – Valdner:** Mən münaqişə barədə etraflı məlumat toplamış, azərbaycanlı qaçqınlarla görüşdə

onların ağır vəziyyəti ilə yaxından tanış olmuşam. ATƏT-ə sədrlik Avstriya üçün və şəxsən mənim üçün böyük məsuliyyət deməkdir və mən münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməyə çalışacağam.

Mən Azərbaycanın sülh təşəbbüslerini, prezident Heydər Əliyev ilə prezident Robert Köçəryanın birbaşa görüşlərini yüksək qiymətləndirirəm. Sizi əmin edirəm ki, ATƏT-in Minsk qrupunun və həmsədrlərin səylərinin artırılmasına xüsuslu diqqət yetirəcəyəm, münaqişənin qarşılıqlı güzəştər əsasında tezliklə həll edilməsinə çalışacağam.

**ATƏT-in HAZIRKI SƏDRİ,  
AVSTRİYANIN XARİCİ İSLƏR NAZİRİ  
XANIM BENİTA FERRERO-VALDNERİN  
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Prezident sarayı*

*18 iyul 2000-ci il*

**He y də r Ə l i y e v: Hörmətli xanım!**

Hörmətli nazir!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi-qəlbdən salamlayıram və ATƏT-in sədri kimi, bizim bölgəmizə, o cümlədən Azərbaycana səfərinizi çox yüksək qiymətləndirirəm. Mənə belə gəlir ki, ATƏT-in fəaliyyətində Ermənistən-Azərbaycan münaqişəsinin həll olunması kimi çətin problem yoxdur. ATƏT bu problemlə 1992-ci ildən məşğul olur. Münaqişə isə bilirsiniz ki, bir neçə il ondan önce başlamışdır və 1992-ci ildə ATƏT bu münaqişənin həll olunması üçün Minsk qrupunu təşkil edibdir. İndi Minsk qrupunun həmsədrleri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransadır.

ATƏT-in zirvə görüşlərində – 1994-cü ildə Budapeştə, 1996-ci ildə Lissabonda və 1999-cu ildə İstanbulda Ermənistən – Azərbaycan münaqişəsi ilə əlaqədar məsələ müzakirə edilmişdir. 1994-cü il Budapeşt sammitində və 1996-ci il Lissabon sammitində məsələnin həll edilməsi üçün əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ancaq təəssüf ki, bu qərarları həyata keçirə bilməmişik.

Xatırlatmaq isteyirəm ki, 1997-ci ildə ATƏT-in Minsk qrupu və onun həmsədrleri – Rusiya, Amerika Birleşmiş Ştatları, Fransa məsələni həll etmək üçün iki təklif irəli sürmüştülər. Birinci təklif 1997-ci ilin iyul ayında verilmişdi, adına «Paket təklifi» deyirdilər, yəni məsələnin hamısının bir yerdə həll olunması təklifi idi. Biz bu təklifi qəbul etdik, amma Ermənistan bunu qəbul etmədi.

1997-ci ilin sentyabrında ATƏT-in Minsk qrupu, onun həmsədrleri yeni təklif irəli sürdürlər. Biz bunu qəbul etdik. Ermənistan tərəfindən də – Ermənistanın keçmiş prezidenti və bir çoxları bu təklifi qəbul etmək istəyirdilər. Amma sonra Ermənistan bu təklifdən də imtina etdi. Bilirsiniz ki, ondan sonra Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və demək olar ki, 1998-ci ildə biz bu barədə irəlilikmiş əldə edə bilmədik.

1999-cu ilin aprel ayında Vaşinqtonda Ermənistan prezidenti Köçəryanla Azərbaycan prezidenti arasında təkbətək görüş başlandı. Ondan sonra bu görüşlər 1999-cu il ərzində bir neçə dəfə davam etdi. Bütün bu görüşlərdə Ermənistan prezidenti və Azərbaycan prezidenti eyni fikirdə oldular ki, məsələni həll etmək üçün hər iki tərəf kompromislərə getməlidir. Biz bu kompromisləri razılaşdırırdıq.

Sonra issə – 1999-cu ilin oktyabr ayında Ermənistanda baş vermiş terror hadisəsi və ondan sonrakı dəyişikliklər bizi bu danışqlarımızı, demək olar ki, kəsdi. Beləliklə, zaman keçir, vaxt keçir, məsələ həll olunmur.

Bilirsiniz ki, 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalanıbdır. Biz bu sazişi hər iki tərəfdən – həm Azərbaycan, həm Ermənistan – indiyə qədər qoruyub saxlamışiq. Hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünkü burada bir-birinə qarşı duran ordu hissələri arasında heç bir ayıncı qüvvələr, yaxud sülhməramlı qüvvələr yoxdur. Bu onu göstərir ki, Azərbaycan

da, Ermənistan da atəşkəs rejimini pozmaq istəmirlər. Ancaq indiyə qədər məsələ həll olunmayıbdır.

Bilirsiniz ki, Ermənistan silahlı qüvvələri müharibə nəticəsində müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizini işgal ediblər və indiyə qədər işgal altında saxlayırlar. İşgal ofunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılib, əksəriyyəti çadırlarda ağır şəraitdə yaşıyır.

Hörmətli nazir, mən sizə təşəkkür edirəm ki, siz burada səfər proqramınızın çox gərgin olmasına baxmayaraq, bu gün qaçqınların yaşadığı bir yerə getmisiniz, onların vəziyyətini özünüz gözlerinizlə görmüsünüz. Ancaq biz bu gün sizinlə təkbətək danışan zaman razılığa gəldik ki, siz gələn dəfə gələndə çadırlarda yaşayan qaçqınları da birlikdə görəcəyik. Güman edirəm, elə bu gün gördükleriniz də sizdə təssürat yaradıb ki, insanlar uzun müddət – altı, yeddi, səkkiz il belə şəraitdə yaşaya bilməzler. Amma yaşıyırlar, dözürlər. Çünkü biz yenidən döyüşlərin, müharibənin başlanmasının tərəfdarı deyilik. Bütün çətinliklərə dözürük və Ermənistan – Azərbaycan münaqişəsinə sülh yolu ilə həll etmək istəyirik.

Hörmətli nazir, bu barədə biz təkbətək çox geniş fikir mübadiləsi apardıq. Sizinlə apardığım bu danışqlardan mən çox məmənunam. Bu gün bir də bəyan etmək istəyirəm ki, məsələnin həll olunması üçün mütləq Minsk qrupu və onun həmsədrləri öz fəaliyyətini gücləndirməlidirlər.

Mən belə fikirdəyəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri də davam etməlidir. Ancaq eyni zamanda, Minsk qrupu və onun həmsədrləri, ATƏT bu məsələ ilə daim məşğul olmalıdır. Yalnız bu yol ilə, hamımız birlikdə bu məsələnin həll edilməsinə nail ola bilərik.

Hörmətli nazir, mən sizə bildirdim ki, bizim təkbətək danışqlarımızda – Ermənistan prezidenti və Azərbaycan prezidenti – biz eyni fikrə gəldik ki, məsələni həll etmək üçün müəyyən kompromislər olmalıdır. Bu gün də sizə dedim ki,

mən bu mövqeyimin üzərində dururam. Ancaq kompromislər, təbiidir, hər iki tərəf üçün uyğun olmalıdır və xüsusən, zərər çəkən tərəf Azərbaycan olduğuna görə, onun ərazisi işğal edildiyinə görə. Demək, kompromisler bunları nəzərə alaraq qəbul olunmalıdır.

Beynəlxalq hüquq normaları var, ATƏT-in prinsipləri var. Helsinkidə qəbul olunmuş Helsinki Aktının prinsipləri var ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır, hər bir dövlətin sərhədləri toxunulmazdır. Ancaq təəssüflər olsun ki, on ildən artıqdır ki, Azərbaycanın sərhədləri də pozulubdur, ərazi bütövlüyü də pozulubdur, torpaqlarının 20 faizi Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunubdur. ATƏT öz prinsiplərinin yerinə yetirilməsinə indiyə qədər nail ola bilməyibdir.

Hörmətli xanım, biz sizinlə Vyanada, mənim Avstriyaya rəsmi səfərim zamanı bu barədə çox ətraflı söhbət etmişdik. Avstriyanın və şəxsən sizin bu il ATƏT-in sədri vəzifəsini aparmağınız həm Avstriya hökumətinin, həm də sizin üzərinə böyük məsuliyyət qoyur. Mən çox arzu edərdim ki, Avstriyanın dövləti, hökuməti və şəxsən siz, hörmətli nazir, ATƏT-in indi fəaliyyətdə olan sədri kimi, bu sədrlilik müddətinizdə bu məsələnin həll edilməsinə nail ola biləsiniz.

Fürsətdən istifadə edib, Avstriyaya rəsmi səfərim ilə əlaqədar ən gözəl təəssüratlarımı bəyan etmək istəyirəm. Bu səfər zamanı mənim prezident cənab Klestil ilə, federal kansler cənab Şüssel ilə və şəxsən sizinlə, başqa dövlət, hökumət nümayəndələri ilə görüşlərimiz və imzaladığımız sənədlər Avstriya-Azərbaycan əlaqələrində yeni mərhələ açmışdır. Bunlar hamısı ümidi verir ki, indi Avstriya Azərbaycanı daha da yaxşı tanır. Güman edirəm ki, siz bu səfəriniz zamanı – həm Ermənistanda olduğunuz zaman, həm də Azərbaycanda bu qısa müddətdə olduğunuz zaman bizim bölgəni artıq əvvəlkindən yaxşı tanıyırsınız və düşdürümüz vəziyyəti də görür-

sünüz. Ona görə biz bu barədə sizinlə çok danışmışdıq. Bir daha nümayəndə heyətinin yanında sizə müraciət edərək, rica edirəm ki, bu məsələlərlə bundan sonra daha da fəal məşğul olasınız. Buyurun, təşəkkür edirəm.

**B en i t a F e r r e r o - V a l d n e r :** Cənab Prezident!

Cənab Xarici İşlər naziri!

Azərbaycan nümayəndə heyətinin üzvləri!

İcazə verin onu bildirim ki, mən həqiqətən də bu regiona səfərimi çox mühüm hadisə hesab edirəm və birinci Ermənistanda olmayışı da düzgün hesab edirəm. Çox məmənnunam ki, mənim regiona səfərim Sizin Avstriyaya rəsmi səfərinizdən bilavasitə sonraya təsadüf edir və fürsətdən istifadə edərək, Vyanaya səfəriniz zamanı allığınız xoş təəssüratları bize bildirdiyinizə görə Sizə təşəkkür edirəm.

Siz çox doğru buyurursunuz, ATƏT-də sədrlik Avstriya üçün və şəxşən mənim üçün çox böyük məsuliyyət deməkdir. Eyni zamanda onu da birdirmək istəyirəm ki, biz bu sədrlikdən həm də məmənnuluq duyuruq. Ona görə ki, qarşıda duran böyük vəzifələrin həll olunması üçün öz töhfəmizi vərmək imkanı əldə etmişik. Bu problemlərin həll edilməsinə yardımcı olmaq şansımızdan faydalanaq istəyirik.

İcazə verin onu da deyim ki, mən həmişə səy göstərmişəm ki, bizim yardımçı olmaq və sülhə gətirib çıxarmaq istədiyimiz bu münaqişə barədə hər zaman ətraflı məlumat almağa çalışmışam, münaqişə ilə əlaqədar sülh prosesinin əvvəlki mərhələləri ilə də tanış olmuşam. Bir tərəfdən, mənim xüsusi müşavirim kimi, səfir Kasprşik, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona ziyarətimdən öncə mənə ətraflı məlumat veriblər. Hesab edirəm ki, iki ölkənin prezidentləri arasında birbaşa təmasların davam etdirilməsi çox mühüm olmuşdur. Eyni zamanda, Sizinlə apardığım danışqlardan mən belə bir nəticə çıxardım ki, Siz çox istəyirsiniz,

arzu edirsiniz ki, Sizin birbaşa danışçılarınızla bərabər, ATƏT-in Minsk qrupu da öz səylərini daha da artırınsın.

Mən Sizə demək istəyirəm ki, biz qarşımızda duran bu böyük vəzifənin öhdəsindən gəlməyə çalışacaqıq. Biz çalışacaqıq ki, əlavə təmaslar həyata keçirək, bu çox mürəkkəb danışçılar prosesinin sülh ilə nəticələnməsi üçün səylərimizi göstərək və cənab Prezident, Siz qeyd etdiyiniz kimi, qarşılıqlı güzəştlər əsasında məsələnin sülh yolu ilə həll edilməsinə nail olaq. Onu demək istəyirəm ki, mən bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün hər iki tərəfdə böyük siyasi iradə olduğunu gördüm. Ümidvaram ki, bundan faydalana biləcəyik. Mənə belə gəlir ki, biz məhz bu imkandan da istifadə etməliyik.

Hesab edirəm ki, prezident Köçəryan tərəfindən də sülhə nail olmaq üçün siyasi iradənin olduğunu və buna sadıqliyin bir təzahürü kimi, dünən onun tərəfindən söz verilmiş və bu gün artıq həyata keçirilmiş bir əlaməti gördük. Bu da Dağlıq Qarabağda saxlanılan dörd əsirin və Ermənistanda, Yerevanda saxlanılan iki əsirin buraxılmasıdır ki, indi onlar Azərbaycandadırlar.

Hətta onu da bildirmək istəyirəm ki, mənim imkanım oldu və Yerevanda üç azərbaycanlı əsir ilə görüşdüm. Onlar Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin təcridxanalarında saxlanılırdı. Mən onlarla görüşdüm. Ümid edirdik ki, onlar bu gün artıq Azərbaycana veriləcəklər. Bildirmək istəyirəm ki, həmin şəxslər artıq Azərbaycandadırlar. Görüşdüğüm üç nəfərdən biri Xankəndidə saxlanılırdı. Lakin xəstəxanada müalicə keçmək üçün Yerevana gətirilmişdi.

Siz qeyd etdiyiniz kimi, bu gün mən Bakıda məskunlaşmış bəzi qaçqınlarla da görüşmək imkanı əldə etdim və onların yaşadığı ağır şərait ilə tanış oldum. Xüsusilə onu bildirmək istəyirəm ki, bir qadın kimi, qaçqınların bu vəziyyəti mənə çox dərin təsir göstərdi, çox böyük iz buraxdı. Mən orada

qaçqın qadınlarının, uşaqların ağır şəraitdə yaşadığını gördüm, işsiz kişilərin vəziyyəti ilə tanış oldum. Onların hamisi öz vətənlərinə dönmək və fəal həyata qayıtməq arzusundadırlar.

Cənab Prezident, Sizin söylədiklərinizin təsdiqi olaraq bir daha bildirirəm – mən Siza söz verdim ki, gələn dəfə səfərim zamanı Sizinlə bərabər qaçqın düşərgələrinə gedib, çadırında yaşayan qaçqınlarla da görüşəcəyəm.

Cənab Prezident, onu da demək isteyirəm ki, itkin və əsir düşmüş şəxslərin işi ilə məşğul olan müştərək komissiyanın fəaliyyətinin gücləndirilməsi üçün Sizin lazımı tapşırıqlar verəcəyiniz barədə bəyanatınızı da, mənə verdiyiniz sözü də çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, artıq mövcud olan belə bir komissiyanın fəaliyyətini canlandırmaq üçün Azərbaycan tərəfindən xüsusi göstərişin verilməsi Azərbaycanın sülh prosesinə sadıqlıyinin göstəricisidir.

Cənab Prezident, Sizi bir daha əmin etmək isteyirəm ki, biz mövcud imkanlarımızdan istifadə edərək əlavə səyər göstərəcəyik ki, sülh prosesi irəli getsin və sülh daha da yaxınlaşdırılsın. Arzu edərdim ki, indiki şəraitdə sülhə tam nail olmaq mümkün olmasa da, heç olmasa, hər iki tərəfdən inamverici tədbirlərin həyata keçirilməsi təmin edilsin. Xalqlar arasında böyük etimadsızlıq mövcuddur. Qarşılıqlı etimadsızlığın aradan qaldırılması üçün inamverici tədbirlər çox faydalı ola bilər. Ona görə də mən Sizi dəvət edirəm ki, mümkün olan variantlardan, imkanlardan istifadə edib bu cür inamverici tədbirlərin həyata keçirilməsinə çalışasınız.

Cənab Prezident, icazə verin onu da bildirim ki, bu gün Sizin Xarici İşlər naziri ilə birlikdə ATƏT-in Azərbaycandakı yeni ofisinin açılışını keçirdik. Məmənuniyyət hissi ilə bildirmək isteyirəm ki, bizim Azərbaycandakı yeni ofisimizin rəhbəri və onun müavini artıq təyin olunubdur. Onlar da bu gün nümayəndə heyətinin tərkibindədirler. Cənab Kornelisen ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri olacaq-

dır. O Hollandiyadandır, müavini isə Polşadandır. Ümidvariq ki, ATƏT-in Azərbaycanda ofisinin açılması Azərbaycanın və bu regionun Avropaya daha da yaxınlaşmasında növbəti bir addım olacaqdır, mühüm rol oynayacaqdır.

Mən fürsətdən istifadə edərək, ATƏT-in Parlament Assambleyası tərəfindən Azərbaycanın Avropa Şurasına qəbul olunması barədə çıxarılmış qərar münasibətilə Sizi təbrik etmək istəyirəm. Nazirlər Komitəsi, adətən, bu məsələlərə daha yaxından münasibət göstərir. Mən əminəm ki, tezliklə onlar bu qərarı təsdiqləyəcəklər və Azərbaycanın Avropa Şurasına qəbulu başa çatdırılacaqdır.

Azərbaycanın Xarici İşlər naziri ilə dünən keçirdiyim görüş zamanı da mən bir çox məsələlərə toxunmuşdum, biz müxtəlif səpgili bir sıra məsələləri müzakirə etmişdik. Mən həmin məsələlərdən birinə yenə də toxunmaq istəyirəm.

ATƏT «Mərkəzi Seçki Komissiyası haqqında» qanuna əlavələr edilməsini və bu qanunun dəyişikliklərlə qəbul olunmasını alqışlayır. Biz bu barədə öz fikirlərimizi həm Sizinlə görüşümüzdə, həm də ictimaiyyət üçün bəyan etdik. Digər tərəfdən, biz təəssüf hissi keçiririk ki, növbəti parlament seçkiləri haqqında yeni qanunda da bir sıra ciddi çatışmazlıqlar vardır. Biz belə hesab edirik ki, ən ciddi çatışmazlıq odur ki, bu qanunda geriyə yönəlmüş bir addım atıldı, bu seçki qanunu qüvvəyə mindikdən xeyli əvvəl qeydiyyatdan keçmiş bir partiyaya bu parlament seçkilərində iştirak etmək imkanı verilmədi, partiya bu imkandan məhrum edildi.

İcazə verin, ümidvar olduğumu bildirim ki, bu və digər çatışmazlığın aradan qaldırılmasına hələ imkanlar vardır və bu qanun daha da təkmilləşdirilə bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Sizin sərəncamınızdadır. Siz onun tövsiyələrinəndə faydalana bilərsiniz.

Cənab Prezident, mən regional əməkdaşlıq məsələsinə də toxunmaq istəyirəm. İndi dünyanın bir çox bölgələrində regionlararası əməkdaşlıq getdikcə geniş vüsət almaqdadır. Biz bunu istər Avropa Birliyi çərcivəsində, istərsə də dünyanın bir çox yerlərində genişlənməkdə olan regionlararası əməkdaşlığın timsalında görürük. Dünyanın ayrı-ayrı bölgələri arasında mövcud olan bu cür əməkdaşlıq həmin bölgələrdə yaşayan əhalinin yaşayış standartlarının artmasına və onların həyatının daha yaxşı təmin edilməsinə yardım göstərir.

Mən Gürcüstanda prezident Eduard Şevardnadze ilə, Ermənistanda prezident Robert Köçəryanla da bu məsələni müzakirə etmişəm. Cənab Prezident, ona görə də mən istərdim ki, regional əməkdaşlıq barədə Sizin mövqeyinizi, fikirlərinizi öyrənim və baxışlarınızla tanış olum.

Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm.

**H e y d ə r Ə l i y e v:** Hörmətli nazir, çox dəyərli fikirlərinizə və tövsiyələrinizə görə təşəkkür edirəm.

Mən sizinlə təkbətək danışanda da demişəm – bizim üçün ən əsas problem Ermənistən – Azərbaycan münaqişəsinin həll edilməsi, respublikamızın işğal edilmiş torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və bir milyondan çox azərbaycanlıının öz yerinə-yurduna qayıtmasıdır.

Düşünürəm ki, bu cür dəhşətli vəziyyət dünyyanın heç bir ölkəsində yoxdur: bir milyon insan öz ölkəsində köçkün vəziyyətində yaşıyır. Ona görə də mən sizin bu sahədə səylərinizi qiymətləndirirəm. Rica edirəm ki, həm ATƏT, həm ATƏT-in sədri, həm də bizim üçün dost olan Avstriyanın Xarici İşlər naziri kimi, siz bu məsələnin həll olunmasına çalışınız. Mən sizə demişdim – siz bu ilin sonuna dək ATƏT-ə sədrlik edirsiniz, çalışın ki, bu müddətdə bu sahədə ciddi bir irəliləyiş əldə olunsun.

Biz Ermənistanla Azərbaycan arasında, Qafqaz bölgəsinde, Cənubi Qafqazda sülh istəyirik. Ona görə də bu cür ağır vəziyyətə dözürük. Ancaq hər bir dözümün də müəyyən bir sərhədi vardır. Bunu siz də bilməlisiniz, bütün ATƏT də, Minsk qrupu da, Birleşmiş Millətlər Təşkilatı da bilməlidir ki, Azərbaycana qarşı bu cür ədalətsizliyə son qoyulmalıdır. Bir daha rica edirəm ki, sizin fəaliyyətinizdə bu, birinci növbəli məsələ kimi yer tapsın.

Ermənistandan buraya gələrkən orada olan azərbaycanlı əsirlərin azad edilməsi və ölkəmizə gətirilməsi sahəsində göstərdiyiniz səylərə görə sizə çox təşəkkür edirəm.

Mən sizə bildirdim, bir daha bəyan edirəm ki, Azərbaycanda Ermənistandan heç bir əsir yoxdur. Ancaq müharibə zamanı – hər halda, bizim səlahiyyətli orqanların verdiyi siyahılara görə və konkret hər bir adam haqqında verilən dosyeyə görə – 800 nəfərdən artıq azərbaycanlı orada əsir vəziyyətində yaşamışdır. İndi onlar sağdır, sağ deyil, nə olub, bilmirəm. Ancaq bir neçə il bundan önce bizim bu barədə dəqiq məlumatımız var idi. Güman edirəm ki, bu məsələyə də diqqət yetirmək lazımdır.

Sizin burada olmağınız böyük bir əlamətdar hadisə ilə də bağlıdır ki, Bakıda ATƏT-in ofisi açılıbdır. Mən bu münasibətlə siz də, özümüzü də təbrik edirəm. Çünkü bu həm sizin, həm də bizim istəyimiz nəticəsində baş vermişdir.

Biz bu ofisin açılması işinə çoxdan başlamışdıq. Ancaq çox gözəl haldır ki, bu ofis sizin iştirakınızla, yəni ATƏT-in sədrinin iştirakı ilə açıldı. Güman edirəm ki, onlar burada uğurlu fəaliyyət göstərəcəklər və ATƏT-lə əməkdaşlığımızda bize çox yardım göstərəcəklər. Təbiidir ki, bu, ATƏT-lə bizim aramızda əlaqələrin inkişafına-onlar indi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsəlesi ilə məşğul olmurlar, amma digər məsələlərlə məşğul olurlar – çox kömək edəcəkdir.

Azərbaycanın Avropa Şurasına qəbul olunması üçün göstərdiyiniz səylərə görə təşəkkür edirəm. Mən həm Avstriya hökumətinə, həm də ATƏT-in hazırkı sədri kimi, sizə təşəkkür edirəm. Siz bu gün bəyanat verdiniz ki, Nazirlər Komitəsinin iclası bu məsələnin həll olunması barədə qərar qəbul edəcəkdir. Bu bizdə böyük ruh yüksəkliyi doğurur.

Mən dəfələrlə demişəm – Avropa Şurasına daxil olmaq bir tərəfdən şərəflidir, amma ikinci tərəfdən ölkənin öz üzərinə yeni böyük məsuliyyətlər götürməsi ilə əlaqədardır.

Azərbaycan Avropa qıtəsinə məxsus olan bir ölkədir. Amma onun bir xüsusiyyəti də ondan ibarətdir ki, Avropa ilə Asyanın, Qərb ilə Şərqi qovuşduğu yerdə yerləşən bir ölkədir. Biz Şərqi mədəniyyəti, dəyərləri ilə Qərb dəyərlərinin birləşdirilməsində xüsusi rol oynayıraq. Ona görə də mən hesab edirəm ki, biz Avropa Şurasında lazımlı bir ölkəyik. Avropa Şurasının tamhüquqlu üzvü olmağımız təkcə bizim üçün yox, Avropa Şurası üçün də faydalı olacaqdır. Ancaq biz məsuliyyətimizi də hiss edirik. Məsuliyyətimiz artacaqdır. Biz buna hazırlıq.

Noyabr ayında Azərbaycanda yeni parlament seçkiləri keçiriləcəkdir. Hesab edirəm ki, biz keçən parlament seçkilərindən ötən beş il müddətində demokratiya sahəsində – böyük bir yol keçmişik – ölüm hökmünü ləğv etmişik, mətbuat azadlığını tamamilə təmin etmişik, fikir, söz, vicdan azadlıqlarının hamısı Azərbaycanda mövcuddur. Amma biz heç də hesab etmirik ki, çox şeyə nail olmuşuq. Demokratianın yolu çox uzundur. Hesab edirəm ki, siz də hələ finişə çatmadınız. Elədirmi?

**Benita Ferrero - Valdner:** Bəli.

**Heydər Əliyev:** Amma biz hələ yoluñ başlangıcındayıq. İnanın ki, biz bu yolla gedirik və gedəcəyik.

Mən seçki qanunu haqqında sizin fikirlərinizi anlayıram. Güman edirəm, bilirsiniz ki, bu məsələ parlamentdə müzakirə

olunarkən mən bu qanundakı bir neçə maddə haqqında milli məclisə müraciət etmişdim. Bunlar məhz o maddələrdir ki, siz onlar haqqında öz fikirlərinizi bildirdiniz. Amma parlament mənim bu məktubumla razılaşmamışdır. Güman edirəm, sizin də parlamentdə belə hallar az olmur.

Ancaq biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Əmin ola bilərsiniz ki, noyabrda Azərbaycanda parlament seçimləri bizim maksimum imkanlarımız dərəcəsində demokratik, aşkarlıq, şəffaflıq şəraitində keçiriləcəkdir. Biz ATƏT-in Bakıdakı ofisi ilə də bu sahədə əməkdaşlıq edəcəyik.

Mən onu bildirmək istəyirəm ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi artıq burada, bizim seçki komissiyasında oturubdur. O, seçki komissiyasında oturub və seçkilər sona çatanadək orada oturacaqdır. Bunu biz özümüz istəmişik ki, hər şəxə nəzarət etsin, ortaya çıxan məsələlərin həll olunmasında, buraxılan səhvlerin qarşısının alınmasında bize yardım göstərsin. Bildirdiyim kimi, biz bu sahədə səylərimizi davam etdirəcəyik.

Mən sizə bir daha təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim çox geniş danışığımız əsasında siz başlıca məsələnin həll olunması sahəsində öz səylərinizi davam etdirəcəksiniz. Sağ olun.

**B e n i t a F e r r e r o – V a l d n e r:** Cənab Prezident, çox sağ olun. Mən bir daha bəyan etmək istəyirəm – biz əlimizdən gələni edəcəyik ki, bu sülh prosesinə öz töhfəmizi verək. Bir tərəfdən, prezidentlərin apardıqları danışıqlar, digər tərəfdən, ATƏT-in öz fəaliyyətini gücləndirməsi ümidi verir ki, bu münaqişənin həllinə tezliklə nail ola biləcəyik. Mən buradan geri döndükdən sonra ATƏT-in həmsədrlerinə tapşırıq verəcəyəm ki, onlar da öz səylərini daha da artırıslar. Bir daha təşəkkür edirəm.

**H e y d a r Ə l i y e v:** Siz görüsünüz ki, bizim mətbuat nümayəndlərinin hamısı buradadır. Onlar bizim bütün dan-

---

şıqlarımızı eşitdilər. İndi gedib onların qarşısında bir daha söz deməyə ehtiyac varmı?

**B**enita Ferrero - Valdner: Mənə belə gəlir ki, buna ehtiyac yoxdur.

**H**eydar Əliyev: Mən də belə fikirdəyəm. Onlara da təşəkkür edirəm ki, bizim fikirlərimizi eşitdilər. Sağ olun.

## **BELÇİKANIN KRALI ƏLAHƏZRƏT II ALBERTƏ**

Əlahəzrət!

Belçika krallığının milli bayramı – Andiçmə günü münasibətilə Sizi, kral ailəsinin bütün üzvlərini və dost Belçika xalqını səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə sülh, əmin-amənlilik və firavanhıq arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Belçika krallığı arasında dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı və tərəqqisi naminə inkişaf edəcəkdir.

Əlahəzrət, Sizə bir daha hörmət və ehtiramımı bildirirəm.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri*

**BELÇİKA KRALLIĞININ BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB Gİ BERHOFSTADTA**

Hörmətli cənab Baş nazir!

Belçika krallığının milli bayramı – Andiçmə günü münasibətilə Sizə və dost Belçika xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, bundan sonra da qarşılıqlı səylərlə ölkələrimiz arasındaki dostluq və əməkdaşlıq münasibətlərinin genişlənib möhkəmlənməsinə nail olacaqıq.

*Hörmətla,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri*

## ÜMUMRUSİYA «RİFAH» İCTİMAİ-SİYASI HƏRƏKATININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*21 iyul 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Hörmətli dostlar, hörmətli qonaqlar, mən siz salamlayıram. Məmnunam ki, təşəbbüs göstəmiş və Azərbaycana gəlmisiniz. Mən sizin fəaliyyətinizlə bir qədər tanış olmuşam və görürəm ki, səydalı iş aparırsınız. Azərbaycanda olmağınız, təbii ki, sizə ölkəmizin, həyatımızın, xalqımızın bugünkü reallığına baxmaq imkanı verəcəkdir. Təbii ki, bu da sizə gələcək praktiki fəaliyyətinizdə kömək edəcəkdir.

**Ə b d ü l v a h i d N i y a z o v (Ümumrusiya «Rifah» İctimai-Siyasi hərəkatının sədri, Dövlət Dumasının Parlament və İşin Təşkili Komitəsi sədrinin müavini):** Hörmətli cənab Prezident! Səmimi qəbula görə Sizə təşəkkür edirik.

Şübhəsiz ki, dünya siyasetinin patriarxlarından biri, təkcə keçmiş postsovət məkanının, müasir birlik ölkələrinin deyil, həm də ümumən bütün türk, müsəlman dünyasının şəksiz liderlərindən biri tərəfindən qəbul olunmağımız bizim üçün böyük şərəfdır. Əlbəttə, hesab edirəm ki, bugünkü gün çoxlarımız üçün tarixi bir gün olacaq, biz uşaqlarımıza böyük siyasetçi Heydər Əliyevlə necə görüşdükümüz barədə danışacaqıq. Şübhəsiz, mən və həmkarlarım başa düşürük ki, bu görüş bizə bir növ avans olaraq göstərilən, əlbəttə, Rusiya Federasiyasında yaşayan 20 milyon müsəlmanın hamisəna,

ümmütiyyətlə, Azərbaycan Respublikasına, Azərbaycan xalqına qardaş olan ölkəmizə, xalqımıza hörmət əlaməti olaraq göstərilən böyük şərəfdir. Ölkəmizə və xalqımıza sizin necə səmimi hissələr bəslədiyinizi bilirik. Siz görkəmli həyatınızın praktiki olaraq çox hissəsini vahid ölkədə yaşamışınız və şübhəsiz ki, biz bu görüşü məhz belə qiymətləndiririk.

Siz yəqin bilirsiniz, bizim hərəkat çox gəncdir, iki ildən də az bir müddətdir ki, qeydiyyatdan keçmişik, bir ilə yaxındır real siyasi fəallıq rejimində çalışırıq. Ancaq biz Qorbaçovun yenidənqurmasından sonrakı on illik təcrübəyə – müsəlman ictimai fəaliyyətinin mümkün olduğu dövrün təcrübəsinə əsaslanırıq. Hazırda biz həqiqətən ən böyük müsəlman ictimai-siyasi hərəkatıyız. Bundan əlavə, biz – Rusyanın yerli türk-dilli xalqları da digər xalqlar arasında iş aparılmasına böyük diqqət yetiririk. Çünkü həmin 25 milyon həmvətənimiz də Rusiya Federasiyasının 20 milyonluq müsəlmanlarının qarşılaşdıqları problemlərlə üzləşmişdir, onların qarşısında da eyni vəzifələr durur.

Bizim təşəbbüs göstərərək Azərbaycana gəlməyimiz müsəlman ölkəsinə rəsmi, yüksək səviyyədə ilk səfərimizdir. Bununla biz ister hərəkatımızın, istərsə də Rusiya müsəlmanlarının Azərbaycana böyük əhəmiyyət verməsini vurgulayır və ümid edirik ki, yeni prezident Vladimir Vladimiroviç Putin başda olmaqla, Rusiya dövləti də belə addımlar atacaqdır. Biz görürük ki, Xəzər regionu barəsində xarici siyasetə öncül yer verilməsi nəzərə çarpar. Bizim böyük dostumuz, Xarici İşlər nazirinin müavini Viktor İvanoviç Kalyujni prezidentin xüsusi nümayəndəsi təyin edilib və o bu yaxınlarda burada olmuşdur. Biz bilirik ki, siz onunla görüşmüsunuz.

Şübhəsiz ki, bu gün Azərbaycan həm Xəzər regionunun, həm böyük Qafqaz regionunun ister siyasi, istərsə də iqtisadi baxımdan lideridir. Ona görə də ölkələrimizin sabitliyi, iqtisadi və siyasi tərəqqisi də xeyli dərəcədə Rusiyadan və Azə-

baycandan asılı olacaqdır. Bizim ölkələrimiz çox ciddi separatizm problemi ilə qarşılaşmışdır və yəqin ki, biz bu ümumi problemdən məhz birlikdə, bəlkə də regionun Gürcüstan kimi digər ölkələri ilə birlikdə çıxmaliyiq.

Təəssüf ki, son vaxtlar istər Rusiya Federasiyasının, istərsə də Azərbaycanın bədxahları Çeçenistandakı, Şimali Qafqazdakı hadisələrlə əlaqədar, ölkəmizin keçirdiyi çətin vəziyyətdən istifadə edərək, ərazisinin xeyli hissəsinin işgal edilməsi və bir milyondan çox qəçqının olması – biz bu gün onların bəziləri ilə görüşdük – nəticəsində Azərbaycanın keçirdiyi çatınlıklarından istifadə edərək, ölkələrimiz arasındaki qarşılıqlı münasibətləri zəiflətməyə cəhd göstərirler. Mətbuatda vaxtaşırı fitnəkar xarakterli yazılar verilir. Ancaq biz əminik ki, rus xalqı da, Heydər Əliyeviç Əliyev kimi lider başda olmaqla, Azərbaycan Respublikası və Azərbaycan xalqı da bir-birini tərəfdaş kimi görür. Biz yeni prezidentimiz Vladimir Vladimiroviç Putina çox inanırıq, ilk günlərdən, hələ keçən ilin avqustunda «Yedinstvo» hərəkatı yaradaraq onu birincilər sərasında dəstəklədik.

Əminik ki, mehriban qonşuluq, qardaşlıq münasibətlərinin davam etməsi və möhkəmlənməsi, çox vaxt süni şəkildə yaradılan narahatlıqların aradan qaldırılması üçün iki lider mümkün olan hər şeyi edəcəkdir. Biz – Rusiya müsəlmanları Rusiya – Azərbaycan tandemının region ölkələrinin rıfahı namə, Müstəqil Dövlətlər Birliyi namə, böyük Qafqaz regionunda, Xəzər dənizi regionunda yaşayan bütün xalqların rıfahı namə möhkəmlənməsi üçün əlimizdən gələni etməyə hazırıq.

Cənab Prezident, icazə verin, Bakıda olduğumuz iki gün ərzində burada hansı hissələri keçirdiyimizi bəri başdan bildirək.

Axırıncı dəfə biz Bakıda, zənnimcə, 1992-ci ildə olmuşuq. O vaxtkı Bakı və bugünkü Bakı bambaşqa şəhərlərdir. Bugünkü Bakı sürətlə inkişaf edən perspektivli ölkənin gündən-

günə dəyişən paytaxtidır. Adamların üzü gülür, yeni binalar tikilir, başqa sözlə, ölkə hər cəhətdən galəcəyə doğru istiqamətlənmişdir. Əlbətə, bütün bunlar xeyli dərəcədə Sizin sayınızda mümkün olmuşdur. Siz 1993-cü ildə yenidən hakimiyətə geləndə özünüzdə güc tapdınız və ölkəni məhv olmaq, galəcəyini, bütövlüyüünü itirmək təhlükəsindən həqiqətən xilas etdiniz. Bu 7 il ərində görülmüş işlər bizi heyran edir, təəccüb-ləndirir. Hətta bəzən yaxşı mənada qibə ilə baxırıq və ümid edirik ki, yeni prezidentimiz Vladimir Vladimiroviç Putin də Sizin kimi ağsaqqalların sayəsində, Sizin təcrübənizdən istifadə edərək ölkəmizi ona irs qalmış çətinlikdən çıxara biləcəkdir. Biz bunu çox istəyirik, çünki biz də ölkəmizi güclü, vahid, çox dinamik inkişaf edən, iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi görmək istəyirik. Bizim üçün çox xoşdur ki, hazırda Azərbaycan həqiqətən tanınmış, sabit, demokratik dövlətdir.

Parlament seçkilərinə hazırlıqla əlaqədar biz dünən parlamentin rəhbərliyi – spiker cənab Ələsgarovla və onun müavinləri ilə görüşdük. Hadisələrin necə maraqlı cərəyan etdiyini bilirik. Bu göstərir ki, Azərbaycan həqiqətən demokratik dövlətdir. Onu da qeyd etmək bizə xoşdur ki, bunların hamisində, şübhəsiz, Sizin xidmətiniz var. O da xoşdur ki, Siz bize, bizim gənc hərəkatımızı, Rusiya müsəlmanlarını, Rusiyada yaşayan türkləri şərəfləndirdiniz və Rusiya dövlətinə bəslədiyiniz xoş münasibəti bir daha nümayiş etdirdiniz. Heyər Əliyeviç, buna görə Sizə çox minnətdarıq.

İcazə verin, nümayəndə heyətini Sizə təqdim edim. Nümayəndə heyətimizdə müxtəlis regionlar, təşkilatımızda birləşən bütün qüvvələr təmsil olunmuşdur. Biz ictimai-siyasi hərəkat olsaq da, mənəviyyat və əxlaqa böyük diqqət yetiririk. İndiki prezident Putinin hələ prezident vəzifəsini icra edərkən «Ölkəni bərpa etməyə, dirçəltməyə yeni qanundan və ya vergi məcəlləsindən deyil, mənəviyyati yüksəltməkdən başlamaq

lazimdir» deməsi bizim üçün çox vacib idi. Bizim dini hamilər şuramız var. Ona görkəmli müsəlman dini liderləri, o cümlədən ölkənizin çoxdankı dostu, Qafqaz Müsəlmanları İdarəsində Şeyxüislam Paşazadənin müavini, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin əlaqələndiricisi və rəhbəri, Rusiya Muftiləri Şurasının həmsədri, İnquşetiyənin muftisi şeyx Məhəmməd Alboqaçıyev daxildir.

Məndən sağda «Yedinstvo»nun siyahısı üzrə uzaq Xanti-Mansi mahalından seçilmiş Qurban Əmirovıç Əmirov əyləşibdir. Mahalın inkişafı həmyerliniz Salmanovun sayəsində mümkün olmuşdur. Bu gün biz Elmlər Akademiyasında onu xatırladıq. Qurban Əmirov Bütçə Komitəsinin üzvü, hərəkatımızın İcraiyyə Komitəsinin sədridir.

Hərəkatımızın həmsədri, prezident seçimlərində Vladimir Vladimiroviç Putinin vəkili, Rusyanın Türk Xalqları Assambleyasının prezidenti Brontoy Yanqoviç Bedyurov da burada bizimlədir. O əvvəller Altay Respublikası Baş nazirinin müavini olmuşdur. Ora bizim ümumi vətənimizdir, üç il əvvəl islami qəbul etmişdir. Bundan sonra Altayın bir çox ziyahıları, gəncləri, ictimaiyyətin liderləri də islami qəbul etmişlər.

Mən Dolores Xaliulini də təqdim etmək istərdim. O, hərəkatımızın beynəlxalq departamentinin rəhbəridir. Onun səfir dərəcəsi var, Rusiya Federasiyasının Ciddədə baş konsuludur. Siz müqəddəs yerlərdə olmusunuz, səfərinizin yekunlarına dair müsahibənizə baxmışıq.

Azərbaycan diasporu ilə yaxından iş aparmağımız bizim üçün çox xoşdur. Yəqin ki, onu icma adlandırmaq daha düzgün olardı, bu, 2 milyonluq icmadır. Onların bir milyona yaxını Rusiya vətəndaşıdır, daha bir milyona qədəri isə orada müvəqqəti yaşıyır. Lakin onlar da getdikcə Rusiyada daha dərin köklər salırlar və odur ki, Azərbaycan icması hazırda Rusiya Federasiyasının ən iri müsəlman icmalarından biridir. Biz onu ölkəmizin tərkib hissəsi sayırıq və ona görə də Azə-

baycan icmasının, Rusiyada yaşayan azərbaycanlıların mənafelərini öz mənafelərimizin, onları elektoratımızın tərkib hissəsi hesab edirik. Bu gün, təəssüf ki, Dövlət Dumasında azərbaycanlı deputat yoxdur, amma siz tam əmin ola bilərsiniz ki, «Rifah»ın Dövlət Dumasındaki 12 deputatı Azərbaycan icmasının, Rusiya Federasiyasında yaşayan 2 milyon azərbaycanlının da mənafelərini layiqince təmsil edəcəkdir.

Azərbaycan ictimaiyyəti Azərbaycanlıların Ümumrusiya Konqresini yaradanda biz bunu çox yüksək qiymətləndirdik və ruh yüksəkliyi ilə qarşılıdıq. Konqresin üzvləri onun yaradılmasında, liderləri ilə ilk görüşdə Sizin şəxsən iştirak etməyinizdən çox ruhlanmışdır. Bu gün burada Azərbaycanlıların Ümumrusiya Konqresi rəhbərliyinin nümayəndələri – İcraiyyə Komitəsinin sədri Məmməd Bağırov, konqresin vitse-prezidenti hörmətli Oqtay Hüseynov iştirak edirlər. Bizim fəallarımız da buradadırlar, onlar eyni zamanda Azərbaycan icmasının fəalları, onun liderləridir. Burada Dağıstan azərbaycanlılarının lideri, Dərbənddən olan hörmətli Seyran Rəhimov da var. Türkdilli ölkələrlə əlaqələr üzrə müşavirimiz Malik Kərimov və «Azərbaycan tayms» qəzetinin redaktoru, bizim fəal tərəfdarlarımızdan biri Məmməd Nəsibov da buradadır.

Yəni, biz Rusiya Federasiyasında yaşayan Azərbaycan icması ilə həqiqətən çox fəal işləyirik, səfirliliklə, Ramiz Həsənovič Rizayevlə çox sıx ünsiyyət saxlayırıq. Bir də təkrar edirəm, hərəkatımız cavan olsa da, Siz ona bütünlükla etibar edə bilərsiniz, biz isə həm Sizin etimadınızı həqiqətən doğrultmağa çalışır, həm də həmvətənlərimizin – Rusiyada yaşayan azərbaycanlıların mənafelərini layiqince təmsil etməyə söz veririk.

Hörmətli cənab Prezident, biz bu gün Sizinlə görüşü səbir-sizliklə gözləyirdik və nümayəndə heyətinin bəzi üzvləri da Size cəmi bir neçə kəlmə demək istərdilər.

**H e y d a r Ə l i y e v:** Sağ olun. Sizin buraya gəlməyinizlə əlaqədar mən bir daha məmənun olduğumu bildirmək istəyirəm. Mənim xəbərim vardı, ancaq bu gün sizin «Rifah» ictimai təşkilatınız haqqında bəzi məlumatlarla tanış oldum. Hesab edirəm ki, siz düz yoldasınız, düzgün iş görürsünüz, çünki keçmiş Sovetlər İttifaqına daxil olan inidiki bütün müstəqil dövlətlərdə dəyişikliklər baş verir, onlar demokratiyani inkişaf etdirmək, demokratikləşmə, azadlıq yolu, hər bir millətdən olan insana bərabər hüquqlar vermək yolu ilə gedirlər. Siz tamamilə düzgün edirsiniz ki, əvvəla, Rusyanın ictimai-siyasi həyatında fəal iştirak etmək, ikincisi, Rusyanın müvafiq seçkili orqanlarında, həm də təkcə seçkili yox, ola bilsin, icra orqanlarında təmsil olunmaq üçün Rusiya müsəlmanları olaraq səylərinizi bu ictimai təşkilatda birləşdirirsiniz. Digər tərəfdən isə, bunu öz milli ənənələrinizi, milli adətlərinizi inkişaf etdirmək üçün edirsiniz.

Biz hamımız bir ölkədə, Sovetlər İttifaqında yaşamışık, Sovetlər İttifaqı çoxmillətli ölkə idi. Hamımız deyirdik ki, Sovetlər İttifaqında 100-dən çox milət və xalq yaşayır. Mən Sovetlər İttifaqının, Kommunist Partiyasının xadimlərindən biri idim. 14 il Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş, 5 ildən çox Moskvada Sov.İKP MK Siyasi Bürosunun tərkibində olmuş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Yəni, mən də bu siyaseti həyata keçirənlərdən biri idim, özümü kənara çəkmirəm. Amma həyat göstərdi ki, bu siyaset düzgün olmamışdır. Çünki hər bir xalqın öz tarixi, öz kökləri, öz etnik tərkibi var, hər bir xalq öz əcədalarının dininə mənsubdur.

Odur ki, bunların hamısını bir yerə cəmləmək, hamısını eyni şəklə salmaq olmazdı. Təbliğ etdiyimiz belə bir nəzəriyyə var idi ki, Sovetlər İttifaqında insanların yeni birlüyü – sovet xalqı yaranır. Hələ vaxtilə Stalinin belə bir nəzəriyyəsi var idi ki, bütün millətlər yaxınlaşmalıdır, nə vaxtsa fərqlər olma-

yacaq, vahid millət və vahid dil olacaqdır. O zaman çoxları buna inanırdı, çünki biz hamımız doğulduğumuz və boyabaşa çatdığınıız ölkədə təbliğ olunan bu ideologiyaya böyük inam bəsləyirdik. Özü də ölkə qapalı idi və biz başqa bir şey bilmirdik.

Bunların hamısının əsassızlığı və tarixi proseslərə uyğun olmadığı aşkarə çıxdı. Yer kürəsi böyükdür, burada, dünyada müxtəlif millətlər, müxtəlif dinlərə mənsub olan, müxtəlif mənəvi, əxlaqi və milli dəyərlərə malik adamlar yaşayır. Büttün bunları getdikcə itirmək, sıxışdırmaq və hansısa vahid əxlaqi, milli dəyərlər modeli yaratmaq, sadəcə olaraq, mümkün deyildir. Məsələn, xristianlar var, özü də onların arasında da pravoslavlular, katoliklər, protestantlar və b. var. Müsəlmanlılar, buddistlər və digərləri vardır. Sovetlər İttifaqında nə qədər dini təmsil olunurdu.

Din nə deməkdir? Din – xalqların müxtəlif dövrlərdə qəbul etdikləri əsas yaşayış qaydaları və mənəviyyatının başlıca qaynaqlarıdır. Odur ki, ateist təbliğati, ateizm o zaman heç bir nəticə vermədi. Doğrudur ki, din rəsmən qadağan edilmişdi, lakin adamların böyük əksəriyyəti qəlbən özünün dinə, milli dəyərlərə mənsub olduğunu yaddan çıxarmır, dilini unutmurdu. Halbuki Sovetlər İttifaqında hamının ancaq rus dilində, millətlərarası ünsiyyət dilində danışmalı olması, digər dillerin isə getdikcə ölməli olması fikri təlqin edilirdi. Bəli, bu-nu çoxmillətli ölkədə qəbul etmək olardı, lakin bir şərtlə ki, hər bir xalq öz dilini də inkişaf etdirsin. Çünki dil insanların milli mənsubiyyətini, milli köklərini müəyyənləşdirən mühüm amillərdən biridir.

Bu haqda çox danışmaq olar. Siz yaxşı bilirsiniz ki, bütün bunları mən də görmüşəm və hesab edirəm ki, bu fikirlərin hamısı səhv və hətta zərərli idi. Fikir verin, kommunist ideologiyası sehnədən gedən kimi, Sovetlər İttifaqı dağılan kimi, əvvəla, müttəfiq respublikalar öz dövlət müstəqilliyini, öz

azadlıqlarını elan etdilər, ikincisi isə, hər bir insan öz köklərinə, tarixi, milli köklərinə qayıtmağa başladı.

Odur ki, məsələn, əgər sovet hakimiyyətinin ilk dövrlərində insanları xalqların əsrlər boyu topladığı dəyərlərdən zorla məhrum etməyə çalışırdılar, indi bütün bunların bərpası prosesi gedir. Özü də tətbiq edilən zorakılıq tədbirləri, albəttə ki, sərt repressiyalarla müşayiət olunurdu və bu, dövlət siyaseti idi. Buna baxmayaraq, həmin siyaset uğur qazanmadı. Xalqlar azadlıq qazandıqdan sonra isə heç kim, heç bir dövlət heç bir siyaset yeritmir. Hər bir xalq özü öz tarixi köklərinə, milli köklərinə, milli dəyərlərinə, milli adət-ənənələrinə qayıtmağa başladı və bu çox qısa müddətdə baş verdi.

Yəni, bütün bunları qadağan etmək mümkün deyildi, bu eksperiment çox zərərli oldu. Lakin bəlkə də insan cəmiyyətinin böyük tarixi baxımından, görünür bəşəriyyət bununla da üzələşməli idi ki, belə bir ideologiyanın bir daha yaşamaq hüququ olmadığını yəqin etsin.

İndi, Sovetlər İttifaqı dağıldan sonra Rusiya özünü suveren federativ dövlət elan etmişdir. Biz hamımız – vaxtilə Sovet İttifaqının tərkibinə daxil olan müttəfiq respublikalar öz dövlət müstəqilliyimizi elan etmişik, öz suverenliyimizi elan etmişik və hər birimizdə milli dövlətçilik quruculuğu prosesi gedir. Mən bilirəm ki, keçmiş Sovetlər İttifaqına daxil olan bütün ölkələrdə demokratikləşmə prosesi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir, iqtisadiyyatda böyük dəyişikliklər baş verir. Dövlət mülkiyyəti öz gücünü itirir, özəl sektor özünə layiq olan yeri tutur. Bu proseslər çətin, mürəkkəbdir. Ona görə də Rusiyada da, Azərbaycanda da, digər ölkələrdə də olduqca çox çətinliklər – iqtisadi xarakterli çətinliklər, əhalinin yaşayış səviyyəsi ilə bağlı çətinliklər, sosial, siyasi xarakterli çətinliklər mövcuddur. Mən deyə bilərəm ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu yolla qətiyyətlə irəliləyir. Azərbaycan görünməmiş dərəcədə fəxr

edir ki, biz azad millətik, azad xalqıq, öz torpağımızda müstəqil dövlətimiz var, Dünya Birliyinə daxilik və öz taleyimizin sahibiyik, öz təbii sərvətlərimizin, hər şeyin sahibiyik.

Rusiya yenə də çoxmillətli dövlət olaraq qalmışdır.

Demokratikləşmənin ən vacib prinsiplərindən biri milli mənsubiyyyətindən, dilindən, dərisinin rəngindən, dini etiqadından asılı olmayaraq, hamının hüquq bərabərliyi prinsipidir. Azərbaycanda bu azadlıqların hamısı verilmişdir. Azərbaycan da çoxmillətli dövlətdir, hansı millətə mənsub olmasından asılı olmayaraq, bizdə insanların hamısı bərabər hüquqlardan istifadə edir, onlar vətəndaşlardır. Azərbaycanda üç konfessiya – müsəlman, xristian və yəhudü konfessiyaları var. Onlar tamamilə sərbəst şəkildə, müstəqil fəaliyyət göstərirlər və çox xoşdur ki, müsəlman, xristian və yəhudü konfessiyaları arasında sıx qarşılıqlı əlaqə var.

Rusiya bu baxımdan daha rəngarəngdir, Rusiyada xalqlar daha çoxdur. Rusiya genişdir, ərazisi böyükdür, proseslər dəha çətin gedir. Bu mənada sizin «Rifah» ictimai təşkilatını yaratmaq təşəbbüsünüz – mən belə başa düşürəm ki, o, dövlətlə də fəal əməkdaşlıq edir, yeni prezident Vladimir Vladimiroviç Putinin xəttini dəstəkləyir və siz Dövlət Dumasında «Yedinstvo» birliyinə daxilsiniz – çox yaxşıdır. Biz hesab edirik ki, müsbət amıldır.

Bax, siz öz mənəvi dəyərlərinizi, öz milli dəyərlərinizi dirçəldirsiniz. Rusiya müsəlmanlarının da dini birdir, ancaq müxtəlif adətlər, mərasimlər, müxtəlif fərqlər var. Amma bunlar onları bir-birindən çox fərqləndirmir. Çünkü, hər halda, xalqlarımız İslami qəbul edəndən bəri bu din onların mənəvi həyatında mühüm rol oynamışdır. Davranış normaları da, milli dəyərlər də, adətlər də, mərasimlər də dini prinsiplər əsasında, Quranda yazılmış müddəəalar əsasında yaranmışdır.

Ona görə də birləşmək Rusyanın müsəlman mənşəli xalqlarını daha da zənginləşdirir. Hesab edirəm ki, siz böyük

uğurlara nail ola bilərsiniz. Mən bilmirəm, Rusiyada nə qədər müsəlman yaşayır...

### **Ə b d ü l v a h i d N i y a z o v:** Təxminən 20 milyon.

**H e y d ə r Ə l i y e v:** Kimsə bir nəfər deyirdi ki, çoxdur. Bu az deyildir, həm də milli respublikaları götürsək, Rusiya Federasiyasına daxil olan milli respublikaların əksəriyyəti müsəlman dininə malik respublikalardır. Ona görə də sizin hərəkatın böyük perspektivi, böyük gələcəyi vardır. Əvvəla, mən sizin gördüyüünüz işi dəstəkləyirəm və hesab edirəm ki, düz yoldasınız. Ancaq eyni zamanda, əlbəttə, Rusiya ilə müsəlman dövlətləri arasında münasibətlərin inkişafı və möhkəmlənməsi bizim üçün çox vacibdir. Bilirsiniz, hər halda, keçmiş vaxtlarda Rusiyada şovinizm olub, sovet dövründə də daha çox yerli millətçilik haqqında danışıldır. Yeri gəlmışkən deyim ki, bilmirəm Leninə kim necə yanaşır, amma bu baxımdan Leninin çox düzgün fikirləri var idi. O deyirdi ki, bu da, o birisi də – şovinizm də, millətçilik də təhlükəlidir. Mən bunu bu gün də düzgün hesab edirəm. Amma onun başqa sözləri də var idi. O deyirdi ki, qeyri millətin ruslaşmış nümayəndəsi rus pəzəvəngindən pisdir. Yadınızdadır mı? Bilirsiniz, bu çox dəqiq ifadədir. Rusiyada bəzən başqa millətin nümayəndəsi – hələ çarizm vaxtında, Lenin bunu əsrin əvvəlində demişdi – digər millətdən olan insanlar ruslaşdırıb daha çox rus olurdular, necə deyərlər, «Roma papasının özündən də qatı katolik olmaq istəyirdilər». Bu da var. Bizdə hələ elə adamlar var ki, assimiliyasiyaya uğrayır, öz milli köklərini, dilini itirirlər.

Biz, milli respublikalar Sovetlər İttifaqının tərkibində heç nə itirmədik. Biz azad deyildik, yəni müstəqilliyimiz, dövlətçi-liyimiz yox idi. Amma öz dilimizvardı, onu qoruyub saxlaşdıq, nəinki saxladıq, həm də zənginləşdirdik. Məsələn, əgər əsrin əvvəlindəki Azərbaycan dilini və bugünkü Azərbaycan dilini müqayisə etsək – bugünkü çox zəngin dildir. Yəni biz öz

dilimizi zənginləşdirmişik, dilimiz tədricən inkişaf etmişdir. Biz milli məktəblərimizi, milli mətbuatımızı, milli elmimizi qoruyub saxlamışiq, bütün milli kadrları – hər şeyi qoruyub saxlamışiq. Ona görə də müstəqillik qazananda heç bir problemimiz olmadı. Amma bir üstünlük var, rus dilini yaxşı bilən adamlar vardır – bu da çox lazımdır, o, dünya səviyyəli dillərdən biridir – onlar öz dillərini də yaxşı bilirlər. Doğrudur, ələleri var ki, rus dilini öz dilindən yaşı bilir. Bu da var. Amma bu da müvəqqəti haldır. Hesab edirəm ki, onlar da rus dilini yaxşı bilməklə yanaşı, öz milli dilində danışmağı, ondan yaxşı istifadə etməyi öyrənəcəklər.

Ona görə sizin hərəkatın bir əhəmiyyəti də ondadır ki, ümumi dövlətin tərkibində olan, Rusiya Federasiyasının normaları, Konstitusiyası çərçivəsində yaşayan hər bir milli respublikada hər bir xalq Rusiya Federasiyası dövlətinin siyasetinə uyğun olaraq fəaliyyət göstərə bilsin, eyni zamanda öz milli dəyərlərini – dilini, adətlərini, ənənələrini inkişaf etdirsin.

Məsələn, müxtəlif bayramlar var – xristianların bir cür, müsəlmanların başqa cür. Hər ikisine hörmətlə yanaşmaq lazımdır. Başqa sözlə, bizə qarşılıqlı hörmət lazımdır. Din baxımından sayca böyük xalqlardır, sayca kiçik xalqlardır – heç bir ayrı-seçkilik olmamalıdır. Mənə elə gəlir ki, Vladimir Vladimiroviç Putin prezident seçildikdən sonra Rusiyada məhz bu istiqamətdə çox düzgün siyaset aparılır. Sizin qeyd etdiyiniz kimi, ilk dəfə məhz o, vergi məcəlləsi deyil, əxlaq məcəlləsi yaratmaq lazımdır demissə, bu çox doğrudur. Hər bir xalqın əxlaqı isə onun mənəvi dəyərlərindən başlayır. Mənəvi dəyərlər isə dinlə, milli köklərlə sıx bağlıdır. Hər bir millətin öz xüsusiyyətləri, öz mərasimləri var. Onları heç vaxt əldən almaq olmaz. Bizi Novruz bayramından məhrum etməyə cəhd göstərirdilər, halbuki o, 3000 ildir mövcuddur və heç bir dini mənası yoxdur. Bu bayramı rəsmən keçirmirdilər,

lakin hər bir azərbaycanlı ailəsi onu bayram edirdi. İndi isə Novruz bayramı ümumxalq bayramıdır, həmiya sevinc bəxsədir. Burada pis nə var ki?

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərə gəldikdə isə, biz həmişə çalışmışıq və çalışırıq ki, münasibətlərimiz dostcasına, lakin bərabər hüquq əsasında olsun. Biz müstəqil dövlətik və Rusiya da müstəqil dövlətdir. Heç bir ölkə, respublika barəsində keçmişdəki kimi diktə olmamalıdır. Hər şey bərabər hüquq və qarşılıqlı surətdə faydalı əsasda olmalıdır. Hesab edirəm ki, bu barədə Rusiya hökuməti də, Azərbaycan hökuməti də eyni mövqedədirlər, aramızda heç bir fikir ayrılığı yoxdur.

Azərbaycanda rus dili çox işləkdir. Çoxlu rus məktəbləri var. Hətta azərbaycanlıların bir çoxu da rus məktəblərində oxuyur. Məsələn, bəlkə də Rusyanın daha yaxın müttəfiqi sayılan Ermənistanda rus dilində tədris tamamilə qadağan edilmişdir, rus məktəbləri yoxdur. Bizdə isə var. Azərbaycanda təxminən 150 min rus əhali də yaşayır, heç bir problem yoxdur. Onlar öz həyatlarından, öz vəziyyətlərində razıdırlar. Heç bir şəkildə sixışdırılmışlar. Yeri gəlmışkən, russilli əhaliyə münasibət baxımından Moskvada Azərbaycanı tez-tez nümunə gətirirlər.

İndi münasibətlərimizi genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlarımız var. Tez-tez nümayəndə heyətləri mübadiləsi edirik. Məsələn, bu yaxnlarda Azərbaycanda Rusiya Federasiyası mədəniyyəti günləri, Moskva mədəniyyəti günləri keçirildi. Bütün xalqımız bir neçə gün böyük ruh yüksəkliyi ilə bu tədbirlərdə iştirak etdi. Eyni tədbirlər Moskvada da keçirilir.

Sizin hərəkatınız bu yönə bize kömək edə bilər. Mən bu yaxnlarda Moskvada olanda orada Rusiya azərbaycanlılarının birinci konqresi keçirildi. Mən orada çıxış etdim. Mən onlara çoxlu arzularımı bildirdim. Bu haqda hər şey yazılıb-

dır. Orada Rusiya Federasiyasında Azərbaycan icmasının olduğu 50 vilayətin nümayəndələri iştirak edirdi. Mən onlara dedim ki, siz Rusiya vətəndaşlarınız, bir hissəniz Rusiya vətəndaşıdır, bir hissəniz isə orada müvəqqəti yaşıyır.

Rusiya vətəndaşları Rusyanın tam hüquqlu vətəndaşları olmalıdır. Başqa sözlə, necə deyərlər, tamamilə Rusiya qanunlarına müvafiq hərəkət etməli və Rusiya vətəndaşlarının bütün hüquqlarından istifadə etməlidirlər. Orada müvəqqəti yaşıyan azərbaycanlılar Rusiya qanunlarına hörmət etməli, bütün qaydalara təbe olmalı və əlbəttə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsinə kömək göstərməlidirlər. Ümumilikdə, bizim arzumuz budur və mən bu vəzifəni Azərbaycan Konqresi qarşısında qoymam.

Siz deyirsiniz ki, Rusiyada 2 milyon azərbaycanlı yaşıyır. Belə məlumat bizdə də var. Onların vəzifəsi normal yaşamaq, öz bacarıqlarını gerçekləşdirmək, uşaqlarına təhsil vermək, Rusiya vətəndaşlarının hüquqlarından və digər hüquqlardan istifadə etmək, Rusiya ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirməkdən, bir də Azərbaycan haqqında həqiqəti yaymaqdan ibarətdir. Bilirsiniz, təəssüf ki, Azərbaycan haqqında heç də hər yerdə düzgün təsəvvür yoxdur. Xüsusilə də Ermənistana Azərbaycan arasında münaqişə yarandıqdan sonra.

Axı bu münaqişə hələ 1988-ci ildə, Sovetlər İttifaqı mövcud olduğu dövrde yaranmışdır. Sovet hökuməti Azərbaycana qarşı olduqca ədalətsizlik etdi. Əgər sovet hökuməti həqiqətən də istəsəydi, bu münaqişənin qarşısını ala bilərdi və o bu qədər insanların ölümüne və qan tökülməsinə səbəb olan müharibəyə çevrilməzdı. Lakin onlar bunu etmədilər və bunda hökumət və dövlət, Siyasi Büro və şəxsən Qorbaçov günahkardır.

Sonra bu münaqişə müharibəyə çevrildi. Bu müharibədə Azərbaycan daha pis vəziyyətə düşdü. Çünkü Ermənistana

Rusiya qoşunları tərəfindən də – o zaman hələ sovet qoşunları idi – digər qüvvələr, xaricdəki erməni diasporu tərəfindən də yardım olunurdu. Azərbaycana isə heç kim yardım göstərmirdi. Digər tərəfdən isə, təəssüf ki, Azərbaycanın daxilində sabitlik, ölkədə etibarlı rəhbərlik yox idi. Burada böyük mübarizə gedirdi. Bir tərəfdən, Ermənistən Azərbaycan ərazisini işgal edirdi, digər tərəfdən isə, daxildə müxtəlif qruplar, özü də silahlı qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar. Odur ki, 1988-ci ildən 1993-cü ilə qədər burada hakimiyyət beş–altı dəfə dəyişmişdi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. Onda məni buraya çağırırlar. O vaxtdan biz qayda-qanun yaradırıq.

Ermənistən silahlı qüvvələri azəli Azərbaycan torpağı olan Dağlıq Qarabağa, 170 min adamın – bunların 70 faizi ermənilər, 30 faizi azərbaycanlılar idi – yaşadığı kiçik torpağa iddia edərək, ərazimizin 20 faizini işgal etdilər. Dağlıq Qarabağ Azərbaycan ərazisinin mərkəzində yerləşir. Ermənilər oranı Ermənistana birləşdirməyə cəhd göstərərək, bu münaqişəyə başladılar. Onlar əvvəlcə Dağlıq Qarabağı işgal etməyə, oradan azərbaycanlıları qovmağa nail oldular. Sonra isə təcavüzü daha da genişləndirdilər. Dağlıq Qarabağın ətrafında olan, yalnız azərbaycanlı əhalisi yaşayan 7 rayonu işgal etdilər və oradan bir milyon adamı qovdular. İndi bu adamlar Azərbaycan ərazisinin müxtəlif yerlərində, çadırlarda yaşıyırlar. Təsəvvür edirsinizmi? Bir baxın, hava necə istidir, bu istidə onlar çadırlarda yaşıyırlar.

Birləşmiş Millətlər Təşkilatı Ermənistən silahlı qüvvələrinin çıxarılması barədə qərar qəbul edir – Ermənistən tabe olmur. ATƏT qərar qəbul edir, onlar tabe olmurlar. Rusiya, Amerika və Fransa başda olmaqla, ATƏT-in Minsk qrupu var. Onlar da heç nə edə bilmirlər.

Baxın, biz belə vəziyyətdəyik. Belə vəziyyətdə ikən, yəni təcavüzə, bu cür itkilərə məruz qalarkən, torpaqlarımızın 20

faizi işgal altında olarkən, erməni diasporu – o, Rusiyada da, Amerikada da, Fransada da və bir çox digər ölkələrdə də çox güclüdür – vəziyyət haqqında yalan informasiya verir. Nəticədə dönyanın bir çox ölkələrində belə təsəvvür yaranır ki, bu işdə təqsirkar ermənilər deyil, azərbaycanlılardır. Başa düşürsünümüz, məsələ nə yerdədir? Erməni diasporu Rusiyada da çox böyükdür, özü də o daha six birləşmiş, daha güclüdür, dövlətdə və digər orqanlarda bir çox mühüm mövqeləri tutur.

Məsələn, Amerikada bir milyon erməni yaşayır, Amerikanın əhalisi təxminən 280 milyondur, ancaq ermənilərin böyük kapitalı var və Amerika hökumətinə təsir göstərirler. Eləcə də Fransada.

Biz deyəndə isə, axı belə olmaz, deyirlər ki, sizin dünyada təbliğatınız yoxdur. Bizim Amerikada, Fransada, demək olar ki, diasporumuz olmadığı bir halda, dünyada necə təbliğat aparaq, necə? Dünya Birliyində isə ədalət yoxdur. Ona görə də biz Rusiyadakı Azərbaycan icması qarşısında vəzifə qoyruq ki, özlərinin bütün ümumi işlərindən əlavə, Azərbaycan haqqında həqiqəti də yaysınlar.

Biz həqiqətdən savayı heç nə istəmirik. Əlbəttə, bununla əlaqədar sizin də köməyinizi müraciət edirik. Sizin böyük imkanlarınız var. Xahiş edirik, adamları göndərin, qoy gəlib qaçqınların necə çətin şəraitdə yaşadıqlarını görsünlər. Sizi hətta çadır düşərgələrinə deyil, şəhərdə qaçqınların yanına apara bilərlər.

**Ə b d ü l v a h i d N i y a z o v:** Biz görmüşük, sabah da Gəncəyə gedəcəyik.

**H e y d ā r Ə l i y e v:** Gəncəyə? Cox yaxşı. Ancaq bizim Baş nazirin müavini Əli Həsənova demək lazımdır ki, təşkil etsin, bu işlərlə o məşğul olur. Mən sizdən çox xahiş edirəm, gedib baxın.

Mən sizi salamlayıram, sizə ugurlar arzulamaq istəyirəm və çox şadam ki, bizim aramızda əlaqə yarandı və bu, davam

edəcəkdir. Mən sizinlə söhbəti davam etdirərdim, amma bir az sonra mənim başqa, çox böyük görüşüm olacaq, ona görə də təəssüf ki, söhbəti bitirməliyəm.

**Əbdülvahid Niyazov** görüşün sonunda dedi:

Siz bizim hamımız üçün çox yaxın insansınız, çünkü biz Sizi hələ o vaxtdan, Sovet İttifaqının lideri olan vaxtdan tanıyırıq. Buradakı qardaşlarımızın çoxu çıkış etmək istəyirdi, ancaq çox inamlı irəliləyən, çox vacib regionda – bugünkü Qafqazda, Xəzər regonunda çox şeyi müəyyənləşdirən dövlətin başçısı kimi, Sizin vaxtinizin olmadığını başa düşürük. Bizi qəbul etməyə vaxt tapdığınıza görə qardaşlarınızın hamisinin adından Sizə minnətdarlıq etmək istəyirik. Yeri gəlmışkən, nümayəndə heyətimizin üzvlərindən biri oğluna Sizin adınızı vermişdir. Ümid edirik ki, balaca Heydər böyüyəndə Kəlbəcər, Laçın və Qubadlinin ərazisini sakitcə gedə biləcək, o yerlər azad olunacaq və bərpa ediləcəkdir. Əgər biz bu işdə kömək göstərə bilsək, xoşbəxt olacağıq.

Bu gün biz qacqınlarla görüşdük. Bir qadın dedi ki, əgər Heydər Əliyeviçlə görüşsəniz ona deyin ki, bize heç bir yardım lazımdır, qoy mümkün olan hər şeyi etsin ki, doğma ocağımıza qayıdaq.

**Heydər Əliyev:** Onların hamısı bunu istəyir.

**Əbdülvahid Niyazov:** Dünən biz parlamentdə görüşərkən dedik ki, Rusiyada erməni diasporunun necə güclü, hazırlıqlı olmasına əminik. Biz orada da tədbirlər görməliyik ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmayı və mehriban qonşuluğu sarsıdan hansısa qərar və ya müraciət qəbul edilməsin.

**KOLUMBIYA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB ANDRES PASTRANA ARANQOYA**

Hörmətli cənab Prezident!

Kolumbiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Kolumbiya xalqını ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və seadət, ölkənizə sülh, sabitlik və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasındaki dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı xalqlarımızın rüfahının yüksəlməsinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri*

## AZƏRBAYCANDA MİLLİ MƏTBUATIN YARADILMASININ 125 İLLİYİ MÜNASİBƏTİLƏ JURNALİSTLƏRLƏ GÖRÜŞDƏ NİTQ

*Prezident sarayı*

*21 iyul 2000-ci il*

Hörmətli jurnalistlər!  
Mətbuat nümayəndələri!

Kütləvi informasiya orqanlarının nümayəndələri!

Mən en öncə sizi Azərbaycanda demokratik mətbuatın 125-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə şərəfli işinizdə uğurlar arzulayıram. Azərbaycanda mətbuat sahəsində çalışanların hamisini təbrik edirəm. Mətbuat bütün Azərbaycan xalqına, yəni cəmiyyətimizə məxsus olduğuna görə xalqımızı, millətimizi təbrik edirəm.

Bilirsiniz ki, mən Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə bu ilin mart ayında böyük fərman imzalamışam. Bu fərmanda Azərbaycanda demokratik mətbuatın yaradılması, inkişaf etməsi və keçdiyi yol haqqında öz fikirlərimi qısa olaraq bildirmişəm. Ancaq eyni zamanda, fərmanın əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda demokratik milli mətbuatın yaranmasının 125 illiyi geniş şəkildə, təntənəli qeyd edilsin.

Son aylar ölkəmizdə bu sahədə müxtəlif təşkilatlar tərafından çox işlər görülmüşdür. Hər halda, birincisi, bizim xalqımızın böyük demokratik mətbuata malik olduğu bir daha nümayiş etdirilibdir, təbliğ olunubdur və bugünkü nəsillərə çatdırılıbdır. İkincisi də, müxtəlif mətbuat orqanları – indi

Azərbaycanda belə jurnalist təşkilatları çoxdur – onlar bu yubiley mərasimlərindən istifadə edərək öz dairələrində lazımi tədbirlər görübərlər: mən bəzən televiziyanı izləyərək görünəm ki, ayrı-ayrı mükafatlar veriblər, təltiflər ediblər. Bunlar hamısı çox sevindirici haldır.

Bələliklə, biz Azərbaycanda həm demokratik mətbuatın 125 illik tarixini təbliğ edirik, həm də, eyni zamanda, Azərbaycanda bu gün mətbuatın tutduğu yeri və onun cəmiyyətimizə xidmətini və ümumiyyətlə, həyatımıza olan təsirini göstəririk. Mən bütün bu tədbirləri müsbət qiymətləndirirəm. Güman edirəm ki, bu tədbirlər Azərbaycanda mətbuatın inkişafı üçün yeni bir təkan olacaqdır.

Mən çoxdan arzu edirdim ki, mətbuat nümayəndələri ilə görüşüm. Ancaq təəssüf ki, bu mənə müyəssər olmurdu. Ona görə ki, iki gün önce özüm üçün yaratdığını iş planı, bir də görürsən, sabahı gün, o birisi gün pozulur. Bunun da səbəbi ondan ibarətdir ki, xarici ölkələrdən Azərbaycana çoxlu nümayəndə heyətləri gəlir. Onlar da bir-iki günə gəlir. Məcbursan ki, bütün başqa işlərini kənara qoyasan, onlarla görüşəsən. Çünkü onları gözlətmək mümkün deyildir.

Bu gün də mənim bütün günüm, demək olar ki, görüşlərdə keçibdir. Mən bu gün "Nyu-York tayms" qəzetinə və İngiltərənin "Ekonomist" jurnalına müsahibə vermişəm. Ondan sonra isə Rusiyada yaşayan müsəlmanların ictimai-siyasi hərəkatı olan "Rifah" cəmiyyətinin dünəni Azərbaycana gəlmış nümayəndə heyətini qəbul etmişəm, onlarla söhbət aparmışam. Mən bu gün bu işləri görərək, sizinlə nəzərdə tutduğum görüşü pozmamışam. Bir az geciksək də, hər halda, görüşürük.

Bələliklə, yenə də deyirəm, bu gün mənim çoxdankı arzum yerinə yetir. Amma bilişəm ki, bu sizin də bəzilərinizin arzusu idi. Çünkü bir neçə vaxt bundan once qəzet redaktorlarından bir neçəsi mənə müraciət edib, görüş istəmişdilər. Ancaq mən düşündüm ki, təkcə onlarla yox, mətbuatımızın geniş

nümayəndə heyəti ilə görüşüm. Təbiidir ki, bizim bütün jurnalistləri, mətbuat nümayəndələrini bir yerə toplasaq, gərək Respublika sarayına yığışaq. Çünkü indi onlar böyük bir ordudurlar. Bizim ictimai-siyasi şöbə bu işlə məşğul oldu, sizinlə razılaşdırılmış bir tərkib müəyyənələşdirdi və həmin tərkib bu gün buraya dəvət olunubdur.

Mən sizi bir daha təbrik edirəm. Sizi salamlayıram. Sizinlə bu görüşümdən çox məmənun olduğumu bildirirəm.

## YEKUN NİTQİ

Hörmətli xanımlar və cənablar!

Biz iki saat yarımdır ki, burada bir yerdəyik. Hesab edirəm ki, bu çox əhəmiyyətli bir görüşdür. Hər halda, mən özüm üçün bunu belə hesab edirəm. Amma sizin çıxışlarınızdan, əhval-ruhiyyənizdən hiss edirəm ki, siz də mənimlə eyni fikirdəsiniz.

Mən bir daha bildirmək istəyirəm ki, bizim bugünkü görüşümüz Azərbaycanda demokratik mətbuatın 125 illik yubileyinə həsr olunubdur. Amma yubiley edərkən, tariximizə, keçmişimizə qiymət verərkən, təbiidir, biz həmişə çalışırıq və çalışmalıyıq ki, bugünkü problemləri həll edək və gələcək üçün lazımi tədbirlər görək. Bu mənada bugünkü görüş çox əhəmiyyətlidir.

Buradakı çıxışlar müxtəlifdir. Bir çox çıxışlarda qəzetlərə təzyiq göstərilməsi, yaxud imkan verilməməsi barədə ciddi tənqidlər var. Bu tənqidlər müxtəlifdir, mən onları bir daha təkrar etmək istəmirəm. Təbiidir ki, bu tənqidlərin içərisində əsaslı tənqidlər də çoxdur. Amma mənə belə gəlir ki, əsassızları da vardır. Buna baxmayaraq, mən hesab edirəm ki, tənqidin əsassızını kənara qoymaq, əsashısını götürüb bu barədə tədbirlər görmək lazımdır.

Mən sizə bəyan edirəm ki, bugünkü görüşdə deyilən bütün tənqidi fikirlərin hamısı burada yazılıb cəmlənəcək, mən onlara baxacağam və biz mümkün tədbirlərin hamısını görəcəyik. Buna arxayın ola bilərsiniz.

Burada bir çox təkliflər, arzular irəli sürüldü. Onların əksəriyyəti qəzetlərə dövlət qayğısı, maliyyə yardımı barədə və bu cür başqa təkliflərdir, xahişlərdir. Biz bunların da bir qismini edə bilərik. Nə edəcəyik, nə etməyəcəyi – mən bu gün bunu deyə bilmərəm. Ancaq bu görüş hazırlanarkən mən tapşırıq vermişdim və bizim aparatda bu barədə müəyyən layihələr, o cümlədən bir fərman layihəsi də hazırlanıbdır. Bugünkü təklifləri bir daha təhlil edərək mümkün, bu gün bizim imkanımız dairəsində olan məsələləri də həmin fərmando əks etdirmək şərti ilə mən bu görüşümüz nəticəsində iki-üç günə qədər bir fərman imzalayacağam. Mən deyə bilmərəm ki, həmin fərman bütün yaraları sağaldacaqdır, ancaq sizin müəyyən arzularınızın yerinə yetirilməsinə kömək edəcəkdir.

Siz bilirsiniz, burada çıxış edənlər də dedilər – Azərbaycanda sərbəst, azad, demokratik mətbuatın 10 illik tarixi vardır. Ancaq bizim ümumiyyətlə, demokratik mətbuatımızın 125 illik tarixi vardır. Biz keçən illəri unuda bilmərik.

Mən biliyəm ki, bu gün siz öz qayğılarınızla yaşayırsınız və bu qayğılar sizdə birinci plana çıxır. Ancaq bu yubileyi Azərbaycan dövlətçiliyi, millətimizin tarixi nöqteyi-nəzərin-dən qeyd ediriksə, təbiidir ki, biz öz tarixi keçmişimizi qiy-mətləndirməliyik. Doğrudan da, indi biz fəxr edə bilərik ki, Azərbaycan xalqı müsəlman Şərqində, islam dini mövcud olan bir ölkədə hələ 125 il bundan önce demokratik qəzet yaratmağa qadir olubdur.

Fəxr edirik ki, bizim dünyəvi teatrın 130 illik tarixi vardır. Fəxr edirik və bu, bölgədəki bütün xalqlardan bizi fərqləndirir. O mənada ki, bizdə demokratik, dünyəvi ideyalar bu günün, dünənin hadisəsi deyil. 125 il bundan önce Həsən bəy

Zərdabi, onunla bərabər Mirzə Fətəli Axundov və başqaları toplaşın - təbiidir ki, Həsən bəy Zərdabi «Əkinçi» qəzetinin yaradıcısıdır - belə bir təşəbbüsə çıxış ediblər. Gərək indi biz düşünək ki, o vaxt bu, asan yox, həddindən artıq çətin bir iş idi. Əgər 125 il bundan öncə bu, baş veribsa və biz "Əkinçi" qəzetini 125 ildir xatırlayırsaq, indi görün bu insanlar nə qədər böyük vətənpərvər, millətinin inkişafını istəyən və nə qədər cəsarətli insanlar olublar. Çünkü o şəraitdə belə bir qəzeti Azərbaycan dilində yaratmaq çox böyük risklərlə bağlı idi. Amma onlar bu riskləri ediblər. Təsadüfi deyildir ki, «Əkinçi» qısa bir zamandan sonra bağlanıbdır. Ondan sonra rus dilində nəşr olunan bəzi qəzetlərə əlavə olaraq vərəqələr çıxıbdır.

Bilirsiniz ki, sonra Məmməd Ağa Şahtaxtinski "Şərqi - rus" qəzetini çıxarıbdır. Zeynalabdin Tağıyevin təşəbbüsü və pulu ilə "Kaspi" qəzeti buraxılıb, amma o, rus dilində olubdur. Bu bizim tariximizdir. Ancaq Həsən bəy Zərdabinin qoyduğu bu təməl daşı yaşayıb və inkişaf edibdir. Məhz onun nəticəsi olaraq Cəlil Məmmədquluzadə kimi böyük bir şəxsiyyət "Molla Nəsrəddin" jurnalını yaradıbdır. Yenə də deyirəm, o dövrdə bütün müsəlman aləmini götürsək, bu, müstəsna bir haldır. Təsadüfi deyil ki, «Molla Nəsrəddin» jurnalı tekçə Azərbaycanda yox, bütün Qafqazda, Orta Asiyada, İranda, Türkiyədə də yayılırdı.

Demək, bizim xalqın içərisindən çıxan dahi insanlar bu demokratik ideyaları, dünyəvi dəyərləri o vaxt yaradıblar. Onlar xalqımızı oyadırdılar, xalqımızda milli oyanış, milli dirçəliş, milliçilik hissələri yaradırdılar. Bunların davamı olaraq Azərbaycanda Demokratik Xalq Cümhuriyyəti yaranan zaman dahi Üzeyir Hacıbəyov «Azərbaycan» qəzetiనə rəhbərlik edibdir. O illər «Azərbaycan» qəzeti çox böyük işlər görübdür.

Bizim bu 125 illik tariximizi mərhələlərə bölsək, birinci mərhələ 1875-ci il iyulun 22-dən təxminin 1920-ci ilə qədərdir. Bu dövr Azərbaycan xalqının tarixində çox şərəflə bir dövrdür. Məhz bu dövr Azərbaycanda dünyəvi, ümumbaşəri dəyərlərin və demokratik fikirlərin yaranmasını ardıcıl surətdə təmin etmiş bir dövrdür. Təbiidir ki, bunu bizə kimse verməyibdir. Bunu Azərbaycan xalqının içərisindən çıxan ağılı, mütəfəkkir, çox cəsarətli insanlar ediblər.

Üzeyir Hacıbəyovun başçılıq etdiyi «Azərbaycan» qəzeti çox böyük bir qəzet olubdur. O da bizim tariximizin parlaq bir səhifəsidir.

Ondan sonra mətbuatımızın tarixinin ikinci mərhələsi gəlir. Bu da 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı dövrdür. Azərbaycanın mətbuati həmin dövrdə 70 il yaşayıbdır. Siz də bilirsiniz, biz də bilirik, bəlkə gənc-lər bilmirlər, həmin o illərdə – 1920–1930-cu illərdə, 1940-ci illərdə, sovet hakimiyyəti, kommunist rejimi dövründə də «Əkinçi» qəzeti böyük iftixar hissi ilə xatırlanırdı. O illər «Əkinçi» qəzeti və Həsen bəy Zərdabının yaradıcılığı haqqında nə qədər böyük tədqiqatları elubdu. Siz götürüb baxsınız, görərsiniz ki, başqa rejimdə, totalitar rejimda, kommunist ideologiyası olan bir rejimdə yaşamağımıza baxmayaraq, o illərdə bizim mətbuatımız inkişaf edibdir.

Bilirsiniz ki, «Molla Nəsrəddin» jurnalı 1932-ci ilə qədər çıxbdır, sonra nəşri dayanıbdır. Ancaq xatirimdədir, 1950-ci illərdə «Kirpi» jurnalını yaratdilar. Amal nədən ibarət idi? Bu amal «Molla Nəsrəddin» jurnalını diriltməkdən ibarət idi. İndi bilmirəm «Kirpi» jurnalı nə vəziyyətdədir. Amma xatirimdədir, 1950-ci, 1960-ci, 1970-ci illərdə «Kirpi» jurnalının bizim cəmiyyətdə çox böyük rolu olubdur. Çünkü «Kirpi» jurnalı kiminsə, hansısa bir məmuruñ – burada «məmur» sözü çox işləndi – yaxud raykom katibinin və başqasının

karikaturasını verəndə, orada bir neçə söz yazanda bu, böyük bir sensasiya olurdu.

Yəni bu dövr Azərbaycanda mətbuatın, o cümlədən demokratik mətbuatın ikinci böyük mərhələsidir. Təbiidir ki, burada demokratik prinsiplər kommunist ideologiyası əsasında qurulmuşdu. Ancaq eyni zamanda, o dövrdəki qəzetləri götürün. Məsələn, «Kommunist» qəzeti nə qədər tənqidli məqalələr dərc edirdi. Yaxud da digər qəzetlər – «Bakinski rabochi», «Azərbaycan gəncləri», «Molodyoj Azerbaydjana», «Sovet kəndi» və başqa qəzetlər nə qədər tənqidli məqalələr dərc edirdilər. Onlar həmin tənqidli məqalələrlə o dövrdə, o cəmiyyətdə çoxlu məsələlərin həll olunmasına kömək edirdilər.

Xatirimdədir, mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda hər gün səhər işə gələrkən qəzetləri oxuyurdum. Onda bu qədər qəzet yox idi, bir neçə qəzet var idi. Amma həmin qəzetlərdə haranı oxuyurdum? Onu oxumurdum ki, yazıblar o kolxozdə pambıq belə bitir, inəyi belə sağıblar, yaxud da hansısa zavodda filan iş görülübdür. Axtarırdım, görüm qəzetdə hansı tənqidli məqalə var. Deyə bilmərəm ki, tənqidli məqalə hər gün olurdu. Arxivlərdən götürüb o qəzetlərə baxa bilərsiniz. Bir tənqidli məqalə olan kimi mən həmin qəzetiñ redaktoruna telefon edirdim. Nə üçün? Çünkü o vaxt belə tənqidli məqalələr dərc etmək qorxulu idi.

Siz məni düzgün başa düşün. Mən 1969-cu ildə Azərbaycana başçı təyin olundum. İndi burada çıxış edən bir jurnalist dedi ki, o vaxt o yazıb ki, «Mixaylo şəhərdədir». Mənim barəmdə bu söz 1969-cu ildə icad olunubdur. O vaxt mən birinci katib təyin edildim. Məni heç kəs tanımadı. Çünkü ondan əvvəl KQB-nin sədri idim, şəhərdə məni tanımadılar. Mən iki-üç ay şəhərdə müxtəlif yerlərə – məsələn, mağazalara gedirdim, taksiyə, tramvaya minirdim ki, görüm, insanları alda-

dırlar, yoxsa yox? Ona görə də bundan sonra həmin söz yayıldı.

Bilirsiniz ki, «Mixaylo» vaxtilə alman faşist işgalçılara qarşı qəhrəmanlıq göstərmiş bizim Mehdi Hüseynzadənin ləqəbidir. O vaxtlar İtaliyada ona «Mixaylo» deyirdilər. Ona görə də «Mixaylo şəhərdədir» sözləri mənim haqqımda da deyildi.

Mən nəyi gördüm? Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan-burdan tapıb bir-birinə satmışdilar, vermişdilər ki, mağazaya gələn olanda bu portretə baxıb görün, bu Əliyevdir, yoxsa yox. Məsələn, mən bir dəfə gedib ət növbəsinə durdum. Nəyə görə? Çünkü o vaxt üç növ ət var idi. Bu mənim yaxşı yadımdadır. Bunlardan biri 3 manat 20 qəpik, digəri 3 manat 50 qəpik, o birisi isə deyəsən 3 manat 80 qəpik idi. Qəssab nə edirdi? O üçüncü növ əti birinci növ əvəzinə saturdı, yaxud 3 kilogram ət verəndə adamları yarım kilogram aldadırı.

Mən iki-üç dəfə gedib növbəyə durdum. Məni də alda-danda onu tutdum, milisi və başqalarını çağurdum. Mən şəxsən özüm bir neçə dəfə belə etdim – insanlar bilsinlər ki, axı belə iş görmək olmaz. Üç-dörd aydan sonra mən bunu edə bilmədim, çünkü məni artıq tamdılar. Bax, bu «Mixaylo» sözü də oradan yaranıbdır.

Məsələn, o vaxt niyə belə tənqidini məqalələr verirdilər? Ona görə ki, 1969-cu ildə Azərbaycanın rəhbəri kimi, mən fəaliyyətimə Azərbaycanda olan bütün mənfi halların tənqid edilməsi ilə başladım. Mən bu barədə böyük məruzələr etdim. İndi arxivlərdən götürüb baxmaq olar ki, 1969-cu, 1970-ci illərdə bütün dünya mətbuatında Azərbaycanda gedən proseslər haqqında məlumatlar verirdilər. Çünkü Sovetlər İttifaqında belə şey – rüşvətxorluğa qarşı bu cür mübarizə aparmaq mümkün deyildi. Anma biz vəzifəsindən sui-istifadə etdiyinə, rüşvət aldığına və başqa əməllərinə görə naziri, ray-

kom katibini və başqalarını işdən çıxarırdıq və sair. Gördüyüümüz bu tədbirlər o vaxtkı qəzetlərə əsas verdi.

Bizim o vaxtkı müxbirlərin həqiqətən çoxu həyatımızın bu mənfi cəhətlərini yazmaq isteyirdilər, amma, albəttə, hakimiyyətdən qorxurdular. Hakimiyyət isə onlara bir az kömək edəndə, ilham verəndə, necə deyərlər, tərəfdar olanda bunlar daha da çox hərəkət etməyə başladılar. Mənim xatirimdədir, 1970-ci illərdə «Kommunist» qəzeti «Lənkəran hadisələri» haqqında bir səhifə material yazmışdı. Lənkəran rayonunda olan ağır vəziyyət bəlkə sənin yadında olar.

**H a c i H a c i y e v (Azərbaycan Jurnalistlər Birliyinin sədri):** Bəli.

**H e y d ā r Ə l i y e v:** O vaxt «Kommunist» qəzetinin redaktoru Ağababa Rzayev idi. Bəli, «Kommunist» qəzeti «Lənkəran hadisələri» haqqında yazı vermişdi. Mən həmin yazımı oxudum, gördüm ki, dəhişətli bir vəziyyətdir.

O vaxt bu məsələləri Mərkəzi Komitənin Bürosu həll edirdi. Mən həmin məsələni on gündən sonra büroya çıxarddım. Müzakirə etdim, rayonun bütün rəhbərlərini işdən çıxarddım və Kommunist Partiyasından xaric etdim. Bu da ölümə bərabər bir iş idi. «Kommunist» qəzeti ruhlandı, sonra gedib Göyçay rayonunda və başqa yerlərdə belə hadisələri açdırılar.

Yenə də deyirəm, o vaxt bütün bunlar iqtidarin, necə deyərlər, münasibətindən asılı idi. Amma elə respublikalar var idi ki, orada belə şeylərə yol verilmirdi. Xatirimdədir, bizim «Bakinski raboçi» qəzetini Yerevanda, Tbilisidə 25 manata satırdılar, amma öz qiyməti 2 qəpik idi. Onu niyə belə alırdılar? Çünkü həmin respublikalarda da belə proseslər var idi. Amma orada bu proseslərin üstünü bağlayırdılar, açılmağa qoymurdular. «Bakinski raboçi» qəzetini orada oxuyurdular, o buna, bu ona verirdi. Hətta yadımdadır, Yerevanda elə raykom katibləri var idi ki, bu fikirləri dəyərləndirirdilər, onlar deyirdilər ki, bir qəzet 50 əldən keçir, sonra cirilir.

**E l m i r a A x u n d o v a** (*«Svoboda» radiostansiyasının və Rusiyada çıxan «Obşaya qazeta»nın Azərbaycan üzrə xüsusi müxbiri*): Cənab Prezident, o vaxt «Literaturnaya qazeta»dakı müsahibəniz çox böyük rəğbətlə qarşılanmışdı.

**F i k r a t Q o c a** (*Yazıçılar Birliyinin katibi, xalq şairi*): «Literaturnaya qazeta»da belə yazılar verilirdi.

**H e y d ə r Ə l i y e v**: «Literaturnaya qazeta» sonranın işidir, mən hələ 1970-ci illərin əvvəllərini deyirəm.

Bilirsiniz, hesab edirəm ki, mənim bu hərəkətlərim düz idi. Amma mən istəfa verəndən sonra bu hərəkətlərimi mənim əleyhimə istifadə etdilər.

Xatirimdədir, mən o vaxt «Bakinski raboci» qəzetində «Qızıl zəncir» sərlövhəli bir məqalə oxudum. Bu məqalənin məzmunu nə idi? Demək, qızlar məktəbə qızıl bilerziklə gəlirdilər. İndi, vallah, nə ilə gəlirlər bilmirəm – ancaq o vaxtlar bu məsələ məni çox hiddətləndirdi. Axi qız niyə gərək orta məktəbə qızıl bilerziklə gəlsin? Dünyanın inkişaf etmiş ölkələrindəki, lap elə kapitalist ölkələrindəki ən zəngin ailələrdə belə bir şey yoxdur.

Mən həmin məsələni qaldırdım ki, məktəblərdə müzakirə etsinlər, onun qarşısını alsınlar. Amma bu yaxınlarda eşidirəm, parlamentdə müxalifətdən kimse çıxış edib deyir ki, «Heydər Əliyev o vaxt hüquqları pozurdu ki, kimin qolunda bilerzik, saat var» və sairə. Bəli, bunlar mənim yadımdadır. O vaxt Yaponianın «Seyko» markalı saatı çıxmışdı. Həmin saat çox bahalı, yəni bizim maaşımızdan beş dəfə baha idi. Görürdüm ki, raykom katiblərindən birinin, o birinin, başqalarının qolunda «Seyko» markalı saat var. İclasların birində dedim ki, əllərinizi qaldırın, saatlarınıza baxacağam. Soruşdum ki, bu «Seyko» saatını hardan almışınız? Sənin məvacibin bu qədərdir, bu saatı hardan alırsan? Bundan sonra heç bir şey deyə bilmədilər. İndi bunu mənə irad tuturlar ki, Heydər Əliyev vaxtilə belə edib. Bəli, edirdim, bu gün də

edirəm, sabah da edəcəyəm. Çünkü mənəviyyat bizim üçün hər şeydən üstündür.

Fikrat Qoca burada «Literaturnaya qazeta»nın adını çəkdi. O dövrdə Sovet İttifaqındakı mətbuat orqanları arasında bu barədə özünü ən müstəqil aparan qəzet Moskvada çıxan «Literaturnaya qazeta» idi. Ona görə də həmin qəzeti hamı oxuyurdu, onun tirajı da çox böyük idi. Elmira Axundova bunu çox yaxşı bilir. Elmira, doğrudur, sən o vaxt həmin qəzeti müxbiri deyildin, sonra müxbiri oldun.

Mən «Literaturnaya qazeta»nı çox sevirdim. Bu qəzet mənimlə çox yaxşı əlaqədə idi. Biz 1979-cu ildə mənəvi tərbiyə barədə Bakıda böyük bir konfrans keçirdik. Mən həmin konfransda böyük bir məruza etdim. Sonra bu bütün SSRİ-yə yayıldı. «Literaturnaya qazeta»dan gəldilər ki, siz həmin məruzənin mövzusu ilə əlaqədar bizi intervü verin, mən də verdim. «Literaturnaya qazeta»nın bir səhifəsi həmin intervü idi, bu intervünün sərlövhəsində yazmışdılar ki, «Qoy ədalət zəfər çalsın». Bu, Nizami Gəncəvinin sözləri idi.

**E l m i r a A x u n d o v a:** Bəli, bu, Nizami Gəncəvinin sözləridir.

**H e y d a r Ə l i y e v:** Doğrudur, çünki mən Nizami Gəncəvinin sözlərinən istifadə etmişdim. Bu sensasiya bütün dünyaya yayıldı. Nə üçün? Çünkü Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmağıma baxmayaraq, mən sovet hakimiyyətinin, cəmiyyətinin içində olan mənfi halların hamisini açıq göstərmişdim.

Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürler və

sevinirlər ki, kimse cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmirlər.

O vaxt bir çox belə yazılır olub. İstəsəniz axtarın, tapın, oxuyun. Vaxtilə mən ali məktəblərə tələbə qəbulunda rüşvət-xorluğa qarşı mübarizə aparırdım. Məsələn, 1970-ci illərdə nəyi gördüm? Bizim dövlət universitetinin hüquq fakültəsi var. O vaxt həmin fakültəyə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu hüquq fakültəsinə qəbul olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt o cümlədən, tarix və şərqşünaslıq fakültələri çox modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq-mühafizə orqanlarında – milisdə, prokurorluqda və sairə – çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı.

İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə görüşürəm. Onlar deyirlər ki, «Bilirsiniz, biz o vaxt Sizin sayənidə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlməmişdik, kasib adam idik, nə rüşvət verməyə pulumuz, nə də himayədarlıq etməyə adamımız var idi».

Mən bütün bunları millətimizə görə etdim. Amma hələ Sovet İttifaqı vaxtında bəzi hüquqşunaslar yiğmişdilar ki, «Heydər Əliyev insan hüquqlarını pozur». Bunu mənə Andropov dedi. Soruşdum ki, bəs sənin fikrin nədir? Cavab verdi ki, hamısını düz etmisən. Soruşdum ki, bəs o hüquqşunaslar? Bildirdi ki, mən baş prokurora telefon edib dedim ki, onların ağızını yum, Heydər Əliyev düz edir.

Amma sonra nə oldu? Mən Siyasi Büronun üzvlüyündən istefa verəndən, işsiz qalandan sonra götürüb burada qəzətlərdə məni günahlandırdılar. Mən o vaxt, məsələn, rəhbər vəzifədə çalışan adamların bağ tikdirməsini qadağan etmişdim. Nə üçün? Çünkü Mərkəzi Komitədə işleyən adam, ya xud raykom katibi ayda 320 manat məvacib alır. Axi bağ tikdirməyə onun imkanı yoxdur, bəs o bunu nə ilə edir? Əlbəttə, o ya dövlətin – zavodun, fabrikin malından istifadə edir, ya xud da rüşvət alır. Ona görə də mən dedim ki, olmaz, bunu qadağan elədim. Bir neçə vəzifəli şəxs bağ tikdirmişdi, onları da işdən çıxartdım, cəzalandırdım.

Mən bu gün də bu fikirdəyəm. Müxalifət qəzetləri bəzən yazar ki, villalar və sair tikilir. İndi mən nə edim? O vaxt sevət rejimi dövrü idi, mən onların qarşısını alırdım. İndi biri biznesmendir, haqqı var – tikir. Siz dediyiniz kimi, başqaş da məmurdur, amma o da tikir. Yəqin ki, o da qanunsuz əldə etdiyi qazanca görə tikir. Amma bu məmür gedib hansısa başqa bir adamın adına tikir və onu səbüt etmək də mümkündür. İndi mən durub burada istintaq apara bilməyəcəyəm. Ancaq bunu mən özüm də görürəm.

Yəni bu, bir tərəfdən, müsbət haldır. Çünkü biz istəyirik ki, sahibkarlar, biznesmenlər təbəqəsi yaransın, azad ticarət olsun, iqtisadiyyatımız daha da inkişaf etsin. Demək, bu insan qanuni yolla pul qazanırsa, o özünə ev də, villa da tike vilər və sairə. Amma eyni zamanda, bunların içərisində elə adamlar var ki, dövlət işində çalışırlar, bu pulu qanuni yolla qazana bilməzlər, onlar da bunu edirlər. İndi bunu nəcə seçəsən? Lakin o vaxt mən bunu etdim. Bəs sonrası nə oldu? Mən Moskvada işdən çıxandan, istefa verəndən sonra – bayaq dedim, o vaxt mən müsahibə vermək istəyirdim, amma məndən müsahibə almırdılar – həmin dövrdə «Kommunist» qəzeti – hansı ki, mən bu qəzeti dəfələrlə müdafiə etmişdim, onun yazdığı tənqidin məqalələri müzakirəyə çıxarıb, lazımi

qərarlar qəbul etmişdim – bir səhifə yazdı: «Heydər Əliyevin Azərbaycanda qanunsuz hərəkətləri». Nə bilim, bağ tikməyi, hüquq fakültəsinə daxil olmayı qadağan edibdir və sair. Doğrudur, mən buna fikir vermədim. Çünkü hesab edirəm ki, mən o vaxt düz etmişdim, bu gün də hesab edirəm ki, düz etmişəm. Hər bir dövrün öz hökmü var.

Yəni demək istəyirəm ki, bəli, o dövrdə bizim mətbuatda belə jurnalistlər, cəsarətli insanlar var idi. Onlara sadəcə, himayədarlıq etmək, kömək göstərmək lazımdı.

Bilirsiniz ki, 1970-ci ildə Eldar Quliyev və Rüstəm İbrahimbəyov gənc kino mütəxəssisləri kimi, «Bir cənub şəhərində» adlı bir film çəkmişdilər. O vaxt mən Mərkəzi Komitədə işləmirdim, KQB-nin sədri idim. Bu filmi yenə də hərdən göstərirler. Həmin filmi o vaxt qadağan etmişdilər. Nəyə görə? Guya bu film bizim millətin pis tərəflərini göstərir. O filmi buradakılar qadağan etmişdilər. Moskvadan da Daxili İşlər Nazirliyi bu filmi ona görə qadağan etmişdi ki, həmin filmdə bir milis obrazı var – o oturub, gələn ona bir manat verir, milis də deyir ki, keç.

Yenə də deyirəm, bənlərə görə filmi qadağan etmişdilər. Mən gedib həmin filmə baxdım, gördüm ki, orada hər şey normaldır, düz ediblər. Mən götürüb Moskvaya, Daxili İşlər nazirinə zəng etdim. Ona bildirdim ki, sən deyirsən heç bir milis rüşvət almır? Sən bunu deyə bilərsən? Cavab verdi ki, yox, belə deyil, amma bu bizi ləkələyir. Soruştum ki, nəyi ləkələyir? Həqiqəti deyəndə, nəyi ləkələyir?

Mən olmasaydım, bu filmi buraxmırıldılar. Yaxud, mənim vaxtında Rüstəm İbrahimbəyovla Rasim Ocaqov "İstintaq" adlı bir film çəkdirələr. Bu sizə məlumdur. Həmin film mənim xahişimlə, korrupsiya, «sexovşik»lər və sair qanunsuz hərəkətlər barədə bizim əldə etdiyimiz materiallar əsasında çəkilmişdi. Amma bu filmi bizim adamlar sonra qadağan etdilər. Nə üçün? Deyirdilər ki, «bu məsələ bizim daxili işi-

mizdir, amma film bütün SSRİ-də yayılacaq, hər yerdə fikir, ləşəcəklər ki, görün, Azərbaycanda korrupsiya, qanunsuzluqlar və sair var». Ancaq mən belə fikirdə deyildim, bu gün də belə fikirdə deyiləm. Nə var – odur, biz bunu gizlətməliyik. Bunu nə qədər gizlətsən, o qədər də pis olacaq.

Bizim yaziçimiz Anar bir əsər yazmışdı. Xatırlayıram, onun adı «Şəhərin yay günləri» idi. Bəziləri gedib bu tamaşaaya baxmışdı, ağızlarını büzmüşdülər ki, «bu nədir, orada prokuror obrazı var, o rüşvət alır» və sair. Mən maraqlandım, gedib həmin tamaşaaya baxdım. Gördüm ki, o çox gözəl bir tamaşadır. Sonra gəlib bəyanat verdim ki, bu çox gözəl bir əsərdir. Əksinə, həmin əsər üzrə film də çəkmək, onu rus dilində tamaşaqa qoymaq lazımdır və sair.

Yəni elə şeylər o vaxt da var idi. Amma o dövrkü rejim bunun qarşısını alırdı. İndi tamamilə mətbuat, fikir azadlığıdır. Yəni biz 70 il o şəraitdə yaşamışq. İndi, öten bu on ildə mətbuat azaddır. Bu on ilin də hamısı yox. Məsələn, 1990-ci ildə burada müstəqil qəzetlər – «Azadlıq», «Səhər», «Azərbaycan», bir də «Aydınlıq» idi. «Aydınlıq» nə vaxt nəşr edilməyə başlayıb?

**M a h a l İ s m a y i l o ğ l u** («Xalq qəzeti»nın baş redaktoru): 1990-ci ilin avqustunda.

**H e y d a r Ə l i y e v:** Bunlar bizim həyatımızda, necə deyərlər, hadisə idi. Ona görə də o vaxt bu qəzetləri hamı həvəslə oxuyurdu. Mən özüm o vaxt «Azadlıq» qəzetinin bütün nömrələrini həvəslə oxuyurdum. Çünkü o vaxta görə «Azadlıq» qəzetinin yazdıqlarının hamısı düz, necə deyərlər, mənim ürəyimdən olan yazılar idi.

Ondan sonra yeni-yeni qəzetlər yaranmağa başladı. Yəni demək olmaz ki, mətbuatımız bu on ilin hamısında müstəqil olub. Mətbuatımız tədricən inkişaf edibdir. Xüsusən, biz 1998-ci ildə senzurani, hərbi senzurani, bütün maneələri götürəndən sonra Azərbaycanda o qədər qəzet çıxır ki, çoxları-

nin adını bilmək mümkün deyil. Bilin ki, Azərbaycan prezidenti kimi, mən hesab edirəm ki, bu, müsbət haldır.

Mən hesab edirəm ki, bizim mətbuatımız keçid dövrünü yaşayır. Yəni bir var o bağlıdır, mübarizə aparır ki, çıxsın. Azadlığa çıxandan sonra isə bağlılıqdan nə qədər əziyyət cəkibsə, çalışır ki, çoxlu mənfi şeylər, cürbəcür şayırlar versin. Müstəqil, yaxud müxalifət qəzetləri deyirsiniz, deyin – onların arasında rəqabət gedir ki, hansı özünü daha çox göstərsin, daha çox sensasiya yaratsın. Mən buna da təəccübənlənmirəm. Hesab edirəm ki, bu da bizim həyatımızın keçid dövrünün xarakterik cəhətlərindən biridir.

Düşünürəm ki, qəzetlər tədricən daha da mükəmməlləşəcəkdir, sanballı olacaqdır. Zaman gələcəkdir ki, ola bilər, qəzetlərin sayı bu qədər olmayacaq – çünkü hər bir qəzet bu rəqabətə dözməyəcəkdir – amma güclü qəzetlər yaranacaqdır. Məsələn, Türkiyədə bu qədər yoxdur, ancaq sanballı qəzetlər var. Onlar kimi istəyirlər – tənqid edirlər. Amma həmin qəzetlərin tənqididə sivilizasiya səviyyəsindədir.

Mənim fikrim belədir. Ona görə də siz heç narahat olmayın. Ancaq çalışın ki, böhtan yazmayın. İndi burada dedilər ki, bəzi qəzetləri, jurnalistləri məhkəmələrə veriblər. Həmin məhkəmələr heç birinizdən cərimə almayıb, heç birinizi məsuliyyətə cəlb etməyiblər. Elədirmi? Amma məhkəmələrin bunu etməyə əsası var idimi? Var idi. Çünkü bizim qanun belədir ki, sən məni təhqir etmişən, haqqında yalan yazmışsan, mən də səni məhkəməyə verirəm. Yenə deyirəm, məhkəmələrin buna haqqı var idi. Mən sizə açıq deyirəm ki, biz bunu söndürdük. Vaxt keçdikcə insanlar buna öyrəsdilər, sakitləşdilər. Bu da bizim iqtidarın bütün müxalifət qəzetlərinə və müstəqil qəzetlərə olan qayğısidir. Qoymadiq ki, heç bir qəzet cərimə versin, əziyyət cəksin. Gündüz Tahirli burada dedi ki, onun iki cinayət işi var. Ola bilər, bu üç, dörd olsun. Amma cinayət məsuliyyətinə ki, cəlb olunmamışan?!

Bilirsiniz ki, mən öz çıxışlarımda müxalifət qəzetlərini ədalətsiz yazılarına görə bir-iki dəfə təqid etmişəm. Mən bu gün də bu fikirdəyəm. Məsələn, elə qəzet var ki, səhər açıb ona baxıram, həmin qəzetdəki 10-15 məqalədə Heydər Əliyevin adı hallandırılır. Yaxşı, hər şeyin bir dərəcəsi var: yazırsan, Heydər Əliyev haqqında bir, iki məqalə yaz. 15 məqalədə «Heydər Əliyev belə oldu, orada elə oldu» – axı bu yaramaz.

Mən bundan narahat deyiləm. Mən bu gün sizinlə açıq danışıram. Məsələn, 1988-ci ildə Moskvada və burada mətbuatda mənim əleyhimə yalan şeylər yazıldı. Onda mən çox böyük bir əsəbi dövr keçirdim. Çünkü mən buna təəccüb edirdim. Təsəvvür edə bilməzdim ki, bu dövlət, bu partiya, bu quruluş – hansılar ki, mən neçə illərlə, on illərlə onlara sədəqətlə xidmət etmişəm və böyük işlər görmüşəm – mənim həyatıma bu dərəcədə biganədir. Qəzetlərə də mənim haqqımda böhtançı yazıları o vaxt özbaşına vermirdilər, Mərkəzi Komitənin sıfarişi ilə verirdilər. Yaxud, burada mənim əleyhimə yazıları təşkil edənlər mənim vaxtilə böyüdüyüm, bəslədiyim, vəzifəyə gətirdiyim, vəzifə verdiyim adamlar idi. «Mənim» deyəndə, bu şəxsən mənim deyildi. Yəni mənim Azərbaycana rəhbərliyim dövründə bir neçə pillədən keçib böyük vəzifəyə gəlmış, bir çox imtiyazlar əldə etmiş adamlar idi.

Bilirsiniz, bu adamlar ev almışdı, deputat olmuşdu və sair. Bunların da hamısı həm mənim rəhbərliyim altında, həm də mənim qayğıma görə olmuşdu. Elədirmi? Ona görə də götürüb burada haqqımda yalan şeylər yazanda mən həddindən artıq ağır bir dövr keçirdim. Amma ondan bir az sonra hamisini unutdum, dedim ki, nə yazılır, yazsınlar. Yəni mən artıq bu dövrü keçmişəm.

Mən nə iş gördüyü bilirəm, gördüğüm bütün işlərə cavabdehəm. Kim harda nə yazır, yazsın – bunun mənim üçün əhəmiyyəti yoxdur. Bilirəm ki, Azərbaycanın ictimai rəyində

mənim haqqımda lazımi səviyyədə fikir var. Demirəm hamı hesab edir ki, Heydər Əliyev yaxşıdır. Heydər Əliyevin əleyhinə, Heydər Əliyevdən narazı olan adamlar var: biri vəzifədən çıxıb, başqası filan olubdur və saira. Belələri var. Bu da təbiidir. Əgər Azərbaycanda yüz faiz hamı bir adamı sevseydi, yaxud ona hörmət etsəydi, bu, qeyri-təbii bir iş olardı. Heç bir ölkədə belə şey yoxdur.

Bilirəm ki, xalqın əksəriyyəti mənə inanır, etibar edir, xidmətlərimi qiymətləndirir və bu gün mənim Azərbaycana rəhbərlik etməyimi zəruri hesab edir. Ona görə də məndən narazı olan adam qəzeti götürüb beş dəfə oxuyur, bundan ləzzət çəkir. Ancaq bunlar azlıq təşkil edir. Əksəriyyət belə deyil. Bunu da bilin, çoxlarında belə qəzetlərə qarşı nifrət emələ gəlir. Ona görə də bu müstəqil qəzetlər, müxalifət qəzetləri gərək o dərəcəni saxlaşınlar ki, yaxşı imicdən birdən yuvarlanıb mənfi imicə düşməsinlər. Bax, burada bir tarazlıq, dərəcə, sərhəd saxlamaq lazımdır.

Yenə də deyirəm, mənim bir neçə dəfə tənqidlərim olub və həmin tənqidlər bu gün də qüvvədədir. Amma sizin bugünkü çıxışlarınızın heç birisini tənqid etmirəm. Hesab edirəm ki, hamısı normal çıxışlardır. Sizin burada dediyiniz tənqid sözərin hamısına baxılacaqdır, hansı ədalətlidir, hansı düzgün – ona lazımı reaksiya veriləcəkdir. Xahişlərinizin, təkliflərinizin hansı mümkündür – onu edəcəyik.

Azərbaycan prezidenti kimi, mənim borcum, vəzifəm və məqsədim ondan ibarətdir ki, Azərbaycanda həqiqi demokratik cəmiyyət yaransın. Yenə də Gündüz Tahirli burada dedi ki, bəziləri geriə qayıtmaq istəyir. Azərbaycanda geriə qayıtməq olmayıacaqdır. Sən düz deyirsən, geriə qayıtmaq istəyənlər var. Amma nə qədər ki, Heydər Əliyev Azərbaycanda prezidentdir, Azərbaycanda geriə yol yoxdur. Yəni keçmiş quruluşa yol yoxdur, sosializmin, yaxud kommunizmin bərpasına yol yoxdur, totalitarizmə yol yoxdur – bunların heç

birisinə yol yoxdur. Biz irəliyə gedirik, demokratiya, plüralizm, mətbuat azadlığı yolu ilə gedirik və bu yolla da gedəcəyik. Bu, asan yol deyildir. Bu, çətin yoldur.

Mən bir neçə dəfə demişəm – bəziləri belə hesab edirlər ki, çayın bu tərəfindən o tərəfinə tullandın, hər şey yüz faiz tamamilə dəyişdi. Bir, iki, üç il içərisində insan psixologiyası dəyişməz. Bu, mümkün deyildir. Amma biz bunu dəyişdiririk. Bu, kimdəsə tez, kimdəsə bir az ləng dəyişir. Biz bunu dəyişdiririk, dəyişdiririk və dəyişdirəcəyik. Aparlığımız işlər bunu edəcəkdir, geriye yol yoxdur.

Bunu dəfələrlə demişəm – Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir – burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın. Bütün başqa məsələlər də belə. Yəni mənim bəyan etdiyim və apardığım siyasetin hamısı dönməzdir. Mən bunu axıra qədər aparacağam. Bilin ki, bunu mən özüm aparacağam. Qəzetlər səhərdən axşama qədər yazar – «Heydər Əliyev nə olacaq, onun yerinə kim olacaq, bu nə olacaq, o nə olacaq?». Heç kəs narahat olmasın! Heydər Əliyev qarşınızda durubdur, üç saatdır ki, sizinlə bərabərdir. Bu gün bundan əvvəl də nə işlər gördüyümü mən sizə dedim. Bax, Heydər Əliyev budur, sizin qarşınızdadır. Mənim sağlamlığım da budur, məntiqim də budur, enerjim də budur, iş qabiliyyətim də budur. Ona görə də xalqın tərəfindən mənə verilmiş bu etimadı mən sona qədər yerinə yetirəcəyəm.

Bütün bu işlərin içərisində ən birinci, ən əsas məsələ Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək, işgal olunmuş torpaqları azad etmək, insanları doğma yerinə qaytarmaqdır.

Buradakı bir-iki çıxışda səsləndi ki, "Bizə məlumat verin, bundan məlumatımız olmur". Əzizlərim, başa düşün – bu elə bir işdir ki, əgər bir işin həll olunma prosesi gedirsə, bu barə-

də heç kəsə məlumat verilməməlidir. Çünkü bu məsələləri ictimaiyyət həll etmir. Məsələn, ayrı-ayrı deputatlar parlamentdə çıxış edirlər ki, gəlin Dağlıq Qarabağ məsələsini müzakirə edək. Müzakirə edib nə edəcəksən? Lap on dəfə müzakirə et, nə edəcəksən?

Ermənistən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini, ATƏT-in Lissabon sammitində qəbul olunmuş tövsiyələri yerinə yetirmir. Mən ATƏT-in Minsk qrupunun həmsədrleri olan Rusyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın prezidentləri ilə nə qədər görüşmüşəm, danışıqlar aparmışam. İndi gəlin haqqına danışaq – onlarla mənim kimi danışa bilən, həm şəxsiyyətinə, həm də bütün məntiqinə görə ikinci bir adam varsa, deyim getsin danışın. Siz bilirsiniz ki, onlar hamısı mənim şəxsiyyətimə çox hörmət edirlər. Siz bilirsiniz ki, onların əksəriyyəti ilə mənim dostluq əlaqələrim vardır. Amma iş burasındadır ki, məsələ həll olunmayıbdır. Biz keçən il bu məsələnin həllinə bir qədər yaxınlaşmışdıq, amma bəzi qüvvələr buna mane oldular.

Bilin, Azərbaycan clə bir yerdədir ki, ölkəmizə hər tərəfdən qarmaqlar uzanıbdır. Ona görə də əgər biz bu məsələnin həllinin, necə deyərlər, 50 faizinə çatmamışıqsa, indi gəlib deyək ki, biz bunu edirik, bunu etmirik – bu, bizi nə verəcəkdir? Bilin, mən belə informasiyani heç vaxt verməyəcəyəm və bunu da qadağan edirəm. Çox şeyləri də, ola bilər, 3–4 adam biliir, başqa adamlar bilmir.

Bu məsələlərdən narahat olmayın – nə vaxt gördüm ki, bu daha mənim üçün mümkün deyildir, bunu məndən başqa kimse edə bilər, mən özüm onu getirib deyəcəyəm ki, sən get bunu et. Amma hələ ki, bu mənim gücümüzdür, mən bunu edirəm və edəcəyəm.

Dedim ki, bu, bir nömrəli məsələdir. Amma eyni zamanda, bizim iqtisadiyyatımız inkişaf edir. Biz bunu təmin edirik. Bilirsiniz, gəlin açıq danışaq. Müstəqil, müxalifət, yaxud da

partiya qəzetlərinin əksəriyyəti hər yerdə yazar ki, "Azərbaycanın iqtisadiyyatı dağıldı, pozuldu, ölkə batır". Əzizlərim, axı bu, həqiqət deyil, yalandır. Axı hər şey müqayisə ilə ölçülür.

1995-ci ildən sonra iqtisadiyyatımız hər il inkişaf edir. "Nyu-York tayms" qəzeti və "Ekonomist" jurnalının müxbirləri də bu gün mənə deyirlər ki, bəli, biz burada çox adamlarla görüşmüşük, danışmışıq, hamı bildirir ki, Heydər Əliyevin səbəbinə Azərbaycanda ictimai-siyasi sabitlik yaranıbdır, insanlar rahat yaşayır, işləyir. Axı beş il bundan öncə bunlar yox idi. Yeddi il bundan öncə Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Bu özü bir hadisədir ki, ölkədə bu qədər rahatlıq var. İndi gecə bulvara da, kafeyə də, bara da, haradasa bir çayxanaya da rahat gedib-gəlirsiniz. Amma 1992-1993-cü illərdə bu yox idi. Biz hətta 1995-ci ildə OMON dəstəsini dağıtmayana qədər bu yox idi.

İndi tutublar ki, filankəs siyasi məhbusdur, onu burax. Bunlar mənim şəxsi düşmənim deyillər ki! Amma onlar Azərbaycanı dağıdırıqlar. Azərbaycanı dağıdan həmin adamları məhkəmə cinayətinə görə cəzalandırıbdır. İndi gündə qəzetdə birinin, digərinin şəklini ver ki, buna azadlıq, ona azadlıq – bununla heç bir şey çıxmaz.

Bilirsiniz, bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz. Ona görə də siz heç olmasa bu sahələrdə obyekтив olun.

Mən, məsələn, o gün Dünya Bankının nümayəndəsini dinleyirdim. Bunu televiziyyada veriblər, yəqin görmüsünüz. O deyir ki, MDB-nin üzvü olan bütün ölkələr içərisində Azərbaycan birinci yerdədir. Yaxşı, biz bundan artıq nə edə bilərik? Biz gedib Amerikanın, yaxud Fransanın səviyyəsində

ola bilmərik. Biz bu gün heç Türkiyənin səviyyəsinə çata bilmərik. Bu mümkün deyil.

İqtisadiyyatı bilmeyən adamlar deyirlər ki, sənayenin filan sahəsi, filan zavod işləmir. Axi bunu deyən adam bilmir ki, bu zavod nədir, hansı məhsul verir, onun texnologiyası necədir, imkanları nə vəziyyətdədir, buraxdığı məhsullar hansılardır, o məhsulu hara verir. Qardaş, bacı, mən axı bunları bilirom. Mən bu zavodların yüz faiz hamisini, hansı zavodun nəyə malik olduğunu bilirom. Birincisi, mən keçmiş zavodları tanıyıram, ikincisi də, onların əksəriyyəti 1970-ci illərdə yaranıbdır. Əgər onlar o vaxtlar işləyirdisə, hər bir zavodda 4,5,6,7 min adam işləyirdisə və mənim rəhbərliyim altında işləyirdisə – bu gün mən yenə də rəhbərəm və mənim o illərdən də çox səlahiyyətim vardır – əgər bu gün işləmirsə, yaxud tam gücü ilə işləyə bilmirsə, demək, bunun obyektiv səbəbləri vardır.

Yazırlar ki, guya kənd təsərrüfatı batıbdır. Bu, yalan sözdür. Baxın, biz torpaq islahatı həyata keçirdik. İndi taxıl o qədərdir ki, bilmirsən ki, nə edəsən. Amma mən 1994-cü ildə hər gün taxıl problemi ilə məşğul olurdum. Çörək mağazalarında növbəyə duranlar o günləri yaddan çıxarıblar? Elə sizin özünüz onu yaddan çıxarmışınız? Amma indi bu yoxdur. Yaxud da ət. Mən sizə deyirəm ki, hələ sovet hökuməti vaxtında, 1970-ci illərin əvvəllərində əti talonla verirdilər. Coxlarınız gəncsiniz, o vaxtları görməmisiniz. Amma burada bəzi yaşılı adamlar da var, onlar bunu bilir. Talonla ət verirdilər, yadındadır?

**Hacı Hacıyev:** Yadımdadır.

**Heydər Əliyev:** Ayda hər adama bir kiloqram ət, yarım kilo yağ verirdilər. Amma indi küçələr ətlə doludur. Başqa şəylər də belə. Bunlar hamısı görülən işlərin nəticəsidir.

Məsələn, respublikamızda neçə ildir inflasiya yoxdur. Heç bir ölkədə belə bir vəziyyət yoxdur. Inflasiyanın olmaması

nə deməkdir? İnsanın aldığı, qazandığı pulun qiyməti var. İnflyasiya olmadığı halda, mal bolluğu olduğuna görə istehlak mallarının qiyməti aşağı düşür. Demək, yenə də bu, vətəndaşlarımızın alıcılıq qabiliyyətini artırır. Əgər infliyasiya olanda onun məvacibi filan qədər idisə, infliyasiya olmayıanda ondan çox alır. İnflyasiya olmadığına, mal bolluğu yaranğına görə, satılan malın qiyməti aşağı düşəndə, demək, insanların alıcılıq qabiliyyəti, imkanları artır.

Bunlar hamısı statistikadır. Bu yarı milin yekunları var – bu, statistikadır – məsələn, ümumi daxili məhsul 7 faizdən çox artıbdır. Sənaye məhsulu istehsalı 4,5 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 7 faiz artıbdır. Bütün başqa rəqəmlər də belə.

Biz əhalinin maaşlarını, pensiyalarını tamamilə vaxtında veririk. Amma Gürcüstana, Ermənistana gedin – bunlar qonşu respublikalardır – gedin: orada insanlar 4–5 aylarla maaş almırlar. Necə olur ki, biz maaşları vaxtında verə bilirik? Çünkü biz büdcəni yerinə yetiririk. Demək, biz istehsalı təmin etmişik, gəlirləri, vergiləri toplayırıq, büdcəyə pul gəlir. Ona görə də maaşları da, pensiyaları da veririk.

Bu o demək deyildir ki, hər şey yaxşıdır. Yox. Çox kasib yaşayan insanlar var. O çadırlarda yaşayan insanlar mənim üzəyimi daim ağrıdır. İşsiz adamlar – indi burada qul bazarından və sair danışdılardır – mənim üzəyimi daim ağrıdır. Ancaq hər şeyi bir gündə, bir ildə etmək mümkün deyildir. Amma iş burasındadır ki, biz irəliyə gedirik və gedəcəyik.

Bütün başqa gəlirlərdən savayı, 1994-cü ildə bağladığımız müqavilədən biz bu il 150 milyon dollar gəlir əldə edirik. Onun çox hissəsi gəlibdir, bizim bankdadır. 1994-cü ildə bizdə cəmisi 10 milyon dollar valyuta ehtiyatı var idi. İndi bizim bankda 800 milyon dollar valyuta ehtiyatımız vardır. Başa düşürsünüz!

Ona görə də, yenə deyirəm – bu o demək deyildir ki, hər şey yaxşıdır, hamı yaxşı yaşayır. Xeyr. Eyni zamanda, heç olmasa insaslı olmaq, yaxşıya yaxşı, pisə də pis demək lazımdır. Amma bütün bu müstəqil, müxalifət qəzetlərində Azərbaycanda hər şey qara rəngdədir. Bu da ədalətsizlidir. İnsanlar bu ədalətsizliyə dözə bilməzlər. Əlbəttə ki, bəziləri bunu oxuyurlar, çünki onlar başqa fikirdədirlər. Amma əksəriyyət – yox.

Ona görə də mən məsləhət görüürəm – bütün mənfi halları, qüsurları meydana çıxarıın, yazın, amma ədalətli olun. Şayiələr, uydurmalar, filanlar lazım deyil. İndi burada dedilər – yazılırlar ki, adını demək istəməyən mənbə belə dedi. Bu, ümumiyyətlə, burada deyil, keçmişdən, 20–30 il bundan qabaq olan bir təcrübədir. Sovet İttifaqında yox idi, amma xarici ölkələrdə belə şeylərdən istifadə olunurdu. İndi burada da istifadə edilir.

O məlumat doğrudan da həqiqətdirsə, mənbəni göstərmək istəmirsinizsə, belə yazın. Amma bu uydurmadırsa – uydurursunuz, yaxud da kimsə uydurur – sonra yazırsınız ki, özünü bildirmək istəməyən mənbə belə dedi. Bu insafsızlıqdır.

Mənim sizə tövsiyələrim. Birincisi, peşəkarlığı artırın. Bilirsiniz, indi bizdə jurnalistlər çoxdur. Yəni kəmiyyət nöqtəyi-nəzərindən bizdə çatışmazlıq yoxdur. Amma keyfiyyət nöqtəyi-nəzərindən bizdə çatışmazlıq var. Bəlkə bu da təbii haldır. Əvvəl lazım idi ki, toplaşıb geniş bir jurnalistlər ordusu, çoxlu qəzet yaransın, ondan sonra isə get-gedə keyfiyyət artsın. Çalışın ki, indi keyfiyyətə çox fikir verəsiniz, kəmiyyətə o qədər də fikir verməyəsiniz.

Kadr hazırlığı barədə bəzi fikirlər deyildi. Bunun əsası var. Bizdə belə bir fikir var – bəlkə mən fərmanımda da bunu əks etdirdim – bəlkə ayrıca bir jurnalistika institutu yaradaq. İndi siz deyirsiniz ki, testlə hüquq fakültəsinə, yaxud başqa fakültələrə imtahan verib az balla gəlib jurnalistikaya

düşürlər. Bir xüsusi jurnalistika institutu yaradaq ki, oraya tələbə qəbul etmək üçün xüsusi qanunlar, orada jurnalistikaya lazımlı olan fənlər olsun. Qoy qəbul testlə olsun, amma həmin test jurnalistika peşəsinin tələbləri ilə olsun, qabiliyyət imtahanı keçirilsin. Onda doğrudan da jurnalistikaya həqiqətən jurnalist istedadı olan adamlar gələcəklər. Təbiidir ki, həmin institutdan da keyfiyyətli jurnalistlər çıxacaqdır. Amma mən bilmirəm, biz belə bir institut yaratsaq, orada bizim müəllim heyətimiz çatacaqmı? Yəni bizim belə sanballı, peşəkar jurnalistlərimiz varsa...

**Vahid Məstafayev** (*ANS Televiziya Şirkətinin prezidenti*): Cənab Prezident, jurnalistika institutu olmamalıdır. Politoloq, həkim, yaxud başqa peşə sahibi kurs keçib jurnalist olmalıdır.

**Heydər Əliyev:** Demək, sən buna etiraz edirsən?

**Vahid Məstafayev:** Bəli, etiraz edirəm. Belə şey olmaz. Yaradıcılıq başqa şeydir.

**Yerdən səsli r:** Biz istəyirik ki, jurnalistika institutu olsun.

**Heydər Əliyev:** Bilirsən, Vahid, sən öz fikrində ola bilərsən. Yaxşı, bu sənin fikrindir. Görürsən, başqları bu təklifi bəyənirlər.

Mən bu fikri də, o fikri də eşitdim. Biz bu barədə düşüncərik, müzakirə edərik, məsləhətləşmə apararıq.

Mən sizinlə görüşməyimdən çox məmənunam. Jurnalistikaya mənim hörmətimə, ehtiramıma şübhəniz olmasın. Yenə də deyirəm, mən hesab edirəm ki, lap o qatı yalan yazan jurnalistlər də jurnalistdir – qoy olsun. Azərbaycanda belə bir ifadə var: «Zaman hər şeyi saf-çürük edəcəkdir». Kim bu imtahandan, rəqabətdən keçəcək, həqiqətən hörmətli bir jurnalist olacaqsa, olacaq. Kim isə bu yolu keçə bilməyəcək – yəqin ki, o özünə başqa peşə axtaracaq. Amma bu, ayrı-ayrı fəndlərə aiddir. Ümumiyyətlə isə, bu peşə çox vacib peşədir.

Demokratik, hüquqi, dünyəvi dövlətdə, qanunlarla yaşayan dövlətdə jurnalistika çox vacib bir peşədir, mətbuat çox vacib bir sahədir. Bu mənim fikrimdir və mən bu fikrimi heç vaxt dəyişdirməyəcəyəm.

Sizə, bütün Azərbaycan jurnalistlərinə, mətbuat işçilərinə hörmət, ehtiramımı bildirirəm. Bayram münasibətilə sizin bir daha təbrik edirəm. Həminəz cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

## MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ

Hörmətli cənab Prezident!

Misir Ərəb Respublikasının milli bayramı – 23 iyul inqilabının ildönümü münasibətilə Sizi və qardaş Misir xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı qədim zamanlardan mədəni və mənəvi tellərlə bir-birinə bağlı olan xalqlarımızın rifahına xidmət edəcəkdir.

Fürsətdən istifadə edib, Sizə cansağlığı və səadət, xalqınıza tərəqqi və firavanlıq arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri*

## **YAPONİYA MİLLİ NEFT KORPORASIYASININ PREZİDENTİ YOŞIRO KAMATA BAŞDA OLMAQLA KORPORASIYANIN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*Prezident sarayı*

*25 iyul 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Hörmətli Prezident, hörmətli qonaqlar!

Mən sizi azərbaycanda salamlayıram, biliyəm ki, siz artıq bir neçə görüş keçirmisiniz və zənnimcə, bu görüşlərdən razısimiz. Biz şadıq ki, artıq neçə illərdir Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən də iqtisadi sahədə sıx, yaxşı münasibətlər yaranmışdır və inkişaf edir.

Bu baxımdan ilk addımları Yaponianın neft şirkətləri atmışlar və biz bunu fəal surətdə dəstəklədik. İndi Yaponianın neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsi sahəsində Azərbaycanda görülən işdə böyük paya malikdirlər.

Bizim aramızda yaxşı dövlətlərarası münasibətlər qurulmuşdur. 1998-ci ildə mənim Yaponiyaya səfərim, həm Yaponiya imperatoru ilə, baş nazirlər və bir çox nazirlərlə, həm də bir çox şirkətlərin rəhbərləri ilə, yəni Yaponianın işgüzar aləmi ilə görüşlər istər dövlət xətti ilə, istərsə də biznes xətti ilə Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan vermişdir.

Nəhayət, Yaponiya Azərbaycanda öz səfirliyini açdı və mən bu yaxınlarda Yaponiyanın Azərbaycanda ilk səfirinin etimadnaməsini qəbul etdim. Bu da çox mühüm hadisədir və ölkələrimiz arasında münasibətlərin daha yüksək pilləyə qalxığını göstərir. İndi Azərbaycanda Yaponiya səfirliyi daim işləyir, fəaliyyətdədir.

Sizin Azərbaycana səfəriniz, Yaponiyanın Milli Neft Korporasiyasının nümayəndə heyətinin səfəri də çox böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu, neft və qaz sənayesi sahəsində münasibətlərimizin inkişafı üçün daha bir addımdır. Mən sizni salamlayıram.

**Y o ş i r o K a m a t a:** Hörmətli zati-aliləri, cənab Prezident!

Cox məşğul olmağınızı baxmayaraq, nümayəndə heyətimizi qəbul etməyə vaxt tapdığınıza görə çox sağ olun.

Mən Yaponiya Milli Neft Korporasiyasına 1998-ci ilin iyununda rəhbərlik etməyə başlamışam. Bundan sonra mən Sizin dövlətinizə gəlmək imkanını çox gözləmişəm, çünki hesab edirik ki, Azərbaycan bizim neft korporasiyası üçün ən öncül və Yaponiya müəssisələrinin gələcək sərmayələri üçün mühüm dövlətdir. Bu gün ölkənizdə olarkən Sizin güclü rəhbərliyiniz altında dövlətinizin necə dinamik inkişaf etdiyini öz gözlərimlə gördükdə çox şad və dərindən məmənun oldum.

Bu yaxınlarda ölkənizdə Yaponiya səfirliyyinin açılması faktı bizim üçün də sevindirici hadisədir. Yaponiyanın ilk səfiri cənab Xirose buraya gəlmişdir və bu bize qarşılıqlı münasibətləri daha da möhkəmlətməyə ümid verir.

1998-ci ilin fevralında Sizin Yaponiyaya rəsmi səfərinizi xatırlayıraq. Onda imperatorumuzla, habelə o vaxtkı Baş nazir cənab Haşimoto ilə görüşləriniz oldu. Siz Yaponiyanın siyasi, iqtisadi və sənaye dairələrinin bir sıra rəhbərləri ilə də görüşdünüz və bununla da ikitərəfli münasibətlərin gələcək

sıçrayışlı inkişafının möhkəm bünövrəsini qoydunuz. Odur ki, rəhbərliyinizə görə öz dərin minnətdarlığımızı və hörmətimizi bildirmək istərdik.

Biz fürsətdən istifadə edərək, dövlətinizin ərazisində işləyən Yaponianın neft və neft kəşfiyyatı şirkətlərinə daim dəstək verdiyinizi və qayğı göstərdiyinizi görə Sizə səmimi-qəlbdən təşəkkürümüzü bildirmək istərdik. Sizin dəstəyiniz sayəsində onlar bir sıra layihələri uğurla həyata keçirirlər. Hökumət orqanlarından biri olaraq milli neft korporasiyamız dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin genişlənməsi və möhkəmlənməsi üçün bundan sonra da əlindən gələni etməyə çalışacaqdır.

**H e y d a r Ə l i y e v:** Cox gözəl, təşəkkür edirəm. Bizim rəylərimizin uyğun gəlməsi məni sevindirir. Bir sözə, biz sizə yaxşı iş şəraiti yaratmışıq, siz isə burada fəaliyyətinizi gücləndirirsınız. Zənnimcə, bu gün bizim Dövlət Neft Şirkətində bu məsələləri təfərrüati ilə müzakirə etmisiniz. Mən Azərbaycanda Yaponiya şirkətlərini dəstəkləmişəm və dəstəkləyəcəyəm, nəzərə alın ki, Yaponiya ilə Azərbaycan arasındaki münasibətlərin bizim üçün çox böyük əhəmiyyəti var.

Biz minnətdarlıqla deyirik ki, Yaponiya kreditləri bize yeni elektrik stansiyaları tikməyə, köhnə elektrik stansiyalarını bərpa etməyə imkan verir. Biz yeni kreditlərə ümidi bəsləyirik, Asiya Bankında Yaponianın Azərbaycanı dəstəkləyəcəyinə ümidi bəsləyirik, biz artıq bu bankın üzvüyük. Düşünürəm ki, Yaponianın işgüzar dairələri, Yaponianın Milli Neft Korporasiyası Azərbaycanda işləyərək, təbii ki, özləri üçün çox yaxşı nəticələrə malik olacaqlar.

Mənim keçmişdə yaponlarla əməkdaşlıq sahəsində təcrübəm var. 1973-75-ci illərdə burada, Azərbaycanda biz Yaponianın «Toşiba» firması ilə çox iri məişət kondisioneri zavodu tikdik. Bu, maraqlı əməkdaşlıq idi və şübhəsiz ki, «Toşiba»nın prezidenti xüsusilə yadimdə qalmışdır. Mənçə, cənab

Doku həm də bütün yapon şirkətlərinin Direktorlar Şurasının sədri idi. O, artıq dünyasını dəyişmişdir, o vaxt, 1975-ci ildə onun 80 yaşı vardı, lakin o çox fəal insan idi. O burada, Azərbaycanda olmuşdu, mən onunla Moskvada görüşmüştüm. Baxın, tarix necədir. Mən Moskvada işləyərkən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü olarkən Yaponiyanın bir çox dövlət nümayəndə heyətləri ilə görüşürdüm. Beləliklə, mənim Yaponiya ilə münasibətlərimin kifayət qədər böyük və zəngin tarixi var.

Odur ki, bu tarixi, mənim tarixi əlaqələrimi müsbət qiymətləndirərək bu gün müstəqil Azərbaycan dövlətinin prezidenti olaraq, Yaponiya ilə daha sıx əməkdaşlıq etmək istəyirəm. İnanıram ki, əməkdaşlığımız gələcəkdə daha uğurlu olacaqdır.

**Y o ş i r o K a m a t a:** Mən ölkəmizin ünvanına söylədiyiniz xoş sözlərdən çox məmənunam. Haqqında burada danışığınız tarixi – ölkəmizlə necə münasibətlərə və əlaqələrə malik olduğunuzu və bunların əsasında indi Siz dövlətimizlə əlaqələrin möhkəmlənməsi üçün təşəbbüs göstərməyinizi bili-rək və təcrübənizə bələd olaraq, biz Sizə daha böyük səmimi hörmət bəsləyirik.

Çox gözəl bilirik ki, indi Sizin güclü rəhbərliyiniz altında ölkənizdə sabitlik mövcuddur. Siz həm də paralel siyaset – bir tərəfdən, xarici sərmayələrin cəlb edilməsi üçün, digər tərəfdən isə, sənayenin, iqtisadiyyatın yüksəlişi üçün açıq qapı siyaseti aparırsınız. Sizin səyləriniz sayəsində xarici sərmayədarlar üçün, böyük sərmayələr üçün ölkənizdə əlverişli şərait yaranmışdır. Əgər Avrasiyanın, habelə Qafqazın müxtəlif dövlətlərinə nəzər yetirsək, görərik ki, Azərbaycan hüquqi əsasların və digər dövlət sistemlərinin yüksək dərəcədə şəfəfəflığı ilə güclü şəkildə fərqlənir. Bu isə xarici sərmayədarlara öz sərmayələrini arxayınca qoymağa imkan verir. Biz əslində

neft-qaz sektorunda yataqların kəşfiyyatı, işlənilməsi, mənimsənilməsi sahəsində işləyirik. Lakin ürəkdən inanırıq ki, layihələrimiz müsbət nəticələr verdikdə, biz Azərbaycan sənayesinin digər sahələrinə də Yaponiya müəssisələrinin ciddi sərmayə qoymağa başlamasına güclü təkan verə bilərik. Biz həmçinin ürəkdən arzulayıraq ki, Yaponiya ilə Azərbaycan arasında səmimi və xeyirxah əlaqələr, etibarlı münasibətlər möhkəmlənsin.

**H e y d ə r Ə l i y e v:** Ölkəmiz haqqında xoş sözlərə görə və bizdəki vəziyyət barədə obyektiv qiymətə görə sağ olun. Həqiqətən, biz sabit ictimai-siyasi vəziyyət – bu, xarici sərmayələrin cəlb edilməsi üçün olduqca böyük əhəmiyyətə malikdir – habelə, dediyiniz kimi, xarici sərmayədarların fəaliyyəti üçün bütün lazımi, kifayət qədər əlverişli şəraiti yarada bilmışik. Mən 1998-ci ildə Tokioda olarkən biz bütün bunlar barəsində çox ətraflı danışdım. Yeri gəlmışkən, mən bu səfərimi böyük məmnuniyyətlə və böyük səmimiyyətlə xatırlayıram. Baş nazir cənab Haşimoto, sonralar Baş nazir olmuş Xarici İşlər naziri cənab Obuti, bir çox digər dövlət xadimləri ilə görüşlər və danışqlar çox faydalı, çox xoş, yaxşı idi. Lakin cənab Obutinin həyatdan belə tez getməsindən bir çox kədərləndik. Yaponiya imperatoru ilə görüş, Tokio və qədim paytaxt Kioto ilə tanışlıq və çay dəsgahı da çox xoş idi. Çay dəsgahı böyük sənətdir. Gördüyünüz kimi, nə qədər xatırələr var və bütün bunlar, əlbəttə, əməkdaşlığımız üçün yaxşı zəmindir.

**Y o ş i r o K a m a t a:** Həqiqətən, Siz 1998-ci ildə öz rəsmi səfərinizlə Yaponiya ilə Azərbaycan arasında geniş körpü saldınız. Biz hamımız bu səfərə görə Sizə çox minnətdarıq. Onun sayəsində indi biz ölkənizlə six əməkdaşlıq edirik.

**H e y d ə r Ə l i y e v:** Bizi daha bir böyük layihə birləşdirir – bu, tarixi İpək yolunun bərpası layihəsidir. Yaponiya

bu İayihənin həyata keçirilməsi sahəsində çox böyük fəallıq göstərir. Bildiyiniz kimi, Azərbaycan bu baxımdan Şərqlə Qərb arasında, Asiya ilə Avropa arasında mühüm mövqə tutur. Bir baxın, qarşıda hələ nə qədər işlər durur və bütün bu işləri biz sizinlə birlikdə yerinə yetirəcəyik.

**MALDIV RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB MƏMUN ƏBDÜL QƏYYUMA**

Hörmətli cənab Prezident!

Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və dost Maldiv xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsinə böyük əhəmiyyət verərək əmin olduğumu bildirirəm ki, əla-qələrimiz xalqlarımızın mənafeyi, regionumuzda və bütün dünyada sülhün və əmin-amanlığın möhkəmlənməsi naminə inkişaf edib dərinləşəcəkdir.

*Hörmətla,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri*

**FRANSA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB JAK ŞIRAKA**

Hörmətli cənab Prezident!

Paris şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfati xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 26 iyul 2000-ci il

**ALMANİYA FEDERATİV RESPUBLİKASININ  
FEDERAL PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB YOHANNES RAUYA**

Hörmətli cənab Prezident!

Paris şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çox sayıda Almaniya vətəndaşlarının həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, yaxın adamlarına və bütün Almaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 26 iyul 2000-ci il

**ALMANİYA FEDERATİV RESPUBLİKASININ  
FEDERAL KANSLERİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB GERHARD ŞRÖDERƏ**

Hörmətli cənab kansler!

Paris şəhəri yaxınlığında baş vermiş təyyara qəzası nəticəsində çox sayıda Almaniya vətəndaşlarının həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, yaxın adamlarına və bütün Almaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 26 iyul 2000-ci il

## KANADANIN «ALBERTA ENERJİ» ŞİRKƏTİNİN SƏDRI DON STEYSİ VƏ ONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

27 iyul 2000-ci il

**H e y d ə r Ə l i y e v:** Sizi səmimi-qəlbdən salamlayıram. Bizim köhnə dostumuzsan. Ona görə Azərbaycana yenidən gəlməyinizdən çox məmnunam. 1994-cü ildə sizinlə birlikdə «Ösrin müqaviləsi»ni yaratmışıq. İndi yaxşı da nəticələr əldə edirik.

**D o n S t e y s i:** Doğrudur.

**H e y d ə r Ə l i y e v:** İndi siz Kanadadasınız. Siz Kandaşa keçdiyinizə görə biz bu ölkə ilə də əməkdaşlığı başlamışıq.

**D o n S t e y s i:** Cox gözəl.

**H e y d ə r Ə l i y e v:** Amma sonra birdən Braziliyaya gedərsiniz – onda gərək Braziliya ilə də əlaqələr yaradaq.

**D o n S t e y s i:** Cənab Prezident, mən bir neçə il bundan öncə Sizin məni təlimatlandırdığınız işi görürəm. O da çoxlu xariciləri Azərbaycana gətirmək işidir.

**H e y d ə r Ə l i y e v:** Cox sağ olun.

**D o n S t e y s i:** Cənab Prezident, bizi yenidən qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Sizinlə bu görüşümüzdən məmənun olduğumu bildirirəm.

Cənab Prezident, Sizə deyim ki, çox yaxşı görünürsünüz. Sizə baxdıqdan sonra, bəlkə mənim də ürəyimdə cərrahiyə əməliyyatı aparılsa, yaxşı olar.

**H e y d ə r Ə l i y e v:** Yox, əgər ehtiyac yoxdursa, lazımlı deyil. Siz də çox yaxşı görünürsünüz. Heç dəyişməmişiniz.

**D o n S t e y s i:** Cənab Prezident, mən Sizinlə sonuncu görüşümü xatırlayıram. Bu, 1994-cü ildə olmuşdur. O vaxt Siz Hyüstonda Texası ziyarət edirdiniz. Siz Hyüstonda idiniz, mən o vaxt orada yaşayırdım, indi də həmin şəhərdə yaşamaqda davam edirəm. O zaman biz Sizinlə şam yeməyində görüşdük. Həmin şam yeməyi zamanı Sizə nəvəniniz – balaca Heydər Əliyevin dünyaya gəlməsi xəbərini yetirdilər.

**H e y d ə r Ə l i y e v:** Bu, 1994-cü ildə yox, 1997-ci ildə olmuşdur.

**D o n S t e y s i:** Ümidvaram ki, Sizin öz nəvənizlə yaxşı vaxt keçirmək imkanlarınız olubdur. Çünkü mən özüm də nəvəmi böyütməkdən çox böyük zövq alıram. Əminəm ki, Siz də bu zövqü alırsınız.

**H e y d ə r Ə l i y e v:** Biliyəm, siz mənə demisiniz ki, 6 nəvəniz vardır. Düz deyirəmmi?

**D o n S t e y s i:** Mən o vaxt bunu Sizə deyəndə 6 nəvəm var idi. Amma uşaqlarım çox «məhsuldar işləyirlər»: indi 9 qəvəm vardır.

**H e y d ə r Ə l i y e v:** Amma mənim uşaqlarım sizinkilər-dən geri qalırlar. Mənim 6 nəvəm var.

**D o n S t e y s i:** Doğrudur, amma Sizinkilər keyfiyyətli nəvələrdir.

**H e y d ə r Ə l i y e v:** Təbiidir. Mən Hyüstonda olarkən doğulan nəvəm 1997-ci il avqustun 2-də dünyaya gəlmışdi. Bir neçə gündən sonra onun 3 yaşı tamam olacaqdır.

**D o n S t e y s i:** Mən ona cansağlığı arzulayıram və əminəm ki, Siz onu böyütməkdən xüsusi zövq alırsınız.

**H e y d ə r Ə l i y e v:** Sağ olun.

**D o n S t e y s i:** Axırıncı dəfə mən Sizinlə görüşərkən «AMOKO» şirkətində çalışırdım. Amma indi artıq «Amoko» şirkəti mövcud deyil. Dünya dəyişib – indi nə «Arko», nə «Mobil», nə də başqa şirkətlər var.

**H e y d ə r Ə l i y e v:** Siz gedəndən sonra «Amoko» şirkəti dağıldı.

**D o n S t e y s i:** Tamamilə mənim fikirlərimi ifadə etdiniz. Böyük məmənuniyyətlə qeyd etmək istəyirəm ki, dünən mən Bakı hava limanına qədəm qoyduqda Azərbaycanda yalnız müsbət istiqamətdə dəyişikliklər baş verdiyinə bir daha əmin oldum. Azərbaycanda Sizin rəhbərliyiniz altında tərəqqi göz önündədir.

Size bildirmək istəyirəm ki, Kanadanın «Alberta enerji» şirkəti özünün beynəlxalq əməliyyatları barədə planlarını hazırlayarkən, hansı ölkələrə investisiya qoymaq barədə düşünərkən mən onlara birmənalı şəkildə tövsiyə etdim ki, Azərbaycana getmək lazımdır. Soruştular ki, nə üçün məhz Azərbaycana? Dedim, ona görə ki, orada mənim dostum prezident Heydər Əliyev vardır. Mən onlara söylədim ki, dünyada ikinci dövlət, ölkə tapmazsınız ki, beş il ərzində 10 prodakşn-şerinq müqaviləsi imzalamış olsun. Mən onlara bildirdim ki, prezident Heydər Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan investisiyalar üçün yaxşı məkandır və ora sərmayə qoymaq lazımdır.

Bir neçə il bundan önce Sizin qəbul etdiyiniz qərarlara görə indi Azərbaycan xalqının maddi durumu yaxşılaşmaqdadır və ölkənizin iqtisadi vəziyyəti getdikcə yaxşılaşır.

Möhtərəm Prezident, indi mən həm ABŞ, həm də Kanada vətəndaşıyam. Hazırda Kanadanın «Alberta enerji» şirkətinin sədri vəzifəsində çalışıram. Bildiyiniz kimi, bizim şirkətin Azərbaycanda «Alov» yatağında beş faizlik payı vardır. Lakin biz Azərbaycana bundan da böyük miqdarda yeni sərmayələr qoymaq niyyətindəyik.

«Alberta enerji» şirkəti haqqında Sizə qısaca məlumat vermək istəyirəm. Bizim şirkətimiz Kanadanın ən iri müstəqil şirkətidir. Şirkətimizin illik dövriyyəsi 6 milyard dollar təşkil edir. Biz hər gün 30 min ton həcmində neft hasil edirik.

Bizim şirkət Kanadada ən çox təbii qaz istehsal edən şirkətlər. Biz həmçinin ABŞ-a ən çox qaz ixrac edirik.

«Alberta enerji» şirkəti Kanadanın boru kəmərlərini idarə edən ən böyük şirkətidir. Ona görə də mən «Alberta enerji» şirkətinin boru kəmərləri üzrə prezidentini və vitse-prezidentini özümlə gətirmişəm. Onlar da öz fikirlərini qısaca olaraq Sizinlə bülüşəcəklər.

«Alberta enerji» şirkətinin istehsal sahəsinə cavabdeh olan vitse-prezidenti də nümayəndə heyətinin tərkibindədir. Onu da Sizə deyim ki, o, Everest dağının zirvəsinə qalxıbdır və o da öz fikirlərini Sizinlə bülüşəcəkdir.

Cənab Prezident, mən özümlə bizim müstərək dostumuz olan doktor Zöhrab Sübhəni də gətirmişəm. Doktor Zöhrab Sübhəni Azərbaycan – Kanada əlaqələrinin inkişaf etdirilməsinə nail olmaqdə bizi yardımçı olacaqdır. Qeyd edim ki, bu yaxnlarda doktor Sübhəni Kanada parlamentində Azərbaycan və onun əhəmiyyəti barədə dinləmələrdə məruzə etmişdim.

Cənab Prezident, bildirmək istəyirəm ki, mən Sizinlə və Azərbaycanla dostluğumuza sadiq qalıram və Kanadanın «Alberta enerji» şirkətinin sədri kimi, əlimdən gələni edəcəyəm ki, bu şirkətin köməyi ilə Kanada – Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə nail olaq.

Onu da bildirmək istəyirəm ki, bu əməkdaşlıq bizim cənab İlham Əliyevə göndərdiyimiz dəvətdən başlayıbdır. Biz cənab İlham Əliyevi Kanadani ziyarət etməyə, ölkənin rəsmi dairələri ilə, enerji sektorunu təmsil edən hakimiyyət orqanları ilə danışqlar aparmağa dəvət etmişik.

Cənab Prezident, qonaqpərvərliyinizi görə Sizə bir daha təşəkkür edirəm, bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

**H e y d a r Ə l i y e v:** Sağ olun. Hörmətli dostum, mən sizi Azərbaycanda görməkdən bir daha məmnunam. Həqiqətən, 1994-cü ildə biz böyük neft müqaviləsinin əsasını qoymuşuq. Sizin o vaxt başçılıq etdiyiniz ABŞ-ın «AMOKO» şirkəti həqiqətən, Azərbaycana çox böyük maraq göstərib, ölkəmizə gələn ilk şirkətlərdən biridir. Əməkdaşlığımız da uğurlu olubdur. İndiyədək 19 müqavilə imzalayıbdır. Azərbaycanda 32 neft şirkəti fəaliyyət göstərir, onlar 14 ölkəni təmsil edirlər. Onlardan biri də Kanadanın «Alberta enerji» şirkətidir.

Sizinlə keçmiş əməkdaşlığımız çox səmimi olubdur. Ona görə də bundan sonra da Sizinlə əməkdaşlıq etməyə mən hazırlam. Təbiidir ki, Kanada kimi böyük bir dövlətlə əməkdaşlıq etməyimiz bizim üçün əhəmiyyətlidir. Amma burada asas rol oynayan, hörmətli Don Steysi, sizsiniz.

Yaxşı əməkdaşlıq etmək üçün inam lazımdır. Bizim aramızda da çox yaxşı inam yaranıbdır. Güman edirəm ki, sizin Kanada şirkətinin Azərbaycanda bundan sonra görəcəyi işlər haqqında təkliflərinizi mən məmənnuniyyətlə qəbul edirəm və onların həyata keçirilməsi üçün lazımi tədbirlər görərəm.

Azərbaycanda gördüğünüz müsbət dəyişikliklər haqqında söylədiyiniz fikirlərə görə mən təşəkkür edirəm. İndi əgər konkret təklifləriniz varsa, biz bunları müzakirə edə bilərik.

**AZƏRBAYCAN ELMLƏR AKADEMİYASININ  
PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI,  
AKADEMİK FƏRAMƏZ QƏZƏNFƏR OĞLU  
MAQSUDOV İLƏ VIDALAŞMA  
MƏRASİMİNDƏ ÇIXIŞ**

*31 iyul 2000-ci il*

Hörmətli xanımlar və cənablar!

Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri Fəraməz Maqsudov aramızdan getdi. Fəraməz Maqsudov şərəfli həyat yolu keçmiş, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş, ölkəmizin həyatında, onun bütün sahələrində, ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərbaycanın dəyərli insanlarından biridir.

Bu bizim üçün, xalqımız, millətimiz üçün böyük itkidir. Bugünkü gün bizim üçün – təkcə bu salona toplaşanlar üçün yox, bütün Azərbaycan xalqı üçün matəmdir. Çünkü biz belə bir böyük insanı itirdik.

Bizim imzaladığımız nekroloqda və natiqlərin buradakı çıxışlarında Fəraməz Maqsudovun həyat yolu, yaradıcılığı, elmi və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı yazılıb və deyilibdir.

Fəraməz Maqsudov fitri istedada malik olan bir gənc kimi dünyaya gəlmiş və öz fədakarlığı, cəfakesliyi sayəsində ağır, çətin yol keçərək Azərbaycan elminin zirvələrinə ucalmışdır.

XX əsr Azərbaycan elminin böyük inkişaf dövrüdür. Azərbaycanın qədim və zəngin elmi irsi XX əsrдə sıçrayış dövrü keçiribdir. Riyaziyyat elmi dəqiq elmlər içərisində çətin bir

sahədir. Bu elmlə ancaq fitri istedadı olan və bu elmi sevən insanlar məşğul olublar və məşğul ola bilərlər.

Bəlkə də 50 il bundan öncə bəşəriyyət heç təsəvvür edə bilmirdi ki, riyaziyyat, fizika elmləri insanların həyatını nə qədər dəyişdirəcək və elmi-texniki tərəqqidə nə qədər böyük sıçrayışlar yaradacaqdır. Ancaq bunlar bu günün həqiqətləridir. Dünya dəyişibdir və burada riyaziyyat, fizika elmlərinin böyük rolu vardır.

Azərbaycanda böyük riyaziyyatçılar məktəbi yaranmışdır. Bu məktəbin ən görkəmli nümayəndələrindən biri və Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən biri Fəraməz Maqsudov olmuşdur.

Fəraməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicedanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmi-mizi inkişaf etdirmişdir. O, cəmiyyətimizdə, xalqımızın içində yüksəlmişdir.

Fəraməz Maqsudov təkcə riyaziyyat elmi ilə yox, başqa sahələrlə də məşğul olmuşdur. Burada oturanların çoxu yaxşı bilir ki, o bizim mədəniyyətə, ədəbiyyata nə qədər dərindən bağlı bir insan idi. Ədəbiyyatı, doğma dilini – Azərbaycan dilini sevməsi, təbiidir ki, onun böyük üstünlüğünü təşkil edirdi.

Fəraməz Maqsudov həmişə cəmiyyətdə, insanların içində olmuşdur, heç vaxt kənara çəkilməmişdir. Xalqımızın böyük əksəriyyəti kimi, o da Azərbaycanı azad, müstəqil görmək arzusunda olmuşdur və bu arzuya da çatmışdır. Ancaq o bu yolda böyük xidmətlər göstərmiş, daim fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. 1988-ci ildən sonra Azərbaycanda yaranmış ağır ictimai-siyasi vəziyyət Fəraməz Maqsudovu həmişə narahat etmişdir. Ancaq o, sadəcə narahatlıq keçirərək müşahidəçi olmamış, bu proseslərdə fəal iştirak etmiş,

xalqımızın, millətimizin, torpağımızın, vətənimizin müdafiəsi uğrunda mübarizə aparmışdır.

1993-cü ildə – Azərbaycanda vətəndaş müharibəsi başladığı, ölkəmiz parçalanmaq təhlükəsi qarşısında durduğu zaman Fəraməz Maqsudov respublikamızın bir sıra alımları və ziyalıları ilə bərabər özünü meydana atmış, heç bir şeydən çəkinməyərək, qorxmayaraq Gəncəyə – qardaş qanı tökülen yerdə getmiş, komissiyanın üzvü kimi, orada məsələləri araşdırmış və Azərbaycan parlamentində ədalətli, doğrudü zgün fikirləri ilə xalqımızın bu ağır vəziyyətdən çıxmasına kömək etmişdir.

Doğrudur, ona çoxlu təzyiqlər göstərənlər, əziyyətlər verənlər də olmuşdur. Belə böyük alimi, insamı, ziyalını hətta təhqir edənlər də olmuşdur. Ancaq bunların heç birisi Fəraməz Maqsudovu öz yolundan çəkindirməmişdir. Onun yolu isə vətəninə, millətinə xidmət etmək və millətinin azadlığı yolunda vuruşmaqdan ibarət olmuşdur.

Şükürler olsun ki, o bu günləri – Azərbaycanın müstəqiliyini, millətimizin azadlığını gördü. Ancaq o, sadəcə vətəndaş kimi yox, böyük bir insan, böyük bir siyasi-ictimai xadim kimi, Azərbaycanın müstəqilliyi illərində öz xidmətlərini göstərmişdir.

Fəraməz Maqsudovun bütün həyatı Elmlər Akademiyası ilə bağlıdır. O, universiteti bitirəndən sonra burada çalışmışdır. Azərbaycan Elmlər Akademiyası ölkəmizin, xalqımızın fəxridir, Azərbaycan elminin əsrlər boyu keçdiyi yolu ən yüksək zirvəyə çatmış bir elm məbədidir. Bu mühitdə, bu şəraitdə daim elm içərisində çalışan insan – adı insan yox, yüksək istedadda malik olan insan, təbiidir ki, elmin yaradıcılarından biri olmuşdur.

Fəraməz Maqsudovun ictimai-siyasi fəaliyyətində onun Yeni Azərbaycan Partiyasının qurucularından biri olması da görkəmli yer tutur.

Fəraməz Maqsudovun ölümü bizim üçün çox ağır itkidir. Həyat heç bir insan üçün əbədi deyildir. Ancaq ömrü şərəflə başa çatdırmaq, şərəfli ömür yolu keçmək və həyatda izlər qoymaq, xalqına irs qoyub getmək hər kəsə müyəssər olmur. Fəraməz Maqsudov məhz belə yol keçmişdir. O, böyük vətəndaş, böyük alim, böyük insan, şərəfli şəxsiyyət və gələcək nəsillərə böyük mənəvi, elmi irs qoymuş insandır.

Bizim hamımız, xüsusən onu yaxşı tanıyanlar, onların içərisində mən də bu itkini çox ağır keçiririk. Ancaq bu itkidən ən çox ağırlıq çəkən onun ailəsi, yaxınları, qohum-əqrəbasıdır.

Mən bu matəm günü bütün Azərbaycan xalqına başsağlığı verirəm. Fəraməz Maqsudovun ailəsinə, qohumlarına, yaxınlarına başsağlığı verirəm. Azərbaycan elminə başsağlığı verirəm.

Fəraməz Maqsudovun parlaq siması bizim – bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Onun qoyduğu izlər heç vaxt pozulmayacaqdır. Xalqımıza və gələcək nəsillərə onun bəxş etdiyi irs daim yaşayacaqdır.

Allah rəhmət eləsin.

## **BENİN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MATYE KEREKUYA**

Hörmətli cənab Prezident!

Benin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətlə Sizi və dost Benin xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizin bütün vətəndaşlarına sülh, firavənlilik və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Benin Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı hər iki ölkənin xalqlarının mənafeyinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 2 avqust 2000-ci il*

**MAKEDONIYA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB BORİS TRAYKOVSKİYƏ**

Hörmətli cənab Prezident!

Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və ölkənizin dost xalqını salamlayır və ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, Makedoniyanın bütün vətəndaşlarına sülh, firavanhıq və əmin-amanlıq arzulayıram.

Əminəm ki, müstəqilliyini getdikcə möhkəmləndirən ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın tərəqqisinə və rüfahına xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 2 avqust 2000-ci il

## **İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MOŞE KATSAVA**

Hörmətli cənab Prezident!

İsrail dövlətinin prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə İsrail arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əmin-nəm ki, ölkələrimiz arasındaki əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə dərinleşəcək və inkişaf edəcəkdir.

Size möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin-amanlıq və fıravanhıq arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 2 avqust 2000-ci il

**VENESUELA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB HÜQO ÇAVES FRIASA**

Hörmətli cənab Prezident!

Venesuela Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Venesuela arasındaki dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındaki əlaqələr xalqlarımızın rifahı naminə daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Size möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Venesuela xalqına sülh, əmin-amanlıq və fıravanhıq arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
*Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 2 avqust 2000-ci il

## AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ AZƏRBAYCANDAKI SƏFİRİ STENLİ ESKUDERO İLƏ GÖRÜŞDƏKİ SÖHBƏT

*Prezident sarayı*

*3 avqust 2000-ci il*

**H e y d ā r Ə l i y e v:** Necəsiniz? Neçə vaxtdır burada yox idiniz.

**S t e n l i E s k u d e r o:** Doğrudur, iki həftə idi burada deyildim. Vaşinqtonda keçirdiyim görüşlərin, habelə bizim Konqresdə gedən işlərin nəticəsi olaraq Sizə onu deməliyəm ki, Amerikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətimi davam etdirməyin ən azı iki ay da uzanacaqdır.

**H e y d ā r Ə l i y e v:** Çox yaxşı.

**S t e n l i E s k u d e r o:** Elədir, çox məmnuñam.

**H e y d ā r Ə l i y e v:** Siz bundan narazınız?

**S t e n l i E s k u d e r o:** Xeyr, narazı deyiləm, məmnuñam. Mən düşünürdüm ki, iyul ayında Azərbaycanı tərk edəcəyəm. Amma məndən sonra işləyəcək səfirlər Senatda təsdiq edilməsi proseduru gecikdiyi üçün hələ bir-iki ay da burada səfir kimi fəadiyyət göstərməli olacağam.

**H e y d ā r Ə l i y e v:** Çox gözəl, mən bundan məmnuñam.

**S t e n l i E s k u d e r o:** Mən Vaşinqtona gedərkən beynəlxalq terrorizmin izlərinə dair hesabatla əlaqədar burada narahatlıq olduğunu görmüşdüm, bu hesabata Azərbay-

canın adının daxil edilməsi ilə bağlı etirazınızı eşitmışdım. Buradan yola düşməzdən əvvəl mən bu məsələni sizin iki nəzirinizlə müzakirə etdim. Vaşinqtonda olanda da bu məsələ ətrafında ciddi danışıqlar apardım. Çox məmənunam ki, Dövlət Departamenti bu məsələ barədə bizim mövqeyimizə aydınlıq gətirən bəyanatla çıxış etdi.

Bizim heç vaxt və heç cür belə bir niyyətimiz olmamışdır ki, Azərbaycanı guya beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edək. Əksinə, biz bunu həmişə bilirik və təsdiq edirik ki, Azərbaycanın özü terrorizmin qurbanına çevrilmiş bir ölkədir. Bu regionda beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində bizim hökumətimizlə Azərbaycan hökuməti arasında indiyə qədər olmuş və hazırda da davam edən əməkdaşlığı həmişə yüksək qiymətləndirmişik və qiymətləndiririk. Ümid varam ki, bizim hökumət tərəfindən sonradan verilmiş aydınlaşdırıcı bəyanat bu məsələni tamamilə yoluna qoydu. Bu məsələ ilə əlaqədar bir sıra başqa təfsilatlar da var və mən bu barədə Sizinlə təklikdə danışmaq istərdim.

**H e y d ə r Ə l i y e v:** Sizin bu səyərlərinizə görə təşəkkür edirəm. Dövlət Departamenti sonradan bu barədə həqiqətən bəyanat verdi. Amma bizim münasibətlərimiz həmişə səmimi və açıq olmalıdır. Mən yenə də öz narazılığımı bildirirəm. Çünkü Azərbaycanla Amerika Birleşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı mübarizədə gördükleri müştərək işlər haqqında və Azərbaycanın ümumiyyətlə terrorizmə qarşı daim apardığı mübarizə barədə indi bu dəqiqə dediyiniz sözlər Dövlət Departamentinin buraxdığı məlumatə tamamilə ziddir.

Həqiqət sizin dediyiniz kimidirsə, – mən də hesab edirəm ki, belədir, – onda Dövlət Departamenti bunu haradan götürüb yazıb və nə üçün yazıbdır? Bilirsınız, biz artıq hər tərəfdən bizi qarşı edilən ədalətsizliyə öyrəşmişik. Ancaq bu qədər ədalətsizliyi mən təsəvvür edə bilmərəm!

Mən sizin Dövlət Departamentinin verdiyi məlumatla qədər də razı deyiləm. Çünkü orada deyilir ki, guya bunun üslubu, nə bilim, belədir, yaxud bu söz elə yox, belə yazılmalı idi. Mən hesab edirəm ki, orada Azərbaycan haqqında heç bir şey yazılmamalı idi. Əgər yazlsa da, yazılmalı idi ki, Azərbaycan beynəlxalq terrorizmlə, ümumiyyətlə terrorizmle daim mübarizə aparır və bu sahədə Amerika Birləşmiş Ştatları ilə də six əməkdaşlıq edir.

Amma güman etməyin ki, mən belə iddiadayam. Biz onuzda işimizi görürük və beynəlxalq terrorizmlə, bütün terrorizmlə, separatizmlə mübarizə aparmışıq və axıra qədər də aparacaqıq. Ona görə yox ki, bu, hansı dövlətinse xoşuna gelir və ya xoşuna gəlmir. Siz onu da yaxşı bilirsiniz ki, apardığımız bu mübarizə bəzən bizim ölkəmizi böyük təhlükələr altında qoyur. Amma biz bundan da çəkinmirik, bundan da narahat deyilik. Çünkü bu bizim dövlətimizin prinsipial siyaseti, eyni zamanda əməli fəaliyyətidir.

Ona görə, əgər Dövlət Departamenti yeni bir məlumat verirdi, gərək bildirəydi ki, əvvəl yazılanın heç bir əsası olmayıb, sehv olubdur.

Mən bunu təsadüfi bir şey hesab etmirəm. Bu, sadəcə, Amerika Birləşmiş Ştatlarının müxtəlif dairələrində daim Azərbaycana qarşı olan ədalətsiz münasibətin təzahürüdür. Ona görə də olan olub, keçən keçibdir. Amma bir şey də var ki, yazılan pozulmur. Dövlət Departamentinin o böyük yazısı bütün dünyaya yayılıbdır və necə deyərlər, bütün arxivlərdə qalacaqdır. Bizimlə yaxşı münasibətdə olmayan dövlətlər də dərhal ondan bizə qarşı məharətlə istifadə etdilər. Amma Dövlət Departamentinin verdiyi yeni bəyanat o böyük yazını heç də tamamilə ləğv etmir. Ona görə də mən bu məsələnin müzakirəsini daha davam etdirmək istəmirəm. Sadəcə, onu deyirəm ki, biz bundan narazıyıq və sonradan verilən bəyanat da bizi qane etmir.

# İRAN İSLAM RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ ƏLİRZA BİKDELİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*3 avqust 2000-ci il*

**H e y d ā r Ə l i y e v:** Sizi səmimi-qəlbdən salamlayıram.

**Ə l i r z a B i k d e l i:** Çox sağ olun, cənab Prezident.

Bu qəbula görə Sizə təşəkkür edirəm və Sizə Tehrandan salamlar gətirmişəm.

**H e y d ā r Ə l i y e v:** Çox gözəl.

**Ə l i r z a B i k d e l i:** Ağayı Xatəmi, ağayı Əbdüləlizadə, ağayı Xərrəzi, ağayı Kələntəri, ağayı Şafci – hamısı Sizə salam göndərdilər. Onlar Sizin Tehrana növbəti əhəmiyyətli səfərinizin təşkilində iştirak etməyi gözləyirlər.

Sizin 9-10 iyun tarixli Tehran səfəriniz həqiqətən çox əhəmiyyətli bir səfər oldu. Baxmayaraq ki, bu səfər EKO çərçivəsində təşkil edilmişdi, Sizin cənab Ayətolla Xamenei və ağayı Xatəmi ilə əhəmiyyətli görüşləriniz çox yaddaqlanıncağız. Mən də o görüşlərdə iştirak edirdim. Deyə bilərəm ki, Siz çox ciddi məsələlər müzakirə etdiniz və Sizin Tehrana növbəti səfrəninənə əsası orada qoyuldu. İndi Tehranda və Bakıda bu səfərə hazırlıq gedir. Sizə deyə bilərəm ki, inşallah, bu səfər də həm İran xalqına, həm də Azərbaycan xalqına, həm iki ölkənin mənafeyinə uyğun, əhəmiyyətli və səmərəli səfər olacaqdır. Ondan əvvəl cənab ağayı Xatəmi Nyu-Yorka gedəcəkdir. Siz də ora gedəcəksiniz. Orada minilliyyin

yubileyidir. Yəqin ki, Siz cənab ağayı Xatəmi ilə görüş keçirəcəksiniz. Bu da bizim əlaqələrimizə yeni bir can verəcəkdir və ölkələrimiz bundan bəhrələnəcəklər.

Sizə ərz etmək istəyirəm ki, ümumiyyətlə iqtisadi əlaqələrimiz ötən aylar ərzində gözəl inkişaf edibdir. Sizin xəbəriniz vardır və ağayı Xatəmi ilə görüşünüzdə Sizə buyurdular ki, İran ötən il ərzində Azərbaycana daha çox sərmayə qoyubdur. Bu, onu göstərir ki, İran-Azərbaycan iqtisadi əlaqərinin təməli hansı səmtə meyl edir.

May ayında Siz özünüz İran sərgisinə təşrif gətirdiniz. Sizin o sərgiyə gəlişiniz və İran tacirlərinin Sizzdən gördüyü himayə çox əhəmiyyətli oldu. Biz şahidik ki, İranın neft, avtomobil, dərman, balıqcılıq və kənd təsərrüfatı sahələrində çalışan böyük şirkətləri tez-tez Azərbaycana gəlirlər, müzakirələr aparırlar ki, inşallah, Sizin Tehrana səfərinizə qədər biz bəzi əhəmiyyətli sənədləri və müqavilələri hazır edək.

Bu gün çox şadam ki, mənə Sizinlə görüşmək fürsəti nəsib oldu. Bu görüşdə biz Sizin qarşidakı səfərinizin təşkili ilə bağlı danışacaqıq. İran ilə Azərbaycan əlaqələrinə aid bəzi məsələlər də vardır, onu Sizə çatdıracağam.

**H e y d ə r Ə l i y e v:** Çox sağ olun, təşəkkür edirəm. Mən də İrana səfərimdən çox məmnuam.

Qeyd etmək istəyirəm ki, EKO-nun zirvə görüşü İran tərəfindən çox yüksək səviyyədə təşkil olundu və keçirildi. İndii EKO-nun katibi də İran nümayəndəsidir. Hesab edirəm ki, bu, çox vacib məsələdir. Çünkü bu təşkilatın fəaliyyətinin də böyük əhəmiyyəti var. Eyni zamanda, mənim orada apardığım görüşlər, xüsusən prezident cənab Xatəmi ilə və ali rəhbər cənab Xamneyi ilə görüşlərim çox əhəmiyyətlidir, çox vacibdir və çox da məzmunlu oldu. Başqa görüşlərimiz də oldu, – təbiidir, onları bilirsınız, siz hamisində iştirak etməniz. Mən bunlardan çox məmnuam. Hesab edirəm ki, bu, İran-Azərbaycan əlaqəlarının inkişaf etməsində yeni bir

mərhələdir, eyni zamanda, prezident cənab Xatəminin dəvəti ilə mənim İrana rəsmi səfərimin bir əsasını yaradıbdır.

Mən də bilirom ki, bizim tərəfdən hazırlıq işləri görülür, sizin tərəfdər də hazırlıq işləri görülür. Bu işləri də bir az sürətləndirmək lazımdır. Çünkü, danışdığımız kimi, sentyabr ayının sonunda -- indii gərək sizin üçün də, bizim üçün də daha uyğun olan gününü müəyyən edək -- mən Tehrana gələcəyəm və rəsmi səfərimi həyata keçirəcəyəm.

İran-Azərbaycan iqtisadi əlaqələri son illər həqiqətən yaxşı inkişaf edir və xüsusən bu il. Burada keçirilən sərginin çox böyük əhəmiyyəti oldu. Bizim iş adamları da, camaat da gördü ki, İranda hansı imkanlar var, İran şirkətləri burada nə iş görə bilərlər. İran avtomobil zavodu deyəsən artıq burada əməkdaşlıq edir, elədir?

**Ə l i r z a   B i k d e l i:** Bəli.

**H e y d a r   Ə l i y e v:** Bu da çox yaxşıdır. İran ticarətdə də indii birinci yerdədir, onu da bilirsınız. Bunlar hamısı bizim siyasi əlaqələrimizin nə qədər yaxın olduğunu göstərir. Siyasi əlaqələr yaxşı olmasa iqtisadi əlaqələri inkişaf etdirmək olmur. Bunlar hamısı bir daha sübut edir ki, bizim aramızda bu dostluq əlaqələri var, yaşayır, inkişaf edir və inşallah, mən Tehranda olanda bu barədə danışçılar aparacağımız. Güman edirəm ki, lazımı sənədlər də imzalayacağımız.

**Ə l i r z a   B i k d e l i:** İnşallah!

## **MACARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB FERENTS MADLA**

Hörmətli cənab Prezident!

Macaristan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Macaristan Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macaristən xalqına sülh, əmin-amənlilik və fıravanhıq arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 4 avqust 2000-ci il

**BOLİVIYA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB HÜQO BANSER SUARESƏ**

Hörmətli cənab Prezident!

Boliviya Respublikasının milli bayramı – müstəqilliyinin elan edilməsi günü münasibətilə Sizə və dost Boliviya xalqına ən səmimi təbriklərimi yetirir, sülh, səadət və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Boliviya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyinə uyğun surətdə inkişaf edib genişlənəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 4 avqust 2000-ci il

## **SINQAPUR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB S.R.NATHANA**

Hörmətli cənab Prezident!

Sinqapur Respublikasının milli bayramı – Milli gün münasibətilə Sizi və dost Sinqapur xalqını səmimi-qəlbdən təbrik edir, Size möhkəm cansağlığı və seadət, ölkənizə əmin-amanlıq və böyük tərəqqi arzulayırıam.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Sinqapur Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi hər iki xalqın rifahına xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 4 avqust 2000-ci il*

## XALQ RƏSSAMI TOĞRUL NƏRİMANBƏYOVA

Hörmətli Toğrul Narimanbəyov!

Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsinı 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mövzu və janr rəngarəngliyi, yüksək sənətkarlıq və estetik kamilliyyi ilə səciyyələnən yaradıcılığınız Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamışdır. Fırçanızdan çıxmış rəngkarlıq əsərləri Azərbaycamın qədim miniatür sənətinin rənc harmoniyasını və dünya incəsənətinin mütərəqqi ənənələrini özündə birləşdirən sənət inciləri kimi milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Vətən təbiətinin gözəlliyini, insanların mənəvi zənginliyini tərənnüm edən əsərlərinizin mövzularının ana xəttini həyata, doğma torpağa, insanlara məhəbbət təşkil edir.

Obrazlı ümumiləşdirmə və emosional təsiri ilə fərqlənən tablolarınızda rənglərin təzadı və oynaqlığı insanı valeh edir. Suratların daxili aləminin incəliklərini qabarıq şəkildə eks etdirən portretləriniz bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma yeniliyi ilə seçilir. Mənzərə və natürmort janrlarında olan əsərləriniz tamaşaçıda hədsiz sevinc, təbiətə heyranlıq duyğuları oyadır. Sizin yaradıcılığınızda monumental boyakarlıq da mühüm yer tutur. Panno, divar rəsmləriniz və tamaşalara verdiyiniz tərtibat Azərbaycan rəssamlıq sənətinin qiymətli nümunələri kimi gənc nəslin estetik tərbiyəsi işində mühüm rol oynayır.

Bir çox ölkələrdə nümayiş etdirilmiş fərdi sərgiləriniz sizə böyük şöhrət gətirməklə yanaşı, Azərbaycan rəssamlıq məktəbinin beynəlxalq miqyasda geniş tanınmasına xidmət etmişdir.

Yaradıcılığınızda rənglə musiqinin ahəngdar sintezi əsərlərinizə xüsusi bir rövnəq verir, onlarda xalqımızın musiqili ovqatını eks etdirir. Bu, sənətinizin fenomenallığı, istedadınızın çoxşaxəli olması ilə sıx bağlıdır. Siz bənzərsiz rəsam olmaqla yanaşı, ölkəmizdə gözəl səsə malik bir müğənni kimi də tanınırsınız. Rəssamlığınız kimi, vokal ifaçılığınız da sənətsevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Son illərdəki yorulmaz fəaliyyətiniz bir daha göstərir ki, siz hələ də gənclik həvəsi ilə çalışır, fitri istedad və böyük zəhmətsevərliyin vəhdəti ilə səciyyələnən yaradıcılıq potensialınızı artırmaqdə davam edirsiniz. İnanıram ki, siz sənətinizin pərəstişkarlarını bundan sonra da yeni əsərlərinizlə sevindirəcək, Azərbaycan mədəniyyətinin inkişafı və dünyada geniş tanınması naminə əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə cansağlığı və xoşbəxtlik, sənət yollarında yeni uğurlar arzulayıram.

**HEYDƏR ƏLİYEV**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2000-ci il

## «LITERATURNAYA QAZETA» NIN XÜSUSİ MÜXBİRLƏRİ İLƏ SÖHBƏT

— Cənab Prezident, son vaxtlar dərc olunan çoxlu yazılar ölkələrimiz arasında münasibətlərdəki müsbət dəyişikliklərdən xəbər verir. Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxara biləcək obyektiv şərait varmı? İqtisadi zəmin, siyasi vəziyyətdə dəyişikliklər mövcuddurmu? Yaxınlaşma prosesi yetişibmi?

**H e y d ə r Ə l i y e v:** Əvvəla, deməliyəm ki, indi Rusiya ilə Azərbaycan arasında münasibətlərin guya pis olduğunu qəti şəkildə iddia etmək düzgün deyildir. Əlbəttə, Rusiya ilə məsələlərimiz var və onlar münasibətlərimizə müəyyən dərəcədə təsir göstərir, amma bunlar yalnız ayrı-ayrı məsələlərdir. Xarici siyasetimizin strateji mənafətləri bundan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında dostlıq münasibətləri olmalıdır, bütün sahələrdə əməkdaşlıq olmalıdır və bu münasibətlər inkişaf etdirilməlidir, çünki onlar birgə həyatımızın çoxillik tarixinə əsaslanır. Unutmaq olmaz ki, biz XIX əsrдə də, XX əsrдə də birlikdə olmuşuq, Azərbaycan xalqı çox şeyə — ümumbehşəri dəyərlərə və Avropa dəyərlərinə, dünyəvi təhsilə Rusiya vasitəsilə qovuşmuşdur. Belə şeylər unudulmur və heç kim bütün bunları amiranə surətdə ləğv edə bilməz. Bizim «xalq cəbhəsi» Rusiyaya düşməncilik hissələri aşılıamağa çalışdı, lakin bu, baş tutmadı. Şəxsən mən heç vaxt bunun tərəfdarı olmamışam və indi də tərəfdarı deyiləm.

Bununla belə, cəmiyyətimizə ağır təsir bağışlamış hadisələr baş vermişdir. Birincisi, bu, Ermənistana Azərbaycan arasında münaqişəyə çevrilmiş Dağlıq Qarabağ məsələsidir. Sovetlər İttifaqının rəhbərliyi bu məsələyə ləp əvvəldən qeyri-ob-

yekтив, qərəzli münasibət göstərdi. Mən uzun illər Siyasi Büronun tərkibində olmuşam və o dövlətin imkanlarını çox gözəl biliyəm. Mən əminəm: əgər hökumət istəsəydi, bu münaqışaya yol verməzdi. Bu, mənim rəyimdir.

**– Bunun kökündə hansısa şəxslərin insani səhvləri dururdu, yoxsa bu, o vaxtkı Sovet İttifaqının siyasetinin səhvi idi?**

– Siyaset bəsitedən də bəsit idi: Baş katib nə qərara gəlirdiə, o da siyaset idi. Az-az adam tapılardı ki, onun rəyi ilə razılaşmasın. Mən öz baxışlarımı bildirirdim, lakin onlar əslində nəzərə alınmırıdı. Məsələn, 1986-cı ildə mən Qazaxıstan barəsində öz rəyimi bildirərək dedim ki, qazax millətin-dən olmayan adamı oraya respublikanın başçısı göndərmək olmaz. Mən şəxsən Qorbaçovla bu barədə yarım saat danişdım, lakin o, fərqinə varmadan istədiyi kimi etdi. Bunun nəticələri məlumdur. Əminəm ki, Ermənistanda bizim münaqışımız aid məsələlərdə də əsas məsuliyyəti Qorbaçov daşıyır. Ümumiyyətlə, onunla işlədiyim dövrədə mən onun müsəlman ölkələrinə subyektiv münasibət bəslədiyini hiss edirdim.

Xalqda mənfi münasibət doğurmuş birinci məsələ budur.

**İkincisi, İyirmi yanvar, Sovet qoşunlarının Bakıya yeridilməsidir ki, bu da günahsız insanlar arasında çoxsaylı tələfata gətirib çıxardı. Mən Sovetlər İttifaqının tarixini çox yaxşı bilirəm. Bu, İttifaqın respublika barəsində misli görünməmiş qəddarlıq hərəkəti idi.**

**– Novoçerkasskda buna bənzər hadisə baş vermişdi...**

**– Yox, belə deyil. Oraya bu qədər qoşun yeridilməmişdi. Orada bu qədər adam həlak olmamışdı. Həm də Azərbaycan müttəfiq respublika idi. Ona görə bu, milli faciə idi.**

**Üçüncüsü. Ermənistana Azərbaycan arasında hər halda müharibə başlayanda İttifaq rəhbərliyi bu müharibəni dayandırmaq üçün heç nə etmədi. Stepanakertdə yerləşən 366-ci alay hərbi əməliyyatlarda fəal iştirak edirdi. Bundan əlavə,**

Ermənistən Moskvadan çox keyfiyyətli silahla, döyüş sursatı ilə təchiz olunurdu. Siz Xocalıda törədilmiş soyqırımı yada salın.

Bax, bütün bunlar, əlbəttə, əhalidə böyük narahızlıq doğurdu və «xalq cəbhəsi» də antirus əhval-ruhiyyəni qızışdırmaq üçün bundan istifadə edirdi. İş o yerdə çatdı ki, Azərbaycan MDB-nin tərkibinə daxil olmadı. Mən buraya 1993-cü ildə gəldim. Heç bilirsinizmi, Azərbaycanın bu təşkilatın tərkibinə daxil olması üçün xalqın razılığını almaqdan ötrü mən nə qədər zəhmət çəkməli oldum! Bunun üçün bir neçə ay vaxt sərf etmək lazımdı.

Baxın, sonra nələr oldu. Müharibə dayandırıldı, sülh necə yox idisə, eləcə də yoxdur. Respublikanın ərazisində bir milyon qaçqın var, ərazinin iyirmi faizi işğal edilibdir...

Əminəm və bunu dəfələrlə bəyan etmişəm – Qarabağ probleminin həllinin, regionun normal həyata keçməsinin açarı Rusyanın əlindədir. Ermənistana onun təsiri çox böyükdür və vəziyyətin qəti şəkildə nizama salınması Rusyanın xoş məramından asılıdır. Konkret tədbirlər görülməsini Yeltsindən nə qədər xahiş etmişdim! Vədlərdən savayı, ayrı heç bir iş görülmədi. 1997-ci ildə Prezident Aparatının Nəzarət İdarəsi Ermənistana qeyri-legal, qanunsuz, pulsuz olaraq bir milyard dollarlıq silah, döyüş sursatı, hərbi texnika verilməsi faktını aşkara çıxardı. Məsələ hətta Dumada müzakirə olunur və Duma işin istintaqının prokurorluğa tapşırılması haqqında qərar qəbul edir. Mən Yeltsinlə görüşürəm, o, hiddətlənir: «Bəli, bütün bunları mənim nəzarət idarəm aşkara çıxarıbdır. Mən göstəriş vermişəm». Bu, 1997-ci ilin martında baş verir. İyulin əvvəllerində mən Moskvaya rəsmi səfərə gedirəm. Orada bu məsələni qaldırıram, artıq Yeltsinin avazı başqa cür gelir. Görünür, onu müdafiə olunmağa hazırlamışdilar. O mənə deyir: «Bilirsinizmi, bunu araşdırmaq lazımdır, mənə deyirlər ki, Sovet İttifaqı dağlıarkən Azərbaycanda Ermənis-

tandakına nisbətən daha çox silah qalmışdır». Necə də qəribə mənliyəm ki, mən öz münasibətimi çox kəskin şəkildə bildirdim. Onda o mənə deyir: «Gəlin, birgə komissiya yaradaq». Mən güzəştə getdim, komissiyani yaratdım. Əlbəttə, hər şey bürokratik süründürməçilikdə itib-batdı. İstintaq gedir. Vəziyyət tamamilə aydınlaşdır, amma heç nə dəyişməyibdir.

Bütün bunlar yaxınlaşma üçün heç də yaxşı zəmin yaratmış.

– Cənab Prezident, amma etiraf edin ki, hətta ən yeni tarix də hər halda tarix olaraq qalır. Siyasetçilər irəliyə baxmalıdır.

– Mən həmişə Rusiya ilə dostluq və əməkdaşlıq mövqelərində durmuşam və indi də dururam. Səmimi dostluq və əməkdaşlıq mövqelərində. Azərbaycan da həmişə eyni mövqe tutmuşdur. Anlaşılmazlığı görə təqsirkar biz deyilik. Indi vəziyyət dəyişibdir: Yeltsin yoxdur. Onun komandasından çoxları da yoxdur. Məndə Putini qarşı etmad yaranmışdır, ümid yaranmışdır ki, o, Azərbaycana daha obyektiv münasibətin formallaşmasına təsir göstərə bilər, Azərbaycanla Rusiya arasındaki kin-küdürütin aradan qaldırılması üçün addımlar ata bilər.

– Sizin Putinlə şəxsi münasibətləriniz yaranıbmı?

– Münasibətlərimiz normaldır, hətta çox yaxşıdır, mən onunla səhbətimdən razıyam. Razıyam, amma konkret addımlar gözləmək və başlıcası - Ermənistən-Azərbaycan münaqişəsinə həll etmək lazımdır. Qalan hər şeyi tarixin öhdəsinə buraxaq. Açıq Rusyanın əlindədir. Heç yerdə – nə Amerikada, nə Fransada, nə də ATƏT-də deyildir. Ancaq Rusiyadadır.

– Ermənistən lideri ilə Sizin birbaşa əlaqələriniz varmı?

– Bəli, əlbəttə. Ötən il biz bir neçə görüş keçirdik.

– Mövqelərdə hansıa yaxınlaşma mövcuddurmu?

– Yaxınlaşma var idi, lakin siz bilirsiniz ki, oktyabrda Ermənistanda terror aktı törədildi, sonra orada vəziyyətin sabitliyi pozuldu və əlaqələr, əslində, kəsildi. Biz avqustun 18-də Yaltada görüşməliyik. Orada MDB dövlətləri başçılarının görüşü olacaqdır.

– Axı, bu münəaqışa məşhur neft layihəsinə xeyli dərəcədə mane olur. İndi belə bir fikir var ki, Azərbaycan bütün Cənuhi Qafqaz üçün hərəkətverici iqtisadi qüvvə ola bilər. Gürcüstan da, Ermənistən da neft hasilatının inkişafına, boru kəməri çəkilməsinə son dərəcə maraqlı göstərir. Layihənin indiki vəziyyətini və onun yaxın perspektivlərini qısaca səciyyələndirə bilərsinizmi? Daha bir sual. Bu layihə Azərbaycan üçün hər halda iqtisadi, yoxsa siyasi əhəmiyyətli layihədir?

– Bu, bizim üçün ilk öncə iqtisadiyyat məsələsidir. Təbii ki, bu layihənin həyata keçirilməsi təhlükəsizliyə müəyyən dərəcədə təminat verir, amma biz iqtisadi məqsəd güdürük. Ona görə ki, respublikamızı mürəkkəb vəziyyətdən çıxarmaq istəyirik. Çıxarıraq da. 1993-1995-ci illərdə və 2000-ci ildə olanlar arasında yerlə göy qədər fərq var. 1994-cü ildə imzalanmış ilk iri müqavilə planda nəzərdə tutulan müddətlər gözlənilməklə tamamilə həyata keçirilir. 1997-ci ildə biz ilkin nefti hasil etdik, neftin ixracı üçün həmin vaxtadək iki boru kəməri çəkdik. Yeri gəlmışkən, onlardan biri Bakı-Novorossiysk neft kəməridir. Mən Moskvaya getdim, Yeltsinlə, Černomurdinlə xüsusi olaraq görüşdüm, neft kəməri haqqında saziş imzaladıq. Biz ilk nefti də məhz bu boru kəməri ilə ixrac etməyə başladıq. Sonra biz ikinci – Bakı-Supsa neft kəmərini çəkdik. Supsa Qara dənizdə Gürcüstanın limanıdır.

İndi layihənin hələlik birinci mərhəlesi gedir, yəqin ki, gələn il ikinci mərhələyə başlayacaq. Təkcə bu layihə bizə böyük mənfiət verəcək, biz isə daha 19 müqavilə imzalamışıq. Məsələn, dünən mən Kanadanın neft şirkətinin rəhbərliyini

qəbul etdim. Bu şirkət bir il əvvəl buraya gəlmışdır və biz yataqların birinin 5 faizini onlara istismara vermişik.

Bu gün mənə dedilər ki, bizimlə əvvəller də əməkdaşlıq etmək istəyən «Şell» şirkəti yenidən buraya gəlmışdır (onlar çıxıb getmişdilər, lakin sonra buraya qayıtdılar, iki şirkətin payını aldılar). İndi onların imkanlarını genişləndirməyi xahiş edirlər. Bu günədək imzalanmış müqavilələr 60 milyard dollar məbləğində sərmayə qoyulmasını nəzərdə tutur. Birinci layihədə sərmayələrin məbləği 8 milyard dollar həcmində nəzərdə tutulurdu və indiyədək təxminən 3 milyard dollardan istifadə edilmişdir. Biz iri qaz yatağı aşkara çıxarmışq və orada işləri genişləndiririk. Bizdə geofiziki işlər çoxdan aparılıbdır, axı, biz 50 ildən çoxdur dənizdə işləyirik. Biz Xəzərin eninə də bələdik, uzununa da. Öz real imkanlarımızı bilirik, perspektivlərimizi bilirik.

Bakı-Tbilisi-Ceyhan müqaviləsi qəti şəkildə imzalanmışdır. Onun Türkiyə üçün əhəmiyyəti var, Gürcüstan üçün əhəmiyyəti var. Onlar tranzitdən böyük mənfəət götürəcəklər. Elə həmin Bakı-Ceyhan layihəsi ilə əlaqədar olduqca çoxlu şirkət müraciət edir və bu neft kəmərinin inşasına qoşulmağı xahiş edirlər, çünki onun dəyəri 2 milyard 400 milyon dollardır.

Yeri gəlmışkən, biz vaxtilə ermənilərə təklif etdik: gəlin, neft kəmərini Türkiyəyə Gürcüstandan deyil, Ermənistanından çəkək. Amma onlar məsələni həll etməkdən boyun qaçırdılar və çox şey itirdilər, çünki münaqişəyə əvvəl-axır son qoyula-caqdır.

— Əlbəttə, hər bir müharibə hökmən sülhlə qurtarır. Yeri gəlmışkən, daha bir sual. Rusiya sərmayəsinin iştirakı ilə mümkün ola biləcək hansısa bir alüminium layihəsi Rusiyada çox qızığın müzakirə edilir. Bu, hansısa real niyyətdir, yoxsa hələlik söz-söhbətdir?

— Real imkanlar var. Sumqayıtda iri bir alüminium zavodumuz boş dayanmışdır. Vaxtilə Gəncədə iri gil-torpaq zavo-

du tikilmişdi. Alunit yataqlarımız var. Alunitin emalından gil-torpaq alınır. Yəni, bir vaxtlar bizdə texnoloji silsilə yaradılmışdı və bu gün o pozulubdur. İndi biz vahid kompleksi yenidən yaradırıq və xarici sərmayələr üçün tender elan etmişik. Danışıqlar aparılır. Namizədlər çoxdur, o cümlədən də Rusiyadan. Bu, böyük perspektivi olan real layihədir.

**– Hər halda, tender həll edəcəkdir?**

– Əlbəttə. Əvvəla, söhbət, necə deyərlər, məhsul bölgüsündən gedir. Bundan başqa, bonus: kim daha çox bonus verirsə, kim maliyyələşdirməyə razıdırsa, üstünlüyü də o şirkətə veririk.

**– Heç bir siyasi üstünlük olmadan?**

– Yox, yox. İndi hər şeyi tender həll edir. Amma, əlbəttə, bizim üçün yüksək texnologiyaya malik etibarlı şirkətləri cəlb etmək vacibdir.

**– Bir daha «siyasi iqtisad» barədə. Siz Kalyujnının Xəzərin problemləri üzrə Rusyanın nümayəndəsi təyin olunmasını müsbət fakt hesab edirsinizmi?**

– Çox müsbət faktdır, hesab edirəm ki, Rusyanın keçmiş rəhbərliyinin səhvlerindən biri məhz bu sahədə idi. İnanıram ki, bu təsisat da, neft sənayesi sahəsində böyük təcrübəyə malik olan Kalyujnının özü də bir çox məsələləri tənzimləməkdə bütün Xəzəryani ölkələrə kömək edə bilər.

**– Xəzər məkanının bölgüsü ideyasının özünə münasibətiniz necədir?**

– Əvvəlcə prinsiplərdən danışmaq lazımdır. Biz bu yaxınlarda məhz Kalyujn ilə həmin məsələni müzakirə etdik. Mən bu fikirdəyəm ki, məsələni mərhələ-mərhələ həll etmək lazımdır. Birinci mərhələdə milli sektorlar müəyyən edilməlidir. İkinci mərhələdə sektor anlayışının özünün nəyə aid olduğu, – bu, ən əvvəl dənizin dibinə aiddir, – sonra isə qalan məsələlər: suyun səthi, balıq ovu, gəmiçilik barədə razılığa gəlinməlidir. Bunlar asan məsələlərdir, ən başlıcası sektorları müəyyənlaşdırmaqdır və bu barədə razılığa gəlməkdir.

**- Bu məsələ hələ həll edilməyib?**

— Bizim üçün həll olunubdur. Məsələ Rusiya ilə Qazaxıstan arasında da həll edilib, amma bizimlə, Türkmənistan və İran arasında hələ həll olunmayıbdır.

**— Yeri gəlmışkən, İranın qeyri-adi ideyası olmuşdur. Guya o, Xəzərlə İran körfəzi arasında kanal çəkilməsini təklif etmişdir.**

— Mən bunu eşitmışəm, ancaq, sözün açığı, bunu siyasi zərafat səviyyəsində qəbul edirəm.

**— Görünür, iqtisadiyyatın inkişafı üçün başlıcası regionda sabitlik məsələsidir.**

— Bəli, regionda sabitlik təkcə Azərbaycan üçün deyil, həm də Ermənistən və Gürcüstan üçün vacibdir.

**— Sabitliyin əsas göstəricilərinə görə Azərbaycanın MDB-də tayı-bərabəri yoxdur.**

— Elədir. Çoxsaylı qaçqınların olmasına, burada bir sıra dövlət çevrilişi cəhdləri edilməsinə, birbaşa terror əməlləri və s. Törədilməsinə baxmayaraq, indi biz möhkəm ictimai-siyasi sabitliyə nail olmuşuq. Daxili işlər naziri ilin birinci yarısının yekunlarına həsr edilmiş geniş kollegiya iclası barədə bu gün mənə məlumat verdi. MDB ölkələri arasında cinayətkarlıqla mübarizədə ən yüksək göstəricilər bizdədir.

**— Mümkünsə, Qarabağdan sonra ikinci baş ağrısından məsələ, Çeçenistan problemi barədə bir neçə kəlmə deyərdiniz.**

— Mən bu suala belə cavab verəcəyəm — bizə bütün Qafqazda sabitlik gərəkdir. Çeçenistan Azərbaycanın yaxınlığında yerləşir. Çeçenistan hadisələri bizi, təbii ki, narahat edir. Biz istəyirik ki, orada qayda-qanun, sabit vəziyyət olsun. Amma, bununla yanaşı, biz separatçılığa yol verilməməsi mövqelərində möhkəm durmuşuq. Biz hər bir dövlətin ərazi bütövlüyü prinsipini qətiyyətlə dəstəkləyirik, çünki 12 ildən bəri bizə əzab-əziyyət verən separatizmin, dəfələrlə qarşılaşdığımız terrorizmin nə demək olduğunu gözəl bilirik. Hərçənd MDB-də hər hansı sənədlər hazırlanarkən biz oraya separatizmin

pislənməsi barədə müddəə daxil etdikdə, ermənistən isə razılaşmadıqda, bu müddəənin çıxarılması üçün bizi dilə tuturlar.

- «Litqazeta»nın jurnalıstları Sizinlə çoxdan görüşməmişlər. Respublikada çox şey dəyişmişdir. Nə vaxtsa ancaq uzaq gələcəyin planları hesab edilən planlar artıq həyatın reallıqlarına çevrilmişdir. Siz indi deyə bilərsinizmi, Azərbaycanı beş ildən sonra necə görürsünüz?

- Beş ildən sonra Azərbaycan dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır. Bu, həddən çox "əgər"lərdən asılıdır. Əgər Ermənistənla münaqişə həll olunarsa, əgər işgal altındaki ərazimiz azad edilərsə, əgər bir milyon qacqın öz yaşayış yerlərinə qayıdarsa və onlar öz torpağında işləyib çörək pulunu özləri qazanarsa.

Ancaq artıq bu gün sıçrayış üçün zəmin var. Kənd təsərrüfatımızda problemlər yoxdur. Biz qəti addımlar atdıq və torpağı kəndlilərə payladıq – nəticələr də göz qabağındadır. Artıq bu günədək ötən ilin həmin dövrünə nisbətən 400 000 ton çox taxıl yiğilmişdir. Sovetlər İttifaqının ən yaxşı illərində biz təxminən 1 milyon 300 min – 1 milyon 400 min ton taxıl yiğirdiq, bu il isə 1,5 milyon ton olacaqdır. Bizə başqa ölkələrdən çoxlu ərzaq gətiriliirdi. İndi ərzaq problemlərini özümüz həll edirik. Daha ət gətirmək lazımlı deyil, çünki özümüzdə ət boldur. Kənd təsərrüfatının məhsuldalarlığı 7 faiz artmışdır.

Bizdə ümumi daxili məhsul üzrə artım 7,5 faiz, sənaye üzrə 4,5 faizdir. Neçə illərdir inflasiya yoxdur. Inflasiya olmadığından aliciliq qabiliyyəti yüksəlir, istehlak mallarının satışı artır, onların qiymətləri aşağı düşür. Ötən il və cari il ərzində mən bütçədən maliyyələşdirilən təşkilatlarda çalışan adamların bütün kateqoriyalarının əmək haqqını qaldırmışam. Tədricən emal sahələri yaradılr. Əvvəller bizdə 120 şərab zavodu vardı, 2 milyon ton üzüm istehsal edirdik, çünki bütün bunlar Sovetlər İttifaqına lazımlı idi. Biz şərab materiallarını Sovetlər

İttifaqının hər yerinə göndərirdik, orada şərabı şüşələrə doldurub satırdılar. İndi Rusiya bunların hamisini başqa ölkələrdən alır.

Şəhərlərin problemi sənayeinin bərpası problemidir. Bu məsələ Bakıda tədricən həll edilir, çünki biz bir çox müəssisələri, əsasən, özəlləşdirmə yolu ilə dirçəldirik. Mən neft sənayesinin inkişaf edəcəyinə və ondan gəlir götürülcəyinə əminəm. Məşgulluğu da unutmayacağıq – mədənlərdə əcnəbilər cəmi 10 faizdir, onda doqquzu bizim neftçilərdir.

Xidmət sahəsi genişlənir. Olduqca çox mehmanxana, restoran açılmışdır. Onlar adamla doludur – deməli, çox adam yüksək əmək haqqı alır.

**Ölbəttə, Azərbaycan Rusiyaya dost dövlət olacaqdır.**

Yeri gəlmışkən, burada mənə təzyiq göstərməyə çalışırlar: nə üçün Rusyanın əslində bütün telekanalları translyasiya edilir? Bizdə rus dilində çoxlu qəzet çıxır, rus teatri işləyir, Rusiya ifaçılarının müntəzəm surətdə konsertləri olur.

Lap bu yaxınlarda Moskva günləri keçirildi, Moskva hökuməti sədrinin müavini L.Şvetsova gəlmişdi. Biz onunla əslində bütün tədbirlərdə olduğuk. Bir deyin, hansı respublikada bundan çox edilir? Amma bütün bunları görmək, qiymətləndirmək lazımdır. Bəzi kütləvi informasiya vasitələrində edildiyi kimi, Azərbaycana qara yaxmaq lazımdır.

Müxalifət mətbuatı xüsusilə "fərqlənir", amma mən hesab edirəm ki, fəal müxalifətin və müxalifət mətbuatının olması respublika üçün, onun dövlət quruculuğunu üçün müsbət əlamətdir.

Yəqin ki, Avropa Şurasında da belə hesab edirlər, axı, Azərbaycan bu mötəbər təşkilata doğru aparan yoldadır.

Bir sözlə, mən respublikanın nurlu gələcəyinə inanıram. İnanıram və ümid edirəm.

*(“Literaturnaya gazeta”, 9–15 avqust, 2000-ci il)  
Müsahibənin mətni «Azərbaycan» qəzetində  
(12 avqust 2000-ci il) də dərc olunmuşdur.*

**EKVADOR RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB QUSTAVO NOBOA BEHARANOYA**

Hörmətli cənab Prezident!

Ekvador Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Ekvador xalqını səmimi-qəlb-dən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib genişlənərək xalqlarımızın rüfahının yüksəlməsinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 9 avqust 2000-ci il*

**ÇAD RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB İDRİS DEBİYƏ**

Hörmətli cənab Prezident!

Çad Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Çad xalqını ürəkdən təbrik edir, Siza cansağlığı və səadət, ölkənizə sülh, sabitlik və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Çad Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı xalqlarımızın rüfahının yüksəlməsinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 9 avqust 2000-ci il

**KONQO RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB DENİ SASSU - NQESENSOYA**

Hörmətli cənab Prezident!

Konqo Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Konqo xalqını səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əminamalıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Konqo Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək, xalqlarımızın rüfahının yaxşılaşmasına xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 9 avqust 2000-ci il*

**HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB K.R.NARAYANANA**

Hörmətli cənab Prezident!

Hindistan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Hindistan xalqını məmənuniyyətlə salamlayır və səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə əmin-amalıq və tərəqqi arzulayırıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında qədim tarixi olan dostluq və əməkdaşlıq münasibətləri inkişaf edib genişlənəcək, xalqlarımızın rifikasiun yüksəlməsinə, dünyada sülh və sabitlik işinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri,

## **KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB KİM DAY ÇUNQA**

Hörmətli cənab Prezident!

Koreya Respublikasının milli bayramı – Koreyanın azad olunması günü münasibətilə Sizə və ölkənizin dost xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və uğurlar, xalqınıza tərəqqi və əmin-amanlıq arzulayıram.

Azərbaycan Respublikası ilə Koreya Respublika arasında dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə böyük əhəmiyyət verərək əmin olduğumu bildirirəm ki, iki ölkənin sıx əməkdaşlığı xalqlarımızın mənafeyinə, bütün dünyada sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

*Hörmətə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri

## XALQ ŞAIRİ BƏXTİYAR VAHABZADƏYƏ

Hörmətli Bəxtiyar Vahabzadə!

Sizi – iyirminci əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən birini 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin yaradıcılığınız Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Dərin məzmunu, yüksək poetik məziyyətləri və ictimai-fəlsəfi siqləti ilə səciyyələnən əsərlərin müəllifi kimi adınız ədəbiyyat tariximizə əbədi həkk olunmuşdur. Əsrlərlə formalaşmış yüksək mənəfi dəyərlərimizi vəsətən şeir və poemalarınız, səhnə əsərləriniz daim böyük rəğbət və ehtiramla qarşılanmışdır. Xalqımızın keşməkeşli taleyi, yaşadığı faciəli və əzablı günlər vətənpərvər övlad kimi daim Sizi düşündürmiş, onun ağrı-acıları həssas qəlbinizi alovlandırdığı kimi, xoşbəxt günləri də Sizi sevindirmişdir. Qanlı Yanvar faciəsi günlərində tutduğunuz əsl vətəndaşlıq mövqeyi öz tarixi əhəmiyyətini heç vaxt itirməyəcəkdir.

Vətənlə, xalqla, ana dilimizlə qırılmaz tellərlə bağlı olan hər bir misranızdakı hikmət ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bir örnek olmuşdur. Siz yüksək ideallar tərənnüm edən poeziyanızla millətin birliyinə, ləyaqətinə ehtiram hissəleri aşışlamış və onların təntənəsi uğrunda səbrlə, yorulmadan, ardıcıl mübarizə aparmışınız. Bəşəriliklə milliliyin vəhdətindən qaynaqlanan əsərləriniz ölkəmizdə milli şurun yüksəlməsinə güclü təkan vermişdir. Bədii sözə böyük inam və hörmət bəsləyən xalqımızın imperiyaya, totalitarizmə qarşı nifrətini, azadlığı,

İstiqlaliyyətə olan sevgisini ifadə etməkdə siz bir çox siyasetçinin görə bilmədiyi işi görmüsünüz.

Azərbayan ziyalıları sizi təkcə bir şair deyil, həm də böyük tədqiqatçı alim, mahir pedaqoq və gözəl publisist kimi tanıırlar. İdeyalarınızla pərvazlanaraq müstəqil həyata qədəm qoyan neçə-neçə tələbə nəslə bu gün nə vaxtsa sizi dinləməkdən, sizin tələbəniz olmaqdan sonsuz qürur və şərəf hissi duymaqdadır.

Sizin ictimai-siyasi xadim kimi də fəaliyyətiniz təqdirəlayıqdır. Yaradıcılığınızı və göstərdiyiniz böyük xidmətlərə görə siz bir çox mükafatlara, fəxri adlara layiq görülmüşünüz. Lakin onların heç biri qazandığınız xalq məhəbbəti qədər qiymətli və əziz ola bilməz.

Əminəm ki, sizin qələminizdən çıxan, xalqımızın arzu və isteklərini tərənnüm edən əsərləriniz Azərbaycan Respublikasının müstəqillik yolları ilə inkişafı uğrunda bundan sonra da ən uca, ən ülvü amalların gerçəkləşməsinə xidmət edəcəkdir.

Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 15 avqust 2000-ci il

## TÜRKİYƏ CÜMHURİYYƏTİNİN QAZİLƏRİ İLƏ GÖRÜŞDƏ\* SÖHBƏT

*Prezident sarayı*

*15 avqust 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Əziz dostlar, əziz qonaqlar!

Mən məmənunam ki, dəvətimi qəbul etmisiniz, Azərbaycana qonaq gəlmisiniz. Siz gələn gündən burada olmağınız mənim nəzarətim altındadır. Çünkü siz mənim şəxsi qonağımınız. Mənə verilən məlumatlara görə, siz Azərbaycanla bir az təmiş ola bilmisiniz, istirahət etmisiniz. İki qardaş xalqın, qardaş və dost ölkələrin bir-biri ilə nə qədər dost, məhəbbət hissiiyyatları olduğunu burada hiss etmisiniz.

Bir daha təşəkkür edirəm. Eyni zamanda təbiidir ki, – mən o vaxt Gülinanədə görüşəndə də demişdim, indii də deyirəm, – sizə və sizin simanızda bütün qardaş Türkiyənin, Türkiyə Cumhuriyyətinin qazilərinə böyük hörmət-ehtiramımı bildirirəm. Siz qazilər və qardaş türk xalqının öz dövlətinin bütövlüyünü qorumaq uğrunda, terrorizmə qarşı mübarizədə, PKK terrorizminə qarşı mübarizədə şəhid olmuş bizim qardaşlarımız, övladlarımız – hamınız birlikdə həm Türkiyə Cumhuriyyətinin, türk xalqının fəxrisiniz, iftixarınız, cyni zamanda Azərbaycan xalqının iftixarınız, fəxrisiniz.

\* Görüşdə Türkiyə Cumhuriyyətinin qaziləri – Cəmil Fikret, Nevzat Sönmez, Selami Qaraçoban, Ərcan Çalışır, burak Toprakyaran, Türkiyənin ölkəmizdəki hərbi attaşesi, general Sadiq Ercan, Gülnar Hərbi Tibb Akademiyasının dosenti, hərbi həkim Əli Şehirlioglu və tibb bacısı Nesrin Demiral iştirak edirdi

Siz bilirisiniz ki, Azərbaycan 12 ildən çoxdur ki, Ermənistannın təcavüzü ilə rastlaşdırır. 1988-ci ildən Azərbaycana hərbi təcavüz edilibdir. Bündan sonra böyük müharibə olubdur. Bizim xalqımız çoxlu şəhidlər veribdir. Azərbaycanın da qaziləri var. 1994-cü ildə biz döyüşü, yəni atəsi dayandırmışıq, bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Ancaq xalqımızın verdiyi şəhidlərin xatirəsi bizim qəlbimizdə həmişə yaşayır və yaşayacaqdır. Həmin o döyüşlərdə, müharibədə qəhrəmanlıq göstərmiş, yaralanmış, xəsarət almış, əlil olmuş Azərbaycan övladları da bizim əziz övladlarımızdır. Biz onlara daim qayıçı göstəririk və onlar buna layiqdirlər. Ona görə Azərbaycan üçün bu məsələ bəlkə başqalarına nisbətən daha da məlum, tanış bir məsələdir.

Siz türkiyə Cümhuriyyətinin içərisində PKK terrorçuları ilə mübarizədə və, yenə də deyirəm, Türkiyənin torpaq bütövlüyü uğrunda, Türkiyənin daxili sabitliyini pozmağa çalışanların qarşısını almaqda qəhrəmanlıqlar göstərmisiniz. Şəhidlər də bu yolda şəhid olublar.

Azərbaycanın qəhrəmanları, şəhidləri də Azərbaycanın torpaq bütövlüyü uğrunda, bir müstəqil dövlət kimi ölkəmizin suverenliyi uğrunda döyüşlərdə qəhrəmanlıq göstəriblər, şəhid olublar. Ona görə də bizim xalqlarımızın keçmişidə eynidir, adət-ənənəsi də eynidir, dili də, dini də – hamısı eynidir. İndii burada oturmusunuz, baxırsınız. Kim deyə bilər ki, bu, Anadolu türküdür, yaxud Azərbaycan türküdür? Fərqi yoxdur. Yəni biz bir kökdənik. Ona görə də bizim xarici görünüşümüz də bir-birinə çox bənzəyir. Bizi bir-birimizdən seçmək mümkün deyildir. Amma bizim dərđlərimiz də böyükdür.

Güman edirəm ki, siz Azərbaycanın torpaqları uğrunda aparan müharibədə şəhid olanların və eyni zamanda, 1990-ci ilin yanvar ayında kommunist hökumətinin, Moskva hökumətinin Azərbaycana qarşı etdiyi təcavüz nəticəsində şəhid olmuş Azərbaycan övladlarının məzarlarını, qəbirlərini Şə-

hidlər xiyabanında gördünüz. Ora bizim müqəddəs yerimizdir. Bizim bütün bayram günlərimizdə də, yaxud matəm günlərimizdə, kədərli günlərimizdə də, sevincli günlərimizdə də hər bir Azərbaycan vətəndaşı oranı ziyarət etməyi özünə borc bilir. İndi bizim gənclərimiz ailə quranda, yəni evlənəndə öncə gedib o Şəhidlər xiyabanında, orada ucaldılmış əbədi məşəl abidəsi qarşısında bir-birinə sədaqət andı içirlər, sonra evlənlərlər. Bu, təbiidir, çünki insanlar, yəni cəmiyyət, xalq, millət, dövlət gərək heç vaxt öz qəhrəmanlarını, şəhidlərini unutmasın.

Mən yaxşı bilirom ki, Türkiyədə şəhidlərə, onların xatirəsinə və Türkiyənin müdafiəsi yolunda, – harada olur-olsun, yaxud sərhəd savaşı olsun, yaxud da içəridə, dağlarda PKK terroristləri ilə, başqaları ilə mübarizədə, – fərgi yoxdur, qəhrəmanlıq göstərmiş insanlara nə qədər böyük hörmət, ehtiram vardır və şəhidlər, onların məzarları, onlapın şəhidliyi nə qədər müqəddəsdir. Mən bunu türkiyədə dəfələrlə öz gözlərimlə görmüşəm, televiziya ilə də scyr etmişəm. Eyni vəziyyət də buradadır. Yəni bu da bizim adət-ənənələrimizin, millimənəvi dəyərlərimizin eyni olduğunu, bir-birinə bənzər olduğunu bir daha göstərir.

Mənim xatirimdədir, 1991-92-93-cü illərdə Naxçıvanda işləyirdim. Bilirsiniz ki, Naxçıvan muxtar cumhuriyyətdir. Biz o vaxt Türkiyə ilə Azərbaycanın arasında ilk dəfə bir körpü yaratdıq. Bilirsiniz ki, Araz çayı Türkiyə-Azərbaycan sərhədini təşkil edir. Biz bir olmayıma baxmayaraq, təəssüflər olsun ki, vaxtilə bu xəritələr elə qurulubdur ki, Azərbaycanla Türkiyənin cəmi 11 kilometrlik məsafədə sərhədi vardır. O da Azərbaycanın Naxçıvan bölgəsindədir. Ancaq bu sərhəddən Azərbaycan da, Türkiyə də heç vaxt istifadə edə bilməmişdir. 1992-ci ildə Türkiyə hökuməti bizimlə birlikdə qısa bir müddətdə o görpünü inşa etdi və buna insanlar «Həsrət körpüsü», «Ümid körpüsü» adı verdilər. Doğrudan da, indii oradan həm

Türkiyənin şərq tərəfi – Ərzurumdur, Qarsdır, İqdirdir, Diyarbekirdir – bunlar hamısı körpü vasitəsilə Naxçıvana gedib-golırlar. Naxçıvandan da oraya təyyarə ilə gəlirlər. Eləcə də buradan. Demək, bu adlar düz verilmişdir: «Həsrət körpüsü» – ona görə ki, bizim xalqlarımız 70 il bir-biri ilə görüşmək həsrətini çəkmişdir, «Ümid körpüsü» – ona görə ki, bilirsiniz, Naxçıvan Azərbaycanın bir parçası olaraq müxtar cumhuriyyətdir.

Təəssüflər olsun ki, 1920-ci ildə Sovet hökuməti Ermənistən-Azərbaycan sərhədini elə bölübdür ki, Azərbaycan torpağı olan Naxçıvan ilə Azərbaycanın bu biri hissəsini birləşdirən Zəngəzur mahalını Ermənistana veribdir. Ora da Azərbaycan torpağıdır, orada da azərbaycanlılar yaşayıblar, amma Ermənistana verilibdir. Ona görə də Naxçıvan Azərbaycanın böyük torpağından aralı düşübdür.

Vaxtilə, sovet dövründə elə bir problem yox idi. Çünkü onda bir dövlət idi. Ancaq sonra Ermənistənla Azərbaycan arasında müharibə başladı və bu, Ermənistən hərbi təcavüzü nəticəsində başladı. Naxçıvan Muxtar Cümhuriyyəti orada bir ada kimi qaldı. Ona görə də o körpünün açılması, yaranması Azərbaycan üçün, onun bir parçası olan Naxçıvan üçün həm «Həsrət körpüsü» idi, – ona görə ki, o, 70 illik həsrətdən çıxdı, ikincisi də «Ümid körpüsü» idi, – çünkü ümid də orada idi. Başa düşürsünüz?

O vaxtlar Naxçıvanla Ermənistənin sərhədində də bəzən döyüslər gedirdi. Yəni Ermənistən silahlı qüvvələri çalışırdılar ki, Dağlıq Qarabağ ətrafında apardıqları savaşla bərabər, orada da bir savaş etsinlər. Üç dəfə belə savaşlar oldu. Bizim gənc övladlarımız vuruşdular, döyüsdülər, şəhid oldular. Amma bəziləri də yaralandılar. Onda Azərbaycanın iqtisadi, siyasi durumu çox çətin idi. Bu, 1992-ci ildə idi. Şəhid olan şəhid oldu, biz onları şəhid kimi torpağa verdik. Amma yarananları, qaziləri – o vaxt Türkiyənin Baş naziri işləyən, mə-

nim əziz dostum Süleyman Dəmirəl ilə biz telefonla danışdıq - onları oradan Ərzuruma apardılar. Onları Ərzurum xəstəxanasında müalicə edirdilər. İndii bu, yadına düşür.

Mən o vaxt iki aydan sonra Naxçıvandan Ankaraya getmişdim. Təbiidir ki, oraya İqdir, Ərzurum vasitəsilə gedirdim. Geriyə dönəndə Ərzurumda xahiş etdim ki, - Ərzurum Universitetinin böyük xəstəxanası var, - oradakı Azərbaycan övladlarını, qazilərini ziyarət edim. Oraya getdim, onları gör-düm, danışdım. Onların müalicəsi haqqında yenə də bəzi tədbirlər görüldü və onlar sağaldılar, gəldilər.

İndi mən bunu niyə xatırlayıram? Çünkü Ankarada da olanda mən Gülhanədə qazıləri gördüm. Yəni 1992-ci ildə Naxçıvanın, Azərbaycanın qazılərini, yaralananlarını görmüşdüm. 1999-cu ildə Gülhanədə isə bunları gördüm. İndii bunlar mənim beynimdə eyni bir mənzərə kimi görünür. Ona görə də mən deyirəm ki, Türkiyədə olduğu kimi, bizdə də sizlərə böyük hörmət, ehtiram vardır.

Bilirəm ki, Türkiyədə də sizə çox qayğı göstərilir, dövlətin, hökumətin qayğısı altındasınız. Ən əsas da odur ki, Türkiyənin çox güclü ordusu və çox da intizamlı ordusu vardır. Türk ordusu həmişə güclü olubdur.

İndi bizim bu son illərdəki dostluğunuz, əməkdaşlığımız Azərbaycan müstəqillik əldə edəndən sonra olubdur. Bilirsiniz ki, 1918-ci ildə də Azərbaycan müstəqillik əldə etdi. Amma burada ermənilər yenə də azərbaycanlılara qarşı böyük ədalətsizliklər, savaşlar edirdilər. Onda hələ Osmanlı ordusu idi. Osmanlı ordusunun böyük bir hissəsi, böyük bir korpusu Nuru Paşanın rəhbərliyi altında buraya gəldi. Onlar burada - Bakıda, Gəncədə ermənilərin törətdiyi qırğınlının qarşısını aldılar, şəhid oldular. O vaxt orada şəhid olmuşdular. O vaxt da onları indii bizim şəhidlərin məzarları olan yerdə dəfn etmişdilər.

Təəssüf ki, sonalar – sovet hakimiyyəti dövründə bu, tamamilə unudulmuşdu və bizim xalqımız da heç bilmirdi. Xalqımızın tarixində var ki, Türkiyənin Osmanlı ordusu gəlib Azərbaycanın erməni qırğınlarından xilas olunmasına yardım edibdir. Amma adamlar şəhidlərin məzarlarının, qəbirlərinin harada olduğunu bilmirdilər. Bunu biz aradıq, tapdıq. Sadiq Paşa ilə birlikdə, Türkiyənin buradakı səfirliliyi ilə birlikdə orada böyük bir abidə yaratdıq. Siz oranı da ziyarət etdiniz. Bunlar hamısı millətimizin qəhrəmanlarına, millətimizin şəhidlərinə göstərilən qayğımızdır, hörmətimizdir.

İndi XX əsr sona çatır. XX əsrin ilk dövründə də bizim xalqımız bir-birinə yardım edibdir. XX əsrin sonunda da biz yənə bir-birimizə yardım edirik. Xüsusən Türkiyənin yardımını bizim üçün əhəmiyyətlidir. Bunu deyərək bir daha onu qeyd etmək istəyirəm ki, türk ordusu keçmişdə də çox güclü ordu olubdur. Amma Mustafa Kamal Atatürk tərəfindən yaradılmış cümhuriyyət və onun ordusu Türkiyəni bütün fəlakətlərdən xilas edibdir.

Siz tarixi yaxşı bilirsiniz. Amma bunu mən bir də qeyd etmək istəyirəm ki, əgər o vaxt Türkiyədə böyük Mustafa Kamal Atatürk kimi şəxsiyyət olmasayı, bəlkə də Türkiyəni dağıtmak istəyənlən buna nail ola bilərdilər. Ancaq o vaxt Mustafa Kamal Atatürk və onun silahdaşları, onunla eyni fikirdə olan adamlar birlikdə Türkiyəni xilas etdilər, Türkiyə Cümhuriyyəti yaradılar. İndii 75 ildir ki, bu Türkiyə Cümhuriyyəti yaşayır və bunun da əsasını təşkil edən Mustafa Kamal Atatürk tərəfindən yaradılmış türk ordusudur. Biz buna həmişə – keçmişdə də heyranlıqla baxmışıq, bu gün də o, çox güclü ordudur, çox intizamlı ordudur, çox mütəşəkkil ordudur və bu ordunun da özünəməxsus ənənələri vardır. Ona görə türk ordusunda xidmət edən hər bir türk oğlu üçün bu, böyük şərəfdir. Amma bu orduda şəhid olmaq, yaxud bu orduda qəhrəmanlıq göstərib qazi olmaq ikiqat şərəfdir.

Mən sizi bir də ona görə sevirəm ki, siz bizim qardaş Türkiyə Cümhuriyyətinin ordusunun, Mustafa Kamal Atatürkün yaratdığı ordunun əsgərlərisiniz. Türk əsgəri bizim gözümüzün önündə həmişə qəhrəmanlıq nümunəsidir. Siz də qəhrəmanlardanınız. Ona görə də mən sizin Azərbaycana gəlməyiనizi arzu etdim, siz də gəldiniz. Amma mən çox dəvət etmişdim, az gəldiniz. Mən istəyirdim ki, hamısı gəlsin, Azərbaycanı görsünlər.

Güman edirəm ki, gördükleriniz sizin üçün yeni bir şeydir. Azərbaycanı heç vaxt görməmişdiniz. Ümid edirəm ki, siz burada olmağınızdan məmnunsunuz. Sizə bir daha hörmət və ehtiramımı bildirirəm.

**S a d i q E r c a n:** Möhtərəm Prezident! Siz Gülnarə Hərbi Tibb Akademiyasında olarkən türk qazılərinə baş çəkdiiniz, onlara böyük diqqət və qayğı göstərdiniz. Onları orada bağrınıza basdırınız, Azərbaycanda da bağrınıza basmaq istədiyiనizi söylədiniz və buraya dəvət etdiniz. Zati-alinizin şəhidlərə, qazılərə və qəhrəmanlara olan sevgisi Azərbaycanda hamiya yaxşı məlumudur. Şəhidlər xiyabanının abadlaşdırılması, 1998-ci ilin oktyabrında açığınız gözəl türbə-abidə həmin sevginin parlaq nümunəsidir. Sizin məşhur «Biz bir millət, iki dövlətik» kəlamınız bütün türklər tərəfindən həvəslə qəbul edilir. Məhz həmin duyğunu paylaşmaq üçün 1918-ci ildə Azərbaycana köməyə gəlmiş və burada şəhid olmuş 1138 türk övladının, habelə 174 azərbaycanlı şəhidin xatirəsinə ehtiram əlaməti olaraq tikilmiş abidə də türk və azərbaycanlı şəhidlərin xatirəsinə Sizin bəslədiyiniz dərin ehtiramdan xəbər verir. Bunun üçün Sizə təşəkkür edirik.

Sizin dəvətinizlə Azərbaycana gələn qazılərimizə göstərilən böyük qayğı, diqqət və qonaqpərvərlik üçün Sizə xüsusilə minnətdarıq. İcazə versəniz, qazılərimiz öz duyğularını şəxşən söyləyərlər.

**Ə l i Ş e h i r l i o ğ l u:** Mən zati-alinizin Gülhənə Hərbi Tibb Akademiyasına ziyarəti zamanı Sizi müşayiət edən həkimlərdən biriyəm. Mən hər şeydən əvvəl, bu anda bizimlə birlikdə olmayan qazilərimiz, Gülhənə Hərbi Tibb Akademiyasındaki komandirlərim və müəllimlərim, qəlbəi bizimlə bir çarpan türk xalqı adından Sizə salam və sevgimi ifadə etmək istəyirəm. Sizin dəvətinizlə buraya gəldiyimiz andan bəri bizim istirahətimiz üçün son dərəcə gözəl şərait yaradılmışdır. Bu, bizi hədsiz dərəcədə duyğulandırmış, xoşbəxt etmişdir. Bir insanın qurbət ölkədə qəribçilik çəkməsi üçün dili, dini fərqli olmalıdır. Ancaq biz Azərbaycana qədəm qoyduğumuz ilk andan etibarən dili bir, dini bir qardaşlarımızın arasında olduğumuzu gördük. Dalgalanan bayraqın üstündə isə ay və ulduz gördük. Bu, göstərdi ki, biz xarici bir ölkədə deyilik, qərib deyilik, buradakı insanlardanıq. Buraya gəldikdən sonra Sizin «Biz bir millət, iki dövlətik» kəlamınızı da eşitdik və o, qəlbimizə nəqş olundu. Kaş ki, vaxtımız çox olaydı, burada öz qardaşlarımızın arasında daha uzun müddət qalayıq. Amma neyləmək olar, hər şeyin bir sonu var. Azərbaycandan gedərkən, bizə göstərmiş olduğunuz diqqət və qayğıya görə şəxsən Sizə dostlarım adından çox təşəkkür edir, ehtiramımı bildirirəm.

**H e y d a r Ə l i y e v:** Sağ olun, təşəkkür edirəm. Daha bir söz demək istəyən varmı? Yoxsa hamısını doktor dedi?

**C a m i l F i k r ə t:** Möhtərəm cümhur başkanı! Bizi Gülhənədə ziyarət etdiyiniz zaman çox xoşbəxt olmuşduq. Buraya gəlməkdən isə daha çox bəxtiyarlıq duyduq. Burada bizə göstərilən qayğı və qonaqpərvərlikdən o qədər razı qaldıq ki, özümüzü xarici ölkədə deyil, lap evimizin içindəki kimi hiss etdik.

Dili bir, dini bir, qəlbəi bir qardaşlarımızı burada görmək bizə səadət bəxş etdi. Mən bir ayağımı Türkiyə Cumhuriyyətinin yolunda verdim, o biri ayağımı isə qardaş Azərbaycan

Cümhuriyyətinin uğrunda qurban verməyə hazırlam. Cox sağ olun.

**H e y d ā r Ə l i y e v:** Cox sağ olun, təşəkkür edirəm. Da-ha bir söz deyən yoxdur?

(*Cəmil Fikrət Azərbaycan prezidentinə xatıra hədiyyəsi təqdim etdi.*)

**H e y d ā r Ə l i y e v:** Mən bu görüşdən məmənun olduğunu bir daha bildirmək istəyirəm. Bilirəm ki, siz sabah Türkiyəyə dönürsünüz. Türk əsgərinə məndən salamlar, hörmətlər, saygılar çatdırmağınızı rica edirəm. Bu fürsətdən istifadə edərək, bütün türk xalqına, qardaş türk xalqına Azərbaycan xalqının sevgi və məhəbbətini bir daha bəyan edirəm. Bizim dostluğunumuz, qardaşlığımız əbədidir, sarsılmazdır. Bu ifadələri mən neçə illərdir işlədirəm, nə qədər ki, nəfəsim gedib-gəlir, işlədəcəyəm. Bizim əbədiyyətə qədər davam edəcək bu dostluğunumuz, qardaşlığımız həm Türkiyənin, həm də Azərbaycanın inkişafını və bizim birliyimizi təmin edəcəkdir.

Azərbaycan müstəqil dövlətdir və bundan sonra da öz müstəqilliyini əlindən verməyəcəkdir. Bizim əldə etdiyimiz istiqaliyyət tariximizin ən böyük qələbəsidir, ən böyük nailiyyətidir. Beləliklə, Azərbaycan bir müstəqil dövlət kimi qardaş Türkiyə Cumhuriyyəti ilə dostluğu, qardaşlığı ən əziz nemət hesab edir. Bu, belə də olacaq! Xalqımız da bu fikirdədir, dövlətimiz də bu fikirdədir, mən də bu fikirdəyəm. Xahiş edirəm, bu fikirləri birincisi türk əsgərinə, ikincisi və bütün türk xalqına çatdırmasınız. Sağ olun.

**MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT  
BAŞÇILARININ QEYRİ-FORMAL ZİRVƏ  
GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN YALTAYA  
YOLA DÜŞMƏZDƏN ƏVVƏL  
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN  
SUALLARINA CAVAB**

*18 avqust 2000-ci il*

**S u a l:** Cənab Prezident, məlumdur ki, MDB-nin Yalta zirvə görüşü qeyri-formal şəraitdə keçəcəkdir. Ölkələri düşünürən bir çox məsələlərin həllində belə görüşlərin nə kimlə əhəmiyyəti vardır?

**C a v a b:** Hər bir görüşün əhəmiyyəti var. Biz, dövlət başçıları son dəfə Moskvada görüşərkən Ukrayna prezidenti Leonid Kuçma belə bir təklif irəli sürdü ki, Yaltada qeyri-formal bir görüş keçirək. Bu görüşün əvvəlcədən heç bir gündəliyi yoxdur. O, dövlət başçılarının sadəcə, qeyri-formal şəraitdə görüşüb fikir mübadiləsi aparması məqsədi daşıyır. Biz hamımız bu təklifi bəyəndik. Həmin görüş bu gün və sabah keçiriləcəkdir. Biz hamımız Yaltada bir yerdə olacaqıq.

Belə görüşlər dövlət başçılarının ikitərəfli görüşlər keçirməsinə də şərait yaradır. Ona görə də bunların hamısı faydalıdır. Biz hamımız onu qəbul etmişik. Doğrudur, bəzi ölkələrin dövlət başçıları müəyyən üzürlü səbəblərə görə Yaltaya gələ bilmirlər. Amma mən gedirəm.

**S u a l:** Cənab Prezident, Siz orada Robert Köçəryanla görüşəcəksinizmi və bu görüşdən nə gözləyirsiniz?

**C a v a b:** Bəli, mən Robert Köçəryanla Yaltada görüşəcəyəm. Bunu hamı artıq çoxdan bilir. Bunu bütün dünyada

da bilirlər və çoxları bu görüşə böyük ümid bəsləyir. Bilirsiniz ki, biz ilk dəfə 1999-cu ilin aprelində Vaşinqtonda bilavasitə təkbətək görüş keçirdik və ondan sonra bir sıra danışıqlar apardıq, müəyyən irəliləyiş əmələ gəldi. Sonra isə Yerevanda olan terror hadisələri və Ermənistən daxilində sabitliyin müəyyən qədər pozulması bunlara mane oldu. İndi yəqin ki, biz yenidən fikir mübadiləsi aparacaqıq.

**S u a l:** Cənab Prezident, Siz Qarabağ məsələsinin öncül məsələ olduğu barədə Albert Qorun fikrini necə qiymətləndirirsınız?

**C a v a b:** Mən necə qiymətləndirirəm? Əlbəttə, çox yüksək qiymətləndirirəm. Hazırda Amerika Birləşmiş Ştatlarında prezidentliyə səsə qoyulan Albert Qor əgər belə bəyanat verirəsə, deməli, o öz üzərinə öhdəlik götürür. Bu yaxşıdır.

**S u a l:** Cənab Prezident, Türkiyəyə qaz ixracı məsəlesi nə yerdədir?

**C a v a b:** Bu barədə danışıqlar gedir. Türkiyənin prezidenti Əhməd Necdət Sezər Azərbaycanda olarkən də bu barədə danışıqlar apardıq. Bu işlər indi davam etdirilir, hər halda həyata keçiriləcəkdir.

**S u a l:** Cənab Prezident, parlament seçkilərinə hazırlığı necə qiymətləndirirsınız? Müxalifət qüvvələri seçki qanunundan bəzi dəyişikliklər edilməsini istəyirlər.

**C a v a b:** Hesab edirəm ki, parlament seçkilərinə hazırlıq yaxşı gedir. Bu barədə mənim fikrim bundan ibarətdir. Amma qaldı təzyiqlər göstərməyə, gərək heç kəs heç kəsə təzyiq etməsin. Nə dövlət vətəndaşlara, yaxud ayrı-ayrı qruplara, siyasi təşkilatlara, partiyalara təzyiq etməsin, eyni zamanda, əksinə olaraq, ayrı-ayrı partiyalar, yaxud təşkilatlar dövlətə – Azərbaycan dövlətinə – təzyiq etməyə cəhd göstərməsinlər. Çünkü bu, normal hal deyildir.

Azərbaycanda müstəqil dövlət yaranıb, qurulub, inkişaf edir. Demokratiya demək olar ki, bütün sahələrdə inkişaf

etdirilibdir, insanların hüquqları qorunur. Hər bir partiya sərbəst fəaliyyət göstərir. Yəqin ki, axşamlar televiziyyaya baxırsınız. Mənim o qədər də vaxtim olmur, amma hərdən bir baxıram. Müxalifət qüvvələri bir gün bu partyanın, o birisi gün digər partyanın qərargahında yiğisirlər. Bunlar nə deməkdir? Bunlar azadlıq, demokratiya, sərbəstlik deməkdir. Belə bir şəraitdə dövlətə təzyiq göstərməyə çalışmaq ağılsız bir şeydir.

Bilirsiniz, ləp o ağır illərdə – 1993, 1994, 1995-ci illərdə, Azərbaycanın daxilində ictimai-siyasi sabitlik tam təmin edilməyəndə də həm xaricdən, həm də daxildən təzyiq göstərənlər olurdu. Mən hesab edirəm, müstəqil dövlətimizin ən böyük nailiyyəti ondan ibarətdir ki, dövlət öz müstəqilliyini günü-gündən təsdiq etdi, nümayiş etdirdi və həm xarici, həm də daxili bütün qüvvələrə öz müstəqilliyini sübut etdi. İndi yeddi ildən artıqdır ki, Azərbaycanda normal ictimai-siyasi vəziyyət yaranıbdır, islahatlar həyata keçirilir, insanların yaşayışı yaxşılaşır. Siz elə öz həyatınızdan götürün – beş il bundan önce necə yaşayırdınız, indi necə yaşayırsınız. Mən demirəm ki, indi hər şey yaxşıdır. Yox. Mən bunu heç vaxt deməmişəm və deməyəcəyəm. Hələ çoxlu problemlərimiz, işlərimiz vardır. Hamı eyni səviyyədə yaşaya bilməyəcək. Amma gərək ən kasib təbəqə normal yaşamaq imkanı əldə etsin.

Biz bunların hamısını həyata keçirdiyimiz, dövlətimizi qoruyub saxladığımız, bu dövləti yaşatdığınız halda hələ ki dövlətə heç bir xeyir verməmiş, ancaq müxalifətçiliklə, haykülə məşğul olmuş hansısa qüvvələrin indi Azərbaycan dövlətinə təzyiq göstərməsi ona bərabərdir ki, gedib başını qayaya vurasan.

**S u a l:** Cənab Prezident, Rusiya gəmilərinin Azərbaycan sərhədini keçməsinə siyasi don geydirirlər. Bu məsələyə müna-sibətiniz necədir?

**C a v a b:** Orada elə bir problem yoxdur. Bizim sərhəd qoşunları bu işlə məşğul olurlar. Bizi narahat edən bir şey yoxdur.

**S u a l:** Cənab Prezident, bəzi qüvvələr Azərbaycan ilə İran arasında münasibətlərin gərginlaşməsi üçün müəyyən təbliğat işi aparır. Sizin fikrinizcə, belə təbliğatın əsas məqsədi nədir?

**C a v a b:** Mən hesab etmirəm ki, Azərbaycanda dövlət səviyyəsində antiiran təbliğatı aparılır. Biz bunu heç vaxt aparmamışiq, aparmayacağıq. Dəfələrlə bəyan etmişəm, – Azərbaycanın prezidenti kimi, mənim siyasetim və dövlətimizin siyaseti qonşu İran ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Məhz buna görə mən söz vermişəm ki, sentyabr ayının sonunda İrana rəsmi səfər edəcəyəm. Ancaq müxalifət, müstəqil qəzetlər sensasiya yaratmaqla məşğuldurlar. Mən onlara cavabdeh deyiləm.

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TƏKBƏTƏK GÖRÜŞ

*Yalta,  
Foros dövlət iqamətgahı*

*18 avqust 2000-ci il*

*Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə təkbətək görüşü olmuşdur.*

*Prezident Vladimir Putin ilə görüşündən məmənnun qaldığını nəzərə çarpdıran prezident Heydər Əliyev Barents dənizində Rusyanın "Kursk" atom sualtı qayığının qəzaya uğraması ilə əlaqədar narahatlıq keçirdiyini bildirdi.*

*Diqqətə görə prezident Heydər Əliyevə təşəkkür edən prezident Vladimir Putin "Kursk" atom sualtı qayığının heyətinin xilas edilməsi sahəsində görünlən tədbirlər barədə danışdı.*

*Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının Yalta görüşünün üzv dövlətlərin əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi perspektivləri barədə ətraflı müzakirələr aparmaq üçün lazımı şərait yaratdığını nəzərə çarpdıran prezidentlər əmin olduqlarım bildirdilər ki, bu görüş MDB ölkələrinin qarşılıqlı surətdə faydalı əməkdaşlığının inkişaf etdirilməsinə müsbət təsir göstərəcəkdir.*

*Ölkəmiz üçün ən ağırlı problem olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən prezident Heydər Əliyev 12 ildən bəri davam edən bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması-*

*dan, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşımasından söhbət açı.*

*Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqlardan bəhs edən prezident Heydər Əliyev Minsk qrupunun həmsədrlərindən biri olan Rusyanın bu münaqişənin sülh yolu ilə tezliklə həlli sahəsində saylarını artırmasının vacib olduğunu bildirdi.*

*Prezident Heydər Əliyev ilə prezident Robert Köçəryan arasında birbaşa damışıqların Rusiya Federasiyası tərəfindən dəstəkləndiyini vurgulayan cənab Vladimir Putin bildirdi ki, onun ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılması istiqamətində saylarını bundan sonra daha da artıracaqdır.*

*Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin perspektivlərini yüksək dəyərləndirən prezidentlər ölkələrimizin bütün sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsinin zəruri olduğunu nəzərə çarpdırdılar.*

*Səmimilik və qarşılıqli anlaşma şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.*

*Prezident Heydər Əliyev prezident Vladimir Putini Azərbaycana rəsmi səfərə davət etdi. Davət məmənluqla qəbul olundu.*

## UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA İLƏ TƏKBƏTƏK GÖRÜŞ

*Yalta,*

*Foros dövlət iqamətgahı*

*18 avqust 2000-ci il*

*Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Ukrayna prezidenti Leonid Kuçma ilə təkbətək görüşü olmuşdur.*

*Azərbaycan prezidentini böyük səmimiyyətlə qarşlayan Ukrayna rəhbəri omunla yenidən görüşməsindən məmənun olduğunu bildirdi.*

*Prezidentlər MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Yaltadakı qeyri-formal görüşündə müzakirə edilən məsələləri nəzərdən keçirdilər.*

*Görüşdə Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlinə dair regional layihələrin ölkələrimiz arasında mövcud olan ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsində mühüm rol oynadığı vurğulandı.*

*Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərindən bahs edən prezidentlər gələcəkdə bu əlaqələri bütün sahələrdə daha da inkişaf etdirməyin vacibliyini və bunun üçün geniş imkanlar olduğunu bildirdilər.*

*Ölkəmiz üçün ən ağır problem olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət gedərkən prezident Leonid Kuçma vurğuladı ki, Ukrayna bu münaqişəyə tezliklə sülh yolu ilə son qoyulması sahəsində Azərbaycanın*

*göstərdiyi səyləri bundan sonra da dəstəkləyəcək və problemin həlli üçün öz köməyini əsirgəməyəcəkdir.*

*Səmimilik və dostluq şəraitində keçən görüşdə prezidentlər qarşılıqlı maraq doğuran bir sırada digər məsələlər ətrafında da fikir mübadiləsi etdilər.*

## ERMƏNİSTAN RESPUBLİKASININ PREZİDENTİ ROBERT KÖCƏRYAN İLƏ GÖRÜŞ VƏ JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*Yalta,  
Livadiya sarayı*

*18 avqust 2000-ci il*

*Görüşdə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələləri müzakirə edildi.*

*Dövlət başçıları tam sülh əldə olunana qədər tərəflərin atəşkəs rejimini əməl edəcəklərini nəzərə carpdıralar, münaqişənin nizama salınması üçün ikitərəfli görüşlərin, danışıqların əhəmiyyətini vurğuladılar və burları davam etdirmək niyyətində olduqlarını bildirdilər.*

*Prezidentlər Ermənistən-Azərbaycan münaqişəsini həll etmək üçün hər iki tərəfin konstruktiv mövqə tutmasının və milli mənaselər namına kompromislərə getməsinin lazımlığını vurğuladılar.*

*ATƏT-in və Minsk qrupu həmsədrlərinin Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində fəaliyyətini nəzərdən keçirən dövlət başçıları bu istiqamətdə sayların daha da sürətləndirilməsinin vacib olduğunu bildirdilər.*

\*\*\*

*Saat yarımlıq görüş qurtardıqdan sonra Azərbaycan və Ermənistən Prezidentləri jurnalistlərin suallarını cavablandırırdılar.*

## S u a l: Bugünkü görüşün yekunları necədir?

**H e y d ā r Ə l i y e v:** Hesab edirəm ki, biz mövzu üzrə çox səmərəli söhbət apardıq. Mən bu söhbəti, görüşü iki prezident – Ermənistan və Azərbaycan prezidentləri arasında ötən ilin aprelində başlanmış dialoqun davamı kimi qiymətləndirirəm. Sonrakı danışqlar prosesində belə bir qarşılıqlı fikir var idi ki, biz bu məsələni qarşılıqlı güzəştər yolu ilə dincliklə həll edə bilərik. Dialoqumuzu, söhbətimizi də bax, bu məcrada davam etdirdik. Bundan artıq nəsə demək bizim üçün çətinidir. Biz Nyu-Yorkda görüşmək haqqında razılığa gəldik. Biz tezliklə orada, Birləşmiş Millətlər Təşkilatının yubiley sessiyasında olacaqıq və bu işi davam etdirəcəyik. O ki qaldı mənə, mən məsələnin dincliklə, sülh yolu ilə həllinə tərəfdar olaraq qalıram. Mən münaqişəyə son qoyulması və Ermənistanla Azərbaycan arasında sülh yaradılması üçün qarşılıqlı kompromislərə tərəfdar olaraq qalıram.

**R o b e r t K ö ç ē r y a n:** Əlavə edim ki, bu, dialoqumuzun davamıdır. Ən başlıcası isə, məndə də, hiss edirəm, Azərbaycan prezidentində də səmimi və çox ciddi bir istək var ki, münaqişə aradan qaldırılsın. Sizə deyim ki, razılığa gəlmək, əlbəttə, asan deyildir. Başa düşürük ki, münaqişəni qarşılıqlı güzəştər əsasında həll etmək lazımdır, çünkü dünyada heç bir münaqişə başqa cür həll olunmayıbdır və zənn etmirəm ki, bu cür nizamasalma prinsipcə mümkün olsun. Amma təkrar edirəm, vəzifə asan deyildir. Bəlkə də bu danışqlarla öz üzərimizə məsuliyyət götürməyib, əksinə, həmsədrələr tərəfindən, məsələn, hər hansı təkliflər verilməsi fikrini irəli sürmək, onları qəbul edib-etməmək bizim üçün qat-qat asan olardı. Lakin, görünür, regionaldan səbirsizliklə gözlənilən sülh gətirə biləcək düzgün qərarı hər halda ilk növbədə biz özümüz tapmalıyıq. Nyu-Yorkda görüşmək barədə razılaşmanı mən də təsdiqləyirəm və ümidi varam ki, oktyabrda sizinlə görüşərkən konkret olaraq nə isə deyə biləcəyik.

**S u a l:** Ermənistan həmişə bəyan edir ki, başlıcası iqtisadi əməkdaşlıqdır, münaqişənin nizama salınması isə ikinci dərəcəli məsələdir. Siz bu mövqeni nə ilə əsaslandırırsınız və onu düzgünmü hesab edirsiniz?

**R o b e r t K ö ç ē r y a n:** Mən deməmişəm ki, münaqişənin həlli ikinci dərəcəli məsələdir. Mən bunu demişəm: Əminəm ki, qəti nizamasalmanın formulunu iqtisadi əməkdaşlıq vasitəsilə tapmaq asandır. Söhbət bundan gedir. Axı biz bəzi detallar barədə mübahisə edirik və hər hansı formulları axtarıb tapmağa çalışırıq. Lakin əger adamlarımız ünsiyyətdə olsaydilar, biz vahid iqtisadi mənafelərlə bağlı olsaydıq, onda bir çox şəkk-şübhələr, deyək ki, indiki kimi belə qorxulu görünməzdi. Əminəm ki, nəinki prezidentlər səviyyəsində, həm də daha aşağı səviyyədə, biznesmenlər səviyyəsində normal əlaqələr elə bir mühit yaradar ki, bu, məsələnin həlli ilə məşğul olan adamların qərarlar tapmasını asanlaşdırar. Zənnimcə, bu formul aydın və aşkardır. Mən Azərbaycanın və ya hər halda danışıqlar aparanların mövqeyini də başa düşürəm – görünür, belə bir narahatlıq var ki, bu əməkdaşlıq indiki vəziyyəti dondurur bilər. Mən qəti əminəm ki, dondurulmuş vəziyyət nə sizə sərfəlidir, nə də bizə. Lakin təkrar edirəm, bütün istiqamətlərdə əməkdaşlıq sadəcə olaraq normal, əlverişli mühit yaradar, bu məsələni həll etməyimizi asanlaşdırar.

**H e y d ā r Ə l i y e v:** Bəli, bu, nəzəri cəhətdən belədir, amma praktiki cəhətdən real deyildir.

**R o b e r t K ö ç ē r y a n:** Burada fikirlərimiz uyğun gəlmir.

**H e y d ā r Ə l i y e v:** Robert Sedrakoviç həmişə belə deyir, praktiki cəhətdən isə bu, real deyildir. Ona görə ki, belə bir münaqişə şəraitində, belə bir qarşıdurma şəraitində biz sülh qərarını tapmaqdansa, iqtisadi cəhətdən əməkdaşlıq etsək, onda hər şey bir tərəfdə qalar və deyərik ki, gəlin,

iqtisadi əməkdaşlıq başlayaqq. Bu məsələdə biz müxtəlif fikirlərdəyik. Bu da normal haldır. Hərənin öz rəyi var.

**S u a l:** Heydər Əliyeviç, Siz qeyri-formal görüşünüzün indiki səviyyəsini və bir neçə prezidentin buraya gəlməməsini necə qiymətləndirirsiniz? Bu, görüşünüzün səmərəliliyinə, qəbul edilən qərarların səviyyəsinə təsir göstərməyəcəkmi? Siz indiki görüşdən nə gözləyirsiniz?

**H e y d a r Ə l i y e v:** Siz MDB-ni nəzərdə tutursunuz?

**M ü x b i r:** Bəli. Amma bir neçə prezident gəlmədi.

**H e y d a r Ə l i y e v:** MDB-yə gəldikdə, indiki qeyri-formal görüşdür. Bu görüş burada hər hansı gündəliyin müzakirə olunmasını, hansısa qərarların qəbul edilməsini nəzərdə tutmur.

**R o b e r t K ö ç ā r y a n:** Lakin onların gəlməməsinin obyektiv səbəbi var. Siz indi nələr baş verdiyini bilirsınız.

**H e y d a r Ə l i y e v:** Bir sözlə, qorxulu şey yoxdur.

## GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞ VƏ JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*Yalta,  
Azərbaycan prezidentinin iqamətgahı*

*19 avqust 2000-ci il*

*Prezident Heydər Əliyev və prezident Eduard Şevardnadze səmimilik və dostluq şəraitində keçən, ənənəvi xarakter almış görüşlərindən məmənun olduqlarını bildirdilər. Prezident Eduard Şevardnadze əziz dostu prezident Heydər Əliyev ilə yenidən görüşməsindən son dərəcə razi qaldığını söylədi.*

*Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının Yalta görüşündə müzakirə olunmuş məsələləri nəzərdən keçirən prezidentlər MDB çərçivəsində əməkdaşlığın perspektivlərindən söhbət açdırılar.*

*Azərbaycan və Gürcüstan prezidentləri Cənubi Qafqazda və ümumən Qafqazda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına xalqlarımızın rifah halının yüksəldilməsində xüsusi əhəmiyyətə malik olduğunu nəzərə carpdırdılar, regiondakı münaqişələrin – Ermənistan-Azərbaycan, gürcü-abxaz, gürcü-osetin münaqişələrinin sülh yolu ilə tezliklə aradan qaldırılması məsələləri barədə ətraflı fikir mübadiləsi apardılar.*

*Prezidentlər Xəzərin zəngin karbohidrogen yataqlarının işlənilməsi və enerji daşıyıcılarının dünya bazarına nəqli, o cümlədən XX əsrin sonunun ən böyük və nadir regional layihələrindən olan Bakı-Thilisi-Ceyhan əsas ixrac nəft boru kəməri-*

*nin reallaşdırılması sahəsində həyata keçirilən konkret tədbirlərdən söhbət açıdalar.*

*Dövlət başçıları həmin layihə ilə bağlı böyük çətinliklərin aradan qaldırılmasından, indi işlərin son mərhələyə daxil olmasından məmənun qaldıqlarını bildirdilər və bu layihənin əməli surətdə həyata keçirilməsi üçün görülən işləri müsbət dəyərləndirdilər.*

*Prezident Eduard Əsərvəndzə bu layihənin meydana gəlməsi və həyata keçirilməsi sahəsində Azərbaycan prezidenti Heydər Əliyevin həllədici rolü olduğunu bir daha xüsusi vurğulayaraq, Azərbaycan prezidentinə gürcü xalqının hədsiz mənətdarlığını bildirdi.*

*Prezidentlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi məsələləri barədə söhbət açıdalar, tərəfləri maraqlandıran bir sıra digər problemlər haqqında da fikir mübadiləsi apardılar.*

\*\*\*

Görüş başa çatdıqdan sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıldılar.

**S u a l: Siz dünən aparılmış danışıqlar baxımından qeyri-formal görüşünüzü necə səciyyələndirirsiniz?**

**H e y d ə r Ə l i y e v:** Bilirsiniz, dünənki qeyri-formal görüş çox faydalı oldu. Bunun xüsusiyyəti ondadır ki, ümumiyyətlə, nə gündəlik vardı, nə də qabaqcadan hazırlanmış məsələlər. Biz sadəcə olaraq görüşdük, danışdıq. Prinsipcə, dünən biz hamımız dağlışarkən belə bir yekdil fikrdə idik ki, görüşlər faydalı oldu. Ona görə ki, rəsmi görüşlər həmişə qabaqcadan hazırlanmış müəyyən bir rəqlament qoyur və sair. Belə qeyri-formal görüş isə daha sərbəst fikir mübadiləsi aparmağa, öz fikirlərini daha sərbəst ifadə etməyə imkan

verir. Zənnimcə, həmin nöqteyi-nəzərdən bu, faydalıdır. Dünən biz hamımız həm də ona tərəfdar olduğumuzu bildirdik ki, görünür, bu cür görüşləri vaxtaşırı keçirməliyik.

**E d u a r d Ş e v a r d n a d z e:** Mən də bu fikirdəyəm. Mən də belə düşünürəm. Yeganə olaraq əlavə edim ki, gördüyüünüz kimi, bu gün prezidentlər səviyyəsində, ikitərəfli əsasda daimi görüşlər keçirilir və mənim Heydər Əliyeviçlə də, başqa prezidentlərlə də görüşlərim oldu. Dünənki tədbir bir daha ünsiyyətdə olmağa, bizi düşündürən və prezidentlər tərəfindən qərarlar qəbul olunmasını tələb edən bütün problemləri müzakirə etməyə imkan verdi.

**J u r n a l i s t:** Dünənki bəyanat paylaşdırılmış mövqedən çıxış etmisiniz. Siz Nyu-Yorka, BMT tərəfindən təşkil olunan minilliyyin zirvə görüşüne gedirsiniz, bəyan etmisiniz ki, beynəlxalq təşkilat kimi MDB adından vahid mövqedən çıxış edəcəksiniz.

**E d u a r d Ş e v a r d n a d z e:** Hesab edirəm ki, ayrı-ayrı ölkələr də, regional təşkilatlar da Birləşmiş Millətlər Təşkilatının 50 illiyinin keçirilməsini alqışlayırlar. Bu, Birləşmiş Millətlər Təşkilatını dəstəkləyən tamamilə zərərsiz bir bəyanatdır. Heydər Əliyeviç də belə hesab edir.

**H e y d ə r Ə l i y e v:** Siz bu bəyanatı daha düzgün başa düşməlisiniz. Bilirsinizmi, hər bir dövlət üçün başlıcası özünün siyasetini, öz suverenliyini və Birləşmiş Millətlər Təşkilatında üzvlük hüququnu qoruyub saxlamaqdır. Bu baxımdan biz tamamilə müstəqilik, tamamilə sərbəstik. O ki qaldı bu bəyanata, orada başlıca mənə ondan ibarətdir ki, bəli biz, Baş Məclisin üçüncü minilliyyin əvvəlində çağrılan bu sessiyasını çox mühüm hesab edirik. Qloballaşma məsələləri də olacaq və sair. Yəni bizlərdən hər biri Nyu-Yorkda öz fikrini söyləyə bilər, bəyanatda da elə bunlar ifadə edilmişdir. Suveren dövlətlər olaraq bizi orada narahat edən xüsusi elə bir şey yoxdur.

**S u a l:** Cənab prezidentlər, dünən Siz prezident Putinlə görüşdünüz. Hənsi məsələləri müzakirə etdiniz? İkinci sual. Rusiya tərəfindən yenə də bəyan olunur ki, çəçen yaraqlıları Gürcüstan və Azərbaycan ərazisindən öz döyüş əməliyyatlarını hazırlayırlar, daha doğrusu, orada məşğul olurlar. Siz belə bəyanat necə şərh edərdiniz və əgər ümumiyyətlə həmin mövzuda danışmısınızsa Putin bu barədə nə dedi?

**E d u a r d Ş e v a r d n a d z e:** Məsələn, mən onunla bu barədə danışmadım, bu məsələni qaldırmadım. Bu mənim onunla üçüncü görüşümdür. Lakin əvvəlki görüşlərdə bu barədə səhbət getmişdir. Hesab edirəm ki, bu, Gürcüstan və Azərbaycan üçün tamamilə əsassız ittihamdır, xüsusən də indi belə bəyanat üçün heç bir əsas yoxdur. Dünənki səhbətdə isə bu məsələyə o da toxunmadı və mən də, necə deyərlər, lazımlı bilmədim.

**J u r n a l i s t:** Halbuki onun mətbuat katibi bu barədə danışmışdır.

**E d u a r d Ş e v a r d n a d z e:** Mən mətbuat katibimə tapşıracağam ki, bu suallara cavab versin.

**S u a l:** Elə isə Siz Putinlə nə barədə danışdınız? Hər halda Rusiya bizim əsas şimal qonşumuzdur və maraqlıdır, siz onunla nə haqda, hənsi mövzularda danışdınız, nəyi müzakirə etdiniz?

**E d u a r d Ş e v a r d n a d z e:** Yəqin ki, Heydər Əliyeviç bu barədə əlavə olaraq danışacaqdır. Biz başlıca olaraq ikitərəfli münasibətlərimizi müzakirə etdik. Bilirsiniz ki, indi biz mürəkkəb bir zəmanəni yaşayırıq. Çünkü Gürcüstandan Rusiya silahlı qüvvələrinin çıxarılması prosesi gedir. Bunun necə çətin proses olduğunu bilirsiniz. Deməliyəm ki, proses normal gedir. Prezident Putinin özü bu prosesdən razıdır. Mən də çox məmənun olduğumu bildirmişəm. Mən ona dedim ki, biz bu prosesi başa çatdırıldıqdan sonra iki ölkələrimiz arasında münasibətlər daha sistemli, daha dinamik şəkildə, dövlətlər arasında etimad əsasında inkişaf edəcəkdir.

**H e y d ə r Ə l i y e v:** İkitərəfli münasibətlər haqqında bizim də söhbətimiz oldu. Ancaq söhbətimizin əksər hissəsi Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması na aid idi, belə ki, Rusiya ABŞ və Fransa ilə birlikdə Minsk qrupunun həmsədridir.

Biz ən çox bu barədə və əlbəttə, dövlətlərarası münasibətlər haqqında danışdıq. Mən prezident Putini Azərbaycana dəvət etdim. O, bu səfəri cari ildə həyata keçirməyi vəd etdi.

**S u a l:** Cənab Prezident, Bakı-Ceyhan layihəsi üzərində iş necə gedir?

**H e y d ə r Ə l i y e v:** Bakı-Ceyhan layihəsi üzərində iş, əs-linə qalsa, başa çatmışdır. İndi söhbət onu gerçəkləşdirmək-dən gedir. Biz ötən beş ildə olduqca böyük çətinlikləri aradan qaldıraraq, nə lazımdırsa etmişik: dünya miqyasında çox böyük olan belə bir müqavilənin imzalanması, – xatırınızdədir, bu, keçən ilin noyabrında İstanbulda olmuşdur, – bu sənədin, bu müqavilənin Türkiyə, Gürcüstan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya edilməsi. İndi konkret əməli işdən söhbət gedir. Bu işi vaxtilə konsorsium əmələ gətirmiş 11 neft şirkətini özündə birləşdirən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti görür-lər. Hesab edirəm ki, işlər normal gedir. Şübhəsiz, çətinliklər də var.

**E d u a r d Ş e v a r d n a d z e:** Əlavə edim ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin baş tutmasında Heydər Əliyeviç Əliyev həlledici rol oynamışdır. Odur ki, gürcü xalqı bu işə töhfəsinə görə ona hədsiz minnətdardır.

**YALTA ZİRVƏ GÖRÜŞÜNDƏN  
BAKİYA QAYIDARKƏN  
BİNƏ HAVA LİMANINDA  
JURNALİSTLƏRƏ VERDİYİ MÜSAHİBƏ**

*19 avqust 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Səfər yaxşı keçdi, çox lazımlı səfər idi. Mən görüşlərimizdən çox məmənunam.

Ölkə daxilində olan vəziyyətə görə bir neçə dövlət başçısı, məsələn, İslam Kərimov, Əsgər Akayev oraya gələ bilməmişdilər. Saparmurad Niyazov da gəlməmişdi. Ancaq qalan dövlət başçılarının hamısı vardı.

Yaxşı fikir mübadiləsi apardıq. Bu görüş qeyri-formal bir görüş idi. Yəni orada gündəlik yox idi, hansısa bir məsələ müzakirəyə çıxarılmamışdı. Sadəcə, biz MDB problemləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Mən bundan çox məmənunam.

Eyni zamanda, ikitərəfli görüşlərimiz oldu – Rusiya prezidenti Putin ilə, Ukrayna prezidenti Kuçma ilə, Ermənistən prezidenti Köçəryan ilə, Gürcüstan prezidenti Şevardnadze ilə. Bunlar xüsusi görüşlər idi, biz xeyli vaxt sərf edib danışdıq.

Ümumiyyətlə isə hamımız bir yerdə idik, görüşürdük, danışındıq.

**S u a l:** Cənab Prezident, Ermənistən prezidenti Robert Köçəryanla görüşünüz zamanı hansısa yeni təklif səsləndim? Çünkü ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri Keri Kavano bildirib ki, Ermənistən-Azərbaycan münaqişəsinin ara-

**dan qaldırılmasına dair yeni təklif yalnız iki prezidentin görüşündə ola bilər.**

**C a v a b:** Bilitsiniz, mən həmişə sizə demişəm – mən bizim bu görüşlər haqqında vaxtından əvvəl heç bir məlumat vermirəm. Biz ikimiz də eyni fikirdə olduq ki, prezidentlərin dialoqu davam etməlidir. Biz – prezident Köçəryan da, mən də bunu orada mətbuata bəyan etdik. Dialoq davam etməlidir, məsələnin sülh yolu ilə həllinə nail olmaliyiq və bunlardan ötrü qarşılıqlı kompromislərə getməliyik.

**S u a l:** Cənab Prezident, yəqin eşitmisiniz, dünən Naxçıvandan Bakıya uçan təyyarəni terrorçu ələ keçirmək istəyirdi, lakin o, tərksiləh olundu. Siz bunu necə qiymətləndirirsiniz? Mən terrorçunun müsavatçı olmasını nəzərdə tuturam.

**C a v a b:** Mən bunu eşitmışəm. Hadisə baş verən kimi məlumat almışam, daim telefon əlaqəsində olmuşam. Ancaq mən bunu heç nə cür qiymətləndirə bilmərəm, bunu yəqin ki, istintaq müsyyən edəcəkdir. Siz deyirsiniz ki, o, müsavatçıdır, yəqin, onu müsavatçı kimi qiymətləndirirsiniz. Sağ olun.

## **İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜRRƏHMAN VAHİDƏ**

Hörmətli cənab Prezident!

İndoneziya Respublikasının milli bayramı – Müstəqilliyyin elan edilməsi günü ilə əlaqədar olaraq Sizə, ölkənizin hökumətinə və xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, sülh, səadət və əmin-amanlıq arzulayıram.

Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan Respublikası ilə İndoneziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dost xalqlarımızın rüfahının yüksəlməsinə, ölkələrimizin ardıcıl tərəqqisinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri*

## UKRAYNANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEONİD KUÇMAYA

Hörmətli cənab Prezident!

Ukraynanın Milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Ukrayna xalqını məmənuniyyətlə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xalqınızın rifahı namənə fəaliyyətinizdə uğurlar, ölkənizin bütün vətəndaşlarına sülh, səadət və tərəqqi arzulayıram.

Mən Azərbaycanla Ukraynanın yaxın dostluq əlaqələrinin və hərtərəfli əməkdaşlığının dönmədən inkişaf etməsini yüksək qiymətləndirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, aramızda yaranmış şəxsi dostluq və qarşılıqlı etimad ölkələrimizin strateji tərəfdaşlığının genişlənməsinə, iqtisadi və siyasi əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edir.

İnanıram ki, Sizin dərindən düşünülmüş uzaqqorən siyasetiniz sayəsində suveren Ukraynanın həyatının bütün sahələri hərtərəfli inkişaf edəcək və çiçəklənəcəkdir.

*Səmimiyyətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 avqust 2000-ci il

## **URUQVAY ŞƏRQ RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB XORXE LUÍS BATLYE İBANYESƏ**

Hörmətli cənab Prezident!

Uruqvay Şərqi Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Uruqvay xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, fıravanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Uruqvay Şərqi Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi hər iki xalqın rüfahına xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 22 avqust 2000-ci il*

**«BAKİ-CEYHAN NEFT ODISSEYASI-2000»  
LAYİHƏSİ ÜZRƏ HƏYATA KEÇİRİLƏN  
MOTOYÜRÜŞÜN İŞTİRAKÇILARI İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Prezident sarayı*

*22 avqust 2000-ci il*

**H e y d a r Ə l i y e v:** Mən sizi salamlayıram. Hamınıza təşəkkür edirəm ki, gözəl bir təşəbbüsle çıxış edirsiniz.

Biz beş ildən çoxdur, altı ildir Xəzər dənizində, Azərbaycan sektorunda hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün Bakı – Ceyhan neft borusunun yaranmasına çalışmışaq və artıq buna da nail olmuşuq. Mən bunu tarixi hadisə hesab edirəm. Bizimlə bərabər bunun əsasını qoyanlardan biri, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birinci prezidenti cənab Terri Adams da buradadır.

Mən təsəvvür edə bilməzdim ki, siz belə bir təşəbbüs irəli sürəcəksiniz. Görünür ki, bu bizim dostumuz Tomas Qoltsun təşəbbüsüdür. Çünki o, adətən, macəraçıdır, macəralar axtarmaqla məşğuldur. Mən Tomas Qoltsu 1991-ci, ya 1992-ci il-dən tanıyorum. O vaxt mən hələ Azərbaycanın prezidenti deyildim, sürgündə idim. Mən blokada şəraitində yaşayan Naxçıvanda idim. O, opaya gəlib mənimlə ilk görüşən şəxslərdən biridir. Ona görə də mən o vaxt da hiss etdim ki, o, macəraçıdır. İndi fikirləşib ki, hansı bir macəra tapım və çox ağıllı bir macəra tapıbdır.

Bir var ki, macəraçılardan gedib dağa çıxırlar, meşədə ilan tuturlar, yaxud da heyvanlarla vuruşurlar. Amma bu təşəbbüs,

bu macəra həm iqtisadiyyatla, həm siyasetlə əlaqədar bir hadisədir. Ona görə mən bütün təşəbbüskarlara təşəkkür edirəm.

Burada siz özünüz üçün, təbiidir ki, işlər görəcəksiniz. Hesab edirəm ki, bundan xüsusi zövq alacaqsınız. Amma eyni zaman çox böyük beynəlxalq xarakter daşıyan bir iş görəcəksiniz, məşhurlaşacaqsınız.

Məsələn, Everest zirvəsinə çıxanlar da məşhurlaşırlar. Ama siz onlardan da məşhur olacaqsınız. Çünkü Everest zirvəsinə çıxmak sadəcə, – alpinizmi bilmək lazımdır, – çıxıb orada öz bayrağını taxmaqdır. Amma siz buradan – Xəzər dənizinin sahilindən Aralıq dənizinin sahilinə gedəcəksiniz. Dağa da çıxacaqsınız, çay da keçəcəksiniz, cürbəcür yerlər də görəcəksiniz. Bəlkə sizin qarşınıza ayıdan, canavardan çıxdı, onları da vurarsınız.

Mən Azərbaycanın ərazisində, Gürcüstan sərhədində çatana qədər müşayiətçi vermişəm ki, sizi mühafizə etsinlər. Mən daxili işlər nazirinə emr vermişəm, onun xidməti avtomobil-ləri sizi Gürcüstan sərhədində qədər müşayiət edəcəklər. Amma indi istərdim sizin fikirlərinizi bilim. Bu, mənim eşitdik-lərimdir. Amma siz bu işin əsas mənasını bilirsınız. Buyurun.

**T o m a s Q o l t s** (*Layihənin təşkilatçısı, jurnalist, ABŞ*):  
Cənab Prezident!

Köhnə dostlar!

Mən ingilis dilində danışmaq istəyirəm. Çünkü bu, mənə daha asandır. Sonra mənə sual verə bilərsiniz, Azərbaycan dilində cavab verməyə öyrəşərəm.

**H e y d a r Ə l i y e v:** Bu, inkilis dilində danışırdı?

**T o m a s Q o l t s:** Azərbaycan dilində danışırdım.

**H e y d a r Ə l i y e v:** Mən elə bildim, ingilis dilində danışırsan.

**T o m a s Q o l t s:** Mənim daqışığım Azərbaycan dilinə oxşamır? İndi istərdim çıxışımı ingilis dilində edim ki, Azərbaycan dilindəki çıxışma düzəlişlər etməysiniz.

## H e y d ā r Ə l i y e v : Lap yaxşı.

**T o m a s Q o l t s :** Cənab Prezident, bu layihə ilk dəfə bir arzu kimi, fantaziya kimi meydana gəldi. Üç ay ərzində bizim çalışmalarımız və səylərimiz nəticəsində səkkiz ölkəni təmsil edən 26 nəfərin iştirak etdiyi bir dəstə, komanda düzəltmişik. Bu komanda 12 motosikleti tarixə sürəcəkdir. Bizi bu layihənin həyata keçirilməsində Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Beynəlxalq Əməliyyat Şirkəti və Türkiyənin «Botaş» şirkəti dəstəkləyiblər. Onlar rəsmi səviyyədə sponsor kimi çıxış ediblər. Bundan əlavə, Norveçin «Çtatoyl» şirkəti, «Daşınmaz mülkiyyətin idarəciliyi» şirkəti, «Real Amerika» şirkəti, «Bardes» qrupu və bir çox başqa şirkətlər bize yardımçı olublar. Bunlar o şəxslərdir ki, bizi inanıblar. Onlar bizi nə üçün inanıblar? Siz doğru dediniz ki, biz bir növ burada macəra axtarıraq. Lakin bu işdən zövq almağa çalışırıq. Bizim həyata keçirəcəyimiz bu missiya təkcə zövq almaqla məhdudlaşdırırmı.

Siz çox doğru qeyd etdiniz ki, bu missiyanın həyata keçirilməsi həm Bakı – Ceyhan layihəsinin siyasi və iqtisadi tərəflərini araşdırmaq, həm də eyni zamanda bu marşrut üzərində mövcud olan reallıqlarla tanış olmaq deməkdir. Bunu deyəkən mən nəyi nəzərdə tuturam?

Sizinlə ilk dəfə 1991-ci ildə Naxçıvanda görüşdükdən sonra, Sizə məlum olduğu kimi, mən Qafqaz bölgəsi ilə, Azərbaycan ilə temaslar saxlamışam, bu bölgə barədə çoxlu oxumaqla bərabər, həm də yazılar yazmışam. İndi isə bu layihəni həyata keçirərkən biz bu marşrut üzərində xeyriyyə məqsədi ilə bəzi yardımçıları həyata keçirmək üçün də müəyyən vəsait toplamışıq.

Biz bu layihəni həyata keçirərkən, Azərbaycanda mövcud olan bəzi uşaq xəstəliklərinin müalicəsinə yardım üçün vəsait ayıracğıq. Yolüstü Sabirabaddakı qaçqın düşərgələrinə gedəcəyik və Azərbaycanın bu marşrut üzərində məskunlaş-

mış qaçqınlarının vəziyyəti ilə tanış olacaqıq. Eyni sözləri Gürcüstan barəsində də söyləyə bilərəm. Türkiyəyə gəldikdə isə, orada vəziyyət bir az başqa cürdür.

Bu, bizim məqsədimizdir, missiyamızdır və bizi verdiyiniz dəstəyə görə Sizə «çox sağ olun» deyirəm. Əgər suallarınız varsa, mən onlara cavab verməyə hazırlam.

Cənab prezident, bizimlə bərabər getmək istəmirsiniz?

**H e y d ə r Ə l i y e v:** Getmək istəyirəm. Ancaq mən gedib-gəlinə burada işləri kim aparacaqdır? Bu, neçə gün çəkəcəkdir?

**T o m a s Q o l t s:** Əgər yolda fəvqəladə hadisə baş verməzsə, biz bu gün buradan yola düşməklə, yol boyu 12 dəfə dayanmaqla sentyabr ayının 2-də Ceyhana çatmağı planlaşdırırıq.

**H e y d ə r Ə l i y e v:** Oradan buraya qayıdacaqsınız, yoxsa yox? Yaxud elə orada qurtaracaq?

**T o m a s Q o l t s:** Missiyamız Ceyhanda başa çatacaqdır. Lakin bizimlə səyahətə çıxanların bəziləri təyyarə ilə Bakıya qayıdacaqlar, bəziləri oradan- Türkiyədən başqa istiqamətə yola düşəcəklər. Biz motosikletlərimizin bəzilərini yük maşınlarına yükləyib Gürcüstan vasitəsilə yenidən Azərbaycana gətirəcəyik. Bəziləri isə Türkiyədə qalacaqdır.

Mən özüm şəxsən bu missiya başa çatdıqdan sonra dərhal Amerikaya qayıtmaliyam. Planlaşdırıram ki, bu səfər barədə 12 dəqiqəlik bir film hazırlayım və Azərbaycan - Amerika Ticarət Palatası lütfkarlıq göstərərək bizə razılıq veribdir ki, Sizin həmin palatanı ziyarətiniz zamanı, Amerikada olduğunuz zaman 12 dəqiqəlik sənədli filmi orada nümayiş etdirək.

**H e y d ə r Ə l i y e v:** Çox gözəl. Mən istərdim soruşum, görün, sizin film çəkmək üçün, foto çəkmək üçün ləvazimatlarınız varmı?

**T o m a s Q o l t s:** Bəli, var.

**H e y d ə r Ə l i y e v:** Hamısı var. Onda Vaşinqtonda görüşəcəyik.

**T o m a s Q o l t s:** Böyük məmənnuniyyatla.

**H e y d ə r Ə l i y e v:** Çox sağ ol. Təşəkkür edirəm.

Başqa bir əlavə demək istəyən var? Bizim dostumuz Terri Adams.

**T e r r i A d a m s** (*Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birinci prezidenti olmuşdur*): Cənab prezident, bu gün yenidən Sizinlə bərabər olmaq mənim üçün xüsusilə xoşdur. Sizi belə çox yaxşı əhval-ruhiyyədə, çox sağlam görmək mənim üçün çox xoşdur. Bu böyük səyahətin başlangıcından - onlara qoşulmaq mənim üçün çox xoşdur.

Cənab prezident, bu, Sizin xeyir-dua verdiyiniz, motosikletlərin iştirak etdiyi birinci layihə deyildir. Əgər xatırlayırsınızsa, 1996-ci ildə Siz Azərbaycanda, Bakıda gənc əsil uşaqların poçt servisinin təşkil olunmasına, onların motosikletlərlə yola çıxmasının açılış mərasimində iştirak etdiniz və həmçinin o motosikletlərdən birində əyləşdiniz.

**H e y d ə r Ə l i y e v:** Yadımdadır.

**T e r r i A d a m s:** Bakıdan Ceyhana belə bir səyahətə çıxməq, doğrudan da, çox gözəl bir ideyadır. Bu, cələ bir səyahətdir ki, özündə böyük rəmzləri eks etdirir. Həm də yaxşı sərgüzəştirdir. Belə bir ideya yalnız bizim yaxşı dostumuz Tomas Qolts kimi adamların ağılna gələ bilərdi. Tomas Qolts uzun müddətdir ki, Azərbaycanın yaxın dostudur.

Biz hamımız yaxşı bilirik ki, bir neçə ildir ki Bakı – Ceyhan marşrutu ətrafında ictimaiyyət arasında gedən müzakirələr çox yüksək səviyyələrə gəlib çıxıbdır. Sizə demək istəyirəm ki, Tomas Qolts belə bir ideyası olduğunu mənə söyləyəndə, belə ideya təşəbbüsü ilə çıxış edəndə hesab etdim ki, bu Bakı-Ceyhan layihəsinə dəstək vermək üçün ən yaxşı bir imkandır, şansdır və biz bundan faydalanağlıyıq. Hesab etdim ki, belə bir layihəyə dəstək verilməsi təkcə Azərbaycan neftinin deyil,

eyni zamanda Xəzər dənizinin digər sektorlarında olan neftin də bu marşrutla ixrac olunmasının mühümlüyünü dünyaya göstərmək üçün yaxşı imkandır.

1993-cü ildən başlayaraq Azərbaycan neftin Transqafqaz, Avrasiya marşrutları ilə dünya bazarlarına ixrac edilməsi siyasetinə ardıcıl surətdə sadiq olubdur, bu siyaseti ardıcıl həqiqətə həyata keçiribdir. Hesab edirik ki, Bakıdan Ceyhana rəmzi qaydada neftin aparılması beynəlxalq ictimaiyyəti bir daha inandıracaqdır ki, bu layihənin həyata keçirilməsinə, kəmərin tikintisine başlamaq vaxtı artıq çoxdan çatıbdır.

1995-ci ilin mart ayında mən böyük məmənuniyyətlə Bakıdan Supsaya, Batumiya maşınla gedərək, ilkin neftin ixrac marşrutunu öz gözlərimlə yoxladım. Onu da deyim ki, bu məsafə sərgüzəştçilərin indi gedəcəyi yolun üçdə ikisi idi. Amma o səfər, yəni mənim Bakıdan Batumiya səfərim əvvəllər etdiyim böyük bir səfərin də təkrarı idi. Bu, əvvəllər olmuş böyük bir səyahətin sanki təkrarı idi. Çünkü 1907-ci ildə Nobel qardaşları və mühəndislər Azərbaycan neftçiləri ilə bərabər Bakıdan Qara dənizə bir kəmər çəkmişdilər. 1907-ci ildə həmin boru kəmərinin həlliədici əhəmiyyəti necə böyük idi, bu gün Bakı-Ceyhan da məhz həmin o əhəmiyyəti daşıyır.

Onu da demək istəyirəm ki, 1907-ci ildə çəkilmiş həmin boru kəməri dönyanın neftə olan tələbatının 60 faizini nəql etmiş, daşımışdır. Bu, bir daha göstərir ki, tarix müəyyən mənada təkrarlanır. Beləliklə, bu xanımların və cənabların həyata keçirəcəkləri layihə tarixi səyahətin, missiyanın təkrarı olacaqdır. Ümidvaram ki, onlar bu dəfə bu səyahəti Qara dənizdən davam etdirərək gedib Aralıq dənizinə, Ceyhana salamat çıxacaqlar.

Bu gün biz burada bu layihə barədə düşünərkən 1994-cü ildə o böyük layihə imzalananda mövcud olan vəziyyəti də unutmamalıyıq. 1993-cü ildə Azərbaycan çox böyük çətinliklərlə, vəzifələrlə qarşılışmışdı. Mən burada əyləşənlərin hamı-

sına tövsiyə edərdim ki, «Azərbaycan gündəliyi» kitabını oxusunlar. Həmin kitabda o dövrün bütün hadisələri işıqlanırdıbdır.

Cənab prezident, Sizin çox güclü ləderliyiniz sayəsində bu gün biz tamamilə fərqli bir Azərbaycan görürük. Amma Sizin qarşınızda yenə lə böyük çətinliklər və vəzifələr vardır.

Xatırlayıram, 1994-cü ilin sentyabrında mən buraya təcrübəsiz bir qərbli kimi gəlmişdim. O vaxt mən siyasi məqsədlərin, qarşıdakı çətinliklərin nədən ibarət olduğunu çox da anlamırdım. O zaman Amerika səfirliliyinin birinci katibi mənə çox mühüm bir söz dedi. O bildirdi ki, əgər burada çəşbaş vəziyyətə düşməmisiənsə, onda problemi anlamayacaqsan.

Bunu ona görə deyirəm ki, bu gün Azərbaycan hara getdiyini aydın surətdə dərk edən bir ölkə olubdur. Siz ikinci Azərbaycan dövlətinin müstəqilliyini gücləndirmisiniz. Siz həm regionda, həm də beynəlxalq miqyasda Azərbaycana güclü müttefiqlər taparaq ölkənizin nüfuzunu bütün dünyada tanıtmışınız, məşhurlaşdırışınız. İndi elə bir zaman gəlib çatıbdır ki, Sizin həyata keçirdiyiniz o böyük layihəni başa çatdırmaq, Azərbaycan nəstini dünya bazarına ixrac etmək üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini çəkmək lazımdır. Azərbaycan vətəndaşları buna nail olduqdan sonra həqiqi firavanlığın nə olduğunu hiss edəcəklər. Sizin xalqınız buna tamamilə layıqdır.

Cənab prezident, biz hamımız bu səyahətçilərə sağ-salamat sefər arzulayırıq. Mən onların hamısının adından Sizə can-sağlığı, müvəffəqiyyətlər arzulayıram. Bu layihəyə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkürümüzü bildiririk. Sağ olun.

**H e y d ə r Ə l i y e v :** Hörmətli dostlar!

Verdiyiniz məlumatlar və burada ifadə olunan fikirlər sizin təşəbbüsünüzün nə qədər vacib, əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Mən sözümə onunla başladım ki, siz macəra axtaranlarınız. Bu barədə fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki, siz həm də böyük siyasetçisiniz. Çünkü sizin bu təşəbbüsünüzün böyük beynəlxalq, siyasi əhəmiyyəti vardır.

Mən sözümə başlayanda sizə dedim ki, biz 1994-cü ildən bəri Bakı-Ceyhan əsas ixrac boru kəmərinin yaranması üçün çalışmışıq. Müqavilələr imzalanıbdır. Keçən ilin noyabrında İstanbulda ATƏT-in zirvə görüşündə dörd ölkənin – Türkiyə, Azərbaycan, Gürcüstan və Qazaxistanın prezidentləri bu layihə barədə müqaviləni imzaladılar. Bu müqaviləni daha yüksəklərə qaldıran o oldu ki, Amerika Birleşmiş Ştatlarının prezyidenti cənab Bill Klinton da onu imzaladı.

Biz o zamandan bu müqavilənin, Bakı-Ceyhan layihəsinin həyata keçirilməsi ilə məşğuluq. Bunun üçün gərək həmin müqavilə parlamentlərdə təsdiq olunaydı. Azərbaycan parlamenti, Gürcüstan parlamenti və Türkiyə parlamenti bu müqaviləni təsdiq etdilər. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə bunun kommersiya məsələlərini həll edirlər və inşaata başlamaq üçün lazımı tədbirlər görürərlər.

Ancaq biz bu işə başlayandan indiyə qədər bu böyük layihənin əleyhinə çıxanlar da, onun istənilən səviyyədə xeyir verməyəcəyini bəyan edənlər, bunun fantaziya olduğunu deyənlər də olubdur. İndi də, artıq hər şey arxada qaldığı zaman yenə də bu işə manecilik törədənlər az deyil. Bakı-Ceyhan barədə bu müqavilə bizdə, başqa ölkələrdə, bizimlə müştərək iş görən neft şirkətlərində böyük həvəs doğurubsa və onun böyük gələcəyi vardırsa, amma bilirsınız ki, dünyada bir ölkənin başqa bir ölkəyə qarşı qısqanlığı da mövcuddür. Ona görə də ayrı-ayrı ölkələrdə, dairələrdə bu layihəni istəməyənlər, bəzən də onun əleyhinə çıxış edənlər vardır.

Hesab edirəm ki, sizin Bakı-Ceyhan marafonunuz, səyahətiniz bizə çox böyük dayaq, lazımlı olacaq və bu böyük layihəni dünyada daha da geniş təbliğ edəcəkdir. Bu layihəni istəməyənlərə də, yaxud onun əleyhinə çıxanlara da cavab verəcəksiniz ki, o, nə qədər əhəmiyyətli layihə, marşrutdur ki, sizin kimi dəyərli insanlar bu yolla gedir, Bakı -Ceyhan əsas ixrac boru kəmərinin dünyaya nümayiş etdirilməsi üçün öz xidmətlərinizi göstərirsiniz.

Mən bütün bunlara görə sizin bu təşəbbüsünüzü yüksək qiymətləndirirəm, bu qəhrəmanlıq hərəkətinizə görə təşəkkür edirəm. Çünkü bu cür işə hər adam dözə bilməz ki, motosikletlə 2 min kilometr yol getsin. Mənim dostum Terri Adams vaxtilə buradan Batumiya gedibdir. O, hər halda bu yolu minik maşınınnda, ya «Mersedes»də, yaxud başqa avtomobilə gedibdir. İndi mən ona desəm ki, gəl sən bu yolu motosikletlə get, onda düşünəcəkdir. Amma bu işdə onun rolu çox böyükdür. Ona görə də mən cənab Terri Adamsın burada olmayıñdan çox məmnunam.

1994-cü ildən indiyə qədər Azərbaycanın keçdiyi yol haqqında hörmətli Terri Adamsın dediyi sözlərə görə təşəkkür edirəm.

Hörmətli Tomas Qoltsun yazdığı gözəl kitablara, xüsusən onun gündəliyinə görə çox təşəkkür edirəm. Təbiidir ki, həmin kitablar hörmətli Tomas Qoltsu istedadlı yazıçı, jurnalist kimi bir daha nümayiş etdirir. Amma eyni zamanda o, Azərbaycanın o ağır dövrünün tarixini kənar şəxs kimi obyektiv əks etdirir. Həmin kitablar Azərbaycan dilinə tərcümə olunmayıbdır. Mən göstəriş verəcəyəm ki, onları Azərbaycan dilinə tərcümə etsinlər və nəşr etsinlər.

Mən sizin hamınıza yaxşı yol, sağlamlıq, uğurlar arzulayıram. Heç şübhə etmirəm ki, siz bu yolu məharətlə, uğurla keçəcəksiniz. Həm hazırladığınız film, həm də sizin hər birinizin xatirələri bizim üçün çox dəyərli sənədlər olacaqdır.

Bilirəm ki, siz bir barrel nefti özünüzlə götürəcəksiniz. Mən bir barrel yox, balaca bir çəlləkdə sizə neft verirəm. Bunu sizə hədiyyə edirəm. Əgər istəsəniz, bunu mənim hədiyyəm kimi Ceyhana qədər apararsınız.

Yaxşı, çox sağ olun. Hamınıza yaxşı yol arzulayıram. Mən bir daha görüşmək arzusu ilə sizdən ayrılmıram. Sağ olun.

**AZƏRBAYCAN RESPUBLİKASININ  
KEÇMİŞ PREZİDENTİ,  
AZƏRBAYCAN XALQ CƏBHƏSİ  
PARTİYASININ SƏDRİ  
ƏBÜLFƏZ ELÇİBƏYİN VƏFATI İLƏ  
ƏLAQƏDAR OLARAQ MÜRACİƏT**

*22 avqust 2000-ci il*

Hörmətli həmvətənlər!

Böyük kədər hissi ilə bildirirəm ki, bu gün uzun süren xəstəlikdən sonra Ankarada Türkiyənin Hərbi Tibb Akademiyasının "Gülhane" xəstəxanasında Azərbaycanın keçmiş prezidenti, Xalq Cəbhəsi Partiyasının sədrı Əbülfəz Elçibəy vəfat etmişdir.

Bu xəbəri alan kimi mən Türkiyə Cumhuriyyətinin rəhbərləri ilə bir neçə dəfə telefon əlaqəsi saxladım. Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezər ilə bir neçə dəfə – elə 10 dəqiqə önce də onunla danışirdim, – Türkiyənin Baş naziri hörmətli Bülənd Ecevit ilə danışdım və danışqlarımızda Əbülfəz Elçibəyin cənazəsini Azərbaycana gətirmək məsələlərini müzakirə edirdik.

Mən təklif etdim ki, onun cənazəsinin Azərbaycana gətirilməsi üçün təcili xüsusi təyyarə göndərim. Ancaq onlar mənə dedilər ki, Türkiyə tərəfi bunu özü təmin edə bilər və orada bütün lazımı tədbirləri görüb, Türkiyənin təyyarəsi ilə cənəzəni bu gün Bakıya göndərəcəklər.

Mən Əbülfəz Elçibəyin Fəxri xiyabanda dəfn olunması haqqında və dəfn ilə əlaqədar bütün xərcləri Azərbaycan hö-

kumətinin öz üzərinə götürməsi haqqında sərəncam vermişəm.

Əbülfəz Elçibeyin ailəsinə, qohum-əqrəbasına, yaxınlarına və Azərbaycan Xalq Cəbhəsi Partiyasına dərin hüznlə başsağlığı verirəm.

**Allah rəhmət etsin!**

**TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ  
ABDULHALUK MEHMET ÇAYIN  
BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*Prezident sarayı*

*23 avqust 2000-ci il*

**H e y d ə r Ə l i y e v:** Hörmətli qonaqlar, dostlar!

Adətən bizim görüşlərimiz işlər üçün olur, sevinci hadisələr üçün olur. Bugünkü görüşümüz isə kədərli bir hadisə ilə bağlıdır. Azərbaycanın keçmiş cumhur başkanı Əbülfəz Elçibəy dünən Ankarada vəfat etdi. Bu, sizi də kədərləndiribdir, bizi də kədərləndiribdir. Əbülfəz Elçibəyin sağalmasını təmin etmək üçün Türkiyədə uzun müddət çox saygılar, diqqət, qayğı göstərilmişdir. Məlumudur ki, onun müalicəsi çox yüksək səviyyədə həyata keçirilmişdir. Müalicəsi ilk vaxtlarda dövlət xəstəxanasında, sonra isə Türkiyənin ən yüksək tibb mərkəzi olan Türkiyə Hərbi Tibb Akademiyasının Gülhənə xəstəxanasında aparılmışdır. Ancaq təəssüflər olsun ki, həm həkimlərin, həm sizin, həm də bizim bu barədə cəhdlərimiz öz nəticəsini vermədi və Əbülfəz Elçibəy vəfat etdi.

İnsan həyatı belədir ki, bəzən bütün dünya da yiğisəsin, hansısa bir xəstəliyin qarşısını ala bilmir. Amma iş orasındadır ki, xəstəliyin qarşısını almaq üçün nə qədər mübarizə aparılıbdır, nə qədər işlər görülübdür. Biz özümüzə onunla təskinlik verə bilərik ki, sizin tərəfinizdən, Türkiyə Cumhuriyəti, Türkiyə hökuməti tərəfindən Əbülfəz Elçibəyin xəstəlik-

dən xilas olması üçün, onun sağalması üçün əlinizdən gələni etmisiniz.

Mən də bir dəfə xəstə oldum, Türkiyəyə gəldim. Müalicə etdilər, qayıtdım gəldim. Bu, hər bir insan üçün ola bilər, hər bir insanın başına gələ bilər. Ancaq, yenə də deyirəm, siz, Türkiyə Cümhuriyyəti hökuməti və Türkiyənin doktorları, həkimləri əlindən gələni ediblər, lakin istənilən nəticə alınmayıbdır, onun xilas etmək mümkün olmayıbdır.

Dünen mən bu xəbəri eşidən kimi, səhərdən dərhal həm Azərbaycanda lazımi tədbirlər görülməsi ilə məşğul oldum, həm də ki, Türkiyə Cümhuriyyətinin prezidenti, cəmənşih başkanı hörmətli Əhməd Necdət Sezər ilə telefon əlaqəsinə girdim. Türkiyə Cümhuriyyətinin baş naziri hörmətli Bülənd Ecevit ilə bir neçə dəfə telefonla danışdım.

Mənim dərhal belə bir fikrim var idi. Mən burada xüsusi təyyarə hazırlamışdım ki, təcili onu göndərək. Ancaq hörmətli Baş nazir Bülənd Ecevit mənə dedi ki, Siz bundan narahat olmayın, hər bir məsələni burada lazımi səviyyədə təşkil edəcəyik, onun cənazəsinin öz vətənинə gətirilməsini təmin eləcəyik. Onv görə də dünenə biz bu məsələni izləmişik, bununla məşğul olmuşuq və təşəkkür edirəm ki, siz də onun cənaze si ilə bərabər Azərbaycana gəlmisiniz.

Mən dünen dərhal bu işlə məşğul olarkən, – hər ölkənin öz qanun-qaydaları var, – bizim adət-ənənəmiz, qanun-qaydamız belədir ki, yüksək səviyyəli, yəni dəyərli insanlar, böyük dövlət, siyaset adamları vəfat edəndə onların haqqında xüsusi qərar qəbul olunur, onların dəfn edilməsi yeri müəyyən olunur, xüsusi komissiya yaradılır. Bunlara görə də mən dərhal bizim Təhlükəsizlik Şurasını, yəni Güvenlik Şurasını topladım, öz fikirlərimi bəyan etdim. Azərbaycanın sabiq prezidenti kimi, Əbülfəz Elçibəyin təbiidir ki, yüksək səviyyədə dəfn mərasimi keçirilməlidir. Bizim də ən yüksək səviyyəmiz odur ki, Azərbaycanda hələ 70-80 il bundan önce xüsusi

qəbiristanlıq var, ona Fəxri xiyaban deyirlər, orada Azərbaycanın ən görkəmli adamları dəfn olunur. Qərar verdim ki, dəfn orada keçirilsin.

Azərbaycan Elmlər Akademiyası bizim ən mötəbər elm mərkəzimizdir. Oranın böyük salonu vardır və Azərbaycanın görkəmli alımları, akademikləri, professorları, yəni ancaq ən görkəmliləri ilə adətən o salonda vidalaşma mərasimi keçirilir. Bunun haqqında da əmr verdim. Qərar verdim ki, dəfnin bütün xərcləri Azərbaycan hökumətinin üzərinə götürülsün.

Dəfni təşkil etmək üçün xüsusi komissiya yaratdıq. Komissiyanın tərkibi sizə məlumdur. Onun sədri, yəni başkanı bizim Milli Məclisin sədriddir. Orada xarici işlər naziri də, Bakı şəhərinin valisi də və başqa yüksək vəzifəli şəxslər də vardır. Eyni zamanda, Xalq Cəbhəsindən Əbülfəz Elçibəyin silahdaşları, onun müavinləri də bu komissiyanın tərkibindədir.

Bunları etməzdən əvvəl və bunu edərkən mən televiziya ilə bütün Azərbaycana – burada Türkiyənin də televiziya kanalları var idi, – bəyan etdim. Həm onun vəfatı ilə əlaqədar başsağlığı verdim, həm də qəbul etdiyim qərarların hamısını elan etdim. Onları da biz həyata keçiririk.

Dünən siz onun cənazəsini gətirəndə, bizim yaratduğumız komissiya üzvlərinin hamısı orada sizi qarşılayırdı – Məclisin sədri və başqaları. Ondan sonra mərhumun evinə gediblər. Bu gün səhərdən də onun evindədirlər. Yəni Əbülfəz Elçibəy keçmiş cümhür başkanı kimi yüksək dövlət səviyyəsində dəfn edilir.

Mən Türkiyə Cümhuriyyətinə, Türkiyə hökumətinə, Türkiyə dövlətinə, xüsusən Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezərə, Türkiyənin Baş naziri hörmətli Bülənd Ecevitə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hörmətli Hüseyn Kırıkoğluna və sizlərə, dövlət nazirlərinə, nazirlərə, millət vəkillərinə – hamınıza bu kədərli hadisə mü-

nasibətilə, Əbülfəz Elçibəyin həm müalicə olunması, həm də o vəfat edəndən sonra cənazəsinin lazımi səviyyədə Azərbaycana göndərilməsi ilə əlaqədar gördüğünüz işlərə görə bir daha təşəkkür edirəm.

Eyni zamanda mən bunu təbii hesab edirəm. Çünkü Türkiyə – Azərbaycan dostluğu, qardaşlığı məhz elə səviyyədədir ki, bunu başqa cür təsəvvür etmək mümkün deyildir. Ancaq hər halda hər bir hadisə özünün qiymətini almahdır. Ona görə də mən təşəkkürlərimi bildirirəm.

Əbülfəz Elçibəy bu gün yüksək səviyyədə Fəxri xiyabanda dəfn olunacaqdır. Mən xalqımıza da başsağlığı verirəm, sizə də başsağlığı verirəm. Əbülfəz Elçibəyin ailəsinə, yaxınlarına, əqrəbalarına başsağlığı verirəm.

Başınız sağ olsun!

**A b d u l h a l u k M e h m e t Ç a y:** Hörmətli cumhur başkanım!

Rəhmətlik Əbülfəz Elçibəyin vəfati ilə əlaqədar Bakıda olduğumuz bu müddətdə bizi qəbul etdiyiniz üçün zati-alinizə təşəkkür etməyi özümüza bir borc bilirik.

1918-ci ildəki milli demokratik Azərbaycan cumhuriyyətini yaşadanlardan biri kimi, rəhmətlik Elçibəy 1990-ci illərdə ilk demokratik yol ilə cumhur başkanlığına gələn və Azərbaycanda Sizin davam etdirdiyiniz demokratianın inkişafına dəstək verən önəmlı liderlərdən biri idi. O, bütün türk dünyasında sevilən, qəlbəi türklük üçün döyünən və Türkiyə sevgisini, Atatürk sevgisini yaşadığını bizim yaxından gördüğümüz bir insan idi. Onun vəfat etməsinə görə azərbaycanlı qardaşlarımız qədər, sizlər qədər bizlər də üzgünüük.

Hörmətli cumhur başkanımızın dediyi kimi, türk millətinin, azərbaycanlı qardaşlarımızın başı sağ olsun! Rəhmətliyə Allahdan qəni-qəni rəhmət diləyirik.

Bu vəsile ilə, hörmətli cumhur başkanımın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasındaki dostluq və qardaşlıq

heç bir gücün yıxa bilməyəcəyi dərəcədə qüvvətlidir. Bunun təməlləri çox dərinliyə enmişdir.

Hörmətli liderlərimizin hər zaman bildirdikləri kimi, biz eyni kökdən gələn bir millətik, amma iki ayrı dövlətik. Dövlət olaraq bir-birimizin daxili işlərinə qarışmamağa və qardaşlıq içərisində siyasi münasibətlərimizi inkişaf etdirməyə çalışırıq və bizim yaxşı əlaçqlərimiz vardır.

Türkiyə üçün Azərbaycan Qafqazda güvənilən bir dost, müttəfiq və Qafqazda sülhün təminatçısıdır. Həmçinin Bakı-Ceyhan boru xətti yalnız Azərbaycanın deyil, Orta Asiya türk cümhuriyyətlərinin də inkişafına təminat yarada bilən bir boru xətti kimi qəbul edirik. Bu xəttin Türkiyə üçün çox böyük mənşəti olmayacaqdır. Düzdür, bir çox ehtiyaclarımızı ödəyəcəkdir. Amma biz Kərkük-Yumurtalıq boru xəttindən də istifadə etməliyik. Belə bir xətdən istifadə etmək mümkün kündür. Ancaq Türkiyənin əsas önem verdiyi Bakı-Ceyhan xətti Gürcüstanın, Azərbaycanın və Orta Asiya türk cümhuriyyətlərinin inkişafının təminatçısı ola bilən və Qərblə integrasiya edə biləcək çox önəmlı strateji bir layihədir.

Hörmətli cəmhur başkanlarımızın, liderlərimizin xidmətləri ilə bu xəttin sürətlə həyata keçirildiyini bildirmək istəyirəm.

Qarabağ məsələsində Türkiyənin baxışı fərqli deyildir. Tariixçi olduğum üçün söyləyirəm, – Qarabağda ermənilərin heç bir haqqı yoxdur. Çünkü ermənilər oranın qonağıdır, oraya sonradan gəlmişlər. 1828-ci ildə Türkmençay müqaviləsi ilə İrandan, 1829-cu ildə Ədirnə müqaviləsi ilə Türkiyədən süni olaraq gətirilən ermənilərin hesabına ermənilər orada məskunlaşmışlar. Qarabağ bir türk yurdudur. Qarabağla bağlı Azərbaycan türkünün istəyi xaricində olan hər hansı bir çözümü Türkiyənin qəbul etməsi heç cür məmkün deyildir. Bunu biz Türkiyə olaraq, zati-alinizə təkrar söyləməkdən məmənunluq duyuruq.

Hörmətli cumhur başkanım!

Bu vəsile ilə, bir il yarımıdır qurulmuş 57-ci hökumətin türk cümhuriyyətləri ilə bağlı işlərlə məşğul olan naziri kimi, bəzi məsələləri zati-alinizə ərz etmək istəyirəm.

Ötən on il içərisində türk cümhuriyyətləri arasındaki əlaqələrin müsbət və mənfi yönələrini, yeni yol verilmiş bəzi səhvələri, – burada Türkiyənin, digər türk cümhuriyyətlərinin səhvi nədir, siyasetçilərimizin səhvi nədir, - bunları müzakirə etmək üçün son bir ildə çoxlu görüşlər keçirdik. İnşallah, önumüzdəki illərdə hökumətimiz tərəfindən bu sahədə bir çox işlər davam etdiriləcəkdir və bu, türk cümhuriyyətlərinin yüksəlməsinə, gücləndirilməsinə, möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, demokratianın güclənməsinə xidmət edəcəkdir.

Biz Azərbaycana gəlib zati-alinizə bu sahədə vaxtı-vaxtında məlumat verməyi özümüzə borc bilirik. Bu baxımdan Türkiyə, 57-ci hökumətimiz yeni döndər türk cümhuriyyətləri ilə daha sıx iş birliyi qurmaq niyyətindədir. Baş nazırımız hörmətli Bülənd Ecevit, baş nazırın müavini hörmətli Dövlət Baxçalı ziyyarətinizə gələcəklər. Zənn edirəm ki, yeni bir dövr başlanacaqdır. Bu yeni dövrdə keçmişdəki səhvləri düzəldəcək, bir-birimizi daha yaxşı sevəcək bir siyaset aparmaq fikrindəyik.

Hörmətli cumhur başkanım!

Burada iştirak edənlər arasında mən Azərbaycana nazir kimi ən çox gələnlərdənəm. Zati-alinizlə bir çox görüşlər keçirmək imkanı qazanmışam. Mənə göstərdiyiniz nəzakətə görə Sizə təşəkkür edirəm.

Bizim türk cümhuriyyətlərində bir sıxıntıımız vardır. Zati-alinizin icazəsi ilə onu xatırlatmaq istəyirəm və bunu deməyi özümə borc bilirəm.

Son siyasi hadisələr çərçivəsində başqa dövlətlərin təşviqi ilə Türkiyənin iş adamlarına qarşı bir xoşagelməzlilik kimi

yanaşmalar vardır. Yəni bunu təkcə Azərbaycan üçün söyləmirəm. Digər türk cumhuriyyətlərində – Qazaxistanda da, Türkmənistanda da, Özbəkistanda da, Qırğızistanda da bu münasibətin acı nəticələrini görürük.

Hörmətli cumhur başkanım, əlaqələrimizlə bağlı bir təlimat verməyiniz yerinə düşərdi. Biz qanunlara sadıq, buradakı qanunlara hörmətlə yanaşınaq. Azərbaycanda Azərbaycanın qanunları işləməlidir. Buraya gələn – iş adamı olsun, dövlət adamı olsun, məmər olsun – buradakı qanunlara hörmətlə yanaşmalıdır. Biz sizin bu sahədə qanunlarınıza diqqətliyik. Amma burada çalışan iş adamlarımıza, yəni türk iş adamlarına qarşı mənfi işlərin qarşısının alınması sahəsində zati-alinizin bir fərman imzalamasını arzu edərdik.

Bizi qəbul etdiyinizə, göstərdiyiniz nəzakətə görə, hörmətli cumhur başkanım, – mən hörmətli cumhur başkanım deyirəm, Siz bizim də cumhur başkanımızsınız, – Sizə çox təşəkkür edirik. Sizlərə təkrar başsağlığı verirəm. İnsanlar fanidir, dövlətlər əbədidir və dövlət hər bir insanın göstərdiyi xidmətlərlə dirçəlir.

Rəhmətlik Əbülfəz Elçibəyə Allahdan rəhmət dilərkən, sizlərə bir daha başsağlığı verirəm. Biz hər zaman əmrlərinizi yerinə yetirməyə hazır olduğumuzu bildiririk. Bir daha təşəkkür edirəm.

**H e y d a r Ə l i y e v:** Təşəkkür edirəm. Türkiyə-Azərbaycan dostluğunun kökləri çox dərindir. Azərbaycan-Türkiyə əlaqələri Qafqazda, bütün dünyada çox qısqanlıq, rahatsızlıq yaradıb. Bu gün səhər mən Moskvada çıxan bir qəzetə baxırdım. Orada bu barədə bir məqalə vardır. Belə məqalələri hər gün yazırlar. Çünkü böyük bir qorxu yaranıbdır. Baxmayaraq ki, Ermənistən Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyon azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılb, çadırlarda yaşayır, erməni lobisi çox güclü olduğuna görə dünya ictimaiyyətində

həm Azərbaycana, həm də Türkiyəyə qarşı çox böyük təbliğat aparır. Siz bunları yaxşı bilirsiniz.

İndi bir çox ölkələrin qəzetlərində, xüsusən Moskva qəzetlərində çox rahatsızlıq hissi ilə yazırlar ki, Qafqazda, xüsusən Azərbaycanda Rusyanın və Amerikanın maraqları toqquşur, ziddiyətdədir, bu işdən udan Türkiyədir. Bu, böyük bir məqalədir, mən ona çox vaxt sərf etmək istəmirəm. Türkiyənin böyük elçisi Moskva qəzetlərinə baxırsa, — əgər baxırsa, baxmağı məsləhət görürəm, çünki son vaxtlar bu barədə təbliğat çox genişlənibdir, — bunları görür. Amma bu, təkcə biza qarşı deyil. Həmin təbliğat həm biza, həm də Türkiyəyə qarşıdır.

Bizim bu dərin köklərimiz, qardaşlığımız həmişə — keçmişdə də, Azərbaycan müstəqillik əldə edəndən sonra da — bəzi dairələr tərəfindən rahatsızlıqla qarşılanır. Ona görə də gərək biz daha six əməkdaşlıq edək.

Təbiidir ki, Azərbaycan topaqlarının hamısı Azərbaycana məxsusdur. Hətta indii Ermənistən ərazisində olan torpaqların da böyük bir qismi Azərbaycana məxsusdur. Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə orada yaşayanların tam əksəriyyəti, çoxu azərbaycanlılar olublar. Amma Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda belə böülüblər, Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər. Dağlıq Qarabağda da bir muxtar, yəni özəl vilayət yaradaraq, gələcəkdə Azərbaycanı partlatmaq üçün onu oraya bir bomba kimi qoyublar.

Siz bunu bilməlisiniz, tarixçisiniz, gərək biləsiniz, — sovet dövründə uzun illər Dağlıq Qarabağı Ermənistana bağlamaq istədilər. Mən vaxtilə 14 il Azərbaycana rəhbərlik etmişəm. O dövrdə də, ondan əvvəl də çox vaxt, dəfələrlə Ermənistən millətçiləri, ekspromistləri Moskva qarşısında təkliflər qaldırlıblar, oraya yazılar göndəriblər ki, «Dağlıq Qarabağ

Ermənistanındır, orada ermənilər çoxluq təşkil edir, o, Ermənistana bağlı olmalıdır». Biz o vaxt bunların qarşısını almışıq. Şəxsən mən özümə şərəf hesab edirəm ki, Azərbaycana 14 il başçılıq edəndə bu məsələnin qarşısını bir neçə dəfə almışam.

1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyası, ana yasası yaranırdı. Bilirsiniz ki, Sovetlər İttifaqının ilk Konstitusiyası 1936-ci ildə yaranmışdı, ona «Stalin Konstitusiyası» deyirdilər. Amma 1977-ci ildə ölkədə hakimiyyət dəyişdiyinə, müəyyən dəyişikliklər olduğuna görə yeni bir Konstitusiya, ana yasası yaratmaq prosesi başlandı və bununla əlaqədar böyük bir komissiya yaradıldı. Həmin komissiyanın başında Sovetlər Birliyinin o vaxtkı rəhbəri Brejnev dururdu. Mən də bu komissiyanın üzvü idim. Biz ayda bir dəfə toplaşırıq, gələn təklifləri müzakirə edirdik. Bir neçə dəfə təkliflər gəldi ki, «Dağlıq Qarabağı Ermənistana vermək lazımdır». Bunu həm Ermənistanda, həm Dağlıq Qarabağda bəziləri, həm də – Moskvada ermənilər çoxdur – onlar etmişdilər.

Bizim dərdimiz bundan ibarətdir ki, Türkiyənin də lobbisi hələ çox zəifdir. Mən bir çox ölkələrin timsalında bunu deyə bilərəm. Amma Azərbaycanın heç lobbisi olmayıbdır. Çünkü əvvəller Azərbaycan müstəqil dövlət deyildi.

Mən o vaxt gördüm ki, Konstitusiya komissiyasında çoxları bu qərarı qəbul etmək isteyirdilər. Mən bir dəfə, iki dəfə böyük etiraz etdim. Sonra isə gedib Brejnevle bu məsələ barədə iki-üç dəfə baş-başa danışdım ki, siz nə edirsiniz? Əgər belə olsa, onda biz Sovetlər İttifaqının tərkibindən çıxınq. Mən bu gün bunu bəyan edirəm.

Bax, bu cür cəsarətli addımlarla biz bunların qarşısını aldıq.

1982-ci ilin sonunda məni buradan Moskvaya böyük bir işə apardılar. Mən oraya gedərkən buradakılara bir-iki məsləhət verdim. Dedim, birinci məsələ odur ki, Dağlıq Qarabağ

problemini hər gün diqqətinizdə saxlayın. Çünkü Azərbaycana qarşı ola biləcək ən təhlükəli hal budur. Doğrudur, bir neçə il burada mənim həmin məsləhətlərimə baxdilar, amma get-gedə unutdular. 1988-ci ildə Sovetlər İttifaqında müəyyən proseslər getdi, ermənilər bundan istifadə etdilər.

İş burasındadır ki, mən də tarixçiyməm. Amma mən tarixçidən çox siyasetçiyəm. Çünkü mənim həyatım 18-19 yaşından siyasetlə bağlı olubdur.

1988-ci ildə bu məsələ başlandı. Mən 1987-ci ildə Siyasi Büronun üzvü idim. O dövrdə bu məsələ Siyasi Büroda qalxanda mən onun qarşısını alırdım. Sovetlər Birliyinin tarixinde mən Siyasi Büronun üzvü olan ilk azərbaycanlı, türk idim. Ondan əvvəl heç kəs olmamışdır. İndi bəziləri deyirlər ki, Heydər Əliyev kommunist, Siyasi Büronun üzvü olubdur. Sizə açıq deyirəm, mən bununla fəxr edirəm. Nə üçün fəxr edirəm? Çünkü bir var ki, türk gəlib Azərbaycanda, yaxud türk gəlib Türkiyədə otursun, bir də var ki, türk gəlsin, dünyanın ən böyük imperiyalarından birinin başında otursun. O, gedib orada türk dilini dəyişmir, türk, azərbaycanlı olaraq qalır, ancaq öz millətinin mənafeyini qoruyur. Mən də orada millətimin mənafeyini beş ildən çox qorudum. Amma sonra mən anladım, son illər orada mənim işim çətinləşmişdi. Nə üçün? Qorbaçov hakimiyyətə gələndə biz ona kömək etdik. Ama sonra mən gördüm ki, müsəlman, türk xalqlarına münasibət dəyişir.

Əvvəller də bu məsələdə ikili standart var idi. Məsələn, Sovetlər İttifaqının tərkibində 15 cümhuriyyət var idi. Müsəlman, türk cümhuriyyətlərinə münasibət bir cür idi, amma o birilərinə münasibət daha yaxşı idi. Biz bunları yaşamamışq. Mən bunların hamisini yaşamışam və həmişə də bunlarla mübarizə aparmışam.

Yenə də deyirəm, ikili standart həmişə olubdur, amma xüsusən Qorbaçovun vaxtında müsəlman, türk ölkələrinə qar-

şı daha da gücləndi. Ona görə də mən onunla konfliktə getdim. Yəni qovğa etmək istəmirdim, mən bu məsələlərə etiraz etdim. Onlar anladılar ki, Siyasi Büro üzvlərinin hamısı öz millətlərindəndir, «içimizdə bir nəfər adam bizi mane olur». Ona görə onlar da istəmədilər, mən də istəmədim. Mən istefaya getdim. Amma onu bilin, mən istefaya gedəndən 25 gün sonra ermənilər Fransanın «Humanite» qəzetində bəyanat verdilər ki, «Qorbaçovla razılışdırılıbdır, Dağlıq Qarabağ Azərbaycandan alınub Ermənistana verilir».

O zaman mən heç bir vəzifədə yox idim. Sizin ölkədə indii bir nəfər millət vəkili bu gün millət vəkilidir, sabah yox, amma o, siyasetdə var. Yaxud, bir nəfər bu gün baş bakandır, sabah yox, amma yenə də siyasətlə məşğul olur. Cümhur başkaonu da belə. Amma Sovetlər Birliyində, kommunist rejimində elə idi ki, sən o böyük yerdən getdin – daha yoxsan, hər şeydən məhrumsan.

Ona görə də o vaxt bu məsələ qalxanda çox çalışdım ki, Qorbaçovla, başqları ilə görüşüm, onlara anladım ki, siz bu xalqları fəlakətə aparırsınız. Amma təsəvvür edin, 20-25 il bir yerdə işlədiyimiz adamların heç birisi ilə görüşə bilmədim. Mən heç onlarla telefonla da danışa bilmədim.

Sonra da ədalətsizlik oldu. Həm Azərbaycanın rəhbərləri respublikanı idarə edə bilmədilər, həm də, təbiidir ki, həmişə olduğu kimi, ermənilərə daha çox yardım etdilər, nəinki azərbaycanlılara. Bütün bunlar hamısı bu hadisələrə gətirib çıxardı.

Bilirsiniz ki, altı ildir atəşkəs yaratmışıq, məsələni sülh yolu ilə həll etmək istəyirik. Türkiyə Minsk qrupunun üzvüdür. Bilirsiniz ki, mən son vaxtlar Ermənistən prezidenti ilə də bir neçə dəfə görüşmüşəm. Amma bu, asan məsələ deyil. Nə üçün? Çünkü onlar torpaqlarımızı işgal edirlər, ona görə də öz şərtlərini diqtə edirlər, bizim şərtlərimizi qəbul etmirlər.

Gərək ortada bir hakim olsun, desin ki, bu şərt ədalətlidir, bu şərt ədalətsizdir. Bu da dünyada yoxdur.

Onu da bilin ki, bizim mübarizəmiz davam edəcəkdir. Azərbaycanın torpaq bütövlüyü tam bərpa ediləcək, ölkəmizin suverenliyi təmin olunacaq və Azərbaycan inkişaf edəcəkdir. Siz görürsünüz ki, Azərbaycan son illər inkişaf edir.

Siz Bakı-Ceyhan əsas ixrac neft kəməri barədə danışdırınız. 1994-cü ilin sentyabr ayında biz ilk müqavilə bağladıq və həmin müqavilədə Bakı-Ceyhan əsas ixrac kəmərinin yaradılması nəzərdə tutulmuşdu. Amma altı il lazım oldu ki, Bakı-Ceyhan neft kəmərini gətirib bu mərhələyə çatdırıd.

Keçən ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşündə son sənədi imzaladıq. Həmin sənədə Amerika prezidenti Bill Clinton da imza atdı. Ondan sonra Türkiyə də, Azərbaycan da Gürcüstan da həmin sənədi öz parlamentlərində təsdiq etdilər. İndi o vaxtdan altı, yeddi, səkkiz ay keçib. İndii bu işləri də aparmaq o qədər asan deyildir. Biz bu sahədə də çox çalışırıq. Çünkü bu işə yenə də mane olmaq istəyənlər var. Yəni indii boru kəmərinin inşasına başlamaq lazımdır. ~~Bu işə kommersiya şəxsləri vaxtla. Mən indii bu işə emadıstamirəm, – buna mane olanlar vardır. Mən bu işlə hər gün məşğul oluram.~~

Təbiidir ki, bu, tarixi bir hadisədir. Çünkü həm Azərbaycandakı, həm də Orta Asiyadanın bir sıra ölkələrindəki yataqlardan hasil ediləcək neftin Gürcüstandan, Türkiyədən keçərək Aralıq dənizinə getməsi böyük bir hadisədir. Bu, bizim üçün, bu işdə çalışan dünyanın böyük şirkətləri üçün lazımdır. Bu kəmərin Türkiyədən keçməsinin demək olmaz ki, Türkiyəyə xeyri yoxdur. Türkiyə və bir sıra ölkələr bundan pul götürəcəklər. Amma bu, əsas deyildir. Əsas odur ki, bu kəmərin xalqlarımızın təhlükəsizliyi və bir sıra digər məsləhlər üçün böyük əhəmiyyəti vardır.

Güman edirəm, bir halda ki, 5-6 il bu mübarizəni davam etdirib həmin işi bu səviyyəyə çatdırmışıq, indən sonra da bunu edəcəyik.

Türkiyənin iş adamları Azərbaycanda çalışırlar. Azərbaycanda heç bir ölkədən Türkiyənin iş adamları qədər iş adamları yoxdur. Türkiyənin böyük elçisi bir dəfə mənə dedi ki, Azərbaycanda beş min türkiyəli iş adamı vardır. Onlar ölkəmizdə iş görürler və görəcəklər.

Əsas iş odur ki, biz Azərbaycanın neft yataqlarının birgə işlənilməsinə dair imzalanmış müqavilələrdə Türkiyəyə böyük yer verdik. 1994-cü ilin ilk neft müqaviləsində Türkiyənin 1,75 faiz payı vardı. Müqavilə imzalanandan sonra mən Azərbaycanın hissəsindən 5 faiz Türkiyəyə verdim. Başqa ölkələrdən mənim əleyhimə qalxdılar ki, nə üçün bunu Türkiyəyə verirsiniz? Biz həmin hissəni Türkiyəyə verdik və onun payı 6,75 faiz oldu. Ondan sonra yeni müqavilələr imzalandı. Yeni açdığımız «Şahdəniz» yatağında böyük qaz ehtiyatları vardır. Mən bu yatağın imkanlarını bilirdim, ona görə də Türkiyəni həmin müqaviləyə saldım. Türkiyə oradan 10 faiz hissə götürdü. İndii əzərkə ki, Türkiyənin Azərbaycandakı bütün müqavilələr üzrə payı 36 faizdir. Bu da az deyil.

Bilirsiniz ki, dünyanın ən böyük şirkəti olan Amerikanın «Eksson» şirkəti hər yerdə neft çıxarır. Yaxud, «Şevron», «Bi-Pi», «Bi-Pi» Amerikanın iki şirkətini – «AMOKO» və «Arko» şirkətlərini alıb əlinə keçirdi. Amma Türkiyənin «Türk petrolları» şirkəti kiçik bir şirkətdir. Mən onu gətirib bu böyük şirkətlərin səviyyəsinə qaldırdım. Başa düşürsünüz?

Bu, ən böyük hadisədir. Bilirsiniz, iş adamanın gəlib burada bir ticarət, yaxud fabrik yaratması da önemlidir. Amma bu işlərin isə ən azı 100 il gəliri və əhəmiyyəti vardır. Eyni zamanda, bu sahədə həm Azərbaycanın, həm də Türkiyənin və başqa ölkələrin iş adamlarının işləməsi üçün problemlər də vardır. Bu problemlər bir tərəfdən təbiidir. Çünkü biz keçid

dövrünü yaşayırıq. Amma digər tərəfdən də ayrı-ayrı məmurların, təşkilatların – demək istəmirəm ki, bu işə mane olurlar – bəziləri mane olmaq, bəziləri şəxsi fayda göütmək istəyirlər. Bu, sizin üçün də məlum olan bir məsələdir. Belə problemlər var, amma onları da həll edəcəyik. Siz bunların heç birindən narahat olmayın. Türkiyə ilə Azərbaycanın əlaqələri Azərbaycan üçün birinci yerdədir.

Mən belə başa düşdüm ki, Siz turkdilli ölkələr üzrə dövlət naziriniz. Bu sahədə işləmək lazımdır. Türkəlli ölkələrin dövlət başçılarının son dəfə zirvə görüşü Bakıda oldu və qərai qəbul etdik ki, bundan sonrakı toplantı İstanbulda keçirilsin. Bakıda ilk dəfə müzakirə etdik ki, 1992-ci ildən bizim bu təşkilat var, amma onun daimi katibliyi, yəni bir qərargahı yoxdur. Burada bu barədə qərar qəbul olundu. Həmin qərarı mən təklif etdim. Təkliflər verildi ki, bu qərargah Bakıda, Daşkənddə olsun. Mən dedim ki, gərək bu, İstanbulda olsun. Çünkü bu işlərin hamisının başında Türkiyə durur. Sizə deyim, əgər Türkiyə bundan sonra diqqət yetirməsə, bu işlər zəifləyə bilər. Bu sahədə Azərbaycanın mövqeyi məlumdur. Amma siz çalışın ki, başqa ölkələri də fəallaşdırısınız.

**A b d u l h a l u k M e h m e t Ç a y:** Hörmətli cürəhur başkanı, Siz haqlısınız, onun daimi qərargahı olmalıdır. Bunun üçün turkdilli cümhuriyyətlər arasında parlament birliliyinin yaradılması mütləq lazımdır. Yəni turkdilli ölkələrin qövlət başçılarının birliyindən əlavə, parlament birliliyinin də olması vacibdir. Zənn edirəm ki, bu, ikitərəfli əlaqələrimizdə daha çox fayda verəcəkdir. Mən məclis başkanımız hörmətli Yıldırım Akbulutla bu barədə söhbət etmişəm. Yaxın günlərdə onların belə bir təşəbbüsü olacaqdır.

**H e y d a r Ə l i y e v:** Hər halda təşəbbüs çox vaxt sizdən olmalıdır.

**Q ə d r i E c v e t T e z c a n (Türkiyənin Azərbaycanlısı):** Cənab Prezident, icazənizlə, hörmətli cümhur başkanı-

mız Əhməd Necdət Sezərin nümayəndəsi Tacan İldəm onun başsağlığını Sizə çatdırmaq istəyir. Eyni zamanda, İlhan Yılıbaşıoğlu xarici işlər nazirinin adından Sizə başsağlığı vermək istəyir.

**T a c a n İ l d e m** (*Türkiyə prezidentinin nümayəndəsi, səfir*): Cənab Prezident, cumhur başkanımız hörmətli Əhməd Necdət Sezər zati-alinizi hörmət və ehtiramını çatdırmağı mənə tapşırılmışdır. Mən bunu söyləməkdən çox məmnunluq duyuram. Cumhur başkanımız eyni zamanda, Əbülfəz Elçibeyin vəfəti ilə əlaqədar Sizə dərin hüznə başsağlığı verməyi məndən xahiş edibdir.

**H e y d a r Ə l i y e v:** Çox sağ olun, təşəkkür edirəm. Hörmətli cumhur başkanı Əhməd Necdət Sezərlə telefonla danışmışam. Onun adından mənə bir daha başsağlığı verdiyinizi görə təşəkkür edirəm.

**İ l h a n Y i t i b a ş o ğ l u** (*Türkiyənin Xarici İşlər naziri-nin nümayəndəsi, səfir*): Hörmətli prezent, xarici işlər naziri İsmayııl Cəm bu kədərli gününüzdə Sizə başsağlığı verməyi mənə həvalə etmişdir. O, özü buraya gəlməyi çox istəyirdi. *Amma bu gün cənab Yasir Ərefatla görüşü olduğuna görə gələ bilmədi.* Öz adımdan və nazirimizin adından Əbülfəz Elçibeyin vəfəti ilə əlaqədar duydugumuz kədəri Sizinlə bölüşməyi özümüzə borc bilirik.

**H e y d a r Ə l i y e v:** Təşəkkür edirəm.

**AVSTRALİYANIN SİDNEY ŞƏHƏRİNDE  
KEÇİRİLƏCƏK XXVII YAY OLİMPIYA  
OYUNLARINDA İŞTIRAK EDƏCƏK  
AZƏRBAYCAN İDMANÇILARININ YOLASALMA  
MƏRASİMİNDE NİTQ**

*Zügulba,  
«Gənclik» Beynəlxalq turizm mərkəzi*

*25 avqust 2000-ci il*

**Əziz idmançılar!**

**Hörmətli xanımlar və cənablar!**

**Hörmətli dostlar!**

XXVII Beynəlxalq yay Olimpiya oyunları XX əsrin son Olimpiya oyunlarıdır. Olimpiya oyunları hər dəfə bəşəriyyətdə əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Ancaq XX əsrdə yekun vuran və bu əsrde Beynəlxalq Olimpiya hərakatının nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirən XXVII Sidney yay Olimpiya oyunları olacaqdır.

Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin bərabərhüquqlu üzvü kimi bu Olimpiya oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini səsləndirəcəkdir.

Olimpiya oyunlarında Azərbaycanın bilavasitə, müstəqil olaraq iştirak etməsi xalqımızın azadlığının və ölkəmizin müstəqilliyinin bəhrəsidir və müstəqil Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərin böyük bir hissəsidir.

Mən sizi, Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvlərini, ölkəmizin bütün idmançılarını, gənclərini bu hadisə münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın idmançıları XXVII Beynəlxalq yay Olimpiya oyunlarında böyük uğurlar qazanacaq və Azərbaycanın şanını-şöhrətini daha da yüksəldəcəkdir.

Dörd il bundan öncə məhz burada, Azərbaycanın, Bakının gözəl güşəsində, Xəzər dənizinin sahilində biz Olimpiya oyunlarına gedən idmançılarımızla, gənclərlə görüşdük, onlara xeyir-dua verdik, uğurlar arzuladıq. O dövrə görə onlar müəyyən uğurlar qazandılar və müstəqil bir dövlət kimi Azərbaycanı Olimpiya oyunlarında ilk dəfə təmsil etdilər. Həmin hadisə Azərbaycanda Olimpiya hərəkatının inkişafına özü-özlüyündə təkan verdi və ölkəmizdə idmanın, bədən tərbiyəsinin inkişafı üçün gözəl bir örnek oldu.

Ötən dörd il içərisində vəziyyət çox dəyişilibdir. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İham Əliyev bu barədə məlumat verdi. Bu dəyişikliklər sizi nə qədər sevindirir, bizi – Azərbaycan dövlətini, hökumətini, ölkəmizin gənclərini, idmançılarını və bütün xalqımızı ondan da çox sevindirir.

Dünyada qədim tarixə malik olan idman insanların istifadə etdiyi gözəl bir adət-ənənədir. Ən qədim zamanlarda insanları bunu sadəcə, öz həyatında istədiyi kimi həyata keçirirdilər. Ancaq bu Olimpiya oyunlarının da böyük tarixi vardır. Bu tarix təkcə 27 Olimpiya oyunlarından ibarət deyildir. Bu, qədim dövrlərdən yaranmış bir adət-ənənədir. Bu, xalqları, gəncləri, millətləri bir-birinə yaxınlaşdırın, ünsiyyət yaradan gözəl bir ənənədir. Ona görə də həm idman, həm də idmançılar dünyada böyük hörmətə malikdirlər. Təsadüfi deyildir ki, müxtəlif idman oyunları və xüsusən, müxtəlif səviyyələrdə keçirilən yarışlar yüz minlərlə insanın marağını cəlb

edir. Demək, bu, insan həyatında ən geniş yayılmış və insanların qəlbində ən dərin kök salmış bir sahədir.

Azərbaycan xalqı, milləti öz genetik, fiziki hazırlığına görə idmanın bütün növləri ilə məşğul olmaq qabiliyyətinə malikdir. Ancaq biz Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, təbliğ olunması məsələsinə dünyanın bir çox ölkələrindən, xalqlarından bəlkə də gec başlamışq.

Keçmişdə Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan idmanı inkişaf edibdir, Azərbaycan idmançıları gözəl nəticələr göstəriblər. Ancaq bizim müstəqilliyimiz olmadığına görə, başqa sahələrdə olduğu kimi, idmando da əldə edilən nailiyyətlər Ümumittifaq qazanında həzm olunubdur. Bəlkə bunlar da Azərbaycanda idmanın istənilən səviyyəyə qalxmasına maneçilik törədibdir. Ancaq indi respublikamızda, müstəqil Azərbaycan dövlətində idman özünə layiq yerini tutubdur.

Azərbaycanda dövlət, hökumət tərəfindən idmana, bədən tərbiyəsinə, idmançılara qayğı günü-gündən artır və sizi əmin edirəm ki, bundan sonra da artacaqdır. Son illərin nailiyyətləri onu göstərir ki, bizim idmania, Olimpiya hərəkatına, gənclərimizə göstərdiyimiz qayğı gənclərimiz, idmançılar tərəfindən səmərəli istifadə olunur və bu gün biz yaxşı nailiyyətlərin şahidiyik. Azərbaycanda Milli Olimpiya hərəkatı son illər sürətlə inkişaf edir, Milli Olimpiya Komitəsi çox səmərəli işlər görür. Bütün bunlar ictimaiyyətin gözü qarşısındadır.

Mən buraya gələrkən bir neçə rəqəmlə tanış oldum. Son üç il ərzində – 1997-ci ildən indiyə qədər Azərbaycan idmançıları beynəlxalq, Avropa, müxtəlif regional səviyyəli yarışlarda fəal iştirak etmiş və 571 medal qazanmışlar. Qısa bir müddət-də bu qədər medallar qazanmaq Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin son illərdə gördüyü işlərin əməli nəticəsidir. 571 medaldan 220-si qızıl medal, qalanları isə gümüş və bürünc medallardır. Mən bu medalları qaza-

nanları, Azərbaycan idmanının hörmətini ranları, Azərbaycan Milli Olimpiya Komitə Gənclər və İdman Nazirliyini, bütün idman ictimaiyyətini bu nailiyyətlərə görə ürəkdən təbrik edirəm.

İdmana nə qədər çox qayğı göstərilsə, bizim gənclər idmana o qədər çox həvəs göstərəcəklər. Gənclərimiz idmando nə qədər çox yüksək nəticələr əldə etsələr, dünya, Avropa miqyasında, başqa regional yarışlarda yüksək yerlər tutsalar, Azərbaycan gəncləri bu hərəkata o qədər də çox qoşula-caqlar, həvəslənəcəklər. Bunlar hamısı birlikdə sadəcə oyun, deyil. İdman, bədən tərbiyəsi millətin, xalqın fiziki sağlamlığıdır.

Hər bir ölkənin, hər bir dövlətin ən böyük sərvəti insanlardır. Hər bir dövlət xalqını, öz vətəndaşlarını, insanları daha da sağlam etməyə çalışmalıdır. Sağlamlığın da birinci yolu tibb, dava-dərman – bunlar nə qədər yüksək səviyyəyə qalxsalar da – deyil. Sağlamlığın birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanın yüksək səviyyəyə qalxmasıdır. Ona görə də biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöqtəyi-nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik.

Azərbaycanda gözəl gənc nəsil yetişir. İndiki dövrün müxtəlif iqtisadi, məişət çətinliklərinə baxmayaraq, bu gənc nəsil həm təhsildə, həm elmdə, həm mədəniyyətdə, incəsənətdə, həm də idmando yüksək nümunələr nümayiş etdirir. Bunlar hamısı gənclərin – Azərbaycanın gelecek qurucularının ahəngdar inkişafını təşkil edən amillərdir. Amma hər bir alim, hər bir mühəndis, hər bir həkim, hər bir incəsənət xadimi fiziki cəhətdən sağlam olsa, fiziki cəhətdən özünə vaxtı-vaxtında fikir versə, o həm cəmiyyətin sağlam üzvü olacaq, həm də öz sahəsində daha səmərəli işlər görücək, millətimizə,

xalqımıza, dövlətimizə daha da çox fayda verəcəkdir. Ona görə də idman insanlar üçün, yaşından asılı olmayaraq, həyatda əsas yer tutur.

Mən idmandan danışanda onu geniş mənada nəzərdə tuturam. Əlbəttə, hər bir adam gedib güləşə, boks oynaya, ağırlıq qaldırıa bilməz. Hər kəsin öz imkani var. Hər bir adam öz fiziki hazırlığını, fiziki möhkəmliyini təmin etmək üçün ilk növbədə idmanın ibtidaisini təşkil edən bədən tərbiyəsi ilə daim məşğul olmalıdır. Hər bir adam bununla gəncliyindən, uşaqlığından lap ömrünün sonuna qədər məşğul ola bilər. Beləliklə də cəmiyyətimiz daha da sağlam olar. Təbiidir ki, böyük kütلنən içərisində fiziki cəhətdən ən sağlam adamlar, idmanın müxtəlif növlərində istedadı olan insanlar yüksək səviyyəli idmançı olacaq və Azərbaycan idmanını yüksəldəcəklər.

Mən bu gün bu fürsətdən istifadə edərək bu fikirlərimi təkcə sizə yox, bütün Azərbaycan xalqına, gənclərinə çatdırıram və arzu edirəm ki, mənim bu tövsiyələrimə əməl olunsun. Bunlar mənim şəxsən icad etdiyim tövsiyələr deyil, bunlar əcdadlarımızın qədim zamanlardan biza etdiyi tövsiyələrdir və qoyub getdikləri vəsiyyətlər, nəsihətlərdir.

Cox sevindirici haldır ki, son illər Azərbaycanda Milli Olimpiya Komitəsi güclü fəaliyyət göstərir. Elə müstəqilliyyimizin nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan Milli Olimpiya Komitəsi yaranıb. Bu Milli Olimpiya Komitəsi indi böyük işlər görür, Azərbaycan idmanının yüksəlməsində böyük xidmətlər göstərir.

Bu gün biz XXVII Beynəlxalq yay Olimpiya oyunlarına burada elan olunan göstəricilərlə gedirik. Biz Gənclər və İdman Nazirliyini yaradanda çox düşündük, təkcə Gənclər Nazirliyi yox, Gənclər və İdman Nazirliyi yaratdıq. Çünkü gənclik idmandan, idman da gənclikdən ayrı ola bilməz. Mən çox məmnuñum ki, biz vaxtilə belə bir nazirlik yaratdıq. Bu

nazirlik həm gənclərin problemləri ilə, – indi gənclər tamamilə başqa bir keyfiyyət alıblar, – həm də idmanın, bədən tərbiyəsinin inkişafı ilə məşğul olur. Ona görə də bir tərəfdən Milli Olimpiya Komitəsi, digər tərəfdən Gənclər və İdman Nazirliyi və onların müstərək işləri, birgə səyləri indi Azərbaycanda idmanı, bədən tərbiyəsini yüksəklərə qaldırıbdır.

Mən keçən dəfə burada danışanda xatırlatdım ki, 1990-92-93-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayni-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdır, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox səylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdırılması məni həddindən artıq incitdi.

O vaxt demişdim, indi də deyirəm, – xatırlayıram, 1952-ci ildə həmin stadion açıldı və mən onun açılışında iştirak etmişəm. Həmin stadion o vaxtdan Azərbaycan idmanına, gəncliyinə böyük xidmətlər göstərmişdir. Amma iki-üç il içərisində onu vurub-dağıtdılar.

O zaman mən məsələ qaldırdım ki, orada qayda-qanun yaratmaq lazımdır. Stadionu nəinki bərpa etmək, onu müasir, beynəlxalq standartlar səviyyəsinə qaldırmaq lazımdır. O vaxt bəziləri buna inanmadılar. Bir çoxları hesab edirdilər ki, bəzi mafioz qüvvələr orada o qədər kök salıblar ki, onları oradan çıxarmaq mümkün deyil. Bəli, belə düşüncənlər o dövrün adamları idilər. Çünkü onlar da Azərbaycanda hər şeyi dağıdırdılar. O biriləri də dağıdanda bunların mənəvi haqqı yox idi ki, onlara desinlər, – niyə dağıdırsınız? Çünkü şəxsi məqsədləri üçün hamısı – bu da dağıdırdı, o da dağıdırdı.

Biz oranı qısa bir müddətdə təmizlətdirdik. İndi stadion təmir olunubdur, beynəlxalq standartlar səviyyəsindədir, Azərbaycan gəncliyi üçün fayda verir. Xatirimdədir, həmin stadion çox bərbad vəziyyətdə idi. Bir dəfə orada beynəlxalq

futbol yarışı olmalıydı. Gəlib dedilər ki, onu Sumqayıtda keçirmək lazımdır. Bunlar yadınızdadır mı? Mən soruşdum ki, nə üçün Sumqayıtda? Çünkü Azərbaycanın mərkəzi stadionu elə bərbəd vəziyyətdə idi ki, həmin beynəlxalq futbol yarışını orada keçirmək mümkün deyildi. Ona görə də həmin yarış Sumqayıtda keçirildi.

Təsəvvür edin, biz belə dövr yaşamışq, belə hadisələrlə rastlaşmışıq. Ancaq indi böyük iftixar hissi ilə deyirəm ki, biz bunların hamısının qarşısını almışıq. Ölkəmizdə ictimai-siyasi sabitlik yaratmışıq. Respublikamızın iqtisadiyyatı inkişaf edir. Azərbaycan demokratik bir dövlət kimi dünyada özüne layiq yer tutubdur. Azərbaycanda iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir. Ölkəmizdə müxtəlif qanunlar, o cümlədən idman haqqında qanun qəbul olunubdur.

Baxın, qısa bir müddətdə hər şeyi nə tez dağıtmaq olardı. Həmin o dağıntıları qısa bir müddətdə aradan qaldırıb Azərbaycanın bugünkü simasını yaratmaq lazımdı. Biz bunu yaratdıq.

Mən çox məmnunam ki, Azərbaycan Milli Olimpiya Komitəsi bir neçə idman müəssisəsi tikikdir. İlham Əliyev bu barədə danışdı. Təkcə Bakıda yox, Gəncədə də, Naxçıvanda da idman müəssisələri tikilibdir. Bunları Milli Olimpiya Komitəsi özü edir, dövlət burada heç vəsait də sərf etmir. Demək, bu işləri etmək olar. Amma bu, nə üçündür? Bu, bir adam üçün deyil, ayrı-ayrı qruplar üçün deyil. Bu, millət, xalq üçündür, bu, bizim gənclərimiz, Azərbaycanda gənclərin fiziki cəhətdən sağlam inkişaf etməsi, ölkəmizdə idmanın inkişaf etməsi üçündür. Əlbəttə, belə təşəbbüsler həmişə alqışlanmalıdır. Mən ümidvaram ki, biz bundan sonra da belə təşəbbüslerin şahidi olacaqıq.

İlham Əliyev ötən Olimpiya oyunları ilə bu Olimpiya oyunları arasında qazanılmış nailiyyətlər və XXVII Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının sayı və

keyfiyyəti haqqında məlumat verdi. Bu, bizi çox sevindirir. Mən inanıram ki, Olimpiya oyunlarına lisenziya almış 31 nəfər gəncimiz, idmançıımız millət, müstəqil Azərbaycan dövlətimiz, xalqımız qarşısında öz məsuliyyətini hiss edərək, indiyə qədər əldə etdiyi nailiyyətləri artıracaq, olimpiya oyunlarına lisenziya almaq səviyyəsinə çatmasını səmərəli həyata keçirəcək və Olimpiya oyunlarında yüksək yerlərə qalxacaqdır.

Təbiidir ki, biz istərdik 31 idmançıımızın 31-i də qızıl medal alınsın. Bu, tək mənim arzum deyil, — görürsünüz, siz də alqışlayırsınız, — sizin də, bütün xalqımızın da arzusudur. Yenə də deyirəm, indi beynəlxalq aləmdə Azərbaycanın müxtəlif sahələrdə fəaliyyəti çox yüksək səviyyədədir. Ancaq idman o qədər kütləvi bir sahədir, bütün dünyanın, bəşəriyyətin nəzərdiqqətini o qədər cəlb edir ki, bilin, Azərbaycanda da insanlar Olimpiya oyunlarına gecə-gündüz baxacaqlar, onları izleyəcəklər, hər biri ürəkdən, necə deyərlər, gərginlik hissi keçirəcəkdir ki, görək bizim bu və ya digər idmançıımız hansı yerdə qalxdı, hansı nailiyyəti əldə etdi.

Gərək ki, natiq dedi, burada həm xoşbəxtlik amili olmalıdır, həm də hakimlərin ədalətliliyi. Təbiidir, ideal vəziyyət belə olmalıdır. Biz də arzu edirik ki, belə olsun. Ancaq mən burada bir şeyi deyə bilmərəm ki, biz siz o qədər ürəkdən sevərək oraya göndəririk və xalqımızın duaları sizə o qədər kömək edəcək ki, qarşınızda duran vəzifəni orada xoşbəxtliklə yerinə yetirəcəksiniz.

O ki qaldı hakimlərin ədalətliliyi, bu, bizdən asılı deyildir. Ancaq arzumuz nədən ibarətdir? Arzumuz ondan ibarətdir ki, ədalət olsun və güman edirəm, Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan Milli Olimpiya Komitəsinin başçısı İlham Əliyev və onun müavini Əbülfəs Qarayev çalışacaqlar ki, orada hakimlərin ədalətli olmasına təmin etsinlər. Mənim belə deməyə əsasım var. Çünkü Azərbaycanın Milli Olimpiya Komitəsi qısa bir zamanda bütün Olimpiya

təşkilatları ilə çox işgüzar əlaqələr yaradıbdır: həm Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Samaranç və onun müavinləri ilə, bu günlərdə isə Brüsseldə Avropa Olimpiya Komitəsinin prezidenti ilə görüşüb'lər.

Məsələn, yeniyetmə boksçuların Avropa çempionatının Azərbaycanda keçirilməsi böyük bir hadisə oldu. Həc vaxt Azərbaycanda belə bir beynəlxalq yarış keçirilməmişdi. Ən sevindiricisi də odur ki, bizim boksçular orada yaxşı nailiyətlər əldə etdilər. Bilirsiniz ki, burada bir yarış da – yeniyetmələr arasında dünya çempionatı da keçiriləcəkdir. Bu da çox əhəmiyyətli nailiyətdir. Məhz yeniyetmələr arasında. Çünkü böyük yaşılı boksçuların təcrübəsi var, amma bizdə boks hələ inkişaf etməlidir. Ona görə gərək yeniyetmələri boksa cəlb eləyək. Dünya çempionatı Azərbaycanda keçiriləcək, artıq bu barədə qərar qəbul edilibdir. Təbiidir ki, bu da Azərbaycan üçün beynəlxalq əhəmiyyətli yeni bir hadisə olacaqdır.

Bax, bütün bu görülən işlər, yaranmış əlaqələr onu göstərir ki, bizim nümayəndə heyətinin rəhbərləri, – siz idmançılar orada meydanda yarışanda, yeni biri bokslaşacaq, biri güleşəcək, – bütün təşkilati işlərlə gecə-gündüz məşğıl olmalıdır ki, sizin nailiyətləriniz ədalətli qiymətləndirilsin.

Biz sizi uzaq yerə – Sidneyə, Avstraliyaya yola salırıq. Mənim xatırımdədir, deyəsən, 1956-ci ildə idi, – Melburnda, Avstraliyada Olimpiya oyunları keçirilirdi. O vaxt Sovet İttifaqı bu yarışlara təzə qoşulmuşdu və onda bir çoxumuz o qədər də bilmirdik ki, Olimpiya oyunları nədən ibarətdir. Gərək ki, SSRİ bu işə 1952-ci ildə qoşulmuşdu. Elədir, yoxsa yox? Onda o oyunlar bizdə böyük maraq doğurmuşdu.

Amma indi biz Olimpiya oyunlarının tarixini bilirik və müstəqil dövlətin təmsilçiləri kimi Azərbaycan idmançıları həm Atlantada, həm Yaponiyada Olimpiya oyunlarında iştirak ediblər. Təcrübə var və görülən işlər əsas verir deyim ki, çox uzaq məsafəyə getməyinizə baxmayaraq, siz öz fiziki ha-

zırlığınıızı qoruyub saxlayacaqsınız, nizam-intizamı daha da möhkəmləndirəcəksiniz, bir-birinizi qayğı göstərəcəksiniz, kömək edəcəksiniz, hər birinizin nailiyyətinə hamınız ürəkdən sevinəcəksiniz, bir-birinizi qısqanlıq etməyəcəksiniz və böyük nailiyyətlər əldə edəcəksiniz. Mən sizə deyirəm ki, yolu-nuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizə səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə qarşılayacaqdır. Sizdən asılı olan isə odur ki, buraya alınaçıq, üzü-ag qayıdasınız. Mən buna inanıram və bu inamlı da, sizə olan bu etibarımla da sizə cansağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan, Azərbaycan üçün dövlət əhəmiyyəti olan bu böyük işdə böyük, böyük, böyük uğurlar arzulayıram. Sağ olun.

Mən bir şeyi deməyi unutdum. Əvvəl Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi təklif etmişdilər ki, Olimpiya oyunlarında birinci, ikinci, üçüncü yer tutanlara pul mükafatı verilsin. Təklif vermişdilər ki, birinci yerə 25 min dollar, ikinci yerə 10 min dollar, üçüncü yerə 5 min dollar verilsin. Sonra isə biz Milli Olimpiya Komitəsinin yeni təklifinə baxdıq və mən qərar qəbul etdim ki, birinci yer üçün 50 min dollar, ikinci yer üçün 30 min dollar, üçüncü yer üçün 15 min dollar verilsin. Eyni zamanda deyirəm ki, Milli Olimpiya Komitəsinin də öz mükafatları var, bunları da sonra sizə deyəcəklər.

Sağ olun, sizə yaxşı yol! Sizə bir daha uğurlar arzulayıram.

## ÜMUMDÜNYA SÜLH ZİRVƏ GÖRÜŞÜNÜN BAŞ KATİBİ CƏNAB BAVA ÇAYNA

Hörmətli cənab Bava Çayn!

28 avqust 2000-ci ildə BMT-də keçirilən dini və mənəvi rəhbərlərin yeni minilliyyə həsr olunmuş ümumdünya sülh zirvə görüşü ilə bağlı göndərdiyiniz məktuba görə təşəkküf rümu bildirirəm.

Sülh, qlobal anlaşma və beynəlxalq əməkdaşlığı nail olunması məqsədi ilə dünyanın dini rəhbərlərinin iştirakı və BMT-nin vasitəciliyi ilə keçirilən tədbirin məramı və məqsədi müstəqil Azərbaycan Respublikası üçün çox vacibdir.

Ümid edirəm ki, bu forum bütün dünyada hərbi münaqişələrdən və təcavüzkar müharibələrdən əzab çekən milyonlarla insanın sülh və əmin-amallıq şəraitində yaşamaq arzusunun parlaq təzahürü olacaqdır.

Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit hayatı əhəmiyyət kəsb edən bir məsələdir. Bu zərurət həm də onunla bağlıdır ki, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və əsassız ərazi iddiaları müstəqil dövlətimiz və xalqımız üçün böyük problemlər yaratmışdır. Ərazilimizin 20 faizi işgal olunmuş, on minlərlə insan öldürilmiş və yaralanmış, yüzlərlə qadın, uşaq və qoca əsir və yaxud girov götürülmüş, 1 milyondan çox insan öz tarixi-etnik torpağında qaçqın və məcburi köçküñə çevrilmişdir. Bu gün ölkənin hər 8 vətəndaşından biri qaçqın və yaxud

məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Güman edirəm ki, erməni təcavüzünün Azərbaycanda həyatın bütün sahələrinə nə dərəcədə mənfi təsir göstəriyini anlamamaq heç də çətin deyil.

Təcavüz nəticəsində xalqımızın böyük mənəvi və maddi itkilərə məruz qalmasına baxmayaraq Azərbaycan Respublikası daxili və xarici siyasetində demokratiya və müstəqil dövlətçilik prinsiplərinə, eyni zamanda beynəlxalq hüquqi normalara daim sadiqlik nümayiş etdirir. Biz bu yolda xalqımızın sülhsevərlik, humanizm və dözümlülük kimi yüksək mənəvi dəyərlərinə arxalanırıq.

Tarixin heç bir mərhələsində Azərbaycanda dini, milli ayrı-seçkilik, diskriminasiya faktı olmamışdır. Əsrlər boyu burada dünya dirləri dinc yanaşı fəaliyyət göstərmmiş, bütün xalqlar dilindən, dinindən, etnik mənşəsi tərəfindən asılı olmayıaraq mehriban ailə şəraitində yaşamışlar.

Azərbaycan xalqı öz milli mentalitetinə uyğun olaraq həm də qonşu dövlətlər və xalqlarla mehriban qonşuluq münasibətlərində olmuşdur. Bu mütərəqqi tarixi ənənələr bu gün də davam edir və Azərbaycan dövləti bölgədə sülhün və sabitliyin bərqərar olunması istiqamətində səyfərini əsirgəmir.

Təbiidir ki, bütün bu məqsədlərə çatmaq üçün yalnız bir tərəfin istəyi kifayət deyildir. Beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, milli və dini azlıqların hüquqlarının müdafiəsi kimi prinsiplərini əsas tutmaqla qarşılıqlı hörmət, anlaşma, etimad və hər şeydən öncə bütün tərəflərin maraqlarının təmin olunması məqsədi ilə güzəştlər edilməsi ümdə şərtlərdəndir. Əks halda bəşəriyyət müharibə və münaqişə ocaqlarından xilas ola bilməz.

Ümidvar olduğumu bildirirəm ki, dünyanın mötəbər dini və mənəvi rəhbərlerinin xeyirxah məqsədlərə xidmet edən zirvə görüşü zəmanəmizin narahat məsələlərini dərindən müzakirə

edəcək, bəşəriyyətin tarixi haqqı olan sülh, əmin-amallıq şəraitində yaşaması işinə öz layiqli töhfəsini verəcəkdir.

Bu müqəddəs amal uğrunda hər birinizə böyük uğurlar arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

**MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB PETRU LUÇİNSKİYƏ**

Hörmətli cənab Prezident!

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Moldova xalqını səmimi qəlb-dən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin gözəl ənənələri vardır. Mən Moldova Respublikası ilə bütün sahələrdə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət verirəm və bundan məmənunluq duyuram. Əminəm ki, əlbir səylərlə biz xalqlarımızın və ölkələrimizin dostluğunu və iş birliyini daha da möhkəmləndirəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına nail olacağım.

Əziz Petru Kirilloviç, Sizə möhkəm cansağlığı və səadət, böyük hörmət bəslədiyimiz Moldovanın bütün vətəndaşlarına uğurlar, tərəqqi və firavanhıq arzulayıram.

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ**

Hörmətli cənab Prezident!

«Qalatasaray» futbol klubunun UEFA superkuboku uğrunda yarışda parlaq qələbəsi məni ürəkdən sevindirdi.

Bu qələbə münasibətilə Sizi və qardaş türk xalqını təbrik edir, sevincinizi qoşulur, «Qalatasaray» futbolçularına yeni-yeni uğurlar dileyirəm.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 27 avqust 2000-ci il

**MALAYZİYANIN DÖVLƏT BAŞÇISI  
ƏLAHƏZRƏT SULTAN SƏLAHÜDDİN  
ƏBDÜL ƏZİZ ŞAHА**

**Əlahərzət!**

Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətlə Sizi, ailənizin üzvlərini və dost Malayziya xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və seadət, Malayziyanın bütün vətəndaşlarına sülh, əmin-amalıq və firavanlıq arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Malayziya arasında hərtərəfli əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı və tərəqqisi naminə inkişaf edəcəkdir.

**Əlahərzət, Sizə hörmət və ehtiramımı bildirirəm.**

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 avqust 2000-ci il

**MALAYZİYANIN BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB MAHATHİR BİN MƏHƏMMƏDƏ**

Hörmətli cənab Baş nazir!

Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Malayziya xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə əmin-amallıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətləri genişlənib möhkəmlənəcək, xalqlarımızın rifahına, sülhə və sabitliyə xidmət edəcəkdir.

*Hörmətla,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 avqust 2000-ci il

## «QURTULUŞ» QAZMA QURĞUSUNUN İSTİSMARA BURAXILMASINA HƏSR OLUNMUŞ MƏRASİMƏDƏ NİTQ

*29 avqust 2000-ci il*

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz neftçilər!

Bu gün biz Azərbaycanın həyatında yeni bir əlamətdar tarixi hadisə münasibətilə bu təntənəli mərasimə toplaşmışıq. Dünyanın böyük neft şirkətləri ilə Azərbaycanın əməkdaşlığı uğurla həyata keçirilir. Biz son illər çoxlu nailiyyətlər əldə etmişik və bu gün **bu istiqamətdə** yeni bir addım atılır, yeni qazma qurğusu istismara verilir.

Bildiyiniz kimi, burada da deyildi ki, bu qazma qurğusunun tikilməsində, quraşdırılmasında, yaranmasında bir çox xarici ölkələrin neft şirkətləri və Azərbaycan Dövlət Neft Şirkəti müştərək iş görmüş, bu qazma qurğusunu istismar üçün bizi təqdim etmişlər. Bu qazma qurğusunun yaranmasında xarici şirkətlərin mütəxəssisləri ilə bərabər Azərbaycan neftçiləri, mühəndisləri, mütəxəssisləri, fəhlələri fəal iştirak etmişlər.

Mən bu əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm. Bu qurğunun yaradılmasını və istismara verilməsini təmin edən, bizimlə bərabər işləyən xarici ölkələrin şirkətlərini təbrik edirəm!

Azərbaycanın neftçilərini, xüsusən bu qurğunun yaranmasında zəhmət çəkmmiş, fəal iştirak etmiş mütəxəssislərimizi,

mühəndislərimizi, bütün neftçilərimizi təbrik edirəm və onlara səmimi qəlbdən təşəkkür edirəm!

Bu əlamətdar hadisə münasibətilə bütün Azərbaycan xalqını, vətəndaşlarını təbrik edirəm!

«Qurtuluş» qazma qurğusu haqqında geniş məruzə ilə çıxış edən Natiq Əliyev və qonaqlarımız bize ətraflı məlumat verdilər. Bu məlumatlar bizim hamimiz həqiqətən heyran edir.

Bu qazma qurğusunun yaranmasının, bu gün istismara verilməsinin Azərbaycan üçün, xalqımız, millətimiz üçün əhəmiyyəti nədən ibarətdir?

Birincisi, bu onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası uğurla həyata keçirilir.

İkincisi, bu onu göstərir ki, Azərbaycana xarici sərmayənin gəlməsi davam edir. Burada deyildiyi kimi, bu qurğunun yaranması üçün 175 milyon dollar vəsait sərf olunubdur. Bu, Azərbaycan üçün yeni sərmayədir, yeni yatırımdır.

Bu onu göstərir və bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan xalqı, neftçiləri, mühəndisləri, mütəxəssisləri, fəhlələri nə qədər yüksək səviyyədədirler və nə qədər böyük işlər görməyə qadirdirlər.

Bu onu göstərir ki, Azərbaycana dünyada ən müasir, ən yüksək səviyyəli olan texnika, texnologiya gelir, bu da Azərbaycanın həm neft sənayesini inkişaf etdirmək, həm də Azərbaycan mütəxəssislərinin, neftçilərinin, mühəndislərinin səviyyəsini qaldırmaq üçün çox böyük əhəmiyyət daşıyır.

Bu onu göstərir ki, bu qurğunun tikilməsi ilə ölkəmizdə mindən artıq azərbaycanlı yeni iş yeri qazanıbdır, yüksək məvacib alıb, öz rifah halını yaxşılaşdırıbdır. Burada deyildiyi kimi, Azərbaycan bu qurğunun tikilməsindən 28 milyon dollarlıq vergi və başqa vəsaitlər üzrə fayda götürübdir.

Azərbaycanın yeni neft strategiyasının əməli nəticələri, qələbələri budur! Bizim uğurla getdiyimiz yolun nəticələri budur!

Xatirinizdədir ki, 1994-cü ildə Azərbaycanın ağır vəziyyətində, ölkəmiz həm sosial-iqtisadi çətinliklər içərisində yaşadığı, həm də respublikamızda ictimai-siyasi sabitlik lazımi səviyyədə olmadığı bir zamanda biz dönyanın böyük neft şirkətlərini Azərbaycana cəlb etdik. Onlar Azərbaycan dövlətinə inandılar və ölkəmizə böyük sərmayələr qoymaq barədə qərar qəbul etdilər. Birgə işlərimiz nəticəsində 1994-cü ilin sentyabrında Azərbaycan dönyanın 11 böyük neft şirkəti ilə müqavilə imzaladı. Bu müqavilə o qədər nəhəng xarakter daşıyırkı ki, ona «Əsrin müqaviləsi» adı verildi.

«Əsrin müqaviləsi» dünyada böyük əks-səda doğurdu. Bu hadisə Azərbaycan xalqını, bizim dostlarımızı sevindirdi, xalqımızda böyük ümidi lə yaratdı. Xatirinizdədir ki, eyni zamanda, bu müqaviləyə inanmayanlar, onun həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr də az deyildi. Ancaq həyat və ötən illər sübut etdi ki, Azərbaycan dövləti doğru, düz yol ilə gedibdir və 1994-cü ildə Azərbaycanla müştərək iş görməyə başlayan dönyanın böyük dövlətləri, neft şirkətləri artıq bunun əməli nəticəsini görürərlər.

Biz qısa bir zamanda əməli nəticələr aldə etdik. 1997-ci ildə «Çıraq» neft yatağından neft hasil etdik və onu dünya bazarlarına ixrac etməyə başladıq. Bu neft Bakı-Novorossiysk kəməri ilə ixrac edilməyə başlandı. Ondan sonra biz qısa bir zamanda Bakı-Supsa neft kəmərini tıkdık, 1999-cu ilin aprel ayında onu təntənəli surətdə açdıq və Azərbaycandakı yataqlardan hasil olunan neft bu neft kəməri ilə indi dünya bazarlarına çıxarılır.

Biz Xəzər dənizindəki «Şahdəniz» yatağında böyük, nəhəng qaz ehtiyatlarını aşkar etdik, neft ölkəsi kimi tanınan Azərbaycanın bundan sonra həm də qaz ölkəsi olduğunu və xarici bazarlara qaz çıxarmağa yeni imkanlarımız yarandığını bütün dünyaya bəyan etdik və bu barədə də lazımi əməli işlər görürük. «Əsrin müqaviləsi»ndən sonra ötən illər ərzində 19

müqavilə imzalanıbdır. Bu müqavilələrdə xarici ölkələrin 30-a qədər neft şirkəti iştirak edir. Bunların hamisi gələcəkdə Azərbaycanın nə qədər böyük miqdarda neft və qaz hasil edib dünya bazarlarına çıxaracağına əyani sübutdur.

Hasil olan böyük nefti dünya bazarlarına çıxarmaq üçün ötən beş il müddətində biz Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin tikilməsi problemləri ilə məşğul idik. Bildiyiniz kimi, keçən ilin noyabr ayında ATƏT-in İstanbul zirvə görüşündə Türkiye, Azərbaycan, Gürcüstan və Qazaxistan prezidentləri Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında müqaviləni imzaladılar və bu böyük layihəyə Amerika Birleşmiş Ştatlarının prezidenti də öz imzasını qoymuş. Beləliklə də biz böyük neftin dünya bazarlarına çıxarılması üçün əsas neft kəmərinin yaranmasına nail olduq.

İndi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyənin, Gürcüstanın neft şirkətləri ilə bərabər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlamaq üçün lazımı tədbirlər görülür. Bu tədbirləri tezliklə hazırlayıb işə başlamaq lazımdır.

Təəssüf ki, indi biz yeni problemlərlə rastlaşmışıq. Bəziləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin həyata keçirilməsinə yenidən mane olmaq istəyirlər. Bəziləri belə fikirlər söyləyirlər ki, Azərbaycanda o qədər neft yoxdur və bu kəmərin tikilməsinə ehtiyac yoxdur.

Təbiidir ki, bu qüvvələrin, dairələrin bəziləri, ola bilər, bunu anlamırlar, bəziləri isə Xəzər dənizi kimi böyük enerji ehtiyatlarına malik olan hövzədən Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına müxtəlis səbəblərdən mane olmaq istəyirlər. Ancaq onlar heç bir şey edə bilməyəcəklər. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi hazırlanmalıdır, bu barədə müqavilə imzalanıbdır və bu kəmərin inşasına başlanmalıdır. Həmin kəmər inşa ediləcək, bu iş vaxtında həyata keçiriləcək və heç kəs ona mane ola bilməyəcəkdir.

Bugünkü bu hadisə, bu tətənəli mərasim mənim indicə dediklərimə əyani sübutdur.

Bilirsiniz ki, son bir neçə ildə Xəzər dənizinin Azərbaycan sektorunda kəşfiyyat işləri aparmaq, quyuların qazılmasını təmin etmək üçün iki nəhəng qazma qurğusu – «Dədə Qorqud» və «İstiqlal» yarımdalma qazma qurğuları hazırlanıb işə salınıbdır. İndi onlar öz vəzifələrini yerinə yetirirlər.

Bu gün biz yeni bir qazma qurğusunun tikilməsi, hazırlanması və istismara verilməsinin şahidiyik. Hələ bundan sonra da belə qazma qurğuları yaranacaqdır. Çünkü Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan zəngin neft və qaz yataqları və ümumiyyətlə Xəzər bölgəsindəki enerji ehtiyatları belə qazma qurğularının çox olmasına tələb edir ki, qazma, kəşfiyyat işləri aparılsın, neft və qazın hasilatına başlansın. Əgər bu belə olmasaydı, bu cür qazma qurğusunun yaranmasına 175 milyon dollar vəsait qoyulmasına nə ehtiyac var idi?!

Mənim bu dediklərim həmin o bədxahlara, Azərbaycana düşmən gözü ilə baxanlara, ölkəmizə paxılıq edənlərə və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə integrasiya olunmasına maneçilik törədənlərə cavabdır.

Bu sahədə bu günə qədər gördüyüümüz işlər və bundan sonra, gələcəkdə görəcəyimiz işlər Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə, müstəqil bir dövlət kimi ölkəmizin çıxəklənməsinə gedən yolları təmin edir.

Azərbaycan xalqının tam əksəriyyəti bizim gördüyüümüz bu işlərə yüksək qiymət verir, ona böyük ümidi bəsləyir və bütün bu nailiyyətlərimizə, o cümlədən bugünkü nailiyyətimizə də sevinir. Qoy istəyənlər sevinsinlər, istəməyənlər kor olsunlar!

Biz birinci yarımdalma qazma qurğusuna «Dədə Qorqud» adı verdik. Bunun çox böyük tarixi, milli əhəmiyyəti vardır. Dədə Qorqud bizim ulu babamızdır. Həmin qazma qurğusu

ilə Xəzər dənizində yeni neft yataqlarının istifadəyə verilməsini təmin etmək, Azərbaycan xalqının rifahını qaldırmaq bizim məhz Dədə Qorqud kimi ulu babamızın ruhunu şad edəcəkdir. Ona görə də biz ona «Dədə Qorqud» adı verdik.

Biz ikinci qazma qurğusuna «İstiqlal» adını verdik. Nə üçün? Çünkü əger biz istiqlaliyyətimizi, müstəqilliyimizi əldə etməsəydik, millətimiz azad olmasayı, Azərbaycan dövlət müstəqilliyini əldə edib dünya birliyində bərabər hüquqlu dövlətlərdən biri olmasayı biz bu böyük neft strategiyası planını və başqa işləri həyata keçirə bilməzdik. İstiqlaliyyət, müstəqillik bizim üçün, xalqımız üçün bu gün də, gələcəkdə də ən əziz bir anlayışdır. Buna görə də biz həmin qazma qurğusuna «İstiqlal» adı vermişik.

Bu gün istismara verdiyimiz yeni qurğuya isə «Qurtuluş» adı verilmişdir. Bunun da böyük əhəmiyyəti vardır. Nə üçün «Qurtuluş»? Çünkü qurtuluş Azərbaycan xalqının əsərətdən, müstəmləkəçilikdən qurtulması deməkdir. Qurtuluş Azərbaycan xalqının azadlığa çıxması deməkdir. Qurtuluş son illərdə Azərbaycan xalqının başına gəlmiş bəlalardan çıxmazı deməkdir. Qurtuluş 1993-cü ildə Azərbaycanda yaranmış vətəndaş müharibəsindən qurtulmaq deməkdir. Qurtuluş Azərbaycan parçalandığı zaman onun parçalanmasının qarşısını almaq deməkdir. Qurtuluş Azərbaycanın müstəqilliyi, azadlığı deməkdir. Ona görə də bu qurğu «Qurtuluş» adını daşıyır.

Mən «Qurtuluş» qazma qurğusuna və onu idarə edəcək, orada çalışan insanlara uğurlar arzulayıram və əmin olduğumu bildirmək istəyirəm ki, «Qurtuluş» qazma qurğusu Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsində öz xidmətlərini göstərəcək, yeni neft quyularının qazılmasında, neftin və qazın hasıl olunmasında şücaətlə çalışacaq və öz nailiyyətləri ilə bizi sevindirəcəkdir.

Əziz dostlar!

Bugünkü hadisə bizim hamımızı sevindirir. Çünkü yeni bir qələbənin, nailiyyətin şahidiyik. Bir də ona görə sevinirəm ki, çox hörmət etdiyim, mənim üçün çox əziz olan Azərbaycan neftçiləri ilə yenidən görüşmək imkanı əldə etdim.

Yaşasın Azərbaycan neftçiləri!

Yaşasın müstəqil Azərbaycan!

«Qurtuluş» qazma qurğusuna uğurlar, uğurlar, uğurlar olsun!

Sağ olun.

## **QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB ƏSGƏR AKAYEVƏ**

Hörmətli cənab prezident!

Qırğızıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətile Sizə və qardaş qırğız xalqına səmimi salamlarımı və təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında əlaqələr hərtərəfli inkişaf edir. Mən ölkələrimizin tarixi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin getdikcə genişlənməsini və möhkəmlənməsini yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizinlə birgə səylərimiz sayəsində qardaş xalqlarımız arasında uğurla inkişaf edən mehriban dostluq əlaqələri və işbirliyi daha da sıxlışacaq və dərinləşəcək, dili, dini və amali bir olan xalqlarımızın rifahına və əmin-amanlığına xidmət edəcəkdir.

Əziz Əsgər Akayeviç, Sizə möhkəm cansağlığı və səadət, Qırğızıstanın xalqına sülh, tərəqqi və şiravanlıq arzulayıram.

*Hörmət və ehtiramla,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 avqust 2000-ci il

## ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA

Möhtərəm cənab Prezident!

Ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və qardaş Özbəkistanın xalqını ürəkdən təbrik edirəm.

Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda Özbəkistan qısa müddət ərzində böyük müvəffəqiyətlər qazanmışdır. Sizin rəhbərliyinizlə elan edilmiş və həyata keçirilməkdə olan müstəqil siyaset, iqtisadi islahatlar Özbəkistanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərmiş, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına möhkəm zəmin yaratmış, xalqın rifahının yüksəlməsini təmin etmişdir.

Fərəhli haldır ki, dövlət quruculuğu prosesində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası strateji partnerlərdür. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasındaki münasibətlər hər iki ölkənin milli mənafeyinə uyğun surətdə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Biz ikitərəfli Azərbaycan – Özbəkistan əməkdaşlığının böyük imkanlarından müvəffəqiyətlə istifadə edilməsi, beynəlxalq və regional layihələrin gərçəkləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Cənab prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və səadət, məsul dövlət ilərinizdə uğurlar, ölkənizə əmin-aməniləq və tərəqqi arzulayıram.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri

## **«LUKoyb» NEFT ŞİRKƏTİNİN PREZİDENTİ CƏNAB V.Y.ƏLƏKBƏROVA**

Hörmətli Vahid Yusifoviç!

Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirəm, Sizə cansağlığı, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizin başçılıq etdiyiniz neft şirkəti dünyanın ən iri neft şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda beynəlxalq layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edir. Sizin şirkətinizin bu mühüm layihələrdə iştiraki həm Azərbaycanın neft və yanacaq-energetika kompleksinin inkişafında, ölkəmizin dünya iqtisadiyyatına integrasiyasında, həm də Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində xeyli rol oynayır.

Sona yetməkdə olan yüzilliyin tarixinə əfsanəvi neft diyarı kimi həmişəlik daxil olan Azərbaycan Sizin formalaşmağınızda böyük rol oynamışdır. Siz Azərbaycanın neft məktəbini Tümen kimi mürəkkəb neft hasilatı bölgəsində şərəflə təmsil edərək, neftçilər arasında böyük nüfuz qazana bildiniz. Postsoviet dövrünün yeni şəraitində – nestin güclü coğrafiyası amilə çevrildiyi şəraitdə Siz iri sərmaya layihələrinin həyata keçirilməsinə fəal surətdə qoşuldunuz və beynəlxalq birliyin işgüzar dairələri ilə səmərəli qarşılıqlı əlaqəni təmin etdiniz. Bərabər başlanğıc şəraitində, bütün neft şirkətlərinə sovet dövrünün neft sənayesindən köhnəlmiş avadanlığın və əməyin səmərəsiz təşkilinin miras qaldığı bir zamanda Siz nymayış etdirdiniz ki, qısa müddət ərzində dünya standartları

səviyyəsində işləyən, beynəlxalq bazarda rəqabət qabiliyyəti-nə malik şirkət yaratmaq mümkündür.

İndi, «LUKoil»un ən iri neft şirkətləri ilə bir sıradə durduğu, qarşılıqlı surətdə faydalı münasibətləri sahmana sadığı, neft iqtisadiyyatının dünya bazarlarına çıxarılması yollarını, dünya iqtisadi sisteminə çıx iteqrasiyani təmin etdiyi bir vaxtda demək olar ki, sizin seçdiyiniz inkişaf strategiyası öz bəhrələrini vermişdir.

Bütün Azərbaycan xalqı ilə birlikdə Sizin uğurlarınızla fəxr edirəm və ümidvaram ki, fəaliyyətiniz Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin formallaşmasına və möhkəmlənməsinə bundan sonra da xidmət edəcəkdir.

*Səmimi arzularla,*

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı şəhəri, 29 avqust 2000-ci il*

## ZƏFƏR BAYRAMI VƏ TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏŞKİL EDİLMİŞ MƏRASİM DƏ NİTQ

*Bakı Əyləncə mərkəzi*

*30 avqust 2000-ci il*

Hörmətli cənab səfir!

Hörmətli generallar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Bu gün türk xalqının, cümhuriyyətinin, dost, qardaş Türkiyənin tarixində çox əlamətdar və tarixi gündür. Birinci dünya müharibəsindən sonra Osmanlı imperatorluğu dağıldı və Türkiyənin düşmənləri nəinki imperatorluğu, eyni zaman da Türkiyəni hər tərəfdən dağıtmaya, parçalamağa çalışdılar. Ancaq türk xalqı bunların hamısına sinə gərdi, öz qəhrəmanlığını gösterdi və türk əsgəri nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bütün bunların təşkilatçısı, bu böyük qələbələrin ilhamçısı böyük Mustafa Kamal Atatürk olmuşdur. Büyük Atatürkün rəhbərliyi altında türk xalqı öz gücünü topladı, birliyini təmin etdi və öz torpaqlarının qorunması, qədim türk torpağında Türkiyə dövlətinin yaranması uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə tarixi günlərdən biri də 30 avqust Zəfər günüdür. Ona görə də Türkiyə Cümhuriyyəti, dövləti, qardaş türk xalqı bu günü Türkiyə tarixində böyük qələbə günü, zəfər günü kimi bayram edir. Azərbaycan xalqı da, müstəqil Azərbaycan

dövləti də qardaş türk xalqı, cümhuriyyəti ilə bərabər bu günü böyük iftixar hissi ilə bayram edir.

Mən bu bayram münasibətilə sizi, qardaş türk xalqını, Türkiyə Cümhuriyyətini, Türkiyənin qəhrəman əsgərlərini, ordusunu, bütün Silahlı Qüvvələrinin şəxsi heyətini səmimi qəlb-dən təbrik edirəm və qardaş türk xalqına, türk əsgərinə yeni-yeni uğurlar arzulayıram.

İndi Türkiyə Cümhuriyyəti dünyanın böyük, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş və çox güclü orduya malik olan bir ölkəsidir və dünya birliyində özünə layiq olan yeri tutubdur, dünya siyasetində öz sözünü deyib, öz fəaliyyətini göstəribdir. Ancaq Türkiyənin bu gün bu səviyyəyə qalxmasının tarixi böyündür, çox şanlıdır və çox çətinliklərdən keçibdir.

Tarixi heç vaxt unutmaq olmaz. Osmanlı imperatorluğu dağlıqlıdan sonra 1920-ci ildə imzalanmış bir müqavilə ilə Türkiyəni tamamilə parçalamaq, ayrı-ayrı ölkələrə vermək və Türkiyə üçün Ankara çevrəsində bir az torpaq saxlamaq haqqında beynəlxalq təşkilatın və bir çox dövlətlərin qərarı çıxarılmışdı. Belə bir qərardan, belə bir ədalətsizlikdən sonra böyük iradə, qəhrəmanlıq lazımlı idi ki, öz gücünü, türklüyünü, türk xalqının, dövlətinin böyük tarixinə, ənənələrinə sədaqəti ni göstərəsən və güc toplayıb bütün bunların qarşısını alasan.

Bunların hamisinin yaradıcısı, banisi, böyük rəhbəri türk xalqının və bütün türk dünyasının, Azərbaycan xalqının sevimli şəxsiyyəti böyük Mustafa Kamal Atatürk olmuşdur. O, öz silahdaşları, məsləkdaşları ilə türk xalqının daxilində olan böyük mənəvi potensialı, türk xalqının qəhrəmanlıq nümunələrini yenidən birləşdirib düşmənlərə qarşı savaşa qalxdı, müharibə apardı. Böyük döyüşlər getdi, türk xalqı çoxlu şəhidlər verdi, qanlar töküldü. Ancaq türk xalqı zəfər çaldı, qələbə əldə etdi. Məhz bunun nəticəsində də, 1920-ci ildə Türkiyə haqqında qərar qəbul etmiş dövlətlər qəbul etdikləri qərarlardan 1922-ci ildə imtina etdilər və böyük Mustafa

Kamal Atatürkün başçılığı ile Türkiye Cumhuriyyeti və Türkiyənin Silahlı Qüvvələri yarandı.

Biz Türkiye Cumhuriyyətinin 75 illiyini təntənə ilə birlikdə qeyd etdik. Türkiye Cumhuriyyətinin yaradılmasından 77 il keçir. Türk xalqı böyük mərhələlərdən keçib, nailiyyətlər əldə edibdir. Həm Türkiye üçün, həm də bizim üçün bunların hamisindən əziz olan odur ki, Türkiye güclənib, qüvvətlənib və onun torpağına göz dikən hər bir düşmənə cavab verməyə qadir olubdur. Burada da Türkiyənin Silahlı Qüvvələrinin çox böyük rolü vardır.

Türkəyə ordusunu, Silahlı Qüvvələrini böyük Mustafa Kamal Atatürk yaratmışdır və ordu quruculuğu ömrünün sonuna qədər onun üçün ən əziz, önəmlı işlərdən biri olmuşdur. O, elə bir ordu qurmuş, elə bir Silahlı Qüvvələr yaratmışdır ki, Mustafa Kamal Atatürkün yoluna, öz vətəninə, millətinə sadıqdır və onlar öz torpaqlarını şərəflə qorumağa həmişə hazırlırlar.

Biz fəxr edirik ki, Türkiyənin ordusu indi Avropada ən böyük, güclü ordulardan biridir, müasir silahlarla təmin olunmuş, yüksək hərbi peşəyə sahib olmuş əsgərlərdir. Bunu bütün dünya etiraf edir. Ancaq türk ordusunun ən böyük xüsusiyyəti ondan ibarətdir ki, hər bir əsgər öz torpağına, millətinə, Türkiye Cumhuriyyətinə, Atatürk ideyalarına daim sadıq olmuşdur. Bu, Türkiye Silahlı Qüvvələrinin bu qədər güclü, qüdrətli olmasının əsas səbəbidir.

Bu, eyni zamanda bizim üçün, yeni müstəqillik əldə etmiş, ordu quruculuğu prosesi aparan Azərbaycan üçün də böyük bir örnek, təcrübə məktəbidir. Türkiye ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri, müxtəlif sahələrdə bizim əməkdaşlığımız Azərbaycan və Türkiye ordularının əməkdaşlığı ilə sıx bağlıdır.

Azərbaycanın gənc övladları Türkiyənin hərbi məktəblərində yüksək təhsil alırlar, həm bilik toplayır, həm də türk

ordusunun, əsgərinin mənəvi keyfiyyətlərindən, vətənə, millətə, dövlətə sadıq olmaq keyfiyyətlərindən bəhrələnilər. Hesab edirəm ki, bizim bu əməkdaşlığımız Azərbaycan üçün indiyə qədər faydalı olubdur, bundan sonra da faydalı olacaqdır.

Bu gün bu Zəfər bayramında, təbiidir ki, biz təkcə ordu sahəsində əməkdaşlığımızdan yox, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq və əməkdaşlıqdan da danışmalıyıq. Bu barədə onu deyə bilerəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra indiyə qədər bizim dostluq, qardaşlıq əlaqələrimiz aybaay, günbəgün möhkəmlənir, inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Buna heç kəs mane ola bilməz.

Türkiyənin həm dövlət, hökumət rəhbərləri, həm də Silahlı Qüvvələrin başçıları ilə çox sıx dostluq, işgüzar əlaqələrimiz vardır. Hörmətli Əhməd Necdət Sezərin Türkiyə prezidenti seçiləndən sonra xarici ölkəyə ilk səfərini Azərbaycana etməsi Türkiyə ilə Azərbaycan arasındaki əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu və Türkiyənin Azərbaycana nə qədər böyük əhəmiyyət verdiyini göstərir.

Türkiyənin generalları və zabitləri Azərbaycanda çox uğurlu fəaliyyət göstərir, ordu quruculuğunda ölkəmizə faydalı yardımçılar edirlər. Mən bütün bunlara görə Türkiyə Cümhuriyyətinə, Türkiyənin Silahlı Qüvvələrinə və qardaş türk xalqına bu əziz bayram günü dərin təşəkkürümü və minnətdarlığını bildirirəm.

Hamımız əminik ki, Türkiyə ordusu daha da güclənəcək və Türkiyə Cümhuriyyətinin torpaqlarının qorunması, onun suverenliyinin təmin olunması yolunda bundan sonra da böyük işlər görücəkdir.

Türkiyənin Azərbaycandakı hərbi attaşesi, hörmətli general – biz general deyirik – Sadıq paşa buradakı nitqində eyni zamanda, Azərbaycanla vidalaşması haqqında məlumat ver-

di. Sadıq paşa Türkiyə Cümhuriyyətinin Azərbaycanda hərbi attaşesi kimi iki ildir ki, fəaliyyət göstərir, Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq edir və fəaliyyətini uğurla başa çatdırır. Bu, özü-özlüyündə Türkiyə-Azərbaycan əməkdaşlığıının, dostluq və qardaşlıq əlaqələrinin parlaq təzahürüdür. Ancaq Türkiyə Cümhuriyyətinin əsgərləri, generalları üçün Azərbaycan çox xoşbəxt bir yerdir. Bu, indiyə qədər də belə olubdur, indi də belədir.

Hörmətli Sadıq paşa Azərbaycanda öz fəaliyyətini başa çatdıraraq, gördüyü işlərə, göstərdiyi xidmətlərə görə türk ordusunun tüm-general, yəni general-leytenant rütbəsini alıbdır. Mən bu münasibətlə hörmətli Sadıq paşanı ürəkdən təbrük edirəm. Ümidvaram ki, o, bundan sonra da öz xalqına, millətinə, dövlətinə, şərəflə əsgər borcuna sədaqətlə xidmət edəcəkdir. Əgər o, gəlib Azərbaycanda yenə xidmət etsə, yenə də bir ulduz alacaqdır.

İnsan üçün hər peşə şərəflidir. Hər bir insanın həyatda müəyyən peşəyə ya istedadı, ya da istəyi vardır, yaxud sadəcə, o sahədə çalışmaq istəyir. Hər bir dövlətdə, cəmiyyətdə iş görən adamlar, təbübdir ki, cəmiyyətinə, xalqına fayda verirlər. Amma bütün bu peşələrin içərisində on şərəflə peşə vətəni, dövləti qorumaq, əsgərlik peşəsidir. Bu, bütün peşələrin içərisində şərəflidir və həmişə xalq tərəfindən sevilib, sevilir və seviləcəkdir. Məhz buna görə də Türkiyədə orduya bu qədər məhəbbət vardır. Məhz buna görə də Türkiyənin Silahlı Qüvvələri ölkənin həyatında xüsusi rol oynayır və onların xüsusi statusu vardır. Məhz buna görə də türk əsgəri bütün keyfiyyətləri ilə başqa ölkələrin əsgərindən müsbət nöqtəyinənəzərdən fərqlənir. Güman edirəm ki, müstəqil Azərbaycanın əsgəri də bu peşəni türk əsgəri kimi yüksək qiymətləndirəcək, Azərbaycan dövlətçiliyi, onun bu günü və gələcəyi üçün bu peşənin nə qədər əhəmiyyətli, şərəfli olduğunu dərk edəcəkdir. Türkiyədə olduğu kimi, Azərbaycan əsgəri də ölkə-

mizdə bu gün də sevilir, gələcəkdə də seviləcək və böyük hörmətə malik olacaqdır.

Mən hörmətli Sadıq paşaya ölkəmizdə uğurlu fəaliyyət göstərdiyinə görə Azərbaycan dövləti adından təşəkkür edirəm, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıram. Əminəm ki, o, bu yolda hələ bir çox mərtəbələrə qalxacaqdır.

Eyni zamanda, hörmətli Sadıq paşanın arzusu ilə mən burada, buraya toplaşanların qarşısında onun ikinci ulduzunu ona təqdim etmək istəyirəm. \*

\* \* \*

**H e y d ə r Ə l i y e v:** Öziz dostlar, bu bayram münasibətlə sizi bir daha təbrik edirəm, buradan – Azərbaycanın paytaxtı Bakıdan türk xalqına hörmət və ehtiramımızı, sevgi, məhəbbətimizi çatdırmaq istəyirəm. Türk xalqını, Türkiyə Cümhuriyyətini bu Zəfər bayramı günü münasibətlə bir daha təbrik edirəm. Sağ olun.

---

\* Azərbaycandakı uğurlu işinə görə Türkiye dövləti tərəfindən növbəti hərbi rütbəyə layiq görülmüş hərbi attaşə Sadıq Ercanın xahişi ilə Azərbaycan prezidenti Heydər Əliyev ikinci general ulduzunu onun poqonlarına taxdı.

## **YENİ DƏRS İLİNİN BAŞLANMASI VƏ BİLİK GÜNÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏNTƏNƏLİ TOPLANTIDA NİTQ**

*Bakı,*

*Nərimanov rayonu, 82 saylı pilot orta məktəbi*

*1 sentyabr 2000-ci il*

**Əziz müəllimlər!**

**Əziz tələbələr!**

**Əziz uşaqlar!**

**Əziz gənclər!**

**Əziz valideynlər!**

Bu ümumxalq bayramı – Bilik günü münasibətilə sizi, Azərbaycanın bütün müəllimlərini, tələbələrini, gənclərini, bütün Azərbaycan xalqını səmimi-qəlbədən təbrik edirəm və Azərbaycan məktəbinə, təhsilinə, gəncliyinə yeni-yeni böyük uğurlar arzulayıram.

Bu gün müstəqil Azərbaycanın hər guşəsində məktəblər, ali məktəblər təhsil ilinə başlayır. Uşaqlar, körpələr 1-ci sinfə qədəm qoyur, orta təhsil almış gənclər universitetlərin auditoriyalarına daxil olurlar, yay istirahətindən sonra müəllimlər işə başlayırlar. Bu, Azərbaycanın həyatında ən böyük hadisədir. Çünkü ölkəmizin əhalisinin demək olar ki, hamısı təhsilə cəlb olunubdur, onların hamısı bunda maraqlıdır. O mənada ki, hər bir ailənin uşağı vardır. Uşaq ya məktəbə, ya da universitetə gedir. Bu işə hər bir valideyn, ailə üçün ən böyük nemətdir. Bu, hər bir ailəyə böyük sevinc hissi gətirir.

Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. Amma bu da həqiqətdir ki, Azərbaycan xalqı XX əsrə böyük təhsillənmə yolu keçibdir. Azərbaycanda təhsilin XX əsrin əvvəllərindən inkişafı, yeni-yeni məktəblərin açılması, ali təhsil ocağının, – Bakı Dövlət Universiteti 1919-cu ildə yaranmışdır, – ondan sonra onlarca digər ali təhsil müəssisələrinin və bunların davamı olaraq Azərbaycanda böyük elmi tədqiqat müəssisələri şəbəkəsinin yaranması – bunlar hamısı xalqımızın tarixi nailiyyətidir.

XX əsri sona vuraraq, öz dövlət müstəqilliyyimizi, milli azadlığımızı əldə edəndən sonra sərbəst yaşayaraq fəxr edə biliyik ki, bizim millətimiz, xalqımız biliklidir, təhsilli dir və bu barədə dünyanın hər bir ölkəsi ilə rəqabət aparmağa, yarışa girməyə hazırlıdır.

Bu həqiqətlər Azərbaycan xalqının daxili mənəviyyatını, elm, təhsil sahəsində keçmiş ənənələrini inkişaf etdirməsini və xalqımızın biliyə nə qədər maraqlı olmasını, biliklənmək istəklərini həyata keçirməsini və biliyin yüksəkliklərinə qalxmasını nümayiş etdirir.

Azərbaycanda xalqımızın geniş mənada təhsilli, bilikli olması və çox geniş məktəb şəbəkələrinin, universitetlərin yaranması böyük, çətin və ağır yollar keçmişdir. Vaxt var idi ki, biz 1919-cu ildə Azərbaycanda ilk dəfə universitet yaradarkən orada dərs demək üçün milli müəllim, professor kadrlarına möhtac idik. Belə kadrlar yox idi, çox az idi, çatışmırıldı. Ona görə də başqa ölkələrdən gəlib Azərbaycanda universitetin qurulmasında və təhsilin ilk illərində təhsil sisteminin yaranmasında bizə kömək etdilər.

Bizim ilk dünyəvi məktəblərimiz də elə bu əsrin əvvəlindən yaranmışdır. Ancaq onlar da çox məhdud bir miqdarda gənclərin, uşaqların oxuması imkanına malik idi. Geniş kütlələr

isə təhsildən, demək, biliklənmək, elmi mənimsəmək, dünyada gedən tərəqqiyə qoşulmaq imkanlarından məhrum idi.

Tarixi nöqtəyi-nəzərdən qısa bir zamanda Azərbaycan xalqı böyük bir yol keçdi. Demək olar ki, 20 il ərzində Azərbaycanda hər yerdə məktəblər, ali təhsil müəssisələri yarandı. Ondan sonra elmi müəssisələr, elmi tədqiqat institutları yarandı. Nəhayət, 1945-ci ildə Azərbaycan elminin ən yüksək zirvəsini təşkil edən Azərbaycan Elmlər Akademiyası yarandı.

Azərbaycan çoxdandır ki, icbari orta təhsil sistemini tətbiq edibdir. Amma Azərbaycandan da böyük ölkələr, bəlkə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələr var ki, orada 8 illik icbari təhsil sistemini yaratmaq üçün hələ çalışırlar, müxtəlif müzakirələr və mübahisələr aparırlar.

Təbiidir ki, bizim bu nailiyyətlərimiz birinci növbədə xalqımızın, millətimizin təhsilə, biliyə, elmə olan marağının, bununla bərabər, xalqımızın qədim ənənələri ilə əlaqədar olmuşdur. Bunlarla da bərabər, Azərbaycanın təhsil sahəsində aparılan böyük işlər, siyaset öz nəticələrini vermişdir. Məhz bunlara görə Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini əldə edən zaman ölkəmizdə bütün uşaqların oxuması, təhsil alması üçün məktəblər, çox sayda universitetlər, ən önəmlisi odur ki, böyük, yüksək səviyyəli müəllim, professor, ali məktəb müəllimləri ordumuz var idi. Bunlar xalqımızın nailiyyətləridir.

Mən burada gənc müəllimləri, eyni zamanda yaşı nəslin nümayəndələrini – qocaman müəllimləri görürəm. Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünkü müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır. Ona görə də bu bayram günü mən ilk növbədə müstəqil Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edirəm, müəllimə, bu müqəddəs ada öz dərin hörmət və ehtiramımı, sevgi, məhəbbətimi bildirirəm. Bəyan edirəm ki, müəllim

bundan sonra da müstəqil Azərbaycanın həyatında görkəmli yer tutacaq, müəllimə qayğı gündən-günə artacaq və müəllimin şanı – şöhrəti daha da yüksələcəkdir.

Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Mən də müəllimə borcluyam, sən də müəllimə borclusən, bu nazirlər də müəllimə borcludurlar. Müəllimə borclu olmayan adam yoxdur, – hamı müəllimə borcludur. Ona görə də, mən dəfələrlə demişəm, – bir insan, adı vətəndaş kimi məktəbə qədəm qoyduğum ilk vaxtdan indiyədək mənim müəllime böyük hörmətim, sevgim, məhəbbətim olubdur. Mən həyatimdə çox yollardan keçmişəm. Həyatımın bəzi hissələrini bəlkə də indi xatırlaya bilmirəm, amma müəllimlərimi heç vaxt unutmamışam, hər bir müəllimim bu dəqiqlik də gözümün qarşısındadır.

Müstəqil Azərbaycanda indi təhsilə, demək olar ki, bütün uşaqlar cəlb olunubdur. Bu gün bütün məktəblərdə 1 milyon 662 min şagird dərsə başlayır. Təsəvvür edin, 8 milyon əhalidən 1 milyon 662 mini məktəblərdədir. Onların bir qismi – bizim lap körpə uşaqlarımız məktəbə bu gün ayaq qoyur, digərləri isə bir sinifdən o biri sınıfə keçir. Bu il ali məktəblərimizdə 120 mindən çox tələbə təhsilə başlayıbdır. Bunlar müstəqil Azərbaycanı bütün dünyada tanıdan ən dəyərli göstəricilər-dəndir.

Bu bayram bizim üçün ona görə əzizdir ki, biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməl-ləşdirməliyik. Ona görə də müəllimlər gərək yerlərində saymasınlar, nə qədər təcrübəli olsalar da daim öz biliklərini artırınsınlar. Çünkü dünya çox dinamik inkişafdadır. Bu dinamik inkişaf dünyada sürətlə yeniliklər meydana çıxarır. Ona görə də, təbiidir, müəllim 10-15-20 il bundan önceki səviyyəsi ilə bizim bugünkü yüksək təhsilimizi təmin edə bilməz. Gərək müəllim öz üzərində daim işləsin, dünyanın texniki, elmi tə-

rəqqi nailiyyətlərindən xəbərdar olsun və onları tələbələrə, gənclərə, uşaqlara çatdırınsın.

Təhsil sahəsində bizim apardığımız islahatlar da məhz buna yönəldilibdir. Bilirsiniz ki, indi biz bu barədə Dünya Bankı ilə çox sıx əməkdaşlıq edirik, onların tövsiyələrindən istifadə edirik. Hətta onlar bizim məktəblərin bəzilərini himayəyə götürüb'lər, 20 pilot məktəbi yaradıblar, bu məktəblərə qayğı göstərirlər. Həmin məktəblərdən biri də bu gün buraya toplaşdığımız məktəb – sizin məktəbinizdir. Bilirəm ki, onlar məktəbin təmirinə də, başqa işlərə də yardım ediblər. Mən bunlara görə Dünya Bankının, ümumiyyətlə, Azərbaycan məktəbinə, təhsilinə yardım göstərən müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayn ölkələrin işini yüksək qiymətləndirirəm və onlara təşəkkürümü, minnətdarlığını bildirirəm.

Ancaq gərək bu imkanlardan səmərəli istifadə edəsiniz. Təhsil nazirliyindən başlayaraq təhsil sisteminin ən aşağı həlqəsinə qədər gərək bu işlərin təşkili ilə hər bir məktəbdə müəllim heyəti, məktəbin rəhbərliyi daha da yaxşı məşğul olsunlar və bu imkanlardan istifadə etsinlər.

Mən inanıram ki, biz indi müstəqil dövlət kimi heç kəsdən asılı olmayıaraq, özümüz öz həyatımızın sahibi olaraq bundan sonra məktəbimizi daha da inkişaf etdirəcəyik. Amma məktəbimiz həm dəqiq elmlərin mənimşənilməsində daha da inkişaf etməlidir, eyni zamanda ictimai cəmlər – Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili – bunların hamısı təhsilin çox vacib sahələridir.

Etiraf etmək lazımdır ki, keçmiş zamanlarda, illərdə bu fənlərə bəzən o qədər çox fikir vermirdilər. Cünki o vaxt biz Sovetlər İttifaqının tərkibində idik və Sovet İttifaqının, Sovet hökumətinin təhsil sahəsində olan bütün təlimatları, əmrləri, göstərişləri hər bir respublikada hər millət üçün eyni idi. Demək, burada hər millətin milli ənənələri, dəyərləri, xüsusiyy-

yətləri nəzərə alınmırıldı. Ona görə də, məsələn, saydığım bu sahələrə məktəbdə o qədər böyük diqqət yetirilmirdi.

Ancaq indi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız var. Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içerisinde öncül yerlərdə olubdur. Demək, bu həm bizim tariximizdir, həm mənəviyyatımız, həm də milli mənliyimizdir.

Azərbaycan dili! Bu gün iftخار hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir. Sizə deyə bilərəm ki, başqa ölkələrdə müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şərə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içinde də Azərbaycan dilini mütləq hakim dil etməliyik.

Mən müəllimlərin vəzifələri haqqında dedim. Ancaq bizim gənclərimizin, uşaqlarımızın vəzifəsi bunlardan heç də az deyildir. Müəllim öyrətməlidir, bilik verməlidir, tərbiyə verməlidir. Müəllim çalışmalıdır ki, uşaq nəinki bilik alsin, həm də cəmiyyətdə bütün əxlaq normalarını, prinsiplərini mənim-

səsin və onlara riayət etsin, öz həyatını yüksək əxlaqi dəyərlər əsasında qursun. Ancaq tələbə, şagird, gənc isə gərək çalışın ki, müəllimin bu səyləri ona fayda versin. Ona görə də bu gün birinci sınıfə gedən uşaq da, onuncu sınıfə gedən gənc də bilməlidir ki, bu 10-11 ildə keçən dövr hər bir insanın həyatında ən dəyərli dövrdür. Çünki bu illərdə kim nəyi itiribse, onu sonra bərpa edə, qazana bilməyəcəkdir.

Məktəb illəri hər bir insanın gələcək həyatında ən məsuliyyətli, ən əhəmiyyətli, ən dəyərli illərdir. Ona görə də bizim övladlarımıza, balalarımıza, bu gün məktəbə qədəm qoyan uşaqlara, məktəblərdə oxuyan bütün gənclərə, imtahan verib ali məktəblərə daxil olan tələbələrə tövsiyə edirəm ki, bu illərdən, günlərdən səmərəli istifadə edin, onları itirmeyin. Dünən nə isə itirdiniz, bu gün onun yerini doldura bilməyəcəksiniz. Keçən il nə isə itirdiniz, bu il onun yerini doldura bilməyəcəksiniz.

Mən əminəm ki, indi bizim cəmiyyətdə mənəviyyatın, mədəniyyətin səviyyəsi yüksəldiyi kimi, bu sahədə gənclərimizin də keyfiyyətləri yüksək olacaqdır. Ancaq təbiidir ki, burada valideynlərin də üzərinə çox böyük vəzifə və məsuliyyət düşür. Mən bu gün arzu edərdim ki, valideynlər öz uşaqlarının, balalarının təhsil almasına ciddi yanaşınlar. Etiraf etmək lazımdır ki, bəziləri bu məsələyə o qədər də fikir vermirlər. Bəziləri hesab edirlər ki, uşaq elə diplom alsa gedib işləyəcəkdir. Bəziləri bəlkə də özləri dərk edə bilməyərək həmin məsələlərə biganə qalırlar. Ancaq onlar səhv edirlər. Hər bir ailənin, hər bir valideynin bütün başqa qaygilardan ən böyük qayğısı öz uşaqlarını Azərbaycanın sağlam, bilikli, yüksək mənəviyyatlı vətəndaşları kimi böyütməkdir.

Bu gün məktəbə gedən uşaqlar Azərbaycanın vətəndaşı – yüksək mənada vətəndaş, yüksək biliyə malik olan vətəndaş, yüksək əxlaqa malik olan vətəndaş, dövlətçiliyə sədaqətli olan vətəndaş, vətənpərvər olan vətəndaş olmalıdır. Arzu edi-

rəm ki, valideynlər bu işlərə daha da çox diqqət yetirsinlər və qayğı göstərsinlər.

Müstəqil Azərbaycan yaşayır, inkişaf edir. İndi bizim problemlərimiz, çətinliklərimiz də çoxdur. On böyük, ən çətin problem Ermənistən-Azərbaycan münaqişəsinin həll olunması, işgal edilmiş torpaqların azad olunması və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz elinə-obasına qayıtmasıdır. Biz bu sahədə durmadan çalışırıq və bundan sonra da çalışacaqıq. İnanıram ki, biz buna nail olacaqıq.

Ancaq indi Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunmuş rayonlardan köçkün düşmüş ailələrin – əksəriyyəti çadırlarda məskunlaşmışlar, onların övladları, körpələri təbiiidir ki, çətin, daha da ağır şəraitdə yaşıyırlar. Mənə verilən rəqəmlərə görə, bu gün məktəbə gedənlərdən təxminən 89 min nəfəri həmin işgal olunmuş torpaqlardan zorla çıxarılmış ailələrdəndir.

Çadır şəhərciklərində məktəblər yaranıbdır. Bilirsiniz, bu fakt mənim ürəyimi incidir ki, səkkiz il köçkün vəziyyətində çadırda, yaxud başqa bir ağır şəraitdə yaşayan insan səkkiz il və ya yeddi il bundan önce övlad dünyaya gətiribdir, amma o, öz yerini, torpağını görməyibdir, ancaq çadırda, çadır şəraitində, başqa ağır şəraitdə məktəbə gedir. Təbiidir ki, bu, bir tərəfdən bizim bələmizin nə qədər böyük, ağır olduğunu, ikinci tərəfdən isə xalqımızın nə qədər mərd, mərdanə, dö-zümlü olduğunu göstərir. Əgər o çadır şəhərciklərində yaşayan ailələr öz uşaqlarını mütləq məktəbə cəlb edirlərsə, oxudurlarsa, təhsil verirlərsə, onlar ən yüksək qiymətə layiqdir-lər. Ona görə də dövlət, hökumət, hər bir dövlət orqanı, Təhsil Nazirliyi, respublikanın bütün təhsil idarələrinin hamısı yerindən-yurdundan didərgin, köçkün düşmüş ailələrin uşaqlarının oxumasını birinci növbədə xüsusi nəzarət altına alma-lıdırılar, həmin məktəblərə xüsusi qayğı göstərməlidirlər, onla-ra əlavə yardımlıklar etməlidirlər. Cünki biz imkan verə bilmə-

rik ki, bu qədər köçkünlük həyatı yaşayan xalqımızın bir hissəsinin uşaqları məktəbsiz, savadsız qalsın. Biz buna yol verə bilmərik.

Mən bu gün hamını bu işə dəvət edirəm. Bizim buradakı toplantıımız və mənim nitqim indi dövlət televiziyası vasitəsilə canlı yayımıla bütün Azərbaycana verilir. Ona görə də mənim dediyim bu sözlər bütün Azərbaycan xalqına, vətəndaşlarına, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına, hər bir vətəndaşa aiddir.

Bizim gələcəyimiz gənclərdir. Biz öz müstəqil dövlətimizi qururuq və əmin ola bilərsiniz ki, dövlət quruculuğu işi uğurla həyata keçiriləcəkdir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçiriləcəkdir. Azad bir ölkə olan Azərbaycanın vətəndaşları hər bir hüquqlarından, azadlıqlarından sərbəst istifadə edəcəklər. Konstitusiyamızda təsbit olunmuş bu müddəaları heç kəs poza bilməz. Hər bir Azərbaycan vətəndaşı azaddır, sərbəstdir və bizim cəmiyyətimizin bərabərhüquqlu üzvüdür.

Ancaq biz gələcəyə baxırıq. Bizim gördüyüümüz işlər, apardığımız iqtisadi islahatlar, dövlət quruculuğu prosesi, təhsil və başqa sahələrdə həyata keçirdiyimiz islahatlar hamısı Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir. Bunlar eyni zamanda, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, gənclərimizin yaxşı gələcəyini təmin etmək üçündür. Əmin ola bilərsiniz ki, Azərbaycanın bugünkü gəncləri gələcəkdə ölkəmizi idarə edənlər, Azərbaycanı irəli aparanlar olacaqlar. Bizim isə borcumuz bugünkü gənclər üçün güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş elə dövlət, cəmiyyət yaratmaq və xalqın rifah halını o qədər yüksəltmək məqsədi dir ki, onlar biz indi çəkdiyimiz çətinlikləri çəkməsinlər.

Gənclər, gələcək nəsil haqqında danışarkən yenə də müellimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər.

Biz isə Azərbaycanın müstəqilliyini daimi, dönməz edəcəyik. Bizim xalqımız daim müstəqil, azad yaşayacaqdır. Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik. Ancaq bu işləri gələcəkdə aparmaq üçün daha da biliklənmək, elmə malik olmaq lazımdır. Bu isə sizin, bizim, hamımızın vəzifəmizdir.

Əziz dostlar!

Əziz müəllimlər!

Əziz uşaqlar, gənclər!

Mən sizi bu ümumxalq bayramı – bilik günü münasibətilə bir daha təbrik edirəm, hamınıza cansağılığı, səadət arzulayıram. Azərbaycan məktəbinə yeni-yeni uğurlar arzulayıram.

## ÖZBƏKİSTANIN MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ ÖZBƏKİSTANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN TƏŞKİL ETDİYİ RƏSMİ QƏBULDA NİTQ

*«Gülüstan» sarayı*

*I sentyabr 2000-ci il*

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə siz ürəkdən təbrik edirəm, qardaş özbək xalqına sülh, əmin-amanlıq və çiçəklənmə arzulayıram.

Özbəkistan da, Azərbaycan da müstəqil dövlətlərdir. Hər iki ölkənin keçmişsi eyni olubdur, amma indi müstəqil dövlət kimi həm Azərbaycanda, həm də Özbəkistanda insanlar öz dövlət dilindən istifadə edirlər. Ona görə də mən nitqimi Azərbaycan dilində, dövlət dilimizdə başladım.

Özbək dili və Azərbaycan dili bir kökə malikdir. Bizim dillərimizdə müəyyən bir fərq var, amma eyni kökə malik olduğumuza görə biz bir-birimizin dilini başa düşürük. Ancaq hamı eyni səviyyədə başa düşmür. İndi hələ ki, nə Özbəkistanda özbək-Azərbaycan dillərinin tərcüməçisi, nə də Azərbaycanda Azərbaycan-özbək dillərinin tərcüməçisi var. Ona görə də mən problem qarşısındayam.

Mən bu gün öz dilimizdə müraciət etməliyəm, amma eyni zamanda, nəzərə almaliyam ki, bizim özbək qardaşlarımız – hansı ki, biz bu gün onların müstəqillik günü bayramına gəlmışik – ola bilər, mənim dediyim sözlərin çoxunu, yaxud bir

hissəsini anlaya bilməsinlər. Mən başa düşürəm, təbiidir ki, ona görə də Özbəkistanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri bu gün rus dilində danışdı. Mən bunu nəzərə alaraq nitqimi rus dilində davam etdirmək istəyirəm. Ancaq ümidvaram ki, vaxt gələcək, Özbəkistanda Özbək-Azərbaycan dillərinin tərcüməçisi, Azərbaycanda da Azərbaycan-Özbək dillərinin tərcüməçisi olacaqdır. O vaxt həm Daşkənddə, həm də Azərbaycanda prezidentlər belə mərasimlərdə yalnız öz dövlət dillərində nitq söyləyəcəklər.

**Hörmətli cənab səfir!**

**Hörmətli xanımlar və cənablar!**

Mən sizi Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm, qardaş özbək xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Özbəkistanın, özbək xalqının dövlət müstəqilliyi əldə etməsi çox böyük tarixi əhəmiyyətə malik hadisədir. Tarixdən yaxşı məlumdur ki, özbək xalqı keçmişdə öz dövlətçiliyinə, özü də kifayət qədər qüdrətli, güclü dövlətçiliyə malik olmuşdur. Amma sonra xalq bu dövlətçilikdən, müstəqillikdən məhrum olmuş və təbii ki, bir çox illər sərbəst inkişaf üçün imkana malik ola bilməmişdir.

Bizim bu baxımdan da taleyimiz eynidir, tariximiz eynidir – mən həm özbək, həm də Azərbaycan xalqlarını nəzərdə tuturam. 1991-ci ildə biz də dövlət müstəqilliyi, milli azadlıq əldə etdik, öz demokratik, hüquqi, dünyəvi dövlətimizi qururuq, xalqımızın milli mənafelərinə uyğun olan yolla gedirik. Ona görə də azadlığı əldə etməyin, müstəqillik əldə etməyin və öz milli dövlətçiliyini qurmağın hər bir xalq üçün nə demək olduğunu yaxşı başa düşürük. Sovetlər İttifaqının süqutu bizə – Özbək xalqına da, Azərbaycan xalqına da bundan ötrü şəraiti təmin etdi və gördüyünüz kimi, biz öz müstəqilliyimizi çox tez möhkəmlətməyə və inkişaf etdirməyə başladıq.

Çox dərin məmənunluq hissi ilə deyə bilərəm ki, müstəqillik, azadlıq illərində özbək xalqı, Özbəkistan böyük uğurlar qazanmışdır.

Özbəkistan Mərkəzi Asiyada mühüm yer tutur, olduqca böyük iqtisadi potensiala, insan ehtiyatlarına malik ölkədir. Özbək xalqının qədim, zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı var. Lakin müstəqillik qazanılması keçmiş vaxtlarda bu və ya digər dərəcədə tələb edilməmiş, istifadə olunmamış qalan bütün bunları hərəkətə götirməyə imkan vermişdir. Nəticədə müstəqillik illərində Özbək xalqı, özbəkistan həqiqətən böyük uğurlar qazanmışdır.

Özbəkistanın Azərbaycandakı fövqəlalə və səlahiyyətli səfiri burada bu barədə ətraflı söhbət açdı. O, bu barədə iftixar hissi ilə, sevinc hissi ilə danişdi. Bu gün, bu bayram gündündə demək istəyirəm ki, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti olaraq biz də Özbək xalqının müstəqillik illərində qazandığı uğurlara eyni dərəcədə sevinirik.

Xalqlarımız – Özbək və Azərbaycan xalqları arasında həmişə səmimi dostluq münasibətləri olmuşdur. Bu münasibətlər ümumi taleyimizə, tarixi köklərimizə, adət və ənənələrimizin, əxlaqi dəyərlərimizin, mənəvi dəyərlərimizin oxşarlığına əsaslanmışdır. Bütün bunlar xalqlarımız arasında dostluq, qarşılıqlı yardım və əməkdaşlıq üçün həmişə şərait yaratmışdır.

XX yüzülliyin tarixindən bütün bunları olduqca parlaq şəkildə göstərən çoxlu misallar çəkmək mümkündür. Biz keçmişdə olanları lazıminca qiymətləndiririk. Lakin bununla yanaşı, biz azadlıq əldə etdikdən, müstəqillik qazandıqdan sonra vəziyyət tamamilə dəyişmişdir və müstəqilliyin ilk günlərindən Özbəkistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər, diplomatik münasibətlər yaradılmışdır, Azərbaycanın Daşkənddə, Özbəkistanın Bakıda səfirlikləri var.

Təbiidir ki, münasibətlərimiz keyfiyyətcə yeni xarakter almışdır.

Azərbaycan öz xarici siyasetində bunu əsas tutur ki, bütün ölkələrlə, xüsusən qonşu ölkələrlə, ələlxüsus bizi böyük tarixi keçmişin birləşdirdiyi ölkələrlə qarşılıqlı surətdə faydalı dostluq münasibətlərini inkişaf etdirmək lazımdır. Biz Özbəkistanla bir regionda yerləşirik. Qafqaz və Mərkəzi Asiya, Xəzər hövzəsi – bunların hamısı bir-biri ilə tarixən bağlı olmuşdur. Ona görə də artıq müstəqillik şəraitində əlaqələrimizin konkret əməli nəticələri var. Biz tarixi böyük İpək yolunun bərpası, TRASEKA programının həyata keçirilməsi ilə birlikdə fəal məşğul oluruq və deməliyəm ki, Özbəkistan və Azərbaycan bu istiqamətdə böyük uğurlar qazanmışlar.

Biz Transqafqaz magistralından birlikdə fəal istifadə edirik. Biz bir çox digər proqramları birlikdə həyata keçiririk. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və siyaset, xarici siyaset sahəsində, beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq yüksək seviyyədədir. Biz beynəlxalq təşkilatlarda, MDB-də, GUÖAM kimi təşkilatda qarşılıqlı surətdə fəal əməkdaşlıq edirik və bunu Özbəkistan üçün də, Azərbaycan üçün də çox mühüm sayırıq.

Böyük sevinc hissi doğurur ki, indi müstəqil dövlət olan Özbəkistan öz təbii ehtiyatlarından, öz iqtisadi potensialından tamamilə istifadə edir və böyük uğurlar qazanır. Şəxsən mən Özbəkistani çıxdan – 70-ci illərdən və bundan əvvəl, habelə 80-ci illərdən tanıyıram. Mən Azərbaycanın rəhbəri kimi də, Moskvada işlədiyim dövrədə də Özbəkistanla sıx əlaqələr saxlayırdım. Mənim o vaxtlar da çoxlu dostum var idi, indi də var. Buna görə də Özbəkistanın o vaxtlar hansı vəziyyətdə olduğunu, – hərçənd o, öz xalqına maksimum səmərəli fayda götirmək üçün çox geniş imkanlara malik idi, – və bu gün necə bir vəziyyətdə olduğunu yaxşı bilirəm.

Nəhayət, XX əsrin sonunda nail olduğumuz azadlığın, müstəqilliyin, milli dövlətçiliyin mahiyyəti də məhz bundan ibarətdir.

Təbii ki, bizim bir çox iqtisadi, sosial, siyasi problemlərimiz var. Azərbaycanın ağır bir problemi var – bu, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, bir milyon azərbaycanlıının öz ölkəsində qaçqına çevrilməsi problemidir, digər problemlərdir.

Əlbəttə, Özbəkistanda da problemlər var. Bunlar iqtisadiyyatın inkişafı, islahatların aparılması ilə bağlıdır. Bütün bunlar bizim ölkələrimiz kimi ölkələr üçün, yəni bu yaxınlarda müstəqil dövlətlər olmuş ölkələr üçün asan məsələlər deyildir.

Ancaq bizi məyus edən odur ki, son vaxtlar Özbəkistanın Cənubunda gərginlik mənbəyi meydana gəlmişdir, terrorçu-lar, terrorçu quldur dəstələri, islam ekstremistləri çətinliklər törədirler. Bu təhlükəli hadisələr indi təkcə Özbəkistanda deyil, Mərkəzi Asiyanın bəzi digər ölkələrində də öz təsirini göstərir.

Təəssüf ki, hazırda terrorizm, təcavüzkar ekstremizm, təcavüzkar separatizm, dini ekstremizm dünyada, o cümlədən, Asiya qıtəsinin ölkələrində, – həm də təkcə Asiya qıtəsində deyil, – təhlükəli hala çevrilmişdir. Buna görə də biz orada baş verən hadisələri narahatlıq hissi ilə izləyir, sevinirik ki, Özbəkistan dövləti kifayət qədər güclü qüvvəyə malikdir və quldur basqınlarını, separatçı hərakətləri dəf etməyə, öz ölkəsinin ərazisini hər cür terrorçu və ekstremistlərdən təmizləmə-yə qadirdir.

Lakin təkrar edirəm, bu, bütün ölkələrin belə hala qarşı necə birgə mübarizə aparmasının labüd olduğunu göstərən daha bir faktdır. Təəssüflər olsun, bəzən görürsən ki, bu cür hallarla rastlaşmayan ölkələr digər ölkələrdə baş verən belə separatçı, terrorçu, ekstremist hadisələrə bəzən laqeyd yana-

şırlar. Amma mənə elə gelir ki, indi bu hallar çox geniş yarışmışdır və ona görə də həmin halların baş verdiyi – yaxud hətta baş vermediyi – dövlətlərin hamısı bütün dünyada, bütün qitələrdə sabitliyin təmin olunması üçün belə təhlükəli hallara qarşı fəal çıxış etməlidirlər.

Təbii ki, biz özək xalqının bu ekstremist, separatçı qüvvələrə qarşı mübarizəsində onunla həmrəyik və onu həmişə dəstəkləyəcəyik. Təkrar edirəm, əminəm ki, müstəqil dövlət olaraq Özbəkistan bu halların öhdəsindən uğurla gələcəkdir.

Ölkələrimiz arasında dostluğu və əməkdaşlığı möhkəmləndirən bir də budur ki, hörmətli prezident İslam Kərimovla mənim aramda çox sıx dostluq münasibətləri var. Bu dostluğun da böyük tarixi var, lakin o, indi xüsusi xarakter almışdır və mən buna şadam. Çünkü bu, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün, qarşılıqlı fəaliyyət, qarşılıqlı anlaşılma üçün və hər hansı mənfi hallara qarşı birgə tədbirlər üçün böyük əhəmiyyətə malikdir.

Mən bu gün, bu bayram günü İslam Kərimovun rolunu, xüsusi rolini nəzərə çarpmırmaq istəyirəm. Azadlıq və müstəqillik əldə edilməzdən hələ bir neçə il əvvəl Özbəkistanın rəhbəri, özək xalqının lideri olaraq o, dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı, demokratik islahatların, iqtisadi, sosial islahatların aparılması, dünya birliyinə integrasiya, özək xalqının rifahının yüksəlməsi üçün və öz ölkəsinin, öz torpağının müdafiəsi üçün çox işlər görmüşdür və görür.

Buna görə də o, nəinki öz ölkəsində, həm də dünyada böyük nüfuza malikdir və bir müddət əvvəl onun həyatına terrorçuların sui-qəsd törətməyə çalışdıqları hadisə kimi hadisələrdən qorxmayaraq, çox cəsarətlə hərəkət edir, inamlı hərəkət edir, öz xalqına, öz millətinə sədaqətini göstərir.

Mən bu bayram münasibətilə prezident İslam Kərimova təbrik göndərmişəm. Lakin bu gün burada mən Azərbaycan xalqının özək xalqına ən xoş arzularını bir daha yetirmək və

əmin olduğumu bildirmek istəyirəm ki, özbək xalqı bütün çətinlikləri dəf edəcək və müstəqil Özbəkistan Mərkəzi Asiyada, bütün dünya birliyində həmişə öz layiqli yerini tutacaqdır.

Hörmətli dostlar, sizi bayram münasibətilə bir daha təbrik edirəm, sizə sülh arzulayıram, səadət diləyirəm, bütün özbək xalqına xoşbəxt gələcək arzulayıram.

**LİVİYA ƏRƏB XALQ SOSİALİST  
CƏMAHİRİYYƏSİNİN RƏHBƏRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB MÜƏMMƏR ƏL-QƏZZAFİYƏ**

Zati-aliləri!

Libiya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin milli bayramı – Böyük İnqilab günü münasibətli sizə və dost Libiya xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, sizə canşağı və səadət, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Əminəm ki, Azərbaycan ilə Libiya arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib dərinleşəcək, xalqlarımızın mənafeyinə, regionumuzda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

*Hörmətlə,*

**HEYDƏR ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 sentyabr 2000-ci il

## MƏŞHUR NORVEÇ SƏYYAHİ TUR HEYERDAL VƏ ONU MÜŞAYİƏT EDƏN ŞƏXSLƏRLƏ GÖRÜŞDƏ SÖHBƏT

*Prezident sarayı*

*2 sentyabr 2000-ci il*

**H e y d a r Ə l i y e v:** Xoş gördük Sizi. Yenidən Azərbaycana xoş gəlmisiniz! Mən sizi Azərbaycanın böyük dostu hesab edirəm. Xatırlayıram ki, hələ keçmiş zamanlarda, Azərbaycan müstəqil olmadığı bir vaxtda, 1981-ci ildə siz Azərbaycana maraq göstərib ilk dəfə buraya gəlmişdiniz. Mən o vaxt da Azərbaycanda rəhbər idim.

Xatırımdadır, mənim böyük qardaşım akademik Həsən Əliyev ilə sizin şəxsi məhribən dostluğunuz var idi. O vaxt biz görüşdük, çox ətraflı söhbətlər etdik. Sonrakı illərdə bir neçə dəfə görüşmüşük. Çox məmnunam ki, Osloda sizinlə görüşmək və muzeyinizi ziyarət etmək mənə nəsib oldu.

Yəqin ki, sizə deyirlər, – hər dəfə Norveçdən burada nümayəndə heyəti olanda sizə həmişə salam göndərirəm. İndi də gəlmisiniz, özu də görürəm ki, böyük heyətlə gəlmisiniz. Eşitmışəm ki, sizin adamlar burada çox dəyərli arxeoloji axtarışlar aparırlar. Bunlar hamısı bizim ölkələrimiz, xalqlarımız arasındaki əlaqələrin inkişaf etməsi deməkdir. Onlar əsasən elm sahəsində olan əlaqəlardır.

Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycan ilə Norveç arasında dövlətlərarası çox yaxşı iqtisadi əməkdaşlıq əlaqələri yaranıbdır. Norveçin «Statoyt» şirkəti burada çox böyük işlər görür. Təkcə bir «Sta-

toyl» deyil, gərək ki, burada 30-40-dan çox Norveç şirkəti fəaliyyət göstərir, – yəqin onu səfərin nümayəndəsi bilir. Bizim bu əlaqələr inkişaf edir.

Mən Osloda olarkən Norveç ilə Azərbaycan arasındaki əlaqələrin inkişaf etdirilməsi ilə bağlı biz Baş nazir ilə müqavilə imzaladıq. Sizin ölkənizin kralı ilə mənim çox əhəmiyyətli səhbətlərim oldu. Ölkənizin Baş naziri cənab Stoltenberq vaxtilə enerji naziri olarkən Azərbaycanı bir neçə dəfə ziyarət edibdir. Bunlar da Azərbaycan ilə, müstəqil Azərbaycan dövləti ilə Norveç arasında olan iqtisadi əlaqələrdir.

Mən çox məmənunam ki, Norveç şirkətləri burada öz iqtisadi fəaliyyətləri ilə yanaşı, Azərbaycanda humanitar işlər də görürler və elmin bir neçə sahəsinə, təhsilin bir neçə sahəsinə yardımalar edirlər. Bunlar hamısı bizim ölkələrimizi daha da yaxınlaşdırır, dostluq əlaqələri yaradır.

Mən sizinlə iyirmi il bundan önce Bakıda görüşəndə bəlkəsiz və sizdən savayı az adamlar Norveçdə bilirdilər ki, Azərbaycan var, Azərbaycan hansı bir ölkədir. Çoxları bunu bilmirdi. Çünkü Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqının tərkibində olan bir respublika idi. İndi isə Norveçdə də Azərbaycanı yaxşı tanıyırlar, Azərbaycanda da Norveç'i yaxşı tanıyırlar.

İki gün bundan önce televiziyada «Səhər» programında mən təsadüfi olaraq televizoru açdım, – gördüm ki, bizim incəsənət xadimləri – müğənni Nazpəri Dostəliyeva və Səyyavuş Karimli Norveçdə olublar, çox dəyərli işlər görüblər və orada onlar Norveç xoru ilə birlikdə mahnı oxuyurdular.

**P o l a d B ü l b ü l o ğ l u** (*Azərbaycanın Mədəniyyət naziri*): Cənab Prezident, onlar orada bir sıra konsertlər vermişlər.

**H e y d ə r Ə l i y e v:** Bəli, bu çox maraqlı bir işdir. İndi görüsünüz, bizim əlaqələrimiz nə qədər genişlənibdir. Amma bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman

edirəm ki, XXI əsrдə bu əlaqələr daha da inkişaf edəcəkdir. Siz də, mən də bu əlaqələrin inkişaf etməsinin sükanı arxasında olacağım.

Xoş gəlmisiniz! Bu dəfəki ziyarətinizin səbəbləri haqqında bir az bilişəm, amma istərdim ki, siz mənə deyəsiniz. Buyurun.

**T u r H e y e r d a l:** Cənab Prezident, Sizə öz dərin min-nətdarlığını bildirirəm. Mən də Sizin kimi, ilk görüşümüzü çox yaxşı xatırlayıram. O dövr elə bir dövr idi ki, biz qarışq dünyada həm dostuyduq, həm də düşmən idik. Mən o dövrdə Qərbdə elə bir təlim-tərbiyə görmüşdüm, bizi elə ruhda tərbiyə etmişdilər ki, Qərbdə yaşayan bütün insanlar yaxşıdır, Şərqdə yaşayan bütün insanlar isə pisdir.

Həmin o ağır dövrdə alman nasistləri mənim ölkəmi gözlənilmədən işgal etdilər. Sonra almanlar başqa bir səhv də buraxaraq Sovet İttifaqına hücumu keçdilər. Mən azad Norveç hərbi qüvvələrinə qoşuldum və paraşütçü kimi orada iştirak etdim. Məni ilk dəfə Arktikaya göndərdilər. Gözlənilmədən bu müharibənin gedişində Sovet İttifaqı bizim müttəfiqimizə, Almaniya isə düşmənimizə çevrildi. Mən paraşütlə Murmanska endikdən sonra rus sovet qoşunları ilə bərabər Norveçə daxil oldum. Onda dərk etdim ki, bu insanlar amerikalılar, ingilislər və elə norveçlilər kimi eyni adamlardır. «Soyuq müharibə» illəri dövründə məni bir neçə dəfə Moskvaya dəvət etdilər, Moskvada Elmlər Akademiyasında elmi işimin müdafiəsini təşkil etdilər.

Beləliklə, məhz o dövrdən mənim rus və digər sovet alimləri ilə temaslarım başladı. O dövrdə mən həm rəssamlar, fermerlər, həyatın müxtəlif sahələrində çalışan insanlarla görüşdüm. Moskva ilə temaslarım Lomonosov medalı ilə mükafatlanmağımla nəticələndi. Sonra məni Sovet İttifaqının Elmlər Akademiyasına üzv qəbul etdilər. Mən o zaman həm də Nyu-York Akademiyasının üzvü idim.

Məhz o dövrdən Qərbdə əldə etdiyim çoxsaylı dostlarla bərabər, Şərqdə də çoxlu dost tapmağa başladım və məni o vaxtlar Azərbaycan Elmlər Akademiyasına dəvət etdilər. Biz hamımız bilirdik ki, Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru akademik Həsən Əliyev ölkənin rəhbərinin qardaşı idi. Qəribədir ki, biz ilkin vaxtda, tez bir zamanda onunla yaxından dostlaşdıq. Onu da deyim ki, Sizin qardaşınızla bərabər mən Azərbaycanın rayonlarını ziyarət etdim, ayrı-ayrı bölgələrində oldum və bizim ölkələrin arasındaki əlaqələrin lap qədim köklərə malik olması barədə ilk fikirləri məhz ondan öyrəndim. Onun təşəbbüsü ilə mən Qobustana getdim, oradakı yazılarla tanış oldum və beləliklə bizdə, Norveçdə olan bu qəbildən yazılarla onları müqayisə etməyə başladım.

Sonralar sizin ölkənizi dəfələrlə ziyarətlərim sayəsində belə qənaətə gəlməyə başladım ki, çox güman, ölkələrimiz arasında çay sistemləri vasitəsilə – Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmağım lazımdır.

Onu da deyim ki, İslandiya adlı balaca bir ada mənim diqqətimi yenidən Azərbaycana yönəltdi. O vaxt İslandiyanın prezidenti məni və xanımım Jaklini öz ölkəsinə dəvət etdi və yenicə tərcümə olunmuş saqalar ilə tanış olmayıımı xahiş etdi. Bu tanışlıqdan sonra qənaətim getdikcə daha da dolğunlaşmağa və yəqinləşməyə başladı ki, 800 il bundan once İslandiya ilə bu bölgə – Qafqaz arasında və türklerin torpaqları olan bu ərazilər arasında coğrafi baxımdan yaxınlıq olmuşdur. Sonrakı tədqiqatlar bilavasitə sübut etdi ki, hələ vikinglərin dövründə indiki ölkələrimiz arasında təmaslar və əlaqələr mövcud olmuşdur.

İslandiya IX əsrдə Norveçdən ayrılmışdır. O dövrdə etibarən İslandiya ilə əlaqədar olan bütün sənədlər qorunub saxlanılmışdır.

Sonra mən dünyanın digər ölkələrində olan alimlərlə əməkdaşlığını davam etdirdim. Bu gün böyük, geniş səpkili tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmışım ki, ölkələrimiz, arasındaki temaslar hətta vikinglərin dövründən də qədim tarixə gedib çıxır.

Bələliklə, Azərbaycana indiki səfərimin əsas məqsədi sizin alimlərlə birgə çalışaraq, onlarda vikinglərdən daha əvvələ aid tarixdə Azərbaycan barədə hansı məlumatların olduğu ilə tanış olmaq, bu sahədə onlarla əməkdaşlıq etməkdir. Burada, əldə etdiyim məlumatlar nəticəsində belə qənaətə gəlmışım ki, Skandinaviya ölkələrində mövcud olan kral ailələri öz mənşələrini məhz Azərbaycandan götürmüşlər. Onların əcdadları bizim eramızdan əvvəl birinci əsrə və yaxud bizim eramızdan sonra bu məmələkətdən, ölkədən törəmiş, çıxmışlar.

Cənab Prezident, bütün bunlarla bərabər, onu da deməyi özümə borc bilirəm ki, Sizinlə tanış olmaq şərəfinə nail olduqdan sonra ölkələrimiz arasındaki əlaqələrin belə geniş səpkidə inkişaf etməsi və güclənməsi məni çox sevindirir. Çox məmənunam ki, ölkələrimiz arasında getdikcə daha çox və sıx əlaqələr yaranmaqdadır.

Bilirəm ki, Sizin ölkənizdə lap aşağı səviyyələrdən tutmuş, yuxarı – hökumət səviyyələrinə qədər olan adamlar arasında dövlətimiz barədə məlumatlar daha geniş yayılır və ölkəmizlə tanışlıq daha da artmışdır. Eyni sözləri norveçlilər barəsində də deyə bilerəm. Onu da söyləyim ki, məhz sizin Norveçə rəsmi səfərinizdən sonra ölkəmizdə Azərbaycan haqqında məlumatlar daha geniş yayılmışdır. İndi insanlar Azərbaycamı da ha yaxşı tanıyırlar.

Ölkəmizin kral ilə məxsusi söhbətim zamanı o, mənə Sizinlə keçirdiyi görüşü yaxşı xatırladığını söylədi və xahiş etdi ki, Sizi bir daha görsəm onun şəxsi salamını sizə yetiririm.

Bələliklə, ümid və arzu edirəm ki, Azərbaycan ilə Norveç arasındaki münasibətlər və əlaqələr bundan sonra daha da

inkişaf edəcək, güclənəcəkdir. Azərbaycanda Norveçin 30 yox, 30-dan daha çox şirkəti və iqtisadi qurumları təmsil olunacaqdır. Sizin ölkənizlə Norveç arasında qarşılıqlı faydalı əməkdaşlıqdan hər iki dövlət öz mənafelərinə uyğun bəhramənəcəkdir.

**H e y d a r Ə l i y e v:** Sağ olun, təşəkkür edirəm. Mən sizin dediyiniz bütün sözlərlə tamamilə razıyam. Bizim ölkəyə və onun tarixinə maraq göstərməyinizi yüksək qiymətləndirirəm.

Təbiidir, dünyanın böyük alimi kimi, böyük səyyahı kimi, siz birinci növbədə öz xalqınızın əcdadlarının haradan gəlməsini arayırsınız və axtarışlar apararaq gəlib bunun izlərini Azərbaycanda tapmışınız. Təbiidir ki, sizin bu axtarışlarınız, elmi tədqiqatlarınız, arxeoloji tədbirləriniz Azərbaycan alimləri ilə müştərək olmalıdır və elmi axtarışların nəticələri də bir-birinə uyğun olmalıdır.

Tarix elmi, xüsusən qədim dövrlərin elmi heç vaxt siyasetləşdirilməməlidir. Təəssüf olsun ki, indi biz, dünya, o cümlədən bizim region ele bir dövrde yaşayır ki, ayrı-ayrı konyunktur siyasi məqsədlərə uyğun olaraq, tarixi istəyirlər – belə yazırlar, istəyirlər – elə yazırlar. Bu, bizim keçmiş Sovetlər İttifaqına məxsus olan bir hadisə idi. Çünkü Sovetlər İttifaqında, o hakimiyyət dövründə elm, xüsusən tarix elmi idealizə olunmuşdu. İndi biz bundan azad olmuşuq.

Məsələn, Cənubi Qafqaz regionunu götürsək, bilirsiniz ki, 12 il bundan önce Ermənistən Azərbaycana torpaq iddiası ilə hərbi təcavüze başlamışdır. Bu, münaqişəyə, müharibəyə çevrilmişdir və indi də davam edir. 1994-cü ilə qədər Ermənistən silahlı qüvvələrinin müəyyən müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi mümkün oldu. Bu münaqişənin səbəbi – təbiidir ki, müharibəni, münaqişəni başlayan Ermənistən tərəfi olmuşdur – ondan ibarətdir ki, Azərbaycanın daxilində olan Dağlıq Qarabağ vilayəti guya Ermənistənə «mənsubdur». Bəziləri tarixinin ayrı-ayn dövrləri-

ni saxtalaşdıraraq belə fikrə gəlmişlər. Amma tarixə obyektiv qiymət verilsə, tarix düzgün təhlil olunsa, bunlar yalandır. Bunun kökü yenə də Sovet İttifaqının quruşuna, sisteminə gedib çatır, yəni onunla bağlıdır. Məhz Sovetlər İttifaqı yaranarkən Moskvada müttəfiq respublikaların xəritələrini istədikləri kimi çəkdilər. Yəni o mənada ki, kimin gücü çox idi – həmin xəritəni öz xeyrinə çəkdi, kimin gücü az idi – o bundan məhrum oldu. Yəni ədalətsizlik, haqsızlıq olmuşdur.

Ümumiyyətlə, güclünün gücsüzü daha da incitməsi, yaxud çox şeylərdən onu məhrum etması yeni bir şey deyildir. Ancaq indi, XX əsri başa vurarkən, dünyada gedən bütün dəyişiklikləri nəzərə alaraq, gərek keçmişdəki mənfi hallar bundan sonra özünə yer tapmasın. Ona görə də hər şeydə obyektivlik olmalıdır. Obyektivlik o deməkdir ki, ayrı-ayrı şəxslərin subyektiv fikirləri yox, həqiqət, faktlar, dəlillər, sübutlar əsas götürülməlidir.

Bu baxımdan Azərbaycan çox böyük ədalətsizliklərə – Sovet İttifaqı yaranan zaman da, ondan sonrakı dövrlərdə də və son on il müddətində də – məruz qalıbdır. Əlbəttə, bütün bunlar barədə hamı düşünməlidir. Hamı bilməlidir ki, tarixi şəxsi məqsədlərə uyğun olaraq yaratmaq olmaz. Tarix həqiqəti eks etdirməlidir. Bunlar mənim ümumi mülahizələrimdir.. Mənim dediyim bu sözlərin sizin apardığınız işlərlə heç bir əlaqəsi yoxdur. Burada həm sol tərəfdə, həm də sağ tərəfdə tarixçilər əyləşiblər. Mən fürsətdən istifadə edərək bu barəda öz fikirlərimi bildirirəm.

Bəzən ayrı-ayrı tarixçilərin subyektiv fikirləri ilə əlaqədar hətta tarixçilər arasında silah müharibəsi yox, amma söz müharibəsi gedir. Bunlara son qoymaq lazımdır.

Dövlətlər arasındaki münasibətlərdə, siyasetdə konsensus deyilən bir məsələ vardır. Amma tarixin düzgün yazılmışında konsensus ola bilməz. Yəni «sən bununla, mən də onunla razı olum və ikimiz də eyni fikrə gələk». Tarix həqiqət deməkdir,

eyni zamanda, burada qarşidurmaya da yol vermək olmaz. Konsensus və qarşidurma bir-birinin əksidir. Amma tarix elmində, tarixi tədqiqatlarda bunlar olmamalıdır. Yəni nə o tərəfə, nə də bu tərəfə əymək olar. Həqiqəti demək lazımdır. Həqiqəti demək lazımdır, amma bu mümkün deyilsə, yaxşı olar ki, heç deməyəsən, nəinki qeyri-həqiqi bir söz deyib problem yaradasan.

Sizin axtarışlarınız, fikirləriniz həqiqətən çox dəyərlidir. Qədim, eramızdan əvvəlki tarixi ancaq alımlar bilirlər. Başqaları, o cümlədən siyaset adamları bunları o qədər də dərindən bilmirlər. Siz ilk dəfə burada olanda irəli sürdüyünüz «Skandinaviya ölkələri, o cümlədən Norveç xalqları öz qədim keçmişini bu diyarda keçiriblər, yaxud buradan oraya köçübələr» fikrinizi ona qədər heç kəs, hətta bizim tarixçilərimiz, tədqiqatçılarımız da deməmişdilər. Bilmirəm, bəlkə də deyən olubdur. Ancaq, mənçə, heç kəs deməmişdi. Bu, sizin ixtiranızdır.

Təbiidir ki, sizin bu elmi mülahizələriniz Azərbaycanda həm tarixçilərdə, həm də bu elmi fikirlərinizi bilən adamlarda iftixar hissi yaradıbdır. Bu mənada ki, biz həqiqətən çox qədim tarixə malikik. Bizim torpaqlarda hələ min illər bundan öncə yaşayan insanlar dünyanın başqa tərəflərinə, yaxud hissələrinə köçübələr və yeni xalqlar yaranıbdır, yaxud onlar inkişaf ediblər. Bunlar hər bir ölkə üçün həqiqətən iftixar hissi gətirir. Mən arzu edirəm ki, sizin bu sahədə axtarışlarınız birinci, həqiqət əsasında olsun, ikinci də həqiqətən, sizin ölkənin, xalqın tarixinin və Azərbaycan xalqının, bizim diarımızın tarixinin indiyə qədər açılmamış səhifələrini açın.

Mənə dedilər ki, bizim Şəki rayonunun Kiş kəndində gedən arxeoloji tədqiqatlar çox heyranedici nəticələr verir. Bunu mənə bizim tarixçilər deyiblər. Bəlkə bir az dərinə getsəniz, bundan daha da çox şeylər tapa bilərsiniz.

Yəni mən bu məlumatları alarkən, bu barədə fikirləşərkən, sizin kimi böyük alimlərlə görüşərkən düşünürəm ki, hələ mind illər bundan sonra da dünya öz keçmişə haqqında elmə məlum olmayan yeni-yeni məlumatlar əldə edəcəkdir. Ona görə də bu böyük işlərdə həm sizə, həm də Azərbaycan alimlərinə ugurlar arzulayıram. Hesab edirəm ki, ən düzgün, ən doğru nəticəni siz müştərək işlər vasitəsilə ala bilərsiniz. Mən sizə bir daha ugurlar arzulayıram.

Norveçin əlahəzərət kralına mənim salamımı və hörmət, ehtiramımı çatdırın. Baş nazir cənab Stoltenberqə - ümumiyyətlə, Norveçdə mənim dostlarım çoxdur, onların hamısına - mənim salamımı və ehtiramımı çatdırın.

Mən əmr vermişəm ki, burada sizin fəaliyyətiniz üçün lazımlı olan bütün imkanlar yaradılsın. Əgər nəyəsə ehtiyac varsa, buyurun, mən onları həll edə bilərəm.

**T u r H e y e r d a l:** Cənab Prezident, çox sağ olun. Xoş sözlərinizə və Azərbaycan alimlərinin bize göstərdikləri xoş niyyətə, dostluq münasibətinə görə təşəkkür edirəm. Bunlar mənim ümidi və arzu etdiklərim idi ki, biz onlara nail olmuşuq.

Mən Sizinlə tamamilə razıyam ki, tarixdə ən mühüm keyfiyyət, məsələ məhz obyektivlik və vicdanlılıqdır. Deyərdim ki, bu, əslində elmin bütün sahələrinə aid olan keyfiyyətdir. Hesab edirəm ki, əsl həqiqətin araşdırılüb üzə çıxarılması üçün elmin müxtəlif sahələri arasında da əməkdaşlığın olmasına ehtiyac vardır. Ona görə də mən Sizin ölkənin Elmlər Akademiyası ilə əməkdaşlığımiza xüsusi önəm verirəm. Bildirirəm ki, bu əməkdaşlıqda həm coğrafiyaçılar, həm elmin genetikası ilə məşğul olan ekspertlər, mütəxəssislər, dilçilər, arxeoloqlar - hamı birgə çalışır. Hərə öz bildiyi hissədən öz töhfəsini verir. Beləliklə, bize ayrı-ayrılıqda məlum olan elmi araşdırılmaların nəticələrini bir araya gətirəndə, toplayanda məhz bu əməkdaşlıqdan həqiqət doğur.

Cənab prezident, bir daha təşəkkür edirəm. Çox sağ olun.

**H e y d ə r Ə l i y e v:** Bizim alımların deməyə bir sözü var mı? Deyilənlərin hamısı ilə razısınızmı?

**Y e r d ə n s ə s l ə r:** Bəli.

**T o o r S e y e r s t a d** (*Azərbaycanda Norveç Humanitar Təşkilatının prezidenti*): Cənab prezident, mən Norveç Humanitar Təşkilatının təmsilçisi kimi bir neçə kəlmə söz demək istəyirəm. Bizim təşkilatımız cənab Tur Heyerdalın və Azərbaycan alımlarının birgə fəaliyyətinin təşkil olunmasında yaxından iştirak edir. Sizinlə görüşdən xüsusi şəraf duymaqla bərabər, ölkənizin bu sahədəki faydalı işinə töhfə verməyimizdən də məmənunluq duyduğumuzu bildirirəm.

Cənab Prezident, mən həm Sizin, həm də cənab Tur Heyerdalın dediyi sözlərə qoşularaq, onu bildirmək istəyirəm ki, bizim ölkələrimiz arasında oxşar təmaslar, əlaqələr həqiqətən olduqca çoxdur, tariximizdə yaxınlıqlar vardır. Biz məhz bu tarixi öyrənməli, ondan nəticələr çıxarmalıyıq.

Norveçin Humanitar Təşkilatı kimi biz Azərbaycanda 1994-cü ildən fəaliyyət göstəririk. Bakı, Gəncə, Şəki şəhərlərində işlər görürük və burada sizin ölkənin insanları ilə çox yaxından əməkdaşlıq edirik. Bütün bu əməkdaşlığı, bizim üçün yaratdığınız şəraitə görə Sizə dərin minnətdarlığını bildiririk. Sağ olun.

**H e y d ə r Ə l i y e v:** Təşəkkür edirəm. Mən dedim, bir daha bildirmək istəyirəm ki, Norveçin Azərbaycanda humanitar sahədə gördüyü işlərdən xəbərdaram, bunu qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu yardımalar, münasibət bundan sonra daha da artacaq, genişlənəcəkdir. Sağ olun.

Cənab Heyerdal, mən Azərbaycanın qədim tarixi ilə əlaqədar sizə bir neçə kitab bağışlamaq istəyirəm. Azərbaycanda sizin ilk dəfə nəzər-diqqətinizi çəkən Qobustan olmuşdur. Bu gün də bildirdiniz ki, məhz o vaxt mənim mərhum böyük

qardaşım Həsən Əliyev ilə birlikdə Qobustanı ziyarət edəndən sonra siz Azərbaycanda bu məsələlərə geniş münasibət göstərdiniz.

Bilirsiniz ki, biz bu yaxınlarda Azərbaycan tarixinin ən böyük dastanı, Azərbaycan ədəbiyyatının ən böyük yazılı nümunəsi olan «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyini keçirdik. Ona görə mən Qobustan haqqında, «Kitabi-Dədə Qorqud» haqqında, Azərbaycan barədə və sair – bütün bu kitabların hamısını sizə bağışlayıram. Doğrudur, onların əksəriyyəti Azərbaycan dilində, bəziləri isə ingilis dilindədir.

Bu kitab indi işgal altında olan Azərbaycan torpaqları – Qarabağ haqqındadır. Bu kitab Ermənistan silahlı qüvvələri tərəfindən işgal olunmuş Azərbaycan torpaqlarından zorla çıxarılmış insanların həyatı haqqındadır. Onlar bizim bu günüümüzü əks etdirir.

Bu kitab isə Azərbaycanın həm keçmişini, həm də bu günü nü əks etdirir. Digər bir kitab Qobustan haqqındadır. Bunlar isə «Kitabi-Dədə Qorqud»un yubileyi münasibətlə nəşr olunmuş «Kitabi-Dədə Qorqud» dastanı və «Kitabi-Dədə Qorqud» ensiklopediyasıdır.

Eyni zamanda sizə – şəxsi dostuma özüm haqqında da kitablar bağışlamaq istəyirəm. Bunlar isə mənim həyatuma aid olan fotoalbomlardır. Güman edirəm, sizin üçün maraqlı olacaqdır. Sonra, mən sizə bir neçə foto da vermək istəyirəm. Yəqin xatırlayırsınız, bu şəkil Osloda, sizin müzeyinizdə çəkilibdir. Bu şəkillər isə Osloda mənim sizinlə görüşlərimi əks etdirir.

Bu kitablar ağırdır, sizin yükünüüzü ağırlaşdırmaq istəmirəm. Ona görə də onları Norveçin Azərbaycandakı səfirliliyinə təqdim edirəm. Təbiidir ki, siz buradan başqa yerlərə də gedəcəksiniz. Amma mən Norveç səfirliliyindən xahiş edirəm ki, bunları diplomatik poçtla Osloya, sizə göndərsinlər.

**S t e y n İ v e r s e n** (*Norveçin Azərbaycandakı səfərinin müavini*): Biz bunu məmənuniyyətlə edəcəyik.

**H e y d a r Ə l i y e v:** Görürsünüz, sizin kitabxananızı necə zənginləşdirdim. Sağ olun.

**T u r H e y e r d a l:** Cənab Prezident, çox sağ olun. Arzu edərdim ki, verdiyiniz hədiyyələr dəyərində, qiymətində mən də Sizə hədiyyə verə biləydim. Mən də öz muzeyimdən – səyahətlərim nəticəsində əldə etdiyim eksponatlardan birini Sizə hədiyyə vermək istəyirəm.

**H e y d a r Ə l i y e v:** Bu, onlardan da qiymətlidir. Sağ olun.

## MOSKVANIN «KOMMERSANT» QƏZETİNİN MÜXBİRİ AZƏR MÜRSƏLİYEVƏ MƏXSUS MÜSAHİBƏ

Sizin siyasi rəqibiniz Əbülfəz Elçibəy bu yaxınlarda vəfat etdi. Siz onun doğmalarına və tərəfdarlarına başsağlığı verdiniz, dəfn mərasiminin təşkili üçün dövlət komissiyası yaratdiniz. Bundan əvvəl, o, hələ Türkiyədə müalicə edilərkən səfirinizə tapşırınız ki, Elçibəyə hər cür kömək göstərsin. Bu, sabiq prezidentə ehtiram əlamətidir, yoxsa ölkənin tarixində Elçibəyin roluna verilmiş qiymətdir?

— Bəli, mən ona qayğı göstəirdim, Türkiyə rəhbərliyi ilə telefon danışçıları aparırdım, onun ən yaxşı klinikaya köçürülməsinə kömək edirdim. Əvvəla, ona görə ki, mən Azərbaycan prezidentiyəm. Konstitusiyaya əsasən, kimliyindən və mənə necə münasibət bəsləməsindən asılı olmayıaraq, öz vətəndaşlarımı müdafiə etmək öhdəliyi götürmüşəm. İkincisi, insan prinsipial olmalıdır: lazımlı gələn yerdə sərt olmalısan, qüssə-kədər, xəstəlik, ölüm olan yerdə isə xatırlamaq olmaz ki, o, mənə qarşı terror təşkil etmişdi, mənə müxalifətdə idi, bəyan edirdi ki, Əliyev getməlidir. Bütün bunlar tarixdə qaldı. İnsan dünyasını dəyişdi. Üçüncüüsü isə, hər necə olsa da, o, Azərbaycan prezidenti olmuşdur. Bir il də olsa. O, necə prezidentlik etmişdir, o vaxt nələr baş vermişdir – bu, artıq ikinci dərəcəli məsələdir. Sabiq prezidentə hörmət etməmək yolverilməzdır.

**Bəs indi ölkənin daxilində Sizin ciddi opponentiniz varmı?**

— Ciddi opponentlər yoxdur. Amma müxalifət var. Hər hansı demokratik dövlətdə müxalifətin mövcudluğu gerçeklikdir. Amma bizdə «partiyabazlıq» meydana gəlmışdır. Hər

yerindən duran partiya yaradır. Kimsə 10-15 nəfər qohum-əqrəbasını yığıb partiya təşkil edir. Bizdə qarşıda, noyabrda parlament seçkiləri keçiriləcəkdir. 21 müxalif partiya hansısa bir blok yaratmışdır, gah bir partiyanın iqamətgahında, gah da digər partiyanın iqamətgahında çıxış edir, müzakirələr aparırlar. Bu 21 partiyadan üç-dördü, məhdud da olsa, həqiqətən müəyyən sosial bazaya malikdir, qalanları isə özlüyündə heç bir şey deyildir. Budur, bizim opponentlərimiz.

Digər tərəfdən, müxalifətin hamısı əslən Xalq Cəbhəsindən olanlardır. Bəs Xalq Cəbhəsi nə olan şeydir? O, Qorbaçov başda olmaqla Sovet hökumətinin Ermənistan-Azərbaycan münaqişəsinə ədalətsiz münasibəti ilə əlaqədar başlanmış xalq hərəkatının dalğası üzərində yaranmışdı. Sonra erməni təcavüzünə sovet təcavüzü əlavə olundu – 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya soxularaq, yüzlərlə günahsız insanı qırdı.

Azərbaycanın o vaxtkı kommunist hökuməti öz xalqına xəyanət mövqeyi tutmuşdu. Nəticədə də hakimiyyətdən getməli oldu. Amma onun yerinə təsadüfi, səriştəsiz adamlar gəldi və tez bir zamanda özlərini gözdən saldılar. Bir ildən sonra onların hərəsi bir yana dağılışdı, o vaxtkı prezident (*Əbülfəz Elçibəy*. – «*Kommersant*») isə doğma kəndinə qaçıdı. O zaman çoxları onlara divan tutmaq istəyirdi. Mən onları xilas etdim.

Bir müddətdən sonra isə onlar yenidən hakimiyyət uğrunda mübarizə aparmağa, mənim istəfa verməyimi tələb etməyə başladılar. Onlar sadəcə olaraq, hakimiyyətin şirinliyini unuda bilmirlər.

### **Hakimiyyət həqiqətən şirindir?**

– Xeyr. Bu, ağır, çətin zəhmətdir. Amma hakimiyyətdən varlanmaq mənbəyi kimi istifadə edənlərə o, şirin görünür. Belə adamlar hakimiyyətə gələ bilərlər, lakin onu çox tez itirilərlər. Mən istisna etmirəm ki, belə adamlar mənim ətrafimdə da var.

**Heydər Əliyeviç, Siz Azərbaycana hələ sovet dövründə, 1969-cu ildən 1982-ci ilədək rəhbərlik etmisiniz. On ildən sonra Siz yenidən Azərbaycanın başçısı oldunuz. Artıq müstəqil Azərbaycanın Prezident Əliyev birinci katib Əliyevin siyasetini davam etdirir, yoxsa bu, əvvəlk təcrübəni būsbütün inkar edən tamamilə başqa siyasetdir?**

— O vaxtlar mən KP MK-nin birinci katibi idim. İndi isə müstəqil dövlətin prezidentiyəm. Bu, tamamilə ayrı bir işdir. Misal üçün, bizdə böyük kimya kompleksi var. Əvvəller mənim vəzifəm ondan ibarət idi ki, bu zavodlar işləsin, məhsul istehsal etsin və Azərbaycana fayda gətirsin. Həmin məhsul haraya gedəcək, sonra onu nə edəcəklər — bu, artıq mənim qayğım deyildi. İndi isə bir şey istehsal etmək üçün bazara malik olmalısan. Hazırda bizdə nə qədər belə müəssisələr boş dayanır, yaxud da az güclə işləyir. Yeri gəlmışkən, Rusiyada da eynilə belədir. Bazar yoxdur. Bizim əsas bazarımız Rusiya idi. Biz Rusiyaya nə qədər meyvə, nə qədər üzüm göndəririk? İndi bu bazar yoxdur.

O sistemin də öz üstünlükleri vardı. Mən onun imkanlarından istifadə edərək, Azərbaycanın inkişafına çalışırdım. Məsələn, mən üzüm istehsalını 1970-ci ildən 1980-ci ilədək on dəfə — ildə 200 min tondan 2 milyon tonadək artırmışdım. Bunun hesabına Azərbaycan, əlbəttə, zənginləşmişdi.

Təəssüf ki, bizim əvvəller yaratdıqlarımızın çoxunu 1988-1989-cu illərdən sonrakı keçid dövründə daşıtdılar. Birinci zərbə Qorbaçov antialkoqol kampaniyasına başlayanda endirildi, üzüm plantasiyalarını qırmağa başladılar. Biz müstəqil dövlətə çevrildikdən sonra isə Sovetlər İttifaqında mövcud olmuş iqtisadi integrasiyadan məhrum olduq. Biz azad bazara çıxmışiq, islahatlar — iqtisadi, sosial, siyasi islahatlar aparırıq. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Ona görə də indi vəziyyət sovet dövründə olduğundan qat-qat çətindir.

Mən iqtisadiyyat haqqında danışıram. Amma, təbii ola-raq, məsələ heç də təkcə iqtisadiyyatda deyildir. Məsələn, biz 900 müxtəlif qanun yaratmışıq. Yeni qanunlar yaratmaq isə asan deyildir. Əvvəller bizdə yaxşı işlənmiş bir basmaqəlib – sovet basmaqəlibi vardı. İndi isə bütün qanunlar beynəlxalq standartlara cavab verməlidir.

Lakin mən onda da bütün imkanlardan istifadə edirdim ki, Azərbaycan inkişaf etsin. Bunun üçün bu gün də bütün imkanlardan istifadə edirəm.

**Birinci katib vəzifəsində işləyərkən Sizin gördüyüünüz tam bir sırə tədbirlər sonra bəzi analitiklərə belə bir nəticə çıxarma-ğa imkan verdi ki, Siz hələ onda respublikanı müstəqilliyə hazırlayırdınız. Sizin vaxtınızda neft sənayesində tam tsikl yaradılmışdı, dənizdə neft hasilatı üçün platformalar zavodu tikilmişdi, Azərbaycan zabitləri korpusu formalaşdırılmışdı və sair. Siz doğrudanmı hələ 70-ci illərdə güman edirdiniz ki, SSRİ dağlacaqdır?**

– Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil, ilk öncə iqtisadi cəhətdən müstəqil olsun. Çünkü hər hansı müstəqilliyin əsasını iqtisadiyyat təşkil edir. Məsələn, mən çoxlu su elektrik stansiyası tikdirmişdim. Moskvada mənə deyirdilər: bu, sizin nəyinizi gərəkdir? Izah edirdilər ki, Sovetlər İttifaqının vahid enerji sistemi var və o, bütün ölkəni elektrik enerjisi ilə təmin edir. Bunun nə üçün lazımlığını mən onlara demirdim. Deyirdim, istəyirəm ki, bizdə yeni iş yerləri olsun və i.a. Mingəçevirdə hərəsi 250 meqavatt gücündə doqquz blokdan ibarət iri kompleks, Şəmkir Su Elektrik Stansiyasını tikdir-dim. Yenikənd SES-in tikintisine başladım. Sonra onun tikintisi dayandırıldı. Yeri gəlmışkən, mən qayıtdıqdan sonra Dünya Bankından kredit götürdüm, onu tikdirib başa çatdır-dım və istismara verdim.

Bütün bunları etmək üçün mənə imkan vermirdilər. Təkcə dərinlik özülləri zavodu üçün sovet büdcəsindən 400 milyon

dollar ödənilmişdi. Amma mən bilirdim ki, bize Xəzər dənizinin dərinliklərinə doğru getmək lazımdır. Mən bilirdim. Bunu da ona görə etdim. İndi isə bu zavod çox kara gəlmışdır.

İstəyirdim ki, mənim ölkəm, xalqım bütün şəraitlərdə müstəqil yaşaya bilsin. Artıq 70-ci illərdə Sovetlər İttifaqı böhran keçirirdi. Hərbi gücü böyük idi, amma iqtisadiyyat tənəzzülə uğrayırdı. SSRİ iqtisadi rəqabətə tab gətirmirdi. Təkcə Sovetlər İttifaqı yox, Şərqi Avropa ölkələri də. Mən Şərqi Avropa ölkələrində olurdum. O vaxtlar Şərqi Almaniyada da, Qərbi Almaniyada da, Şərqi Berlində də, Qərbi Berlində də olmuşdum. Şərqdə də, Qərbdə də almanlar yaşayırıdı, lakin vəziyyət bambaşqa idi. Mən bunların hamısını görürdüm.

**Sizcə, SSRİ-nin dağılması labüd idi?**

— Bəli. Bu, nə vaxt olacaqdı — o, ayrı məsələdir. Bu, sonra da baş verə bilərdi. Amma Qorbaçovun gəlişindən sonra yanmış qarmaqarışılıq dağılma prosesini sürətləndirdi.

**Bəs SSRİ-nin dirçəldilməsi mümkünürmü?**

— Qətiyyən yox. Əsla yox. Mən heç zaman yol vermərəm ki, Azərbaycan hansısa bir dövlətin tərkibində olsun.

*«Kommersant» qəzeti, 5 sentyabr 2000-ci il*

*Müsahibənin mətni «Azərbaycan»  
qəzetində (8 sentyabr 2000-ci il) də  
dərc olunmuşdur.*

## MOSKVANIN «KOMMERSANT» NƏŞRİYYAT EVİNİN HƏFTƏLİK «VLAST» (*«Hakimiyyət»*) JURNALININ AZƏRBAYCANA HƏSR OLUNMUŞ ƏLAVƏ NÖMRƏSINDƏ MÜSAHİBƏ

— Heydər Əliyeviç, ötən ilin axırlarında Moskvanın Gür-cüstan və Azərbaycan ilə viza rejimi tətbiq etmək niyyəti barədə bəyanatından sonra Rusiya-Azərbaycan münasibətləri sanki havadan astı qaldır: münasibətlər pisləşməsə də, nəzərəçarpaçaq yaxşılaşma görünmür. Siz bu münasibətlərin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

— Normal münasibətlər kimi. Əlbəttə, məsələlər, problemlər var. Başlıcası budur ki, Azərbaycan qəti olaraq Rusiya Federasiyası ilə münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir. 1997-ci ildə Moskvaya rəsmi səfərim zamanı mənim və prezident Yeltsinin imzaladığı dostluq və əməkdaliq haqqında müqavilə yerinə yetirilir.

Lakin Rusyanın kütləvi informasiya vasitələrində hazırda Rusiyada, Şimali Qafqazda baş verən proseslərlə əlaqədar gerçəkliyə qətiyyən uyğun gəlməyən məqalələr tez-tez dərc edilir. Mən bunu Rusyanın rəhbərkərinə, xüsusən prezident Putinə dedikdə, o, cavab verir: dövlət xətti ilə biz heç vaxt heç bir bəyanat vermirik, heç bir iddia irəli sürmürük.

Moskvada elə qüvvələr – erməni dairələri də, bəzi digərləri də – var ki, onlar Rusyanın və Azərbaycanın münasibətlərinin yaxşı olmasını istəmirlər. Müxtəlif qəzetlərdə, o cümlədən «Kommersant»da, «Nezavisimaya qazeta»da müəllif kimi çıxış edən ermənilər Cənubi Qafqaz haqqında cürbəcür əfsa-

nələr uydurur, səhv rəy yaradırlar. Biz başa düşürük, adı oxucu işə yox – axı, o, oxuduğunun hamısına inanır. Mən hər şeyi bir kənara atıram və onu əsas tuturam ki, bizim Rusiya ilə normal dövlətlərarası münasibətlərimiz var və bu münasibətlər uğurla inkişaf etdirilir. Ayrı-ayrı məsələlərə gəldikdə, onlar, əlbəttə, var və olacaqdır.

**– Moskvada belə bir rəy yayılıb ki, Azərbaycan tərəfdən seçməkdə öz mövqeyini qəti şəkildə müəyyənləşdirib: bu tərəfdən Qərbdər. Belə iddialar nə dərəcədə ədalətlidir?**

– Bütün bu uydurmaların əsası yoxdur. İndi heç kim dünyanı Qərbə, Şərqa bölməyə, kimin haraya istiqamət götürdüyüni müəyyənləşdirməyə cəhd göstərməməlidir. Azərbaycan müstəqil dövlətdir, öz xarici siyasetini özünün milli mənafelərini əsas tutaraq yeridir. Bu mənafelər Rusiya ilə də, Qərb dövlətləri ilə də, Şərqi ölkələri ilə də, Cənub ölkələri ilə də xoş münasibətlər, dostluq münasibətləri olmasını şərtləndirir.

İndi nə edim, deyim ki, Rusiya Qərbə meylini dəyişib Şərqi doğru istiqamət götürmüdü? Prezident Putinin Çinə və son 20 ildə beynəlxalq aləmdən təcrid olunmuş Şimali Koreyaya getməsi ilə əlaqədar Rusiya Çin və ya Şimali Koreya yönümlü istiqamət götürmüdü? Lakin bununla bərabər Putin Okinavada «Səkkizlər»in görüşündə də iştirak etmiş, İngiltərəyə də getmişdir. Belə isə Rusyanın mövqeyi necədir – Qərb meyllidir, yoxsa Şərqi meyllidir, yoxsa cənubi meyllidir?

**– Rusiya generalları müntəzəm olaraq bəyanatlarla çıxış edərək bildirirlər ki, Azərbaycan Çeçen separatçılarına imkan yaradır və ya hətta kömək göstərir. Bir qayda olaraq, Bakı təkziblər verir, amma həmişə yox. Buna səbəb nədir?**

– Bilirsinizmi, biz hər generala cavab verməyəcəyik. Onlar yalan danişırlar. Onların heç bir konkret faktı yoxdur. Mən Rusiya Federal Sərhəd Xidmətinin direktoru Konstantin Totskini buraya dəvət etdim. O, burada hər yerdə oldu və

telekameralar qarşısında bəyan etdi ki, Azərbaycana heç bir sual yoxdur. Bizim milli təhlükəsizlik xidmətimiz göstərdiyi yardıma görə, demək olar, hər həftə Rusiya FSX-dən təşəkkür məktubu alır.

O ki qaldı Rusyanın bəzi generallarının fərsiz olmasına, öz vəzifələrini yerinə yetirə bilməməsinə və öz rəhbərliyini pis vəziyyətdə qoymasına, sonra da özlərini təmizə çıxarmaq üçün yalanlar uydurmasına – bu, onların öz işidir. Biz buna məhəl qoymayacağıq.

**– Rusiya Çeçenistanda separatçılara qarşı ikinci əməliyyatı aparır. Azərbaycan Rusiyadan nümunə götürə bilərmi, yoxsa Siz Qarabağ probleminin zor gücünə həllinin qəti əleyhinəsiniz?**

**–** Biz artıq altı ildir ataşkəs şəraitində yaşıyorıq. Azərbaycan ərazisinin 20 faizinin Ermənistən silahlı birləşmələri tərəfindən işğal edilməsinə, bir milyon Azərbaycanlının isə öz yerindən-yurdundan zorla çıxarılmasına baxmayaraq, biz münaqişənin dincliklə nizama salınması mövqelərində durmuşuq və duracağıq. Ermənistən prezidenti Köçəryanın və Azərbaycan prezidenti Əliyevin Yaltada sonuncu görüşündə biz bu mövqeyi mətbuat qarşısında bir daha təsdiq etdik.

Hərçənd biz, əlbəttə, ağır vəziyyətdəyik: bir tərəfdən, bir milyon Azərbaycanlı çadırlarda yaşayır, digər tərəfdən, işğal edilmiş Azərbaycan rayonlarında (*Dağlıq Qarabağ istisna olmaqla, o da Azərbaycanın bir hissəsidir*) nə vardisa, hamısı dağıdılmış və qarət olunmuşdur. Bunlar isə böyük rayonlardır. Orada iri sənaye və kənd təsərrüfatı müəssisələri, xəstəxanalar, məktəblər, mədəniyyət sarayları, kitabxanalar, çoxlu yaşayış evləri vardı. Buna baxmayaraq, biz münaqişənin hər halda sülh yolu ilə aradan qaldırılmasına tərəfdarıq.

**– Bəs bu nizamasalmanın perspektivləri necədir?**

**–** İndi perspektivlərdən konkret surətdə danışmaq olmaz. Amma vəziyyət belə qala bilməz. Bizə böyük ziyan vurublar. Vəziyyətimiz ağırdır. Lakin Ermənistən vəziyyəti daha

ağırdır. Baxmayaraq ki, onların ərazisinin bir metri belə işgal edilməyiibdir. Deyirlər ki, onlarda qaçqınlar var. Bəlkə də Azərbaycandan ermənilərin bir qrupu oraya köçmüştür. Ancaq biz bilirik ki, Azərbaycanda yaşamış olan ermənilər Ermənistanda deyildirlər. Onlar Rusiyada, Amerikada, Avropa ölkələrindədirlər. Bizim qaçqınların isə getməyə yeri yoxdur. Onlar nə Rusiyaya, nə də Amerikaya gedən deyillər, doğma yerlərinə qayıdanadək öz torpağında yaşayacaqlar.

**– Siz Qarabağdan və ona bitişik rayonlardan olan qaçqınları nəzərdə tutursunuz?**

– Xeyr, Ermənistandan olanları. Ermənistandan 300 minədək qaçqınımız var.

**– Sizcə, onların oraya qayıtması realdırımı?**

– Bu da istisna edilmir. Doğrudur, bu, daha mürəkkəb məsələdir. İlk önce, Azərbaycanda yaşamış azərbaycanlıları öz doğma yerlərinə qaytarmaq lazımdır.

**– Son vaxtlar Rusiyada və Mərkəzi Asiyada islam təməlciliyi təhlükəsidən çox ciddi danişurlar. Bəs Azərbaycanda nəcə, bu təhlükə duyulurmu?**

– İslam təməlciliyinin müxtəlif cərəyanları var. İndiki halda ən təhlükəli cərəyan vəhhabilikdir. Şimali Qafqazda və Orta Asiyada baş verən hadisələrin əsas səbəbi vəhhabiliyin oraya daxil olmasıdır. Bu, ümumiyyətlə, çox təhlükəlidir. Təkcə müsəlman dinli ölkələr üçün yox, Rusiyamın özü üçündə – mənçə, orada 20 milyondan artıq müsəlman yaşayır. Bələ seylər çox yoluxucudur. Bizdə məlumat var ki, bəzi ərəb təşkilatları nəinki Azərbaycana, Şimali Qafqaza, Orta Asiya, hətta Rusyanın mərkəzi regionlarına – onların əhalisi islama etiqad edir – ayaq açırlar. Lakin bu o demək deyil ki, vəhhabilərdən savayı, islam təməlciləri yoxdur. Var. Onlardan biz də müdafiə olunuruq.

**– Siz onu nəzərdə tutursuz ki, Azərbaycan üçün başlıca təhlükə vəhhabilər deyil?**

– Əlbəttə, islam təməlciliyində müxtəlif cərəyanlar var. Məsələn, Orta Şərqdə fəaliyyət göstərən «Hizbulah»ın vəhhabiliyi dəxli yoxdur.

– «Hizbulah» İranın dəstəklədiyi şəx ekspremist təşkilatdır, Sizin ölkəniz isə bu tamalçı şəx dövləti ilə həmsərhəddir...

– Şəlik və sünnilik mürtəce dini cərəyanlar deyildir. Azərbaycanda da əhalinin əksəriyyəti şədir. Bu o deməkdir ki, burada təməlcilər var?

Axi, Azərbaycan dünyəvi respublikadır.

– Bəli. Amma mən deyə bilmərəm ki, misal üçün, İranda hamı islam təməlciliyini yaymaq məqsədi güdür. Müəyyən təşkilatlar var. Bu ideologiyanın daşıyıcıları onlardır. Odur ki, xalqlara, dini icmalara, ölkələrə qarşı deyil, məhz bu təşkilatlara qarşı mübarizə aparılmalıdır.

– Azərbaycan yazıçısı Çingiz Abdullayev bir dəfə Bakımı «Casuslar şəhəri» adlandırmışdır. Ona görə ki, burada əslində bütün dünyanın kəşfiyyatları fəaliyyət göstərir.

– Bir çox ölkələrin xüsusi idarələrinin Azərbaycana böyük maraq göstərməsi gerçəklilikdir. Əlbəttə, biz istərdik ki, bu casusluq fəaliyyətinə son qoyulsun. Azərbaycan heç bir ölkədə casusluqla məşğul olmur. Biz dinc yaşamaq istəyirik. Çingiz Abdullayevə gəldikdə isə, o, detektivlər yazır. Ona görə də detektivi gerçəklilikdən fərqləndirmək lazımdır.

– Lakin Siz özünüz razılışınız ki, Bakıda bir çox ölkələrin xüsusi idarələrinin nümayəndələri var.

– Onlar hər yerdə var. Məgər onlar Moskvada yoxdur? On çox casuslar Moskvadadır.

– İstənilən halda, bu gün dünyanın az qala bütün ən güclü ölkələrinin mənafələri Azərbaycanda kəsişir. Belə şəraitdə xarici siyaset amilinin ölkə üçün olduqca böyük əhəmiyyəti var.

Siz kənardan təzyiq hiss edirsinizmi?

- Biz xarici təzyiqi hər tərəfdən, özü də çox güclü şəkildə hiss edirik.
- Latviya prezidentlərindən biri 30-cu illərdə demişdir ki, **Böyük Britaniyanın Baş naziri olmaq asandır, amma kiçik bir dövlətin başçısı olmaq qat-qat çətindir.**
- Mən də belə hesab edirəm. Azərbaycanın başçısı olmaq xüsusən çətindir, ona maraq – siyasi, kəşfiyyat və digər maraqlar gündən-günə artır. Digər tərəfdən, 1988-ci ildən başlayaraq Azərbaycanda daxili siyasi vəziyyət pozulmuşdu. Bu vəziyyət 1990-ci ilin yanvar hadisələri ilə əlaqədar çətinləşmişdi, sonra burada hərbi çevrilişlər oldu. 1993-cü ildə mən Bakıya gəldikdə, respublikada müxtəlif liderlərə və siyasi qüvvələrə tabe olan çoxsaylı qanunsuz silahlı dəstələr vardı. Bütün bunlar Azərbaycanın Ermənistanla müharibədə məglubiyyətlərinin başlıca səbəblərindən biri idi. Ölkdə vəziyyət tamamilə pozulmuşdu, çoxları öz torpağını təcavüzkarдан qorumaq əvəzinə, hakimiyyəti ələ keçirmək üçün vəziyyətdən istifadə etməyə çalışırdı. 1991-ci ildə də, 1992-ci ildə də, 1993-cü ildə də belə olmuşdur.

O vaxtlar nə qoşunlar, nə də inzibati orqanlar mənə tabe idi. Mən tək idim. Mən bütün bunları məntiqin gücü ilə və öz nüfuzumla aradan qaldırdım. Nəhayət, öz cəsarətimlə və qorxmazlığımı aradan qaldırdım. Məni qoxudur, öldürməklə hədələyirdilər. Bu, məni qətiyyən qorxutmurdu. Mən öz ölkəmi böhran vəziyyətindən çıxarmaq istəyirdim. Əgər bu yolda hər hansıa bir yaramaz məni öldürərsə, deməli, mən öz vətənim uğrunda, öz xalqım uğrunda həlak olacağam.

Azərbaycanda vəziyyət tədricən yaxşılaşsa da, 1995-ci ilədək hər halda təhlükəli idi. 1995-ci ilin axırlarında mən Rummiyadan qayıdarkən təyyarəmi istilik raketini ilə vurmağa cəhd göstərdilər. Sonra gedib-gəldiyim yoldakı körpünü partlatmaq istədilər. Biz bütün bunların qarşısını ala bildik. An-

caq demək olmaz ki, hakimiyyəti ələ keçirməyə can atan cinayətkarlar indi öz niyyətlərindən tamamilə əl çəkmişlər.

Latviya prezidentinin işi asan idi, o vaxtlar onun ölkəsi sakit bir ölkə idi. Amma ərazisinin 20 faizi işgal edilmiş, bir milyon qacqını olan, müxtəlif dövlətlərdən təzyiq göstərilən, daxildə isə sakitliyi pozmağa hazır dayanan potensial qüvvələrin hələ də olduğu ölkənin prezidenti olmaq nəinki Britaniyaya, həm də hər hansı digər ölkəyə başçılıq etməkdən qat-qat ağırdır.

**— Oğlunuz, Dövlət Neft Şirkətinin vitse-perezidenti haqqında Azərbaycanın ən çox ehtimal edilən növbəti prezidenti kimi danışırlar. Siz İlham Əliyevi Azərbaycanın növbəti başçısı kimi görmək istərdinizmi?**

— Bir ata kimi — yox. Bu, ağır taledir. Amma bu məsələni mən yox, onun özü həll etməlidir. Bir də ki, növbəti prezident barədə danışmaq tezdir. Mən hələ səkkiz il Azərbaycanın başçısı olacağam. Prezidentliyimin müddətinin bitməsinə hələ üç il qalır. Mən isə sonrakı beş il müddətinə də namizədliyimi irəli sürmək niyyətiндəyəm.

## Q E Y D L Ə R

**1. Avstriya, A v s t r i y a R e s p u b l i k a sı - Mərkəzi Avropada dövlət. Sahəsi 83,8 min km<sup>2</sup>, əhalisi 8,1 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı (Milli Şura və Federal Şura) parlamentdir. Paytaxtı Vyanadır. – 5-117,138,190,194,204-219,210,211.**

**2. Tomas Klestil (d.1932) – Avstriyanın prezidenti. 1987-92-ci illərdə XİN-nin Baş katibi olmuşdur. – 5,10-18,96,98, 102,204,210.**

**3. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası 1975-ci il iyulun 3-9-da Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalasdırıb, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyəşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqışə rəlsindən əməkdaşlıq və qarşılıqlı mənafə istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.**

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 5,8,11,13,14,15,16,17,19-20,24,36,38,39,49,54,55, 98,102,103,107,108,112,113,114,115,116,138,141,187,189,190,193,194, 204-219,236,304.

**4. Birleşmiş Millatlar Təşkilatı (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-yə 198 dövlət daxildir.**

BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. – 5,50,51,52-64,65-67,68-69,70-71,93-94,112,135,149,153,193, 216,236,259,336,341.

**5. Vyana – Avstriyanın paytaxtı.** Sahəsi  $415 \text{ km}^2$ , əhalisi 1,5 milyon nəfərdir. XII əsrin ortalarından Avstriya hersoqlarının iqamətgahı, 1867–1918-ci illerdə Avstriya-Macarıstanın paytaxtı, 1918-ci ildən isə Avstriya Respublikasının paytaxtidir. ATƏT-in Baş qərargahı Vyanadır. – 5–117,189,205, 210.

**6. ATƏT-in Minsk qrupu –** 1992-ci il martın 24-də yaradılıbdir. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsviç. 1994-cü ilin dekabrından Minsk qrupuna iki sedr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolunu ilə aradan qaldırılmasına və həll edilməsinə bilavasita kömək etməkdir. – 6,8,11,13,20,24,26,36,38,39,48, 55,113,114,135,143,146,164,174,190,204,206,207,208,209,211,212,236, 259,332,343,344, 371.

**7. Türkiyə Cümhuriyyəti –** Qərbi Asiyada və Avropanın cənub-sərq kənarında dövlət. Sahəsi  $780,6 \text{ min km}^2$ , əhalisi 78 mln. nəfərdir. İnzibati cəhətdən 81 (vilayət) bölündür. Paytaxtı Ankara şəhəridir. Dövlət başçısı prezident, Ali qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. – 6, 8,42,44,45,48,50,51,78,84,105,142–175,196,197,202–203,255, 261,306,318–326,328,343,352,356,361–375,390,404–409.

**8. Əhməd Necdət Sezər (d.1941) –** 2000–2007-ci illərdə Türkiyə prezidenti. 1962–83-cü illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1993-cü ildə Türkiyə Kassasiya Məhkəməsinin, 1988-ci ildə isə Türkiyə Konstitusiya Məhkəməsinin üzvü seçilib. 1998–2000-ci illərdə Türkiyə Konstitusiya Məhkəməsinin sedri olmuşdur. – 6,142–175,196,203,328, 362,363, 390,407.

**9. S i m a l i K i p r C ü m h u r i y y e t i –** 1974-cü ildə Yunanıstanda hakimiyətə gelmiş hərbi xunta Kiprin yunan irticaçıları ilə birlikdə Kipri Yunanıstana birləşdirmək məqsədilə ölkədə hərbi əvvəriliş etdilər və prezident Makariosu hakimiyətdən uzaqlasdırdılar. Bundan narahat olan Türkiyə Respublikası Kiprin türk icmasını müdafiə etmək məqsədilə oraya hərbi qüvvələr yeritdi və türk icması yaşayan ərazini yunan irticaçılarından təmizlədi. 1975-ci ildə Türkiyə-Kipr administrasiyası bu ərazidə federativ türk dövləti – Kipr Respub-

likasını elan etdilər. 1983-cü ildə bu dövlətin qanunverici orqanı Şimali Kipr Türk dövləti (ŞKTR) – Kibris elan etdi. ~ 6.

**10. Avropa Şurası (AŞ)** – Avropada hökumətlərarası təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki sisteminde çoxpartiyallığa riayət etmək, demokratiyani və insan hüquqlarını qorumaq, möhkəmləndirmək, Avropa ölkəlerinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə nazirliklərinin müşavirəsi və katiblikdir. Azərbaycan 2001-ci ildən AŞ-nın üzvüdür. – 6,7,9,46,47,53,101,102, 198,201,214,217,310.

**11. Benita Marya Ferrero Valdner** (d.1948) – Avstriya hüquqşunası. Hüquq elmləri doktoru. 2000–2004-cü illərdə Avstriya Xarici İşlər naziri olmuşdur. – 7,12,16,19–20,24,26,102, 204–219.

**12. 1995-ci il mart hadisələri** – martın 12–13-də Qazax və Agstafa, martın 16–17-də isə Bakının 8-ci kilometr qəsəbəsində Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvünün silahlı çıxışı nəzərdə tutulur. Respublika rəhbərliyinin qəti tədbirləri nəticəsində çevriliş cəhdinin qarşısı alındı. – 8,58, 160,329.

**13. Dağlıq Qarabağ Muxtar Vilayəti** – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayır. Ərazisi 4 min km<sup>2</sup> dir. Mərkəzi Xankəndidir.

1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistən silahlı qüvvələri ilə birlikdə bu ərazi də yaşıyan azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq Qarabağı işgal etdilər. BMT-nin 822, 853, 874, 884 sayılı qətnamələrinə görə, erməni işgalçılari Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycanın bu ərazisi hələ də erməni tapdağı altındadır. – 11,14,23,24,26,30,31,34,36,48,49, 50,66, 88,102,111,114,134,145,159,169,188,193,194,216,259,301,303,308,321, 331,333,335,365,368,369,371,433,447,448.

**14. Atəşkəs rejimi** – 1994-cü il mayın 12-də Moskvada Ermənistən-Azərbaycan arasında atəşin müvəqqəti dayandırılması (atəşkəs) haqqında müqavilə imzalandı. Müqaviləyə görə müharibə aparan tərəflər sülb

müqaviləsi bağlanana qədər atəşin dayandırılması haqqında razılığa gəldilər. – 11,20, 55,103,146,205,208,236.

**15. ATƏT-in Budapeşt sammiti** – 1994-cü il dekabrın 3-7-də Macarıstanın paytaxtı Budapeştə keçirilmişdir. Görüşdə ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Heydər Əliyev Budapeşt sammitində regionlarda və bütünlükdə qitədə sülh konsepsiyasının həyata keçirilməsi üçün çox əhəmiyyətli fəaliyyət göstərdi. Budapeşt zirvə görüşündə ilk dəfə olaraq Dağlıq Qarabağ problemi xüsusi məsələ kimi müzakirə olundu və «Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi» haqqında qətnamə qəbul olundu. – 11,14,20,36,55,102,146,205,207.

**16. ATƏT-in Lissabon sammiti** – 1996-ci il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və hökumət başçılarının iştirakı ilə növbəti Zirvə toplantısı keçirildi. Lissabon Zirvə toplantısında müzakirə olunan məsələlər arasında Azərbaycan Respublikası nümayəndə heyətinin təkidi ilə Ermənistan-Azərbaycan münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan Respublikası nümayəndə heyətinin başçısı Heydər Əliyevin qəti, prinsipial mövqeyi və gərgin səyi nəticəsində yekun sənədə əlavə kimi qəbul edilən ATƏT sədrinin bayanatında ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin həllinin əsası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü 53 dövlət tərəfindən qətiyyətlə dəstəkləndi və Dağlıq Qarabağın statusunun yalnız Azərbaycan Respublikasının tərkibində müəyyən olunması öz əksini tapdı. – 11,14,20, 36,55,102, 107,146,194,205,207,259.

**17. ATƏT-in İstanbul sammiti** – 1999-cu il noyabrın 18-20-də Türkiyənin İstanbul şəhərində ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirildi. Bu, ATƏT-in son toplantısı idi. İstanbul sammitində 3 sənəd qəbul olundu. Birincisi – İstanbul xartiyası – dünyada sülhün və təhlükəsizliyin təmin olunması, ölkələrin ərazi bütövlüğünün qorunması, baş vermiş münaqişələrin sülh yolu ilə həll olunması və s. İkinci sənəd Avropada adi silahlar haqqında idi. Üçüncü sənəd isə siyasi bəyannamə idi. – 11,14,20,37,45,102,146,163,185,191,193,205, 207,372.

**18. Rusiya, R u s i y a F e d e r a s i y a s i – Avropanın şərqində, Asyanın şimalında dövlət.** Ərazisi 17075,4 min km<sup>2</sup>, əhalisi 146,3 milyon nəfərdir. Rusiya respublika idarəetmə şöpməli demokratik federativ dövlətdir. Rusiya Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir.

Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı – Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 12,15,17,20,26,29,30, 34,37,39,41,44,45,48,49,50,55,103,107,108,133,177–181,185,188,204,208, 222–238,259,301–310, 331–332,342,343,344,440–450.

**19. Amerika Birleşmiş Ştatları (ABŞ) – Şimali Amerikada dövlət.** Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı və qərb-dən Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km<sup>2</sup>, əhalisi 280 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 12,15,17,20,26,37,39,41,43,46,55,84,88,89,103,105,107,114,136,147,185, 196,204,208,237,239,250,274,275,279,280,281,290–292,304,328,343,344, 350,352,368,448.

**20. Fransa, F r a n s a R e s p u b l i k a s i – Qərbi Avropada dövlət.** Sahəsi 551 min km<sup>2</sup>, əhalisi 58,4 milyon nəfərdir. İnzibati cəhətdən 95 departamente bölünür. Qanunverici hakimiyyəti iki palatadan (Milli Məclis və Senat) ibarət parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 12,15, 17,20,26,37,39,46,55,107,141,204,208,237,259,274,304,343.

**21. İkinci dünya müharibəsi (1939–45) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanmış böyük müharibə.** İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyانın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıldı.

1945-ci il mayın 2-də sovet orduyu Berlini aldı. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) Almaniyanın danışsız təslim olması haqqında akt imzalandı.

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 72 ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. – 16,21,100.

**22. Helsinki aktı** – 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzaladılar. Azerbaycan Respublikası bu aktı 1992-ci ildə imzalamışdır. – 17,210.

**23. Avropa Şurasının Parlament Assambleyası (Avroparlament)** – 2004-cü ildə təşkil olunmuşdur. Avroparlamentin işində 25 Avropa ölkəsinin 732 deputati fəaliyyət göstərir. – 23,26,46,102.

**24. Wolfgang Šüssel (d.1945)** – Avstriya politoloqu. 2000–2007-ci illərdə Avstriyanın federal kansleri olmuşdur. – 25–26,98,204,210.

**25. XIX əsrin əvvəllərində, Rusiya – İran müharibəsi (XIX əsr)** – 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstani, Çar-Balakən camaatlığını (1803), Gəncə xanhını (1804) tutması İran və Türkiyənin, həmçinin Ingiltərə və Fransanın güclü müqavimətinə rast gəldi. İran 1804-cü ilin iyununda Rusiyaya qarşı müharibəyə başladı. Lakin Abbas Mirzənin qoşunu İrəvan yaxınlığında vuruşmada məğlub oldu. 1805-ci ildə Qarabağ, Şəki, Şirvan xanhqları da işgal edildi. 1806-ci il oktyabrın 3-də rus ordusu Bakını işgal etdi. 1813-cü ilə qədər davam edən qanlı döyüşlər Gülistan müqaviləsi ilə (1813) nəticələndi. Şimali Azerbaycan xanlıqları Rusiyanın tabeliyinə keçdi.

1826–28-ci illərdə aparılan müharibə nəticəsində isə Naxçıvan, Abbasabad, Yerevan, Xoy, Mərənd, Urmiya, Ərdəbil, Təbriz işgal edildi. Neticədə Türkmençay müqaviləsi (1828) imzalandı. Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya verildi. – 29.

**26. İran**, İran İslam Respublikası – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km<sup>2</sup>, əhalisi 62,2 milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 ostana bölünür. Ali qanunverici hakimiyət orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş nazir təşkil, prezident isə təsdiq edir. – 29,44,57,59,61,64,84,178,179,180, 181,244, 293–295,308,330,449.

**27. Sovetlər İttifaqı, Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ)** – 1922–1991-ci illərdə keçmiş Rusiya imperiyasının böyük hissəsində mövcud olmuş dövlət. SSRİ-nin yaradılmasına dair Müqaviləyə (dek.1922) əsasən onun tərkibinə Belorusiya (BSSR), Rusiya (RSFSR), Cənubi Qafqaz respublikaları (ZSFSR; 1936-ci ildən müttəfiq respublikalar – Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR) və Ukrayna SSR, 1925-ci ildə – Özbəkistan SSR, Türkmenistan SSR, 1929-cu ildə Tacikistan SSR, 1936-ci ildə Qazaxistan SSR, Qırğızistan SSR, 1940-ci ildə Moldaviya SSR, Latviya SSR, Litva SSR, Estoniya SSR daxil olmuşdular.

1991-ci ilin dekabrında Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin mövcudluğunun dayandırıldığı elan edərək Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Saziş imzaladılar (8 dekabr, Minsk). 1991-ci il dekabrın 21-də Latviya, Litva və Estoniya istisna olmaqla keçmiş SSRİ-nin digər müttəfiq respublikalarının başçıları Alma-Atada Bəyannamə imzalayaraq MDB-nin yaradılması haqqında məqsəd və prinsiplərə qoşulmuşlarını bəyan etdilər. – 30,31,32,34,35,84,86, 100,101,228,229,230, 232,235,238,301,302,368,369,370,371, 378,414,433,434,443,444.

**28. Qorbaçov, Mixail Sergeeviç** (d.1931) – 1985–91-ci illərdə Sov.İKP MK-nin Baş katibi, 1990–91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» siyasi xəttini, «humanist, demokratik sosializm» şurəsini meydana atdı. Sovet totalitar rejimi ilə uyuşmayan «yenidənqurma» ölkəni dərin siyasi və iqtisadi böhrana saldı. Qorbaçovun milli münaqişələrə səbəb olan siyaseti xüsusən Azərbaycana qarşı qərəzli, düşməncilik mövqeyi ilə səciyyələnirdi. Ermənilərin Azərbaycana olan torpaq iddialarını dəstəkləyən Qorbaçov 1990-ci ilin yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin təşkilatçısı və günahkarıdır. – 33,106,223,235,302,370,371.

**29. Yazov Dmitri Timofeyeviç** (d.1924) – Sovet İttifaqı marşalı. 1987-ci ildən SSRİ Müdafiə naziri olmuşdur. Yazov 1990-ci ilin yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin təşkilatçılarından biridir. – 33,

**30. 1990-ci ilin yanvarı – 1990-ci ilin yanvarında Azərbaycanda faciə baş verdi.** Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərinə yerdildi. Sovet ordusunun bu kütləvi zorakılıq aktı nəticəsində 131 nəfər öldürülmiş, 744 nəfər yaralanmış, yüzlərə adam qanunsuz həbs edilmiş və itkin düşmüş, dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymmişdi. 1990-ci ilin qanlı yanvarı Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının qanı ilə yazılmış şərəflə səhifə oldu. – 32,33,34,302,441.

**31. Bakatin Vadim Viktoroviç (d.1937) – 1989–90-ci illərdə SSRİ Daxili İşlər naziri, 1991–92-ci illərdə SSRİ DTK-nin sədri və Rusiya Federasiyası Təhlükəsizlik İdarəsinin direktoru işləmişdir.** Bakatin 1990-ci ilin yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin təşkilatçılarından biridir. – 33.

**32. 1993-cü il iyun hadisələri – Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirmiş Gəncə hadisələri,** Bakıda Ali Sovetin binası qarşısında keçirilən çoxsaylı mitinqlə, xalqın tələbələ Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi, o zamankı respublika prezidenti Ə.Əliyevin (Elçibeyin) Kələki kəndinə getməsi, Ali Sovetin sədri Heydər Əliyevin respublika prezidentinin vəzifəsini icra etməye başlaması nəzərdə tutulur. – 34,35,160,236,284,329,398.

**33. Naxçıvan Muxtar Respublikası (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci ildən Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət.**

Muxtar respublika ərazisinin sahəsi 5,5 min km<sup>2</sup>, əhalisi 372,9 min nəfərdir. Hazırda 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur (Kəngərli) bölünmüştür; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi var. – 35,320,321.

**34. 1994-cü il oktyabr hadisələri –**oktyabrın 3-də Gəncə və Qazaxda, həmçinin Bakıda Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə düşmən olan qüvvələr tərəfindən dövlət çəvrilişi cəhdinin nəzərdə tutulur. Həmin gün Bakıda fövqəladə vəziyyət elan edilmiş və Azərbaycan prezidenti

**Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etmişdi.** Gecə olmasına baxmayaraq Bakı və ona yaxın yerlərdən yüz minlərlə insan Prezident Sarayı qarşısına toplaşaraq milli və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək Heydər Əliyevin siyasetini dəstəkləmişlər. – 35,160,329.

**35. Clinton Bill, Uilyam Ceferson Blayd** (d.1946) – ABŞ-in görkəmli siyasi və dövlət xadimi. ABŞ-in 41-ci prezidenti (1992–2000). Clinton xarici siyasetində SSRİ dağlıqlıdan sonra müstəqillik qazanmış dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına mühüm əhəmiyyət vermişdir. – 37,42,55,89,147,372.

**36. Jak Sirak** (d.1932) – Fransanın görkəmli siyasi və dövlət xadimi. 1974–76 və 1986–88-ci illərdə Fransanın Baş naziri, 1977–95-ci illərdə Paris şəhərinin meri olmuşdur. 1974–76-ci illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-ci ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildən Fransa Respublikasının prezidentidir. «Heydər Əliyev» ordeni ilə təltif olunmuşdur. – 37,55,89,141,274.

**37. Müstəqil Dövlətlər Birliyi (MDB)** – 1991-ci il dekabrın 8-də Belarusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları Saziş əsasında SSRİ dağlıqlıdan sonra yeni dövlətlərərəsi birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Ermənistən, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan, Ukrayna daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş nizamnaməsində aşağıdakı birgə fəaliyyat sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalasdırılmasında, nəqliyyat sisteminin və rabitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və etraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinyətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlərərəsi iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərərəsi Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 40,46,133,107,224,260,308,327–346,423.

**38. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS)** – respublikada neft və qazın keşfiyyatına, çıxarılmasına və emal edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz quyularının qazılması və istifadəyə verilməsi, nəqli edilməsi və s. məqsədilə dünyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. – 41,147,343,351,356,393,396,451.

**39. Bakı–Novorossiysk neft kəməri** – 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Ösrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı–Novorossiysk neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. – 41,105, 395.

**40. Bakı–Supsa neft kəməri** – 1994-cü ilin sentyabrında Azərbaycan hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Ösrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir vəsiləsi Bakı–Supsa neft kəməridir. Kəmərin uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir. Supsada hər birinin tutumu 250 min barrel olan dörd terminal tikilmişdir.

1999-cu ilin aprelin 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı–Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının təntənəli rəsmi açılış mərasimi olmuşdur. – 41,105, 305,395.

**41. Bakı–Tbilisi–Ceyhan** – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxistan, Özbəkistan prezidentləri və ABŞ-in Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara Bəyannaməsinə» imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 42,105, 143,146,147,154,162,163,306,339,343,349–358,366,372,396.

**42. «Bi-Pi», «British Petroleum»** – dünyanın ən iri neft şirkətlərindən biri. 1909-cu ildən bir çox ölkələrdə neftin keşfiyyatı, çıxarılması, emalı və satışı ilə məşğuldur. Bi-Pi 1994-cü ildə Azərbaycanda fəaliyyət göstərir. Hazırda ABŞ-in əsas operatorudur. – 42,373.

**43. «AMOKO»** – dünyanın ən böyük neft və qaz istehsalçılarından biri. 1989-cu ildə yaradılmışdır. Müxtəlif ölkələrdə 42.000 işçisi var.

**Şirkət energetika, neft və qaz emalı, kimya və neft-kimya sahələrində fəaliyyət göstərir.** – 42,279,281,373.

**44. «Statoyl»** – Norveçin «Statoyl» şirkəti 1972-ci ildən fəaliyyət göstərir. Şirkət Şimal dənizinin Norveç sektorunda ən iri neft-qaz istehsalçısıdır. Hazırda dünyanın 19 ölkəsində neftin kəşfiyyatı, çıxarılması və emalı ilə məşğul olur. Şirkət 1994-cü ildən Azərbaycan neft layihələrində fəal iştirak edir. – 42,428-429.

**45. Dağıstan, Dağıstan Respublikası** – Rusiya Federasiyasının tərkibində. Sahəsi 50,3 min km<sup>2</sup>, əhalisi 2094,6 min nəfərdir. Paytaxtı Mahaçqala şəhəridir. Dağıstan ərazisi bizim eradan əvvəl 1-ci milliyyin axırlarına qədər Qafqaz Albaniyası tərkibində olmuşdur. 1813-cü ildə Gülüstan müqaviləsinə əsasən çar Rusiyasına birləşdirilmişdir. – 49.

**46. Çeçenistan (İçkeriya)** – Rusiya Federasiyasında respublika. Paytaxtı Qroznı şəhəridir.

Orta əsrlərin əvvəllərində Çeçenistanın xeyli hissəsi Alan dövlətinin tərkibində idi. XIX əsrde Rusiya Şimali Qafqazı işğal etməyə başladı. Çeçenlər öz torpaqlarından çıxarılır, onların yerinə burada kazaklar yerləşdirilirdi. Bu da Çeçenistanda milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu. Dağlıların bu hərəkəti (1817-1864) 1859-cu ildə Şeyx Şamil təslim olduqdan sonra yatrıldı və Çeçenistan tamamilə Rusiyaya birləşdirildi. 1991-92-ci illərdə Rusiya Federasiyası tərkibində müstəqil Çeçenistan Respublikası yaradıldı. – 49,50.

**47. Konstantin Vasiliyeviç Totski (d.1950)** – general-leytenant. Hazırda Rusiya Federasiyası Sərhəd Qoşunları İdarəsinin direktorudur. Totski 1989-91-ci illərdə Azərbaycanda, Lənkəranda sərhəd qoşunları idarəsinin rəisi olmuşdur. – 50,446.

**48. Öfqanistan, Öfqanistan İsləm Dövləti** – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,2 min km<sup>2</sup>, əhalisi 22,7 milyon nəfərdir. İnzibati ərazisi 29 vilayət və 2 tabe mərkəzi mahala bölünür. Dövlət başçısı prezidentdir. Paytaxtı Kabil şəhəridir. – 53.

**49. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTS)** – BMT-nin daimi fəaliyyət göstərən mühiüm orqanı. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas

məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. – 54,60,107.

**50. Butros Qali** (d.1922) – 1992–96-ci illərdə BMT-nin Baş katibi olmuşdur. – 54.

**51. Kofi Annan** (d.1938) – 1997–2006-ci illərdə Birleşmiş Millətlər Təşkilatının Baş katibi olmuşdur. Nobel mükafatı laureatı. – 54,63.

**52. Putin, Vladimir Vladiimiroviç** (d.1952) – 2000-ci ilin mayından Rusiya Federasiyasının prezidenti. 1975–97-ci illərdə bir sırə məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası prezidenti administrasiyasının rəhbəri, 1998–99-cu illərdə MTİ-in direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin başçısı, 1999-cu ilin dekabrından Rusiya Federasiyasının prezidenti vəzifəsini icra etmişdir. Hazırda Rusiya Federasiyasının Baş naziriidir. – 55,108, 109,177,223,224,225,230,233,304, 331–332,445,446.

**53. Ukrayna, Ukrayna Respublikası** – Cənub-Şərqi Avropada dövlət. Ərazisi 603,7 min km<sup>2</sup>, əhalisi 51,3 milyon nəfərdir. Ukraynanın tərkibinə 24 vilayət və Krim Respublikası daxildir. Dövlət başçısı prezident, qanunverici orqanı – Ali RADA-dır. Paytaxtı Kiyev şəhəridir. – 58,327,333–334,344–347.

**54. Leonid Daniloviç Kuçma** (d.1938) – Ukraynanın siyasi və dövlət xadimi. 1994–2005-ci illərdə Ukrayna Respublikasının prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 58,327,333–334,344,347.

**55. Zaltsburq** – Avstriyada şəhər, Zaltsburq əyalətinin inzibati mərkəzi. Əhalisi 144 min nəfər. V.A.Motsartın vətəni. – 58,59,76,82.

**56. Palermo** – İtaliyada şəhər. Tirren dənizində port, Siciliya və Palermo vilayətinin inzibati mərkəzi. Əhalisi 695 min nəfər. XII–XIII əsrlərdə Siciliya Krallığında kralların iqamətgahı olmuşdur. – 62,63.

**57. YUNİDO, BMT-nin Sənaye İnkışafı Təşkilatı** – 1966-ci ildə inkişaf etmiş ölkələrdə, sənayenin inkişafına və sürətləndirilməsinə, həmçinin BMT-nin sənaye sahəsinə diqqətin artırılması üçün yaradılmışdır. YUNİDO-ya 150-dən artıq dövlət üzvdür. İqamətgahı Vyanadadır. – 65-67, 93-94.

**58. 1945-ci il Yaponiyaya qarşı nüvə silahının işlədilməsi** – burada ABŞ-in Hərbi Hava Qüvvələrinin 1945-ci il avqustun 6-da Xirosimaya, 9-da isə Naqasakiyə atom bombası atdıqları xatırlanır. – 68.

**59. Kütləvi qırğın silahları** – kütləvi tələfat və dağıntı törətmək üçün silahlar. Mövcud növleri: nüvə silahı, kimyovi silah, bakterioloji silah. Kütləvi qırğın silahları raket, təyyarə, artilleriya vasitələri ilə istənilər məsafədəki hərbi və mülki obyektlərə qarşı tətbiq edilə bilər. – 68.

**60. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA)** – BMT yanında 1957-ci ildə atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmışdır. 100-dən artıq ölkə bu agentliyin üzvüdür. İqamətgahı Vyanadır. – 70-71, 81.

**61. Məhəmməd Elbarade** (d.1942) – Misir hüquqşunası, beynəlxalq hüquq elmləri doktoru. 1997-ci ildən Beynəlxalq Atom Enerji Agentliyinin (MAQATE) Baş direktorudur. 2005-ci ildə Elbarade MAQATE ilə birləşdə beynəlxalq Nobel sülh mükafatına layiq görülmüşdür. – 70-71.

**62. ABB** – dünyada ən böyük texnoloji şirkətlərdən biri. ABB-nin istehsal etdiyi avadanlıqları və qərargahları dünyanın 100-dən artıq ölkəsini əhatə edir. ABB-nin tarixi 1883-cü ildən İsveç və 1891-ci ildən İsvəçrə ABB-si başlanır. 1988-ci ildə hər iki şirkət birləşərək ABB-ni yaradılar. Mənzil qərargahı Sürixdədir (İsvəçrə). – 72.

**63. Yeni Azərbaycan Partiyası (YAP)** – Azərbaycanda ən kütləvi-siyasi partiya. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilib. 81 rayon və 5 minə yaxın ilk partiya təşkilatında birləşən 180 min üzvü var. Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət göstərir. Parlamentdə 73 deputatla təmsil olunur. YAP Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçirilməsində fəal iştirak edir. YAP ölkəmizin ictimai-siyasi həyatın-

da aparıcı qüvvədir. YAP-in təsis konfransında (1992) mərhum prezidentimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə YAP-in sədri prezident İlham Əliyevdir. – 79,116,117, 199.

**64. Səkinə İsmayılova, Səkinə Quluzızi** (d.1956) – müğənni. Azərbaycan Respublikasının xalq artisti. Səkinə İsmayılova müğəm qavalla ifa edən ilk qadın xanəndədir. Opera və Balet Teatrının səhnəsində əksər müğəm operalarında aparıcı partiyaları – Leyli («Leyli və Məcnun»), Əsli («Əsli və Kərəm»), Gülbahar («Gelin qayası») və s. ifa edir. – 79,91.

**65. Vyana Universiteti** – Avstriyada, əsası 1365-ci ildə qoyulmuşdur. 76 mindən çox tələbə təhsil alır. – 80.

**66. «Kitabi-Dədə Qorqud»** – türk xalqları və Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi. «Kitabi-Dədə Qorqud» dastanının yaranmasından 1300 il keçir. Elm aləminə XIX əsrənə məlum olan bu qəhrəmanlıq dastanının hələlik XV–XVI əsrlərdə köçürülmüş iki əlyazma nüsxəsi (Drezden və Vatikan) saxlanılır. – 85,438.

**67. Alim Qasımov, Alim Həmzə oğlu** (d.1957) – xanəndə. Azərbaycan Respublikasının xalq artisti. Müğəm sənətinin, xüsusişlə də «tarab» janrinin bilişicilərindəndir. Alim Qasımov 1999-cu ildə Beynəlxalq İMC YUNESKO musiqi mükafatını almışdır. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 91.

**68. Motsart Volfqand Amadey** (1756–1791) – dahi Avstriya bəstəkarı. Motsart görkəmli musiqi sənətkarları içərisində çox erkən inkişaf edən hərtərəfli istedadı, qeyri-adi taleyi, musiqinin bütün janrlarını əhatə edən yaradıcılığı ilə fərqlənir.

Vyana klassik məktəbinin nümayəndəsi olan Motsartin yaradıcılığı XVIII əsr musiqisinin zirvəsi, Maarifçilik dövrünün yetirməsi idi. Onun operalarında keçmiş musiqi janrları və formaları sintezləşdirilmiş, yeniləşdirilmişdir. Motsartin son üç simfoniyası XVIII əsr simfonizminin ən görkəmli nümunələrindəndir. – 92,95–96,99,100.

**69. Bethoven Lüdvik Van** (1770–1827) – dahi alman bəstəkarı, 1792-ci ildən Bethoven Vyanaya köçmüş, ömrünün sonuna qədər burada yaşa-

müşdir. Əvvəllər pianoçu, sonra isə bəstəkar kimi məşhurlaşmışdır. Onun ifaçılığı dərin və coşğun dramatizmi, geniş melodikliyi ilə səciyyələnir. 27 yaşından Beethovenin eşitmə qabiliyyəti get-gedə zəifləyirdi. Bu hal onun adamlarla ünsiyyətini məhdudlaşdırır, pianoçu kimi çıxış etməsinə mane olurdu. Buna baxmayaraq, 1818-ci ildən Beethovenin yaradıcılığında yüksəlik dövrü başlayır. Beethovenin son 5 fortepiano sonatası və 5 simli kvarteti, yaradıcılığının zirvesi olan 9-cu simfoniyası (1824) yeni ifadə vasitələri ilə fərqlənir. Beethoven Qərbi Avropa musiqisi tarixində nəhəng bəstəkar kimi məşhurlaşmışdır. Beethoven hələ sağlığında dünya incəsənətinin klassiki kimi tanınmışdır. – 92,100.

**70. Straus İohann (ata) – (1804–1849)** – görkəmlı Avstriya bəstəkarı, skripkaçı və dirijor. J.Lanner ilə birgə Straus yeni vals növünün – Vyana valsının yaradıcısı sayılır. Ritmik çeviklik, melodiyanın ifadəliliyi Vyana valsına geniş şöhrət qazandırmışdır. Strausu «valsın atası» adlandırmışlar. Straus 152 valsın müəllifidir. – 92,95,100.

**71. Avropa Birliyi (AB) – 1951–57-ci illərdə yaranmış üç Qərbi Avropa integrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi – AİB, Avropa Kömür və Polad Birliyi – AKPB, Avropada Atom Energetika Birliyi – AAEB). AB ümumi prinsiplərin müəyyən edilməsindən birgə fəaliyyətə qədər bir neçə mərhələ (Avropa İnvestisiya Bankının, Avropa Regional İnkişaf Fonduunun vahid valyutaya keçməsi – AVRÖ-ya) keçmişdir. Mühüm mərhələ Vahid Avropa Aktinin (1986–1987-ci ildən qüvvəyə minmişdir) qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra – AİB, AKPB və AAEB – Avropa Birliyi, 1993-cü ildə isə Avropa Şurası yarandı. – 99,184,185,186,188.**

**72. Haydn Frans Jozef (1732–1809)** – görkəmlı Avstriya bəstəkarı. Vyana klassik məktəbinin banilərindən biri. Haydn öz yaradıcılığı ilə instrumental musiqi janrları və formalarını (simfoniya, sonata, kameral-instrumental ansamblar) bərqrər etmişdir. – 100.

**73. Yeltsin Boris Nikolayeviç (1931–2007)** – Rusyanın siyasi və dövlət xadimi. 1991–2000-ci illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur. – 106,303,304,305,445.

**74. Mongolustan, Monqolustan Respublikası –** Mərkəzi Asiyada dövlət. Sahəsi 1566 min km<sup>2</sup>, əhalisi 2,3 milyon nəfərdir. İn-

zibati orazisi 18 aymaka, Ulan-Bator, Dərhan və Erdenet şəhərləri xüsusi ərazi bölgüsünə daxildir. Dövlət başçısı prezident, ali dövlət hakimiyyəti orqanı Böyük Xalq Xuralıdır. Paytaxtı – Ulan Batordur. – 118.

**75. Qazaxıstan Respublikası** – Avroasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2724,9 min km<sup>2</sup>, əhalisi 16 679 min nəfərdir. Dövlət başçısı prezident, qanunvericilik orqanı birpalatalı Ali Sovetdir. Paytaxtı Astana şəhəridir. – 119,147,181,302, 308,356,367.

**76. Nazarbayev Nursultan, Nursultan Abış oğlu** (d.1940) – Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan MK-nin katibi, 1984-cü ildə Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri, 1989–91-ci illərdə Qazaxıstan KP MK-nin Birinci katibi. 1990-ci ildə həm də Ali Sovetin sədri, 1991-ci ildə Qazaxıstan SSR-in prezidenti və 1991-ci ilin dekabrından Qazaxıstan Respublikasının prezidentidir. – 119.

**77. Venesuela Respublikası** – Cənubi Amerikanın şimalında dövlət. Sahəsi 916,4 min km<sup>2</sup>, əhalisi 22,3 milyon nəfərdir. Venesuela – federasiya 21 ştata bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı iki palatalı Milli Konqresdir (Deputatlar palatası və Senat). Paytaxtı Karakasdır. – 120,289.

**78. Küveyt, Küveyt dövləti** – Qərbi Asiyada dövlət. Sahəsi 1708 km<sup>2</sup>, əhalisi 2 milyondan çoxdur. Küveyt konstitusiyalı monarxiyadır. Dövlət başçısı əmirdir. Qanunverici orqan və hökumət əmire və birpalatalı Milli Məclisə tabedir. Paytaxtı əl-Küveytdir. – 122-129,185.

**79. Əl-Əzər** – müsəlman dini və dünyəvi təhsil müəssisələri kompleksi. X əsrda Qahirədə əl-Əzər məscidi nəzdində yaradılmışdır. Tərkibində əl-Əzərin Ali elmi şurası, İslamsünashlıq akademiyası, əl-Əzər universiteti (universitetin şəriət, ilahiyyat, ərəb dili, mühəndislik, kənd təsərrüfatı, tibb fakültələri, qadın kolleci) var. – 123.

**80. İslam Konfransı Təşkilatı (İKT)** – 1969-cu ildə yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İslam Konfransı Təşkilatının əmaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv-dövlətlər arasında əməkdaşlığı yönəldilmişdir. İqamətgahı Ciddədədir (Səudiyyə Ərəbistanı). Azərbaycan 1991-ci ildən İKT-nin üzvüdür. – 125.

**81. Şeyxüllislam Hacı Allahşükür Paşazadə, A l l a h s ü - k ü r H ü m m e t o ğ l u (d.1949) – 1980-ci ildən Qafqaz Müselmanları Ruhani İdarəsinin, 1990-ci ildən Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. Azərbaycan Respublikasının «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilmişdir. – 126,226.**

**82. İsrafil Vəkilov, İ s r a f i l H a c i o ğ l u (d.1949) – şərqşünas. 1993-cü ildən Misir Ərəb Respublikasında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiridir. O eyni zamanda Suriya Ərəb Respublikası və Livan Respublikasında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiridir. – 127.**

**83. Əli Həsənov, Ə l i Ş a m i l o ğ l u (d.1948) – 1998-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köckünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədridir. 1995–2000-ci illərdə Milli Məclisin üzvü olmuşdur. – 127,237.**

**84. Meksika, M e k s i k a B i r l e ş m i ş S t a t t a r i – Şimali Amerikanın cənubunda dövlət. Sahəsi 1958 min km<sup>2</sup>, əhalisi 91,1 milyon nəfərdir. Meksika federasiyadır, inzibati ərazisi 31 ştata və federal mərkəzi əyalətə bölündür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı iki palatalı Milli Konqresdir. (Deputatlar palatası və Senat). Paytaxtı Mexikodur. – 131.**

**85. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton-Wuds çerçivəsi sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fonduun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 132–139,162, 414,443.**

**86. Vulfenson Ceym (d.1933) – 1995–2007-ci illərdə Dünya Bankını prezidenti olmuşdur. – 132,136.**

**87. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə yaradılmış 1947-ci ildə fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır. Düt yanın 130-a yaxın ölkəsi fondun üzvüdür. Nizamnaməsinə görə məqsə**

beynəlxalq valyuta əməkdaşlığına yardım etmək, ölkələr arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fondu qəbul olunmuşdur. – 134, 135.

**88. Avropa Yenidənqurma və İnkışaf Bankı –** Qərbi və Şərqi Avropa, MDB ölkələrini uzunmüddətli kreditlə təchiz edən regional dövlətlərərəsi bank. 1990-ci ildə yaradılmışdır. Londonda yerləşir. Bankın 57 üzvü var, həmçinin Avropa İnvestisiya Bankı və Avropa Birliyi ora daxildir. – 135.

**89. Peru, P e r u R e s p u b l i k a s i –** Cənubi Amerikanın qərbində dövlət. Sahəsi 1285,2 min km<sup>2</sup>, əhalisi, 23,95 milyon nəfərdir. İnzibati ərazisi 12 rayona bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı Demokratik Müəssisələr Məclisi Kongresidir. Paytaxtı Limadır. – 140.

**90. Bastiliyanın alınıması –** Parisdə qala, 1370–82-ci illərdə tikilmişdir. XV əsrən həm də dövlət həbsxanası idi. Bastiliyada əsasən siyasi dustaqlar saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris üsyancıları Bastiliyanı hücumla aldılar. Bu, Böyük Fransa inqilabının başlangıcı idi. Bastiliyanın alındığı gün Fransanın milli bayramı (1880) kimi qeyd olunur. – 141.

**91. Süleyman Dəmirəl (d.1924) –** Türkiyənin görkəmli siyasi, ictimai və dövlət xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993–2000-ci illərdə Türkiyə Respublikasının prezidenti olmuşdur. Süleyman Dəmirəlin siyasi fəaliyyətinin mənasını Türkiyəni iqtisadi cəhətdən dinamik inkişaf edən, demokratik dəyərlərə əsaslanan, Avropa ilə qovuşan bir dövlətə çevirmək əzmi təşkil etmişdir. Yeni türk dövlətləri ilə münasibətlərin, xüsusilə Azərbaycanla əlaqələrin genişlənməsi və möhkəmlənməsi Süleyman Dəmirəlin diqqət mərkəzində olmuşdur. Süleyman Dəmirəl: «Türkiyə həmişə Azərbaycanın yanındadır, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, onun inkişaf etmesi üçün əlindən gələn hər bir yardımı göstərmişdir və göstərməkdə də davam edəcəkdir» kəlamına əbədi sadıq dövlət xadimidir.

S. Dəmirəl Türkiyə-Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasındakı sarsılmaz dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə

Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. 146,184,185,186,187,191,192,193,203,322.

**92. «Əsrin müqaviləsi»** – 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının da-rinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dönyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 146,161,179,277,395.

**93. Türkiyə Böyük Millət Məclisi (TBMM)** – Türkiyənin ali qanun-verici orqanı. Parlament 1920-ci il aprelin 23-də yaradılmışdır. BMM-nin ilk sədri M.K. Atatürk olmuşdur. BMM iki palatadan ibarətdir: Senat (yuxarı palata) və Milli palata. BMM məclis üzvlərindən respublika prezidentini seçir. – 147.

#### 94. Kibris – bax: Şimali Kipr Respublikası.

**95. Artur Rasizadə, Ar-tu-r Ta-hi-r oğlu** (d.1935) – Azərbaycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986–92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-ci ildən Azərbaycan Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 155.

**96. Hacıyev Xanlar, Xan-lar İrşad Fai-q oğlu** (d.1956) – hüquqşunas. 1993–98-ci illərdə Ali Məhkəmənin sədri, 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri olmuşdur. Hazırda Avropa Məhkəməsinin üzvüdür. – 155.

**97. Murtuz Ələsgərov, Murtuz Nəcəf oğlu** (d.1928) – Azərbaycanın dövlət xadimi. Hüquq elmləri doktoru, professor. Respublikanın əməkdar hüquqşunasıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət Universitetinin rektoru olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1996–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədri olmuş. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 155.

**98. Azərbaycan Xalq Cümhuriyyəti** – Müsəlman Şərqində ilk dəfə döñəvi, demokratik respublikanın əsasını qoymuş müstəqil Azə-

baycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr – 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük ezmələ çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli fərmanı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminarıyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadır hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100 nəfər gənc Avropanın müxtəlif təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan dövlət bankı yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft kəməri bərpa edildi. – 157,244, 322,364.

**99. Türk Petrolları, TRAO** – 1954-cü ildə Türkiyənin neft və qaz sənayesinin inkişafı üçün yaradılmışdır. Karbohidrogen istehsalı və emalı sahəsində Türkiyənin ən böyük şirkətidir. TPAO hazırda MDB, Şimali Afrika və Orta Şərqdə fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft şirkətlərindəndir. – 162,373.

**100. Qubadlı** – Azərbaycan Respublikasında inzibati rayon. 1933-cü ildə təşkil edilmişdir. Sahəsi  $802 \text{ km}^2$ , əhalisi 27,2 min nəfər idi. 1993-cü ildə erməni işgalçıları tərəfindən işğal olunmuşdur. – 169,238.

**101. Zəngilan** – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi  $707 \text{ km}^2$ , əhalisi 28,4 min nəfər idi. 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. – 169.

**102. Cəbrayıł** — Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi  $1050 \text{ km}^2$ , əhalisi 45,8 min nəfər idi. 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. -- 169.

**103. Laçın** – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1835 km<sup>2</sup>, əhalisi 51 min nəfərdir. 1992-ci ildə erməni işgalçıları tərəfindən işğal edilmişdir. – 169,238.

**104. Kalbəcər** – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km<sup>2</sup>, əhalisi 58 min nəfərdir. 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. – 169,238.

**105. Şuşa** – Azərbaycan Respublikasında şəhər. Elmi ədəbiyyatda Şuşanın əsasının 1750-ci illərin əvvəllərində Qarabağ xani Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərləsə də, tədqiqatlar Şuşanın qədim yaşayış məntəqəsi olduğunu qeyd edirlər. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır.

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ xanlığı tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martunda erməni daşnaklarının Qarabağda törətdikləri qırğını nəticəsində Şuşanın bir hissəsi tamamilə yandırıldı və minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi.

1992-ci ildə erməni işgalçıları Şuşanı zəbt etdilər. Hazırda Şuşa yadəllilərin təpdağı altındadır. – 169.

**106. Ağdam** – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km<sup>2</sup>, əhalisi 101,6 min nəfərdir. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri erməni qəsbkarları tərəfindən işğal edilmişdir. – 169.

**107. Xocavənd rayonu** (1930–91-ci illərdə Martuni rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazda Qarabağ silsiləsinin cənub-şərqi hissəsində yerləşir. Sahəsi 1458 km<sup>2</sup>, əhalisi 40,8 min nəfərdir. Mərkəzi Xocavənd şəhəridir. – 169.

**108. Suriya, S u r i y a Ə r e b R e s p u b l i k a s i** – Asiyada dövlət. Sahəsi 185,2 min km<sup>2</sup>, əhalisi 14,8 milyon nəfərdir. İnzibati ərazisi 10 mühafizə (qubernatorluğ'a) və Dəməşq munisipalitetinə bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı Xalq Şurasıdır. Paytaxtı Dəməşqdir. – 176.

**109. Bəşşar Əsəd** (d.1965) – 2000-ci ildən Suriyanın prezidenti. Bəşşar atası Hafız əl-Əsəddən fərqli olaraq, siyasetdə daha ardıcıl və humanistdir. 2005-ci ildə BMT ilə əməkdaşlıq etməyə razılıq vermiş və Suriya ordusunu Livandan çıxarmışdır. – 176.

**110. Kalyujin Viktor İvanoviç** (d.1947) – neftçi mühəndis, diplomat. 1999–2000-ci illərdə Rusiya Federasiyası Yanacaq və Energetika naziri, 2000-ci ilin avqustundan 2004-cü ilə qədər Xarici İşlər nazirinin birinci müavini və Prezidentin Xəzər dənizi statusunun həlli üzrə xüsusi nümayəndəsi işləmişdir. 2004-cü ilin sentyabrından Rusiya Federasiyasının Latviyada Fövqəladə və Salahiyətli səfiridir. – 177–181,223, 307.

**111. EKO** – İqtisadi Əməkdaşlıq Təşkilatı. Qərargahı Tehrandadır. 1992-ci ildən Azərbaycan Respublikası bu beynəlxalq təşkilatın üzvüdür. – 179,293,294.

**112. «LUKoil»** – neft şirkəti. 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-maliyyə kompleksinə malik olan «LUKoil» şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının keşfiyyatı, hasilatı, emalı və satışı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. – 179,402–403.

**113. Neft Daşları** – Abşeron yarımadasından 42 km cənub-sərqdə, açıq dənizdə, polad dirəklər üzərində sahnəmiş «neft» şəhəri. Bu ərazi oradakı daşların (taqrübən 20 ədəd) bəzilərində neft-qaz nişanələrinin olması ilə əlaqədar Neft Daşları adlandırılmışdır. Neft Daşları rayonunda geoloji kaşfiyyat işlərinə 1946-ci ildən başlanılmışdır. Çıxarılan neft həm tankerlər, həm də boru kəmərləri vasitəsilə sahilə nəql edilir. – 180.

**114. Černomurdin V i k t o r S t e p a n o v i ç** (d.1938) – Rusiya Federasiyasının dövlət xadimi, diplomat. 1992–98-ci illər Rusiya Federasiyasının Baş naziri olmuş, hazırda Rusiya prezidenti yanında müşavirdir. – 181,305.

**115. Azər Rzayev** (d.1930) – bəstəkar. Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Musiqi Akademiyasının professoru. Çoxlu səhnə, simfonik və kameralərinin müəllifidir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 182.

**116. Azərbaycan Dövlət Opera və Balet Teatrı** – Respublikanın ən böyük müsiqi teatrı. Azərbaycan XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı tərkibində opera truppası kimi yaradılmışdı. 1924-cü ildə opera truppası bu teatrın ayrılaq müstəqil opera və balet teatrına çevrilmişdir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır. – 182.

**117. Bakı Musiqi Akademiyası** – 1921-ci ildə yaradılıb. Bakı Musiqi Akademiyası Azərbaycanda ilk müsiqi tədris məməriyyətidir. Buranın 4 fakültəsi var. Təhsil iki pilləlidir – bakalavr və magistratura. Bakı Musiqi Akademiyasının tərkibində opera studiyası və müsiqi məktəb studiyası fəaliyyət göstərir. – 182.

**118. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı)** – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İsləndiyanın imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldığdan (1990) sonra əvvəller sosialist ölkələri döşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə tərəfdaşlıq» programına qoşulmuşlar. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. – 188.

**119. Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı** – 1992-ci ildə İstanbul zirvə görüşündə yaradılmışdır. Buraya Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistən, Gürcüstan, Moldova, Rumınıya, Rusiya, Serbiya, Xorватiya, Türkiyə, Ukrayna və Yunanistan daxildir. Bu təşkilat ancaq iqtisadi əməkdaşlıq maraqlarını əsasında qurulmuş təşkilatdır. İqamətgahı İstanbuldadır. – 184,188.

**120. Almaniya, Almaniya Federativ Respublikası** – Mərkəzi Avropada dövlət. Sahəsi  $357 \text{ min km}^2$ , əhalisi 81,9 milyon nəfərdir. AFR tərkibində 16 ərazisi olan federasiyadır. Dövlət başçısı prezident, hökumət başçısı isə federal kanslerdir. Ali qanunverici hakimiyət orqanı – parlamentdən – bundestaq və bundersatdan ibarətdir. Paytaxtı Berlin şəhəridir. – 198–201,275,276,430,444.

**121. Almaniya Bundestağı – Almaniyada parlamentin aşağı palatası. – 198-201.**

**122. Səfər Əbiyev, Səfər Axundbala oğlu (d.1950) – general-polkovnik. 1995-ci ildən Azərbaycan Respublikasının Müdafiə naziridir. – 202.**

**123. Hüseyin Kırıqoğlu (d.1934) – Türkiye hərbi xadimi, ordu generalı. Türkiye Silahlı Qüvvələrinin Baş qərargah rəisi. – 203,363.**

**124. Xankəndi – Azərbaycan Respublikasında şəhər. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi. 1990-ci ildən erməni separatçıları tərəfindən işğal edilmişdir. – 212.**

**125. Belçika, Belçika Krallığı – Qərbi Avropada dövlət. Sahəsi 30,5 min km<sup>2</sup>, əhalisi 10,2 milyon nəfərdir. Belçika konstitusiyalı monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Brüsseldir. – 220,221.**

**126. Albert II (d.1934) – 1993-cü ildən Belçika kralı. Saksen-Koburq sülaləsindəndir. Leopold III oğludur. – 220.**

**127. Dövlət Duması – 1906-ci ildə Rusiyada yaradılan nümayəndəli qanunvericilik müəssisəsi. 17 oktyabr Manifesti əsasında yaradılmışdı. Burada qanunlar müzakirə edilərək Dövlət Şurasına təqdim edilir və çar tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fasilələrlə fəaliyyət göstərdi. 1993-cü il Rusiya Federasiyasının Konstitusiyasına əsasən Duma təzədən bərpa olundu. – 222-238,303.**

**128. Ramiz Rizayev, Ramiz Həsən oğlu (d.1939) – kimya elmləri doktoru, professor. Azərbaycan MEA-nın müxbir üzvü. 1993–2006-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqələdə və Səlahiyyətli səfiri olmuşdur. – 227.**

**129. Stalin, İosif Vissarionoviç (1879–1953) – 1922–53-cü illərdə SSRİ-nin partiya və dövlət rəhbəri. Sosializm quruculuğuna dair Lenin planını, SSRİ-nin Böyük Vətən müharibəsində (1941–45) müdafiə qabiliyyətinin möhkəmləndirilməsində və s. rəhbər kimi iştirak etmişdir. Fəaliyyətində nəzəri və siyasi sahvlərin çoxluğu, kobud qanun pozuntu-**

ları, bəzi mənfi xüsusiyyətləri Stalinin şəxsiyyətinə pərəstişin yaranması ile nəticələndi. 30-cu illərdə baş verən və milyonlarla insanın represiyasına səbəb olan qanlı cinayətlər məhz onun səhvlərinin nəticəsidir. Tekcə 1937-ci ildə Azərbaycanda «xalq düşməni» kimi 29 min nəfər güllələnmiş və ya sürgün edilmişdi. – 228.

**130. Lenin, V l a d i m i r İ l i c (Ulyanov) (1870–1924)** – SSRİ-nin siyasi və dövlət xadimi. Hələ tələbəlik illərindən inqilabi hərəkata qoşulmuşdur. Lenin 1895-ci ildə Peterburq «Fəhlə sinsinin azadlığı uğrunda mübarizə ittifaqı»nın yaradılmasında iştirak etmişdir. 1900-cü ildə Plexanovla birlikdə «İskra» qəzeti nəşr edir. 1903-cü ildən RSDFP-nin 2-ci qurultayında bolşevik fraksiyasına başçılıq edir. 1907-ci ildən xaricə emiqrasiya edilir. 1917-ci ildə Petroqrada qayıdır silahlı üsyana başçılıq edir. Lenin başda olmaqla 2-ci Ümumrusiya Sovetlər qurultayında hökumət – XKS yarandı. Vətəndaş müharibəsi dövründə «hərbi kommunizm» siyasetinin yaradıcılarından olmuşdur. Bunun nəticəsində ölkə birpartiyalı sistemə keçmiş, ölkədə geniş surətdə repressiya başlanmış, müxalifət qüvvələri və orqanları ləğv edilmiş, görkəmli adamlar və ziyanlılar ölkəni kütləvi surətdə tərk etmişlər. 1922-ci ildə xəstələnmiş və ölkənin siyasi həyatından uzaqlaşdırılmışdır. – 232.

**131. Gəncə** – Azərbaycan Respublikasında şəhər. Sahəsi 107 km<sup>2</sup>, əhalisinin sayına görə Bakıdan sonra ikinci şəhərdir. Gəncə Azərbaycanın qədim şəhərlərindəndir. Gəncənin salındığı tarix dəqiq məlum deyil. Bəzi müəlliflər Gəncənin Makedoniyalı İsgəndərin dövründə (e.ə. 336–323) salındığını qeyd etmişlər. – 237,284,306,382.

**132. Kolumbiya, K o l u m b i y a R e s p u b l i k a s i** – Cənubi Amerikanın cənub-qərbində dövlət. Sahəsi 1139 min km<sup>2</sup>, əhalisi 35,7 milyon nəfərdir. İnzibati ərazisi 32 departamentə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı iki palatalı Konqresdir. Paytaxtı Boqotadır. – 239.

**133. «Nyu-York Tayms»** – ABŞ-da gündəlik qəzet. 1851-ci ildən Nyu-Yorkda nəşr edilir. Tirajı 837,2 min (bazar günündə 1,4 milyon) nüsxədir. – 241,260.

**134. Həsənbəy Zərdabi, Məlikov Həsənbəy Səlimbəy oğlu** (1842–1907) – Azərbaycan maarifçi-demokrat, təbiətsünas alim,

publisist və pedaqoq. H.Zərdabi Azərbaycan professional teatrının yaradıcılarındandır. O, Nəcəfbəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə 1873-cü ildə M.F.Axundovun «Hacı Qara» pyesini tamaşaya qoymuşdur.

Azərbaycan demokratik mətbuatının banisi olan Zərdabi «Əkinçi» qəzetini nəşr etdirmişdir (1875-77). «Əkinçi» qəzetini nəşr etməsi ilə Zərdabi Azərbaycan xalqının maariflənməsinə çox böyük xidmət göstəmişdir. – 244,245.

**135. Mirza Fətəli Axundov (1812-1878)** – böyük Azərbaycan yazıçısı, dramaturq, materialist – filosof. Axundov Azərbaycan ədəbiyyatı tarihində pyesləri və fəlsəfi əsərləri ilə tanınmışdır. 1850-55-ci illərdə yazdığı altı komediya ilə Azərbaycan və bütün Şərqi ədəbiyyatında realist dramaturgiyanın əsasını qoymuşdur. – 244.

**136. «Əkinçi»** – Azərbaycanda ilk milli qəzet. 1875-77-ci illər Bakıda (iki həftədən bir) nəşr edilmişdir. İlk nömrəsi 1875-ci il iyulun 22-də çıxmışdır. Cəmi 56 nömrə (1875-ci ildə 12, 1876-ci ildə 24, 1877-ci ildə 20) buraxılmışdır. Azərbaycanda dövri mətbuatın başlanğıcı sayılan «Əkinçi»nin banisi, redaktoru, naşiri, korrektoru, bəzən də mürəttibi H.Zərdabi olmuşdur. «Əkinçi» elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriyyətinə aid materiallar dərc edirdi. «Əkinçi»nin ətrafına toplaşmış mütərəqqi ziyanlılardan M.F.Axundov, S.Ə.Şirvani, Nəcəf bəy Vəzirov, Ə.Gorani və başqaları qəzetdə fəal iştirak etmiş, ictimai, siyasi və bədii sığın inkişafına böyük təsir göstərmişlər. Çar senzurası tərəfindən təqib olunan «Əkinçi»nin naşri 1877-ci ilin sentyabrında dayandırılmışdır. – 244,245.

**137. Məmmədağa Şahtaxtinski, Ş a h t a x t l i M e h a m m e d a ğ a M e h a m m e d t a ğ i S u l t a n o ğ l u (1846-1931)** – publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya Imperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü.

1902-ci ildə Şahtaxtinski Tiflisdə xüsusi mətbəə açmış, 1903-cü ildən ictimai-siyasi, iqtisadi, elmi, ədəbi «Şərqi-Rus» qəzetinin nəşrinə başlamışdır. 1907-ci ildə İrəvan quberniyasından II Dövlət Dumasına deputat seçilmişdir. Bakı Dövlət Universitetinin (1919) yaradılmasında fəal iştirak etmiş, burada Şərqi dilləri və ədəbiyyatından mühazirələr oxumuşdur. – 244.

**138. «Şərqi-Rus»** – Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictimai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet. İlk nömrəsi 1903-cü il martın 30-da, sonuncusu 1905-ci il yanvarın 15-də çıxmışdır. Naşiri və redaktoru M.Şahtaxtlı, son 45 nömrəsinin redaktoru isə C.Məmmədquluzadə idi. – 244.

**139. Hacı Zeynalabdin Tağıyev (1838–1924)** – məşhur messenat, maarif-pərvər, «millətin başçısı, atası», Bakı milyonçusu. Əvvəller bənna işləmiş Hacı 1872-ci ildən neftçixarma işinə kapital qoymuş və sahibkarlıq fəaliyyətinə başlamışdır. Bakıda «Tağıyev H.Z. işli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti»ni, toxuculuq fabrikini, «Xəzər manufaktura cəmiyyəti»ni, «Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti»ni, yerli sahibkarlarla birlikdə Bakı ticarət bankını yaratmış və bank Şurasının sədri seçilmişdi.

Savadı olmayan Hacı savadsızlığının acısını duymuş və buna görə də Vətən övladlarının, xüsusilə, kasib oğlan və qızların təhsil almasına böyük qayğı göstərmişdi. O öz vəsaiti ilə Yaxın Şərqdə – Bakıda ilk qız gimnaziyası, qadınları işlə təmin etmək üçün toxuculuq fabriki, Mərdəkanda sənət məktəbi, teatr binası tikdirir. Qiraətxanalar üçün qəzet və jurnalların pulunu ödəyir, öz xərcinə Azərbaycan şair və alimlərinin əsərlərini, həmçinin azərbaycancaya tərcümələri çap etdirir. 1905–11-ci illər İran məşrute hərəkatına silah və pulla yardım edir. İranda onlarla məktəbin açılmasına, məktəb ləvazimati və zəruri kitablarla təmin edilməsinə, daxildə və xaricdə oxuyan və maddi təminata ehtiyacı olanlara daim yardım edirdi. «Kaspi», «Həyat», «Füyuzat» kimi qəzet və jurnalların nəşri üçün vəsait ayırmışdı.

Hacı Bakıya «Şollar suyu» borusunu çəkdirmiş, Mərdəkanda dən üydən elektrik dəyirməni tikdirmiş və qəsəbənin əhalisini ilk dəfə elektrik işığı ilə təmin etmişdir. – 244.

**140. «Kaspı»** – ictimai-siyasi, ədəbi qəzet, 1881-ci ilin yanvarından 1919-cu ilin martınadək Bakıda rus dilində nəşr olunmuşdur. Cəmi 10065 nömrəsi çıxmışdır. Naşiri müxtəlif imtiyazlı şəxslər olan «Kaspı» Bakı burjuaziyasının təşəbbüsü ilə yaradılmışdı. – 244.

**141. Cəlil Məmmədquluzadə, M i r z a C ə l i l H ü s e y n q u l u o ğ l u** (ədəbi təxəllüsü Molla Nəsrəddin; 1866–1932) – dahi Azərbaycan yəziçisi, jurnalist, ictimai xadim. Mirza Cəlilin ictimai-ədəbi fəaliyyəti XIX əsrin 80-ci illərinin axırından XX əsrin 30-cu illərinə qədərki böyük tarixi dövrü əhatə edir. 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda

yazdığı əsərləri ilə Mirzə Cəlil Azərbaycan realist ədəbiyyatının yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdır. 1906-ci il aprelin 7-də çıxan «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Mirzə Cəlil Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikyanın əsasını qoymuşdur. Bu zamandan Mirzə Cəlil Molla Nəsrəddin adı ilə məşhur oldu. – 244.

**142. «Molla Nəsrəddin»** – həftelik, illüstrasiyalı ilk Azərbaycan jurnalı. Birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxmışdır. 1906–18-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–31-ci illərdə Bakida nəşr olunmuşdur. Redaktoru və naşiri Cəlil Məmmədquluzadə idi. 25 il ərzində 748 nömrəsi çıxmışdır. Mütərəqqi ideyaların carşısı olan «Molla Nəsrəddin» xalq və demokratiya cəbhəsində duraraq azadlıq düşmənlərini – çar mütəqiqiyətini, müstəmləkəçilik siyasetini, geriliyi, mövhumatı, millətçiliyi amansız satira atəşinə tuturdu. Bütün təqib və təzyiqlərə baxmayaraq «Molla Nəsrəddin»in haqq səsi Qafqazın hüdudlarını aşib Rusiyada, bütün Yaxın və Orta Şərqdə eşidilmişdi. «Molla Nəsrəddin» Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik ziyanları öz ətrafında toplamışdı. «Molla Nəsrəddin»in yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ictimai və ədəbi-bədii fikir tarixində müstəsna rolü olmuşdur. – 244.

**143. Üzeyir Hacıbəyov, Ü z e y i r Ə b d ü l h ü s e y n o ğ l u (1885–1948)** – dahi Azərbaycan bəstəkarı, musiqişunas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. – 244, 245.

**144. «Azərbaycan»** – Azərbaycan Respublikasında gündəlik, siyasi, ictimai qəzet. Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur. 1992-ci ildən yenidən nəşr edilir. Azərbaycan Respublikası Milli Məclisinin orqanıdır. – 244.

**145. KQB** – burada SSRİ Dövlət Tehlükəsizlik Komitəsi nəzərdə tutulur. – 246.

**146. Mehdi Hüseynzadə, M e h d i H e n i f e o ğ l u (1918–1944)** – Yuqoslaviyada və Şimali İtaliyada Müqavimət hərəkatı iştirakçısı, məşhur partizan, Sovet İttifaqı Qəhrəmanı. Mehdi Hüseynzadə partizan hərəkatında fəal iştirak etmiş və hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanmışdı. – 247.

**147. Hacı Hacıyev, Hacı Əliheydər oğlu** (1925–2008) – respublikanın əməkdar jurnalisti. Fəaliyyət sahəsi tarix və jurnalistika olmuşdur. Yaradıcılığı Azərbaycan Demokratik Respublikası tarixinin tədqiqinə həsr edilmişdir. 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri. – 248.

**148. Elmira Axundova, Axundova Elmira Hüseyn qızı** (d.1953) – publisist, «Literaturnaya qazeta»nın və «Azadlıq» (ABS) radiostansiyasının Azərbaycan üzrə xüsusi müxbiri. 1995-ci ildən Azərbaycan Prezidenti yanında əfvetmə komissiyasının üzvüdür. 2004-cü ildən Milli Məclisde millet vəkiliidir. Həsen bəy Zərdabi mükafatı laureati. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 249,250.

**149. «Literaturnaya qazeta»** – Rusiya Federasiyasında ədəbi, içtimai, siyasi qəzet. 1929-cu ildən Moskvada (fasilələrlə) nəşr edilir. – 249,250,301–310.

**150. Fikrət Qoca, Qocayev Fikrət Götüş oğlu** (d.1935) – Azərbaycanın xalq şairi. «Qobustan» incəsənət toplusunun Baş redaktoru və Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 249.

**151. Nizami Gəncəvi, İlyas Yusif oğlu** (1141–1209) – dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvinin ilkin Şərqi Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümum böşəri içtimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi Yaxın Şərqi ədəbiyyatında mənzum roman janrinin əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət azadlığı, insanın mənəvi azadlığı tərənnüm olunur. – 250.

**152. Eldar Quliyev, Eldar Tofiq oğlu** (d.1941) – kino rejissoru. Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Dövlət mükafatı laureati. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 253.

**153. Rüstəm İbrahimbəyov, Rüstəm Məmmədibrahim oğlu** (d.1939) – görkəmlı yazıçı, dramaturq, kino-ssenarist. Azərbaycanın xalq yazarı. Azərbaycan, Rusiya və SSRİ Dövlət mükafatları laureati. Respublikada və xaricdə əsərləri mütəmadi nəşr edilən yazıçıdır. R.İbrahimbəyovun pyesləri SSRİ və xaricdə 100-ə qədər teatrda tamaşaaya qoyulmuşdur. Onun ssenarilləri əsasında respublikamızda və xaricdə onlarla film çəkilmişdir. 1981–90-ci illərdə Azərbaycan Kinematoqraşçılar İttifaqının Birinci katibi, 1990-ci ildən isə sədridir. 1996-ci ildə «Günəşdən usanmışlar» kinofilminin ssenarisinə görə Amerika Kino Akademiyasının «Oskar» mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının «Şöhrət», Rusiya və Çexiyanın ordenləri ilə təltif olunmuşdur. – 253.

**154. Rasim Ocaqov, Rəsim Mırqasımov oğlu** (1933–2006) – görkəmlı Azərbaycan kino rejissoru. Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan və SSRİ Dövlət mükafatları laureati. 1956-ci ildən «Azərbaycanfilm» kinostudiyasında işləyir. Əvvəllər operator kimi, 1974-cü ildən isə rejissor kimi fəaliyyət göstərmişdir. Azərbaycan Kinematoqrafiya İttifaqının katibi. Filmləri «Tütək səsi», «Ad günü», «İştintaq», «Bağlı qapı» və s.-dir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 253.

**155. OMON** – 1992–95-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusi Təyinatlı Polis Dəstələri (XTRD). – 260.

**156. «ANS» televiziyası** – Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərən müstəqil televiziya kanallarından biri. – 264.

**157. Misir Ərəb Respublikası** – Afrikanın şimal-şərqində və Asiyadan Sinay yarımadasında dövlət. Sahəsi 1001,4 min km<sup>2</sup>, əhalisi 61 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Qahirə şəhəridir. – 266.

**158. Hüsnü Mübarək, Seyid Məhəmməd** (d.1928) – Misir Ərəb Respublikasının görkəmlı siyasi və dövlət xadimi. 1975–81-ci illərdə Misir Ərəb Respublikasının vitse-prezidenti, 1981-ci ilin oktyabrından prezidentidir. – 266.

**159. Yaponiya** – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı ədalarda dövlət. Sahəsi 372 min km<sup>2</sup>, əhalisi 126 milyon nəfərdir.

İnzibati cəhətdən 47 prefekturaya bölünür. Yaponiya konstitusiyalı monarxiyadır. ~ 267–272,384.

**160. Asiya Bankı, A s i y a İ n k i ş a f B a n kı** – Asiya və Sakit okean hövzəsi ölkələrində inkişaf layihələrinə uzunmüddətli kredit verən beynəlxalq regional bank. Əsası 1966-ci ildə qoyulmuşdur. Asiya İnkışaf Bankına 50-yə yaxın ölkə daxildir. Əsas aukcionerləri Yaponiya, ABŞ və Çindir. Mənzil-qərargahı Maniladadır (Filippin). – 269.

**161. «Toşiba»** – Yaponiya şirkəti. Əsasən, energetika, tibbi avadanlıq və tikinti sahəsində fəaliyyət göstərir. – 269.

**162. Hashimoto Ryutaro** (1937–2006) – yapon siyasi xadimi. 1996–98-ci illərdə Yaponiyanın Baş naziri olmuşdur. – 271.

**163. Tokio** – Yaponiyanın paytaxtı, ölkənin əsas sənaye-maliyyə mərkəzidir. Tokio IV əsrin ortalarında salınmış (ilk adı Edo), sonralar Tokuqava hakimlerinin iqamətgahına çevrilmişdir. 1869-cu ildə imperator iqamətgahı Kiotadan Edoya köçürüldü, şəhər Tokio adlanıldı və Yaponiyanın paytaxtı oldu. – 271.

**164. Kioto** – 1792–94-cü illərdə salınmış bu şəhər XIX əsrin 70-ci illərinədək Yaponiyanın paytaxtı olmuşdur. Ölkənin mərkəzində yerləşən Kioto əhalisinin sayına görə Yaponiyada 7-ci yeri tutur. Hazırda beynəlxalq turizm mərkəzi olan Kioto qədim memarlıq və boyakarlıq baxımından abidələr mərkəzidir. – 271.

**165. Maldiv, M a l d i v R e s p u b l i k a s i** – Cənubi Asiyada dövlət, Maldiv adalarında. Sahəsi 298 min km<sup>2</sup>, əhalisi 266 min nəfərdir. Millətlər Birliyinə daxildir. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı birpalatalı Xalq Şurasıdır. – 273.

**166. Johannes Rau** (1931–2006) – Almaniya dövlət xadimi. 1999–2004-cü illərdə Almaniyanın federal prezidenti olmuşdur. Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri. – 275.

**167. Çerhard Shröder** (d.1944) – Almaniyanın içtimai və siyasi xadimi. 1980-ci ildən Almaniya Bundestaqının üzvü, 1990–98-ci illərdə Aşağı

Saksoniya vilayətinin nazir-prezidenti, 2000-06-cı illərdə Almanıyanın federal kansleri olmuşdur. – 276.

**168. Hyüsten** – ABŞ-in cənubunda şəhər və port. Texas ştatındadır. Əhalisi təqribən 2 milyon nəfərdir. Demək olar ki, dünyanın bütün ölkələri ilə biznes və ticarət əlaqələri saxlayır. Hyüston ABŞ-in neft biznesinin mərkəzidir. – 278.

**169. Texas** – ABŞ-in cənubunda ştat. Sahəsi 691,2 min km<sup>2</sup>, əhalisi 19 milyon nəfərdir. Texas sənaye-aqrar ştatıdır. İnzibati mərkəzi Ostin şəhəridir. – 278.

**170. Everest. S o m o l u n q m a** – Himalay dağlarında Yer kürəsinin ən yüksək (8848 m) zirvəsi. Himalay dağlarındadır. – 280,350.

**171. İlham Əliyev, İlham Heydər oğlu** (d.1961) – görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, siyasi elmləri doktoru, professor. 2003-cü ildən Azərbaycan Respublikasının prezidenti. Prezident Heydər Əliyevin oğlu. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci vitse-prezidenti. Azərbaycan Respublikasının neft strategiyasının həyata keçirilməsində müümü xidmətləri vardır.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və dövlət xadımı kimi, İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanmış, bir neçə ölkənin yüksək mükafatlarına layiq görülmüşdür.

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar əldə etməsində də AMOK-un prezidenti kimi, İlham Əliyevin böyük xidmətləri var. Onun şəxsi təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə və respublikanın digər rayonlarında dünya standartlarına cavab verən böyük olimpiya kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza yaradılmışdır.

İlham Əliyevin doğma Azərbaycanımızın inkişafında müstəsna xidmətləri var. Onun dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektorу sürətlə inkişaf etmiş, eyni zamanda ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır.

İlham Əliyev tərəfindən irali sürülmüş «Regionların inkişafı haqqında dövlət programı»na əsasən respublikanın şəhər və rayonlarında onlarla sənaye müəssisəsi açılmış, yüz minlərlə iş yeri yaradılmış və böyük abadlıq işləri görülür.

Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət quruculuğunda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində uğurlu xidmətlər göstərən İlham Əliyev Yeni Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, II qurultayında sədrin birinci müavini seçilmişdir. 2005-ci ilin martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputati, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı olmuşdur. Azərbaycan haqqında, xüsusilə Ermənistanın ölkəmizə hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında həqiqətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyatına çatdırılmasında müstəsna xidmətləri var. «Heydər Əliyev» və Fransanın «Fəxri legionun böyük xaç komandoru», Rusiya və Ukraynanın ali ordenləri ilə təltif olunmuşdur. Bir çox xarici akademiyaların və universitetlərin fəxri üzvüdür. – 280,377,382, 383,451.

**172. Azərbaycan Elmlər Akademiyası** – respublikanın ali elmi ocağı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyası adlanır. Azərbaycan Milli EA-nın aşağıdakı bölmələri var: fizika-riyaziyyat və texnika elmləri; kimya elmləri; yer elmləri; biologiya elmləri; humanitar və ictimai elmlər. Burada elmin müxtəlif sahələrinə dair aktual problemlər üzərində tədqiqat işləri aparılır. Hər il onlarca elmi işin nəticəsi istehsalatda tətbiq olunur. – 282–285,412,413.

**173. Fərəməz Maqsudov, Fərəməz Qəzənfər oğlu** (1930–2000) – riyaziyyatçı, elm təşkilatçısı, ictimai xadim. 1997–2000-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidenti olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1-ci çağırış deputati seçilmiş, respublikanın «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 282–285.

**174. Benin, Benin** – Respublikası – Qərbi Afrikada dövlət. Sahəsi 112,6 min km<sup>2</sup>, əhalisi 5,6 milyon nəfərdir. İnzibati ərazisi 6 əyalətə bölünür. Dövlətin və hökumətin başçısı prezident, qanunverici orqani Milli Məclisdir. Paytaxtı Porto-Novodur. – 286.

**175. Boris Traykovski** (1956–2004) – hüquqşunas. 1999–2004-cü illərdə Makedoniya prezidenti olmuşdur. – 287.

**176. İsrail** – Yaxın Şərqdə dövlət. Sahəsi 20,8 min km<sup>2</sup>, əhalisi 5,5 milyon nəfərdir. İsrail dövləti BMT-nin Baş Məclisinin 1947-ci il 29 noyabr

tarixli qərarına əsasən yaradılmışdır. İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı prezidentdir, onu birpalatalı parlament (knesset) seçir. Hökumətə geniş səlahiyyəti olan Baş nazir başçılıq edir. – 288.

**177. Amerika Konqresi, Amerika Birleşmiş Ştatları Konqresi** – ali qanunverici hakimiyyət orqani. İki palatadan – Senatdan və Nümayəndələr palatasından ibarətdir.

Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator seçilir. Nümayəndələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər seçki dairəsində yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki palatada müzakirə olunur. Konqres tərəfindən qəbul olunan qanunları ABŞ prezidenti təsdiq edir. – 290.

**178. Dövlət Departamenti** – ABŞ-da 1789-cu ildən Xarici İşler Nazirliyi funksiyasını həyata keçirən əsas xarici siyaset idarəsi. Dövlət katibi başçılıq edir, prezidentin və Konqresin hazırladığı xarici siyasi xətti həyata keçirir. – 291,292.

**179. Xatami, Seyid Mehmməd Xatami** (d.1943) – İranın siyasi, ictimai və dövlət xadimi. 1989–92-ci illərdə İranın mədəniyyət və islam orijentasiyası naziri, 1997–2005-ci illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. – 293,294.

**180. Xərrazı Seyid Kamal** (d.1945) – İranın siyasi və dövlət xadimi, pedaqoji elmləri doktoru, professor. 1998–2005-ci illərdə İran İslam Respublikasının Xarici İşler naziri olmuşdur. Hazırda İran İslam Respublikasının Ali Məsləhət Şurasının üzvü və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəridir. – 293.

**181. Ayetullah Xamenei, Hüseyin Xamenei Seyid Əli** (d.1939) – İranın dini və dövlət xadimi. 1981–89-cu illərdə İranın prezidenti, 1989-cu ildən isə İran İslam Respublikasının dini rəhbəridir. – 293.

**182. Macarıstan, Macarıstan Respublikası** – Mərkəzi Avropada dövlət. Sahəsi 93 min km<sup>2</sup>, əhalisi 10,2 milyon nəfərdir. Dövdət başçısı prezident, qanunverici orqanı birpalatalı Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. – 296.

**183. Ferents Madl** (d.1931) – Macaristan siyasi və dövlət xadimi. Macaristan Akademiyasının akademiki. 2000–2005-ci illərdə Macaristanın prezidenti olmuşdur. – 296.

**184. Boliviya, Bolivia Respublikası** – Cənubi Amerikada dövlət. Sahəsi 1098,6 min km<sup>2</sup>, əhalisi 7,6 milyon nəfərdir. İnzibati ərazisi 9 departamentə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı Milli Konqresdir. Paytaxtı Sukre rəsmi, La-Pas isə faktikidir. – 297.

**185. Sinqapur, Singapur Respublikası** – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 639 km<sup>2</sup>, əhalisi 3,05 milyon nəfərdir. Millətlər Birliyinə daxildir. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Sinqapurdur. – 298.

**186. Toğrul Nərimanbəyov, Toğrul Fərmən oğlu** (d.1930) – rəssam. Azərbaycan və SSRİ xalq rəssamı. Məişət, portret, mənzərə və natürmort janrlarında, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı sahəsində fəaliyyət göstərir. Yaradıcılığında monumental boyakarlıq mühüm yer tutur. «Qobustan kölgələri» (F.Qarayev), «Yeddi gözəl» (Q.Qarayev), «Min bir gecə» (F.Əmirov) baletlərinə verdiyi bədii tərtibat Azərbaycan teatr rəssamlığının qiymətli nümunələrindəndir. Azərbaycan və SSRİ Dövlət mükafatları laureatıdır. – 299-300.

**187. Ekvador, Ecuador Respublikası** – Cənubi Amerikanın cənub-qərbində dövlət. Sahəsi 283,6 min km<sup>2</sup>, əhalisi 11,7 milyon nəfərdir. İnzibati ərazisi 21 əyalətə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı Milli Konqresdir. Paytaxtı Kitodur. – 311.

**188. Çad, Çad Respublikası** – Mərkəzi Afrikada dövlət. Sahəsi 1284 min km<sup>2</sup>, əhalisi 6,5 milyon nəfərdir. İnzibati ərazisi 14 prefektura bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı keçid dövrünün Ali Şurasıdır. Paytaxtı Ncamenadır. – 312.

**189. Konqo, Congo Respublikası** – Mərkəzi Afrikada dövlət. Sahəsi 342 min km<sup>2</sup>, əhalisi 2,7 milyon nəfərdir. Ərazisi 9 inzibati rayona və 6 kommunal şəhərə bölünür. Dövlət başçısı prezident,

qanunverici orqan ikipalatalı parlamentdir (Senat və Milli Məclis). Paytaxtı Brazzavildir. – 313.

**190. Hindistan, Hindistan Respublikası** – Cənubi Asiyada dövlət. Millətlər Birliyinin tərkibindədir. Ərazisi 3,3 milyon km<sup>2</sup>, əhalisi 953 milyon nəfərdir. Hindistan inzibati cəhətdən 22 ştata və 7 müttəfiq əraziyə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Dehli şəhəridir. – 314.

**191. K.R.Narayanan** (d.1920) – hind siyasi və dövlət xadimi. 1997-ci ildən Hindistanın prezidenti. – 314.

**192. Koreya, Koreya Respublikası** – Şərqi Asiyada dövlət. Sahəsi 98,5 min km<sup>2</sup>, əhalisi 45,2 milyon nəfərdir. İnzibati ərazisi 9 əyalətə və 6 mərkəzi tabe şəhərə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı – birpalatalı Milli Məclisdir. Paytaxtı Seuldur. – 315.

**193. Kim Day Çunq** (d.1926) – 1997–2003-cü illərdə Koreyanın prezidenti. Milli Kongres Yeni Siyasətdə partiyasının lideri. 2000-ci ildə Kim Day Çunqa Cənubi Koreyada və Şərqi Asiyada demokratiya və insan hüquqlarının müdafiəçisi, həmçinin Şimali Koreya ilə sülh və barişiga görə Nobel mükafatı verilmişdir. – 315.

**194. Bəxtiyar Vahabzadə, Bəxtiyar Məhmud oğlu** (1925–2009) – Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşunas. Azərbaycan Dövlət mükafatı laureati, 1991–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputati, Azərbaycan Milli EA-nın akademikidir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 316–317.

**195. PKK** – burada, əsasən Türkiyədə fəaliyyət göstərən senapatiş, terrorçu Kürd Fəhlə Partiyası nəzərdə tutulur. – 318,319,320.

**196. Naxçıvan** – Azərbaycan Respublikasında şəhər. Naxçıvan Muxtar Respublikasının paytaxtı. Ərazisi 0,013 min km<sup>2</sup>, əhalisi 67 min nəfərdən çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.

**Naxçıvan** e.e. IX-VI əsrlərdə qədim Manna və Midyanın, eramızın əvvəllərində isə Albaniyanın tərkibində, IV əsrden Sasanişlərin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edirlər. 1828-ci il Türk-mənçay müqaviləsinə qədər Naxçıvan müxtəlis dövlətlərin nüfuz dairəsində olur. Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil edilərək respublikanın paytaxtı oldu. – 320,345,349,382.

**197. Həsrət körpüsü, Ümird körpüsü** – Araz çayı üzərində körpü (uz. 286 metr). Türkiyə ilə Azərbaycan arasında sərhəddə (Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgəsi) iki qardaş dövlət və ölkəni birləşdirir. 90-ci illərin əvvəllərində Naxçıvan MR-nin keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəqliyyat blokadalarının ləğvində körpünün müstəsnə rolü olmuşdur. – 320,321.

**198. Zəngəzur mahali, Zəngəzur qəzası** – XIX əsrin 2-ci yarısında Azərbaycanda inzibati ərazi vahidi. 1861-ci ildə təşkil olunmuşdur. Çar Rusiyası hökumətinin 1867-ci il dekabr tarixli fərmanına əsasən yaradılmış Yelizavetpol (Gəncə) guberniyasının tərkibinə daxil edilmişdi. – 321,368.

**199. Nuru Paşa** (1889–1949) – Türkiyə hərbi xadimi, general. 1918-ci ilin yazında Osmanlı Türkiyəsi Azərbaycanı və Dağıstanı bolşevizmdən xilas etmək üçün qərargah yaradanda Nuru Paşa Qafqaz İsləm Ordusunun komandanı təyin edildi. Nuru Paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək uğurlu döyüş əməliyyatları apararaq işgal altında olan Azərbaycan torpaqlarını bolşevik-dəşnak işgalçılarından təmizlədi və həmin ilin oktyabrında Bakını azad etdi. – 322.

**200. Mustafa Kamal Atatürk, Qazi Mustafa Kamal** (1881–1938) – Türkiyə dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923–38). Birinci dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində (1915) şücaət göstərmişdir.

Atatürk 1919-cu ildən «kamalçılar» milli azadlıq hərəkatına başçılıq etmişdir. 1920-ci ildə Atatürk Ankarada yeni parlament – Türkiyə Büyük Millət Məclisini (TBMM) yaratdı, məclisin və təşkil edilən hökumətin sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və «Qazi» fəxri adını vermişdir. 1922-ci ildə

Atatürkün komandanlığı ile türk ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə azad etdi.

Atatürk soy adı ona 1934-cü ildə TBMM tərəfindən verilmişdir. – 323,324,404,405,406.

**201. Gülnarə Hərbi Tibb Akademiyası** – Türkiyədə məşhur tibb ocaqlarından biri. 1898-ci ildə fəaliyyət göstərir. Akademiya ən müasir tibb avadanlığı ilə təmin edilmişdir. Burada həm müalicə edilir, həm də elmi tədqiqatlar aparılır. – 324, 325,361.

**202. Albert Qor** (d.1948) – Amerikanın siyasi və dövlət xadimi. Hüquqşunas. 1992- 2000-ci illərdə ABŞ-ın vitse-prezidenti olmuşdur. – 328.

**203. Şevardnadze Edvard Amvrosiyeviç** (d.1928) – Gürcüstanın və SSRİ-nin siyasi və dövlət xadimi. 1972–85-ci illərdə Gürcüstan KP MK-nin birinci katibi, 1985–90-ci illərdə SSRİ Xarici İşlər naziri, 1994–2003-cü illərdə Gürcüstanın prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 339–343.

**204. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)** – 1994-cü ilin axırlarında yaradılmışdır. «Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müstərək işlədilməsi və istifadəyə verilməsi» haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və dünyadan bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavilənin pəyğəlanı adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılmış əməliyyat şirkətidir. Buraya 7 ölkəni (B.Britaniya, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir. – 343,349,356.

**205. İslam Karimov, İslam Abdulla oğlu** (d.1938) – Özbəkistanın siyasi və dövlət xadimi. 1989–90-ci illərdə Özbəkistan KP MK-nin birinci katibi olmuşdur. 1990-cı ildən Özbəkistan Respublikasının prezidentidir. – 344,401.

**206. Əsgər Akayev** (d.1944) – Qırğızistanın dövlət xadimi. 1989–90-ci illərdə Qırğızistan EA-nın prezidenti, 1990–2005-ci illərdə Qırğızistan Respublikasının prezidenti olmuşdur. – 344,400.

**207. Saparmurat Niyazov, Saparmurat Ata oğlu** (1940–2007) – Türkmenistanın siyasi və dövlət xadimi. 1985-ci ilin dekabrından

1990-ci ilə qədər Türkmenistan KP MK-nin birinci katibi, 1990-ci ildən Türkmenistan Respublikasının prezidenti olmuşdur. – 344.

**208. İndoneziya, İ n d o n e z i y a R e s p u b l i k a sı** – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 1904,5 min km<sup>2</sup>, əhalisi 198,2 milyon nəfərdir. İnzibati ərazisi 24 əyalətə, əyalət statusu olan 2 xüsusi inzibati əraziyə, 1 metropoliten mahalına (paytaxt) bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı parlament – Xalq Nümayəndələri Şurasıdır. Paytaxtı Cakarta şəhəridir. – 346.

**209. Əbdülrahman Vahid** (d.1940) – İndoneziya dövlət və din xadimi. 1999–2001-ci illərdə İndoneziya prezidenti. – 346.

**210. Uruqvay, U r u q v a y S e r q R e s p u b l i k a sı** – Cənubi Amerikada dövlət. Sahəsi 178 min km<sup>2</sup>, əhalisi 3,14 milyon nəfərdir. İnzibati ərazisi 19 departamentə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı iki palatalı parlament (Senat və Nümayəndələr Palatası) Paytaxtı Montevideodur. – 348.

**211. Terri Devid Adamc** (1938) – mühəndis-neftçi, geoloq. Əmək fəaliyyətinə 1963-cü ildə başlamışdır. 1969-cu ildən «Britiş Petroleum» şirkətinin bir çox ölkələrdə nümayəndəsi olmuşdur.

1994–1998-ci illərdə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ilk prezidenti olmuşdur.

Azərbaycanda səmərəli fəaliyyətinə görə 1997-ci ildə Britaniya krallığının «Müqəddəs Mixail və Müqəddəs Georg», 1998-ci ildə isə Azərbaycan Respublikasının «Şöhrət» ordenləri ilə təltif olunmuşdur. ~ 349-358.

**212. Amerika-Azərbaycan Ticarət Palatası** – 1996-ci ildə yaradılmışdır. Özəl, qeyri-kommersiya təşkilatıdır. 160 üzvü var. – 352.

**213. Nobel qardaşları** – isveç ixtiraçıları və sənayeçiləri. Silah istehsalı və ağ neft ticarəti ilə məşğul olmuşlar. Robert Nobel XIX əsrin 70-ci illərində Bakıya gəlmış və neft işi ilə maraqlanmışdı. O sonralar qardaşı Lüdvigi də bu işə cəlb etmiş və onlar 1879-cu ildə «Nobel qardaşları» şirkətini təsis etmişlər. Şirkətin, demək olar, bütün kapitalı, habelə illər boyu götürdüyü yüz milyon manatlarla izafə mənfəət Bakı neftinin hesabına qazanılmışdı. Tərkibinə əsas kapitalı 130 milyon manatdan çox olan 25 müxtəlif müəssisə daxil idi.

Nobel qardaşları inhisarlarının Bakıda fəaliyyəti Azərbaycan iqtisadiyyatının inkişafına səbəb oldu. Onların açdığı müəssisələrdə minlərlə azərbaycanlı işləmiş və onlar öz işlərinin gözel mütəxəssisi olmuşlar. Onların sıfırışı ilə İsveçdə tikilən və Xəzərə gətirilən «Zoroastr» gəmisi dünyada ilk nefstdaşıyan tanker idi. Beynəlxalq Nobel mükafatları Alfred Nobelin vəsiyyətinə əsasən Nobel fondu tərəfindən təsis edilmişdir. Bu mükafat hər il məşhur alımlar (etdikləri ixtiralara və gördüklləri işlərə), ictimai və siyasi xadimlərə, yazıçı və şairlərə verilir. – 354.

**214. Azərbaycan Xalq Cəbhəsi (AXC)** – ictimai-siyasi təşkilat. 1989-cu ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi qəbul olunmuşdur. 1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandırılmışdır. – 359-360,441.

**215. Elçibəy, Əliyev Əbülfəz Qədirqulu oğlu** (1938-2000) – 1989-cu ildə yaradılan AXC-nin, sonralar AXCP-nin sədri. 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olmuşdur. – 359-360,361,364,367,375, 440,441.

**216. Ecevit Bülənd** (1925-2006) – Türkiyənin siyasi və dövlət xadimi. 1974,1978-79 və 1997-2003-cü illərdə Türkiyə Respublikasının Baş naziri olmuşdur. 1972-80-ci illərdə Respublika Xalq Partiyasının, 1978-88-ci illərdə Türkiyə Demokrat Sol Partiyasının Baş katibi idi. – 362,363,366.

**217. Türkmençay müqaviləsi** (1828) – XIX əsrin əvvəllerində Rusiya-İran müharibələri başa çatdıqdan sonra, Təbriz yaxınlığında Türkmençay kəndində bağlanmış müqavila. 16 maddədən ibarət olan Türkmençay müqaviləsinə əsasən Cənubi Qafqaz əraziləri, o cümlədən Şimali Azərbaycan Rusiya ya birləşdirildi, Cənubi Azərbaycan torpaqları isə İranda qaldı. Türkmençay müqavilosının 3-cü maddəsinə əsasən Araz çayının o tayı və bu tayı üzrə İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasının tam mülkiyyətinə keçdi. – 365.

**218. 1829-cu il Ədirnə müqaviləsi** – Rusiya-Türkiyə müharibəsini (1828-29) başa çatdırmış sülh müqaviləsi. Sentyabrın 14-də Türkiyənin Ədirnə şəhərində imzalanmışdır. Ədirnə sülhünə əsasən Dunay çayının, Kuban çayının mənsəbindən Acaristanın şimal sərhədinədək Qafqazın Qara dəniz sahili, həmçinin Anapa, Poti, Axalkalaki, Axaltsix qalaları Rusiyaya verildi. Türkiyə Gürcüstan, İmereti, Minqreliya və Quriyanın,

həmçinin Türkmençay müqaviləsinə (1828) əsasən, İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaq olunduğunu təsdiq etdi. Ədirnə sülhü Cənubi Qafqazın çox hissəsinin Rusiyaya ilhaq edilməsinin, Azərbaycanın qəti olaraq iki yerə parçalanmasının Türkiyə tərəfindən də təsbit olunmasını başa çatdırıldı. – 365.

**219. Dövlət Baxçalı** (1948) – Türkiyə siyasi xadimi, iqtisadçı. 1997-ci ildə Milliyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. 1999-cu il seçimlərində qalib gələrək Demokratik Sol Partiya və Ana Vətən Partiyası ilə koalisiya hökumət yaratmışdır. 2007-ci ildə keçirilən seçimlərdə yenidən millət vəkili seçilmiştir. – 366.

**220. «Humanite»** – Fransada siyasi, ictimai qəzet. Fransa Kommunist Partiyasının orqanı. 1904-cü ildən nəşr olunur. – 371.

**221. «Eksson»** – dünyanın ən iri və Amerikanın qocaman sənaye korporasiyalarından biri. Mənzil-qərargahı Amerikanın Dallas şəhərində yerləşir. 1882-ci ildə Con Rokfeller tərəfindən yaradılmışdır. Hazırda dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərir. Korporasiyada 95 min adam işləyir. 18 ölkədə yerləşən 30 neftayırma müəssisəsinin tam və ya şərīkli sahibidir. – 373.

**222. Yıldırım Akbulut** (d.1935) – Türkiyənin siyasi və dövlət xadimi, hüquqşunas. Ana Vətən Partiyasının yaradıcılarından biri. 1983-cü ildə TBMM-nin sədr evəzi, 1984–87-ci illərdə Türkiyə Daxili İşlər naziri, 1987–2005-ci illərdə TBMM-nin sədri, Baş nazir vəzifələrində çalışmışdır. 2005-ci ildən TBMM-nin deputatıdır. – 374.

**223. İsmayıllı Cəm** – (1940–2007) – Türkiyənin siyasi və ictimai xadimi, 1997–2003-cü illərdə Türkiyə Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmişdir. Türkiyə-Yunanistan münasibətlərinin yaxşılaşmasında müüm rol olsmuşdur. – 375.

**224. Yasir Ərəfat** (1929–2003) – 1969-cu ildən Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri, 1996-cı ildən Fələstin milli administrasiyasının rəhbəri və Fələstin hərbi qüvvələrinin Baş komandanı olmuşdur. Nobel mükafatı laureatıdır. – 375.

**225. Avstraliya, A v s t r a l i y a İ t t i f a q i – Avstraliya qitəsində dövlət. Millətlər Birliyinin tərkibindədir. Ərazisi 7,7 milyon km<sup>2</sup>, əhalisi 18,3 milyon nəfərdir. Avstraliya İttifaqı inzibati cəhətdən 6 ştata və iki əraziyə bölünür. Dövlət başçısı Böyük Britaniya kralıçasıdır. Ölkədə kralıcanı general-qubernator təmsil edir. Qanunverici orqanı iki palatalı (Senat və Nümayəndələr palatası) parlamentdir. Paytaxtı Kanberra şəhəridir. – 376–385.**

**226. Sidney – Cənub-Qərbi Avstraliyada şəhər. Yeni –Cənub Uelsin paytaxtı. Əsası 1788-ci ildə qoyulmuşdur. – 376–385.**

**227. Əbülfəs Qarayev, Ə b ü l f ə s M ü r s a l o ğ l u (d.1956) – fəlsəfə elmləri namizədi. 1994-cü ildən 2006-ci iladək Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri, 2006-ci ildən Mədəniyyət və Turizm naziridir. Respublika Olimpiya Komitəsinin birinci vitse-prezidentidir. Gənclər, İdman və Turizm naziri işlədiyi vaxtda respublikada idmanın və bədən tərbiyəsinin inkişafına ciddi fikir verilmiş, çoxlu idman meydançaları və olimpiya kompleksləri tikilmişdir. – 383.**

**228. Samaranç Xuan Antonio (d.1920) – beynəlxalq idman hərəkatı xadimi, ispan diplomatı və sənayeçisi. 1966-ci ildən Beynəlxalq olimpiya komitəsinin üzvü, 1974–78-ci illərdə vitse-prezidenti, 1980–2000-ci illərdə isə prezidenti olmuşdur. – 384.**

**229. Moldova, M o l d o v a R e s p u b l i k a s i – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 33,7 min km<sup>2</sup>, əhalisi 4,36 milyon nəfərdir. İnzibati ərazisi 40 rayona bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Kişinyov şəhəridir. – 389.**

**230. Petru Luçinski (d.1940) – Moldovanın siyasi və dövlət xadimi. 1971-ci ildən 1989-cu ilə qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1997–2002-ci illərdə Moldova Respublikasının prezidenti olmuşdur. – 389.**

**231. Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 329,7 min km<sup>2</sup>, əhalisi 20,4 milyon nəfərdir. Malayziya federasiyadır. Tərkibinə 13 ştat və federal ərazi – Kuala Lumpur və Lavyan daxildir. Millətlər Birliyinin üzvüdür. Malayziya konstitusiyah monarxiyadır. Dövlət başçısı sultanlığın ştat başçıları tərəfindən 5 il müddətinə seçilən kraldır.**

Qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Kuala -Lumpurdur. – 391, 392.

**232. Səlahüddin Əbdüləziz şah** (1926–2001) – 1999-cu ildən Malayziyanın dövlət başçısı və kralı. Onun Malayziyada adı adamlar arasında böyük hörməti olmuşdur. Cənub-Şərqi Asiyada-Malayziyanın paytaxtı Kuala-Lumpurda ən böyük məscid tikdirmiştir. – 391.

**233. Natiq Əliyev, Natiq Ağaeli oğlu** (d.1947) – 1993–2006-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkatının prezidenti olmuşdur. Hazırda Azərbaycan Respublikası Sənaye və Energetika naziridir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 394.

**234. Qırğızıstan**, Qırğızistan Respublikası – Şimal-Şərqi orta Asiyada dövlət. Sahəsi 198,5 min km<sup>2</sup>, əhalisi 4526 min nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 40 rayona bölünür. Dövlət başçısı prezident, əli qanunverici orqanı parlamentdir. Paytaxtı Bişkekdir. – 400.

**235. Özbəkistan, Özbekistan Respublikası** – Orta Asyanın mərkəzində dövlət. Sahəsi 447,4 min km<sup>2</sup>, əhalisi 23 206 min nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlətin başçısı – prezident, qanunverici orqanı – Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 400, 401, 420–426.

**236. Vahid Ələkbərov, Əlekberov Vahid Yusif oğlu** (d.1950) – 1993-cü ildən Rusyanın ən böyük neft şirkətlərindən olan «LUKoil»un prezidentidir. – 402–403.

**237. Osmanlı imperiyası, Osmanlı İmperatorluğu** – Sultan Türkiyəsinin rəsmi adı (Osmanlılar sülaləsinin əsasını qoymuş I Osmanın adındandır). XV əsrin 2-ci yarısından Osmanlı dövləti imperiyaya çevrilməyə başlamış, XV–XVI əsrlərdə Asiya, Avropa və Afrikada türk işgalları nəticəsində dünyanın ən böyük dövlətlərindən biri olmuşdur. 1918-ci ildə Birinci dünya müharibəsində məğlubiyyətindən sonra tamamilə dağıldı, 1922-ci ildə Türkiyə sultanlığına da son qoyuldu. – 404.

**238. Bakı Dövlət Universiteti (BDU)** – Azərbaycanda elmi-pedaqoji kadrlar hazırlayan ən böyük əli təhsil ocağı, elmi-tədqiqat müəssisəsi. 1919-cu ildə yaradılmışdır. İlk vaxtlar tibb və tarix-filologiya fakültələri fəaliyyət

göstərmişdir. Hazırda BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat laboratoriyası və s. var. Universitetdə 43 ixtisas üzrə 13 minə yaxın tələbə təhsil alır. – 411.

**239. TRASEKA, Transxəzər nəqliyyat dəhlizi** – Avropanı Asiya ilə birləşdirən yol. Bu nəqliyyat dəhlizini Şərqlə Qərbi birləşdirən orta materik xətti də adlandırmış olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı, bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. – 423.

**240. GUÖAM** – Avropada adı silahların azaldılması haqqında müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra həmin sənədi bəyənən ölkələrdən – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-resmi «dördlər qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu tərk etdi.

2006-ci ilin mayından bu beynəlxalq qurum «Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat – GUAM» adlandı. – 423.

**241. Liviya, Libya** – **Ərəb Xalq Sosialist Cəməhiriyyəsi** – Şimali Afrikada dövlət. Sahəsi 1759,5 min km<sup>2</sup>, əhalisi 5,4 milyon nəfərdir. Liviyanın rəhbər orqanı – inqilabi rəhbərdir. Qanunverici orqanı Umumi Xalq Konqresidir. Dövlətin funksiyasını Ali Xalq Komitəsi yerinə yeridir. Paytaxtı Tripolidir. – 427.

**242. Mühəmmər Əl-Qəzzafi** (d.1942) – Liviyanın dövlət və siyasi xadimi. 1970-ci ildən Liviyanın prezidenti. Hakimiyyətə gəldikdən sonra Qərbe yaxınlaşmağa daha üstünlük vermiş, təbii sərvətlərlə zəngin olan kasib ölkəni inkişaf etdirməyə başlamışdır. – 427.

**243. Tur Heyerdal** (1914–2002) – Norveç etnoqrafi və arxeoloqu. Köhnə Dünya (Asiya, Avropa, Afrika) və Yeni Dünya (Amerika) arasında xalqların transocean miqrasiyasının mümkün olduğunu tədqiq etmişdir. 1969 və 1970-ci illərdə papirusdan hazırlanmış «Ra» və «Ra-2» qayıqlarında Afrikadan Amerikaya, 1977–78-ci illərdə qamışdan qayrılmış «Tigris» qayığında Əlkürna (Irak) – Cibuti marşrutu ilə ekspedisiyalar təşkil etmişdir. 2 dəfə Azərbaycanda olmuş, Qobustan qaya təsvirlərinə, qədim Şabran şəhərinin qalıqlarına baxmış, bu abidələr barədə qiymətli mülahizələr söyləmişdir. – 428–439.

**244. Polad Bülbüloğlu** (d.1945) – bəstəkar, müğənni, dövlət xadimi. Azərbaycan Respublikasının xalq artisti. Mahnları 1960–70-ci illərdə SSRİ məkanında məşhur estrada müğənnilərinin ifasında səslənmişdir. 1988–2005-ci illər Azərbaycan Respublikasının Mədəniyyət naziri olmuşdur. Hazırda Azərbaycan Respublikasının Rusiyada Fövqəladə və Səlahiyyətli səfiridir. – 429.

**245. Arktika** – Yer kürəsinin şimal qütb hissəsi. Avrasiya və Şimali Amerika materiklərinin şimal-sahillərini, Şimal Bizlu okeanı və onun bütün adalarını, eləcə də Atlantik və Sakit okeanların yanaşı hissələrini tutur. Sahəsi təqribən 27 milyon km<sup>2</sup> (Yer səthinin 5,3%-i).

Arktikanın əsası qədim kristallik qalxanlar və platformalar, Alt Palezoy, Üst Paleozoy, Mezozoy qırışılıqlı sistemləridir.

İqlimi, əsasən, arktik, cənub kənarlardada isə subarktikdir. İl ərzində temperaturun alçaq olmasının səbəbi Arktikanın yayda az qızması (Günəşin alçaqda olması), qışda isə intensiv soyumasıdır (uzun qütb gecələri). – 430.

**246. «Soyuq müharibə»** – keçmiş SSRİ və müttəfiqləri, digər tərəfdən isə ABŞ və onun müttəfiqləri arasında olan hərbi-siyasi konfransasiya. «Soyuq müharibə» İkinci dünya müharibəsindən sonra yaranmış və ona 90-ci illərin əvvəlinə qədər SSRİ-də və digər sosialist ölkələrində siyasi və sosial dəyişikliklər nticəsində son qoyulmuşdur. – 430.

**247. Həsən Əliyev, Həsən Əli rza oğlu** (1907–1993) – torpaqşunas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində alim, ictimai-siyasi xadim. Elmlər doktoru, professor. Azərbaycan Milli EA-nın akademiki, Azərbaycan Dövlət mükafatı laureati. Ayrı-ayrı illərdə Azərbaycan Milli EA Botanika İnstitutunun direktoru, Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci mülavini və Azərbaycan KP MK katibi, Azərbaycan Milli EA-nın akademik katibi, Azərbaycan Milli EA Coğrafiya İnstitutunun direktoru vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. – 431.

**248. Vikinglər** – VIII əsrin sonu – XI əsrin ortalarında skandinaviyalıların dəniz quldurluğu, qarət məqsədi ilə hücumlar, böyük hərbi yürüşlər, ticarət səfərlərinin iştirakçıları. Skandinaviya ölkələrində onları vikinglər, Rusiyada varyaqlar, Qərbi Avropada nonrmanlar adlandırırlar. Sonralar Şimali Amerikaya qədər gedib çıxmışdır. – 432.

**249. Kiş** – Azərbaycan Respublikasının Şəki rayonunda kənd. Kiş çayının sahilində dağ ətəyindədir. Əhalisi 4445 nəfərdir. Kiş Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olmuşdur. Kişdə IV əsrde xristian məbədi tikilmişdi. Kişdə XIV-XVI əsrlərdə müdafiə qalası olmuşdur. – 435.

**250. Qobustan** – Azərbaycanın şərqində alçaq dağlıq sahə, uzunluğu 100 km, eni 80 km-ə yaxındır. Qobustan yaxınlığında, Qobustan qoruğu ərazisində zəngin qayaüstü təsvirlərə yanaşı, Daş dövründən başlamış orta əsrlərdək çoxlu ibtidai insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar və s. arxeoloji abidələr vardır. Onların beşində Mezolit, dördündə Neolit, yeddisində Tunc, birində antik və beşində orta əsrlər dövründə yaşayış olduğunu göstərən mədəni təbəqə və maddi qalıqlar aşkar edilmişdir. – 437,438.

**251. «Hizbullah»** (Allah partiyası) – Livanda hərbi siyasi və şia təşkilatı, ölkələ İslam dövləti yaratmaq istəyənlər. Təşkilat 1982-ci ildə yaradılmışdır. «Hizbullah»ın Baş katibi Səid Həsən Həsənullahdır. Bezi Qərb ölkələri «Hizbullah»ı terrorçu təşkilat kimi tanıyırlar. 1985-ci ildə təşkilatın manifestində üç əsas tezis elan edilmişdi: 1) Ölkədən bütün müstəmləkəçi institutları çıxarmaq; 2) Falanqistləri cəzalandırmaq; 3) ölkədə İslam qayda-qanunu yaratmaq. – 449.

**252. Çingiz Abdullayev** (d.1959) – Azərbaycanın xalq yaziçisi. Onlarla detektiv roman və povestlər müəllifidir. Azərbaycan Yaziçılar Birliyi İdarə Heyatının katibidir. – 449.

### Şəxsi adlar göstəricisi

<b>Abdullayev Çingiz</b>	– 449
<b>Adams Terri</b>	– 349-358
<b>Adil Abdulla</b>	– 122-129
<b>Axundov M.F.</b>	– 244
<b>Axundova Elmira</b>	– 249,250
<b>Akayev Əsgər</b>	– 344,400
<b>Akulut Yıldırım</b>	– 374
<b>Albert II</b>	– 374
<b>Alboqaçıyev Məhəmməd</b>	– 226
<b>Anar</b>	– 254
<b>Ahnan Kofi</b>	– 54,63
<b>Aranço Andres</b>	– 239
<b>Arlakki Pino</b>	– 52-64
<b>Assimani Kolonel</b>	– 121
<b>Atatürk M.K.</b>	– 323,324,404,405,406
<b>Ataş Atilla</b>	– 202-203
<b>Bağirov Məmməd</b>	– 227
<b>Baxçalı Dövlət</b>	– 366
<b>Bakatin</b>	– 33
<b>Baqavandi Natsaqiyn</b>	– 118
<b>Bedyurov Brontoy</b>	– 226
<b>Beharano Qustavo</b>	– 311
<b>Berhofstadt Ci</b>	– 221
<b>Bethoven Lüdvik</b>	– 92,100
<b>Brejnev Leonid</b>	– 369
<b>Cabir Əl-Əhməd</b>	– 122,129
<b>Cabir Əs-Sabah</b>	– 125,127
<b>Cavadov Mahir</b>	– 8
<b>Cəm İsmayıllı</b>	– 375
<b>Ciftçi Orxan</b>	– 78-79
<b>Çay Mehmet</b>	– 361-375
<b>Çayn Baba</b>	– 386-388
<b>Çelak Sergiy</b>	– 184-198

- Çernnomirdin** – 181,305  
**Devi İdris** – 312  
**Dəmirəl Süleyman** –146,184,185,186,187,191,192,  
 193,203, 322  
**Dəmirkol** – 8  
**Dostəliyeva Nazpəri** – 429  
**Ecevit Bülənd** – 362,363,366  
**Elbarade Məhəmməd** – 70–71  
**Elçibəy** –359–360,361,364,367,375,  
 440,441  
**Elmiyyə Xosrov** – 79–80  
**Emerson Maykl** 184  
**Ercan Sadiq** – 318–326  
**Esküdero Stenli** – 290–292  
**Əbdüləlizadə** – 293  
**Əbiyev Səfər** – 202  
**Əl-Babteyn Əbd– Əziz Səud** – 122–129  
**Əl-Qəzzafi Müəmmər** – 427  
**Əbiyev Səfar** – 202  
**Ələkbərov Vahid** – 402–403  
**Əlaşgərov Murtuz** – 155  
**Əliyev Həsən** – 431  
**Əliyev İlham** – 280,377,382,283,451  
**Əliyev Natiq** – 394  
**Əmirov Qurban** – 226  
**Ərafat Yasir** – 375  
**Ərzümrə Cümhur** – 147  
**Əsəd Bəşər** – 176  
**Ferrero Valdner-Benita** – 7,12,16,19–20,24,26,102,  
 204–219  
**Fikrət Cəmil** – 318–326  
**Fikrət Qoca** – 249  
**Fışer Haynts** – 23–24,204  
**Fışer Yoşka** – 101,201  
**Hüqo Çavuş** – 120,289  
**Fuximori Alberto** – 140  
**Gəncəvi Nizami** – 250  
**Gönen Ərtan** – 170  
**Gökyidit Nihad** – 184–198

---

Gürəl Kənan	- 8
Hacıyev Hacı	- 248
Hacıyev Xanlar	- 155
Hacıbəyov Üzeyir	- 244,245
Hašimoto	- 271
Haydn	- 100
Heyerdal Tur	- 428-439
Həsənov Əli	- 127,237
Hofman Volfqanq	- 68-69
Hüseynov Oqtay	- 227
Hüseynzadə Mehdi	- 247
Xaliuli Dolores	- 226
Xarnenei	- 293
Xatəmi	- 293,294
Xərrazi Kamal	- 293
İbrahimbəyov Rüstəm	- 253
İldem Tacan	- 375
İsmayılova Səkinə	- 79,91
İvanyes Xorxe	- 348
Iversen Steyn	- 439
Kalyujni Viktor	- 177-181,223,307
Kasprşik	- 211
Katsa Moše	- 288
Kavano Keri	- 166,344
Kerekü Matye	- 286
Kesada Visente	- 131
Kələntəri	- 293
Kərimli Səyavuş	- 429
Kərimov Malik	- 227
Kərimov İslam	- 344,401
Kim Day Çunq	- 315
Kıvrıqoğlu Hüseyin	- 203,363
Klestil Tomas	- 6,10-18,96,98,102,204, 210
Klinton Bill	- 37,42,55,89,147,372
Klos Alfons	- 95-9
Kornelisen	- 213
Köçəryan Robert	- 6,37,55,103,108,138,194,205, 206,208,212,215,327,335-338, 344,345,447

- Kulikova Marianna** - 95–96  
**Kuçma Danil** - 58,327,333–334,344,347  
**Qali Butros** - 54  
**Qarayev Əbülfəs** - 383  
**Qasimov Alim** - 91  
**Qəyyum Əbdül** - 274  
**Qolts Tomas** - 349–358  
**Qor Albert** - 328  
**Qorbaçov Mixail** - 33,106,223,235,302,370,  
371  
**Quliyev Eldar** - 253  
**Quliyeva Dilşad** - 169,170  
**Quliyeva Ruhiyə** - 80  
**Lenin Vladimir** - 232  
**Luçinski Petru** - 389  
**Madi Frents** - 296  
**Mahal İsmayıloğlu** - 254  
**Maqarinos Karlos** - 93–94  
**Maqsudov Fəramaz** - 282–285  
**Məhəmməd Mahatnır** - 392  
**Məmmədova Həsrət** - 173  
**Məmmədquluzadə Cəlil** - 244  
**Moxanti Nilmadxabon** - 65–67  
**Morı Yoşiro** - 130  
**Motsart Volfqanq** - 92,95,96,99,100  
**Mustafayev Vahid** - 264  
**Mübarək Hüsnü** - 266  
**Mürsəliyev Azər** - 440–444  
**Narayanan K.R.** - 314  
**Nathan S.R.** - 298  
**Nazarbayev Nursultan** - 119  
**Nərimanbəyov Toğrul** - 299–300  
**Nəsibov Məmməd** - 227  
**Nuru Paşa** - 322  
**Niyazov Əbdülvahid** - 222–238  
**Niyazov Saparmurad** - 344  
**Obuti** - 271  
**Ocaqov Rasim** - 253  
**Okonnor Cudi** - 132–139

- Orucov Elşən** – 168  
**Osmanlı Nurəddin** – 79  
**Ottenzamer Ernst** – 95–96  
**Paşazadə Allahşükür** – 126,226  
**Petşə** – 72–74  
**Polad Bülbüloğlu** – 429  
**Putin Vladimir** – 55,108,109,177,223,224,225,  
                   230,233,304,331–332, 343,445,446  
**Püran Səttar** – 75–92  
**Rasizadə Artur** – 155  
**Rau Yohansen** – 275  
**Rəhimov Sahib** – 169  
**Rizayev Ramiz** – 227  
**Rzayev Azər** – 182  
**Sadiqov Vaqif** – 75–92  
**Sadiq Paşa** – 407,409  
**Salmanov Fərman** – 226  
**Samaranç Xuan** – 384  
**Sanberk Özdam** – 184–197  
**Sassu-Nqesso Deni** – 313  
**Sezər Ə.N.** – 6,142–175,196,203,328,362,363,  
                   390,407  
**Səlahüddin Əbdüləziz** – 391  
**Siracov Bəxtiyar** – 81–82  
**Stalin İosif** – 228  
**Steysi Don** – 277–281  
**Suares Hügo** – 297  
**Sübhani Zöhrab** – 280  
**Şafei** – 293  
**Şahtaxtinski M.** – 244  
**Şehirlioğlu Əli** – 318–326  
**Sevardnadze Eduard** – 339–343  
**Şelenberq Volfqanq** – 47–51  
**Şirak Jak** – 37,55,89,141,274  
**Şröder Gerhard** – 276  
**Şönte Rixard** – 72–74  
**Straus İohann** – 92,95,100  
**Şüssel Volfqanq** – 25–26,98,204,210  
**Şvaytser İrmqard** – 198–201

- Şvetsova Lyudmila** – 310  
**Şüssel Volfqanq** – 25–26, 98  
**Tağıyev Zeynaladbin** – 244  
**Tezcan Qədri Ecvet** – 361–375  
**Ter-Petrosyan Levon** – 36  
**Totski Konstantin** – 50, 446  
**Toyran Əli** – 82  
**Traykovskí Boris** – 287  
**Vahabzadə Bəxtiyar** – 316–317  
**Vahid Əbdülrhəman** – 346  
**Vəkilov İsrafil** – 127  
**Vollebek** – 113  
**Vulfenson** – 132, 136  
**Yaprak Tevfik** – 132–139  
**Yazov** – 33  
**Yeltsin Boris** – 106, 303, 304, 305, 445  
**Yıldırım İlhan** – 375  
**Zərdabi Həsən bəy** – 244, 245  
**Zurufçu Yaqub** – 80

## Coğrafi adlar göstəricisi

- Abxaziya** – 193
- Ağdam** – 169
- Almaniya** – 198–201,275,276,430,444
- Almatı** – 181
- Altay Respublikası** – 226
- Amerika Birleşmiş Ştatları** – 12,15,17,20,26,37,39,41,43,46, 55,84,88,89,103,105,107,114,136, 147,185,196,204,208,237,279, 280,281,291–292,304,328,343, 344,350,352,356,368,448
- Anadolu** – 319
- Aralıq dənizi** – 350,354
- Arktika** – 430
- Asiya** – 44,45,272,424
- Atlanta** – 384
- Avrasiya** – 270
- Avropa** – 6,7,21,25,41,43,44,45,46,85,105, 107,189,272,448  
– 376–385
- Avstraliya** – 5–117,138,190,194,204–219,211
- Bakı** – 12,22,25,35,41,42,59,100,119, 120,121,130,138,140,141,148,149, 152,155,176,177,183,199,216,220, 221,224,239,250,273,274,275,293, 296,297,298,300,302,311,312,313, 314,315,317,345,346,347,348,374, 382,389,390,391,392,400,401,403, 422,427,429,449
- Barens dənizi** – 331
- Batumi** – 354
- Belçika** – 220,221
- Benin** – 286
- Boliviya** – 297
- Brüssel** – 384

---

<b>Böyük Britaniya</b>	- 450
<b>Cenevə</b>	- 37,135
<b>Ceyhan</b>	- 42,358
<b>Cəbrayıl</b>	- 169
<b>Cənubi Qafqaz</b>	- 13,14,17,45,47,48,59,186,187, 188,189,190,191,192,193,195,196, 216,339,433,445
<b>Ciddə</b>	- 226
<b>Çad</b>	- 312
<b>Çeçenistan</b>	- 49,50,108,308
<b>Çin</b>	- 446
<b>Dağıstan</b>	- 49
<b>Dağlıq Qarabağ</b>	- 11,14,23,24,26,30,31,34,36,48, 49,50,66,88,102,111,114,134,145, 159,169,188,193,194,216,259, 301,303,308,321,331,333,335,365, 368,369,371,433,447,448
<b>Daşkənd</b>	- 62,374,421,422
<b>Diyarbəkir</b>	- 321
<b>Don çayı</b>	- 431
<b>Ekvador</b>	- 311
<b>Əfqanistan</b>	- 53
<b>Ərzurum</b>	- 321,322
<b>Fransa</b>	- 12,15,17,20,26,37,39,46,55,84, 89,114,141,204,208,237,274,304, 343
<b>Füzuli</b>	- 169
<b>Gəncə</b>	- 237,284,306,382
<b>Gürcüstan</b>	- 41,42,45,48,64,105,147,187,193, 196,305,306,339–343,344,351, 356,365,445
<b>Həştərxan</b>	- 178,181
<b>Hindistan</b>	- 314
<b>Hollandiya</b>	- 214
<b>Hyüston</b>	- 278
<b>Xankəndi</b>	- 212
<b>Xanti-Mansi (RF-da mahal)</b>	- 226
<b>Xəzər dənizi</b>	- 42,48,178,179,180,267,307,308, 339,351,377,396,397,423,431

---

Xocah	- 303
Xocavənd	- 169
İqdr	- 321,322
İndoneziya	- 346
İnquşetiya	- 226
İraq	- 124,185
İran	- 8,13,29,44,57,59,61,64,84,178, 179,180,181,244,293-295,308,330, 449
İslandiya	- 431
İsrail	- 288
İstanbul	- 343
İtaliya	- 7,62
Kanada	- 277-281,305
Kəlbəcər	- 169,238
Kioto	- 271
Kipr	- 6
Kış (kənd)	- 435
Kolumbiya	- 239
Konqo	- 313
Koreya	- 315
Küveyt	- 122-129,185
Qafqaz	- 14,44,45,47,99,185,187,191,192, 216,223,244,270,308,366,367,368, 423,431
Qahirə	- 127
Qara dəniz	- 41,48,305,354
Qars	- 321
Qazaxıstan	- 119,147,181,302,308,356,367
Qəmər adaları	- 121
Qərbi Avropa	- 61
Qərbi Berlin	- 444
Qırğızıstan	- 400
Qobustan	- 437,438
Qrats	- 76
Qubadlı	- 169,238
Laçın	- 169,238
Latviya	- 450
Liviya	- 427

---

<b>Macaristan</b>	- 296
<b>Makedoniya Respublikası</b>	- 287
<b>Malayziya</b>	- 391, 392
<b>Maldiv</b>	- 273
<b>Meksika</b>	- 131
<b>Melburn</b>	- 384
<b>Mərkəzi Asiya</b>	- 57, 59, 61, 423, 426
<b>Mingəçevir</b>	- 443
<b>Misir</b>	- 266
<b>Moldova</b>	- 389
<b>Monqolustan</b>	- 118
<b>Moskva</b>	- 34, 35, 181, 234, 252, 253, 256, 270, 303, 310, 367, 368, 369, 423, 334, 443, 445-450
<b>Naxçıvan</b>	- 320, 345, 349, 382
<b>Naxçıvan MR</b>	- 35, 320, 321
<b>Norveç</b>	- 113, 190, 428-439
<b>Novoçerkassk</b>	- 302
<b>Novorossiysk</b>	- 41
<b>Nyn-York</b>	- 293, 336, 341, 430
<b>Okinava</b>	- 446
<b>Orta Asiya</b>	- 244, 265, 448
<b>Osetiya</b>	- 193
<b>Oslo</b>	- 428, 429, 438
<b>Özbəkistan</b>	- 401, 420-426
<b>Palermo</b>	- 62, 63
<b>Paris</b>	- 274, 275
<b>Peru</b>	- 140
<b>Rolşa</b>	- 113, 214
<b>Rumuniya</b>	- 190, 197, 450
<b>Rusiya</b>	- 12, 15, 17, 20, 26, 29, 30, 34, 37, 39, 41, 44, 45, 48, 49, 50, 55, 103, 106, 114, 133, 177-181, 185, 188, 204, 208, 222-238, 259, 301-310, 329, 331- 332, 342, 343, 344, 440-450
<b>Sabirabad</b>	- 351
<b>Sidney</b>	- 376-385
<b>Sinqapur</b>	- 298
<b>Stepanakert</b>	- 302

<b>Strasburq</b>	– 23,102
<b>Sumqayıt</b>	– 306,382
<b>Supsa</b>	– 305
<b>Suriya</b>	– 176
<b>Şərqi Berlin</b>	– 444
<b>Şimalı İraq</b>	– 50
<b>Şimalı Qafqaz</b>	– 188,445,448
<b>Şimalı Koreya</b>	– 446
<b>Şuşa</b>	– 169
<b>Tbilisi</b>	– 42,187,248
<b>Tehran</b>	– 59,179,293,294,295
<b>Texas</b>	– 278
<b>Tokio</b>	– 271
<b>Türkiyə</b>	– 6,8,42,44,45,48,50,51,78,84,105, 142–175,196,197,202,203,244,255, 261,306,318–326,328,343,352,356, 361–375,390,404–409
<b>Türkmənistan</b>	– 147,181,308,367
<b>Ukrayna</b>	– 58,327,333–334,344,347
<b>Uruqvay</b>	– 348
<b>Vaşinqton</b>	– 205,290,328
<b>Venesuela</b>	– 120
<b>Volqa çayı</b>	– 431
<b>Vyana</b>	– 5–117,189
<b>Yalta</b>	– 37,327–346,447
<b>Yaponiya</b>	– 68,130,249,267–272,384
<b>Yerevan</b>	– 114,212,248,328
<b>Zaltsburq</b>	– 58,59,76,82
<b>Zəngəzur</b>	– 321,368
<b>Zəngilan</b>	– 169

## KİTABIN İÇİNDƏKİLƏR

### AVSTRİYA RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ İHAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

<i>3 iyul 2000-ci il.</i>	5
<b>AVSTRİYANIN FEDERAL PREZİDENTİ TOMAS KLESTİL İLƏ GÖRÜŞDƏ SÖHBƏT</b>	
<i>4 iyul 2000-ci il.</i>	10
<b>AZƏRBAYCAN VƏ AVSTRİYA HÖKUMƏTLƏRİ ARASINDA SƏNADLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA BIRÇƏ MƏTBUAT KONFRAN- SINDA BƏYANAT</b>	
<i>4 iyul 2000-ci il.</i>	13
<b>AVSTRİYANIN XARİCİ İŞLƏR NAZİRI ATATƏ-in HAZIRKI SƏDRİ XANIM BENUTA FERRERO-VALDNER İLƏ GÖRÜŞDƏ SÖHBƏT</b>	
<i>4 iyul 2000-ci il.</i>	19
<b>VYANA ŞƏHƏR MERİYASINDA GÖRÜŞDƏ ÇIXIŞ</b>	
<i>4 iyul 2000-ci il.</i>	21
<b>AVSTRİYA RESPUBLİKASI PARLAMENTİNİN SƏDRİ HAYNTS FİŞER İLƏ GÖRÜŞDƏKİ SÖHBƏTDƏN</b>	
<i>4 iyul 2000-ci il.</i>	23
<b>AVSTRİYA RESPUBLİKASININ FEDERAL KANSLERİ VOLFGANG ŞÜSSEL İLƏ GÖRÜŞDƏ SÖHBƏT</b>	
<i>4 iyul 2000-ci il.</i>	25
<b>AVSTRİYA İQTİSADIYYAT PALATASINDA ÖLKƏNİN XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR CƏMIYYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ</b>	
<i>4 iyul 2000-ci il.</i>	28
<b>BMT BAŞ KATIBİNİN MÜAVİNİ NÜMAYƏNDƏLİYİN BAŞ DİREKTORU PİNO ARLAKKİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT</b>	
<i>5 iyul 2000-ci il.</i>	52

**BMT-nin SƏNAYE İNKİŞAFI TƏŞKİLATININ - YUNİDO-nun BAŞ DİREKTORUNUN MÜAVİNİ NİLMADXABON MOXANTI İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il.....65*

**BMT-nin VYANADAKI NÜMAYƏNDƏLİYİNDE NÜVƏ SILAHLARININ HƏRTƏRƏFLİ QADAĞAN EDİLMƏSİ ÜZRƏ TƏŞKİLATIN HAZIRLIQ KOMİSSİYASININ İCRACI KATIBİ VOLFOQANQ HOFFMANIN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ İİFYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il.....68*

**BMT-nin VYANADAKI NÜMAYƏNDƏLİYİNDE BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNİN BAŞ DİREKTORU MƏHƏMMƏD ELBARADE İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il.....70*

**AVSTRİYA RESPUBLİKASININ İQTİSADIYYAT PALATASINDA BU ÖLKƏNİN İŞGÜZAR DAİRƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il.....72*

**VYANADA VƏ ƏTRAF ŞƏHƏRLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN BİR QRUPU İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il.....75*

**BMT-nin SƏNAYE İNKİŞAFI TƏŞKİLATININ YUNİDO-nun BAŞ DİREKTORU KARLOS MAQARINOS İLƏ GÖRÜŞDƏKİ SÖHBƏTDƏN**

*5 iyul 2000-ci il.....93*

**VYANA MOTSART ORKESTRİNİN KONSERTİNİ DİNLƏDİKDƏN SONRA ORKESTRİN YARADICI KOLLEKTİVİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*5 iyul 2000-ci il.....95*

**AVSTRİYANIN NÜFUZLU MƏTBUAT ORQANLARINI TƏMSİL EDƏN JURNALİSTLƏRLƏ GÖRÜŞ VƏ ONLARA MÜSAHİBƏ**

*6 iyul 2000-ci il.....97*

**VYANADAN BAKIYA QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB**

*6 iyul 2000-ci il.....III*

MONQOLUSTANIN PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB NATSAQIYN BAQABANDIYƏ .....	118
QAZAXİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ .....	119
VENESUELA RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB HUQO ÇAVES FRIASA .....	120
QƏMƏR ADALARI FEDERAL İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB KOLONEL AZALI ASSUMANİYƏ .....	121
<b>ƏRƏB ÖLKƏLƏRİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT</b>	
7 iyul 2000-ci il .....	122
<b>YAPONİYANIN BAŞ NAZİRİ ZATI-ALİLƏRİ CƏNAB YOSHİRO MORİYƏ</b>	
7 iyul 2000-ci il .....	130
<b>MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB VİSENTE FOKS KESİADAYA</b>	
7 iyul 2000-ci il .....	131
<b>DÜNYA BANKININ AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ ERMƏNİSTAN ÜZRƏ DİREKTORU CUDİ OKONNOR İLƏ GÖRÜŞDƏ SÖHBƏT</b>	
8 iyul 2000-ci il .....	132
<b>PERU RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB ALBERTO FUXIMORİYƏ</b>	
10 iyul 2000-ci il .....	140
<b>FRANSА RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB JAK ŞIRAKA</b>	
10 iyul 2000-ci il .....	141
<b>TÜRKİYƏ CUMHURİYYƏTİNİN PREZİDENTİ AHMƏD NECDƏT SEZƏR İLƏ TƏKBƏTƏK GÖRÜŞDƏ SÖHBƏT</b>	
11 iyul 2000-ci il .....	142
<b>AZƏRBAYCAN RESPUBLİKASININ VƏ TÜRKİYƏNİN NÜMAYƏNDƏ HE- YƏTLƏRİ ARASINDA AZƏRBAYCAN-TÜRKİYƏ DANIŞQLARINDA CİXİŞ</b>	
11 iyul 2000-ci il .....	144

**AZƏRBAYCAN VƏ TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTLƏRİ ARASINDA DA-  
NIŞIQLAR BAŞA ÇATDIQDAN SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA  
BÖYANAT**

*11 iyul 2000-ci il..... 151*

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ADINDAN TÜRKİYƏ  
CÜMHURİYYƏTİNİN PREZİDENTİ ƏHMƏD NEĞDƏT SEZƏRİN ŞƏRƏFİNƏ  
TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ**

*11 iyul 2000-ci il..... 156*

**AZƏRBAYCAN PREZİDENTİNİN VƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN  
PREZİDENTİ ƏHMƏD NEĞDƏT SEZƏRİN MÜVƏQQƏTİ MƏSKUNLAŞMIS  
QAÇQINLARLA GÖRÜŞDƏ SÖHBƏT**

*12 iyul 2000-ci il..... 167*

**SURIYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ  
CƏNAB BƏSSƏR ƏSƏDƏ**

*13 iyul 2000-ci il..... 176*

**RUSİYA FEDERASIYASI XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ XƏZƏRİN  
STATUSUNUN TƏNZİMLƏNMƏSİ MƏSƏLƏLƏRİ ÜZRƏ PREZİDENTİN  
XÜSÜSI NÜMAYƏNDƏSİ VIKTOR KALYUJNİ BAŞDA OLMAQLA RUSİ-  
YANIN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*13 iyul 2000-ci il..... 177*

**XALQ ARTİSTİ AZƏR RZAYEVƏ**

*14 iyul 2000-ci il..... 182*

**AVROPA SİYASI TƏDQİQATLAR MƏRKƏZİNİN NÜMAYƏNDƏ HEYƏTİ  
İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*17 iyul 2000-ci il..... 184*

**ALMANİYA BUNDESTAQININ DEPUTATI, BUNDESTAQIN «QAFQAZ  
QRUPU»NUN ÜZVÜ DOKTOR XANIM İRMQARD ŞVAYTSER İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT**

*17 iyul 2000-ci il..... 198*

**TÜRKİYƏ CUMHURİYYƏTİ QURU QOSUNLARININ KOMANDANI,  
ORDU GENERALI ATILLA ATƏŞ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*17 iyul 2000-ci il..... 202*

**ATƏT-in HAZIRKI SƏDRI, AVSTRİYANIN XARİCİ İŞLƏR NAZİRİ XANIM  
BENİTA FERRERO-VALDNER İLƏ TƏKBƏTƏK GÖRÜŞDƏ SÖHBƏT**

*18 iyul 2000-ci il.....* 204

**ATƏT-in HAZIRKI SƏDRI, AVSTRİYANIN XARİCİ İŞLƏR NAZİRİ XANIM  
BENİTA FERRERO-VALDNERİN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  
İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*18 iyul 2000-ci il.....* 207

**BELÇİKANIN KRALI ƏLAHƏZRƏT II ALBERTƏ.....** 220

**BELÇİKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ  
CƏNAB GI BERHOFSTADTA**

..... 221

**ÜMÜMRUSİYA «RİFAH» İCTİMAİSİYASI HƏRƏKATININ NÜMAYƏNDƏ  
HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*21 iyul 2000-ci il.....* 222

**KOLUMBIYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ANDRÉS PASTRANA ARANQOYA**

..... 239

**AZƏRBAYCANDA MİLLİ MƏTBUATIN YARADILMASININ 125 İLLİYİ  
MÜNASİBƏTİLƏ JURNALİSTLƏRƏ GÖRÜŞDƏ NİTQ**

*21 iyul 2000-ci il.....* 240

**YEKUN NİTQI.....** 242

**MİŞİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ**

..... 266

**YAPONİYA MİLLİ NEFT KORPORASIYASININ PREZİDENTİ YOSIRO  
KAMATA BASDA OLMAQLA KORPORASIYANIN NÜMAYƏNDƏ HEYƏTİ  
İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

*25 iyul 2000-ci il.....* 267

**MALDİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏMUN  
ƏBDÜL QƏYYUMA**

..... 273

**FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB JAK ŞIRAKA**

26 iyul 2000-ci il ..... 274

**ALMANIYA FEDERATİV RESPUBLİKASININ FEDERAL PREZİDENTİ  
ZATİ-ALİLƏRİ CƏNAB YOHANNES RAUYA**

26 iyul 2000-ci il ..... 275

**ALMANIYA FEDERATİV RESPUBLİKASININ FEDERAL KANSLERİ ZATİ-  
ALİLƏRİ CƏNAB HERHARD ŞRÖDERƏ**

26 iyul 2000-ci il ..... 276

**KANADANIN «ALBERTA ENERJİ» ŞİRKƏTİNİN SƏDRİ DON STEYSİ VƏ  
ONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

27 iyul 2000-ci il ..... 277

**AZƏRBAYCAN EMLİNƏ AKADEMIYASININ PREZİDENTİ, MİLLİ MƏCLİ-  
SİN DEPUTATI, AKADEMİK FƏRƏMƏZ QƏZƏNFƏR OĞLU MAQSUDOV  
İLƏ VIDALAŞMA MƏRASİMINDƏ ÇIXIŞ**

31 iyul 2000-ci il ..... 282

**BENİN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB MATYE KEREKUYA**

2 avqust 2000-ci il ..... 286

**MAKEDONİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB BORIS TRAYKOVSKIYƏ**

2 avqust 2000-ci il ..... 287

**İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB MOŞE KATSAVA**

2 avqust 2000-ci il ..... 288

**VENESUELA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB HÜQO ÇAVES FRİASA**

2 avqust 2000-ci il ..... 289

**AMERİKA BİRLEŞMİŞ ŞTATLARININ AZƏRBAYCANDAKİ SƏFİRİ STENLİ  
ESKUDERO İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

3 avqust 2000-ci il ..... 290

**İRAN İSLAM RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ ƏLİRZA  
BİKDƏLİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

3 avqust 2000-ci il.....	293
<b>MACARİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB FERENTS MADLA</b>	
4 avqust 2000-ci il.....	296
<b>BOLİVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HÜQO BANSTER SUARESƏ</b>	
4 avqust 2000-ci il.....	297
<b>SİNQAPUR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB S.R.NATHANA</b>	
4 avqust 2000-ci il.....	298
<b>XALQ RƏSSAMI TOĞRUL NƏRİMANBƏYOVƏ</b>	
5 avqust 2000-ci il.....	300
<b>"LITERATURNAYA QAZETA" NIN XÜSUSİ MÜXBİRLƏRİ İLƏ SÖHBƏT</b>	
15 avqust 2000-ci il.....	301
<b>EKVADOR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB QUSTAVO NOBOA BEHARANOYA</b>	
9 avqust 2000-ci il.....	311
<b>ÇAD RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB IDRIS DEBIYƏ</b>	
9 avqust 2000-ci il.....	312
<b>KONQO RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB DENİ SASSU - NQEESOVA</b>	
9 avqust 2000-ci il.....	313
<b>HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB K.R.NARAYANANA</b>	
314	
<b>KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KİM DAY ÇUNQA</b>	
315	
<b>XALQ ŞAIRİ BƏXTİYAR VAHABZADƏYƏ</b>	
15 avqust 2000-ci il.....	316

## TÜRKİYE CUMHURİYYƏTİNİN QAZİLƏRİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*15 avqust 2000-ci il.....* 316

MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BASÇILARININ QEYRİ-FORMAL ZİRVƏ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN YALTAYA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*18 avqust 2000-ci il.....* 318

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TƏKBƏTƏK GÖRÜŞ

*18 avqust 2000-ci il.....* 331

## UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA İLƏ TƏKBƏTƏK GÖRÜŞ

*18 avqust 2000-ci il.....* 333

ERMƏNİSTAN RESPUBLİKASININ PREZİDENTİ ROBERT KÖÇÖRYAN İLƏ  
GÖRÜŞ VƏ JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*18 avqust 2000-ci il.....* 335

GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞ VƏ  
JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*19 avqust 2000-ci il.....* 339

YALTA ZİRVƏ GÖRÜŞUNDƏN BAKIYA QAYIDARKƏN BİNƏ HAVA LİMA-  
NINDA JURNALİSTLƏRƏ VERDİYİ MÜSAHİBƏ

*19 avqust 2000-ci il.....* 344

İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ƏBDÜRRƏHİM VAHİDƏ .....

UKRAYNANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEONİD KUÇMAYA

*22 avqust 2000-ci il.....* 347

URUQVAY ŞƏRQ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB XORXƏ LUİS BATLYE İBANYESƏ

*22 avqust 2000-ci il.....* 348

«BAKİ-CHEYHAN NEFT ODISSEYASI-2000» LAYIHƏSİ ÜZRƏ HƏYATA KEÇİ-  
RİLƏN MOTÖYÜRÜŞÜN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞDƏ SÖHBƏT

*22 avqust 2000-ci il.....* 349

**AZƏRBAYCAN RESPUBLİKASININ KEÇMİŞ PREZİDENTİ, AZƏRBAYCAN XALQ CƏRİHİSİ PARTİYASININ SƏDRİ ƏBÜLFƏZ ELÇİBƏYİN VƏFATI İLƏ ƏLAQƏDAR OLARAQ MÜRACİƏT**

22 avqust 2000-ci il.....	359
<b>TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ ABDULHALUK MEHMET ÇAYIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT</b>	
23 avqust 2000-ci il.....	361
<b>AVSTRALİYANIN SIDNEY ŞƏHƏRİNDE KEÇİRİLƏCƏK XXVII YAY OLİMPİYA OYUNLARINDA İŞTİRAK EDƏCƏK AZƏRBAYCAN İDMANÇILARININ YOLASALMA MƏRASİMİNDƏ NİTQ</b>	
25 avqust 2000-ci il.....	376
<b>ÜMUMDÜNYA SÜLH ZİRVƏ GÖRÜŞÜNÜN BAŞ KATİBİ CƏNAB BAVA ÇAYNA</b>	386
<b>MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PETRU LUÇINSKIYƏ</b>	389
<b>TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ</b>	
29 avqust 2000-ci il.....	390
<b>MALAYZİYANIN DÖVLƏT BAŞCISI ƏLAHƏZRƏT SULTAN SƏLAHÜDDİN ƏBDÜL ƏZZİZ ŞAHА</b>	
29 avqust 2000-ci il.....	391
<b>MALAYZİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB MAHATHIR BIN MƏHƏMMƏDƏ</b>	
29 avqust 2000-ci il.....	392
<b>«QURTULUŞ» QAZMA QURĞUSUNUN İSTİSMARA BURAXILMASINA HƏSR OLUNMUŞ MƏRASİMDE NİTQ</b>	
29 avqust 2000-ci il.....	393
<b>QIRGİZİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏSGƏR AKAYEVƏ</b>	
29 avqust 2000-ci il.....	400
<b>ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA</b>	
29 avqust 2000-ci il.....	401

«LUKoy» NEFT ŞİRKƏTİNİN PREZİDENTİ CƏNAB V.Y.ƏLƏKBƏROVA	
29 avqust 2000-ci il.....	402
<b>ZƏRƏR BAYRAMI VƏ TÜRKİYƏ SILAHLI QÜVVƏLƏRİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏŞKİL EDİLMİŞ MƏRASİM DƏ NİTQ</b>	
30 avqust 2000-ci il.....	404
<b>YENİ DƏRS İLİNİN BAŞLANMASI VƏ BİLİK GÜNÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏNTƏNƏLİ TOPLANTIDA NİTQ</b>	
1 sentyabr 2000-ci il.....	410
<b>ÖZBƏKİSTANIN MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ ÖZBƏKİSTANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN TƏŞKİL ETDİYİ KƏSMİ QƏBULDA NİTQ</b>	
1 sentyabr 2000-ci il.....	420
<b>LİVİYA ƏRƏB XALQ SOSİALİST CƏMAHİRİYYƏSİNİN RƏHBƏRİ ZATL-ALILƏRİ CƏNAB MÜƏMMƏR ƏL-QƏZZAFİYƏ</b>	
1 sentyabr 2000-ci il.....	427
<b>MƏŞHUR NORVEÇ SƏYYAIII TUR HEYERDAL VƏ ONU MÜŞAVİLAT EDƏN ŞƏXS LƏR LƏ GÖRUŞDƏ SÖHBƏT</b>	
2 sentyabr 2000-ci il.....	428
<b>MOSKVANIN "KOMMERSANT" QƏZETİNİN MÜXBİRİ AZƏR MÜRSƏLİYEVƏ MƏXSUS MÜSAHİBƏ</b>	
8 sentyabr 2000-ci il.....	440
<b>MOSKVANIN "KOMMERSANT" NƏŞRİYYAT EVİNİN HƏFTƏLİK "VLAST" ("Hakimiyət") JURNALININ AZƏRBAYCANA HƏSR OLUNMUŞ ƏLAVƏ NÖMRƏSİNDE MÜSAHİBƏ</b>	
QEYDLƏR.....	452
<b>ŞƏXSI ADLAR GÖSTƏRİCİSİ</b> .....	498
<b>COĞRAFI ADLAR GÖSTƏRİCİSİ</b> .....	504

**Kitabı çapa hazırlayan**

*Tofiq Babayev*

**Rəssamı**

*Fuad Fərəcov*

**Texniki redaktoru**

*Zoya Nəcəfova*

**Yığım üzrə operator**

*İlhamə Kərimova*

**Kompüter tərtibatı**

*Məhəbbət Orucov*

Cildin hazırlanmasında AzerTAc-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qamitür. Formatı 60x90 1/16. Ofset kağızı 1. Şərti çap vərəqi 32,5. Uçot vərəqi 33. Tırajı 5000. Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı – Mehdi Hüseyn küç. 61. dəlan 2, ev 3.  
“Qismət” Nəşriyyat, Poliqrafiya və Ticarət LTD tərəfindən çap olunmuşdur.